



L.N.TOLSTOY

DİRİLME

LEV NIKOLAYEVİC TOLSTOY

252536

# DİRİLME

M.F.Axundov adına  
Azərbaycan Mədəniyyət  
Kitabxanası

“ŞƏRQ-QƏRB”  
BAKİ  
2007

Bu kitab "L.N.Tolstoy. Əsərləri. 14 cilddə. 12-ci və 13-cü cildlər"  
(Bakı, Yaziçı, 1983) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır

Rus dilindən tərcümə edənləri:

Mikayıl Rzaquluzadə  
Cabbar Məcnunbəyov


ISBN 978-9952-34-180-5

891.7/33-de22

Rus ədəbiyyatı – XIX-XX əsrlər

Lev Nikolayeviç Tolstoy. *Dirilmə*.  
Bakı, "Şorq-Qərb", 2007, 480 soh.

Dünya ədəbiyyatında misilsiz əsərlərlə özünəməxsus mövqeyi olan Lev Nikolayeviç Tolstoy "Dirilmə" romanında çar Rusiyası dövründə məhkəmələrdəki adaletsizlikləri, həbsxanalarndakı qanunsuzluqları, özbaşınaqlıları, katorqa və sürgünləri, mosəqqotlı Sibir həyatını öz köskinliyi və ifşa edici qüdrotılı təsvir edir. O cümlədən romanda içtimai mühitin, torbiyonin insan əxlaqına təsiri mosololorindən və əsərin əsas qohromanları Nexlyudovla Katyuşa Maslovanın tələyindən bəhs olunur.



## ÖN SÖZ

L.N.Tolstoyun "Dirilme" romanı yazarının son büyük eseridir. Bu eserde de, diğer romanlarda olduğu kimi, yazarını maraqlandıran osas mosolo insan məsolosudur. Əgor "Hərb və sülh" romanında Tolstoy "xalq fikrini", "Anna Karenina"da "ailə fikrini" əsas götürmüştəsi, "Dirilme"də onu cəmiyyət mosolosu düşündürür və öz qəhrəmanlarını məhz cəmiyyət fonundan təsvir edir. Onun qəhrəmanlarının başına gələn şəkərlər ilk növbədə onların yaşadıqları cəmiyyətə, bürokratik dövlət sisteminin yaratmış olduğu həyatla bağlıdır.

Əsorda iki əsas həyat sferası təsviri olunur: onlardan biri təbiot, digeri isə cəmiyyətdir. Təbiot insanların mahiyyətinə tam uyğun golon sferadır; həm təbieti, həm də insanları Allah yaratmış vo onlar arasında heç bir ziddiyət yoxdur. İnsan öz əzəli təbiötinə uyğun horəkət etdiyi tözdirdə sohvələr yol vermir, onun ruhu sağlam vo salamat olur. Elo ki insan öz təbiii mahiyyətindən deyil, ictimai deyərəldən vo ictimai normalardan çıxış edərək horəkət edir, onda da o, şəkərlərə düşər olur, sohvələrə yol verir, ruhi cəhətdən ölü.

Romanın əvvəlində verilmiş təbiöt təsviri, yəni şəhərdə yəzin gəlməsinin təsviri da məhz bu ideyanı açıqlayır. Yəzin gəlməsilə otların göyərəmisi, quşların, həşəratların canlanması, uşaqların sevinməsi təbiii bir hələr vo bütün canlılar, bitkilərdən tutmuş uşaqlaradək, bəlli qanunlarla yaşayır vo onlar üçün Allahan yaratmış olduğu dünyada baş verən hadisələr vacibdir, insanlar, yaşı adamlar üçünse onların özlerinin icad etdikləri vo uydurduları şəyər vacibdir. Burada şəhər təbiötinə əksi vo cəmiyyətin simvolu kimi verilir. İnsanlar şəhər deyilən bu məkanda bir yərə toplaşış torpağı daş vo qranitlo, binalarla örtməs vo sənki onun əsas missiyaşının bitirmək vo yerino yetirmək qabiliyyətini olindən almaq istayırlar. Torpaq isə öz bitirmək iqtidarı heç vəchlo itirmir, odur ki, yaz elə şəhərdə də yaz olaraq qalır: torpaq imkani olan yerdə - qazonlarda, açıq yerdə, hotta daşların arasında belə öz bitirmək missiyasını yerino yetirir. İnsanlara, şəhər mühitiñə qalan bu torpağın imkanlarını məhdudlaşdırmaq olur - onlar heç vəchlo torpağın əsas mahiyyətini, onun - canlı hayatın mənbəyini vo həmişə dırı olmasına məhv edə bilirlər.

İnsan da torpaq kimidir. Onun da əsas missiyası vo mahiyyəti daim həyatə can atmasında, ruhi cəhətdən daim dırı olmasındadır. Lakin şəhər vo cəmiyyət insanı da torpaq kimi, bu dirilik vo həyat mahiyyətindən məhrum etməyə çalışır, nəticədə isə sonan bu məqsədə nail ola bilməsə də,

onu, yəni insanı, təhrif edir, doyişdirir, öz özüño yad bir voziyətə sah. Romanın osas mövzusu da məhz bundan ibarətdir: təbiötən saf, ruhən temiz yaranmış insan cəmiyyətin tasırı altında ruhi cəhətdən ölü voziyətə düşür, lakin onun ruhu sonanacan ölmür, dirilir və insan özəli mahiyyətinə qaydır. Bu mahiyyətin ifadəsini isə L.Tolstoy dində, Allahe etiqadda vo xristianların məqəddəs kitabı olan İncildə görür.

Ruhi cəhətdən ölüb dirilən, öz təbii və ilahi mahiyyətindən uzaq düşən və böyük folakətlərə düşər olaraq, yenidən öz təbiiyinə, əzəli mahiyyətinə, öz ruhi diriliyinə qaydan qəhrəmanlardan biri Dmitri Neklyudov, digeri isə Katyaşa Maslovadır. Neklyudov zadəgan ailəsinə mənsubdur, o knyazdır; Katyaşa Maslova isə onun xalalarının himayəyə götürdükləri cavan, kimsəsiz bir qızdır. Əsas münaqişə də məhz bu iki qəhrəman arasında baş verir. Neklyudov universitet tələbəsidir və yay tətilində kəndə, xalalarının yanına dincəlməyə gəlir və burada Katyaşa ilə tanış olur. Onlar hələ mənəvi cəhətdən saf gəncəldərdir və onların bir-birinə münasibəti sərf təbii, daxili tələblər osasında qurulur. Onların horəkətlərindən və münasibətlərindən qeyri-təbii və cybəcər heç no yoxdur. Onlar bir yerdə oynayanda da, gülüşənda da, öpişəndə də mənəvi cəhətdən saf və gözəldirlər. Onların monoviyətinə xələl gətirə biləcək heç bir situasiya, heç bir təmənə yoxdur.

İkinci görüş bir neçə iləndən sonra baş verir. Neklyudov artıq universiteti bitirib orduda zabit kimi xidmət edir. Kübar cəmiyyəti və əsgərlik hayatı onu bir insan kimi dayışdırılmış vo o sənki öz-özü, öz təbii mahiyyətinə yad olmuşdur. O özündən daha çox yaşadığı cəmiyyətə və onun digər nümayəndələrinə oxşayır. Neklyudov özüni nisbətdə bir yadlaşma baş verir. Bu da onun mənəvi cəhətdən pozulmasına gətirib çıxarr. Lakin bu mənəvi pozğunluq mövcud cəmiyyətdə pozğunluq hesab edilmir, əksinə, normal kübar həyatı kimi deyərləndirilir. Neklyudovun mənəvi saflığı hətta onun anasının belə xoşuna golmirdi. Lakin eşidəndə ki, onun oğlu hansısa zabitinən fransız qadının alıb, o buna sevinir. Neklyudovun digər cavanları kimi şəmpən içəməsini, qumar oynamasını, qadınlarla gəzəşəsini ana cavan oğlu üçün normal həyət hesab edir. Kübar cəmiyyətində pozulmuş Neklyudov ikinci dəfə kəndə gəlir və Katyaşa ilə görüşür. Bu dəfə onun bu qızə münasibəti başqa cür olur: o artıq öz təbii istəklərindən deyil, cəmiyyətdə qəbul olunmuş normalardan çıxış edərək horəkət edir. Odur ki, o, Katyaşanın namusuna toxunur, onunla ehtirəli bir heyvan kimi roflar edir, sonra isə ona pül verib çıxb gedir. Maraqlıdır ki, bütün bu çirkin vo alçaq horəkətlər yəzin əvvəlində, Pasxa bayramında, yəni pravoslav xristianları üçün on müqəddəs günlərdən birində baş verir. Neklyudovun horəkəti no təbiötədə baş verən hadisələrə, no də dində və mənəviyyatda göstərilən tələblərə uyğun golmir.

Nexlyudov şohoro yola düşür ve yolda Katyuşanı vo özünün bed omolini yada salalarq iżtirab keçirir. Sonra da düşünür: burada ne var ki, ham belo edir, düşünür ki, o başa cür heroket etsəydi ve imkani əldən versəydi, onun yoldaşları ona gülçəkdilər. Bu cür düşüncələr ve arqumentlər onun vicdanını sakitleşdirir və o, tezliklə Katyuşanı unudur. Unutmaq o deməkdir ki, onun ruhu sanki yuxuya gedir, sanki ölü. Günah işlədib, sonra da öz günahını unudan, bütün bunlara görə mənəvi iżtirablarla düber olmayan insanın ruhu diri söyle bilmez. Bu gündən etibarən Nexlyudov fiziki coğehəndə sağlam, diri, lakin ruhun ölü bir məxlüq kimi yaşayacaqdır. O yeyib-icəcək, kef çəkəcək, eynənəcək, evlənmək, aile qurmaq arzusunda olacaq, bir sözə, sözün bəsit monasında yaşayacaq, lakin sözün osil monasında, onun ruhu ölü olaraq qalacaqdır.

İller ötür, Nexlyudovun həyatı öz adı axarında davam edərkən, günlerin bir günün sanki ildirmə qaxır, göy gurlayır və o, qəflət yuxusundan ayılır, onun yatmış ruhu oyanır. Bu hadisə məhkəmə zalində baş verir. Nexlyudov burada prisajın iclasçı kimi, yəni günahkarları mühakimə edənlərdən biri kimi iştirak edir. Mühakimə olunan isə Katyuşa Maslovadır. O hansısa bir Sibir tacirini öldürməkdə və onu qarot etməkdə ittiham edilir. Birdən Nexlyudov Katyuşanı tanır və bu onun ruhunda bir zələzələ, bir vəlvəle yaradır, sanki onun yatmış ruhu qəflətdən oyanır. Oyanır və bir də heç vaxt bu ruh qəflət yuxusunda gedə bilməyəcək. Nexlyudov heç bir dəllərlər öz vicdanını sakitleşdirə biləmeyecek və bu hal onu əbədi mənəvi işgəncələrə düber edəcəkdir. Bu işgəncələr və öz ruhunu xilas etmək istəyi qarşısında Nexlyudovun bütün arzu və istekləri bəsit və mənasız görünəcəkdir. O bundan sonra yalnız bir şey haqqında düşünecekdir: özünü, öz ruhunu xilas etmək. Odur ki, Nexlyudov var-dövlətdən do, malikanədən do, öz nişanlılarından da imtiyənə edərək Katyuşa Maslovanın dalınca Sibiro yola düşəcək. Onun nəticə Katyuşanın onu bağışlaşmasındadır. O buna nail ola biləcəkmi?

Bələliklə, Nexlyudovun ruhunun ölümü onun günah işlədərək bu günahını unutmasından başlanır. Bu ruhun dirilmesi isə qəhrəmanın öz günahını dərk edərək mənəvi işgəncələrə düber olmasından başlanır. Nexlyudovun timsalında ruhun ölümü və onun dirilmesi bu cür bas verir. Lakin dirilme prosesi tokco Nexlyudovun ruhuna aid olmayıb, Katyuşa Maslovaya da aiddir. Onun da ruhu ovvelcə ölümə məhkum olur, sonra isə keşməkeşlərdən keçərək dirilir. Bu proses necə baş verir?

Nexlyudov Katyuşanı atıb gedəndən sonra o, bir müddət öz ümidiyi itirmir və onun ne vaxtsa qayıdaçığına inanır. Vaxt keçir, Nexlyudov isə qayıtmır. Katyuşa Maslova artıq hamilə idi və bunu xanımlardan gizli saxlayırdı. Bir gün o eşidir ki, Nexlyudovun qulluq etdiyi alay qatarla yaxınlıqdakı domiriyol stansiyasından keçəcəkdir. Katyuşa axşamın

qaranlığında bir kəndli oğlan uşağı da yanına alıb stansiyaya gelir. Nehayət, qatar stansiyaya galib çatır. Katyuşa Nexlyudovu işqli bir vəqonda öz yoldaşları ilə deyib-gülən voziyetdə görür. O, Katyuşanın bu yaxınlarda yaşadığını heç yadına salır. Katyuşa başa düşür ki, o öz sevdiyi qızı tamamilə unutmuşdur və bir de onun yanına qayıtmacaqdır. Qatar yola düşü və Katyuşa qatı qərar qəbul edir: o özünü növbəti qatarın altına staraq intihar edəcəkdir. Domiriyol vağzalı, qatar və özünü qatarın altına atmaq istəyen gənc qadın. Bu situasiya necə de "Anna Karenina" romanında təsvir olunan intihar sohnosunu xatırladır. Lakin bu dəfə hadisələr bir qədər başqa cür inkışaf edir. Katyuşa artıq özünü yaxınlaşmaqdə olan qatarın altına atmaq həzirləşmişdir ki, birdən öz daxilində, lap üzərinin altında nəyinse və kiminse xəfifcə torpondiyini hiss etdi. Bu onun bətnindəki körpə idi. Bu torponişdən Katyuşa nəsə çox şirin və məhrəm bir duyu keçirdi. Bu gələcək analıq duyğusu idi. Bu da onu özünü öldürmək qəsdindən xilas etdi. O yaşayacaq, gələcək körpəsinin namına işgəncələrə və təhqirlərə, qınaqlara və ittihamlara dözərək yaşayacaq, çünki həyat hər bir mənəvi-etik və digər normalardan güclüdür. Katyuşa da yaşayacaq.

Xanımlar Katyuşanın hamile olduğunu bilən kimi onu evdən qovurlar. O gündən də onun özəblə günleri başlanır. Ağır zohmətə alışmamış bu cavan qadın hər bir əziziyət qatlaşaraq yaşamaq və öz körpəsinə yaşıtmak istəyir. Lakin o tez bir zamanda uşaqlıq itirir, dünyada, yad adamların arasında tamamilə tənha qalır. O yənə do dözür, öz insanlıq və qadınlıq mənəlini qoruyub saxlamaq istəyir. Lakin ona en ağır golən hal ondan ibarət idi ki, heç kəs ona zavallı və kimsəsiz bir insan kimi baxır. Bütün kişilər ona yalnız ərsiz bir qadın kimi baxır və onunla əylənmək istoyır. Bu voziyət Katyuşanı hər şəyden çox incidir. Lakin o yavaş-yavaş bu münasibətə alışır və cəmiyyətin istədiyi bir qadına çevirilir. Bu yol onu getirib fahişəxanaxaya çıxarıır. Cəmiyyətin istekləri, onun qanunları insanın və mənəviyyatın tölfələrindən güclü olur. Sevmək, ailo qurmaq, ana olmaq arzusu ilə yaşayan Katyuşa fahişliklə kifayətlənməli olur. Bu, qadınlıq adına vurulan en böyük ləkədir ki, onun da günahkarı cəmiyyətdir. Bu cür həyat Katyuşanı cinayətə sövq edir, o istəmədən və bilmədən qətl törədir. Bu qətle görə onu höbs edərək mühakimə edirlər və məhkəmədə Nexlyudov onu görüb tanır.

Katyusa Maslovanın ruhi ölümü onun nifretindən başlanır. O bütün kişilər və bütün insanlara nifret edir, o cümlədən də, Nexlyudova. Tols-toyun fikrincə, insan nifretlə yaşaya və hamiya nifretdə öz ruhunun diri qalmasını qoruyub saxlaya bilmez. İnsanın ruhu yalnız onun insanlara və Allaha məhəbbətində yaşayır. Nifret etməyə məhkum olan ruh isə diri söyle bilmez.

Katyuşanın məhkəmədən sonrakı həyatı iso onun ruhunun dirilməsi yoldur. Hər şeydən əvvəl Nexlyudovun ondan üzr istəməsi və əfv diliməsi və nohayot, onunla evlənmək istədiyini bildirməsi Katyuşanın həyatında yeni morholenin başlanması deməkdir. Doğrudur, o hər vaxtla Nexlyudovun umacaqlarına rödd cavabı verir və ona deyir: "Mən katorqa dustağı, sən knyaz, bura sənin yerin deyil... Mənim vasitəmə özünü xilas etmək istoyırsən! Bu dünyada mendən ləzzətinə alıbsan, o dünyada da mənim vasitəmə xilas olmaq istoyırsan. Sənin özündən də zohlem gedir, gözlüyündən do, bütün o piyonmış murdar sir-sifətindən do". Budur Katyuşanın qəlbində insanlara qarşı tüyən edən o böyük nifrotin ifadəsi. Onun qəlbində insanlara və Nexlyudova qarşı nə mərhəmət, nə məhəbbət deyilən bir duyğu qalmamışdır. Bu cür ruh öldürdü.

Lakin illor ötəcək, Sibirdə, katorqada Katyuşa sevəcək. O, siyasi dustaq Simonsonu sevəcək. Ona görə yox ki, o, yoxsulların yolunda vuruşur və özünü böyük mahrumiyətlərə düşçər edir, ona görə ki, Simonson onu necə varsa, eləcə də qəbul edir, onun aqibətini yüngülləşdirmək istəyir. Nexlyudov iso indiki Katyuşanı deyil, əvvəlki Katyuşanı, gənclik illərindəki Katyuşanı sevir. Katyuşanın qəlbində yavaş-yavaş insanlara qarşı bir mərhəmət hissi oyanır. O, Nexlyudovu da əvvəl-axır bağışlamalı olur. Bununla da onun qəlbindəki nifroti məhəbbət, inam və ümid əvəz edir. Bu da Katyuşa Maslovanın ruhun dirilməsi deməkdir.

Beleliklə, qəhrəmanlardan biri – Nexlyudov – öz günahını unudaraq ruhi ölümə məhküm olur. Sonra iso o öz günahını başa düşərək işgəncə çəkir, günahını yumaq üçün hər şeydən imtina edərək Katyuşanın dalınca Sibiro gedir. Bu ruhi oyanış, ruhi işgəncələr Nexlyudovun qəlbinin dirilməsi deməkdir. Digər qəhrəman – Katyuşa Maslova – ədalətsiz münasibətin qurbanı olur, onun heysiyəti sarsılır və onun qəlbində insanlara qarşı bir nifrot hissi oyanır və bu onun ruhi ölümü deməkdir. Sonralar, Sibirdə Katyuşanın Nexlyudovu əfv etməsi, onun Simonsonu sevməsi bu nifrotin yox olmasına və bununla da Katyuşanın rubon dirilməsinə gotirib çıxarır. Deməli, "dirilme" deyəndə, Tolstoy təkcə Dmitri Nexlyudovun həyatını deyil, həm də Katyuşa Maslovanın aqibətini nəzərdə tutur. Nifrotin, yəni ruhi ölümün, mənbəyi və səbəbkəri cəmiyyət, məhəbbətin və ruhi dirilənin osası iso insan varlığının, insan təbiətini özündür. Bütün elmlər, fəlsəfi görüşlər, siyasi nəzəriyyələr və hərəkatlar məhz cəmiyyətin qanunlarını öyrənir və onlara osaslanır. Ona görə də bu təlimlər və hərəkatlar sohvəsəslər üzərində qurulmuşdur və onların heç biri insanın ozoli, ruhi məhiyyətini və təbii tələbələrini eks etdirmir və nəzərə almır.

Bu mövqedən da Tolstoy inqilabçıları yanaşır və onların həyatını və fealiyyətini tohlil edir. Onun fikrinə, inqilabçılar xalqı sevir, onun yolunda hər şeydən keçməyə hazırlırlar. Lakin onlar sohv yoldadırlar, cümlə insanın ruhi vəziyyəti haqqında deyil, onun icimai və iqtisadi vəziyyəti haqqında düşünürler. İnsanın iso vücudunu deyil, onun ruhunu xilas etmək lazımdır. İnsan ruhunun on düzüñ, on ədaləti təəssübkeşi və xilaskarı ise, Tolstoyun fikrinə, dindir, Allaha olan etiqadıdır. Odur ki, onun qohrəmanı Nexlyudov osarın sonunda İncilə müraciət edir, dİNƏ pənah götürir və insanın nticatını məhz dində və imanda görür.

Nexlyudovun və Katyuşa Maslovanın həyat tarixçəsi Tolstoyu geniş ümumişdirmələrə getirib çıxarır. O, insan və cəmiyyət haqqında, insanın bu dünyadakı möqsədi – özünü və cəmiyyəti kamilləşdirmək cəhdə və missiya haqqında düşünür. Mövcud cəmiyyəti, mövcud ziddiyətlərdən necə qurtarmaq olar? Bu ziddiyətlərin kökü nədədir? Bu suallar Nexlyudov, əlbəttə ki, L.Tolstoyun özünü narahat edən suallar id. Sibir zindanlarında katorqa çəkən insanlar və onları bu cəzaya məhkum edən qanun keşkilişləri haqqında düşünen Nexlyudov belə bir qənaətə golır ki, günahkarları coşandırmaq və onları isləh etmək istəyən koslar özləri günahsız və mənovi cəhətdən kamil olmalıdır. Mövcud icimai şəraitdə bu belədirmi? "İndi ona aydın olmuşdu ki, dustaqxanalarla gördüyü o dəhşətli belə və bu bolanın bəiskar olan adamlardakı sakit xüdbinlik yalnız insanların mümkün olmayan bir işi görmək istəyindən irəli gəlmişdi; onlar özləri qəddar olduqları halda bolanı isləh etmək istəyirdilər və buna mexaniki yolla nail olmaq fikrində idilər".

Onde belə noticaya golmok olur ki, insanları isləh etmək istəyən kəs əvvəlcə özünü isləh etməlidir, özgənən gözündə tükü seçməkdənə, öz gözündəki tiri görməlidir. Özünü isləh etmiş kosdə iso özgəni coşandırmaq meyli ola bilməz. "Nexlyudov indi anlamışdı ki, cəmiyyət və qanun-qayda, ümumiyyətə ona görə mövcud deyil ki, özgənləri mühakimə edib coşandıran qanuniləşdirilmiş canıl var, ona görə idi ki, belə pozğunluğa baxmayaraq, adamlar hər haldı bir-birinə acıyrı və bir-birlərini sevirər". Nexlyudov bu fikrin tasdiqini məhz İncildə tapdı və insanların və cəmiyyətin nticatı yoluñ da onların İncilin ehkamları ilə yaşamasında gördü. Nexlyudov sanki bir döyərlər sistemindən, bir arqumentlər alamından (cəmiyyətdən) digər döyərlər sistemində (dİN) keçir və dünyaya, özüno və insanlara yeni nəzərlərə baxmağa başlayır. Dünyanın nticatını o, İncilde yazılın qanunlar osasında yaşamadıq və hörəkət etməkdə görür. Bu qanunların osasında iso insanları sevmək, özünü tokmilləşdirmek, insanların günahını bağışlamığı bacarmaq istədiyi dayanır. Mövcud fəlsəfi və siyasi təlimlər iso insanı, onun ruhi alomini bir tərəfə

qoyub, ictimai münasibətləri dəyişdirmeyi tövsiyə edir və beləliklə də qeyri-kamil insanların kamil cəmiyyət yarada bileyceyinə inanırlar. Tolstoy isə hər şeyi insandan, onun kamilləşməsindən başlamağı tövsiyə edir və bu işdə İncilo əsaslanmağı doğru hesab edir. "Əger insanlar bu ehhamlara əməl etsələr, o zaman yer üzündə ilahi səltənet berqərar olar və adamlar onlara müyəssər olan nemətdən daha böyük nemət alırlar".

Bu, elbəttə ki, dini utopiyadan başqa bir şey deyildir. Tolstoynun təklif etdiyi dünyani diriltmək üsulları utopiya olmaqdan savayı, həm də özünün publisistik səciyyəsi, açıq məntiqi ifadəsilə bedililik qanunlarından kanara çıxır və heç də əserin ideya baxımından gücünü artırır. Yəni, Tolstoy bedili söz ustası olaraq canlı həyatı, insanları, onların duyğu və heyacanlarını, keşməkeşlərini təsvir etdiyi məqamda daha güclü idi. Ele ki, o, ictimai problemlərin həlli yolunu axtarır və öz tövsiyələrini verir, burada da bedililik öz yerini publisistikaya verir, həyat məsələləri, dünya problemləri həll edilərək onlara son nöqtə qoyulur. Bu da bediliyyin qanunlarına, bedili ədəbiyyatın missiyasına zidd olan ictimai, elmi, felsefi fealiyyət kimi ortaya çıxır. Tolstoy bir yazıçı olaraq həyat ziddiyyətlərini, ictimai qüsurları həll edəndə deyil, onları təsvir edəndə daha güclü təsiri malik idi. Odur ki, Tolstoy və Dostoyevski haqqında monumental əsərin müəllifi D.S.Merejkovski "Dirilme" romanını "dahinin intiharı" adlandırmışdır. "İntihar" o zaman və ona görə baş verir ki, ədib onun missiyasına xas olmayan, onun vozifəsinə daxil olmayan digər bir fealiyyət sferasına adlayır və bedili əseri də həmin yad sferanın vəzifəsinə xidmət etdirməyə çalışır.

*Məmməd Qocayev  
filologiya elmləri doktoru,  
professor*

# DIRİLME

ROMAN

## BİRİNCİ HİSSƏ

*Mafseydən. Fasıl XVIII. Ayə 21. Onda Pyotr  
ona yaxınlaşış dedi: İlahi! Mənim qarşısında  
günahkar olan qardaşımı neçə dəfə bağışlamalı-  
yam? Yeddi dəfəyə qədər, eləmii?*

*İsa cavabında. Ayə 22. Yeddiyə qədər demi-  
rəm, yeddi dəfə yetmişə qədər.*

*Mafseydən. Fasıl VII. Ayə 3. Baş niya qar-  
daşının gözündə qılı seçirən, ös gözündə tiri  
görmürsən?*

*Ioannadan. Fasıl VIII. Ayə 7. Sizdən kimin  
günahı yoxdursa, qoy qadına daşı birinci o atsin.*

*Lukadan. Fasıl VI. Ayə 40. Şagird ustadin-  
dan üstün ola bilməz. Amma hanı özünü təkmil-  
laşdırmaqla ustadı kimi ola bilər.*

### I

Xirdaca bir yero yüz minlərcə yiğişan bu adamlar torpağı təpik-  
laşələr də, nə qədər hcç bir şeyin bitməməsi üçün torpağın üstünü  
daşla örtələr de cüccərən hər otcığızı nə qədər yolsalar da, daşkö-  
mür və neft yandırıb nə qədər tüstüloşələr də, nə qədər ağacları  
doğrayıb, heyvanları və quşları didörgin salsalar da, – bahar, hətta  
şəherdə də elə bahardır. Güneş istidir, ot yalnız bulvarların, çəmən-  
liklərin də deyil, kökünü qazıb atdıqları hər yerdə, hətta saj daşlarının  
arasında da dirçəlib boy atır, yaşıllaşır, ağcaqayınlar, qovaqlar, meşo-  
gilası yapışqanlı, atılı yarpaqlarını açır, cökələrin çırtlayan tumur-  
cuqları şışirdi. Dolaşalar, sorçalar və göyərçinlər artıq yazsayağı  
sevincək yuva tikir, milçəklər də güneşdə qızınib, divarların  
dibində vizildaşırdılar. Bitkilər də, quşlar da, cüçülər də, uşaqlar da  
sevincək idilər. Amma adamlar, – böyük, yaşlı adamlar həm özlə-  
rini, həm də bir-birini aldatmaqdan və incitməkdən doymurdular.  
Adamlar elə hesab edirdilər ki, mühüm və müqəddəs olan şey bu  
yaz səhəri deyil, Allahın yaratdığı dünyanın bütün məxluqata bəxş  
etdiyi bu gözəllik deyil, – insanı dincliyyə, ünsiyyətə, məhəbbətə  
sövq edən bu gözəllik deyil, – onların bir-birino ağlıq etməsi üçün  
uydurduqları şeylərdir.

Qəza dostaqxanasının kontorunda da belə hesab edirdilər ki, mühüm və müqddəs olan şey bütün heyvanlara və insanlara bəxş edilmiş bu bahar deyil, kövrəklilik və sevinc deyil, bir gün əvvəl alınmış nömrəli, möhürlü və ünvanlı bir kağızdır ki, bu kağıza görə, bu gün, aprelin 28-də səhər saat doqquzda həbsxanada istintaq altında olan üç dostaq – iki qadın və bir kişi – məhkəməyə aparılmalıdır. Bu qadınlardan biri çox qorxulu canı olduğuna görə ayrıca göndəriləmlidir. Odur ki, həmin bu göstərişə görə, aprelin iyirmi sekizində, səhər saat sekikdən baş nezarətçi həbsxananın qadınları şöbəsinin qarənlıq və üfünətlili dəhlizinə daxil oldu. Onun ardınca dəhlizə üz-gözündən çox yorğun görünən, ağarmış buruqsaçı, əynina qollarının ağızı baftalı kofta geyib belinə göy haşiyəli kəmər bağlamış bir qadın da girdi. Bu qadın nezarətçi idi. Və o, növbətçi nezarətçi ilə birlikdə kameralardan birinin dəhlizə açılan qapısına yaxınlaşış soruşdu:

– Siza Maslovamı lazımdır?

Nəzarətçi açarları cingildədə-cingildədə qifili açıb kameralının qapısını aralayanda içəridən dəhlizədə daha üfünətlili bir hava axdı. Nezarətçi:

– Maslova, məhkəməye! – çıçırib qapını örtdi və gözlədi.

Küleyin şəhərə gotirdiyi taravəti, şəfali çöl havası hətta dostaqxananın həyətində də duyulurdu. Amma dəhlizdə nəcisin qatran və cürəntü qoxuları hopmuş, sərsəmlədici ağır bir xəstəlik havası vardi ki, yeni gələn hər bir adamı həmin saat kosalet basırdı. Həyətdən gələn nezarətçi qadın da pis havaya öyrəşdiyinə baxmayaraq, bunu hiss etdi. O, dəhlizə girdikdə, birdən-birə yorğunluq duydular və onu yuxu basdı.

Kameraya vurmuxma düşdü: qadın səsi, yalın ayaq şappiltisi geldi.

Baş nezarətçi kameralın qapısından içəri çıktı:

– Tərənsənə ey, cəld ol Maslova, sanınlayam, e!

İki dəqiqədən sonra qapıdan bəstəboy, çox dolğun döşlü gənc bir qadın cəld addimlarla çıxıb, iti hərəkətlə dönbə nezarətçinin yanında durdu, – onun eynində ağ kofta vardi, ağ tumanın üstündən boz xalat geymişdi. Ayaqlarında kətan corab, dostaq ayaqqabısı vardi, başına ağ ləçək bağlamışdı, ləçəyin altından halqa-halqa qıvırıcı qara saçları çıxmışdı, bunu yaqın ki, qadın qəsdən eləmişdi. Sifətində xüsusi bir aqlıq vardi, uzun müddət örtülü yerdo qalan adamlar belə aqappaq olurlar, bu aqlıq zirzəmidə saxlanan

kartofun cüçərtisini xatırladır. Çox iri olmayan enli əlləri də, xələtin iri yaxalığından görünən dolğun, ağ boyunun rəngi də belə idi. Bu tutqun, solğun ağ üzdə zil qara, parlaq, bir qədər şişkin, amma çox canlı, biri azacıq çəp baxan gözler adəmi heyran edirdi. O şax dayanmış dolğun döşlərini qabağa vermişdi. Dəhlizə çıxdıqda o, başını bir qədər dikəldib, nəzarətçinin dik gözünün içini baxdı və hər bir tələbi yerinə yetirməyə hazır vəziyyətdə durdu. Nəzarətçi qapını örtmək istəydi ki, oradan başıaqışq ağısaq bir qarının solğun, sort, qırışmış üzü göründü. Qarı Maslovaya nəsə deməyə başladı. Ancaq nezarətçi qapını onun üzüne çırpdı və baş yox oldu. Kameradan bir qadın qəhhəhesi gəldi. Maslova da gülümsünüb, üzünü qapının barmaqlıqlı kiçik nefəsliyine tərəf əvvəldi. Qarı içəridən üzünü pəncərəyə direyib, xırılılı səsle dedi:

– Çalış artıq-oskik danışma, sözünün üstündə möhkəm dur, vəssalam!

– Eh, sözümüz cələ birdir, bundan da pis olmayıacaq ki! – deyib Maslova başını silkəldi.

Baş nezarətçi:

– Əlbəttə, birdir, iki deyil! – dedi və hazırlıqlı arxayından halda, ağayana əmr etdi: – Ardımca, marş!

Qarının pəncərədən görünən gözü yox oldu, Maslova isə dəhlizin ortasına keçib xırda, yeyin addimlarla baş nezarətçinin ardınca getdi. Onlar daş pillələrlə aşağı enib, qadınların kameralarından da pis qoxu gələn səs-küyüli kişi kameralarının qabağından keçdi, – bu kameraların qapılarındakı xırda pəncərələrdən baxan gözlər onları izleyirdi. Onlar kontora daxil oldular, – burada artıq əli tüsəngli iki keşikçi soldat durmuşdu. Orada oturmuş karguzar soldatlarından birinə tütün qoxyan bir kağız verdi, dostaq qadını göstərib dedi: "Təhvıl al!" Nijqorod kəndlisli, qırmızı üzü çıçəkdən çopur-çopur olan soldat kağızı şinelinin qolunun köbəsinə qoydu və dostaq qadına işarə eləyib gülümsünə-gülümsünə enlisifət çuvaş yoldaşına göz vurdur. Soldatlar dustaqla birgə pilləkəndən düşüb, darvazaya sari yönəldilər.

Baş darvazanın kiçik qapısı açıldı, soldatlar dustaqla birgə qapının kandarından adlayıb, həyata keçdi, və hasardan çıxıb şəhərin içilə, daş döşənmüş küçənin ortası ilə getdilər.

Faytonçular, dükançılar, aşpaz qadınlar, fəhlələr, qulluqçular ayaq saxlayıb, dostaq qadına maraqla baxırdılar; bəziləri başlarını

bulayır, fikirləşirdilər ki: "Bir gör, bizim kimi dolanmayıb pis yola düşməyin axırı necə olur". Uşaqlar bu quldur qadına qorxa-qorxa baxır, yalnız ona görə qorxmayıb qalmışdır ki, qadının ardınca soldatlar gedirdi və o indi heç nə edə bilməzdi. Kömürünü satandan sonra traktirdə doyunca çay içmiş bir kəndli dustağı yaxınlaşış xəç vura-vura, ona bir qəpik sədəqə verdi. Dustaq qızardı, başını aşağı saldı və nəsə dedi.

Üzüne zillənən baxışları hiss edən qadın bu adamları, başını çevirmədən, oğrun-oğrun, qıygacı seyr edir və ona yetirilən bu diqqətdən fərehlənirdi. Dustaqxana havasına nisbetən saf, temiz bahar havası da onu fərehləndirirdi, ancaq o yeriməyi yadırğamışdı, dustaqxana ayaqqabılıları narahat idi, ona görə də daşların üstü ilə addimlaşıqca ayaqlarında ağrı duyur, ayaqlarının altına baxır, mümkün qədər ehməl yeriməyə çalışırı. Un dükəninən qabağından keçəndə, orada heç kəsin dəyib-dolşamadığı göyərçinlər yanlarını basa-basa gazişirdilər, — qadının ayağı az qala bir gəy göyərçinə toxunacaqdı: göyərçin pırılı ilə uşub qanad çala-çala, dustağın lap qulağının dibindən keçdi və onun üzünü yelloedi. Qadın gülümşündü, sonra öz vəziyyətini yadına salıb, dərinəndən bir ah çekdi.

## II

Dustaq Maslovanın başına gələn çox adı bir əhvalat idi. Maslova bir ərsiz qaravaşın qızı idi, — anası kənddə iki xanımın — mülkədar bacıların mal-qaraya baxırdı, o da anasının yanında qalırdı. Bu ərsiz qadın hər il doğurdur və adət üzrə, kəndlərdə olduğu kimi, uşağı xəç suyuna çəkirdilər, sonra ana bu istənilmədən doğulan, lüzumsuz, işləməyə mane olan uşağa süd vermir və uşaq tezliklə açından ölürdü.

Bəş uşaq belə ölmüşdü. Onların hamisini xəç suyuna çəkmiş, süd verməmişdilər və uşaqlar ölüb getmişdi. Yoldan ötən qaraçıdan qazanılmış altıncı uşaq qız idi, onun da taleyi əvvəlkilər kimi olacaqdı, amma iş elö gətirdi ki, qarımış xanımlardan biri qaymaqdan inek qoxusunu gəldiyi üçün, mal-qaraya baxanları danlamağa gəldi. Yanında qoşqan, sağlam körpəsi olan zahı pəyədə uzanmışdı. Qarı qaymağa və zahını pəyəyə buraxdıqları üçün arvadları danayıb getmək istəyirdi ki, birdən uşağı görüb ona rəhmi gəldi və onun xəç anası olmaq istədiyini bildirdi. Ele özü onu xəç suyuna çəkdi, sonra da öz xəç

qızlığına yazığı geldiyindən, anasına süd və pul verdi, beləliklə qız sağ qaldı. Qarımış xanımlar ona "məxlüsə" adı qoymuşdular.

Qızın üç yaşı olanda, anası xəstolənib öldü. Mal-qaraya baxan nənəsi nəvesinə baxmaq, özünü əziyyətə salmaq istəmirdi, onda xanımlar qızı öz yanlarına götürdülər. Qaragöz qız çox diribaş və sevimli uşaq çıxdı və xanımlar onunla təselli tapırdılar.

Xanımlar iki bacı idilər: kiçiyi Sofya Ivanovna daha mehriban idi, qızı da elö o xəç suyuna çəkmişdi, böyük bacı — Marya Ivanovna zabitəli idi. Sofya Ivanovna qızı geyindirib-keçindir, oxumaq öyrədir, onu övladlığa götürmək istəyirdi. Marya Ivanovna deyərdi ki, bu qızı qulluqcu, yaxşı ev xidmətçisi etmək lazımdır, buna görə də onunla təlobkarlıqla rəftar edir, cəzalandırır, hətta qaniqara olanda, qızı döyürdü də. Beləliklə, bu iki təsir altında, qız yarı ev qulluqcusu, yarı övlad kimi böyüdü, elö adı da nə o yanlıqdı, nə də bu yanlıq: Katka, yaxud Katenka yox, Katyuşa çağırıldır. Qız tikiş tikir, otaqları yiğisidir, ikonaları tabaşırıla təmizləyir, qəhvə qovurur, üyündür, bişirib süfrəyə verir, xırıtm-xırda şeylər yuyur, hərdən də xanımların yanında oturub, onlara kitab oxuyurdu.

Istəyənlərivardı, ancaq ağayana yaşamağın dadını görmüş erköyün qız onu istəyən zəhmət adamları ilə güzəranın çətin olacağını bildiyindən heç kəso getmək istəmirdi.

16 yaşına qədər o belə yaşadı. 16 yaş tamam olduqda xanımların qardaşı oğlu, varlı knyaz olan tələbə onlara qonaq gəldi və Katyuşa nə ona, nə də özüne etirafa cürət etmədən ona vuruldu. Aradan iki il keçdikdən sonra hemin bu qardaşoğlu müharibəyə gedərkən, yolüstü bibilerinin yanına golub, dörd gün orda qaldı və getmeyino bir gün qalmış, Katyuşanı yoldan çıxartdı, axırıncı gün ovcuna bir yüzlük basıb çıxıb getdi. O gedəndən beş ay sonra qız yəqin etdi ki, ikicanlıdır.

O vaxtdan hər şeydən soyudu, yalnız başına golocək rüsvay-çılıqdan qurtarmaq üçün çarə axtarmagə, xanımlara həvəssiz, hətta pis xidmət etməyə başladı, hətta bir gün özü də bilmədən xanımlara dişinin dibindən çıxanı deyib ürəyini boşaltdı. Sonradan özü də kobud danişdigiña peşman olmuşdu, ancaq gec idi, haqq-hesabını istəməli oldu.

Qızdan çox narazı olan xanımlar onu azad elədilər. Qız onlardan çıxandıqdan sonra bir nahiyyə pristavının evində qulluquluq elədi, ancaq burada yalnız üç ay qala bildi, çünki olli yaşılı qoca pristav

ona sataşır, el atıldı və bir dəfə çox əliuzunluq cdəndə qız hirslenib söyüd, ona axmaq, qoca şeytan dedi və elə itəledi ki, kişi yixildi. Onu kobudluğuna görə qovdular. Daha başqa bir yerə qulluğa girməyin mənası yoxdu, çünki doğmağınaz qalmışdı və o, araq alış-veriş cdən bir dul mamaçanın yanına köcdü. Doğum asan başa geldi. Amma kənddə xəsta bir qadının uşağı tutmuş mamaça, Katyuşa da zahi isitməsi xəstəliyini keçirdi; buna görə oğlan uşağını torbiya evinə göndərdilər; amma onu aparan qarının dediyinə görə, uşaq ora çatan kimi, həmin saat ölmüşdü.

Katyuşa mamaçanın evinə köçəndə, cəmi 127 manat pulu vardi; 27 manat öz qazancı, 100 manat da – onu yoldan çıxaranın verdiyi pul. Mamaçanın evindən çıxdıqda isə vur-tut 6 manatı qalmışdı. O pul saxlamağı bacarmırdı, həm özünə xərcleyir, həm də her istəyənə verirdi. Mamaça iki ay yanında qaldığı üçün, 40 manat yemək və çay haqqı almış, 25 manat uşağın gönderilməsinə vermiş, 40 manat da inek almaq üçün ondan borc almışdı. 20 manat palpaltara, baxışlırla, getmişdi, – belaliklə, Katyuşa sağalandı dənə pulu yox idi, ona görə qulluq yeri axtarmalı idi. Meşəbeyinin yanında yer tapıldı. Meşəbeyi evli idi, ancaq o da eynən nahiyyə pristavı kimi, elə birinci gündən Katyuşa el atmağa başladı. Katyuşanın ondan zehləsi gedirdi və çalışırkı ki, ondan uzaq olsun. Amma o təcrübəli hiyləgər idi, başlıcası isə onun ağası idi, hara istəsə onu göndərə bilərdi, nehayət, bir dəfə fürsət tapıb, onu ələ keçirdi. Arvadı bundan xəber tutdu və bir dəfə örinin Katyuşa ilə otaqda tək görüb, Katyuşanı döyməyə cumdu. Katyuşa əl vermedi, dalaşma düşdü, nəticədə haqqını da verməyib, onu evdən qovdular. Onda Katyuşa şəhərə xalasının yanına getdi. Xalasının eri cildçi idi və əvvəller yaxşı yaşayırırdı, ancaq indi bütün müştərilərini itirmişdi – sərxişluq eləyirdi, əline galəni içkiye verirdi.

Xalasının balaca bir camışxanası vardi, bununla özünü və uşaqları saxlayır, fərsiz örinin de dolandırırdı. Xalası Maslovaya təklif eddi ki, yanında paltaryuyan işləsin. Ancaq Maslova xalasının yanında işləyen paltaryuyan qadınların necə ağır güzəran keçirdiklerini görüb, qorar verməye tölesmir, kontorlarda qulluq yeri axtarındı. Axırı iki gimnazist oğlu ilə yaşayan bir xanımın yanında yer tapıldı. Maslova ora qulluqçuluğa girəndən bir həftə sonra böyük oğlan, altıncı sinifdə oxuyan bigli gimnazist oxumağı buraxıb, Maslovaya sataşmağa başladı, ona göz verib, işiq vermedi.

Anası təqsiri Maslovada görüb onun haqqı-hesabını verdi, işdən çıxardı. Təzə iş yerini tapılmırdı, ancaq bir dəfə ev qulluqçularını işə düzəldən kontora gələndə, Maslova orada çılpaq ətli bılıklarında qolbaqlar, barmaqlarında üzükler olan bir xanım gördü. Həmin xanım özünə qulluq axtaran Maslovanın vəziyyətindən xəbor tutub ünvanını ona verdi, evinə çağırıldı. Maslova onun yanına getdi. Xanım onu məhrıbanlıqla qarşılıyıb, pirojki və şirin şorabə qonaq eddi və öz qulluqçusuna bir məktub verib harasa göndərdi. Axşam-çağı otağı uzun saç-saqqalı ağarmaqda olan ucaboy bir kişi girdi: həmin qoca cələ o saat Maslovanın yanında oturub parıltılı gözlərlə gülümşünə-gülümşünə onu nəzərdən keçirməyə və zarafat etməyə başladı. Evin xanımı kişini o biri otağı çağırıb və Maslova xanımın həmin kişiyə bu sözləri dediyini eşitdi: "Lap sütlündür, kənd qızıdır". Sonra xanım Maslovanı çağırıb dedi ki, bu kişi yazıçıdır, çox pulludur, egor onun xoşuna gəlsə, heç bir şey əsirgomaz. Maslova kişisinin xoşuna gəldi, kişi də ona 25 manat verib və etdi ki, tez-tez görüşəcəklər. Həmin pul tezliklə xalasının yanındaki xərclərə, təzə paltara, şlyapa və lentlərə xərclənib qurtardı. Bir neçə gün sonra yazıçı yenə onun da林cə adam göndərdi. Qız getdi. O, Maslovaya 25 manat verib, təklif etdi ki, ayrıca mənzilə köçsün.

Yazıcıının kirolediyi mənzildə yaşayanda, Maslova həmin həyətdə olan şən bir dişan xidmətçisine bənd oldu. Qız məsələni özü açıb yazıçıya danışdı və onun balaca mənzilinə köcdü; xidmətçi Maslova ilə evlənəcəyini və etmişdi, amma bir gün ona heç bir şey demədən yoxa çıxdı, yəqin ki, onu atıb Nijniyə getmişdi. Maslova yenə tək qaldı. O həmin mənzildə tək yaşamaq istədi, amma icazə vermədilər. Nahiyyə polis nəzarətçisi dedi ki, yalnız sari bilet alsa və vaxtaşırı tibbi yoxlamadan keçsə, tək yaşama bilər. Onda Maslova yenə xalasının yanına qayıtdı. Xalası əynində modalı paltar, ciyində büürünç, başında şlyapa görüb, onu hörmətli qarşılıdı, indi qızın daha həyatın uxarı pilləsində olduğunu güman edib, dahanı paltar yumağı təklif etmədi. Maslova üçün indi dahan paltaryuyan olmaq-olmamaq məsələsi yox idi. O indi birinci otaqlarda katorqa heyati keçirən, əl-qolları ariq, solğun bənizli, çıxları artıq verəmlə qadınlara üroyi yana-yana baxırdı, – onlar 90 dərəcə isti sabun buxarı içində, yaz-qış pəncərə özündə paltar yuyur, ütüləyirdilər, – Maslova fikirləşəndə ki, o da belə katorqaya düşə bilərdi, – onu dəhşət götürürdü.

Bax belə bir vaxtda, heç bir köməkçisi olmadığından çox acı-na-qalı bir vəziyyətə düşmüş Maslovani, fahışxanalarla qız axtaran dəlləl qadın girdədi.

Maslova artıq çoxdan papiros çekirdi, dükən xidmətçisi ilə elə-qədə olduğu son vaxtlarda və oğlan onu atıldıqdan sonra iso içkiyə də qurşanmışdı. Şərab yalnız dadlı olduğu üçün deyil, həm də hər şeydən artıq ona görə xoşuna gəlirdi ki, düşdüyü ağır vəziyyəti unutmağa imkan verir, ürəyini açır, onda öz leyaqətinə inam yaradırırdı, — icməyəndə bunların heç biri olmurdur. Şərab içməyəndə həmisi onu kəsalət basır, özü özündən utanırırdı.

Dəlləl qadın xalafı qonaq edib, Maslovani içirdi, şəhərdə çox yaxşı yer sayılan bir yere girməyi toklif etdi və bu vəziyyətdə olmanın bütün fayda və üstünlüklerini işirdə-şisirdə sadaladı. Maslova iki şeydən birini seçməli idi: ya höqarətli ev qulluqluğuna qatlaşmalı idi; onda kişilər ona əl atacaqdılar və o, gizlin, öteri cinsi əlaqələrdə olacaqdı, ya da açıq-aşkar, qanunun yol verdidi, yaxşı temin olunmuş, dinc yaşamaq, yaxşı pul qazanmaq, mümkün olan daimi cinsi əlaqa yoluunu seçməli idi, — o ikinci yolu seçdi. Üstəlik, bu yolla o həm onu ilk dəfə yoldan çıxaran adamdan, həm dükən xidmətçisindən, ona pislik etmiş bütün adamlardan intiqam alacağının güman edirdi. Bir də onu şimikləndirən və qəti qərar verməsinə bais olan səbəblərdən biri də bu idi ki, dəlləl qadının dediyinə görə, o özü üçün xoşuna gələn hər cür məxmər, fay, ipək ciyinləri, qolları açıq bal paltaları sisariş vera bilərdi. Maslova özünü yaxası qara məxmər işləməli dekolte paltarda, qoşeng, sarı ipək paltarda təsəvvür etdikdə, daha özünü saxlaya bilməyib pasportunu həmin qadına verdi. Ele həmin axşam dəlləl qadın fayton tutub onu Kitayevanın məşhur evinə apardı.

O vaxtdan Maslova həmisişəlik həm Allah-taala, həm də insanlar tərafından günah sayılan bir həyat yoluna qədəm qoydu; guya öz vətəndaşlarının qayğısına qalan dövlətin icazəsi, hətta himayesi ilə yüzlərlə, minlərlə qadın belə həyat sürür, axırı da hər on qadından doqquzu dəhşətli xəstəlik tutur, vaxtından əvvəl taqətdən düşür, ölüb gedirdi.

Azığın eys-işrətdə keçirilən gecədən sonra ağır səhər və gündüz yuxusuna. Saat üçdə, dörddə kirli yataqdan durub, hədsiz sərəxşluqdan sonra mədən suyu, qəhvə içmək, əynində gecə köynəyi, kofta, xələt otaqlarda tənbəl-tənbəl veyllənmək, pərdələrin ardından

baxmaq, bir-biri ilə sərsəm-sərsəm deyişmək. Sonra ora-burasını yumaq, yaqlamaq, bədən və saçlarını etirəmək, paltarı geyib yoxlamaq, bunların üstündə sahibkar xanımla didişmək, güzgüdə özünü nəzərdən keçirmək, üzü, qaşları boyamaq, şirin yağı yeməklər yemək. Sonra bədəni yarıçıraq göstərən şüx ipək paltarlar geymək. Sonra bezək-düzəkli, gur işqli salona çıxməq, — qonaqların gəlişi, musiqi, rəqs, konfet, şərab, papiros, cavan, orta yaşı, sütül uşaq, əldən düşmüş qoca, subay, evli, tacir, dükən xidmətçisi, erməni, yəhudü, tatar, varlı, yoxsul, sağlam, xəstə, sərəx, ayıq, kobud, zərif, herbi, mülki, tələba, gimnazist — hər təbəqədən, hər yaşda, hər xasiyyətli adamlarla cinsi əlaqədə olmaq. Axşamdan sahərə qədər hay-küy, zarafat, dava-dalaş, musiqi, tübüñ, şərab, yenə şərab, tübüñ, yenə musiqi... Yalnız sahər bunlardan xilas olmaq və ağır yuxu... Hər gün, hər həftə belə. Həftənin sonunda isə dövlət müəssisəsinə — məntəqəyə getmək. Burada dövlət xidmətində olan məmurlar — kişi həkimlər təbət tərəfindən yalnız insanlara deyil, hətta heyvanlara da cinayətdən qorunmaq üçün etə edilmiş həyanı məhv edərək, bu qadınları gah ciddi — sərt, gah da zarafatlaşa-zarafatlaşa, gülə-gülə müayinə edib, onlara bir höftəliyə öz cinayət ortaqları ilə etdikləri həmin cinayətləri davam etdirməyə vəsiqə verirdilər. Sonra yenə bir həftə. Hər gün belə, yayda da, qışda da, iş günlərində də, bayramlarda da.

Maslova yeddi il belə yaşadı. Bu müddətdə o iki başqa evdə və bir dəfə da xəstəxanada oldu. Fahişxanada olduğunun yeddinci və ilk dəfə pis yola düşməsinin səkkizinci ilində, iyirmi altı yaşında başına bu iş gəldi, dustaqxanaya düşdü, altı ay qatillərin və oğruların arasında həbsdə qaldıqdan sonra indi onu məhkəməyə aparırdılar.

### III

Uzaq yol gəlməkdən yorulub taqətdən düşmüş Maslova keşqilərin qabağında Mahal məhkəməsinin binasına yaxınlaşdıığı vaxt, bir zaman onu təriyə etmiş xanımların qardaşoğlu, Maslovani ilk dəfə yoldan çıxarmış knyaz Dmitri İvanoviç Nelyudov pərvənə dəşəkli, uca, yaylı çarpayıda, əzilmiş yatağında yaxalığının qatları ütülənmiş, təmiz holland köynəyinin yaxasını açıb papiros çekirdi. O, horəkotsız gözlərlə qabağa baxa-baxa bu gün görəcəyi işlər və dünən olub-keçənlər barədə fikirləşirdi.

O dünən gecə varlı və adlı-sanlı Korçaginlərgilda olmuşdu, — hamı güman edirdi ki, knyaz onların qızı ilə evlənməlidir, — bunu xatırlayıb o, köksünü örtürdü, çökdiyi papiroso atıb, gümüş portsi-qardan birini də götürmək istədi, ancaq fikrini dəyişdi, hamar, ağappaq ayaqlarını sallayıb ayaqqabılılarını tapdı, ipək xalatı etli çiçinlərinə salıb, cold və mətin addimlarla yataq otağına bitişik, başdan-başa cürböcür süni iksir, odekolon, fiksatuar və etir qoxusu ilə dolu tualet otağına keçdi. Burada o bir çox yerden doldurulmuş dişlərini xüsusi diş tozu ilə temizləyib, ətirli qarqara ilə yaxaladı, sonra hörterəflı yuyunmağa və cürböcür desmallarla qurulanmağa başladı. Ətirli sabunla əllərini yuyub, uzadılmış dirnaqlarını fırça ilə möhkəm temizləyib, böyük mərmər əlüzyuyanın qabağına keçdi, üzünü və yoğun boynunu yudu, yataq otağına bitişik üçüncü otağa keçdi, burada da duş hazırladı. Orada piylənmiş, əzələli ağappaq bədənini soyuq su ilə yuyub, xovlu qotfa ilə qurulandıqdan sonra ütülənmiş, təmiz camaşır, güzgüz kimi pardaqlanmış çəkmələrini geydi, aynanın qarşısında oturub, iki fırça ilə xirdəcə qıvrıq qara saqqalına və qabaq tərəfdən seyrəlmiş qıvrım saçlarına siğal verməyə başladı.

Onun işlətdiyi bütün şəyər — tualet ləvazimatı, camaşır, geyim, ayaqqabı, qalstuklar, sancaqlar, qol düymələri — hamısı on birinci əla çeşidli, ən qiymətli, gözə çarpmaq, sadə, davamlı və bahalı şəyər idi.

Nexlyudov onlarca qalstuk və sancaqlardan əlinə düşəni seçdi, — vaxtılı bunlar yenisi və maraqlı idi, indi isə heç bir fərq yoxdu. O temizlənin hazırlanmış və stolun üstüne qoyulmuş paltalarını geyinib çox torəvəlli olmasa da, tərtəmiz və ətirlənmiş halda, dünən üç mujikin parketini sürtüb parıldadıqları uzunsov yemək otağına keçdi. Burada palid ağacından hazırlanmış çox yekə bir bufet və cynən onun kimi böyük açılıb-yığılan bir stol vardi, stolun bir-birindən xeyli aralı, aslan pencəsi şəklində oyma naxışlı ayaqları ona nəsə dobdəbəli bir görkəm verirdi. Stolun üstüne qiraqları iri naxışlı, kraxmallanmış zərif süfrə salıbmışdı, süfrədə ətirli qohvo ilə dolu gümüş qohvədən, ele o cür bir qonddan, qaymaqla dolu qaymaqdan və təzə qalac, susxarı və biskvit yiğilmiş hörme çörəkkabı vardi. Yemək dostgahının yanına alınmış məktublar, qəzetlər və yeni "Revue des deux Mondes" kitabı qoyulmuşdu. Nexlyudov elo məktubları açmaq istəyirdi ki, dəhlizə çıxan qapıdan, əynində yas paltarı, ətli-canlı qoca bir qadın içəri girdi, onun başına sancaq-

lədiyi krujeva yana əyilmiş saçının pozulmuş tağını örtməşdi. Bu qadın Nexlyudovun bu yaxında həmin bu otaqda olmuş rəhmətlik anasının otaq xidmətçisi Aqrafena Petrovna idi, indi onun oğlunun yanında təsərrüfat işlərinə baxırdı.

Aqrafena Petrovna müxtəlif vaxtlarda on ilə qədər Nexlyudovun anası ilə xarici ölkələrde olmuşdu, xanım görkəmi və ədaləti vardi. O əsaqlıqdan Nexlyudovların evlərində yaşayırı və Dmitri Ivanoviç həlo Mitenka vaxtından tanrıydı.

— Sabahınız xeyr, Dmitri Ivanoviç!

— Salam, Aqrafena Petrovna! Təzə nə var, nə yox? — deyə Nexlyudov zarafatıyanı soruşdu.

— Bilmirəm knyaginyadanmı, yoxsa knyajnadanmı, bir məktub var. Qulluqcu qız çıxdan getirib. Mənim otağında gözləyir, — deyə Aqrafena monali-monali gülümsünə-gülümsünə məktubu ona uzadı.

— Yaxşı, bu saat, — deyə Nexlyudov məktubu aldı və Aqrafena Petrovnanın gülümsündüyüünü görüb, üz-gözünü turşutdu.

Aqrafena Petrovnanın gülümsünəməsinin mənası bu idi ki, məktub knyajna Korçaginadandır və Aqrafena Petrovnanın fikrincə, Nexlyudov həmin qızla evlənmelidir. Ancaq Aqrafena Petrovnanın təbəssümünün mənası Nexlyudovun xoşuna gəlmirdi.

— Yaxşı, onda deyim gözləsin, — Aqrafena Petrovna stolun üstünü süpürmək üçün olan firçanın öz yerinə qoyulmadığını görüb, başqa yerə qoydu və otaqdan çıxdı.

Nexlyudov Aqrafena Petrovnanın gətirdiyi ətirli məktubu açıb oxumağa başladı.

Kənarları dilik-dilik bozumtul qalın kağız vərəqində sıvri, amma seyrik bir xətlə yazılmışdı: "Öhdəmə alırdım Sizin yaddaşınız olmaq vazifəmi yerinə yetirək, yadınızsa sahram ki, Siz bu gün aprelin 28-də prisajınlar möhkəməsində olmalısınız, buna görə də, Sizə xas olan saymazyanlıqla, dünən vəd etdiyiniz kimi, bizimlə, Kolosovla birlilikdə şəkillərə baxmağa gedə bilməyəcəksiniz. Vaxtında getmədiyiniz üçün a moins que Vous ne soyez dispose payer à la cour d'assises les 300 roubles d'amende qu vous refusez pour votre cheval<sup>1</sup>. Bu dünən elə Siz gedən kimi mənim yadına düşdü. Belə ki yadınızdan çıxməsin."

Kn. M.Korçagina".

<sup>1</sup> Öğər isdir, at almağa sorf etmək istədiyiniz 300 manatı mahal möhkəmosino corima vermek istəməsoniz.

Vəroqin o biri üzündə olavaş edilmişdi:

"Maman vous fait dire que vos frères couvert vont à tendre jusqu'à la nuit. Venes absolument à quelle heure que cela soit".

M.K."

Nexlyudov qasqabağını tökdü. Bu məktub, knyajna Korçaginənin onun üzərində indi artıq iki aydı ki, apardığı mahiranə işin davamı idi, — iş isə göze görünməyən tellərlə onu knyajna ilə bağlamaqdan ibarətdi. Məsolə burasındadır ki, çox da gənc olmayan və çox ehtirasla sevməyən adamların evlənmək barədə qərsizliğindən başqa, Nexlyudov üçün ayrı bir səbəb də vardi ki, hətta qarar vermiş olsayı da, indi bu qızı evlənmək təklif cəd bilməzdi. Bu səbəb də ondan ibarətdi ki, on il bundan əvvəl o, Katyuşanı yoldan çıxarmış və sonra atmışdı, bunu knyaz tamamilə unutmuşdu, evlənməsi yolunda əngol saymirdi, amma başqa bir səbəb vardi: bu vaxt onun ərli bir qadın ilə yaxın əlaqəsi vardi, doğrudur, o özü indi bu əlaqəni kəsmişdi, ancaq qadın hələ onun bu qərarı ilə razılışlaşmadığını təsdiq etməmişdi.

Nexlyudov qadınlarla münasibətində çox çəkingən idi, ancaq elə həmin bu çəkingənlidə o ərli arvadda onu elə almaq arzusu doğurmuşdu. Bu qadın Nexlyudovun seçkidiə iştirak üçün getdiyi həmin qozanın zadəgan nümayəndəsinin arvadı idi. Qadın Nexlyudovu elə bir əlaqəyə colb etmişdi ki, bu əlaqə Nexlyudovu gündənginə dəha artıq cəzb edir, cyni zamanda gündən-günə dəha artıq bezdirirdi. Əvvəller Nexlyudov bu cəzibə qarşısında özünü elə ala bilməmişdi, sonralar isə özünü qadının qarşısında günahkar biliib, onun razılığı olmadan bu əlaqəni kəsməyi bacarmırdı. İndi həmin bu səbəbə görə, Nexlyudov ürəyindən keçsə də belə hesab eləyirdi ki, Korçaginaya evlənmək təklif etməyə haqqı yoxdur.

Elə stolun üstündə həmin qadının ərindən gəlmis bir məktub vardi. Həmin xətti və möhürü gördükdə, Nexlyudov qızardı və o saat, həmişə təhlükə qarşısında duydugu gərginliyi hiss etdi. Amma o nahaq yero hoyoçanlanmışdı; Nexlyudovun başlıca malikanəsinin yerləşdiyi qozanın zadəgan nümayəndəsi olan həmin er Nexlyudovu xəbərdar edirdi ki, mayın axırına təcili zəmstvo yığıncağı

təyin edilib; o, Nexlyudovdan xahiş edir ki, mütləq gəlsin və zəmstvo yığıncağında məktəblər və yollar məsələlərinin müzakirəsinə rədone cour d'epaule<sup>1</sup>, cünki bu məsələlərdə mürtəce partiyanın güclü eleyhdarlığı gözlənir.

Zadəganlar nümayəndəsi liberal idi, bəzən həmfikirləri ilə birlikdə III Aleksandr zamanı hückuma keçən irticaya qarşı mübarizə aparırırdı və bütün varlığını bu mübarizəyə həsr etdiyindən, öz ailə həyatındaki bədəbəxtliyindən xəberi yox idi.

Nexlyudov bu adamlı əlaqədar keçirdiyi bütün əzablı-iztirablı dəqiqlikləri yadına saldı: xatırladı ki, bir dəfə qadının erinin işdən xəber tutduğunu gümən edib, onu dueçə çağırmağa hazırlaşmışdı və bu zaman o gülləni havaya atacaqdı; qadının başına gelən o doşşəli səhnə: o məyus bir halda özünü gölə atıb böğməq məqsədilə qaçaq-a bağa çıxmış, Nexlyudov da qaça-qaça onu axtarmışdı. Nexlyudov öz-özüne fikirləşdi:

"Yox, indi mən gedə bilmərəm, qadın özü mənə cavab verməyince, heç bir şey edə bilmərəm". Bir həftə bundan əvvəl həmin qadına qeti bir məktub göndərib özünü günahkar bildiyini, günahını yumaq üçün hər şəyə hazır olduğunu, amma hər halda hər ikisinin xeyri üçün aralarındaki əlaqəni həmişəlik kasılmış hesab etdiyini yazmışdı. İndi o həmin məktuba cavab gözləyirdi, amma cavab gəlmirdi. Elə cavabın gəlməməsinin özü də qismən yaxşı olamət idi. Əger qadın əlaqənin kəsilməsini razi olmasa idi, çoxdan məktub yazmış olardı və ya əvvəller etdiyi kimi, hətta özü gələrdi. Nexlyudov eşitmışdı ki, indi orada həmin qadına porastışkarlıq edən bir zabit var, bu ona həm qışqanlıq azabı verirdi, həm də o sevinirdi ki, onu bezikdirmiş bu riyakarlıqla yaxasını qurtaracaqdır.

Başa bir məktub da mülklərinə baxan müdirdən idi. Müdir yazırkı ki, vərəsəlik haqqını təsdiq etdirmək üçün və bundan başqa təsərrüfat işlərini necə davam etdirmək məsələsini həll etmək üçün Nexlyudov özü ora getməlidir, — təsərrüfatı rəhmətlik knyaginya-nın vaxtında olduğu kimi aparmalı, yoxsa onun o rəhmətiyə və indi cavan knyaza təklif etdiyi kimi, — inventarı artırmaq və kəndlilərə paylanması bütün yerləri özlori əkib-becərmək yolu ilə aparmalıdırular. Müdir yazırkı ki, bu cür istifadə xeyli faydalı olardı. Eyni zamanda müdir üzr istəyirdi ki, cədvəl üzrə ayın biri üçün

<sup>1</sup> Anam tapşırıdı Sizo deyəm ki, yemək dəstiniz Sizi gecəyə kimi gözleyəcək. Mütləq, no vaxt istəsonuz, galın.

göndermeli olduğu 3000 manatı bir qədər gecikdirmişdir. Bu pulları növbəti poçta ilə göndərir. Pulu ona görə gecikdirmiştir ki, kəndlilərdən heç cür toplaya bilmirdi, – vicedanslıq o dərəcəyə çatıb ki, onları məcbur etmək üçün hökumətə müraciət etməli olub. Bu məktub Nexlyudovun həm xoşuna gelir, həm de onu açmırı. Ona görə xoşuna gəldi ki, böyük bir mülkiyyət üzərində öz hökmənliliği hiss edirdi; ona görə açmırı ki, ilk gənclik çağlarında Herbert Spenserin coşqın ardıcıllarından idi və xüsusi ol böyük torpaq sahibi olduğundan, Spenserin "Sosial statika" əsərindəki ədalətin xüsusi torpaq mülkiyyətinə yol vermediyi haqqında hökmüna heyran idi. Gəncliyə xas olan bir düzlük və qətiyyətə o nəinki torpağın xüsusi mülkiyyət vasitəsi ola bilməyəcəyini söyləməklə, universitetdə bu mövzuda əsər yazmaqla kifayətlənməmiş, hətta həqiqətdə öz inamının əksinə, torpaq sahibi olmaq istəməyib (anasiñin deyil, atasından şəxsi ona miras qalmış) torpağı kiçik bir hissəsini o zaman kəndlilərə vermişdi. İndi irsiyyətə böyük bir mülkədar olduğundan, iki şeyden birini etməli idi: ya gərək atasından qalan 200 desyatın torpaqdan, on il bundan əvvəl etdiyi kimi, əl çəkə idi, ya da dəməz-söyləməz bütün əvvəlki fikirlərinin yanlış və yalan olduğunu etiraf ede idi.

Birincini edə bilməzdı, – onun torpaqdan başqa heç bir yaşayış vəsaiti yox idi. Xidmət etmək istəmirdi, amma artıq dəbdəbeli yaşayış verdiği lərinə yiyələnməmişdi və belə hesab edirdi ki, burlardan əl çəkə bilməz. Bunun bir mənası da qalmamışdı, çünki nə gəncliyindəki inam güci, nə o qətiyyət, nə o şöhrətpərəstlik və adamları heyran qoymaq arzusu artıq yox idi. İkincisindən – o zaman Spenserin "Sosial statika" əsərindən mənimsədiyi və xeyli sonralar Henri Corcun əsərlərində parlaq bir surətdə təsdiq olduğunu gördüyü torpaq mülkiyyətinin qeyri-qanuniliyi barəsindəki aydın və inkaredilməz dəlillərdən isə heç cür əl çəkə bilmirdi.

Buna görə də müdirin məktubu onun xoşuna gəlmirdi.

#### IV

Qəhvə içdikdən sonra Nexlyudov məhkəməyə saat neçəde getməli olduğunu çəqışır vərəqəsinə baxıb daqıqləşdirmək və knyajnaya cavab yazmaq üçün kabinetə getdi. Emalatxanada molbertin üstündə tərsinə çevrilmiş, yeni başlanmış bir şəkil vardi, divarlar dan etüdlər asılmışdı.

Üzərində iki il cidd-cəhd ilə işlədiyi bu şəkil də, etüdlər də, bütün emalatxananın görkəmi onda, xüsusən axır vaxtlar rossamılıqda irəliləməkdə siddətə duydugu acizlik hissini yadına saldı. O həmin duyunu öz estetik duyğusunun həddən artıq incəlməsi ilə izah edirdi, amma hər halda bunu dərk etmək çox ağır gelirdi.

Yeddi il bundan əvvəl o rossamılıq istədiyi olduğunu qət edib, qulluğu atmışdı və bütün qalan işlərə rossamılıq fəaliyyəti zirvəsindən bir qədər həqarətlə baxırdı. İndi məlum olur ki, onun buna haqqı yoxmuş. Buna görə də bu barədə hər cür xatirə xoşuna gəlmirdi. Emalatxanın bütün bu dəbdəbeli avadanlığını ağır hissiyatla nəzərdən keçirib, ovqatı təlx halda kabinetə girdi. Kabinet hər cür bəzək-düzək, avadanlıq və rahatlıq əşyası olan çox böyük, uca bir otaq idi.

Yekə stolun siyirməsindən, "təcili" bölməsindən çəqış vərəqəsin tapıb, məhkəmə iclasının saat on birdə başlanacağıni görüb, knyajnaya davatına görə təşəkkür etmək və nahara gəlməyə çalışacağını bildirmək üçün məktub yazmağa oturdu. Ancaq yazdığı birinci məktubu cirib atdı: çox məhrəmano çıxdı, ikinci məktubu yazdı, bu da soyuq, demək olar ki, təhqir kimi idi. Onu da ciridi və divardakı düyməni basdı. Qapıdan boz kolenkor önlüklü, yaşı, qaraqabaq, qırılxımsız bakenbardlı bir lakey içəri girdi.

– Zəhmət çəkin, fayton çağırtdırın.

– Baş üstə.

– Bir də, orda Korçagingildən gəlib gözlöyən qulluqçuya deyin ki, təşəkkür edirəm, gəlməyə çalışaram.

– Baş üstə.

Nexlyudov düşündü: "Bu saymazlıqdır, amma yaza bilmirəm. Hamısı birdir, bu gün onunla görüşəcəyəm". – Sonra geyinməyə getdi.

O geyinib arıtmaya çıxdı, takərləri rezinli faytonun tanış sürücüsü artıq gözloyirdi.

Faytonçu ağ köynəyinin yaxalığından görünən, gündən qaralmış qıvvatlı boynunu azca çevirib dedi:

– Dünən siz knyaz Korçagingildən elə yenica getmişdiniz ki, mən gəldim, şveyşar dedi ki, elə indica çıxıb gedibsziz.

"Monim Korçagingil ilə münasibətimi faytonçular da bilir".

– Nexlyudov onu axır zamanlar məşğul edən holl edilməmiş bir məsələni – Korçaginə ilə evlənsinimi, evlənməsinimi məsələsinı

yadına saldı. O indi sırasında duran məsələlərin çoxu kimi bunu da nə bu tərəflik, nə də o tərəflik həll edə bilirdi.

Evlənməyin lehinə, ümumiyyətlə, çox şey vardı, birincisi bu idi ki, evlənmək ailə ocağının xoşluqlarından başqa, cinsi həyatının uyğunluqlarını da aradan qaldıracaq, onun belə ailə həyatı barəsində dediyi kimi, - əxlaqi həyat üçün imkan yaradacaqdı; ikincisi məzmunuz həyatına bir mənə verəcəyinə ümidi edirdi. Bunlar, ümumiyyətlə, evlənmənin xeyrinə olan dəlillər idi. Evlənmənin əleyhine isə, ümumiyyətlə, birincisi bütün yaşa dolmuş subaylara xas olan - azadlığı itirmek qorxusunu və ikincisi, qadının əsrarəngiz mahiyyəti qarşısında qeyri-ixtiyari qorxu idi.

Evlənməyin, xüsusi məhz Missi ilə evlənməyin lehinə (Korçagının adı Mariya idi, ancaq bütün məşhur ailələrdə olduğu kimi, onu da ayamalamışdır) birincisi bu idi ki, o əsil-nəsəbli ailədən idи və geyimindən tutmuş danışçı, yol-yeriş, gülüş ədalətindən deyil, "ədəb-erkanlılı"ğı ilə seçilirdi, - o həmin xüsusiyyətə başqa bir ifadə tapa bilmirdi və bu xüsusiyyəti çox yüksək qiymətləndirirdi; ikincisi də bu idi ki, qız onu başqa adamlardan uca tuturdu, bu da Nexlyudovun dərrakəsinə görə, o deməkdi ki, onu yaxşı başa düşürdü. Onu başa düşməsi, yeni onun ləyaqətlərini dərk etməsi, qızın ağılli və düzgün mühəkimə sahibi olduğunu göstərirdi. Missi ilə evlənməyin əleyhine dəlillər isə - birincisi bu idi ki, çox chıtmalı o Missidən çox-çox üstün və deməli, özüne daha çox layiq bir qız tapa bilərdi; ikincisi qızın 27 yaşı vardı, buna görə də yəqin ki, əvvəller kiminləsə sevişmişdi, - bu fikir Nexlyudova çox əzab verirdi. Qızın hətta keçmişdə de onu deyil, başqasını sevməsini qüruruna sığışdırıa bilmirdi. Aydındır ki, qız ona rast goləcəyini əvvəlcədən bilə bilməzdii, ancaq qızın əvvəl kimisə sevə bilməsi fikri onu təhqir edirdi.

Beləliklə, evlənməyin lehinə də, əleyhine də cini dərəcədə dəlillər var idi; hər halda bu dəlillər cini qüvvədə idı və Nexlyudov öz-özünü güllüb, özünü Buridan cəşəyi adlandırdı. Hər halda iki ot tayasından hansına yanaşmağı bilmədiyindən, o eşşəyin vəziyyətində qalmışdı.

Nexlyudov öz-özünü dədi: "Amma Mariya Vasilievnanadan (zədəgan nümayəndəsinin arvadından) cavab almayıncı, onunla haqq-hesabı üzəmoyinca, heç bir qərar vero bilmərom".

Beləliklə, qərar verməyi ləngidə biləcəyini, ləngitməyə məcbur olduğunu dərk etməsi ona xoş goldi. Təkatlı fayton səssiz-səmirsiz məhkəmonin asfalt döşəməli qapısına çatanda o öz-özünü dedi: "Yaxşı, bütün bunları sonra fikirləşərəm".

O öz-özünü: "Həmişə etdiyim və belə lazımlı bildiyim kimi, indi də öz içtimai vezifəmi yerinə yetirməliyəm" - dedi və şveyşərin yanından ötərək dəhlizə daxil oldu.

## V

Nexlyudov məhkəməyə daxil olduqda, orada artıq qızığın hərəkət vardi.

Gözətçilər gah yeyin-yeyin, gah ayaqlarını döşəmədən ayırmadan sürütleyə-sürütleyə, tövşüyə-tövşüyə tapsırıqları və kağızları yerinə çatdırır, o yan-bu yana qaçışırıldılar. Pristavlar, vəkillər və məhkəmə işçiləri ora-bura vurmuxur, ərizəçilər və keşik altında olmayan müttəhimlər, qəmən-qəmən divarların diblə gəzisi, ya da oturub gözləyirdilər.

Nexlyudov keşkilərin birindən soruşdu:

- Mahal məhkəməsi hayandasıdır?
- Sizə hansı lazımdır? Mülki şöbə də var, məhkəmə palatası da.
- Mən prisyajnjıyam.
- Onda cinayət şöbəsi. Belə deyəydiniz də. Bura sağ tərəfa, sonra sol döñün, ikinci qapı.

Nexlyudov göstərilən yerdə getdi.

Göstərilən qapının ağızında iki nəşər durub gözləyirdi. Bunnardan biri ucaboy, yoğun bir tacir, xoşqliq bir adamdı, yəqin icib qəlyanaltı eləmişdi, kefi kök, damığı çağ ididi; o biri yəhudi əsilli bir dükan xidmətçisi idi. Nexlyudov onlara yaxınlaşıb, prisyajnlar otağına soruşduqda, onlar yunun qiyməti barəsində danışıldılar.

- Buradır, ağa, buradır. Yəqin siz də bizim kimi prisyajnjısız, eləmi? - deyə xoşqliq tacir gülə-gülə göz vurub soruşdu. - Neyləyək, əlbir çalışarıq, - dedi və Nexlyudovdan müsbət cavab aldıqda, sözüne davam etdi: - İkinci dərəcəli tacir Baklaşov. - Qatlanmayan, enli yumşaq əlini ona uzatdı: - Gərək zohmət çökök də. Kiminlə tanışlıq şorfinə nail oluram?

Nexlyudov özünü nişan verib, prisyajnlar otağına keçdi.

Cox da böyük olmayan prisajnlar otağında on nəfərə qədər müxtəlif adam vardi. Hami yenco golmişdi, kimisi oturmuşdu, kimisi də gəzisir, bir-birinə göz qoyur, tanış olurdular. Bir nəfər istefaya çıxmış hərb məmər mundır geymişdi, o birilər sürtük, ya pencəkdə idi; yalnız bir nəfərin eynində kaftan vardi.

Bu işin bəzilərini işlərindən ayırdığına və bunu xoşlamadıqlarını söyləmələrinə baxmayaraq, hamının üzündə mühüm ictimai vəzifəni yerinə yetirməkdən müəyyən zövq aldığıni göstərən bir əlamət vardi.

Prisajnlar, bəziləri bir-birilə tanış ola-ola, bəziləri elə-bele kimin kim olduğunu təxmin edərək, öz aralarında havadan, baharın tez düşməsindən və qarşındaki işlərdən danışıldırlar. Nexlyudovla tanış olmayanlar, onunla tanış olmağa tölsir, yəqin ki, bunu özləri üçün şəraf bilirdilər. Nexlyudov da tanış olmadığı adamlar arasında həmişəki kimi, bunun elə belə de olması lazımlı gəldiyini güman edirdi. Ondan soruştırdılar ki, niyə özünü adamların çoxundan üstün hesab edir, cavab verə bilməzdi, çünki bütün höyatında heç bir xüsusi üstünlük olameti yox idi. Qaldı onun ingiliscə, fransızca, almanca yaxşı danişa bilməsi, eynindəki camaşır, paltar, qalstuk və qol-yaxa döymələri – bu malları onun birinci tədarüküldərənən alması, – özü də başa düşürdü ki, bunlar Nexlyudovun özünü baş-qalarından üstün saymasına əsلا səbəb və delil ola bilməz. Amma, bununla bərabər o özünü şübhəsiz hamidan üstün sayır və ona göstərilən hörmət əlamətlərini zəruri şey kimi qəbul edir və bunlar olmadıqdə, özünü təhqir edilmiş bilirdi. Elə prisajnlar otağında da ehtiram göstərilməyəndə, o, bu xoşagəlməz duygunu hiss etdi. Prisajnlar arasında Nexlyudovun bir tanışı çıxdı. Bu adam onun bacısı uşaqlarının keçmiş müəllimi Pyotr Gerasimoviç idi (Nexlyudov onun familyasını heç vaxt bilməmişdi, hətta bilməməsi ilə bir qədər lovğalanırdı). Həmin bu Pyotr Gerasimoviç kurs qurtarib, indi gimnaziya müəllimi olmuşdu. Yüngüllüyü, özündən razı halda qəhəqəhə ile gülmosi, ümumiyyətə, bacısının dediyi kimi, "kom-munluguşa" görə Nexlyudovun ondan zəhləsi gedirdi.

Pyotr Gerasimoviç Nexlyudovu qarşılıyab, bərkdən qəhəqəhə çəkə-çəkə dedi:

– Hə, deməli, siz də tora düşübünüz, yaxanızı qurtara bilməyibsiniz!

Nexlyudov ciddi və qaşqabaqlı cavab verdi:

– Mən heç qurtarmaq fikrində də olmamışam.

– Bəli də, bu vətəndaşlıq şücaətidir. Bir dayanın, acliq gücələndə, yatmağa da qoymayanda avazınız başqa cür çıxar! – deyə Pyotr Gerasimoviç daha da bərkdən qəhəqəhə çəkdi.

Nexlyudov: "Bu keşiş balası indicə mənimlə "sən-sən"ə başlar" – düşünərək, üzünə cəl indicə bütün qohum-aqrəbasının ölüm xəbərini almış kimi, qəm-qüssə ifadəsi verib, ondan uzaqlaşdı və coşqın halda nəsə danişan qırıqxı, ucaboy, görkəmli bir kisinin dövrəsinə yığılmış adamlara yaxınlaşdı. Həmin cənab indi mülki şöbədə gedən və çox yaxşı bələd olduğu bir məhkəmə prosesindən danışır, hakim və məşhur vəkillərin adlarını da, atalarının adlarını da çəkirdi. O adlı-sanlı bir vəkilin işe mehərətə cəl heyətamız bir istiqamət verdiyindən danışırkı ki, bir tərəf – qoca bir xanım tamamilə haqlı olduğuna baxmayaraq, lap nəhaqca yerə müqabil tərəfə xeyli miqdarda pul vermeli olmuşdu.

O, sözünü qurtarib dedi:

– Lap dahi vəkildir!

Onu hamı hörmətlə dinləyir, bəziləri öz mülahizələrini əlavə etmək istəyirdi, amma o heç kəsə macal vermirdi, sanki hər şeyi tamam-kamal yalmız o bilə bilərdi.

Nexlyudov gec gəldiyinə baxmayaraq, xeyli gözləməli oldu. Məhkəmə üzvlərindən biri hələ gəlib çıxmadığına görə iş longi-yirdi.

## VI

Məhkəmə sədri məhkəməyə tez golmışdı. İri, dən düşməş baken-bardlı, boy-buxunlu bir adamdı. Evli idi, amma çox pozğun bir höyat keçirirdi, cəl arvadı da onun tayı idi. Bir-birinə mane olmurdular. Bu səhər kişi yayda onların evində yaşamış işveçli mürəbbiyədən məktub almışdı, o cənubdan Peterburqa golirdi, yazırkı ki, səhərdə olacaq və saat üç ilə altı arasında onu "Italiya" mehmanxanasında gözləyəcək. Buna görə də sədr bugünkü iclasa tez başlamaq, tez də qurtarmaq istoyirdi ki, keçən yay yaylaqda eşqbazlıq başlığındı həmin sarışın Klara Vasilyevna ilə görüşə çata bilsin.

Kabinetə girib qapının cəftəsini vurdur, kağızla dolu şkafın alt ləməsindən iki qalter (idman üçün çəki daşı) götürüb yuxarı, irali, yana və aşağı iyirmi dəfə hərəkət edəndən sonra qalterləri başı üstə qaldırıb, üç dəfə yüngülvari cömbəlib qalxdı.

Sonra adsız barmağında qızıl üzük olan sol eli ile sağ qolunun gerilmiş əzələsini yoxlaya-yoxlaya öz-özünə düşündü "Adamı heç bir şey suda yaxalanmaq və gimnastika kimi gürmərək saxlamır". O hələ muline etməli idi (çox çəkən iclaslara başlamazdan əvvəl o həmişə bu iki hərəkəti edirdi), elə bu vaxt qapı tərpoşdı. Kimse qapını açmaq istəyirdi. Sədr daşları cəld yerinə qoyub, qapını açdı və dedi:

— Bağışlayın.

Məhkəmə üzvlərindən qızıl gözlüklü, ortaboy, çıyınları dik və qazqabaqlı bir kişi içəri girdi. O narazılıqla dedi:

— Matvey Nikitiç yenə də yoxdur.

Sədr mundirini geya-geya cavab verdi:

— Yenə gəlməyib. Həmişə gecikir.

Məhkəmə üzvü:

— Lap qəribədir, bəs heç vicedanı-zadı yoxdur, — deyə qəzəbə deyinə-deyinə oturdu və papiros çıxardı.

Cox səliqəli bir adam olan bu məhkəmə üzvünün bu gün səhər arvadı ilə sözü olmuşdu, ona görə ki, arvad ona bir aylıq məzaric üçün verilmiş pulu vaxtından əvvəl xərcleyib qurtarmışdı. Gelən ayın hesabına qabaqcada pul istəmişdi, kişi isə demmişdi ki, sözündən dönməyəcək. Deyişmişdilər. Arvad demmişdi, — indi ki, belə oldu, onda bu gün nahar da olmayıacaq, evə gələndə ondan nahar ummasın. Bu sözlərdən sonra kişi evdən çıxıb getmişdi, indi qorxurdı ki, arvad öz təhdidini yerinə yetirər, cüntki ondan har şəy gözləmək olardı. "Yaxşı, indi gəl, temiz, əxlaqlı dolan görək!" — deyə o, üz-gözündən şənlək yağan, sapsağlam və xoşfət sədər baxırdı, — o ki var aralayıb, qəşəng aq əlləri ilə naxışlı yaxalığının hər iki yanından, dən düşmüş, uzun, six bakenbardlarına sığal verirdi: "O həmişə məmənnun və şəndir, mən isə, əzab içində".

Katib daxil olub, nəsə bir kağız götürdü.

— Cox töşəkkür edirəm, — deyə sədr papirosunu yandırdı. — Birinci hansı işə baxacaqı?

Katib sanki laqeydliklə dedi:

— Elə bilmərəm ki, zəhərləmə işinə.

— Di yaxşı, zəhərləmə deyirsiz, zəhərləmə olsun. — Sədr fikir-leşirdi ki, bu işə saat dörđə qədər baxıb qurtarar, sonra da çıxıb gedər. — Bəs Matvey Nikitiç yenə yoxdur?

— Hələ ki yoxdur.

— Bəs Breve necə, gəlib?

— Burdadır, — deyə katib cavab verdi.

— Onda, görənəz deyin ki, zəhərləmə işindən başlayacaqı.

Breve həmin iclasda ittihamçı kimi çıxış etməli idi, prokuror müavini idi.

Katib dəhlizə çıxanda, Breveyə rast gəldi. O yaxası açıq mundır, qoltuğunda portfel, çıyinlərini dik qaldırıb, dabanlarını taq-qıldıda-taqqıldıda az qala yürü-r-yürüə dəhlizdə sürətlə addımlayır, boş qolunu elə yelleyrirdi ki, əlinin yasti iç tərəfi sanki getdiyi istiqamətə tuşlanmışdı.

Katib ondan soruşdu:

— Mixail Petroviç xahiş elədi sizdən soruşum hazırlısmı?

Prokuror müavini dedi:

— Əlbəttə, mən həmişə hazırlam. Birinci hansı işdir?

— Zəhərləmə.

Lap yaxşı, — dedi, amma prokuror müavini bunu heç də yaxşı hesab etmirdi: bütün gecəni yatmadı. Bir yoldaşlarını yola salırdılar, saat ikiyə kimi içib, qumar oynamış, sonra da Maslovanın altı ay bundan əvvəl olduğu həmin fahisəxanaya, qadınların yanına kefə getmişdilər, belə ki, məhz elə bu zəhərləmə işini oxumağa macal tapmamışdı, işi o elə indi, ötəri gözündən keçirmək istəyirdi. Katib isə, onun zəhərləmə işini oxumadığını bildiyindən, sedə qəsdən həmin işə birinci baxmağı tövsiye etmişdi. Katib liberal, hətta radikal fikirli bir adam idi. Breve isə, konservativ fikirli, hətta, Rusiyada xidmet edən bütün almanlar kimi, pravoslavligha hödsiz sədəqətlidi; katibin ondan xoş gəlmir və onun mövqeyinə hösəd aparındı.

Katib soruşdu:

— Bəs xədimlərin<sup>1</sup> işi necə oldu?

Prokuror müavini cavab verdi:

— Demişəm ki, edə bilmərəm. Çünkü şahidlər yoxdur. Məhkəməyə də belə deyəcəyim.

— Axi ne forqı var...

— Edə bilmərəm, — deyə prokuror müavini yenə də qolunu ataata yeyin-yeyin öz kabinetinə getdi.

O xədimlər barəsindəki işi heç də, iş üçün mühüm və lazımlı olmayan şahidlərin çatışmadığını görə yox, ona görə təxirə salırdı

<sup>1</sup> Xədimlər — cinsi münasibəti zidd olub, özlərini xədim etdirən müroče dini toriqət torofdarları.

ki, ziyanlı prisajnlar iştirak cleyen mehkəmədə bu iş bəraətlə nəticələnə bilərdi. Amma onlar sədr ilə danışın belə razılığa gelmişdilər ki, onu qəza şəhəri sessiyasına keçirsinlər, orada kendililər çox olacaqdı, buna görə də ittihadçının udmaq ettimli çox idi.

Dəhlizlə gedisi-geliş getidkəcə artırdı. Mülki şöbənin qabağında adam daha çox idi; burada, məhkəmə işlərinə həvəskər həmin o görkəmləri canabın danışlığı işə baxılırdı. Fasilədə salondan həmin o qarı çıxdı: dahi vəkil onun mülküni alıb, buna heç bir haqqı olmayan kələkbaza verdirmişdi, — hamı da; məhkəmə üzvləri də, aydın-dır ki, iddiaçı da, onun vekili də bunu bilirdilər; amma onun işlətdiyi fənd elə fənd idi ki, qarının əmlakını əlindən almamaq və kələkbaza verməmək mümkün deyildi. Qarı kök, geyimli-kecimli idi, şlyapasına iri çəçəklər taxılmışdı. O qapıdan çıxıb dəhlizdə durdu və qısa, yoğun qollarını, oynada-oynada öz vəkilinə müraciətlə dedi: "Axi belə də iş olar? Lütf edin! Belə də iş olar?" Vəkil onun şlyapasındaki çəçəklərə baxa-baxa, nəsə fikirləşirdi.

Qaridan sonra mülki şöbənin qapısından yaxası geniş açılmış jiletinin altından köynəyinin döşü par-par parıldayan, üz-gözündən razılıq və qürur yağan həmin o adlı-sanh vəkil çıxdı; o işi elə aparmışdı ki, şlyapası çəçəklə qarının var-yoxu əlindən çıxmış, ona on min manat veren kələkbaz isə, yüz mindenən çox qazanmışdı. Bütün gözəl vəkilə zilləndi, o da bunu hiss edir və sanki bütün zahiri görkəmi ilə deyirdi: "Heç bir sədaqət izharına ehtiyacım yoxdur" — Vəkil iti addımlarla həminin öündən ötüb getdi.

## VII

Axır ki, Matvey Nikitiç də gəlib çıxdı: ariq, uzungerdən, yan-pörtü yeriyyən, alt dodağı da yana sallanan məhkəmə pristavı da prisajnlar otağına daxil oldu.

Bu məhkəmə pristavı universitet bitirmiş təmiz bir adamdı, ancaq heç bir yerde uzun müddət işdə qala bilmirdi, cünki yaman iki düşküñ idi. Üç ay əvvəl arvadının havadarı olan bir qrafını onu bu yere düzəltmişdi, o da bu vaxta qədər həmin vezifədə qalmışdı, özü də buna sevinirdi.

O, pensneni taxıb onun ardından baxa-baxa dedi:

— Bali da, cənablar, deyəson, hamı yığışib, eləmi?  
Deyib-gülən tacir cavab verdi:

— Gerek ki, elədir.

— Bir yoxlayaq, — deyə məhkəmə pristavı cibindən bir vərəq çıxarıb, adbaad çağırduğu adamlara gah pensnenin ardından, gah da üstündən baxa-baxa yoxlamağa başladı.

— Mülki müşavir İ.M.Nikiforov.

— Mənəm, — deyə bütün məhkəmə işlərinə bələd olan görkəmli cənab cavab verdi.

— İstefaya çıxmış polkovnik İvan Semyonoviç İvanov.

— Burdayam, — deyə əynində polkovnik mundiri olan ariq kişi səsləndi.

— İkinci dərəcəli tacir Pyotr Baklaşov.

— Burdayam, — deyə xoşqılıqlı tacir ağızını yayıb gülə-gülə dilləndi. — Hazırıq!

— Qvardiya poruçiki knyaz Dmitri Nexlyudov.

— Mənəm, — deyə Nexlyudov cavab verdi.

Məhkəmə pristavı xüsusi bir hörmət və nezakətlə pensnenin üstündən ona baxa-baxa təzim etdi, sanki beləliklə onu başqalarından fərqləndirirdi.

— Kapitan Yuri Dmitriyeviç Dançenko, tacir Qriqori Yefimoviç Kuleşov və s. və i.a.

İki nəfərdən başqa hamı toplaşmışdı. Pristav xoş bir ada ilə qapını göstərib dedi:

— İndisə, cənablar, buyurun salona.

Həmi qalxıb, qapıda bir-birinə yol verə-verə, dəhlizə, oradan da iclas salonunu keçdi.

Məhkəmə salonu böyük və uzun bir otaq idi. Bir başında səhnə sayaq, üçpilləli bir uca yer vardı. Orada ortada, bir stol qoyulmuş üstünə tünd-yaşıl saçaklı, yaşıl mahud salınmışdı, stolun arkasında üç kreslo qoyulmuşdu, bunların çox uca söykənəcəkləri oyma naxışlı palid ağacından hazırlanmışdı, kresloların arkasından isə zərli çərçivədə padşahın boyaboy əlvan rəngli portreti asılmışdı, əynində mundir, ciyinine lent taxılmış padşah bir ayağını iroli atıb, eli ilə qılıncın qəbzəsini tutmuşdu. Sağ künclən ısanın surəti olan bir kiot asılmışdı, — ısanın başında tikanlı çələng vardi, ora bir analoy da qoyulmuşdu, — prokurorun çıxış stolu da sağda idi.

Onun qarşısında, bir qədər arxada katibin kiçik stolu qoyulmuşdu, camaata yaxın tərəfdə isə, qəşəng yonulmuş palid məhəccərli qəfəsə, onun ardında da hələ boş olan müttohimlər skamyası

vardı. Söhnəvari yerdə sağ tərəfdə prisajnlar üçün iki cərgə stol qoyulmuşdu; onların da söykənəcəkləri uca idi, vəkillərin stolları aşağıda idi. Bütün bunlar barmaqlıqla ikiyə ayrılmış salonun ön hissəsində idi. Arxa hissəyə isə, başdan-başa stullar düzülmüşdülər, bunlar pille-pille bir-biri üzərində ucalala-ucala arxa divara gedib çatırdı. Salonun arxa hissəsində, qabaq skamyalarda fabrik işçiləri və ya ev qulluqçularına bənzeyən dörd qadın və iki kişi oturmuşdu, — onları da fəhlə idilər; görünür, salonun əzəmetli bəzək-düzəyi onları vahiməyə salmışdı, buna görə də bir-biri ilə qorxa-qorxa piçıldışardılar.

Prisajnlardan bir az sonra məhkəmə pristavı yan-yanı yeriyib ortaya çıxdı, oradakıları qorxutmaq isteyirmiş kimi bərkədən çıçırdı:

— Məhkəmə gəlir!

Həmi ayağa qalxdı və məhkəmə salonunun səhnesinə: möhkəm əzələli, gözəl bakenbardlı sədr daxil oldu. Sonra qızıl gözllükli, qara-qabaq məhkəmə üzvü çıktı, indi o daha qasqabaqlı idi, çünki məhkəmədə islamaya namizəd olan qaynına rast golmişdi, o da demişdi ki, bacısı ilə görüşüb və bacısı deyib ki, bu gün nahar olmayacaq.

— Görünür, bu gün meyxanaya getməli olacaqıq, — deyə qaynı gülə-güle olavaş etmişdi.

Qaraqabaq məhkəmə üzvü:

— Burada gülməli bir şey yoxdur, — deyə üz-gözünü daha da turşutmuşdu.

Nehayət, üçüncü məhkəmə üzvü, həmişə gecikən Matvey Nikitiç də gəldi, — o, yekəsaqqal, altı torbalanmış iri, məhriman gözlü bir adamdı. Onun mədəsində katar xəstəliyi vardi və həkimin məsləhəti ilə bu gün səhərdən yeni rejimə başlamışdı və bu yeni rejim onu həmişəkindən daha artıq ləngitmişdi. İndi o çox fikirli görünürdü, çünki üreyində tutduğu məsələlər barəsində, hər cür mümkün vasitələrlə fal açardı. İndi belə bir fal açırdı, əgər kabinetin qapısından kresloya qədər olan addimların sayı qalıqsız üçə bölünsə, deməli, yeni rejim onun xəstəliyini sağlaşdıracaq, əgər bölünməsə — sağaltmayacaq. Məsəfə iyirmi altı addım idi, amma o xırda bir addım da atıb, düz iyirmi yeddinci addimdə kresloya oturdu.

Səhneyə çıxan sədr və üzvlərin mundirlərinin yaxaları zərnaxlı olduğundan, görkəmləri çox heybəli idi. Onlar özləri də bunu duyur və hər üçü öz əzəmetlərindən utanılmış kimi, tələsik və təvazəkarlıqla gözlərini yere dikib, üstünə yaşıl mahud salınmış

stolun arxasında, öz oyma naxışılı kreslolarına oturdular; stolun üstündə: üzərində qartal fiquru olan üçbucaq alət, bufetlərdə içinə konfet tökülen şüşə vazlar, mürəkkəbəqabı, qələmlər, aq kağız və yeni yonulmuş müxtəlif böyüklikdə karandaşlar vardi. Məhkəmə üzvləri ilə birlikdə prokuror müavini də daxil oldu. O da qoltuğunda portfel, tələsik yeno qol ata-atə öündəki pəncərə yerinə keçdi və həmin saat kağızları gözdən keçirib, oxumağa başladı; işə baxmağa hazırlaşmaq üçün o hər dəqiqədən istifadə etməyə çalışırdı. Bu prokuror yalnız dördüncü dəfə idi ki, çıxış edirdi. O çox söhərtpərəst idi və möhkəm qorara almışdı ki, bu sahədə yüksək rütbə qazansın, buna görə də ittihəmçi kimi çıxış etdiyi bütün işlərdə mütləq təqsiri sübut etməyi lazım bilirdi. Zohərləmə işinin mahiyyətini o ümumi şəkildə bilirdi, öz nitqinin planını artıq hazırlanmışdı, ancaq ona bezi dəlillər lazım idi, indi həmin dəlilləri tələsik işdən yaziş götürdü.

Katib səhnenin qarşı tərəfində oturmuşdu, oxunması lazım gelebiləcək kağızları hazırlayıb, indi dünən tapıb oxuduğu, qadağan olunmuş bir məqaləni nəzərdən keçirirdi. O həmin məqalə barəsində öz ilə həmfikir olan yekəsaqqal möhkəmə üzvü ilə səhbət etmek isteyirdi və səhbətdən əvvəl məqalə ilə tanış olmağa çalışırdı.

## VIII

Sədr kağızları nəzərdən keçirib, möhkəmə pristavına və katibo bir neçə sual verdi, müsbət cavab aldıdan sonra müttəhimlərin gotirilməsi barədə səroncam verdi. Həmin saat çaxçaxlı arakəsmənin ardından qapı açıldı, başı şapkalı, siyirmoqılıncı iki jandarm, onların ardına isə əvvəlcə kürən, üzü cil-cil bir kişi və iki qadın müttəhim daxil oldular. Kişinin əynində həddən artıq gen və uzun dustaqlar xalatı vardi. Möhkəmə salonuna girdikdə o baş barmaqları dik tutulmuş əllerini görən bir halda yanlarına sıxmışdı; beləliklə, o palternin həddən artıq uzun qollarını aşağı salmağa qoymurdu. O, hakimlərə və taməşçilərlərə baxmadan, yanından ötdüyü skamyani diqqətlə nəzərdən keçirdi. Hərlənib keçdiyindən sonra, o birlərə də yer qoyub, bir ucdə oturdu və gözlərini sədrə zilləyib, nəsə piçildiyirmiş kimi, yanaqlarının əzələlərini oynamığa başladı. Onun ardınca onun kimi əynində dustaqlar xalatı olan orta yaşı bir qadın daxil oldu. Qadının başında dustaqları ləçəyi vardi, qasız,

kiriksizdi, amma gözleri qızarmışdı, üzü bozumtul ağ idi. Bu qadın çox sakit, arxayın göründürdü. Öz yerinə keçəndə, xalatı nəyəsə iləşdi və o tələsmədən, ciddi-cəhdə onu açıb oturdu.

Üçüncü müttəhim Maslova idi.

İçeri giren kimi, salondakı bütün kişilərin gözleri ona zilləndi və uzun müddət onu ağappaq üzündə şəffaf, parılılı qara gözlərindən və xalatinin altından qabarmış dök döşlərindən ayrılmadı. Hətta yanından ötüb-keçdiyi jandarm da, Maslova yerinə çatış oturana qədər, gözlerini ayırmadan ona baxa-baxa qaldı, yalnız o oturan-dan sonra, birdən-bire öz günahını başa düşübüm kimi, tez-telesik üzünü yana çevirib, özünü yığışdırı, gözlerini düz qarşısındaki pəncərəyə zillədi.

Sədr, müttəhimlər yerlerine oturana qədər gözledi və Maslova oturan kimi, katibə müraciət etdi.

Adı mərasim başlandı: prisyajını iclaşçıların bir-bir adları oxundu, gəlmeyənlərin məsəlesi danişdı, onları cərimələdilər, icazə alanlar və gəlmeyənləri ehtiyatda olanlarla evəz etmək məsəlesi həll edildi. Sonra sədr biletleri yiğib, şüsha vaza tökdü və mundirinin naxışlı qollarını azacıq çırmayıb, yaman qılıcına əlləri ilə hoqqabəlliq edə-edə biletleri bir-bir çəkib açmağa və oxumağa başladı. Sonra sədr mundirinin qollarını saldı, keşşə təklif etdi ki, iclaşçılara and içdirsin.

Şişkin, solğun-sarımtıl sıfətli, əynində qəhvəyi rəngli lebbade, boynunda qızıl xaç, döşündə də yandan taxılmış, nəsə kiçik bir orden olan bəstəboy keşşə ləbbadənin altında şişkin ayaqlarını ağır-ağr ata-ata İslanın surətinin altındaki mehraba yaxınlaşdı.

Prisyajınlar ayağa qalxb, mehraba sari yönəldilər.

Keşşə şişkin əli ilə döşündəki xaçı tərpədə-tərpədə, prisyajının yaxınlaşmalarını gözləyə-gözləyə dilləndi:

— Buyurun!

Həmin keşşə qırx altıncı il idi ki, keşşlik edirdi və baş kilsə keşşinin bu yaxınlarda etdiyi kimi, o da üç ildən sonra öz yubileyini keçirməye hazırlaşırı. Mahal məhkəməsində isə o, məhkəmələr açılandan bəri işləyir və çox fəxr edirdi ki, on minlərlə adama and içdirib və yaşı ötmüş olsa da, kilsənin, vətənin və ailəsinin rifahı namına işini davam etdirir; arxayı idи ki, ailəsi üçün evdən başqa faizli kağızlar halında azi otuz min manat qoyub gedəcəkdir. Qaldı İncilin qadağan etdiyi məsələyə, adamlara and içdirmək işinin heç

də yaxşı iş olmaması məsələsinə, – bu, onun heç ağlına da golmirdi və bu işdən nəinki xəcalət çəkmir, vərdiş etdiyi bu iş xoşlayır və bunun sayəsində yaxşı-yaxşı cənablarla tanış olurdu. İndi də məşhur bir vəkil ilə tanış olduğuna sevinirdi; həmin vəkil yalnız birca işdən, şlyapası iri çiçəklərə bezənmiş qarının işindən on min manat qazandığı üçün, keşşə ona dörin roğbet və hörmət besleyirdi.

Bütün prisyajınlar pillələrlə sehnəyə çıxdıqdan sonra keşş ağarmış daz başını yana əyib, mərasimə görə geyilməli ciyin örtüyünlən yaqlanmış dolinsky soxdu, seyrək saçlarını hamarlaya-hamarlaya, prisyajınlara müraciət etdi:

— Sağ əlinizi qaldırın və barmaqlarınızı bax belə birləşdirin, – o, hər barmağının üstündə xirdəca çuxur olan şışkin əlini qaldırıb barmaqlarını çımdıq kimi birləşdirdi. – İndi mən deyəni tokrar edin: — Qadir Allaha, onun müqəddəs İncilinə və həyat mənbəyi xaça and içir və söz verirəm ki, baxılacaq iş... – o hər cümlədən sonra ara verirdi. – Əlinizi endirməyin, belə tutun, – o, əlini aşağı salan bir cavana müraciət etdi...

Bakenbardlı, görkəmli cənab, polkovnik, tacir və başqaları əllerini keşşin teləb etdiyi kimi, barmaqları yumulu, sanki xüsusi bir ləzzət alırlarmış kimi, çox düzgün tutub yuxarı qaldırmışdırlar, bəziləri isə, həvəsiz, necə geldi tutmuşdular. Bəziləri sözləri çox ucadan təkrar edir, sanki coşqun bir ifadə ilə demək istəyirdilər: "Mən hər necə olsa deyəcək və mütləq deyəcəyim" bəziləri isə, yalnız piçıldır, keşşən geri qalır, sonra qorxmuş kimi, vaxtsız, arxadan ona çatırlılar; bəziləri sanki nəyi isə buraxacaqlarından qorxurlaşmış kimi, çımdıklarını bərk-bərk sıxış sərt-sərt silkələyir, bəziləri çımdıklarını açıb sonra yena yığırdılar. Hami özünü narahat hiss edir, bircə qoca keşşə şokk-şübhəsiz inanrırdı ki, çox faydalı və mühüm bir iş görür. Anddan sonra sədr prisyajınlara ağsaqqal seçməyi təklif etdi. Prisyajınlar ayağa qalxb, bir-birinə toxuna-toxuna müşavirə otağına keçidilər və demək olar ki, hamısı həmin saat papiroş çıxarıb çəkməyə başladı. Kim isə, ağsaqqallılığa görkəmli cənabı təklif etdi və həmin saat hamı razılaşdı, papirosları söndürüb atıdlar, salona qayıtdılar. Seçilmiş ağsaqqal kimin seçildiyini sədər bildirdi və onları yena bir-birinin ayaqları üstündən adlayaraq uca soykənəcəkli iki cərgə stullara oturdular.

Hər şey ləngimədən, sürtəti və təntənəli bir şəkildə gedirdi və bu düzgünlük, ardıcılıq və təntənə yəqin ki, iştirakçılara ləzzət

verir, onların ciddi və mühüm bir ictimai iş gördüklerinə inamını möhkəmləndirdi. Nexlyudov da bu hissi duyurdu.

Prisajınlar yerlərində oturan kimi, sədr onların hüquq, vəzifə və məsuliyyətləri haqqında nitq söylədi. Sədr nitqini söyərkən, öz vəziyyətində daim dəyişirdi: gah kreslonun sol, gah da sağ, gah arxa səykiçəcineyən səykənirdi, gah kağızın konarlarını düzəldir, gah kağızkesən bıçağı tumarlayır, gah karandaşı oynadırdı.

Onun sözlerinə görə, prisajınların hüququnu bundan ibarətdi ki, sədrin vasitəsilə müttəhimləri dindirə bilərdilər, kağız və karandaşları ola bilərdi, dəlil əşyasını nəzərdən keçirə bilərdilər. Vəzifələri doğruluqla və ədalətlə mühakimə etməkdi.

Məsuliyyətləri isə, ondan ibarətdi ki, müşavirə sirrini əməl etmədikdə və kənar adamlarla əlaqəyə girdikdə cəzalanacaqdırlar.

Həmi hörmət və diqqətlə dinləyirdi. Ətrafına şərab qoxusu yayan və özünü bərk gəyirməkdən zorla saxlayan tacir her cümləni bəyəndiyini başını əyə-əyə təsdiq edirdi.

## IX

Sədr nitqini qurtarib, üzünü müttəhimlərə tutdu:

— Simon Kartinkin, ayağa durun!!!

Simon əsəbi bir hərəkətlə durdu. Üzünün əzələləri daha sürətlə hərəket etdi.

— Adınız?

— Simon Petrov Kartinkin, — deyə o, görünür əvvəlcədən cavab verməyə hazırlaşğından cir səslə cəld cavab verdi.

— Hansı zümrədənsiz?

— Kəndlilik.

— Hansı quberniya, hansı qəzadan?

— Tula quberniyası, Krapivensk qəzası, Kupyansk nahiyyəsi. Borki kəndi.

— Neço yaşınız var?

— Otuz dörd, doğulmuşam min səkkiz yüz...

— Nə dindəsiz?

— Biz rus, pravoslaviq.

— Evlisiz?

— Yox, xeyr...

— Nə iş görürsüz?

— Biz "Mavritaniya" mehmanxanasında dəhliz xidmətçisi işləyirdik.

— Əvvəller mehkəməyə düşübsüz?

— Heç bir vaxt düşməmişik, çünki biz əvvəller yaşayırdıq...

— Əvvəller mehkəməyə düşmeyibsiz?

— Allah eleməsin, heç vaxt.

— İttihadnamənin surətini alıbsız?

— Almışıq.

— Oturun. Yefimiya İvanovna Boçkova, — deyə sədr o biri müttəhime müraciət etdi.

Ancaq Simon ayaq üstdə durub, Boçkovanın qabağını tutmuşdu.

— Kartinkin, ayləşin.

Kartinkin yenə oturmadi.

— Kartinkin, oturun!

Ancaq Kartinkin hələ də ayaq üstə dayanmışdı, yalnız qaçaraq gələn pristav başını yana əyib, gözlərini qeyri-təbii bir haldə bərəldərək, qəmğin bir piçilti ilə "oturun, ayləşin!" — dedikdən sonra Kartinkin oturdu.

Kartinkin necə birdən-birə ayağa qalxmışdısa, eləcə də birdən-birə oturdu, xalatına bürünüb, yenə də səssiz-semiñsiz yanaqlarını titrətməye başladı.

— Sizin adınız? — deyə sədr yorğun-yorğun köksünü ötürüb, ikinci müttəhime müraciət etdi: onun üzünə baxmadan, qarşısındakı kağızda nəsə bir məlumat axtarırdı. Sədr üçün bu iş o dərəcə alışılmış bir iş idi ki, onu sürlətləndirmək üçün iki işi birdən görə bilerdi.

Boçkovanın qırx üç yaşı vardı, kolomnalı meşşan idi, həmin "Mavritaniya" mehmanxanasında dəhliz xidmətçisi işləyirdi. Məhkəmə və istintaqda olmamışdı, ittihamnamənin surətini almışdı. Boçkova cavabları çox süratlı və elə bir ifadə ilə verirdi ki, elə bil hor cavaba bu sözleri də əlavə edirdi: "Bəli, mən Yefimiyam, Boçkovayam, surəti almışam, bununla da fəxr edirəm, heç kimin də mənə gülməsinə icazə vermərəm". Boçkova ona oturmasını söyləmələrinin gözləmədən, suallar qurtaran kimi, dərhal oturdu.

— Sizin adınız? — deyə arvadbaz sədr nədənsə çox mülayim bir əda ilə üçüncü müttəhime müraciət etdi: — Ayağa durmaq lazımdır, — o, Maslovanın oturduğunu görüb, yumşaq, mehribən bir ifadə ilə əlavə etdi.

Maslova cəld ayağa qalxdı və qabarlıq döşlərini dik tutub, cavab vermədən hər şeyə hazır olduğunu bildirən bir ifadə ilə gülümşünər və azacıq çəş baxan qara gözləri ilə düz sədrin üzünə baxdı.

— Adınız nədir?

— Lyubov, — deyə o cəld cavab verdi.

Bu zaman Nexlyudov pensnəni təpib, dindirilən müttəhimlərə baxırı. O, gözlərini müttəhim qadının üzündən çekmədən fikirləşdi: "Yox, ola bilməz!" — onun cavabını eşidib öz-özüne dedi: "Bəs niya Lyubov?"

Sədr yənə sual vermək istəyirdi ki, gözlükü məhkəmə üzvü qəzəblə nəsa piçidayıb onu saxladı. Sədr başı ilə razılıq işarəsi verib, müttəhimə müraciətə dedi:

— Neca yəni, Lyubov? Adınız burada başqa cür yazılıb.

Müttəhim susdu.

— Sizdən soruşuram ki, əsil adınız nədir? Xaç suyuna çəkiləndə adınızı nə qoypular?

— Əvvəllər Katerina deyərdilər.

"Yox, ola bilməz" — deyə Nexlyudov öz-özüne düşünür, amma artıq tamamilə şübhəsiz bilirdi ki, bu həmin qızlıqla götürülmüş xidmətçi qızdır ki, vaxtilə ona vurulmuş, bəli vurulmuş, sevmiş, sonra isə, azığın-coşqın bir şahvet ehtirası ilə yoldan çıxarıb atmış, sonralar da heç yadına salmamışdı; çünki bu xatirə həddən artıq əzəblidi, onu tamamilə ifşa edib, öz vicedən və namusu ilə bu qədər qürurlandığı halda, onun neinki düz adam olmadığını, hətta bu qadınla açıqdan-açıqça rəftar etdiyini göstərirdi.

Bəli, bu, o idi, Katya idi. Nexlyudov hər bir şəxsi başqasından ayıran, onu özünə xas, yeganə və misilsiz edən həmin müstəsnə, əsrarəngiz xüsusiyyəti indi aydın görürdü. Üzünün qeyri-təbii ağılığına və dolğunluğuna baxmayaraq, xüsusiyyət, o mehriban, müstəsnə xüsusiyyət bu üzdə, dodaqlarda, azacıq qiyğacı gözlərdə və başlıca olaraq, bu sadolit, güləş baxışlarında və yalnız üzdə deyil, onun bütün vücutundan ifadə olunan itaətdə özünü bürüzo verirdi.

— Siz elə əvvəldən belə deməli idiniz, — sədr yənə xüsusi bir müləyimliklə qeyd etdi. — Atanızın adı?

— Mən qeyri-qanuni doğulmuşam, — deyə Maslova cavab verdi.

— Yaxşı, bəs xaç atalığınızın adına görə?

— Mixaylova.

Nexlyudov çətinliklə nefəs ala-alası, bu zaman öz-özüne düşünürdü: "Görəsən, o nə cəyib?"

— Familianız, ləqəbiniz nedir? — deyə sədr davam etdi.

— Anama görə Maslova yazırıdlar.

— Hansı təbəqədənsiniz?

— Meşşan.

— Pravoslav dinindənsiniz?

— Pravoslavam.

— Peşəniz? Nə işlə məşgul olurdunuz?

Maslova dinmədi.

— Nə ilə məşgul olurdunuz? — deyə sədr təkrar etdi.

— Məlumxanada olurdum.

— Nə xana, hansı xana? — deyə gözlükü məhkəmə üzvü açıqlıcaqlı soruşdu.

— Özünüz bilirsiz də hansı xanada... — deyə Maslova gülümşündü və həmin saat cəld dövrəsinə baxıb, yənə gözlərini düz sədr zillədi. Onun üzünün ifadəsində, dediyi sözlərdə, gülümseməsində, bu zaman salonu gəzen ötəri baxışında elə dəhşətli və acıncıqlı bir mənə vardi ki, sədr başını aşağı saldı və salona bir anlıq tam süküt çökdü. Bu sükütu kiminsə gülüşü pozdu. Kim isə, "Sus... s... s..." — deyə dilləndi. Sədr başını qaldırıb suallarına davam etdi:

— Məhkəməyə düşüb, istintaq altında olubsunuzmu?

— Olmamışam, — deyə Maslova alçaqdan cavab verib köksünü ötürdü.

— İtihadnamənin surətini alıbsınızmı?

— Almışam.

— Oturun.

Müttəhim bəzək-düzəkli qadınların öz paltarlarının uzun əteklerini qaldırarkən etdikləri kimi paltarını daldan azca qaldırıb oturdu və gözlərini sədrdən çekmədən, xalatının qollarının ağızından görünen xırda ağ əllərini sinəsində çarpzıladı.

Şahidlərin sayılması, onların salondon çıxarılması, ekspert-həkim haqqında qərar, onun salona çağırılması işləri başlandı. Sonra katib ayağa qalxb, ittihadnaməni oxumağa başladı. O aydın və ucadan oxuyurdu, amma elə yeyin oxuyurdu ki, "İ" və "r" seslərini düzgün ifadə edə bilmədiyindən, sösi fasilosiz və uyuşdurucu bir uğultuya çevrilirdi. Hakimlər kresloların gah bu, gah o tərəfinə, gah söykənəcəyinə, gah stola soykənir, gözlərini gah yumur, gah açır,

piçışlaşıldılar. Jandamlardan biri bir neçə dəfə əsnəməkdən özünü zorla saxlaya bildi.

Müttehimlərdən Kartinkinin yanaqları aramsız səyriyirdi, Boçkova sakin, dik oturmuşdu, arabı leşeyin altından barmağı ilə başını qasıyırıdı.

Maslova gah hərəkətsiz oturub katibi dinləyir və ona baxır, gah diksinir, etiraz etmək isteyirmiş kimi qızarır, sonra derindən ah çəkib, əllərinin vəziyyətini dəyişir, yan-yöresinə boylanır, yenə də gözünü katibə zilləyirdi.

Nexlyudov birinci cərgədə, soldan ikinci uca stulda oturub, pince-ner-ini çıxarıb, Maslovaya baxır, qəlbində mürəkkəb əzablı mübarizə gedirdi.

## X

İttihadnamə belə idi: "188...-ci il, yanvarın 17-də polise şəhərdəki "Mavritaniya" mehmanxanasının sahibi tərefindən xəbər verilmişdi ki, onun mehmanxanasında Sibirdən gelmiş 2-ci dərəcəli tacir Feratont Smelkov qəflətən ölmüşdür. 4-cü şöbə həkiminin şəhadətinə görə, Smelkovun ölümü həddən artıq spirtli içki nəticəsində ürək partlamasından baş vermişdir və Smelkovun cəsədi ölümünün üçüncü günü basdırılmışdır. Amma Smelkovun ölümünün dördüncü günü onun yerlisini və yoldaşı sibirli tacir Tixomin Peterburqdan qayıdır, öz yoldaşı Smelkovun ölümündən və ölümün necə şəraitdə baş verdiyindən xəbər tutub, şübhələndiyini bildirib demişdir ki, bu ölüm töbii deyil, onu bədəfskarlar zəhərləyib, Smelkovun pullarını və brilyant üzüyünü oğurlayıblar,chunki bunlar onun eşyasının siyahısında yoxdur, - bunun nəticəsində istintaq aparılıb aşağıda göstərilənlər əşkara çıxarılmışdır: "Birincisi budur ki, "Mavritaniya" mehmanxanasının sahibini və tacir Smelkovun şəhərə gələn kimi görüşdüyü xidmətçisine məlumdu ki, Smelkovun yanında bankdan aldığı 3800 manat pul olmalıdır, halbuki Smelkov öldükdən sonra açılan çamadanda və pul cüzdandan yalnız 312 manat 16 qəpik tapılmışdır. İkincisi budur ki, Smelkov ölümündən əvvəlki bütün günü və bütün gecəni fahişə Lyubka ilə keçirib. Həmin fahişə iki dəfə onun nömrəsində olubdur. Üçüncüsü budur ki, həmin fahişə Smelkovun brilyant üzüyünü fahişəxananın sahibi olan qadına satmışdır. Dördüncüsü budur ki, dəhliz xidmətçisi Yefimya

Boçkova tacir Smelkovun ölümünün sabahı ticarət bankına, cari hesaba 1800 manat qoymuşdur. Və beşinci budur ki, fahişə Lyubkanın ifadəsinə görə, dəhliz xidmətçisi Simon Kartinkin fahişə Lyubkaya dərman tozu verib, onu şəraba qatıb tacir Smelkova verməyi masləhət görüb, fahişə Lyubka da öz ifadəsinə görə, bunu yerinə yetirmişdir.

"Müttehim sifətələ dindirilən Lyubka ləqəbli fahişə göstərmmişdir ki, tacir Smelkov, onun öz dediyinə görə, xidmət etdiyi fahişəxanada olduğu zaman, doğrudan da onu "Mavritaniya" mehmanxanasındaki nömrəsinə tacirə pul getirməyə göndərmişdir və onun verdiyi açarla tacirin çamadənini açıb, onun özünün tapşırığı ilə oradan 40 manat götürmüştür, ancaq artıq pul götürməmişdir, buna Simon Kartinkin və Yefimya Boçkova şahid ola bilərdilər, çünki çamadən onların yanında açıb, pulu götürüb, bağlamışdır".

"Qaldı Smelkovun zəhərlənməsinə, fahişə Lyubov göstərmmişdir ki, üçüncü dəfə tacir Smelkovun nömrəsinə gəldikdə, doğrudan da Simon Kartinkinin tohrikli ilə ona konyakın içində, nəsə dərman tozu verib. Bunu o yuxu dərmanı bilib və ona görə verib ki, tacir yuxuya gedib ondan tez əl çəksin, ancaq pul götürməyib, üzüyü də ona Smelkov özü, döyüldükdən sonra qız çıxıb getmək istəyində bağışlayıb".

"Müstəntiq tərefindən müttəhim kimi dindirilən Yefimya Boçkova və Simon Kartinkin aşağıdakı ifadəni veriblər: Yefimya Boçkova göstərib ki, onun oğurlanmış puldan əsla xəbəri yoxdur, heç tacirin nömrəsində də olmayıb, orada Lyubka özü nə istəyibse eləyib. Və əgər tacirin bir şeyi oğurlanıbsa, bunu ancaq tacirin açarı ilə pul dəlinca gələn zaman Lyubka eləmiş ola bilər".

Bu yer oxunduqda, Maslova diksindi və ağızını açıb Boçkovaya baxdı.

Katib oxumağa davam etdi: "Yefimya Boçkovaya onun 1800 manatlıq bank biletini göstərildikdə və bu qədər pulu hardan aldığı sorusulduqda demişdir ki, bu pulu o, əra getmək istədiyi Simon ilə birlikdə 12 il müddətində qazanmışdır".

"Müttehim sifətələ dindirilən Simon Kartinkin ilk ifadəsində etiraf etmişdir ki, o, pulu Boçkova ilə birlikdə fahişəxanadan açarla gəlmiş Maslovanın tohrikli ilə oğurlayıb, Maslova və Boçkova ilə öz aralarında bölüblər; onu da boynuna alıb ki, taciri yatrıtmak üçün Maslovaya dərman tozu verib: ikinci ifadəsində isə, pulu oğurla-

maqda və Maslovaya dərman verməkdə iştirakını danış, bütün təqsiri Maslovanın boynuna qoymuşdur. Banka qoyulmuş pul barəsində isə, Boçkova kimi, o da demisidir ki, həmin pulları onunla birlikdə mehmanxanada işlədikleri 18 il müddətində ağalara göstərdikləri xidmətə görə bəxş kimi qazanıbdır”.

“Vəziyyəti aydınlaşdırmaq üçün tacir Smelkovun cəsədinin tədqiqi edilməsi zaruri görülüb, bunun üçün serəncam verilmişdir ki, Smelkovun cəsədi çıxarılib, həm daxili orqanlarda, həm də orqanızında əmələ gelmiş dəyişikliklər tədqiqi edilsin. Daxili tədqiqat göstərmişdir ki, doğrudan da tacir Smelkovun ölümü zəhərlənmə nəticəsində baş vermişdir”.

Sonra ittihamnamədə üzləşdirmə və şahidlərin ifadələri verildi. İttihamnamənin nəticəsi bele idi:

“İkinci dərəcəli tacir Smelkov sərxişlüğə və exlaqıslığa uyub, Kitayevanın fahişəxanasında Lyubka ləqəbli fahişə ilə əlaqaya girişib, ona bərk aludə olaraq 188... il 17 yanvar günü Kitayevanın fahişəxanasında olduğu zaman, yuxarıda adı çəkilən fahişə Lyubkaya öz çəmədanının açarını verib, onu qonaqlıq üçün lazım olan 40 manat pulu gətirmək üçün tutduğu nömrəyə göndərmişdir. Yekaterina Maslova nömrəyə gelib, bu pulu götürdükdə, Boçkova və Kartinkin ilə əlbir-dilbir olurlar ki, Smelkovun bütün pullarını və qiymətli şeylərini uğurlayıb öz aralarında bölsünlər və bunu edirlər. (Maslova yenə də diksində, hətta yerində sıçradı və qıpçırmızı qızardı), beləlikle Maslovaya brilyant üzük... – katib oxumağa davam etdi – ehtimal ki, bir az da pul verirlər, bunu o ya gizlədib, ya da itirib, çünki, həmin gecə Maslova sərxiş idi. Cinayətin izini itirmək üçün bədəfkarlar qərara alırlar ki, tacir Smelkovu aldadıb yenə nömrəyə getirsinler və Kartinkində olan mərgmüs ilə zəhərləsinler. Bu məqsədə, Maslova fahişəxanaya qayıdır, tacir Smelkovu dile tutub “Mavritaniya”dakı nömrəyə getirir. Smelkov nömrəyə qayıtdıqda isə, Maslova Kartinkinin getirdiyi toz dərmanı alıb, şərabə töküv və bunun nəticəsində Smelkov ölü”.

“Bütün yuxarıdakılara görə Borkov kendisi 33 yaşlı Simon Kartinkin, 43 yaşlı meşşan Yefimya İvanovna Boçkova və 27 yaşlı meşşan Yekaterina Mixaylova Maslova bunda ittiham olunurlar ki, onlar 188...-il yanvarın 17-də əlbir olub tacir Smelkovun 2500 manat pulunu uğurlayıb, cinayətin izini itirmək məqsədilə, onu

öldürmək üçün tacir Smelkova zəhər içirdiblər və bunun nəticəsində o ölmüşdür”.

“Bu cinayət cinayət-cəza qanununun 1455-ci maddəsinə müvafiq gelir. Buna binaən və cinayət möhkəməsi nizamnaməsinin filan maddəsinə əsasən, kəndli Simon Kartinkin, Yefimya Boçkova və meşşan Yekaterina Maslova prisyalı iclasçıların iştirakı ilə (mahal) möhkəməsində mühakimə olunmalıdırlar”.

Katib uzun ittihamnamənin oxunmasını başa çatdırıldı, vəroqları yiğib, hər iki əli ilə uzun saçlarını siğal vera-vera yerinə oturdu. Hami artıq indi tədqiqatın başlanacağı, bu saat hər şeyin aydınlaşdırılacağını və ədalətin təmİN edilecəyini xoşhaliqliq dərk edib, asudə nəfəs aldı. Bu hiss bircə Nexlyudova yad idι: o dəhşət içində acı düşüncələrə dalmışdı: 10 il əvvəl tanıldığı o məsum və pak gözəl qızçıqaz bir gör nələr edə bilərmiş!

## XI

İttihamname oxunub qurtardıqdə, sədr üzvlərlə məsləhətləşib, Kartinkinə cələbir ifadə ilə müraciət etdi ki, sanki aşkar deyirdi ki, indi biz hər şeyi müfəssəl surətdə öyrənəcəyik.

– Kəndli Simon Kartinkin! – sədr başını sol tərəfə əydi.

Simon Kartinkin ayağa qalxıb, hərbi adamlar kimi mil durdu, bütün bədənini irəli əydi, yanaqları isə səssiz-səmirsiz tərpəşməkdə idi.

– Siz onda təqsirləndirilirsiniz ki, 188...-il yanvar ayının 17-də Yefimya Boçkova və Yekaterina Maslova ilə əlbir olub tacir Smelkovun çəmədanından ona məxsus olan pulu uğurlayıb sonra mərgmüs götərib, Yekaterina Maslovanı tovlayıbsınız ki, zəhəri tacir Smelkovu içirtsin: bunun nəticəsində də Smelkov ölmüşdür. Özünü müqəssir bilirsinizmi? – sədr indi də sağ tərəfə əyildi.

– Həc vaxt ola bilməz, ona görə ki, bizim işimiz qonaqlara qulluq elemək...

– Bunu sonra deyərsiniz. Özünü müqəssir bilirsinizmi?

– Həc yox, axı mən ancaq...

– Sonra deyərsiniz. Özünü müqəssir bilirsinizmi? – deyə sədr sakit, amma sərt bir ifadə cələbə tekrar etdi.

– Mən bunu cələbə bilmərom, ona görə ki...

Məhkəmə pristavı yenə Simon Kartinkinin üstünə cumub həyecanlı piçılı ilə onu susdardı.

Sədr, guya bu iş artıq qurtanbmış kimi, əlində kağız tutduğu qolunun dirsöyini başqa yerə dirayib, Yefimya Boçkovaya müraciət etdi:

— Yefimya Boçkova, siz onda təqsirləndirilirsiniz ki, 188...-il yanvarın 17-de "Mavritaniya" mehmanxanasında Simon Kartinkin və Yekaterina Maslova ile birlikdə tacir Smelkovun çamadanından pul uğurlayıb, aramızda bölüsdürübüsünüz, öz cinayətinizi gizlətmək üçün tacir Smelkova zəher içiribsiniz və bundan o ölübdür. Özünüzü müqəssir bilirsinizmi?

— Mənim heç bir təqsirim yoxdur, — deyə müttəhim cəld və möhkəm bir ifadə ilə dilləndi. — Mən heç o nömrəyə girməmişəm da... Bax, bu şortu girib, elədiyini də elayib.

Sədr yenə də mülayim, amma möhkəm ifadə ilə dedi:

— Bunu sonra deyərsiniz. Deməli, özünüzü müqəssir bilmirsiniz?

— Pulu götürən mən deyiləm, zəheri verən mən deyiləm, mənim heç o nömrəyə ayağım dəyməyib. Əgər mən orada olsaydım, bunu ordan bayırda atardım.

— Siz özünüzü müqəssir bilmirsiniz, eləmi?

— Heç vaxt.

— Çox yaxşı.

Sədr üçüncü müttəhimə müraciətlə sözə başladı:

— Yekaterina Maslova, siz onda təqsirləndirilirsiniz ki, fahişəxanadan "Mavritaniya" mehmanxanasının nömrəsinə gəlib, özünləz tacir Smelkovun çamadanının açarını gətirib, həmin çamadan pul və üzük uğurlayıbsınız, — sədr sözləri əzber öyrənilmiş dərs kimi təkrar edə-edə, qulağını soldakı məhkəmə üzvünə sarı əymışdı, o isə, delil əşyası siyahısına görə, bir şüşənin çatışmadığını deyirdi. — Çamadan pul və üzük uğurlayıbsınız, — sədr təkrar etdi, — oğurladığınızı bölüsdükden sonra, yenə də tacir Smelkov ilə "Mavritaniya" mehmanxanasına gəlib, Smelkova zəhorli şərab veribsiniz, bundan da o ölüb. Özünüzü müqəssir bilirsinizmi?

Maslova cəld dilləndi:

— Mənim heç bir təqsirim yoxdur. Əvvəlcə dediyim kimi, indi də deyirəm: mən görməmişəm, görməmişəm, görməmişəm, heç bir şey görməmişəm, üzüyü isə mənə o özü verib.

Sədr dedi:

— 2500 manat pulun uğurlanmasında siz özünü müqəssir bilirsiniz, eləmi?

— Deyirəm ki, heç bir şey göturməmişəm, 40 manatdan başqa.

— Yaxşı, bəs tacir Smelkova şorabın içində toz dərmanı verməkdə necə, özünü müqəssir bilirsinizmi?

— Bunda müqəssir bilirəm. Ancaq mənə dediklərinə inanıb, elə bilmədim ki, o yuxu dərmanıdır, heç bir zərəri ola bilməz. Öldürməyi heç fikrim də getirməmişəm, öldürmək istəməmişəm, — deyə Maslova cavab verdi.

Sədr dedi:

— Deməli, tacir Smelkovun pullarını və üzüyünü uğurlamaqdə özünüzü müqəssir bilmirsiniz, amma toz dərmanı verdiyinizin boyunuza alırsınız, eləmi?

— Boynuma alıram, amma elə bilməmişəm ki, o yuxu dərmanıdır. Onu ancaq ona görə verdim ki, yatsın, öldürmək istəməmişəm, heç fikrimdən də keçməyib.

Sədr görünür ki, əldə etdiyi nəticədən məmənun qalib dedi:

— Cox yaxşı. Onda danışın görok, ehvalat necə olub, — sədr söykənacəyə söykənib əllərini stolun üstüne qoydu, — hamisini necə olubsa danışın, bununla siz öz vəziyyətinizi yüngülləşdirərsiniz.

Maslova yenə də düz sədrə baxa-baxa susub dayandı.

— Əlbəttə necə olubsa, elə danışın.

— Necə olub? — Maslova cəld danışmağa başladı. — Mehmanxanaya gəldim, məni nömrəye ötürdürlər, o orda idi, özü də bərk sərxişdi, — Maslova o sözünü gözlərini berəldib, dəhşətlə ifadə etdi. — Mən çıxıb getmək istədim qoymadı.

Maslova susdu, sanki kələfin ucunu itirmiş və ya nəsə başqa bir şey xatırlamışdı.

— Yaxşı bəs sonra?

— Sonra daha nə olacaq? Sonra onunla qalib, evə getdim.

Bu zaman prokuror müavini qeyri-təbii şəkildə bir qoluna dirsekلنərək azaciq dikəldi.

— Siz sual vermək istəyirsiniz? — deyə sədr soruşdu və prokuror müavininin təsdiq cavabını görüb, işarə ilə bildirdi ki, sualını vera bilər.

Prokuror müavini Maslovaya baxmadan dedi:

— Mən bəla bir sual vermək istərdim: müttəhim Maslova Simon Kartinkin ilə əvvəller tanışdım?

Sualını verdikdən sonra dodaqlarını büzüb, üz-gözünü turşutdu. Sədr onun sualını tekrar etdi. Maslova qorxmuş halda gözlerini prokuror müavininə zillədi və dedi:

— Simonləmi? Tanışdım.

— İndi isə mən bilmək istərdim ki, müttehimin Kartinkin ilə bu tənşiqi nədən ibarətdi?

— Tanışlıq nədən ibarət olacaq? Tanışlıq deyil ey, məni qonaqların yanına çağırardı, — deyə Maslova nigaran-nigaran gözlerini gah prokuror müavininə, gah sədrə çevirə-çevirə cavab verdi.

Prokuror müavinin gözlərini qiyyaraq, yüngülce, iblisanə hiylər bir təbəssümələ soruşdu:

— Mən bilmək istərdim ki, Kartinkin qonaqların yanına niyə başqa qızları deyil, ancaq Maslovani çağırırmış?

— Mən nə bilim, hardan bilim, — deyə Maslova cavab verib, qorxaq baxışlarla etrafına göz gezdirdi və baxışları bir anlığa Nexlyudovun üzərində durdu.

“Görəsen tanıdim?” — deyə Nexlyudov dəhşətlə düşündü və qanın üzünə vurulduğunu hiss etdi; amma Maslova onu başqalarından seçib ayırmadı, həmin saat üzünü çevirib, yenə də qorxa-qorxa prokuror müavininə baxdı.

— Dərhalı, müttehim Kartinkin ilə her hansı bir yaxın əlaqəsi olduğunu inkar edir? Cox yaxşı. Mənim daha sualı yoxdur.

Bunu deyib, prokuror müavinin həmin saat dirsəyini stoldan çekib, nəsə yazmağa başladı. Əslində isə heç bir şey yazmır, yalnız qələmi yaziğinin üzərində gəzdirdi, axı o görmüşü ki, prokuror və vəkil-lər bəle edirlər: tutarlı bir sual verdikdən sonra öz nitqləri üçün müqabil terəfi darmadağın edəcək çıxışlarına remarkalar əlavə edirlər.

Sədr müttehimə elə həmin saat müraciət etmedi, çünki bu vaxt o gözlüklü məhkəmə üzvündən soruşdurdu ki, o əvvəlcədən hazırlanıb qeyd edilmiş sualların verilməsinə razidirimi.

— Baş sonra nə oldu? — deyə sədr soruşmağa davam etdi.

Maslova artıq yalnız sədər baxa-baxa, daha cüretlə davam etdi:

— Eve gelib pulları xanıma verdim və yatmaq üçün yerimə uzandım. Elə təzəcə yuxuya getmişdim ki, bizim qızlardan Berta məni oyadıb dedi: “Dur get, adamın tacir yeno gelib”. Mən getmek istəmirdim, amma xanım buyurdu ki, gedim. — Burda o, — Maslova o sözünü yeno də açıq-əşkar dəhşətli söylədi, — o hələ də bizim qızlara şərab içirdirdi; sonra yeno şərab almağa adam göndərmək

istedi, ancaq pulu qurtarmışdı. Xanım ona etibar eləmədi. Onda tacir məni öz nömrəsinə göndərdi. Özü də pulun yerini və nə qədər getirməyi dedi. Men də getdim.

Bu zaman sədr solundakı məhkəmə üzvü ilə piçıldışındı və Maslovanın dediklərini eşitmirdi, amma özünü guya deyilənlərin hamisini eşidmiş kimi göstərmək üçün Maslovanın son sözlərini tekrar etdi:

— Siz getdiniz. Yaxşı, bəs sonra?

— Gedib onun bütün tapşırıqlarını eledim: nömrəyə getdim. Nömrəyə tək getmədim, Simon Mixayloviç də, onu da, — deyə Boçkovani göstərdi, — çağırdım.

— Yalan deyir, mən nömrəyə girib eləməmişəm... — deyə Boçkova sözə başladı, amma onu susdurdular.

— Yaxşı, bəs müttəhim, 40 manatı götürəndə, orada nə qədər pul olduğunu görmədinmi? — deyə prokuror yenə də soruşdu.

Prokuror ona müraciət edəndə, Maslova yenə də diksindi. O işin nə yerde olduğunu bilmirdi, amma hiss edirdi ki, bu adam ona pislik etmək isteyir.

— Mən pulları saymadım; ancaq onu gördüm ki, yüzlükler var.

— Müttəhim yüzlükleri görüb, mənim başqa sualım yoxdur.

Sədr saatına baxa-baxa, soruşmağa davam etdi:

— Necə oldu, pul getirdinizmi?

— Getirdim.

Sədr soruşdu:

— Bəs sonra?

Maslova dedi:

— Sonra o məni yenə öz yanına apardı.

Sədr soruşdu:

— Yaxşı, bəs şərabın içinde toz dərmanını ona necə verdiniz?

— Necə verdim? Şərabın içinə töküb verdim.

— Ne üçün verdiniz?

Maslova cavab verməyib, ağır-ağır, dərindən bir ah çəkdi.

— O məndən el çekmirdi, — bir az sükutdan sonra dedi. — Məni lap taqədən salmışdı. Dəhlizə çıxb, Simon Mixayloviçə dedim ki, “bircə məndən el çeksəydi... Əldən düşməşəm”. Simon Mixayloviç isə dedi: “Bizim də zəhləmizi töküb. Biz ona yuxu dərmanı vermək isteyirik, onu yuxu aparar, sən də çıxb gedərsən”. Dedim: “Yaxşı”. Elə biliirdim ki, o zərərli dərman deyil. O mənə bir kağız

verdi. Mən içəri girdim, o da arakosmənin dalında uzanmışdı, elə həmin saat məndən konyak istədi. Stulun üstündən fin-şampan şüşəsini götürüb, iki stekana, birini özümə, birini ona tökdüm, onunkuna toz dərmanı tökdüm. Bilsəydim, heç verərdimmi?

Sədr soruşdu:

- Yaxşı bəs üzük sizin əlinizə necə keçib?
- Üzüyü mənə o özü bağışladı.
- Bəs onu səzə nə vaxt bağışladı?

Maslova dedi:

- Biz elə nömrəyə gələn kimi, mən çıxıb getmək istədim, o monim başından vurdur, darağımı da sindirdi. Mən küsüb getmək istədim. O üzüyü barmağından çıxarıb mənə bağışladı ki, çıxıb getmeyim.

Bu zaman prokuror müavini yenə də yerində dikəlib, yənə həmin sadəlik-qondarma ədə ilə bir neçə sual verməyə icazə istədi, icazə alıb, başını naxışlı yaxalığına tərəf əyib soruşdu:

- Mən bilmək istədim ki, tacir Smelkovun nömrəsində müttəhim nə qədər müdədət qalmışdır.

Maslovanın canına yenə qorxu düşdü, çəşqin-çaşqın gah prokuror müavininə, gah da sedra baxa-baxa, tələsik dedi:

- Na qədər qaldığım yadimdə deyil.
- Yaxşı, bəs müttəhimin tacir Smelkovun yanından çıxıqdandan sonra mehmanxanadan bir yana gedib-getmədiyi də yadında deyil?

Maslova dedi:

- Qonşuluqdakı boş nömrəyə getmişdim.
- Prokuror müavini şirniyib, düz Maslovaya müraciətlə soruşdu.
- Ora niyə getmişdiniz?
- Özümə səliqəye salmağa və fayton gözləmək üçün.
- Kartinkin da müttəhimin yanında olub, ya olmayıb?
- O da nömrəyə gəlmışdı.
- Bəs o niyə gəlmışdı?
- Tacirin fin-şampanından qalmışdı, onunla birgə içdi.
- Aha, birgə içdiniz! Cox yaxşı! Bəs müttəhim Simonla səhəbə edibimi, həm də nə baradə?

Maslova birdən tutuldu, qıpçırmızı qızardı və cəld dilləndi:

- Nə danışmışam? Heç nə danışmamışam. Nə olubsa, hamısını dedim, daha heç nə bilmirəm. Mənə nə istəyirsiz eləyin. Mən müqəssir deyiləm, vəssalam!

- Mənim daha sualı yoxdur, - deyə prokuror sədrə müraciət etdi və ciyinlərini qeyri-təbii bir halda dikəldib, cəld öz nitq konseptinə müttəhim Maslovanın Simon ilə birlikdə boş nömrəyə girdiklərini etiraf etdiyini yazmağa başladı.

Araya sükut çökdü.

- Daha bir sözünüz yoxdur ki?
- Mən hamisini danışdım, - deyə Maslova köksünü ötürüb eyləşdi.

Bundan sonra sədr kağıza nəsə yazdı, soldakı məhkəmə üzvünün piçiltisina qulaq verib 10 dəqiqəlik fasılə elan etdi və tələsik ayağa qalxıb salondon çıxdı. Sədr ilə solundakı ucaboy saqqallı, iri, mehribən gözlü məhkəmə üzvü arasında səhəbat bundan ibarətdi: həmin məhkəmə üzvü mədəsinin bir az pozulduğunu hiss edib, özünə masaj elemək və damcı dərmanı içmək istəyirdi. Sədr o bunu deyirmiş, fasılı də onun xahişi ilə verilmişdi.

Məhkəmə üzvlərinin ardınca prisyajınlardır, vəkillər də, şahidlər də ayağa qalxdılar və mühüm işin artıq bir hissesini yerinə yetiriklərinə dərk edib, məmənuniyyətlə ora-bura hərəkətə başladılar.

Nexlyudov prisyajınlardan otağına girib, orada pəncərənin qabağında oturdu.

## XII

Beli, bu Katyuşa idi.

Nexlyudovun Katyuşa ilə münasibəti belə olmuşdu:

Katyusani Nexlyudov ilk dəfə universitetin üçüncü kursunda olanda, torpaq mülkiyyəti haqqında əsərini hazırladığı zaman, yayı öz biblərigildə keçirdikdə görmüşdü. Adətən o yayda anası və bacısı ilə birlikdə Moskva yaxınlığında, böyük malikanələrində yaşırdı. Amma bu il bacısı əre getmiş, anası isə xaricə mədon sularına müalicəyə getmişdi. Nexlyudov isə əsəri yazmalı idi, ona görə də o yayı biblərigildə yaşamağı qərara aldı. Onların əldən-ayaqdan uzaq malikanələri sakitlik idi, heç bir əyləncə-filan yox idi; bibləri isə, öz qardaşı oğulları və varislərini nəvəzişkar bir məhəbbətlə sevirdilər, o da onların özlərini, köhnə dəbli və sadə güzəranlarını sevirdi.

Nexlyudov bu yay biblərigildə vəcdli-coşqun bir vəziyyət içinde yaşadı, - başqasının göstərişi ilə deyil, öz-özlüyündə həyatın bütün gözəllik və əhəmiyyətini, bu həyatda insanın üzərinə düşən

vozifənin dərin mənasını, özünün də, bütün dünyanın da sonsuz təkmilləşmə imkanına malik olduğunu ilk dəfə dərk edib, özünü yalnız ümidi deyil, həm də xeyalına getirdiyi bu kamala nail olmağa tam inamlı həsr edən gənc kimi yaşıdı. Bu il o həle universitetdə Spenserin "Sosial statika" şəhər oxumuş, Spenserin torpaq mülkiyyəti haqqında fikir və mülahizələri ona güclü təsir etmişdi, xüsusilə ona görə ki, o özü de böyük torpaq sahibi olan bir qadının oğlu idi. Atası o qədər de varlı deyildi, amma anası cehiz olaraq, on min desyatın torpaq almışdı. O zaman o xüsusi torpaq mülkiyyətinin bütün sərtlik və edaletsizliyini ilk dəfə başa düşüb, özü əxlaqi tələbat namına fedakarlığı on yüksək mənəvi zövq sayan insanlardan olduğu üçün, torpaqdan xüsusi mülkiyyət kimi istifadə etməməyi qərara alıb, elə o zaman atasından miras qalan torpağı kəndlilərə vermişdi. Öz əsərini de cələ bu mövzuda yazırırdı.

Bu il kənddə biblərigildə onun həyatı belə keçirdi: çox erkən, bəzən saat üçdə yuxudan durur və gün doğmamış, bəzən səhər dumanı çəkilməmiş, qaya altındaki çaya çimməyə gedir və hələ otların, çiçəklərin şəhi qurumamış qayıdırı. Bəzən səhərlər qəhvə içidikdən sonra oturub öz əsərini yazar, ya da əsəri üçün məxəzləri oxuyur, amma çox vaxt oxuyub yazmaq əvəzinə, yənə də evdən çıxıb düzləri, meşələri gezirdi. Nahardan evvel bağın içinde bir yerde yatıb dincəlir, sonra nahar vaxtı məzəli səhbətləri ilə biblərini əyləndirib güldürür, daha sonra ya at minib sürür, ya da qayıqla gəzirdi, ya da ki, bibləri ilə pəsvans oynayırırdı. Çox vaxt gecələr, xüsusən aylı gecələrdə, yata bilmirdi, ancaq ona görə ki, həyat sevincinin heyəcanını həddən artıq şiddetlə duyur və yatmaq əvəzinə bəzən sübhə qəder öz xəyal və düşüncələri ələminə dalıb, bağda gozişirdi.

Biblərigildə həyatının birinci ayını o, yarı xidmətçi, yarı qızılıq vəziyyətində olan qaragöz, cəld, oynaq Katyuşaya əsla fikir vermədən, belə xoşbəxt və sakit yaşıdı.

O zamanlar anasının qanadı altında tərbiyə görmüş on doqquz yaşlı Nexlyudov tamamilə saf-məsum bir gənc idi. O qadını yalnız bir ömr yoldaşı kimi xeyalına getirirdi. Onun anlayışına görə, arvadı ola bilməyəcək bütün qadınlar onun üçün qadın deyil, ancaq insan idi. Ancaq iş belə getirdi ki, bu yay Voznesenyə bayramında qonşu qadın iki gənc qızı, gimnazist oğlu və onlarda qonaq olan gənc kəndli rəssamlı biblərigilə qonaq gəldilər.

Çaydan sonra evin qabağındakı otu çalılmış çomənlikdə qaçıdı-tdu oynamaya başladılar. Katyuşanı da oynamaya çağırıldılar. Bir neçə dəfə yer dəyişdikdən sonra, Nexlyudov Katyuşa ilə birlikdə qaçmalı oldu. Katyuşanı görmək Nexlyudova həmişə xoş idi, amma heç ağlına da gelmezdi ki, onunla aralarında nə isə xüsusi bir münasibət ola bilər.

Onları tutmalı olan, qısa, eyri, amma çox qüvvətli kəndli ayaqları ilə yeyin qaçan şəhər rəssamı dedi:

— Beli də, indi onları heç cür tutmaq olmaz, bəlkə ayaqları bürdəyə.

— Siz olasız, tuta bilməyəsiz!

— Bir, iki, üç!

Üç dəfə el çaldılar. Katyuşa gülməkdən özünü zorla saxlayıb, cəld Nexlyudov ilə yerini dəyişdi və möhkəm, torləmiş xirdəcə əli ilə onun iri əlini sıxıb, kraxmallı tumani xışıldaya-xışıldaya sol tərəfə qaçmağa başladı.

Nexlyudov yeyin qaçı, rəssamın əlinə keçmək istəmir, ona görə də var gücü ilə qaçırdı. Dönüb baxanda, Katyuşanı haqlamaqda olan rəssamı gördü, amma gənc qız yeyin ayaqlarını sürətləndirib, onun əlinə keçmədən, sola buruldu. İrəlidə yasəmən kollarından ibaret xiyaban vardi, heç kəs ora qaçmırıd, amma Katyuşa Nexlyudova baxıb, başı ilə ona işarə elədi, kolların dalında birləşmələrini bildirdi. O da işaretini başa düşüb, kolların dalına qaçıdı. Amma burada, kolların dalında Nexlyudovun indiye kimi görmədiyi, üstünü gicitkən basmış xirdəcə bir arx vardi. Nexlyudovun ayağı ora düşüb bürdədi, əllərini gicitkən daladı və oğlan axşam şəhindən azca islanıb, özü-özünə gülə-gülə cəld ayağa qalxdı, təmiz yere qaçıdı.

Katyusa sevincək və yaş qarağat meyvəsi kimi işıldayan qara gözələri ilə gülümşünə-gülümşünə ona sarı uçurdu. Onlar qaçaraq bir-birinə qovuşub el-ələ tutuşdular.

— Deyəsən, gicitkən əlinizi daladı, he? — deyə Katyuşa bir əli ilə dağlılış saçını düzəldə-düzəldə, tövşüyə-tövşüyə və gülümşünə-gülümşünə altdan yuxarı dik ona baxırdı.

O da gülümşünə-gülümşünə, qızın əlini əlindən buraxmadan dedi:

— Heç orda arx olduğunu bilmirdim.

Katyusa ona daha da yaxınlaşıdı və Neklyudov özü də bilmədən, dodaqlarını ona sarı uzatdı; qız üzünü geri çəkmədi, Neklyudov onun elini möhkəm sıxıb, dodaqlarından öpdü.

— Vay sən!!.. — Katya, iti bir hərəkətələ elini onun əlindən çekib, qaçaraq uzaqlaşdı.

Katya qaça-qaça yasəmən koluna çatdıqda, iki budaq, artıq ləçəkləri tökülməkdə olan ağ yasəmən budağı qopardıb, pörtnüs yanaqlarına çırpı-çırpı, dönüb Neklyudova baxdı, əllerini cəld yelloye-yelloye geri dönüb oynayanlara sarı yönəldi.

Bu vaxtdan Neklyudov ilə Katyusa arasında münasibət dəyişdi və bir-birini xoşlayan məsum bir gənc oğlan ilə, onun kimi saf-məsum bir qız arasında olan həmin xüsusi münasibət yarandı.

Katyusa otağı giren kimi və ya Neklyudov hətta uzaqdan onun ağ önlüğünü görən kimi, elə bil onun üçün hər tərəfə günəş işığı saçılır, gözünə hər şey, daha maraqlı, daha şən, daha mənəli görünürdü; həyat özü fərəhli olurdu. Katya da belə idi, həm de yalnız Katyusanın yanında və yaxında olması deyil, eləcə Katyusanın var olduğunu, Katyusa üçün də Neklyudovun var olduğunu dərk etmək özü də hər ikisində belə təsir edirdi. Neklyudov anasından xoşağalmaz bir məktub aldıqda, ya yazdığı əsər yaxşı getmədikdə, ya da gənclərə xas olan səbəbsiz bir kəsalet hiss etdikdə, Katyusanın var olduğunu, onu görəcəyini yadına salan kimi, bütün qəm-qüssə yox olurdu.

Katyusanın ev işləri çox idi, amma hamisini yerinə yetirməyi bacarır və boş dəqiqələrində kitab oxuyurdu. Neklyudov özünün yenica oxuyub qurtardığı Dostoyevski və Turgenevin əsərlərini ona verirdi. Katyusaya hamisindən çox Turgenevin "Sakitlik" əsəri xoş gəldi. Aralarında söhbət arabır dəhlizdə, eyvanda, heyatda, bəzən də biblərin qoca xidmətçisi Matryona Pavlovnanın otağında baş tuturdu; — Katyusa həmin qoca xidmətçi ilə bir otaqda yaşayırırdı və Neklyudov da hərdən dişləmə çay içməyə ora galirdi. Matryona Pavlovnanın yanında gedən bu söhbətlər ən xoş söhbətlər idi. Onlar təklikdə qaldıqda, söhbət çətin olurdu. Həmin saat gözləri dodaqlarının dediyindən tamamilə başqa və qat-qat mənəli sözler deməyə başlayır, dodaqları büzülür, ürəklərinə, nəsə, qorxu düşür və tələsik ayrılib gedirdilər.

Neklyudov ilk dəfə biblərigildə qaldığı bütün müddətdə münasibət bu cür davam etdi. Biblər — bu münasibəti duyub, qorxuya

düşdüler, hətta bu barədə xaricə, Neklyudovun anası knyaginya Yelena İvanovnaya da yazdlar. Bibisi Marya İvanovna Dmitrinin Katyusa ilə əlaqəyə girməsindən qorxurdu. Ancaq bundan nahaq yero qorxurdu: Neklyudov özü də bilmədən, Katyusanı saf-məsum adamların sevdiyi kimi sevirdi və onun bu sevgisi həm onun özü, həm də qız üçün alçalmaqdən ən başlıca müdafiə vasitəsi idi. O, qızın neinki fiziki cəhətdən yiylənəmək niyyətində deyildi, hətta onunla belə bir münasibətin mümkün olacağını fikrinə getirdikdə, onu dəhşət basırdı. Xəyalperver Sofya İvanovna isə, qorxurdu ki, möhkəm və qatı xasiyyətli Dmitri qızı sevib onun monşeyini və vəziyyətini nəzərə almadan onunla evlənmək fikrinə düşər, — bu qorxu xeyli əsashi idi.

Əgər Neklyudov o zaman özünün Katyusaya olan sevgisini aydın dərk etmiş olsayı və xüsusiylə, əgər onu inandırmağa çalışsaydlar ki, o öz təleyini heç cüre bu qızla bağlaya bilməz və bağlamamalıdır, çox ola bilərdi ki, öz düzlük və qətiyyəti ilə qərar verərdi ki, əgər qızı sevirse, kim olursa olsun, həmin qızla evlənməyə heç bir şey mane ola bilməz. Amma bibləri öz üzəklərinə düşən qorxunu ona demişdilər, o da Katyusaya olan məhəbbətini dərk etmədən, eləcə çıxıb getmişdi.

O inanmışdı ki, Katyusaya olan hissiiyyatı o zamanlar bütün varlığına hakim olan həyat sevinci hissiiyyatının yalnız biri idi ki, həmin mehriban, şən qızçıqaz da buna şərık olmuşdur. Ancaq o çıxıb gedəndə və Katyusa biblərlə birgə artırmada durub qara, azacıq qıygıcı, yaşıla dolu gözləri ilə onu yola saldıqda, o da hiss etdi ki, nəsə, gözəl, əziz, bir daha təkrar olunmaz bir şey tərk edir. Və çox dərindən qüssələndi.

Neklyudov prolyotkaya minəndə, Sofya İvanovnanın ləçəyinin ardından boyanıb dedi:

— Əlvida Katyusa, hər şey üçün təşəkkür edirəm.

Katyusa da öz xoş, oxşayıcı səsi ilə:

— Əlvida, Dmitri İvanoviç, — deyə dolu gözlərinin yaşını güclə saxlayıb dəhlizə qaçıb ki, orada rahatca ağlaya bilsin.

O vaxtdan bəri üç il müddətində Nexlyudov Katyuşa ilə görüşməmişdi. Bir də onda görüşdü ki, yenice zabitlik dərəcəsi alıb, orduya gedirdi, yolüstü bibisigilə deymişdi, — indi o, üç il əvvəl yayı onlarda qalmış oğlan deyil, tamam başqa bir adam idi.

O zaman sədaqətli, her bir xeyir iş üçün özünü fədə etməyə hazır bir genc idi; indi isə, yalnız özünü sevən, pozğun, ince-minçə bir equestri idı. O zaman bu dünya ona əsrarəngiz bir ələm kimi görürən nürdür və o, fərəhələ, coşqunluqla bu sırlara vəqif olmağa çalışırı, — indi bu hayatda hər şey sada və aydın olub, onun düşdürüyən həyat şəraitinə görə müəyyən edildi. O zaman tebiatın sırları ilə və ondan evvel yaşamış, düşünmüş və duymuş adamlar iş fəlsəfi əsərləri və şəyərləri ilə tanış olmaq lazımlı və vacib idi; indi isə insan cəmiyyəti və lazımlı olan yoldaşları ilə görüşüb-danişmaq daha vacib idi. O zaman qadın onun təsəvvüründə əsrarəngiz və gözəl, — məhz elə bu əsrarəngizliyinə görə gözəl bir varlıq idi; indi isə qadının — öz ailə üzvləri və dostlarının arvadlarından başqa, — hər bir qadının varlığının menası tamamile aşkar idi: qadın, artıq dadmış olduğu lezzətlərinə on yaxşılığı idı. O zaman ona pul lazımlı deyildi, anası verdiyi pulun üçdə birini də götürə bilərdi, atasının malikanesindən imtina etmek və onu kəndlilərə bağışlamaq olardı, indi isə, anasının hər ay verdiyi 1500 manat da çatışmırı və artıq anası ilə pul üstündə xoşagəlməz söz-söhbətləri də olmuşdu. O zaman özünün əsil mənliyini daxili mənəvi alemində görürdü, indi isə, öz sağlam, gümrəh, heyvani varlığını müqəddəs biliirdi.

Bütün bu dəhşətli dəyişiklik yalnız ona görə baş vermişdi ki, o özüne inanmaqdandan el çəkib, başqlarına inanmağa başlamışdı. Ona görə özüne inanmaqdandan el çəkib, başqlarına inanmışdı ki, özüne inana-inana yaşamaq həddən artıq çətindi: özüne inananda, hər bir məsələni yüngül sevincərtə axtaran öz heyvani mənliyinin xeyrinə deyil, demək olar ki, həmişə onun zərərinə hell etmek lazımlıydı; başqlarına inananda isə, hər bir şeyi hell etməli olurdu, çünki hər şey artıq hell edilmiş, hem də mənəvi mənliyinə əleyhinə, heyvani mənliyin xeyrinə hell edilmiş olurdu. Bundan əlavə, özüne inanıb iş görəndə adamlar həmişə onu danlayırdılar, başqlarına inananda isə ətrafdakı adamların hüsn-reğbətinə qazanırdı.

Bələ ki, Nexlyudov Allah, həqiqət, varlılıq, yoxsulluq barəsində fikirləşəndə, oxuyanda və danışanda, bütün ətrafdakılar bunu yersiz və qismən güllünc hesab edirdilər, anası da, bibisi da mehriban kinayə ilə onu *notve cher philosophie*<sup>1</sup> adlandırdılar, amma roman oxuduqda, duzlu-məzəli lətfələr danışanda, fransız teatrında göstərilən gülmlə vodevillərə gedəndə və bunları sonra şəxşən masxərən qoyanda, hamı onu tərifləyir, ondan heç nə əsirgəmirdi. O öz tələbatını məhdudlaşdırıb, nımdaş şinel geyəndə, şərab içəndə hamı bunu qəribəlik və bir növ lovgələq hesab edir, amma ova gedəndə və ya şəxsi otığını həddən artıq bərbəzəyə tutmaq üçün bol-bol pul sərf edəndə isə hamı onu tərifləyir və qiymətlı şəyərlər bağışlayırdı. O, oğlan olduğu zaman və evlənənə qədər özlüyündə, necə varsa qalmaq istəyəndə, qohumları qorxuya düşürdülər ki, bəlkə bir xəstəliyi var, həttə anası onun həqiqətən kişi olduğunu və bir fransız qadının yoldaşının elindən almış olduğunu eşitidkədə, neinki acıqı tutmuş, əksinə, sevinmişdi də. Katyuşa əhvalatında isə, oğlunun onunla evlenmək fikrine düşə bileyəyini, knyaginya anası təsəvvürünə belə getirə bilməzdə.

Eynən bu sayaq, Nexlyudov həddi-bülügə çatıb, atasından miras qalan kiçik bir məlikanəni, — torpağa mülkiyyəti haqsızlıq saydığı üçün, — kəndlilərə verdikdə, onun bu hərəkəti anasını və əqrəbasını dəhşətə getirmiş və bütün doğma adamların ona sərki vurmasına və lağ eləməsinə sebəb olmuşdu. Onu dəng edərək danışındılar ki, torpaq alan kəndlilər bundan noinki varlanmamış, həttə daha da yoxsullaşmış, iş-güclərini ataraq öz kəndlərində üç meyxana açıb, lap avara olmuşlar. Onda ki Nexlyudov qvardiyaya daxil olub, öz əsil-nəsəblə yoldaşları ilə o qədər pul xərcleyib qumarda uduzmuşdu ki, Yelena Ivanovna dar gün üçün saxladığı pulsdan götürməli olmuşdu, buna, demək olar ki, heç acıqı tutmamışdı, çünki oğlunun bu gənc yaşında və yaxşı mühitdə vurulmasını tabii, həttə yaxşı bir iş hesab edirdi.

Əvvəller Nexlyudov mübarizə edirdi, amma mübarizə etmək çətindi, çünki onun özüne inanıb yaxşı hesab etdiyini o biriler pis bilir və eksinə, özüne inanaraq pis bildiyini bütün ətrafdakılar yaxşı hesab edirdilər.

Nehayət, nəticədə Nexlyudov təslim oldu, özüne inanmaqdandan el çəkib, başqlarına inandı. İlk vaxtlar onun bu öz-özündən el

çekməsi onda xoşagelməz hissələr oyadırdı, amma bu hissiiyət heç de uzun sürmədi və çox tezliklə Nexlyudov papiros çəkməyə, şərab içməyə başlayıb, bu xoşagelməz heysiyəti unutdu, hətta, böyük bir yüngüllük duydu.

Bələliklə, Nexlyudov öz təbiətinə xas olan bir ehtirasla bütün ətrafindakıların bəyəndikləri bu yeni həyata qapılıb, öz daxilindən gələn, nəsə, başqa bir şey tələb edən o səsi tamamılık susdardı.

Hərbi xidmət hərbçiləri tam avaralıq şəraiti salıb, yəni şürlü və faydalı zəhmətdən ayırib, ümumibəşeri vezifələrdən azad etməklə, əvəzində yalnız şərti bir şey olan polkun şərəfi, mundirin şərəfi, bayraqın şərəfini irəli sürüb, bir tərəfdən başşaları üzərində hödsiz hakimiyyət, digər tərəfdən özündən yuxarıda başçılarla qul kimi itaat aşılamaqla, ümumiyyətə, insanların əxlaqını pozurdu.

Amma hərbi xidmetin, ümumiyyətə, bu əxlaq pozğunluğuna mundır şərəfi, bayraq şərəfi ilə yanaşı hökm etmek və öldürmək icazəsinə, bir da sərvətdən və yalnız varlı və adlı-sanlı zabitlərin xidmət etdikləri qvardiya polklarında olduğunu kimi, çar ailə üzvləri ilə yaxınlaşdan əmələ gələn əxlaqsızlıq da əlavə edildikdə, bunun təsiri altına düşən adamlarda bu əxlaq pozğunluğu tam egoizm dəliliyinə çevrilirdi. Nexlyudov da hərbi xidmətə girib, öz yoldaşları kimi yaşamağa başladıq vaxtdan beri belə bir egoizm dəliliyinə vəziyyətində idi.

Onun özünü yox, başqa adamların tikdikləri, təmizlədikləri gözel mundırı geyib, kaskanı qoyub, özünü yox, başqa adamların qayırdıqları, silib-təmizlədikləri silahı qurşanıb, yənə de özünü yox, başqa adamların bəsləyib, yedirdib, təlim verdikləri gözel atı minib, özü kimi adamlara talime və ya rəsm-keçidə gedib at çapmaq, qılinc oynatmaq, gülə atrnaq və bunları başqalarına da öyrətməkdən başqa heç bir işi yox idi.

Bundan başqa hardan alındığı məlum olmayan pulları havaya sovurmaq, zabı klublarında və ya ən bahalı meyxanalarda yiğisib yemək, xüsusilə içmək yaxşılıq və mühüm iş sayılırdı; sonra da teatr, bal, qadınlar, sonra yənə de at çapmaq, qılinc oynatmaq, yənə pul dağıtmak, yənə şərab, qadın, qumar...

Belə həyat xüsusən hərbçilərin əxlaq pozğunluğuna təsir edirdi, çünki hərbi xidmətdə olmayan bir adam belə bir həyat keçirsə, öz qəlbinin dərinliklərində belə bir həyatdan utanmaya bilməzdi. Hərbi adamlar isə bunun elə belə də olmasına düzgün hesab edir,

xüsusən müharibə vaxtı belə bir həyatla öyünür, fəx edirlər, - hərbi xidmətə Türkiyəyə müharibə elan edildikdən sonra girmiş Nexlyudov ilə də belə olmuşdur. "Biz müharibədə canımızdan keçməyə hazırlıq, buna görə də belə qayğısız, sən həyat bizim üçün nəinki üzürlü, hətta zəruridir. Biz də belə edirik".

Heyatının bu dövründə Nexlyudov tutqun-tutqun belə düşünürdü, bütün bu müddədə o əvvəllər öz qarşısına qoymuş bütün əxlaqi məncələrdən azad olmağın lezzətini duyar və xronik egoizm dəliyiinin fasılısız təsiri altında idi.

Üç il ayrılıqdan sonra bibisigilə geldikdə də o həmin bu vəziyyətdə idi.

#### XIV

Nexlyudov bibisigilə ona görə baş çəkmişdi ki, onun malikanası onun polkunun keçib-getdiyi yoluñ üstündə idi, bir də ona görə ki, bibləri bu barədə təkidlə xahiş etmişdilər, amma on başlıcası, - Katyuşanı görmək üçün gəlməydi. Bəlkə də qəlbinin dərinliyində Katyuşa barəsində bir bəd niyyət varmış ki, bunu ona artıq daxiliндəki o el-qolu açılmış heyvanı insan təlqin etmişdi, - amma o həmin niyyəti dərk etmirdi, sadəcə olaraq, günlərinin xoş keçdiyi həmin yerlərde olmaq, bir qədər gülünc, amma əziz, məhrİban, onu həmişə hiss olunmadan sevgi və heyranlıq duyguları ilə əhatə edən biblərini görmək, qəlbində belə xoş xatirələr buraxmış sevimli Katyuşa ilə görüşmək istəmişdi.

O geləndə martin axırı, Pasxa bayramı ərefəsi idi, cümlə günü yollar palçıqlı, selləmə yağış yağırdı, belə ki, cüca kimi islanmışdı, bərküşüyürdü, amma gümrah və coşqun idi, ilin bu vaxtı o həmişə özünü belə hiss edərdi. O, bibisinin damdan tökülen qarla örtülü, dövresinə kərpic hasar çəkilmiş köhnə mülkədar malikanəsinin həyətinə girdikdə, öz-özünə fikirləşdi: "Göresən Katyuşa hələ bunların yanındadırırmı?" O gözleyirdi ki, zinqirov səsine Katyuşa artırmaya çıxar, amma qulluqçular yaşıyan artırmada əllərində vedrə olan iki ayaqyalın, çürmanmış arvad çıxdı, yəqin ki, döşəmə yuyurmuşlar. Katyuşa böyük artırmada da yox idi; yalnız önlük bağlanmış lakey Tixon çıxdı, görünür o da silib-süpürməklə möşgül olmuş. Dəhlizə oynında ipək paltar və başında loçək olan Sofya Ivanovna çıxdı.

Sofya İvanovna onu öpə-öpə dedi:

— Nə yaxşı elemisən ki, gəlmisin! Maşenka balaca xəstələnib, kilsədə yorulub. Biz ayinə getmişdik.

Nexlyudov Sofya İvanovnanın əllərini öpə-öpə dedi:

— Təbrik edirəm, Sofya bibi! Bağışlayın, sizi islatdım, əyin-başım yaşıdır.

— Get öz otağına, lap su içindəsan ki! Biğin da çıxıb ki!.. Katyuşa! Katyuşa! Tez ona qəhvə hazırla!

Dəhlizdən tanış xoş ses geldi:

— Bu saat!

Nexlyudovun ürəyi sevincə çırpındı: "Burdadır!" Sanki buludların ardından gün çıxdı. Nexlyudov şən bir halda Tixonla birlikdə öz otağına paltarını dəyişmeyə getdi.

Nexlyudov Tixondan Katyuşa barəsində soruşmaq istəyirdi: "Necadır? Neca dolanır? Əre getmir ki?" Amma Tixon elə hörməticil, eyni zamanda elə ciddi idi və onun elinə elüzyuyandan suyu özü tökmek üçün elə canfaşanlıq edirdi ki, Nexlyudov ondan Katyuşa barəsində bir şey soruşmağa cürat etmeyib, yalnız qocanın nevələri, qardaşının qoca atı və həyat iti Polkan barəsində soruşdu. Polkandan başqa hamı sağ-salamat idi, Polkan isə keçən il quduzluq tutubmuş.

Nexlyudov islanmış paltarını dəyişməyə başlamışdı ki, yeyin ayaq səsləri eşitdi və elə o an qapını taqqıldatdılar. Nexlyudovun eşitdiyi addım səsləri də, taqqılıt da tanış idi. Yalnız o belə addımlar və qapını bu cür döyərdi.

Nexlyudov yaş şineli ciyinine salıb qapıya yaxınlaşdı.

— Buyurun.

Gələn o idi, Katyuşa. Elə həmin qızdı — indi bir az da gözəlləşmişdi. Yenə də gülümseyir, səmimi, azaciq qiyğacı qara gözleri altdan yuxarı baxırdı. Əvvəlki kimi təmiz, ağ önlüyü vardi. Bibisi-nin göndərdiyi, kağızı indicə açılmış etirli sabun və iki iri, xovlu rus dəsmalı getirmişdi. Heç toxunulmamış, üstü basma hərfli sabun da, dəsmallar da, qız özü də, — bütün bunlar hamısı eyni dərəcədə təmiz, teravətlı, toxunulmamış və xoşagəlimli idi. Qızın xoşa gələn qırmızı dodaqları, onu gördükdə, qeyri-ixtiyari sevincdən, əvvəlki kimi yenə də bütünlükdü.

Qız çətinliklə:

— Xoş gəlibsziz, Dmitri İvanoviç! — deyə bildi və üzü qıpçırmızı qızardı.

Onunla "sən" və ya "siz"ləmi danışmalı olduğunu bilməyen Nexlyudov:

— Salam... Size salam, — dilləndi və o da Katyuşa kimi qızardı.

— Sağ-salamatsızmı?

— Allaha şükür... Budur, bibiniz sizin xoşladığınız çəhrayı sabun göndərib, — deyə sabunu stolun üstünə qoyub, dəsmalı kreslonun qoltuqluluğuna asdı.

— Cənabin hər şeyi var, — deyə Tixon qonağın sahibi-ixtiyar olduğunu göstərmək məqsədilə, qürurla Nexlyudovun saysız-hesabsız şüşə, firça, fiksuar, etir və hər cür tualet ləvazimati ilə dolu olan gümüş qapaqlı nəscessərini göstərdi.

— Bibime teşəkkür edin. Gəldiyimə elə sevinirəm ki, — deyə Nexlyudov qəlbinin əvvəller olduğu kimi fərəhələ riqqətə gəldiyini hiss etdi.

Bu sözlerin müqabilində qız yalnız gülümşünüb otaqdan çıxdı.

Əvvəller də Nexlyudovu seven bibiləri bu dəfə onu hemişəkindən daha artıq bir sevincə qarşılıdlar. Axı Dmitri mühərabəyə gedirdi, orada yaralana bilərdi, öle bilərdi. Bu hal bibiləri həyacanlandırdı.

Nexlyudov öz səfərini elə bölüdürmüşdü ki, bibisigildə ancaq bir gecə-gündüz qalsın, ancaq Katyuşanı görəndən sonra Pasxa bayramını bibisigilda qarşılımağa razılışdı, bu da iki gündən sonra olacaqdı; bu barədə Odessada görüşməli olduğu dostu Şenboka teleqram vurdu ki, yolüstü o da onun bibisigila daysin.

Katyusəni gördüyü birinci gündən Nexlyudovun ona yeno əvvəlki hissi oyandı. Əvvələrdə olduğu kimi, Katyusənin ağ önlüyü görən kimi, ürəyi çırpinır, onun addımlarının tappiltisini, səsimi, gülüşünü eşidənde sevimir, onun yaş qarağat kimi qara göz-lərinə, xüsusən o gülümşünəndə, həyəcansız baxa bilmir, ən başlıcası isə, qızın rast geləndə qızardığını görəndə, özü də tutulurdu. Hiss edirdi ki, özü də onu sevir, amma əvvəlki kimi yox; — onda bu sevgi onun üçün bir sərr idı, sevdiyini özü özünə də etiraf eda bilmirdi, onda inanırdı ki, insan yalnız bir dəfə sevə bilər, — indi isə, bilirdi ki, sevir, bunu bili-bilə və buna sevinə-sevinə, özündən gizletse də, tutqun bir şəkildə onu da bilirdi ki, bu sevgi nəden ibarətdir və bundan nə çıxa bilər.

Sonralar bütün ömrü boyu bu obaşdan ibadeti Nexlyudov üçün  
ən parlaq ve ən təsirli bir xatira olaraq qaldı.

O yalnız orda-burda ağaran qarla azaciq işıqlanan zil qaranlıqdə<sup>1</sup>  
suyu şappıldada-şappıldada, kilsənin dövrəsində yandırılmış  
ploşkaları gördükde, qulaqlarını şəkləyən ayğırin belində kilsənin  
heytinə girdikdə, ibadet artıq başlamışdı.

Maryya İvanovnanın qardaşı oğlunu tanıyan kəndlilər onu atdan  
düşmək üçün quru bir yerə çəkdilər, atını bağlamağa, özünü kilsəyə<sup>2</sup>  
apardılar. Kilsə bayrama gəlmış adamlarla dolu idi.

Sağ tərəfdə kəndli kişilər: əyinlərinə evdə tikilmiş kaftan,  
ayaqlarına lapti geyib, tömiz ağ patava dolamış qocalar və yeni  
mahud kaftan geyib, bellərinə rəngbərəng qurşaq bağlanmış, ayaq-  
larında uzunboğaz çəkənən cavanlar durmuşdular. Sol tərəfdə –  
qızılız ipək ləçək bağlanmış, qolçaqları şüx qırmızı, polis can-  
donu, göy, yaşıl, al-əlvən tumanlar, nallı çəkmələr gəymmiş qadınlar.  
Çəkingən adı qarlılar, – başlarında ağ yaylıq, əyinlərində boz kaftan  
və qədim panyova tuman, ayaqlarında başmaq və ya təzə lapti,  
onların arxasında dayanmışdalar; hər iki cərgənin arasında isə qoşəng  
paltar geymiş, saçları yağılanmış uşaqlar göründürdü. Kişiər saçlarını  
silkəyə-silkəyə xaç vurur, əyilib-düzəlirdilər; qadınlar, xüsusiət  
qarlılar solğun gözlərini, dövrəsində şamlar yanmış bir ikonaya zil-  
leyib, çımdık kimi birleşdirdikləri barmaqlarını alınlarda yaylığı,  
çıyılınlarına və qarınlarına bork-bork sixaraq, nəsə piçildaya-piçil-  
daya ayaq üstdə əyilib-düzəlir və ya diz çökürdülər. Uşaqlar baş-  
qaları onlara baxanda, böyükleri yamsılayaraq, cidd-cəhd ilə dua  
edirdilər. Hər tərəfdən düzülmüş, işi zərli şamların işığında qızıl  
ikonostas par-par parlıyordı. Çilçırqa şamlar düzülmüş, klios-  
lardan könüllü dua oxuyanların yoğun böyürtülü basla və oğlanların  
incə diskantla oxuduqları şən nəgmələr eşidilirdi.

Nexlyudov irali keçdi. Ortada aristokratlar; arvadı və matros for-  
ması geymiş oğlu ilə bir mülkədar, pristav, telegrafçı, əlində xırda-  
səbatlılar olan, uzunboğaz çəkməli tacir, döşü medallı starşına və  
minberin sağında, mülkədar arvadının arxasında, əynində rəngdən-  
rəngə çalan bənövşəyi paltar geyib, çıynıñə aq haşiyəli şal salmış

<sup>1</sup> Çırqları

Bütün insanlarda olduğu kimi, Nexlyudovun da varlığında iki  
insan yaşayırırdı. Bunlardan biri – mənəvi insan özünə yalnız elə bir  
xoşbəxtlik axtarırı ki, bu, başqaları üçün də xoşbəxtlik olsun,  
– o biri heyvani insan isə, xoşbəxtliyi yalnız özü üçün axtarır və bu  
xoşbəxtlik üçün bütün dünyadan xoşbəxtliyini fəda etməye hazırlıdır.  
Peterburq və hərbi həyatın onda yaratdığı egoizm dəliliyinin bu  
mərhələsində onun varlığında heyvani insan hakim idi və mənəvi  
insanı tamamilə basıb boşmuşdu. Amma Katyuşanı gördükdə və  
ona olan əvvəlki hiss baş qaldırıldıqda, mənəvi insan başını qaldırıb  
öz hüququnu tələb etməyə başladı. Pasxaya qalan bu iki gün müddətində<sup>3</sup>  
Nexlyudovun daxilində özünün derk etmədiyi mübarizə  
fasilesiz davam etdi.

Qəlbinin dərinliklərində o hiss edirdi ki, çıxıb getməlidir, indi  
bibisigildə qalmağın heç bir mənəsi yoxdur; bilirdi ki, bu heç bir  
yaxşı neticə vərə bilməz, amma vaxtı elə xoş keçirdi ki, o bunu öz-  
özüne etiraf edə bilmir və orada qalırıd.

Müqəddəs Isa bazar günü ərefəsində, şənbə günü axşam keşişle  
dyakın, öz dediklərinə görə, bibilərin evi ilə kilsə arasındakı üç verst  
məsafəni kirşə ilə göləməçələrdən çətinliklə keçərək obaşdan iba-  
detinə gəlmişdilər.

Nexlyudov bibisi və qulluqçularla birləşdə, gözünü qapıda duran  
və buxurdanları getirən Katyuşadan ayrımadan, bu səhər ibadətini  
başa vurub, keşişle və bibisi ilə öpüşərək bayramlaşıb, yatmağa  
getmək istayırdı ki, dəhlizdə Maryya İvanovnanın qoca xidmetçisi  
Matryona Pavlovnanın Katyuşa ilə birləşdə kuliç və pasxa çörəyini  
dualamaq üçün kilsəyə getməyə hazırlaşdığını eşitdi. Öz-özüna  
fikirledi: "Gəlsənə mən də gedim!"

Kilsəyə arabə və kirşə ilə getmək mümkün deyildi, buna görə  
də bibilərigildə də evi kimi ağılıq edən Nexlyudov özü üçün  
"qardaş atı" deyilən minik ayğırını yəhərləməyi emr edib, yixılıb  
yatmaq əvəzinə, qəşəng mundirini, dar şalvarını, üstdən də şinəlini  
geyinib, yeyib-yatmaqdan kökəlib ağırlaşmış və dalbadal kişnəyən  
qoca ayğırın belində qaranlıqda göləməçələrin və qarın içi ilə  
kilsəyə yönəldi.

Matryona Pavlovna ile yanaşı ağ, büzmeli paltarda, beline göy kemer, qara saçlarına kırmızı bant bağlamış Katyuşa dayanmışdı.

Hər şey bayramsayığı, dəbdəbəli, şən və gözəl idi; əyinlərində qızıl xaçlı gümüşü röngli rəsmi ruhani geyimi geymiş keşşələr də, gümüşü, qızılı bayramsayığı geyimli dyakon və dyaçəklər da, saçları yağılmış bəzək-düzəkli könüllü nəğmə oxuyanlar da, bayram nəğmələrinin son rəqs ahengləri də, üç-üç bağlanmış bəzəkli şəmlərlə keşşələrin camaata dalbadal xeyir-dua vermələri də, ara vermedən tokrar olunan: "Xristos voskres! Xristos voskres!" nidaları da, — hamısı-hamısı gözəldi, amma əynində ağ paltar, belində göy kemer, qara saçlarına kırmızı bant taxmış və gözleri heyran-heyrən parıldayan Katyuşa bunların hamisindən yaxşı idi.

Nexlyudov duydı ki, Katyuşa dönbə baxmadan onu görmüdü. O, qızın yanından mehraba sari keçəndə, bunu hiss etmişdi. Onun qız deməli bir sözü yoxdu, ancaq bir şey uydurub, yanından ötəndə dedi:

— Bibim dedi ki, son duadan sonra pəhrizi açacaq.

Həmişə ona baxanda olduğu kimi, al-qan qızın munis üzüne vurub onu qızardı, qara gözləri güle-güle, sevina-sevina, səmi-miyyətlə altdan yuxarı baxa-baxa, Nexlyudovun üzündə durdu və gülümşünərək dedi:

— Bilirom.

Bu vaxt elində mis qohvədən olan dyaçok camaatın arasından enməyə çalışaraq, Katyuşa baxmadan, onun yanından keçdi və paltarının etəyi ona toxundu. Dyaçok yəqin ki, Nexlyudova hörmət edib, ondan kənar keçməyə çalışdığı üçün Katyuşa toxunmuşdu. Nexlyudov iso təccüb edirdi, — necə ola bilər, bu dyaçok başa düşmür ki, bütün burada olanlar, elə bütün dünyada olan hər şey yalnız Katyuşa üçündür, dünyada her şeyə laqeyd qalmaq olar, ancaq ona yox, cünki o bütün hər şeyin mərkəzidir. İkonostasın qızılı da onun üçün parlayır, bütün bu cilçıraqlardakı, şəmdənlərdəki şəmlər da onun üçün yanır, bu şən: "Allahın pasxasıdır, sevinin, ey insanlar!" nəğmələri do onun üçün oxunur. Dünyada yaxşı nə varsa, hamisi onun üçündür. Nexlyudova cələ gəlirdi Katyuşa özü də başa düşür ki, bütün bunlar hamisi onun üçündür. Nexlyudov Katyuşanın büzməli ağ paltar geyimli qədd-qamətinə, gərgin, şən simasına baxdıqca, ona belə gəlirdi, bu üzədəki ifadədən o göründü ki, öz qəlbində duyduğu nəğmə onun qəlbində də səslənir.

İlk ve son ibadət arasındaki fasılədə Nexlyudov kilsədən çıxdı. Camaat onun qabağından çökilib baş oyvirdilər. Kimi onu tanır, kimi soruşurdu: "Bu kimlərdəndir?" Səkiyə çıxdıqda o durdu. Dilənçilər onu dövrəyə aldılar, cüzdənində olan xırda pulları onlara payladı və artırmanın pilleləri ilə aşağı endi.

Hava artıq o qədər açılmışdı ki, etraf görünürdü, amma hələ gün çıxmamışdı. Kilsənin dövərsindəki qəbirlərin üstündə camaat oturmuşdu. Katyuşa kilsədə qalmışdı və Nexlyudov dayanıb onu gözledi.

Camaat hələ də kilsədən çıxır, çəkmələrinin dabanlarındakı nallarla sal daş döşəməni taqqıldıda-taqqıldıda kilsənin həyətinə və qəbiristanı yayılırdı.

Marya İvanovnanın şirniyyat bişirəni olan yaşı çox ötmüş qoca, başı əsa-əsa, Nexlyudovu saxlayıb onunla xristoslaşdır<sup>1</sup>, onun ipək laçayı altından qırılmış buxağı görünən arvadı da yaylığından sari zəfəran rəngində bir yumurta çıxarıb Nexlyudova verdi. Elə bu vaxt əynində təzə kaftan, belində yaşıl qurşaq olan, gənc, gülümşünən, möhkəm əzələli bir kəndli onlara yanaşdı, gözündən gülə-gülə:

— Xristos voskres, — deyə Nexlyudova yaxınlaşdı və kəndililərə məxsus xoş bir qoxu yaya-yaya, qırırcıq saqqalı ilə onun üzünü qidiqlayaraq, öz sərt — təravətli dodaqları ilə onun dodaqlarının lap ortasından üç dəfa öpdü.

Nexlyudov kəndli ilə öpüşüb, ondan tünd-qəhvəyi röngli bir yumurta aldığı zaman, Matryona Pavlovnanın röngdən-rəngə çalan paltarı və qızımı bantlı o sevimli qaravaş göründü.

Qız cələ həmin saat qabaqdan gedən adamların başları üzündən Nexlyudovu gördü, o da qızın üzünün sevincə işiçləndigini sezdi.

Matryona Pavlovna ilə Katyuşa səkiyə çıxıb dayandılar və dilənçilərə sədəqə payladılar. Üzündə burun ovozına sağalmış qırmızı yara yeri olan bir dilənçi Katyuşa yaxınlaşdı. Qız yaylığından nəsa çıxarıb ona verdi, sonra ona yanaşdı və əsla iyonrəmdən, əksinə, elə gözləri sevincdən parlaya-parlaya üç dəfa öpüşdü. Qız dilənçi ilə öpüşdürü zaman gözləri Nexlyudovun gözlərinə sataşdı. Elə bil qız soruşdu ki: yaxşı előyir, düz iş görürmü?

"Elədir, elədir, əzizim, hamisi yaxşıdır, hamisi gözəldir, sevi-rəm".

<sup>1</sup>Xristoslaşmaq — pasxa bayramında üç dəfa öpüşüb "Xristos voskres", yəni "İsa dirildi" demək mərasimi.

Onlar səkiden düşdilər və Nexlyudov Katyuşa yaxınlaşdı. O, qızla xristoslaşmaq istəmirdi, ancaq ona yaxın olmaq isteyirdi.

— Xristos voskres! — deyə Matryona Pavlovna başını eyib gülümşündü və bunu elə bir ifadə ilə dedi ki, belə mənə verirdi: bu gün hamı bərabərdir, — və siçan kimi yumrulanmış yaylığı ilə ağızını silib dodaqlarını Nexlyudova uzatdı.

— Həqiqəton, — deyə Nexlyudov öpüşə-öpüşə cavab verdi.

O dönbǖ Katyuşa baxdı. Qız qıpırırmızı qızarış, elə o dəqiqə ona yaxınlaşdı:

— Xristos voskres, Dmitri İvanoviç!

— Həqiqəton dirilib, — deyə o cavab verdi. Onlar iki dəfə öpüşüb, elə bil fikirləşdilər ki, bir də öpüşmək lazımdırı və sanki lazımlı olduğuna qərar verib, üçüncü dəfə də öpüşdülər və ikisi də gülümşündü.

Nexlyudov soruşdu:

— Siz keşin yanına getməyəcəksiniz?

— Yox, Dmitri İvanoviç, biz bir qədər burda oturarıq, — deyə Katyuşa, sinədolusu dərinlən nəfəs alıb, öz itaətkar, bakirə, sevən, azacıq qiyəcək gözləri ilə dik onun gözlərinə baxdı.

Kişi ilə qadın arasındaki məhəbbətdə həmişə elə bir dəqiqə olur ki, bu məhəbbət öz zirvəsinə çatır, bu zaman onda nə şüurlu, mühabiməli, nə də hissi heç bir şey olmur. Nexlyudov üçün müqəddəs İsa bazar gününün bu gecəsi belə bir dəqiqə idi. İndi o, Katyuşanı xatırladığı zaman onu gördüyü bütün vəziyyətlərdən hamisini bu dəqiqə kölgəde qoydurdu. Qara, hamar, parıldayan saçları, onun gözəl qamətinini və döşlərini örtmüs büzəməli ağ paltar, üzündəki bu qızartı, bu zəif, parlaq, qara gözlər və onun bütün varlığında iki xüsusiyyət; yalnız yaxşıya deyil, dünyada olan hər şeyə, hətta öpüşdürüyə o dilənciyə də bakirə məhəbbətinin saflığı.

Nexlyudov bilsidi ki, o qızın qəlbində belə bir məhəbbət var, cünki özü də bu gecə və bu səhər bu məhəbbəti dərk edirdi ki, bu məhəbbət sayesində onunla qaynayıb-qarışır, — birləşir.

Ax, kaş ki, bütün bunlar o gecəki hissiyatdan ibarət olub qala idi! İndi o, prisajnlar otağında pəncərə qabağında oturub düşüñürdü: "Bəli, bütün bu dehşətli iş həmin o müqəddəs İsa bazar gecəsindən sonra baş verdi!"

## XVI

Kilsədən qayıtdıqdan sonra Nexlyudov bibilər ilə birlikdə pəhəri açıb, polkda vərdiş etdiyi kimi, özünü borkitmək üçün araq və şərab içib, öz otağına keçdi və elə paltarlı-paltarlı həmin saat yuxuya getdi. Qapının döyülməsi onu yuxudan oyatdı. Qapının döyülməsindən bunun Katyuşa olduğunu biliib, gözlərini ovusdura ovusdura, gərənəşə-gərənəşəayaqə qalxdı.

Ayaqə qalxa-qalxa dedi:

— Katyuşa, sənənəmi. Gəl içəri!

Qız dedi:

— Yeməyə çağırırlar.

Onun əynində həmin ağ paltar vardi, ancaq saçlarından bantı aćmışdı. Nexlyudovun gözlərinə baxanda, qızın üzü fərəhli işıqlandı, sanki ona, nəsə, fövqəladə şad bir xəbər getirmişdi.

— Bu saat gelirəm, — deyə cavab verərək, Nexlyudov saçlarını daramaşq üçün darağı götürdü.

Qız bir dəqiqə artıq dayandı. Nexlyudov bunu duyub darağı elindən ataraq ona sarı yönəldi. Amma qız elə həmin dəqiqə dönbǖ dəhlizə döşənmiş ensiz örtüyün üzərində yüngül, iti addimlalar getdi.

Nexlyudov öz-özünə dedi: "Bir gör nə axmağam ey, onu niyə tutub saxlamadım?"

Və qaçaqa-dəhlizə qızı haqladı.

Qızdan nə istədiyini özü da bilmirdi. Ancaq ona elə gəldi ki, qız onun yanına, otağa girdikdə, belə hallarda hamının clədiyi bir şeyi eləməli idi, amma eləmədi.

— Katyuşa, bir dayan, — deyə o səsləndi.

Qız dönbǖ baxdı və addimlарını yavaşdıraraq:

— Nə istəyirsiz? — deyə dilləndi.

— Heç, amma...

Və özünü zorlayaraq, onun vəziyyətində olan bütün adamların, ümumiyyətə, belə hallarda nə etdiklərini yadına salıb, Katyuşanın belindən qucaqladı.

Qız dayanıb onun gözlerinin içincə baxdı.

— Eləməyin, Dmitri İvanoviç, eləməyin, — deyə qız ağlaşmasınmaq dərəcəsində qızararaq dilləndi və öz sərt, qüvvətli əli ilə onun qolunu kənar elədi.

Nexlyudov onu buraxdı və bir anlığa nəinki port olub utandı, hətta öz-özündən iyrəndi də. O öz-özüne inanmalı idi, amma başa düşmədi ki, bu portlik və utanmaq onun qolbinin özünü bürüze verən ən yaxşı duyğuları idi, əksinə, ona elə geldi ki, bu axmaqlığın ifadəsidir, hamının elədiyi kimi elemek lazımdır.

O, qızı bir də haqlayıb yənə qucaqladı və boynundan öpdü. Bu öpüş artıq, — biri yasəmən kolunun dalında, biri də bu gün səhər kilsədə ilk iki öpüşdən tamamilə başqa bir öpüş idi. Bu dehşətli idi və qız da bunu hiss etdi.

— Bu ne işdir əleyvirsiz? — deyə qız elo hicqirdi ki, sanki Nexlyudov son dərəcə qiyəmtli bir şeyi vurub sindirdi və qız çaparaq qaçıb ondan uzaqlaşdı.

Nexlyudov yemək otağına gəldi. Bəzək-düzəkli bibisi, doktor və qonşu qadın qəlyanaltı süfresinin dövrüsində durmuşdular. Hor bir şey adı qaydada idi, amma Nexlyudovun qəlbində sanki tufandı. Ona deyilənlərdən heç bir şey anlamır, nə cür gəldi cavab verir və Katyuşanı dəhlizde haqlayıb aldığı son öpüşdən duydugu ləzzəti xatırlayaraq, yalnız Katyuşanın barəsində düşünürdü. O başqa heç bir şey barəsində fikirləşə bilmirdi. Qız otağa girdikdə, o, qızı baxmadan, onun burada olduğunu bütün varlığı ilə duyar və dönüb qızı baxmamaq üçün özünü zorlamağa məcbur olurdu.

Yeməkdən sonra o həmin saat öz otağına gedib, bərk həyəcan içində xeyli müddət otaqda var-gol edə-edə, evdən gələn səslərə qulaq verərək, qızın addım səslerini gözldi. Onun daxilindəki həmin heyvani hissler nəinki baş qaldırmış, Nexlyudovun ilk dəfə bura gəldikdə, hətta bu gün səhər kilsədə ikən daxilində olan həmin mənəvi insani ayağı altına salıb tapdayırdı və həmin dehşətli heyvani hissler onun qəlbində tüğyan edirdi. Nexlyudovun Katyuşanı ara vermədən güdməsinə baxmayaraq, həmin gün qızı, birçə dəfə də olsun, təkkilikdə görə bilmədi. Yəqin ki, qız ondan qaçırdı. Amma axşamüstü elə oldu ki, qız onun otağının yanındakı otağa getməli oldu. Doktor gecəni orada qalmalı olmuşdu və Katyuşa qonaq üçün yataq hazırlamalı idi. Nexlyudov onun addım səslerini eşitdikdə, bir cinayət etmək istəyirmiş kimi, səssiz addimlarla, nəfəsini qisaraq, onun ardınca otağa girdi.

Qız hər iki əlini balışzının içine soxub, balışın uclarından tutmuş olduğu halda, dönüb ona baxdı və gülməsində, amma əvvəl-lor olduğu kimi şən və fərəhli deyil, qorxaq, yazılıq bir təbəssümle

gülümsündü. Bu təbəssüm elo bil ona deyirdi ki, elődiyi pis işdir. Nexlyudov bir dəqiqəlik dayandı. Burada hələ mübarizə imkanı vardi. Zəif də olsa, amma hələ o qızə olan həqiqi məhəbbətin səsi golir və bu səs ona qız barəsində, qızın duyğuları, həyatı barəsində danışındı. O biri səs isə, deyirdi, gözle ha, öz ləzzətini, öz xoşbəxtliyini eldən qaçırdısan. Və bu ikinci səs birincini batırdı. O, qəti addimlarla qızə yaxınlaşdı. Və dehşətli dözləməz heyvani hissiyət onu büründü.

Nexlyudov qızı qucağından buraxmadan, onu yatağı oturtdu və yeno nəsə elemek lazımlılığını hiss edib onun yanında oturdu.

Qız yaziq-yaziq:

— Dmitri İvanoviç, əzizim, yalvarıram, buraxın. Matryona Pavlovna bura gəlir, — deyə hicqıraraq, çırpınıb onun olindən çıxdı; doğrudan da kim isə qapiya yaxınlaşdı.

— Onda gecə yanına gələrəm, — deyə Nexlyudov dilləndi. — Sən tak olacaqsan?

Qız yalnız:

— Nə danışırsız? Heç vaxt, ola bilməz! Eləmoyin! — deyirdi də, onun bütün həyəcanlı, coşqun varlığı başqa şey deyirdi.

Qapiya yaxınlaşan doğrudan da Matryona Pavlovna idi. O, əlində yorğan otağa girib, Nexlyudova danlayıcı nəzərlərə baxa-baxa, Katyuşaya açılıq-acılıq dedi ki, o başqa yorğanı getirib.

Nexlyudov dinməz-söyləməz otaqdan çıxdı. O hətta heç utanmırda da. O, Matryona Pavlovnanın üzündəki ifadədən görürdü ki, onu pisleyir və pisləməkdə haqlıdır da, öz elədiyi işin pis iş olduğunu da bilirdi, amma qızə olan yaxşı məhəbbəti tapdayıb, baş qaldıran heyvani hissler ona hakim kesilib, heç bir şeyi nozərə almadan, tekbaşına hökmərliq edirdi. İndi o hissiyyatını təmin üçün nə etmək lazımlı olduğunu bildirdi, bunu yerinə yetirmək üçün vasitə axtarındı.

Bütün axşam ərzində o özündə deyildi: gah bibilərinin yanına gedir, gah onlardan çıxıb öz otağına gəlir, artırmaya çıxır və birçə şey fikirləşirdi ki, o qızı təkkilikdə görsün, amma o qız özü də ondan qaçırdı və Matryona Pavlovna da çalışırdı ki, onları gözden qoyması.

Bütün axşam belə keçdi və gecə düşdü. Doktor yatmağa getdi. Bibisi yatağına girdi. Nexlyudov bilirdi ki, Matryona bibisinin yanındadır və Katyuşa qulluqçu otağında təkdir. O yenə artırmaya çıxdı. Heyət qaranlıq, hava rütubəti, iliq idi və elə aq bir duman vardi ki, yazda son qarı arıdır və ya əriyən son qardan töyrəy, – belə bir duman bütün havanı doldurmuşdu. Evlə qabaq-qabağa, yüz addimlıqda dikdirin altından axan çay tərəfdən qəribə səslər gəlirdi; buzlar qırılıb parçalanırdı.

Nexlyudov artırmadan enib, buzlanmış qarların arası ilə gölməçələrdən adlaya-adlaya, qulluqçu otağının pəncərəsinə yaxınlaşdı. Köksündə üroyi elə çirpinirdi ki, özü onun səsini eşidirdi, nəfəsi gah kəsilir, gah da dərin bir ah kimi fışqırırdı. Qulluqçu otağında xirdaca bir lampa yanındı. Katyuşa tək-tənha stolun qabağında oturub, dərin fikra getmiş, gözlerini önunge zilləmişdi. Nexlyudov qımlıdanmadan xeyli müddət ona baxıb, bilmək istəyirdi ki, qız onu heç kəsin görmədiyini güman edib, nə eləyəcəkdir. İki dəqiqə qədər qız hərəkətsiz oturdu, sonra gözlerini qaldırıb gülümşəndi, öz-özünü danlayırmış kimi, başını yırqaladı və vəziyyətini dəyişib, kəskin bir hərəketlə hər iki əlini stolun üstünə qoyub, gözlerini önunge zillədi.

Nexlyudov durub ona baxır və qeyri-ixtiyari, həm öz qəlbinin döyüntüsünü, həm də çay tərəfdən gələn qəribə səsləri dinləyirdi. Orada, çayda dumanın altında, nəsə, yorulmaq bilməyen ağır bir iş gedirdi, gah nəsə uğuldayırb, gah şaqquşlı gəlir, gah nəsə sapələnir, gah da incə buz parçaları şüşə kimi cingildəyirdi.

Nexlyudov durub, Katyuşanın daxili əzablı düşüncələrə dalmış üzüne baxır, ona yazıçı gelirdi, amma qəribə bir işdir ki, bu rəhmdilik onun qızı şəhvət tamahını daha da artırırı.

Şəhvət onun bütün varlığına hakim oldu.

O pəncərəni döyüd. Qız tok vurmuş adam kimi, dik atıldı, üzünü dəhşət əlaməti büründü. Sonra yerindən sıçrayıb pəncərəyə yanaşdı və üzünü şüşəyə yaxınlaşdırıldı. Hər iki ovcunu at qoşqusundakı gözlükklər kimi, gözlərinə tutub, Nexlyudovu tanıyandan sonra da qorxu əlamətləri üzündən silinmədi. Qızın üzü qeyri-adı bir surətdə ciddi idi, – Nexlyudov onu heç bir vaxt belə görməmişdi. Yalnız Nexlyudov gülümşəndən sonra o da gülümşəndi, sanki yalnız

ona tabe olaraq gülümşəndi, üroyində isə, təbəssüm yox, qorxu vardi. Nexlyudov eli ilə işarə edərək qızı bayır, öz yanına çağırıldı. Ancaq qız başını yırqalayıb bildirdi ki, bayır çıxmayaçaq və pəncərənin qabağında durdu. Nexlyudov üzünü pəncərəyə bir də yaxınlaşdırıb ona çıxırmaq istəyirdi ki, çıxsın, amma elə bu vaxt qız qapıya səri döndü, – görürən onu kimsə çağırıldı. Nexlyudov pəncərədən kenara çəkildi. Duman elə qatı idı ki, evdən beşəcə addım aralığında, daha pəncərələr görünmüür, yalnız qaralan bir kütə və içərisində lampa yanın yekə qırmızı bir işləti kimi görünürdü. Çaydan yenə də həmin uğultu, xıslı, şaqquşlı və buzların cingiltisi gəlirdi. Yaxında dumanın içində, həyətdə bir xoruz banladı, yaxın-dan başqları da ona səs verdi və uzaqdan kənddən bir-birini batıran, bir-birinə qarışan xoruz səsleri gəldi. Ətrafda isə çaydan başqa tam sakitlik idı. Bu artıq xoruzların ikinci bani idi.

Nexlyudov evin tinində bir neçə dəfə o baş-bu başa var-gəl edib ayaqlarını bir neçə dəfə gölməçəyə salıqlıdan sonra, yenə də qulluqçu otağının pəncərəsinə yanaşdı. Lampa hələ də yanmaqdır idı, Katyuşa yenə də tək-tənha stolun qabağında oturmış, sanki nə edəcəyini bilmirdi. O, pəncərəyə yanaşan kimi, qız da ora baxdı. O, pəncərəni taqqıldatdı. Qız dən pəncəroni kim döydüyüne baxmadan, həmin saat qaçaraq, qulluqçu otağından çıxdı və Nexlyudov bayırə açılan qapının əvvəl aralığını, sonra da cırıldadığını eşitdi. Nexlyudov onu artıq dehлизdə gözleyirdi və həmin saat dinməz-söyləməz qızı qucaqladı. Qız ona qisılıb başını qaldırıb və onun öpüşünü dodaqları ilə qarşıladı. Onlar dehлизin tinində qarı ərimiş quru yerdə durmuşdular, Nexlyudov təmin olunmamış şəhvət arzusu ilə yanib qırılırdı. Birdən bayırə açılan qapı yenə də xışıldayıb cırıldadı və Matryona Pavlovnın qəzəbli səsi eşidildi:

– Katyuşa!

Qız onun qucağından qopub qulluqçu otağına qayıtdı. Nexlyudov qapının cəfəsinin bağlandığını eşitdi. Bundan sonra sakitlik çökdü, pəncərədəki qızaran göz yox oldu, bircə duman bir də çaydakı çaxnaşma qaldı.

Nexlyudov pəncərəyə yaxınlaşdı. Heç kimsə görünmürdü. Pəncərəni taqqıldatdı, – cavab verən olmadı. Nexlyudov evə baş qapının olduğu artırmadan qayıtdı, amma yatmadı. Uzunboğaz çəkmələrini çıxarıb, ayaqyalın dehлизindən keçib, Matryona Pavlovnın otağı ilə yanaşı, Katyuşanın otağının qapısına yaxınlaşdı. Əvvəlcə

Matryona Pavlovnanın rahat-rahat xoruldadığını cıltti və ele içeri girmek isteyirdi ki, birden qarı öskürmeye və cirildayan çarpayışında qurcalanmağa başladı. O yerindəcə donub qaldı və beş dəqiqə qəya qədər belə gözledi. Yenə hər tərəf sakitləşəndə və yenə rahat xorultu eşidildikdə, döşəmənin cirildamayan taxtaları üzərile addimlamağa çalışaraq, gedib Katyuşanın qapısına lap yaxınlaşdı. Hər tərəf sakitlikdi. Qız görünür ki, yatmışdu, cüñki nəfesinin səsi gəlmirdi. Amma o piçilti ilə "Katyusa!" — deyən kimi, qız yerində sıçrayıb qapıya yaxınlaşdı və ona ele gəldi ki, qəzəblə onu çıxıb getmek üçün dila tutdu:

— Axı bu ne işdir? Heç belə şey olarmı? Axı bibilerin eşidərlər, — bu sözleri qızın yalmız dili deyirdi, bütün varlığı isə deyirdi: "Bütün bədənim sənindir!"

Nexlyudov da ele bircə bunu başa düşürdü.

— Di, bircə dəqiqəliyə aç da. Yalvarıram sənə, — deyə Nexlyudov onu inadla dila tutdurdu.

Qız susdu, sonra Nexlyudov hiss etdi ki, qız qapının cəftəsini axtarır. Cəftə sıqqıldadı və o, açılan qapıdan içeri girdi.

Qızı ele eynindəki sərt, qaba köynəkdə, qolları çılpaq halda qucağına alıb apardı.

— Ax! Neylöyirsiz? — deyə qız piçildədi.

Ancaq Nexlyudov buna fikir verməyib, onu öz otağına apardı.

Qız:

— Ax, eləməyin, buraxın məni, — deyirdisə də, amma özü ona qıslırdı.

Katyusa əsə-əsə, dinməz-söyləməz, onun sözlərinə cavab vermedən, otaqdan çıxıb getdikdə, Nexlyudov artırmaya çıxıb, baş vermiş bütün bu ehvalatın mənasını dərk etməyə çalışdı.

Bayır xeyli işıqlanmışdı: aşağıda çayda şaqquştu, cingilli, buzların uğultusu bir az da artmış, əvvəlki səslərə su şırıltısı da əlavə edilmişdi. Duman isə aşağı yatmağa başlamışdı və duman qatının üstündən görünən aypara, nəsə qara və dəhşətli bir şeyin üzərinə tutqun işıq salırdı.

Nexlyudov öz-özündən soruşdu: "Bu nedir: bu mənim üçün bir xoşbəxtliyi oldu və ya başıma böyük bedbəxtliyi geldi? Həmişə belə olur, hər şey belə olur" — deyə öz-özüne danışa-danışa yatmağa getdi.

Ertəsi gün par-par parıldayan, son Şenbok Nexlyudovun ardınca biləriligə gəlib, öz bəzək-düzəyi, istiqanlılığı, şonluysi, əliaçıqlığı və Dmitriyə olan məhəbbəti ilə onları tamamilə valch və məftun etdi. Onun əliaçıqlığı bililərin xoşuna gəlirdi də, amma həddən artıq olduğuna görə onları hətta çəşbaş da edirdi. Qapıya gələn kor diləncərlərin hərəsinə bir manat, ona qulluq edən adamlara isə, on beş manat "na çay" paylayırdı; bir dəfə Sofya İvanovnanın sandıq tulası Sütəzkanın pəncəsi nəyə isə ilişib qanadiqdə, həmin Şenbok heç birçə an fikirləşmədən, öz kənarları naxışlı batist cib yaylığıni cırıb (Sofya İvanovna bılırdı ki, belə yaylıqların düzüñün on beş manatdan ucuz olmur), onunla Sütəzkanın pəncəsini sandı. Bibilor hələ beləsini görməmişdilər və bilmirdilər ki, homin bu Şenbokun iki yüz min manat borcu var, — özü də bılırdı ki, bu borcları heç bir vaxt ödəməcəyəkdir və buna görə də iyirmi beş manat artıq və ya əşkik olmasının hesabına bir dəxli yoxdur.

Şenbok orada yalnız birçə gün qaldı və o biri gecə Nexlyudov ilə birlikdə çıxıb getdi. Onlar artıq qala bilməzdilər, cüñki polka getmək üçün möhəlet çatmışdı.

Bibisigilda keçirdiyi bu axırıcı gün, o gecenin xatirosi hələ təzə olduğundan, Nexlyudovun qəlbində iki duyğu baş qaldırıb öz aralarında mübariza edirdi: bunlardan biri, hərçənd gözlənilən ləzzəti vermiş olmasa da, heyvani məhəbbətin yaxıb-yandırıan hissə xatirosi və məqsədini qatdıguna görə bir dərəcəyə qədor özündən razılıq duyğusu, — o biri isə, çox pis bir iş gördüyüünü və bu pis işi düzəltmək, həm də o qız üçün deyil, özü üçün düzəltmək lazımlıydı.

Təsiri altında olduğu bu dəlicəsinə egoizm nəticəsində Nexlyudov yalmız özünü düşünürdü, — həmin qızla etdiyi rəstərden xəbər tutsalar, görəsən onu pisləyəcəklərmi, həm də nə dərəcədə pisləyəcəklər, — amma o qızın indi nələr çökdiyini və başına nələr gələcəyini heç fikirloşmirdi.

O, Katyusa ilə əlaqəsini Şenbokun başa düşəcəyini fikirləşib, bundan izzət-nəfsi üçün qürur duyurdu.

Şenbok Katyuşanı gördükdə, Nexlyudova dedi:

<sup>1</sup> "Na çay" — "çay pulu", yönü xırda-xuruş baxış, cib xorclayı.

— Deyirəm axı, birdon-bire bibinə məhəbbətin niyə belə artıb ki, bir heftədən onların yanında qalıbsan. Sənin yerində men də olsaydım, buradan getməzdim. Əla şeydir!

Nexlyudov onu da fikirləşirdi ki, qızla sevişməsindən doyunca ləzzət almamış, indi çıxıb getmek xoş bir şey olmasa da, getmək o cəhətdən faydalıdır ki, bu əlaqəni birdən-bire keşmiş olar, yoxsa onu davam etdirmək çox çatın olacaqdı. Bir də fikirləşirdi ki, qızı pul vermək lazımdır, onun özü üçün yox, ona görə yox ki, bu pul o qızı lazımlı ola bilər, — ona görə ki, həmişə belə edirlər, əgər o qızdan istifadə edib, bunun əvezində ona pul verməsə, onu vicedanlı adam hesab etməzler. Buna görə o, qızı pul verdi, — özünün və onun vəziyyətinə görə nə qədər münasib bildisə, o qədər də verdi.

Yola düşəcəyi gün Nexlyudov nahardan sonra qızı dehлизə gözlədi. Qız onu gördükde, qıpçırmızı qızarıb yanından ölüb-keçmək istədi və gözləri ilə qulluqcu otağının açıq qapısına işara etdi, ancaq Nexlyudov onu saxladı.

— Mən saqlallaşmaq istəyirəm, — deye o içində bir yüz manatlıq olan konverti əlinde əzişdirə-əzişdirə dilləndi. — Budur, mən...

Qız bunun nə olduğunu başa düşüb, üz-gözünü turşudaraq, başını yırğaladı və onun əlini itələdi.

— Yox, al, — deye mizildənə-mizildənə o konverti qızın qoynuna soxdu və əli yanmış kimi, üz-gözünü qırışdırıb ufuldaya-ufuldaya öz otağına qaçıdı.

Bundan sonra o öz otağında xeyli müddət var-gəl edib, bu səh-nəni xatırlaqlıqca qırılır, hətta fiziki ağrıdan olduğu kimi atılıb-düşür və bərkədən ufuldayırdı.

Amma nə etməli? Həmişə belə olur. Şenbok da, özü danışlığı kimi, ev xidmətçisi ilə belə etmişdi, Qrişa əmi də, atası da kənddə yaşadığı zaman belə etmişdi, onun kəndli qızından həmin o qanun-dankənar oğlu Mitenka doğulmuşdu ki, hələ indi də sağıdr. İndi ki, hamı belə edir, — deməli belə də lazımdır. O özünə belə təsəlli verir, amma heç cür sakitləşə bilmirdi. Bu xatırələr onun vicedanına od vururdu.

Öz qəlbinin ən dərin guşələrində bilirdi; — ele pis, mürdar, insafsız bir iş görməsdü ki, belə bir hərəkətdən sonra o nəinki bir başqasını pisləyə bilməz, heç adamların gözlərinə baxa bilməz, — hələ bu vaxta qədər olduğu kimi, özünü gözel, necib, alicənab bir cavan saymaq barəsində heç söz ola bilməzdi. Amma gümrah və

şən yaşamağa davam etmək üçün ona özünü belə saymaq lazım idi. Bunun isə birçə yolu vardı: bu barədə düşünməmək. O elə belə də eledi.

Onun daxil olduğu həyat — eyni yerlər, yoldaşlar, müharibə, — buna kömək etdi. O yaşadıqca bunu daha artıq unudurdu və nəhayət, doğrudan da tamamilə unutdu.

Yalnız bir dəfə müharibədən sonra həmin qızı görmək ümidi ilə bibisigilə gelib, xəbər tutdu ki, Katyuşa daha orada yoxdur, Nexlyudov gedəndən bir az sonra, uşaq doğmaq üçün onların yanından çıxıb gedib, hardass uşaq doğub və bibisinin eşitdiyinə görə tamamilə pozulub, — bunları eşitdikdə, Nexlyudovun ürəyi sıxlıdı. Katyuşanın doğduğu uşaq vaxt hesabına görə, onun uşağı ola bilərdi, olmaya da bilərdi. Bibisi deyirdi ki, Katyuşa pozulubmuş, elə öz anası kimi, anadangəlmə və eqləşmiş. Bibisinin belə düşününməsi Nexlyudova xoş gelirdi, çünki guya onu doğrulurdur. Əvvəller, hər halda, Katyuşanı və uşağı axtarmaq istədi, amma sonra, məhz bu barədə düşünmək qəlbinin dərinliyində ona əzab verdiyindən və xəcalət çekdiyindən, bu axtarış üçün lazımi cidd-cəhd elemədi və öz günahını daha artıq unudaraq, bu barədə düşünməkdən əl çekdi.

Amma, budur, indi bu heyvətamız təsədүf hər şeyi onun yadına salıb, tələb edirdi ki, vicedanında belə bir günah ola-ola, ona bu on ili asude yaşamağa imkan verən insafsızlığı, sərtliyi, alçaqlığı boyuna alsın. Amma o hələ bunu etiraf etmək fikrindən uzaq idi və indi yalnız onu düşünürdü ki, birdən indi bütün bunlar aşkarə çıxar, ya Katyuşa, ya da onun müdafiəçisi bütün bunları danışır, onu hamının qabağında rüsvay edərlər.

## XIX

Nexlyudov məhkəmə salonundan prisajnilar otağına keçəndə, onun əhval-ruhiyyəsi belə idi. O, pəncərənin önündə oturub, ətrafında gedən səz-söhbəti dinləyə-dinləyə, fasilesiz papiroş çəkirdi.

Tacir Smelkovun sərgüzəştləri görünür şən tacirin lap ürəkdon xoşuna gelmişdi.

— Belə də, kişi lap sibirsayağı yaman kefdə imiş. Ağzının dadını da yaxşı bilirmiş, bir gör necə qız seçib!

Ağsaqqal bütün işin ekspertizada olduğu barəsində nəsə bir fikir dedi. Pyotr Gerasimoviç kontor xidmətçisi yəhudi ilə nədənsə

danişib zarafatlaşır və nəyə isə qəhqəhə ilə güldürdülər. Nexlyudov verilən suallara birçə kəlmə ilə cavab verir, birçə bunu arzulayırdı ki, onu dinc qoyadılar.

Yan-yanı yeriyon məhkəmə pristivi gəlib, prisajnları iclas salonuna davət etdiğdi, Nexlyudovun canına qorxu düşdü, elə bil o mühakime etməyə getmir, özünü mühakimə edəcəklər. Qəlbinin dərinliklerində o artıq hiss edirdi ki, eclafdır, adamların gözüne baxmadan vicdan əzəbi duymalıdır, amma bununla bərabər, vərdiş etdiyi kimi salona həmisiyi qötü addımlarla daxil olub, ağsaqqaldan sonrakı öz ikinci yerinə oturub, pinsener-ini əlində oynada-oynada, ayığını ayığının üstüne aşındı.

Mütəhəimləri de harasa aparmışdılar və indi yenice gətirirdilər.

Salonda yeni şəxslər - şahidlər vardi və Nexlyudov gördü ki, Maslova çox bəzək-düzəkli ipək-məxmər palṭar geymiş, başına yekə bantlı uca bir şlyapa qoymuş, əlində bahalı ridikül, qolları dirsəyə qədər çılpaq, yoğun bir qadına bir neçə dəfə baxdı, sənki gözünü ondan ayıra bilmirdi. Nexlyudov sonradan bildi ki, bu qadın Maslovanın qaldığı üümumxananın sahibi, həm də şahid idi.

Şahidlərin dindirilməsi başlandı: adı, dini və i.a. Sonra hər iki tərəfdən istintaqı nəcə: and içdirmək, yoxsa andsız aparacaqları soruşuldu, - yene də həmin qoca keşiş, ayaqlarını çətinliklə çəkə-çəkə, gəlib, yene də döşündə ipək palṭar üstündəki qızıl xacı düzəldə-düzəldə, tamamilə faydalı və mühüm bir iş gördüyüne möhkəm inamlı, rahat-rahat şahidlərə və ekspertə and içdirdi. And qurtarandan sonra bütün şahidləri salondan çıxardılar, birçə nəfəri, yəni üümumxana sahibi Kitayevanı saxladılar. Ondan bu iş barəsində nə bildiyini soruştular. Kitayeva qondarma bir təbəssümə, alman ləhcəsilə söylədiyi hər cümlədən sonra başını əyib, şlyapasının kənarları ile sənki üzünü örtə-örtə, ətraflı və səliqə ilə danişdi.

Hər seydən əvvəl tanış mehmanxana xidmətçisi Simon varlı bir Sibir tacirinə qız aparmaq üçün onun üümumxanasına gəlibmiş. O Lyubaşanı göndəribmiş. Bir az sonra Lyubaşa tacirələ birgə qayıdır gəlibmiş. "Tacir artıq hallanıbmış, - bunu deyəndə, Kitayeva yüngülvari gülümsündü - və bizim yanımızda içməyə və qızları qonaq etməyə başladı. Amma pulu çatışmadıqından, həmin bu Lyubaşanı öz nömrəsinə göndərdi, - bu qiza o yaman bənd olmuşdu", - deyib Kitayeva mütəhəim Maslovaya baxdı.

Nexlyudova elə geldi ki, bu zaman Maslova da gülümsündü və bu təbəssüm Nexlyudova iyrənc göründü. Onun qəlbində əzəbla qarışiq qeyri-müəyyən bir ikrah hissi oyandı.

- Bəs Maslova haqqında siz nə fikirdəsiniz? - deyə, məhkəmə tərəfindən Maslova üçün müdafiəçi təyin edilmiş olan məhkəmə işçiliyinə namizəd, qızara-qızara, çəkincə-çəkincə soruştı.

- Lap yaxşı fikirdə, - deyə Kitayeva cavab verdi: - Oxumuş və qəşəng qızdır. Yaxşı ailədə tərbiyələnib, fransızca da oxuya bilər. Hərdən bir qədər çox içər, ancaq heç vaxt sərəxə olmazdı. Lap yaxşı qız var.

Katyusa üümumxana sahibinə baxırdı, sonra birdən gözlərini ondan ayırb, prisajnlara baxa-baxa Nexlyudovun üzərində durdu və üzü ciddiləşdi, hətta sortleşdi. Ciddi baxan gözlərinin biri çap idi. Qəriba-qəriba baxan bu iki ciddi göz Nexlyudova diramışdı və Nexlyudovu dəhşət almışdısa da ancaq o öz gözlərini ağları düməğ olan bu çəp baxışlı gözlərdən ayıra bilmirdi. Uz, buzların qırıldığı, dumanlı, ən baılıcası, səhərən yaxın doğan və nəsə qara və dəhşətli bir şeyi işıqlandıran o başısağdı ayparalı gece yadına düşdü. Həm ona, həm də ondan kənara baxan bu iki qara göz ona həmin o nəsə, qara və qorxunc şeyi xaturladırdı.

Nexlyudov öz-özüne fikirləşdi: "Tanıdı!" O, bir zərba gözləyirmiş kimi bütüşdü. Ancaq Katyusa onu tanımadı. O qız sakit bir nəfəs alıb, yenə sədrə baxmağa başladı. Nexlyudov da köksünü örtürdü. Öz-özüne dedi: "Bircə tez qurtarayı!" O indi ovda yaralı quş öldürmək lazımlı gələndə duyduğu hissi duyurdu: adam həm ikrah edir, hər rehmi gəlir, həm də təəssüflənir. Yaralı quş çəntədə çırpinır: həm iyerinsən, həm rehmin gəlir, həm də istəyirsən ki, tez öldürüb unudasan.

Nexlyudov indi şahidlərin istintaqını dinlədikcə, belə qatma-qarışiq hissələr duyurdu.

## XX

Amma, sənki onun açığına, iş hey uzanırdı: şahidlər və ekspert bircə-bircə dindirildikdən sonra, adət üzrə prokuror müavini və müdafiəçilər mənalı-mənalı ədalərlə verilən lüzumsuz suallardan sonra sedrə prisajnlara delil eşyasını nəzərdən keçirməyi tolkif etdi, - bunlar yəqin ki, şəhadət barmağa taxılan çox yoğun brilyant

rozetkali yekə bir üzük və zəhərin tədqiq edildiyi filtrdən ibarətdi. Həmin şeylər möhürlənmış və üzərində kiçik yarlıklar vardi.

Prisajnilər həmin şeylərə baxmaq istayırdılar ki, prokuror müavini yerində dikelib, dəlil əsyasını nəzərdən keçirməkdən əvvəl meyitin tibbi müayinə aktının oxunmasını təklif etdi.

Öz isveçli aşşasının yanına vaxtında getmək üçün işi mümkün qədər sürətla başa çatdırmağa çalışan sədr bu kağızın oxunmasının adamları darixdırmaq və nahar vaxtını uzatmadan başqa heç bir nəticəsi olmayacağını və prokuror müavininin bunu yalnız tələb etməya haqqı olduğuna görə tələb etdiyini çox yaxşı bildiyi halda yene də bu təklifi rədd etməyib, razılıq verdi. Katib həmin kağızı çıxardı, yəncə də *l* və *r* səslerini qıçıldaya-qıçıldaya söyleyən pəltək dili və darixdırıcı səsi ilə oxumağa başladı.

Zahiri yoxlamadan məlum olmuşdur ki:

1. Ferapont Smelkovun boyu 2 arş. 12 verşokdur.

— Yaman yekəper kişiyimş ha!.. — deyə tacir Nexlyudovun qulağına piçıldı.

2. Zahiri görkəminə görə, yaşı təxminən qırxa yaxındır.

3. Cəsidi zahirən şışmişdir.

4. Dərisinin rəngi her tərəfdə yaşla çalır, bəzi yerlərində tünd ləkələri var.

5. Bədəninin dəri müxtəlif ölçüdə qovuqlarla qabarmış, bəzi yerlərdə qopub parça-parça sallanır.

6. Saçları tünd-qonur, sıxıdır, al vurdudqada, dəridən asanlıqla ayrıılır.

7. Gözləri hədəqədən çıxıb və buynuz təbəqəsi tutqunlaşdır.

8. Burnunun dəliklərindən, hər iki qulağından və ağızından köpükli, zərdabı maye axır, ağızı yaraçıqdır.

9. Üzü və sinəsi şışdiyindən, boynu yox kimidir.

Və s. və i.a.

Şəhərde kef çəkmiş tacirin qorxunc, yekə, yoğun həm də şisib çürüməkdə olan cəsədinin zahiri yoxlanmasının bütün təfsilatı, beləliklə, dörd sahifədə 27 maddə ilə təsvir edilmişdi. Nexlyudovun hiss etdiyi qeyri-müəyyən ikrət duyusunu cəsədin bu təsviri oxunduqda, daha da siddətləndi. Katyuşanın həyatı, burun dəliklərindən axan zərdab, hədəqəsindən çıxmış gözlər və o qızla etdiyi rəftar, - bütün bunlar, ona elə gəldi ki, cyni qəbildən olan şeylər idi və o hər tərəfdən həmin bu işlərlə əhatə edilib, onların əsiri olmuşdur.

Nəhayət, zahiri təsvir oxunduqdan sonra, sədr qurtardığını güman edib, ağır bir nəfəs alıb, başını qaldırdı. Amma katib həmin saat daxili yoxlamanın təsvirini oxumağa başladı.

Sədr yenə başını aşağı saldı və kreslonun qoluna dirsəklənib gözlərini yumdu. Nexlyudovla yanaşı oturmuş tacir yatmaqdan özünü zorla saxlayıb, arabir yırğalanırdı, müttəhimlər də, arxalarında duran jandarmalar kimi horəkətsiz oturmuşdular.

Daxili yoxlamadan malum olurdu ki:

1. Kəllənin dəri örtüsü kəllə sümüklərində asanlıqla ayrılır və heç bir yerde qançır görünməmişdir.

2. Kəllə sümükləri orta qalınlıqda və bütövdür.

3. Beynin bərk pərdesində təxminən 4 düymə böyüklüyündə iki kiçik piqmentloşmış ləkə var, pərdə özü isə, solğun tutqun rəng-dədir və s. və i.a. bu qəbildən 13 maddə...

Sonra əhli-xibrənin adları, imzaları, daha sonra həkimin çıxardığı nəticə oxundu, - bundan məlum olurdu ki, cəsədi yardımçıda, mədədə, qismən de bağırsaqlardan və böyrəklərdə tapılmış və protokolda qeyd edilmiş dəyişikliklərdən belə bir nəticəyə gəlmək olar, - çox chtimal ki, Smelkovun ölümü şərabla birgə onun mədəsinə daxil olmuş zəhərlə zəhərlənmək nəticəsində baş vermişdir. Mədə və bağırsaqlardakı dəyişikliklərə görə, mədəyo məhz hansı zəhərin daxil olduğunu söyləmək çətindir; bu zəhərin mədəyə şərabla daxil olduğunu ona görə güman etmək olar ki, Smelkovun mədəsində xeyli çox miqdarda şərab tapılmışdır.

Yuxudan ayılmış tacir yenə piçıldı:

— Görünür hərif yaman içənmış.

Bu protokolun bir saat qədər çəkən oxunması yenə də prokuror müavinini təmin etmədi. Protokol oxunub qurtardıqda, sədr ona müraciətlə dedi:

— Güman edirəm ki, daxildə tapılanların tədqiqat protokolunu oxumaq artıqdır.

— Man xahiş edərdim ki, bu tədqiqat oxunsun, - deyə prokuror müavini böyrü üstə azacıq dikelib, sədrə baxmadan, ciddi bir ifadə ilə tələb etdi; səsindəki qotılıklə o bildirmək istəyirdi ki, bu oxunmağı tələb etmək onun haqqıdır, bu haqqdan əl çəkməyəcək və rədd olunur, şikayət edəcək.

Katar xəstəliyi olan yekəsaqqal və altı sallaq mehriban gözlü məhkəmə üzvü özünü çox taqatsız hiss edib, sədrə müraciətlə dedi:

- Axi bu niye oxunsun? Elə boş-boşuna uzadırlar. Bu təzə süpürgələr çox uzun süpürsələr də, heç də yaxşı təmizləmirlər.

Qızıl gözülüklü məhkəmə üzvü nə arvadından, nə həyatdan heç bir yaxşılıq gözləmədiyindən, heç bir söz deməyib tutqun və qəti nəzərlə öz-özünə baxırdı.

Aktin oxunması başlandı:

188... -in fevralın on beşində aşağıda imza etmiş olan mən tibbi şöbənin 638 m nömrəli tapşırığı ilə, - deyə katib, sanki hamını səsəməltəməyə başlayan yuxunu qaçırmak üçün səsinin diapazonunu ucaldıb oxumağa başladı, - tibbi müfəttiş müavininin iştirakı ilə aşağıdakı daxili orqanları tedqiq etdim:

- 1) Sağ ciyər və ürək (altı girvənkəlik şüse bankada).
- 2) Mədənin içində olanları (altı girvənkəlik şüse bankada).
- 3) Mədənin özünü (altı girvənkəlik şüse bankada).
- 4) Qaraciyəri, dalağı və böyrəkləri (üç girvənkəlik şüse bankada).
- 5) Bağırsaqları (altı girvənkəlik şüse bankada)...

Bu oxunma başlananda, sədr üzvlərdən birinə sarı əyilib nəsə piçildədi, sonra da bir başqasına piçildədi, onların razılığını alıb, aktin oxunmasını bu yerdə kəsib dedi:

- Məhkəmə aktin oxunmasını lüzumsuz hesab edir.

Katib susub kağızları yiğirdi, prokuror müavinini qəzəbə nəsə yazmağa başladı.

Sədr dedi:

- Cənab prisajnlar dəlil eşyasını nəzərdən keçirə bilərlər.

Ağsaqqal və prisajnlardan bəziləri yerlərində dikilib, bu hərəkətdən və ya əl-qollarına zəhmət vermək istəmirəmiş kimi, stola yaxınlaşdırılar və növbə ilə üzüyü, şüse qabı və filtri nəzərdən keçirdilər. Tacir hətta üzüyü barmağına taxıb yoxladı və öz yerinə qayıdında dedi:

- Amma da barmağı varmış ha, elə bil xiyyardır, - deyə əlavə etdi; yəqin ki, beləliklə, zəhərlənmiş tacir barəsində xəyalına gətirdiyi azman bahadır surətində hezz alırdı.

Dəlil-əşyanın gözdən keçirilməsi qurtardıqda, sədr məhkəmə istintaqını bitmiş elan edib, işi tez qurtarmaq istədiyindən, fasilsiz, sözü prokurora verdi; o ümidi edirdi ki, o da adamdır, o da papiros çəkmək, nahar etmək isteyir və yəqin ki, onlara da rəhmi gələr. Prokuror müavini ele təbiətinə görə çox küt idi; hələ üstəlik bəbəxtlikdən gimnaziya kursunu qızıl medalla qurtarıb, universitetdə Roma hüququ üzrə servintut<sup>1</sup> haqqındaki əsərinə görə mükafat almış, buna görə də özündən son derəcə razı və bədğüman idi (qadınlar arasında reğəbt qazanması da buna kömək edirdi) və nəticə etibarla həddən artıq sefəh idi. Ona söz verildikdə, ağır-ağıraya qalxdı, naxışlı mundirdə bütün qəşəngliyini bürüzə verməyə çalışaraq, hər iki elini stola diriyib, müttəhimlərə baxmadan, bütün salunu nəzərdən keçirdi və söza başladı.

O, protokollar və akt oxunduğu zaman hazırladığı nitqini oxumağa başladı:

- Cənab prisajnlar, qarşınızda olan iş, əgər belə demək caiz isə, çox səciyyəvi bir cinayətdir.

Prokuror müavininin fikrinə görə, onun nitqi adlı-sanlı vəkillərin söylədikləri məşhur nitqlər kimi ictimai əhəmiyyətə malik olmalı idi. Doğrudur, tamashaçılar arasında vur-tut üç qadın: dörzü; aşpaz və Sivonun bacısı, bir də bir faytonçu vardi, amma bunun heç bir menası yoxdu. Elə o məşhur adamlar da işbu cür başlamışdılar. Prokuror müavininin qaydası elə belə idi ki, həmişə özünü vəziyyətin yüksək pilləsində göstərsin, yəni cinayətin psixoloji mənasının dörinliyinə nüfuz edib, cəmiyyətin yaralarını açıb ortaya qoysun.

- Siz, cənab prisajni iləşçilər, qarşınızda əsrin sonlarının, əgər belə söyləmək caizsa, səciyyəvi cinayətinini görürsünüz; bu cinayətin üzərində həmin o möşüm çürüme pozğunluğunun, necə deyərlər, spesifik əlamətləri var ki, zamanomizdə cəmiyyətimizin həmin o ünsürləri buna düşür olurlar ki, onlar bu prosesin, necə deyərlər, bilmək yaxıb yandıran sölələrinə meruz qalırlar ki...

Prokuror müavini çox uzun danışdı; bir tərəfdən o, uydurduğu bütün o ağılli şeylleri xatırlamağa çalışır, bir tərəfdən, həm də başlıca

<sup>1</sup> Servintut – antik, feodal və kapitalist cəmiyyətlərində başqaların mal və mülkündən istifadə etmək hüquq

olaraq, bircə dəqiqədə də durmamağa və cəl etməyə çalışırdı ki, nitqi fasılısız olaraq, bir saat on beş dəqiqə davam etsin. Yalnız bircə deşo o duruxdu və xeyli müddət udqundu, amma həmin saat özünü düzəldib, daha sürətli cümləpərdəzləqlə bu ləngimənin əvəzini çıxdı. O gah bir ayağından o biri ayağına adlaya-adlaya, prisajınları nozərdən keçirə-keçirə, zərif, yaltaq bir səslə, gah öz daftərçəsinə göz yetirib, sakit və iğğuzar bir səslə, gah da həm tamaşaçılarla, həm də prisajınlara müraciətlə, uca, ifşadıcı bir səslə danışırı. Ancaq hər üçü gözlərini ona zilləmiş olan müttəhiimlər bircə dəfə də olsun baxmirdi. Onun nitqində o zaman onun mühitində debdə olan, elə indinin özündə də elmi müdrikiyin son nailiyyəti sayılan en son yeni ibarələr vardi. Burada irsiyyət də, anadango möcənətli canılık də, Lombrozo da, Tard da, təkamül də, həyat mübarizəsi də, hipnotizm də, təlqin də, Şarko da, dekadentlik də vardi.

Prokuror müavininin müəyyənləşdirməsinə görə, tacir Smelkov öz sadələvhiləyü və aliconabılığından son dərəcə pozğun canilorin əlinə düşüb, onların qurbanı olmuş saf, qüdrətli mərd rus tipi imiş.

Simon Kartinkin təhkimçilik hüququnun töretdiyi atavistik bir tip, təhsilsiz, prinsipsiz, hətta dinsiz yaxşı bi adam idi. Yefimya onun oynası və irsiyyət qurbanı idi. Onun simasında degenerat şəxsiyyətin bütün əlamətləri görünürdü. Cinayətin başlıca hərəkət verən yayı olan Maslova dekadentliyin təzahürünün on alçaq nümayəndələrindən biri idi. Prokuror müavini Maslovaya baxmadan deyirdi: "Bu qadın təhsil görmüşdür. Biz burada möhkəmədə onun xanumının ifadəsini eşitdik. O qadın neinki, yalnız oxumaq-yazmaq bilir, fransızca da bilir, o yetimdir, yəqin ki, cəl fitratində cinayətkarlıq rüscəyi varmış, ziyanlı dvoryan ailəsində təriyələnmişdir və namuslu zəhmətə yaşaya bilərdi; amma o öz velinəmətlərini atıb öz ehtiraslarına satılır və bu ehtirasları tomin etmək üçün ümum-xanaxaya daxıl olur, orada, siz, cənab prisajınlar, burada onun xanrından eşitdiyiniz kimi, öz yoldaşlarından öz oxumuşluğu ilə və başlıca olaraq, müştərilərə əsrarəngiş, - son zamanlar elmi tədqiqatın aşkarə çıxdığı, xüsusi şarko məktəbinin müəyyənləşdirdiyi - təlqin adı ilə möşhur olan xüsusiyyəti ilə təsir etmək qabiliyyəti ilə forqlənirmiş, həmin bu təsir vasitəsi o, mehriban, sadələl Sadko kimi olan varlı qonaq rus bahadırının qəlbini yiyələnib, onun bu etimadından əvvəlcə onu qarət etmək, sonra da insafsızca həyatdan mohrum etmək üçün istifadə edir.

- Daha burda lap ağ cəldi, - deyə sədr əyilib zabitoli möhkəmə üzvünün qulağına piçıldı.

- Yaman heyvərədir! - deyə zabitoli möhkəmə üzvü cavab verdi.

- Cənab prisajını iclasçılar, - deyə prokuror müavini hələ də incə belini adabazlıqla burcda-burcda sözüne davam etdi. - Bu şəxslərin taleyi sizin əlinizdədir ancaq çıxarıcağınız hökm ilə təsir edəcəyiniz cəmiyyətin taleyi də müəyyən dərəcəyə qədər sizin əlinizdədir. Siz bu cinayətin möğzino varib, Maslova kimi, necə deyərlər, patolojik fərdiyyətlərin cəmiyyət üçün necə bir təhlükə təşkil etdiyini nəzərə alıb, cəmiyyəti bu azarın sirayatından, bu cəmiyyətin məsələ və sağlam ünsürlərini bu azara tutulmaqdan və əksəriyyətə möhv olmaqdan qoruyarsınız.

Və prokuror müavini sanki özü çıxarılaçq qərarın ağırlığının təsiri ile taqədən düşüb, yəqin ki, öz nitqindən son dərəcə həyacanlanıb öz stuluna çökdü.

Cüməpərdəzliq bəzək-düzəyi kənara qoyulsə, onun nitqinin mənası bu idi ki, Maslova taciri hipnozla öz təsiri altına alıb, etimadını qazanıb, pul üçün açırala nömrəyə gələrək, hamisini özü götürmək istəyibmiş, amma Simon ilə Yefimya onu tutduqda, onlarla bölməşməli olub. Bundan sonra iso, cinayətinin izini gizlətmək üçün, yənə tacirlər birlikdə mehmanxanaya golub, orada onu zəhərləmişdir.

Prokuror müavininin nitqindən sonra vəkil skamyasından düşü yarımdairəvi ağ kraxmal köynəkli frak geymiş ortayaşı bir adam ayaga qalxıb Kartinkin ilə Boçkovani müdafiə üçün, cold bir nitq söylədi. Bu adam onların 300 manata tutduqları vəkil idi. O onların hər ikisini safa çıxarıb, bütün toqsıri Maslovanın boynuna qoyurdu.

O, Maslovanın pul götürdüyü zaman Boçkova ilə Kartinkinin onun yanında olduqları barəsindəki ifadəsini təkidlə rədd edib, deyirdi ki, Maslova adam zəhərləməkdə təqsirkar olduğundan, onun ifadəsinin heç bir mənası ola bilməz. Vəkil deyirdi ki, 2,500 manat pul, bəzən gündə müşterilərdən 3 və 5 manat alan iki zəhmətsevən namuslu adam tərəfindən beləliklə qazanılmış ola bilər. Tacirin pullarını iso, Maslova oğurlayıb, ya kimo iso verib, ya da itirib, çünki o qeyri-normal bir voziyətdə imiş. Taciri təkcə Maslova zəhərləyib.

Buna görə də o prisajnlardan xahiş edirdi ki, Kartinkinin və Boçkovanın pul oğurlamaqdə müqəssir olmadıqlarını təsdiq

etsinlər; müqəssir bilsələr də, zəhərləməkdə və əvvəlcədən bu niyyətdə olmaqdə müqəssir hesab etməsinlər.

Neticədə vəkil prokuror müavininin açığına qeyd etdi ki, cənab prokuror müavininin irsiyyət haqqındaki mülahizələri nə qədər parlaq olsa da, irsiyyətin elmi məsələlərini izah etse də, bura heç bir dəxli yoxdur, çünki, Boçkovanın ata-anası məlum deyil.

Prokuror müavini, qəzəbələ, sanki dişlərini qıçırdada-qıçırdada, qabağında kağıza nəsə yazdı və təhəqirəmiz bir təcəccübələ ciyinlərini oynatdı.

Sonra Maslovanın müdafiəçisi ayağa qalxdı və çəkine-çəkine, dili dolşa-dolaşa, müdafiə nitqini söylədi. O, Maslovanın pul uğurlamaqdə iştirakını danmadan, yalnız bu barədə tekid edirdi ki, Smelkovu zəhərləmək niyyətində olmayıb, toz dərmanı ancaq onu yatarımaq üçün verib. O, cümləpərdəzləq edib, Maslovanı əlaqəsizləğə bir kişinin colb etdiyi, özünün cəzasız qalib, öz düşkünlüyüünün bütün cəzasını yalnız Maslovanın çəkməli olduğu barəsində bir icmal vermək istədisi də, ancaq onun psixologiya sahəsində bu soyahəti heç baş tutmadı, belə ki, hamı onun halına acıdı. O, kişilərin insafsızlığı və qadınların zavallılığı haqqında mizildənmişənə başlayanda sədr onun vəziyyətini yüngülləşdirmək arzusu ilə xahiş etdi ki, mətləbdən kənara çıxməsin.

Bunu müdafiəcidiən sonra yenə prokuror müavini ayağa qalxbı, birinci müdafiəçiyyə qarşı irsiyyət haqqında öz söylədiklərini müdafiə edib dedi ki, Boçkovanın ata-anası naməlum olsa da, irsiyyət haqqındaki təlimin doğruluğu bununla əsla öz qüvvəsini itirmir, çünki, irsiyyət qanununu elm o dərəcədə müəyyənleşdirmişdir ki, biz cinayəti irsiyyətlə deyil, həm də irsiyyəti cinayətlə əlaqədar saya bilərik. O ki qaldı müdafiənin guya Maslovanın xəyali bir azdırıcı (o, xəyali sözünü xüsusun acı bir istehza ilə dedi) tərəfindən yoldan çıxarılması barəsindəki təxmininə, bütün dəlillər göstərir ki, o qadın özü elinə keçən çox-çox qurbanları azdırılmışdır. Bunu deyib o, qalib gəlmış bir ada ilə yerinə oturdu.

Sonra müttəhiimlərə özlərini müdafiə üçün söz verildi.

Yefimya Boçkova təkrar etdi ki, heç bir şey bilmir, heç bir işdə iştirak etməyib və tekidə göstərirdi ki, bütün təqsirlər Maslovadır. Simon yalnız bir neçə dəfə təkrar etdi:

— İxtiyar sizindir, amma heç bir günahım yoxdur, boş yerə...

Maslova isə, heç nə demədi. Sədr ona özünü müdafiə üçün nə sözü varsa söyleməsini təklif etdiğdə gözlərini qaldırıb dərəcədən qısnadılmış bir vəhşi heyvan kimi, hamını nəzərdən keçirib, həmin saat yene gözlərini endirib, bərkdən hicqra-hicqra ağladı.

Nexlyudovdan birdən-biro qəribe bir səs çıxdığını duyan tacir:

— Sizə nə oldu? — deyə soruşdu. Bu səs zorla saxlanan hönkürtəyə bənzəyirdi.

Nexlyudov özünün indiki vəziyyətinin bütün mənasını hələ də başa düşmür, güclə saxladığı hönkürtünü və gözlərini dolduran yaşı öz əsəblərinin zəifliyindən biliirdi. O, göz yaşlarını gizlətmək üçün pensnəni taxdı, sonra yaylığını çıxarıb burnunu silməyə başladı.

Bütün bu mahkəmə salonunda oturanlar onun hərəkətini bilməyən olsaydılar, üzərinə düşəcək rüsvayçılıq qorxusu onun daxilindəki həyəcanı keyikdirəndi. İlk zamanlarda bu qorxu onun üçün hər şəydən güclü idi.

## XXII

Müttəhiimlərin son sözlərindən və tərəflərin sualların tərtib şəkli haqqında xeyli uzun çəkən müzakirələrindən sonra suallar tətbiq edildi və sədr öz xülasəsinə başladı.

İşin izahından əvvəl o, xoş ailəvi-bir ada ilə prisajnları başa saldı ki, qarət qarət deməkdir, oğurluq da oğurluqdur, örtülü yerdən oğurluq — örtülü yerdən oğurluqdur, örtülü olmayan yerdən oğurluq da — örtülü olmayan yerdən oğurluq deməkdir, həm də bunu izah edərkən o, xüsusun təlqin etmək istəyir və ümidi edirdi ki, o bunları başa düşüb yoldaşlarına da izah edər. Sonra prisajnların artıq bu həqiqətləri kifayət qədər başa düşdüklərini guman edib başqa bir həqiqəti izaha başlayıb dedi: öldürmək elə bir hərəkətə deyilir ki, onun nəticəsində insanın ölümü baş verir, — buna görə zəhərləmək də öldürmək deməkdir. Onun fikrincə, bu həqiqəti də prisajnlar başa düşdükdən sonra, onlara izah etməye başladı ki, oğurluqla öldürmek birləşdə edilmiş olarsa, onda cinayətin tərkibi oğurluq və öldürməkdən ibarət olur.

Özünün də işi mümkün qədər tez qurtarmaq istəməsinə və isveç qadının onu artıq gözlədiyinə baxmayaraq, öz işinə elə uymuşdu ki, danışmağa başlıdıqdan sonra daha heç cür dura bilmirdi, buna görə

də prisajnlara oträflı surətdə izah etməyə başladı ki, oğr onlar müttəhimləri müqəssir bilsələr, müqəssir bilməməyə də ixtiyarları var, yox, oğr müqəssir bilməsələr, müqəssir bilməməyə də ixtiyarları var; oğr onları bir işdə müqəssir bilsələr, amma o işdə müqəssir bilməsələr, birində müqəssir bilməyə, o birində müqəssir bilməməyə ixtiyarları var. Sonra da onlara bunu da izah etdi ki, onlara belə ixtiyar verildiyinə baxmayaraq, gərek bu ixtiyardan şüurlu istifadə etsinlər. Onlara bunu da izah etmək isteyirdi ki, qoyulan suala oğr müsbət cavab versələr, bu cavabla onlar həmin sualdə qoyulan bütün məsələni təsdiq etmiş olurlar və oğr onlar sualdə qoyulan bütün məsələləri təsdiq etmirlərsə, onda gərek nəyi təsdiq etmədiklərini göstərsinlər. Ancaq saatına baxıb və üçə beş dəqiqə qalğıını görüb, həmin saat işin izahına keçməyi qərara aldı.

— Bu işin baş verdiyi şərait bələdir, — deyə sədr sözə başlayıb, müdafiəçilərin də, prokuror müavininin də, şahidlərin də dəfələrlə söylədiklərini bütünlükle təkrar etdi.

Sədr danışır, yan-yörəsindəki məhkəmə üzvləri isə, dərin mənali bir görkəmlə onu dinliyir və herdon saatlarına baxır, onun nitqini çox yaxşı, yəni lazım gəldiyi kimi, amma bir qədər uzun hesab edirdilər. Bütün məhkəmə üzvləri və salonda olanlar kimi, prokuror müavini də cələ həmin fikirdə idi. Sədr xülasəni qurtardı.

Gərek ki, hər şey söylənmişdi. Ancaq öz səsinin təsirlisi ifadəsinə eşitmək ona o qədər xoş gəlmidi ki, öz danışmaq hüququndan heç cür ayrıla bilmirdi və prisajnlara verilən hüququn əhəmiyyətindən, onların bu hüquqdan necə diqqət və ehtiyatla istifadə etməli olduğunularından, bundan sui-istifadə etməmələrindən, onların and işdiklərindən, onların cəmiyyətin vicdanı olduğunularından, müşavirə otağı sırrının müqəddəsliyindən və s. və i.a.-dan da bir neçə kəlmə danışmağı lazımdı.

Sədr danışmağa başlayandan bəri Maslova, sanki, birçə kəlmə buraxmaqdən qorxurmuş kimi, gözlərini ayırmadan ona baxırdı, buna görə də Nexlyudov onuna göz-gözo gəlməkdən qorxmurdı. Ara vermedən ona baxırdı. Onun təsəvvüründə də həmin o adı hadiso oməlo gəldi ki, çoxdan görmədiyin sevimli bir adamın üzündən görüşülməyən müddətdə oməlo gələn zahirə dəyişiklik əvvəlcə adımı heyrətə salır, sonra isə həmin üz tamamilə çox-çox illər əvvəlki şəklini alır, bütün dəyişikliklər yox olur və mənəvi

nəzərin qarşısında o müstəsna, misilsiz mənəvi şəxsiyyətin yalnız həmin o başlıca ifadəsi zahir olur.

Bəli, əynindəkəi dustaq xalatına, bədənin kökəlməsinə, döşlərinin iriləşməsinə baxmayaraq, üzünün aşağı hissəsinin böyüüməsinə, almında və gicgahlarında qırışlara, gözlərinin şışkinləşməsinə baxmayaraq, şübhəsiz, bu həmin Katyuşa idi ki, o müqəddəs İsa bazar günü öz məstən xoşbəxtlikdən və həyat dolğunluğundan gülən gözləri ilə, ona, sevdiyi adama altdan yuxarı baxmışdı.

“Bir gər nə təccübli təsadüfdür! Gərek bu iş cələ mənim sessiyama düşə idi ki, 10 il müddətində heç bir yerdə rast gəlmədiyim ona, burada, müttəhimlər skamyasında rast gələydim! Görəsen bunun axırı nə olacaq? Tez qurtaraydı, ax, birçə tez qurtaraydı!”

O qəlbində baş qaldırılmış peşmançılıq duyğusuna heç cür təslim ola bilmirdi. Ona cələ gəldirdi ki, bu ölüb-keçəcək bir təsadüfdür və onun heyatını pozmayacaqdır. O özünü cələ bir it küçüyü vəziyyətində hiss edirdi ki, özünü otaqda yaxşı aparmadığına görə, sahibi boynundan yapışır, burnunu cəldiyi murdarlığı dürtür. Küçük zingildəyir, öz işinin nəticəsindən uzaqlaşmaq və onu unutmaq üçün geri dartinir; amma amansız sahibi onu buraxmir. Nexlyudov da bələ, tutduğu işin bütün murdarlığını artıq hiss edir, sahibinin qüdrətli əlini də hiss edir, amma cəldiyi işin bütün mənasını hələ də dərk etmir, sahibin özünü də qəbul etmirdi. O hələ də inanmaq istəmirdi ki, qarşısındaki iş onun öz işidir. Amma gözə görünməyən o amansız əl onu yaxalamışdı və o əvvəlcədən hiss edirdi ki, yaxasını qurtara bilməyəcəkdir. O hələ də lovgalanırdı, vərdiş cəldiyi kimi, ayağını ayağının üstünə aşırıb, pensənəi oynada-oynada, ayağana bir vəziyyətdə birinci cərgədə öz ikinci stulunda oturmuşdu. Amma eyni zamanda qəlbini dərinliyində özünün yalnız bu hərəkətini deyil, ümumiyyətlə, bütün o iş-gücsüz, oxlaqsız, sər və özbaşına yaşayışının bütün insafsızlığını, rozilliyini, alçaqlığını duyur və bütün bu 12 il ərzində, bütün bu müddətdə onun bu cina-yətini və sonrakı bütün həyatını necəsə, ecazkarlıqla örtüb gizlədən o qorxunc pərdə artıq aralanır və o artıq az-az da olsa, onun ardınca baxırdı.

Axır ki sədr öz nitqini qurtardı və zərif bir hərəkətə sual vərəqəsini qaldırıb, yaxınlaşan ağsaqqala verdi. Prisajnilar çıxbı getmək mümkün olacağına sevinə-sevinə ayağa qalxdılar, əllərini necə edəcəklərini bilməyib, nədənse, utanırlarmış kimi, bir-birinin ardınca müşavirə otağına keşdilər. Onların ardınca qapı bağlanıb bağlanmaz, jandarm həmin qapıya gəlib, qılımcını qından sıyrıb çiyinə qoydu və qapının ağızında durdu. Hakimler ayağa qalxıb getdilər. Müttehimləri də apardılar.

Prisajnilar müşavirə otağına gircək həmişəki kimi, hər şeydən əvvəl papiros çıxbır çəkməyə başladılar. Salonda öz yerlərində oturduqları zaman az, ya çox dərəcədə hiss etdikləri qeyri-təbiilik və saxtalıq duyğusu, müşavirə otağına giriib papiros çəkməyə başlayanda, yoxa çıxdı və onlar asudəcə orada yerləşib, həmin saat şirin səhbətə başladılar.

Xoşqılıq tacir dedi:

- Qızçıqazın təqsiri yoxdur. Görək güzəştə gedilə.
- Elə bunu müzakirə edəcəyik də, - deyə ağsaqqal cavab verdi,
- biz gerək öz şəxsi hissisiyatımıza qapılmayaq.

Polkovnik dilliendi:

- Sədr yaxşı icmal verdi.
- Yaman da yaxşı id! Məni lap yuxu basmışdı.

Yəhudü tipli dükən xidmətçisi dedi:

- Əsil məsələ bundadir ki, Maslova qulluqçularla elbir-dilbir olmasayıd, onlar pul barasında heç nə bilə bilməzdilər.

- Yaxşı, bəs necə bilirsiniz, pulu Maslova oğurlayıb? - deyə prisajnlardan biri soruşdu.

Xoşqılıq tacir çığrıdı:

- Əsla inana bilmərəm. Bütün bunlar o qırmızıgöz tükünün firıldağıdır.

Polkovnik dedi:

- Elə hamısı bir-birinin tayıdır.
- Axı o qadın deyir ki, heç nömrəyə girməyib.
- Siz də o deyəno möhkəm inanın. Mən ömrümədə o oclafa inanmaram.

Dükən xidmətçisi dedi:

- Nə olsun ki, axı sizin inanmamağınız kifayət deyil.

- Açıq onda imiş.

- Nə olsun ki, onda imiş? - deyə tacir etiraz etdi.

- Bəs üzük?

- Axı qız bunu dedi, - deyə tacir yenə çığrıdı. - Tacir hərif imiş, üstəlik, yaman içibmiş, qızı özüdirib, sonra da yəqin ki, yazığı gelib. Deyib ki, yaxşı, al bunu, ağlama. Gör bir necə zırpi imiş, mən bayaq eştidim, 12 versök, 8 pudden artıq.

- İş onda deyil, - deyə Pyotr Gerasimoviç onun sözünü kəsdi, - məsələ budur ki, bütün bunu törədən və eləyən o qızdır, yoxsa o qulluqçular?

- Qulluqçular tekbaşına heç nə edə bilməzdilər. Axı açar o qızda idı.

Bələ rabitəsiz söhbət xeyli davam etdi.

Ağsaqqal dedi:

- İcazə verin, cənablar, stol başına keçib oturaq və müzakirə edək. Buyurun, - deyə özü sədr yerinə oturdu.

- Bu qızlar da yaman əcələdlər, - deyə dükən xidmətçisi, başlıca günahkarın Maslova olduğunu təsdiq üçün, bələ qızlardan birinin bulvarda onun yoldaşının saatını oğurlamasından danışdı.

Bu münəsibətlə polkovnik bir gümüş samovarın oğurlanması barəsində daha təsirli bir əhvalat danışdı.

Ağsaqqal karandaşını stola döyə-döyə dedi:

- Cənablar, xahiş edirəm suallar barəsində danışaq.

Həmi susdu. Bu suallar bələ ifadə edilmişdi:

1) 17 yanvar, 188... ilə N. şəhərində tacir Smelkovu qarət etmək məqsadılo, başqa şəxslərlə razılaşıb, onu öldürmək fikrinə düşərək, konyakin içində zəhor vermək noticəsində Smelkovun ölümüñə bais olmaqdə, onun 2500 manata qədor pulunu və brilyant üzüñüño oğurlamaqdə Krapiven quberniyası Borkov kəndlisi, 33 yaşı Simon Petrov Kartinkin müqəssirdirmi?

2) Birinci sualda təsvir edilən cinayətdə 43 yaşlı meşşan qadın Yefimya Ivanovna Boçkova müqəssirdirmi?

3) Birinci sualda təsvir edilən cinayətdə meşşan qadın 27 yaşlı Yekaterina Mixaylovna Maslova müqəssirdirmi?

4) Əger müttehim Yefimya Boçkova birinci sual üzrə müqəssir deyilsə, bəs: 17 yanvar 188... ilə N. şəhərində "Mavritaniya" məhmanxanasında xidmətçi olarkon, həmin məhmanxanada qalan tacir Smelkovun öz nömrəsində olan ağızbağlı çamadanından 2500 manat

pulu gizlince oğurlamaqda, bunun üçün də seçib götürdiyi açırala orada çamadanı açmaqdə müqəssir deyilmə?

Ağsaqqal birinci suala oxudu.

— Hə, nə deyirsiniz, canabalar?

Bu suala çox tezliklə cavab verdilər.

Hami onun həm zəhərləməkde, həm də oğurluqda iştirakını təsdiq edib, "bəli, müqəssirdir" cavab verməyə razılışdı. Kartinkini müqəssir bilməye birçə qoca artelçi razi olmadı, — o bütün suallara bəraət mənasında verirdi.

Ağsaqqal güman etdi ki, o, məsələni başa düşmür və ona izah etdi ki, bütün dəllillərdən şübhəsiz görünürlər ki, Kartinkin və Boçkova müqəssiridirlər, amma artelçi cavab verdi ki, başa düşür, ancaq yenə rəhm etmək hər şeydən yaxşıdır. "Biz özümüz də elə müqəddəs adam deyilik" — deyə cavab verib, öz rəyi üzərində durdu.

Boçkova haqqındaki ikinci suala xeyli danişq və izahlardan sonra "müqəssir deyil" cavabı verdilər, çünki onun zəhərləməkde iştirakını göstərən aydın dəlil yox idi və onun vəkili də bunun üzərində xüsusişlər təkəd edirdi.

Tacir Maslovaya bəraət qazandırmaq arzusu ilə təkəd edirdi ki, bütün bu işlərin başlıca bəisi Boçkovadır. Prisyajnların çoxu onuna razılışdırı, amma ağsaqqal, qanuna ciddi riayətkar olmaq arzusu ilə deyirdi ki, Boçkovanı zəhərləmənin iştirakçısı saymağa dəlil yoxdur. Xeyli mübahisədən sonra ağsaqqalın rəyi üstünləndi.

Boçkova barəsindəki dördüncü suala belə cavab verdilər: "Bəli, müqəssirdir", amma artelçinin tekidi ilə əlavə etdilər: "Güzeşti layiqdir".

Maslova barəsindəki sual keşkin mübahisəyə səbəb oldu. Ağsaqqal təkəd edirdi ki, o zəhərləməkdə də, qarətdə də müqəssirdir, tacir onunla razılışmırı, polkovnik də, kontor xidmətçisi də, artelçi də onunla şorik idilər, — qalanları isə, tərəddüd edirdilər, amma ağsaqqalın rəyi üstünlük qazanmaqdə idi, xüsusişlə ona görə ki, bütün prisyajnlar yorulmuşdular, odur ki, daha həvəslə, tez qəbul oluna biləcək rəya şorik olurdular ki, beləliklə tez azad olsunlar.

Məhkəmə istintaqındaki bütün deyilənlərdən və Neklyudov Maslovani tanıldıqdan, tamamilə inanırdı ki, Maslova nə oğurluqda, nə də zəhərləməkdə müqəssir deyil və əvvəlcə elə bildirdi ki, hamı bunu təsdiq edər; amma görəndə ki, tacirin, yoxın Maslova bədəncə xoşuna goldiyinə görə (bunu o heç gizlətmirdi də), onu

yöndəmsiz müdafiə etməsi və məhz buna görə də ağsaqqalın onu rədd etməsi, həm də başlıca olaraq, hamının yorulmuş olması nəticəsində qərarın Maslovani təqsirləndirməyə meyil cdir, — Neklyudov buna etiraz etmek istədi; amma Maslovanın lehine danişmaq ona dəhşətli göründü, — ona elə gəldi ki, bu saat hamı onun Maslova ilə olan münasibətindən xəbər tutacaq. Ancaq bununla bərabər hiss edirdi ki, işi belə qoya bilmək və etiraz etməlidir. O gah qızarır, gah rəngi ağarırdı, — elə danişmaq istayırdı ki, bu vaxta qədər susmaqdə olan Pyotr Gerasimoviç, görünür ağsaqqalın ağayana ədəsindən əsəbileşib ona etiraz etməyə və elə Neklyudovun demək istədiklərini deməyə başladı:

— İcazə verin, siz deyirsiz ki, Maslova oğurlayıb, ona görə ki, aşar onda idi, məgər mehmanxana xidmətçiləri o gedəndən sonra aşar seçib çamadanı aça bilməzdilərmi?

— Hə də, bəli də, — deyə tacir də o deyəni təsdiqlədi.

— Axi Maslova pulları götürə bilməzdi, çünki onun vəziyyəti elə idi ki, pulları heç yera qoya bilməzdi.

— Elə mən də onu deyirim də, — deyə tacir yenə təsdiq elədi.

— Daha doğrusu, ola biler ki, Maslovanın mehmanxanaya gəlişi xidmətçilər bu fikrə düşməyə imkan verib və onlur bu fürsətdən istifadə edəndən sonra bütün günləri onun boynuna qoyublar.

Pyotr Gerasimoviç əsəbi halda danışırı. Bu əsəbli ağsaqqala da sirayet etdi, o da bunun nəticəsində ona zidd olan öz fikri üzərində daha da inadla təkəd etdi, amma Pyotr Gerasimoviç elə inandırıcılıqla danışırı ki, oksarıyyət onunla razılışib təsdiq etdi ki, Maslova pulları və üzüyü oğurlamaqdə iştirak etməyib, üzüyü ona tacir özü bağışlayıbmış. Məsələ Maslovanın zəhərləməkdə iştirakı üzərindən gəldikdə, onun coşqun tərəfdarı olan tacir dedi ki, onu müqəssir saymaq olmaz, çünki, taciri zəhərləməyin onun üçün heç bir mənəsi yoxdu. Ağsaqqal isə, dedi ki, onu müqəssir bilməmək olmaz, çünki, toz dərmanı verdiyini özü boynuna almışdır.

Tacir dedi:

— Verib, amma bunu tiryək biliib.

Haşşıçı çıxmığı xoşlayan polkovnik:

— Elə tiryək də öldürü bilərdi, — deyib, belə bir əhvalat danişmağa başladı; onun qaynı arvadı tiryəkdən zəhərlenibmiş, oğur yaxında doktor olmasa və vaxtında tədbir görülmüş olmasaymış, ölücəkmış. Polkovnik elə təsirli, elə inamlı və loyaqaltı danişirdi

ki, heç kəs onun sözünü kəsməyə cürət etmirdi. Yalnız kontor xidmətçisi ondan nümunə götürüb, öz başına gələn əhvalatı danişmaq üçün cürətlənib, onun sözünü kəsdi və söza başladı:

— Bəziləri buna clə aludə olurlar ki, birdən-birə qırx damcı içə bilirlər; mənim səqrəbamdan...

Ancaq polkovnik sözünü kəsməyə imkan vermedi, tiryəkin qaynı arvadına təsirinin noticəsindən danişmağa davam etdi.

Prisajnlardan biri dillişdi:

— A cənablar, axı saat beş olur...

— Yaxşı, necə oldu cənablar, — deyə ağısaqqal hamiya müraciət etdi: — Maslovani, qarət qəsdi olmadığı və aşyasını oğurlamadığı qeydi ilə müqəssir hesab edirik. Eləmi?

Öz qəlebəsindən razı qalan Pyotr Gerasimoviç razılışdı.

Tacir əlavə etdi:

— Ancaq güzəştə layiqdir.

Hamı razılaşdı. Yalnız artelçi təkidlə təklif edirdi ki, "Yox, müqəssir deyil" — yazılsın.

— Elə belə də çıxır də, — deyə ağısaqqal izah elədi: — qarət və oğurluq qəsdi olmayıb, heç nə oğurlamayıb. Deməli ki, heç müqəssir deyil.

— Qoy elə belə olsun, güzəştə də layiqdir, daha lap tortəmiz olsun, — deyə tacir şənliklə əlavə etdi.

Hamı elə yorulmuş və mühəbəsələrdən elə bezmişdi ki, cavaba bu sözleri də əlavə etmək heç kəsin ağlina gəlmədi: "Bəli, amma öldürmək qəsdi olmayıb".

Nexlyudov elə həyəcanlanmışdı ki, o da bunu hiss etmədi. Cavablar da bu şəkildə yazılıb məhkəmə salonuna təqdim edildi.

Rable yazar ki, yanına mühakime olunmağa gələnlərə bütün qanunlardan danişib latin dilində iyirmi sohifilik mənasız cəfəngiyat oxuduqdan sonra təklif edib ki, zər atsınlar: tək, ya cüt. Cüt gələsə, iddiaçı haqlıdır, tək gələsə, cavabdeh haqlıdır.

Burada da belə oldu. Bu və ya digər qərar hamının razı olduğuna görə deyil, ona görə qəbul edildi ki, birincisi, — icmali bu qədər uzun-uzadı xülaşə edən sədr, bu defə həmisi dediyi şeyi, umutmuşdu, — yəni — onlar suala cavab verdikdə, deyə bilərlər: bəli, müqəssirdir, amma öldürmək qəsdi olmayıb. İkinci — ona görə ki, polkovnik öz qaynı arvadının əhvalatını çox uzun-uzadı və dərixdirci şəkildə danişdi. — Üçüncüsü, — ona görə ki, Nexlyudov

çox həyəcanlandırdıqdan, öldürmək qəsdi olmadığı barəsində qeydin edilmədiyini duymadı və güman etdi ki, "qarət qəsdi olmayıb" qeydi ittihamı puça çıxardı. Dördüncüsü, ona görə ki, Pyotr Gerasimoviç otaqda deyildi, ağısaqqal sual-cavabları oxuduqda, o otaqdan çıxmışdı; — başlıcası, ona görə ki, hamı yorulmuşdu və hamı isteyirdi ki, tezliklə azad olsun, — buna görə də hansı qərar tez başa gələrsə, onunla razılaşmağa hazırıldı.

Prisajnlar zəngi çaldılar. Qapının ağızında siyirməqlinə durmuş jandarm qılıncı qınına qoyub kənara çəkildi. Həkimlər yerlərində oturdular və prisajnlar bir-birinin ardınca otaqdan çıxırlar.

Ağısaqqal vərəqi təntənəli bir ada ilə aparırdı. O, sədrə yaxınlaşış vərəqi ona verdi. Sədr vərəqi oxuyub, görünür ki, təccübəldi, əllərini yelleyib, məsləhət üçün yoldaşlarına müraciət etdi. Sədr ona təccübələnmişdi ki, prisajnlar birinci şərtə "qarət qəsdi olmayıb" qeydi etdikləri halda, ikinci şəhərə üçün "oldürmək qəsdi olmayıb" qeydini etməyiblər? Prisajnların qərarından belə çıxırı ki, Maslova oğurluq etməyib, bununla bərabər heç bir aydın məqsəd olmadan, adamı zəhərləyibdir.

Sədr öz solundakı məhkəmə üzvüne dedi:

— Bir görün nə cəfəng qərar çıxarıblar. Axı bunun üçün katorqaya məhkum edərlər, amma qız müqəssir deyil.

— Axı, necə yəni müqəssir deyil, — deyə zabitəli məhkəmə üzvü cavab verdi.

— Elecə, müqəssir deyil də. Mənim fikrimcə, bu hal 818-ci maddəyə uğyun gəlib (818-ci maddədə deyilir ki, məhkəmə ittihamı düzgün hesab etməsə, prisajnların qərarını ləğv edə bilər).

— Siz nə fikrdəsiniz? — deyə sədr ürəyişmişaq məhkəmə üzvünə müraciət etdi.

Ürəyişmişaq məhkəmə üzvü birdən-birə cavab vermedi; o, qarışındaki kağızın nömrəsinə baxdı və rəqəmləri cəmlədi, — alınan rəqəm üçə bölünmedi, ürəyica olmadı, — o, ürəyində tutmuşdu ki, əgər bölünsə, razılaşacaq, amma bölünmədiyinə baxmayaraq, ürəyinin yumşaqlığınından razılaşdı və dedi:

— Mən da güman edirəm ki, elə da olmalıdır.

— Bəs siz? — deyə sədr hirsli məhkəmə üzvündən soruşdu.

— Heç bir surətdə, — deyə o qətiyyətə cavab verdi. — Onsuz da qəzelər yazar ki, prisajnlar canılırı safə çıxardılar. Bəs məhkəmə safə çıxarsa, onda gör nələr deyəcəklər. Mən razı deyiləm. Heç, esla!

Sədr saatına baxdı.

— Heyif, yaziq, amma nə etməli, — deyib sualları ucadan oxumaq üçün ağsaqqala verdi.

Həmi ayağa qalxdı, ağsaqqal da o ayağını, bu ayağını götürüb qoya-qoya, içini arıtladı və sualları, cavabları oxudu. Bütün məhkəmə işçiləri: katib, vəkillər, hətta prokuror da təcəccübləndilər.

Müttəhiimlər, yəqin ki, cavabların mənasını başa düşmədiklərindən, səkitcə oturmuşdular. Yənə həmi oturdu və sədr prokurordan soruşdu: müttəhiimlərə nə cür ceza verilməsini təklif edir.

Prokuror Maslova barəsində gözənlənməz müvəffəqiyyətinə sevinərək və bunu öz gözəl nitqinin təsiri güman edərək, nəyəsə baxıb yerində dikəldi və dedi:

— Təklif edərdim ki, Simon Kartinkinə 1452-ci maddənin və 1435-cünün 4-cü bəndi, Yefimya Boçkovaya 1659-cu maddə və Yekaterina Maslovaya 1454-cü maddə əsasında cəza təyin edilsin.

Bütün bu cəzalar verilə biləcək on ağır cəzalar idi.

Sədr ayağa qalxa-qalxa dedi:

— Məhkəmə qərar çıxarmağa gedir.

Onların ardınca hamı ayağa qalxdı, yaxşı bir iş görmüş kimi, asudo və xoş hissiyyatla bayırı çıxmaga və ya salonda gəzisməyə başladılar.

— Ay ləlo, axı biz eybəcər bir yalana yol vermişik, — deyə Pyotr Gerasimoviç ağsaqqalın nəsə danişdiqi Nexlyudova müraciəti etdi.

— Axı biz o qızı katorqaya məhkum etdik.

— Nə danişirsiniz? — deyə Nexlyudov bu dəfə müəllimin xoşagolməz açıq-saçılığını heç hiss etmədən hıçqırıqlı bir səsle soruşdu.

O dedi:

— Bəs necə! Biz cavabda “müzqossirdir, amma öldürmək qəsdi olmayıb” qeydini etməmişik. Bu saat katib mənə dedi ki, prokuror ona 15 il katorqa təklif edir.

Ağsaqqal dedi:

— Axı belə qərar verdik də.

Pyotr Gerasimoviç mübahisəyə başlayıb dedi ki, öz-özünə aydın olur da, madam ki, pul götürməyib, deməli, öldürmək qəsdi də ola bilməzdi.

— Axı mən çıxmamışdan əvvəl cavabları oxudum, — deyə ağsaqqal özünü doğrultmağa çalışdı. — Etiraz edən olmadı.

Pyotr Gerasimoviç dedi:

— Onda mən otaqdan çıxmışdım. Bəs siz necə olub ki, fikir verməyibsiniz?

Nexlyudov dedi:

— Mən heç cür güman etməzdim.

— Budur da, güman etmədiniz.

Nexlyudov:

— Axı bunu düzəltmək olar da, — deyə cavab verdi.

— Yox, indi daha iş bitdi.

Nexlyudov müttəhiimlərə baxdı. Taleləri həll edilməkdə olan onlar, çaxçaxın ardında soldatların qabağında, öz yerlərində elə həmin cür, hərəkətsiz oturmuşdular.

Maslova nəyəsə gülümsünürdü. Və Nexlyudovun qolbində pis bir duyğu qımlımdı. Bir az əvvəl onun bərəət qazanacağı və şəhərdə qalacağının güman edib, onunla necə rəftar edəcəyi barəsində biqərər idi; onunla münasibət də çətin idi. Katorqa və Sibiro göndərilməsi onunla hər cür münasibəti yoxa çıxarırdı; yaralı quş çəntada artıq çırpınmayacaq və özünü yada saldırımayacaqdı.

#### XXIV

Pyotr Gerasimoviçin təxminləri haqlı idi. Sodr müşavirə otağın-dan qayıdır, kağızı götürdü və oxumağa başladı: 188... il 28 aprel günü olahozrat imperatorun formanı əsasında № okruq məhkəməsi cinayet şöbəsi üzrə, prisajın iclasçı cənabların qararına görə, cina-yet məhkəməsi möcəllisinin 771 maddəsinin 3 bəndi, 776 maddənin 3 bəndi və 777 maddələrinə əsasən, 33 yaşlı kendli Simon Kartinkini və 27 yaşlı meşən qadın Yekaterina Maslovani bütün hüquqlarından məhrum etməklə, Kartinkini 8 il müddətino, Maslovani isə, 4 il müddətino katorqa işlərinə sürgün etməyi müəyyənəşdirir, nəticədə Qanunnamənin 25-ci maddəsi hər ikisino şamil edilsin.

“43 yaşlı meşən qadın Yefimya Boçkova, bütün şəxsi və içtimai hüquq və imtiyazlardan məhrum edilməklə, 3 il müddətino həbsə məhkum və Qanunnamənin 49-cu maddəsi ona şamil edilsin. Bu iş üzrə məhkəmə məzarıcı bərabər hissələrlə məhkumlardan çıxılsın, onların maddi imkanları olmadıqda isə xəzino hesabına keçirilsin”.

“Bu işlə əlaqədar dəlil əşyası satılsın, üzük qaytarılsın, şüso qabalar məhv edilsin”.

Kartinkin elə əvvəlki kimi, mil durub barmaqları açıq əllərini yanlarına sıxıb, yanaqlarını əsdirirdi. Boçkova tamam sakit görünürdü. Maslova hökmü eşidəndə, qıpçırmızı qızardı və birdən-birə:

— Mən müqəssir deyiləm, təqsirim yoxdur, — deyə hicqırıb, elə çığırkı ki, səsi bütün salona yayıldı. — Bu günahdır. Mən öldürmək istəməmişəm, heç fikrimdən də keçməyib. Düz deyirəm mən, düz sözümüzür, — deyib skamyaya çökdü və ucadan hönkürdü.

Kartinkin ilə Boçkova çıxıqdan sonra, o həle də yerində oturub ağlayırdı, belə ki jandarm onun xalatının qolundan tutub tərpəmeli oldu.

Nexlyudov öz-özünə: "Yox, bunu belə qoymaq olmaz!" — deyib və ürəyindəki pis duygunu tamamilə unudub, özü də nə üçün etdiyi bilmədən, Maslovaya bir də baxmaq üçün, tələsik dehlizə yönəldi. İşin qurtarmasına sevinən və çıxıb gedən prisyajnlar və vəkillər qapı ağızında basıraq salmışdılar, buna görə o, qapıda bir neçə dəqiqə ləngiməli oldu. O, dehlizə çıxıqdı isə, Maslova xeyli uzaqlaşmışdı. O, diqqəti özüne cəlb etdiyinə əsla fikir vermədən, yeyin addımlarla Maslovaya çatıb onu ötdü və dayandı. Maslova daha ağlamırdı, yalnız hicqira-hicqira, xal-xal qızarmış üzünü ləçəyinin ucu ilə silə-silə, üzüne baxmadan onun yanından ötüb-keçdi. Nexlyudov onu nəzərlərile örürüb, tələsik geri qayıtdı ki, sədri gərsün, amma sədr çıxıb getmişdi.

Nexlyudov ona yalnız paltarasılan yerdə çata bildi.

Sədr artıq açıq rəngli paltosunu geyib, şveysar ona gümüş dəstəli əl ağacını verəndə çatıb dedi:

— Cənab sədr, indice baxılan iş barəsində sizinlə danışa bilərəmət! Mən prisyajniyam.

— Bəli, niyə olmur, əlbəttə, knyz Nexlyudov? Çox xoşdur, biz artıq tanışıq, — deyə sədr onun əlini sıxıb və Nexlyudova rast gəldiyi gecə onun neçə şən və bütün cavanlardan yaxşı rəqs etdiyini məmənuniyyətlə xatırladı. — Mənə görə qulluğunuz.

Nexlyudov fikirlə-qayğılı bir ifadə ilə dedi:

— Maslovaya aid cavabda bir anlaşılmazlıq olub. O, zəhərləməkdə müqəssir deyil, amma katorqaya məhkum etdilər.

Sədr qapiya sarı gedə-gedə cavab verdi:

— Məhkəmə hökmü sizin özünüzün verdiyiniz cavablara əsasən çıxarmışdır. Elə məhkəmənin özünə də elə gəldi ki, cavablар işə uyğun deyildir.

Sədr yadına saldı: prisyajnlara izah etmək isteyirdi ki, onların: "bəli, müqəssir" cavabına öldürmək qəsdi olmadan qeydi olmasa, bu öldürmək qəsdi tosdiq demək olacaq, — amma təz qurtarmağa teləsidiyindən bunu etməmişdi.

— Yaxşı, bəs bu səhvi düzəltmək olmaz mı?

— Kasasiya üçün həmişə bəhanə tapılar. Vekillərə müraciət etmək lazımdır, — deyə sədr şlyapısını azacıq yan qoyub, qapiya sarı getməyə davam etdi.

— Axi bu ki dehşətdir.

— Bilirsınız, axı Maslovanın ikicə yolu vardi, — deyə sədr görünür Nexlyudovla mümkün qədər xoş və hörmətlə danışmaq niyyətilə cavab verib, paltosunun yaxalığı üstündə bakenbardları dözdə-dözdə yüngülə onun qoluna girib qapıya yönələ-yonələ davam etdi: — Siz də gedirsiniz də, eləm!

— Bəli, — deyə Nexlyudov tələsik geyinib onunla getdi.

Onlar parlaq, ürəkaçan gün ışığına çıxdılar və daş dəşənmiş küçədə tekərlərin gurultusundan, həmin saat ucadan danışmalı oldular.

— Buyurun, görün, vəziyyət qəribədir, — deyə sədr səsini ucaldıb davam etdi: — Onun, o Maslovanın ikicə yolu vardi: ya görək təxminən bəraət verilə idi ki, həbsxanada olduğu müddət özü də elə cəza sayıla bilərdi, ya da katorqa, — orta yol yoxdur. Əger siz "amma öldürmək qəsdi olmadan" əlavə etmiş olsaydınız, o bəraət qazanacaqdı.

Nexlyudov dedi:

— Men bağışlanmaz bir səhv edib, bunu nəzərdən qaçırmışam.

— Bax, elə bütün iş də bundadır, — deyib sədr gülümşünə-gülümşünə saatına baxdı.

Klaranın təyin etdiyi vaxta yalnız qırx beş dəqiqə qalırdı.

— İndi, istəyirsinizsə, vekilə müraciət edin. Kasasiya üçün səbəb tapmaq lazımdır. Bunu həmişə tapmaq olar. Dvoryanskiyə sür, — deyə o faytonçuya müraciət etdi, — otuz qəpik, heç vaxt bun-dan artıq vermərəm.

— Buyurun, zati-aliləri.

— Hörmətlerimlə. Qulluğunuzda hazırlam. Dvoryan küçəsi, Dvornikovun evi, yadda saxlamaq asandır.

O, mehribanlıqla baş əyib getdi.

Sədr ilə səhbət və təmiz hava Nexlyudov bir qədər sakitləşdi. Ona elə geldi ki, bütün səhəri belə qeyri-adı bir şəraitdə keçirdiyi üçün duyduğu hissiyat xeyli şıxıldılmışdır.

"Aydın şəydir də, gör nə təccübü və təssüflü bir təsadüfdür! Onun taleyini yüngülləşdirmək üçün nə lazımsa etmək, həm də təzliklə etmək lazımdır. Elə ləp bu saat. Bəli, elə burada, məhkəmədə Fanarinin və ya Mikişinin haradə yaşıdaqlarını öyrənmək lazımdır". O, iki məşhur vəkilə yadına saldı.

Nexlyudov məhkəməyə qayıdır paltosunu çıxardı və yuxarı qalxdı. Elə birinci dəhlizdə Fanarinə rast gəldi. O, vəkili saxlayıb dedi ki, ona bir işi düşüb. Fanarin onu üzden tanır, adını da bilirdi və dedi ki, məmənuniyyətlə ona xoş galən her şeyi edər.

— Hərçənd yorulmuşam... amma çox uzun çəkməzsə, onda işinizin mənə danışın, — gedək bura.

Bələ deyib Fanarin Nexlyudovu bir otağa apardı, — bura yəqin ki, hakimlərdən birinin kabinetini idi. Onlar stol arxasına oturdular.

— Bəli, deyin görək, nə işdir?

Nexlyudov dedi:

— Hər şədən əvvəl sizdən xahiş edəcəyəm ki, heç kəs mənim bu işə qarışdığını bilməməlidir.

— Bəli, bu öz-özünə aydın məsələdir. Buyurun...

— Mən bu gün prisajını idim və biz günahsız bir qadını katorqaya məhküm etdim. Bu mənə, viedan əzabı verir.

Nexlyudov, özü də gözləmədən qızardı və tutuldı.

Fanarin gözlərini bərəldib ona baxdı, sonra yenə aşağı salıb dinlədi və yalnız bunu dedi:

— Bəli-i...

— Günahsız qadını məhküm etdik və indi mən kasasiya verib, işi yuxarı möqama keçirmək istərdim.

Fanarin:

— Senata, — deyə onun sözünü düzəldti.

— İndi budur, sizdən xahiş edirəm bu işlə məşğul olasınız.

Nexlyudov ən çətin cəhəti tez qurtarmaq istəyirdi, buna görə də həmin saat:

— Bu işin zəhmət haqqını və bütün məxaricini, nə qədər olursa olsun, mən öz öhdəmə götürürəm, — dedi və qızardı.

Vəkil onun təcrübəsizliyinə üstdən aşağı gülümsünüb:

— Yaxşı bu barədə şortləşərik, — dedi. — İş nədən ibarətdir? Nexlyudov işi danışıdı.

— Yaxşı, mən sabah işi götürüb nəzərdən keçirərəm. O biri gün yox, cüme axşamı axşam saat altıda yanımı golin, sizə cavab deyəram. Oldumu? Di yaxşı, gedək, mənə hələ buradan bəzi məlumat almaq lazımdır.

Nexlyudov onunla xudahafizləşib çıxdı.

Vəkil ilə səhbət və Maslovani müdafiə üçün artıq tədbir görmüş olması onu daha da sakitleşdirdi. Bayira çıxdı: hava çox gözəldi, sevinə-sevinə bahar havasını sinəsinə aldı. Faytonçular xidmət göstərdilər, amma o piyada getdi wə həmin saat Katyuşa haqqında və özünün onunla rəftəri barosunda yığın-yığın xatırələr fikirdə qaynaşmağa başladı. Onu yənə əksələ basdı və hər şey gözünə qəmgin göründü. Öz-özünə dedi: "Yox, bu barədə sonra fikirləşərəm, indi isə, əksinə, ağır təessüratdan ayrılmak üçün aylanmak lazımdır".

O, Korçaginlərgildə naharı yadına saldı və saatə baxdı. Hələ gec deyildi və o nahara çata bilərdi. Yanında konka zəng çaldı. O qaçaraq ona hoppandi. Meydانا çatıldıqda, konkadan sıçrayıb yaxşı bir fayton tutdu, on daqiqə sonra isə, Korçaginlərin böyük evlərinin artırılması qarşısında idi.

— Buyurun, ağa həzrətləri! Gözləyirler, — deyə Korçaginlərin böyük evlərinin mehriban, kök qapıcısı, ingilis rözləri üzərində səssizcə hərəket edən palid ağacıdan hazırlanmış baş qapını açdı. — Nahar edirlər. Amma buyurublar sizi dəvət edəm.

Qapıcı pillekənə yaxınlaşış yuxarı zəng clədi.

Nexlyudov soyuna-soyuna soruşdu:

— Bir adam varmı?

— Cənab Kolosov, bir də Mixail Sergeyeviç; qalan özümüzküllerdir.

Pillekəndən, əynində frak, əllərində ələk olan qəşəng lakey boylanıb dedi:

— Buyurun, əlahəzrət!

Nexlyudov pillekənlə qalxbı, tanış, gözəl, geniş zaldan yemək otağına keçdi. Yemek otağında, heç vaxt öz kabinetindən kənara

cıxmayan ana knyaginya Sofya Vasilyevnadan başka bütün aile süfro başında idi. Süfrönin yuxarı başında qoca Korçagin, onunla yanaşı, solda doktor, o biri torofində qonaq, - keçmiş quberniya başçısı, indi isə, bankın idarə heyəti üzvü, Korçaginin liberal yoldaşı İvan İvanoviç Kolosov, sonra da sol torofdə Missinin kiçik bacısının mürobbiyası - Miss Reder və dörd yaşı qız özü, sağ torofdə üzboüz - Korçaginlərin yeganə oğlu, Missinin qardaşı, gimnaziyanın VI sinif şagirdi Petya, - bütün aile onun xatirinə imtahanları gözləyir, şəhərə qalmışdı, - bir də Petyanı imtahana hazırlayan tələbə, sonra, sol torofdə, qırx yaşı slavyanofil qız Katerina Alekseyevna, üzbüəzə Missinin xalası oğlu Mixail Sergeyeviç və ya Mişa Telegin və süfrönin aşağı başında Missi özü oturmuşdular; onun yanında ol vurulmamış bir yemək dəstisi vardı.

Qoca Korçagin taxma dişləri ilə yeməyi çətinliklə və ehtiyatla çeynəyə-çeynəyə, qapaqları görünməyən qan çəkmiş gözlərini qaldırıb Nexlyudova baxa-baxa dilləndi:

- Lap yaxşı gəlibsiniz. Əyloşin, biz də elə balığı yeməyo yenicə başlamışıq. Stepan, - deyə o, ağızı dolu olduğu halda, kök, görkəmli bufetiyyə müraciətlə, gözləri ilə boş yemək dəstинe işarə etdi.

Hər nə qədər Nexlyudov qoca Korçagini yaxşı tanıyırırdı və süfrə başında da çox görmüşdər də, onun ucu jiletə keçirilmiş salfetin üstündən lozzətlə marçidayan dodaqları da, qızarmış sıfotı də, piy basmış boynu da, başlıcası isə, - bu etli-canlı horbi general figurı bu gün onda xüsusi ilahı hissi oyadı. Nexlyudov qeyri-ixtiyari olaraq, bu adəmin qaddarlığı barəsində eşitidlərini xatırladı; - o, varlı və adlı-sanlı bir adam olduğundan, qulluq göstərməyə chtiycə yoxkən, Allah bilir nə üçün vilayət başçısı olduğu zaman, adamları döydürür, hətta asdırırımsı.

- Bu dəqiqliq gətirirler, olahozrot, - deyə Stepan gümüş vazlar düzülmüş bufetdən çömçə götütö-götütö, bakenbardlı qəşəng lakeyo başı ilə işarə etdi, o da həmin saat Missinin yanında, üstüne kənarı gerblı, nişastalanmış salfet salınmış yemək dəstini səliqə ilə sahmanlamağa başladı.

Nexlyudov hamının əlini sixa-sixa, bütün süfrəni hərləndi. O yaxınlaşanda, qoca Korçagin və xanımlardan başqa, hamı ayağa qalxırdı. Bu, süfrönin başına hərlənmək də, çoxu ilə heç vaxt danışmadığı halda, buradakıların hamının əlini sixmaq da bu gün ona xüsusi xoşagolmaz və gülünc göründü. O, gecikdiyinə görə üzr

istədi və stolun aşağı başında Missi ilə Katerina Alekseyevnanın arasındaki boş yera oturmaq istəyəndə, qoca Korçagin tələb etdi ki, araq içmək istəməsə də, hər halda üstüne xorçəng, kürű, pendir, siyənək balığı düzülmüş süfrədəki mezələrdən dadşın. Nexlyudov bu dərəcədə ac olduğunu bilmirdi, amma pendir-cörök yeyəyeməz, özünü saxlaya bilməyib aeqözlükle yeməyə başladı.

- Hə, necə oldu, bünövrəni sarsıtdınız? - deyə prisajınlar məhkəməsi əleyhinə çıxan köhnəperəst bir qəzətin ifadəsini kinayə ilə işləndən Kolosov soruşdu. - Müqəssirləri safə çıxarıb, safları təqsirləndirdinizmi?

- Bünövrəni sarsıtdılar... Bünövrəni sarsıtdılar - deyə öz liberal yoldaşı və dostunun eqlinə və biliyinə hədsiz dərəcədə inanın knyzax gülə-gülə təkrar etdi.

Nexlyudov hörmətsizlik sayılacağına baxmayaq, Kolosova heç bir cavab vermədi və oturub, gətirilən buğlanan şorbadan yeməyə davam etdi.

- Qoyun onu bir yesin də, - Missi gülümsüno-gülümsüno, bu "onu" əvəzliyi ilə ona öz yaxınlığını bildirmək istəyirdi.

Bu zaman Kolosov prisajınlar məhkəməsinə qarşı çıxan və onu həyəcanlandıran möqalənin mözmununu qızgınlıqla ucadan danişirdi. Xalaoğlu Mixail Sergeyeviç də ona "bəli-bəli" deyə-deyə, həmin qəzətin başqa bir möqaləsinin mözmununu nəql edirdi.

Missi həmişəki kimi çox *distingucl*<sup>1</sup> idi və gözəl, amma gözo batmayacaq şəkildə gözəl geyinmişdi.

O, Nexlyudovun ağzındakı çeynəyib qurtarmasını gözlayıb dedi:

- Yəqin yaman yorulub və acıbsınız.

- Yox, çox elə yox. Bəs siz necə? Şəkillərə baxmağa getmişdinizmiş? - deyə Nexlyudov soruşdu.

- Yox, sonraya qoyduq. Amma Salamatovlulgılə *laun tennis*<sup>2</sup> ə getmişdi. Doğrudan da mister Kruks lap ocaib oynayıb.

Nexlyudov bura oylənmək üçün golmişdi və bu evdə onun üçün həmişə xoş keçirdi; yalnız buradakı xoş, ahəngdar gözəl bəzək-düzəyin hissəyyatını oxşadığına görə deyil, həm də ona görə ki, özü də hiss etməden, fərqli məhrəbanlıq mühitine düşdü. Bu gün isə, qəribedir ki, bu evdə hər şey - qapıçıdan tutmuş, geniş pilləkən, çiçəklər, lakeylər, süfrənin bəzək-düzəyi, lap Missinin özü də,

<sup>1</sup> Zərif

— hər şey ona iyrənc, Missi özü də ona cazibəsiz və qeyri-təbii görünürdü. Kolosovun o loyga, bayağı liberal ədaləti da iyrəndi, qoca Korçaginin öküz kimi yekəbaş, chtirashlı figuru da iyrəndi, slavyanofil qız Katerina Alekseyevnanın işlətdiyi fransızca ifadələr də iyrəndi, mürəbbiyənin və dərs öyredən tələbənin utancaq sıfətləri də iyrəndi, xüsusilə özü haqqında işlədilən “onu” əvəzliyi çox iyrənc idi. Nexlyudov Missi ilə münasibətində iki cəhət arasında həmişə terəddüd içinde idı: gah, sanki gözlerini yarı yumaraq, ay işığında olan kimi onu gözəl göründü: qız ona həm təravətli, həm gözəl, həm ağıllı və təbii görünür... gah da birdən-birə parlaq gün işığında olan kimi, onun bütün çatışmayan cəhətlərini görür, onları görməyə bilmirdi. Bu gün onun üçün belə bir gün idi. Bu gün onun üzündəki bütün qırışları görür, saçlarını necə qabardığını görür, bilir, dirseklərinin iti uclarını və xüsusilə baş barmağının eynən atanın dirnağına bənzeyən enli dirnağını görürdü.

Kolosov tennis barəsində:

— Yaman usandırıcı oyundur, — dedi, — bizim uşaqlıqda oynadığımız lapta bundan qat-qat şən bir oyun idi.

— Yox, siz bu oyunu dadmayıbsınız. Dəhşət dərəcədə cazibəli oyundur, — deyə Missi ona etiraz etdi; Nexlyudova elə gəldi ki, o “dəhşət” sözünü çox qeyri-təbii ifade etdi.

Mübahisə başlandı. Mixail Sergeyeviç də, Katerina Alekseyevna da bu mübahisəyə qoşuldular. Yalnız mürəbbiyo, toləbo və uşaqlar dinmir və görünür ki, darixirdilər.

— Elə hey mübahisə edirlər, — deyə qoca Korçagin qəhəqəhə ilə jiletinə taxdığı salfti çökib çıxardı və süfrə arxasından ayağa qalxdıqda, stul bərkdən taqqıldı, lakey o saat stulu saxladı. Onun ardınca hamı qalxdı və üzərində ağız yaxalamaq üçün iliq və etirli su tökülmüş qablar olan kiçik stola yaxınlaşıb, ağızlarını yaxaladılar və heç kəs üçün maraqlı olmayan söhbot davam etdilər.

— Elə deyilmə? — deyə Missi Nexlyudova müraciətə, istəyirdi ki, insan xarakterini on yaxşı bürüze verən şeyin oyun olduğunu barəsində onun fikrini təsdiq etsin. O, Nexlyudovun üzündə, ona dənlayıcı kimi golən və qorxudu gorginlik ifadəsini görüb, bunun sobobını bilmək istədi.

Nexlyudov:

— Düzü, bilmirəm, — deyə cavab verdi, — heç vaxt bu barədə fikirleşməmişəm.

Missi soruşdu:

— Mamanın yanına gedəkmə?

— Hə, hə, — deyə o papirosunu çıxara-çıxara elə bir əda ilə cavab verdi ki, getmək istəmədiyi açıq-əşkar hiss olunurdu.

Missi dinməz-söyleməz sualedici nəzərlə onun üzüne baxdı və Nexlyudov bundan əzab duydu. O özü barəsində belə düşündü: “Doğrudan da xalqın evinə onları darixdırmaq üçün gələsən” və nəzakətli görünməyə çalışaraq, dədi ki, əger knyaginya qəbul etsə, məmənniyyətə gedər.

— Ho, əlbəttə, mama şad olar. Orada da papiroş çəkə bilərsiniz. İvan Ivanoviç də ordadır.

Evin xanımı knyaginya Sofya Vasilyevna yatağa düşmüş bir xanım idi. Səkkizinci il idi ki, o, qonaqlar olduqda, krujeva, lent, məxmər, zər-ziba, fil sümüyü, bürunc, lək və çiçəklər içinde yatağında uzanar, heç bir yerdə getməz və özü dediyi kimi, yalnız “öz dostlarını”, yəni onun fikrincə, hər hansı bir cəhətdən qara camaatdan seçilənləri qəbul edərdi. Nexlyudov da bu dostlar cərgəsində idi, — həm ona görə ki, ağıllı bir cavan sayılırdı, bir də ona görə ki, onun anası bu ailənin yaxın dostu idi, həm də ki, Missi ona getsə idi, yaxşı olardı.

Knyaginya Sofya Vasilyevnanın otağı böyük və kiçik qonaq otaqlarının arasında idi. Nexlyudovun önünde gedən Missi böyük qonaq otağında qotı bir hərəkətə birdən dayanıb, zərli bir stulun səykənəcəyindən tutub, onun üzünə baxdı.

Missi orə getməyi çox arzulayırdı və Nexlyudov onun üçün yaxşı bir namizəd olardı. Bundan başqa Nexlyudov onun xoşuna galirdi və öz-özüne təlqin etmişdi ki, Nexlyudov onun (o, Nexlyudov yox, Nexlyudov onun) olacaq və Missi ruhi xəstələrə xas olan qeyri-ixtiyari, amma inadlı bir hiyləgörliklə öz möqsədindən qatmağa can atırdı. İndi də Nexlyudovla danışmaqdə məqsədi onu bu barədə dildə göturmək idi.

— Görürom ki, sizə nə iso olub, — deyə soruşdu. — Sizə nə olub?

Nexlyudov möhkomədəki təsadüfü yadına salıb, qaşqabağın tökdük və qızardı.

— Ho, olub, — deyə o, düz danışmağa çalışdı. — Həm qəribə, qeyri-adi, həm də mühüm bir hadisə.

— Axi nə? Nə olduğunu deyə bilməzsizsiniz?

— İndi deyə bilmərəm. İcaza verin deməyim. Elə bir hadisə baş verib ki, mən hələ özüm onu ağıllı-başlı fikirləşib dərkətməyə macəl tapmamışam, — deyə Nexlyudov bir az da bərk qızardı.

— Deməli, mənə deməyocaksınız, eləmi? — Missinin üzünün əzələsi ürperdi və tutduğu stulu yerindən terptədi.

— Yox, deye bilmərəm, — deye Nexlyudov hiss etdi ki, ona belə cavab vermekle, öz-özüne cavab verib etiraf edirdi ki, doğrudan da ona nəsa çox mühüm bir şey olub.

— Di, gelin, gedək.

Missi lüzumsuz fikirləri qovmaq istəyirmiş kimi, başını silkəldi və qabağa düşüb, həmişəkindən xeyli iti addimlarla getdi.

Nexlyudova elə gəldi ki, Missi göz yaşlarını saxlamaq üçün ağızını qeyri-təbii bir halda sıxmışdır. O, qızı kəderləndirdiyinə görə əzab və ağrı duydu, amma onu da bilirdi ki, azaciq zəiflik onu məhv edər, yeni onunla bağlar. İndi isə o hər şeydən çox bundan qorxurdu, odur ki, dinməz-söyləməz onunla birlikdə gedib knyaginya kabinetinə çatdı.

## XXVII

Knyaginya Sofya Vasilyevna çox zərif və çox qidalı naharını yenico qurtarmışdı; o həmişə bunu təkkilikdə yeyərdi ki, heç kəs onu belə qeyri-şairənə möşğələ zamanı görməsin. Onun taxtının yanında, üstündə qohvə olan bir kiçik mis vardı və o paxitos<sup>1</sup> çəkirdi. Knyaginya Sofya Vasilyevna ariq, ucaboy, hələ də cavan görünən qumralsaç, dişləri uzun, iri, qarağöz bir qadın idi.

Onun doktor ilə münasibəti haqqında pis-pis sözər deyirdilər. Nexlyudov əvvəller buna fikir vermirdi, ancaq indi bunu nainki yalnız xatırladı, hətta onun kreslosu yanında yağılmış, parıldayan haqasəqqal doktoru gördükde, lap zehlesi getdi.

Sofya Vasilyevna ilə yanaşı alçaq, yumşaq kresloda Kolosov mizin yanında oturub qohvoni qurdalayırdı. Mizin üstündə bir qədəh likör vardi.

Missi Nexlyudovla birgə anasının otağına girdi, amma otaqda qalmadı.

— Anam yorulub, sizi qovanda, mənim yanımı gölərsiniz, — deye o Kolosov və Nexlyudova elə bir əda ilə müraciət etdi ki, guya aralarında heç bir şey olmayıbmış və şən-şən gülümsünüb, qalın xalçanın üstü ilə, səssiz addimlarla otaqdan çıxdı.

— Hə, salam, dostum, oturun, danişin görək, — deye knyaginya Sofya Vasilyevna tamamilə təbii təbəssümə bənzər mahiranə, qondarma bir təbəssümə dilləndi və onun böyük uzun dişləri göründü. — Mənə deyiblər ki, siz məhkəmədən çox ovqattəlx gəlibsiniz. Mənə, bu həssas qəlbli adamlar üçün çox ağır olur, — deye o, sözünü fransızca tamamladı.

Nexlyudov dedi:

— Bəli, düzgün, çox vaxt özünü belə... hiss edirsən ki... mühakimə etməyə haqqın yoxdur...

— *Comm c'est ordi!* — deye knyaginya onun sözlərinin həqiqiliyinə heyrən olubmuş kimi, öz adətinə, həmsəhbətinə moharetlə yalmanaraq, səsini uzatdı.

— Yaxşı, bəs sizin çəkdiyiniz şəkil nə haldadır, o məni çox maraqlandırır, — deye əlavə etdi, — əgor bu taqətsizliyim olmasayı, çoxdan sizə gələrdim.

— Mən ondan tamamilə ol çəkmişəm, — deye Nexlyudov quru bir ifado ilə cavab verdi; bu gün knyaginyanın ona yalmağığı da, qocalığını gizlətməsi kimi, tamam aşkar görünürdü. O, nəzakəti olmaq üçün heç cür özünü ələ ala bilmirdi.

— Nahaq yərə! Bilirsinizmi, mənə Repin özü deyib ki, onun gözəl istədədi var, — deye knyaginya Kolosova müraciət etdi.

Nexlyudov qaşqabağını töküb öz-özünə dedi: "Belə yalan daniş-maqdan heç utanmir da!"

Nexlyudovun ovqattəlxliyini görüb onu xoş və mənalı söhbətə colb etmək mümkin olmayacağına inanıb, Sofya Vasilyevna Kolosova müraciətə, yeni dram əsəri haqqında onun rəyini elə bir əda ilə soruşdu ki, guya onun rəyi bütün şübhələri həll edəcəki və bu rəyin hər kələmisi əbədişdirilməli imiş. Kolosov dram pişlədi və bu münasibətlə incəsənat haqqında öz fikirlərini boyan etdi. Knyaginya Sofya Vasilyevna onun fikirlərinin dürüstlüyüna heyrən olur, dram müəllifini müdafiə etmək istəyir, amma həmin saat ya toslım olur, ya da orta bir yol tapırı. Nexlyudov onlara baxır və dinlöyir, amma qarşısındakundan tamamilə başqa şəyər görür və cəsidirdi.

Nexlyudov gah Sofya Vasilyevnə, gah da Kolosovu dincək, görürdü ki, birincisi, nə Sofya Vasilyevna, nə də Kolosovun nə dram əsəri ilə, nə də biri-biri ilə heç bir işləri yoxdur, əgor onlar

<sup>1</sup> Xüsusi tütin növündən sıqaret

<sup>1</sup> Nə qədər do doğrudur.

danişırlarsa, bunu ancaq yemək dən sonra dil-və dodaq əzələlərini hərəkətə götirmək kimi, fizioloji ehtiyacı təmin üçün edirlər; ikin-ciisi, Kolosov araq, çaxır, likör içdiyiindən, bir azca sərənşəd, amma arabı içən kəndilər kimi sərənşə deyil, içkini özlərinə verdisi etmiş adamlar kimi sərənşəd. O yırgalanır, çərən-pəron danışır, amma özündən coşqun dərəcədə məmənun, qeyri-normal bir vəziyyətdədir; üçüncüüsü, Nexlyudov onu da görürdü ki, knyaginya Sofya Vasilievna səhbət arasında narahat bir halda pəncərəyə sari baxır, oradan çəpəki gün şəlesi yaxınlaşdırı ki, bu da knyaginyanın qocalığın həddən artıq işıqlandırıb, bürüze verirdi.

Kolosovun nə barədə isə bir mülahizəsinə:

— Nə qədər do doğrudur, — dedikdən sonra, knyaginya taxtın yanında divardakı bir düyməni basdı.

Bu zaman doktor, ev adamı kimi, heç bir söz demədən, otaqdan çıxdı. Sofya Vasilievna səhbətə davam edə-edə, onu gözü ilə örtüdü.

Knyaginya çaldığı zəngdən sonra içəri girən qəşəng lakeyo gözləri ilə pəncərənin pərdəsinə işarə ilə dedi:

— Filip, zəhmət çək, o pərdəni sal.

Qara gözlərinin biri ilə pərdəni salan lakeyin hərəkətini acıqlı-aciqli izləyə-izləyə knyaginya dedi:

— Yox, nə deyirsiniz deyin, onda mistik xüsusiyyət var, mistikasız isə, poeziya yoxdur.

O, pərdəni düzəldən lakeydən gözünü çəkmədən, qəmgın bir təbəssümələ dedi:

— Poeziyasız mistisizm — mövhumat, mistisizmsiz poeziya isə — prozadır.

— Filip, o pərdəni yox, böyük pəncərənin pərdəsini salın, — deyə Sofya Vasilievna yazılıq-yazılıq dilləndi və bu sözləri söyləmək üçün sərf etdiyi qüvvətə görə, özüne heyfi gəlmış kimi, həmin saat özünü sakinləşdirmək üçün, üzük'lərə örtülü əli ilə tüstülenən otırlı paxitəsə apardı.

Köksü geniş, əzələleri qabanq, qəşəng Filip, üzr istəyilmiş kimi, yüngüləcə baş oyib, qüvvəti və qalın baldırı ayaqlarını xalçanın üstüne yüngüləcə basa-basa, itaetlə, dinməz-söyləməz, o biri pəncərəyə keçdi, diqqətlə knyaginyaya baxa-baxa, pərdəni cəsə salmağa başladı ki, birçə sənə da onun üstüne düşə bilmosın. Ancaq yənə do knyaginyanın istədiyi kimi olmadı və Sofya Vasilievna

yənə taqətdən düşmüş halda mistisizm barəsindəki nitqini kəsib, onu insafsızlıqla incən qanmaz Filipp göstəriş verməli oldu. Filipp gözlərində bir anlıq qıçılcım parıldadı.

Bu oyunu seyr edən Nexlyudov öz-özüne fikirloşdu: "Yəqin Filip ürəyində deyir: Heç şeytan da baş çıxarmaz ki, son nə istəyir-sən!" Amma gözəl və güclü Filip həmin saat öz dözmüslüyüni gizlidə, taqətdən düşmiş, aciz, başdan-başa saxta olan knyaginya Sofya Vasilievnanın buyurduğunu sakitcə yerinə yetirməyə başladı.

— Əlbəttə, Darwinin təlimində xeyli həqiqət var, — deyə Kolosov alçaq kreslədə yayxanıb, yuxulu gözlərilo Sofya Vasilievnaya baxa-baxa davam etdi, — ancaq o həddi aşır. Bəli.

Knyaginya Sofya Vasilievna Nexlyudovun susmağından darıxıb, ondan soruşdu:

— Siz ırsiyyətə inanırsınız mı?

— İrsiyyətəm? — deyə Nexlyudov suali təkrar etdi. — Yox, inanıram, — cavab verərək, bu daqıqə nədənsə xəyalında canlanan qəribə obrazlar aləminə daldı. Özüne naturaçı kimi təsəvvür etdiyi cüssəli, qəşəng Filiplə yanaşı qarnı qarşıp kimi, başı daz, əzələsiz qolları qançı kimi sallaq Kolosovu çılpaq gözünün qabağına gotirdi. Eləcə də o, Sofya Vasilievnanın indi ipək və məxmərlə örtülü çiyinlərini tutqun şəkildə təsəvvürüno gotirdi, onların əslində necə ola bilecəyini təsəvvür etmək o qədər qorxunc idi ki, o bunu kənar etməye çalışdı.

Sofya Vasilievna onu başdan-ayağa nəzərdən keçirib dedi:

— Axi Missi sizi gözleyir. Gedin onun yanına, sizo Qriqdən yeni bir şey çalmaq istəyirdi... Çox maraqlı şəydir.

Nexlyudov ayaga qalxa-qalxa və Sofya Vasilievnanın üzüklərə dolu ariq, sümükləri çıxmış əlini sixa-sixa, öz-özüne fikirloşdu: "Missi heç bir şey çalmaq istəməyib. Bütün bunları nə üçünə, yalan-dan uydurur".

Qonaq otağında Katerina Alekseyevna onu qarşılıyb həmin saat həmişəki kimi fransızca dedi:

— Amma görürüm ki, prisyajnlıq sizə çox pis təsir edir.

Nexlyudov dedi:

— Hə, manı bağışlayın, bu gün ovqatım təlxdir və başqalarının da kefini pozmaga haqqım yoxdur.

— Axi ovqatınız niyo təlxdir?

— İcazə verin bunun səbəbini deməyim, — deyib öz şlyapasını götürməyə yönəldi.

— Yادınızdadırı, siz deyirdiniz ki, həmişə düzünü demək lazımdır və özünə də o zaman bizi ən sərt həqiqətləri deyerdiniz? Bəs indi niyə demək istəmirsiniz? Yادınızdadırı, Missi, — deyə Katerina Alekseyevna onların yanına gələn Missiyə müraciət etdi.

— Ona görə ki, onlar oyun idi, — deyə Nexlyudov ciddi bir tövrlə cavab verdi. — Oyunda olar. Həqiqətdə isə biz elə pisik, yəni mon elə pis adamam ki, məsələn, mənə hər halda həqiqəti demək olmaz.

— Sözünüzü deyişməyin, yaxşısı budur, deyin görək biz nə cəhdədən belə pis adamlarıq, — deyə Katerina Alekseyevna onun ciddiyətini duymayıbmış kimi dediyi sözlərə dirəndi.

— Adamın özünün ovqatlıxılıyini etiraf etməsindən pis şey yoxdur, — deyə Missi səhbətə qoşuldu. — Mən heç vaxt bunu özlüyündə boynuma alıram, buna görə də həmişə kefim kök olur. Di yaxşı, gedək mənim otağıma. Biz sizin mauesaise humeur-unuzu dağlıtmaga çalışıraq.

Nexlyudov özünü yüyen taxıb qoşmaq üçün tumarladıqları bir at kimi hiss etdi. Bu gün isə qoşulmaq — yük daşmaq, hər hansı başqa bir vaxtda olduğundan çox xoşagəlməz bir şey idi. O, evə getməli olduğunu deyib, üzr istədi və xudahafızlaşməyə başladı. Missi onun əlini öz əlində həmişəkindən çox tutub saxladı və dedi:

— Yادınızda saxlayın ki, sizin üçün mühüm olan şey, dostlarınız üçün də mühümdür. Sabah gələcəksinizmi?

— Çətin mümkün ola, — deyə Nexlyudov öz yerinəmi, yoxsa onun yerinəmi utandığını bilmədən qızardı və tələsik çıxıb getdi.

Nexlyudov gedəndən sonra Katerina Alekseyevna dedi:

— Bu necə işdir? *Comme celd minterigue*. Mon bunu mütləq öyrənərəm. Yəqin ki, bir affaire damur-propre il ist tres susceptible, notre cher Mumja.

Missi "plutot une affaire d'amur sale" demək istədi, amma deməyib, Nexlyudova baxdılarından, tamamilə başqa, tutqun bir sıfətlə öňüne baxdı, ancaq pis mənaya gələn bu ikimənalı sözləri həttə Katerina Alekseyevnaya da söyləməyib, yalnız belə dedi:

— Bizim hamımızın pis günləri də olur, yaxşı günləri də.

Missi öz-özüne fikirleşdi: "Görsən, yəni bu da aldadacaq? Bütün bu əhvalatdan sonra bu onun tərəfindən çox pis bir hərəkət olardı!"

Öger Missi "bütün bu əhvalatdan sonra" sözleri ilə nəyi nəzərdə tutduğunu izah etməli olsayıdı, heç bir müəyyən şey deyə bilməzdə, amma şübhəsiz bilirdi ki, Nexlyudov ona noinki ümidi verirdi, həttə demək olar ki, vəd etmişdi. Bütün bular qeyri-müəyyən sözlər idi, amma o baxışlar, təbəssümlər, işarələr, cyamlı sükütlər. Amma hər halda Missi onu özünü bilirdi və onu itirmək qızı çox ağır gələrdi.

## XXVIII

Nexlyudov tanış küçələrlə evə piyada qayida-qayıda, öz-özüne düşünürdü: "Ayıb və iyəncədir". Missi ilə səhbətdən duyduğu ağır hissyyat onu tərk etmirdi. O hiss edirdi ki, zahirən, ağor belə demək olarsa, Missinin qarşısında haqlı idi: o qızı elə bir söz deməmişdi ki, onu bağlamış ola, ona evlənmək təklif etməmişdi, amma əslində hiss edirdi ki, özünü onunla bağlamışdır, ona vəd etmişdir, ancaq bu gün bütün varlığı ilə hiss edirdi ki, onunla evlənə bilməz; "Ayıbdır, iyəncədir, ayıbdır, iyəncədir" sözlerini o öz-özüne yalnız Missiyə münasibəti haqqında deyil, elə hor şey barosunda tokrar edirdi. Öz evinin artırmasına çıxanda da, öz-özüne "hamısı iyəncədir, ayıbdır" sözlərinə təkrar etdi.

Nexlyudov, ardınca, yemək dəsti və çay hazırlanmış yemək otağına daxil olan Korneyə müraciətə:

— Şam etməyəcəyəm, — dedi, — siz gedin.

— Baş üstə, — deyə cavab verən Korney getməyib, süfrəni yiğis-dırmağa başladı. Nexlyudov Korneyə baxdı və ona qəzəbləndi. O ki, hamı onu rahat qoysun, amma, sanki hamı qəsdən, onun acığına, ona öčəşirdi. Korney yemək dostını götürüb getdi, Nexlyudov çay süzmək üçün samovara yaxınlaşmaq istəyirdi ki, Aqrafəna Petrovnanın ayaq səslərini eşidib, onu görməmək üçün, tələsik qonaq otağına keçib, ardınca qapını örtdü. Bu qonaq otağı hamı otaq idi ki, anası üç ay avval burada vəfat etmişdi. İndi, — biri atasının portreti, biri də anasının portreti önünde yanınan reflektorlu iki lampa ilə işıqlanmış bu otağa girdikdə, o, anası ilə olan son münasibətini xatırladı və bu münasibət ona qeyri-təbii və iyəncə göründü. Bu da ayıb və iyəncə idi. Yadına düşdü ki, atasının xəstəliyinin sonlarında doğrudan-doğruya onun ölümünü istəyirdi. Öz-özüne

deyirdi ki, guya bunu anasının özabdən qurtarması üçün arzulayır; amma əslində bunu ona görə arzulayırdı ki, özü onun iztirablarını görmək əzabından qurtarsın.

Anası haqqında özündə xoş xatirələr oyatmaq üçün, onun məşhur rəssamin 5000 manata çəkdiyi portretinə baxdı. Anası sinisi açıq, qara, məxmət paltarda təsvir edilmişdi. Rəssam, görünür, köksünü, iki döşü arasında çökəyi və gözqamaşdırıcı dərəcədə gözəl ciyinlərini və boynunu xüsusi bir cidd-cəhd ilə çəkmişdi. Bu iş artıq tamamilə ayıb və iyrinc idi. Anasının belə yarıçılpaq bir gözəl şəklində təsvir edilməsində nəsə, iyrinc, təhqiqəmiz bir cəhət vardi, xüsusən ona görə ki, üç ay əvvəl həmin bu qadın mumiya kimi qurmuş bir halda, yalnız bütün otağı deyil, bütün evi heç bir şəyə izolə edilə bilməyən əzabverici ağır bir qoxu ilə doldurmuşdu. Ona elə gəlirdi ki, həmin qoxunu elə indi də duyur. O da yadına düşdü ki, anası ölümündən bir gün əvvəl onun qüvvətli ağ əlini öz sümükleri çıxmış, qaralmış əlinə alıb, onun gözlərinin içine baxa-baxa demişdi: "Mitya, sən üçün istədiyini etməmişəm, məndən incimə" və çəkdiyi iztirablardan rəngi solmuş gözləri yaşardı. Nexlyudov ciyinləri və qolları gözəl, mərmər kimi, üzündə mağrur bir töbəssüm olan yarıçılpaq qadın şəklində baxıb, bir də öz-özüna dedi: "Nə qədər iyrincdir". Portretdəki çılpaq döşlər bu günlərdə çılpaq gördüyü başqa bir gənc qadını onun yadına saldı. Bu, Missi idi, geyinib bala gedəcəyi paltarda özünü ona göstərmək üçün, axşam bir bəhanə ilə onu öz otağına çağırımdı. O, Missinin gözəl ciyinlərini və qollarını nifretlə xatırladı. Hələ onun keçmiş kobud, heyyansayağı sərt, insafsız atası və şübhəli macəralı *bee esprit* anası... Bütün bunlar iyrinc və cyni zamanda ayıb idi. Ayıb və iyrinc, iyrinc və ayıb!

O düşünürdü: "Yox, yox, qurtarmalı, bütün bu saxta münasibətlərən, Korçaginlərdə də, Marya Vasilievna ilə də, varisliklə də, bütün başqlar ilə də münasibətdən qurtarmaq lazımdır... Bəli, azad nəfəs almaliyam. Xarica, Romaya getməli, çəkdiyim şəkil ilə məşgül olmaliyam..." "Öz istədiyi barəsindəki şübhələrinə də xatırladı." Olsun da, fərqi yoxdur, eləcə azad nəfəs almaliyam. Əvvəl İstanbul, sonra Romaya, bircə bu prişajnlıqdan tezliklə yaxamı qurtarıram. Vəkil ilə olan bu işi də başa çatdırırmı".

<sup>1</sup>Hazırçıbaşıq

Birdən xəyalında o qara gözlü, qıçıqı baxışlı dustaq qadın qeyri-adi derəcədə aydın canlandı. Müttəhimlərin son sözü zamanı o neçə də yanılışlı-yanılışlı ağlamışdı! Nexlyudov papirosunun qalığını toləsik külqabıya basıb söndürdü və yenisinə yandırıb, otaqda var-gel etməyə başladı. Və Katyuşa ilə birgə keçirtdiyi dəqiqələr bir-cə-bircə xəyalında canlandı. Onunla son görüşü, o zaman varlığında hakim olan o heyvani chtirası və chtiras tomin edildikdən sonra duydugu o acı peşmanlığı xatırladı. Mavi lentli o, ağ paltarlı, obaşdan ibadətini yadına saldı. "Axi mən onu sevirdim, həmin gecə də, ondan əvvəl də gözəl, saf həqiqi bir məhəbbətlə sevirdim, hələ ilk dəfə bibilərigildə qalib, öz əsərimi yazan zaman nə səmimi bir məhəbbətlə sevirdim!" Və özünü o vaxt olduğu kimi xatırladı. O dolğun gənclik heyatının təravətli rayihəsini duydı və ürəyinə əzablı bir kəder çökdü.

Onun o zamankı hali ilə indiki hali arasında çox böyük bir fərq vardı: bu fərq aza o zaman kilsədəki Katyuşa ilə, bu gün sohər mühakimə etdikləri o fahişə, tacirle sərəxşliq edən fahişə arasında olan fərq kimi idi. O zaman Nexlyudov, qarşısında nohayatlış imkanlar olan gümrəh, azad bir insan idi, — indi isə, özünü hər tərəfdən səfəh, boş, mənasız bir həyatın toruna düşüb çıxmaga yol tapmayıb, hətta, əksərən heç çıxməyən bir halda hiss edirdi. O, bir zamanlar öz düzülüyü ilə fərqli etdiyini, həmişə doğru danışmağı özüne qanun saydığını və həqiqətən doğru olduğunu, indi isə, bütün varlığı ilə yalan, on dohşətli yalan, ətrafindakı adamların həqiqət saydıqları yalan girdəbina düşdüyüni xatırladı. Həm də bu yalan girdəbəndən çıxmaga heç bir yol yox idi, hər halda, o, bir çıxış yolu görmürdü. O da bura batıb qalmış, buna öyrəşmiş və bunun içində xumarlanırdı.

Marya Vasilievna ilə, onun ori ilə əlaqəni neçə kassın ki, sonra onun uşaqlarının üzlərinə baxanda utanmasın? Missi ilə münasibətini yalansın neçə ayırd etsin? Torpaq mülkiyyətinin qeyri-qanuni olduğunu etiraf ilə, yaşamaq üçün anasından qalan şəhər malik olmaq arasındaki ziddiyyətin içindən neçə çıxısn? Katyuşanın qarşısındaki günahından neçə temizlənsin? Axi bu işi belə qoymaq olmaz. "Axi sevdiyim bir qadını atmaq, vəkili pul verib, onu layiq olmadığı katorqadan xilas etməkla kifayətlənmək olmaz. Günahı o zaman düzgün hesab edib, ona verdiyim kimi, pul ilə yumaq olmaz".

Nexlyudov o zaman dəhlizdə Katyuşa çatıb pulu ovçuna basıb qaçğıdı o dəqiqəni apaşkar xatırladı. "Ax! Bu pul!" – o zaman olduğu kimi, o indi də həmin dəqiqəni dəhşət və nifrətlə yadına saldı. "Ax, ax! Nə iyircən bir hərəket" – deye, elə o zaman olduğu kimi, öz-özüne dilləndi. O davam etdi: "Bunu yalnız murdar, eclaf bir adam edə bilerdi! Men də elə həmin murdar və eclaf adam mən özüməm!" "Yeni doğrudan da (o gəzərkən dayandı), yeni doğrudan, yəni haçıqotən mən eclafam?" – Və özü-özüna cavab verdi: "Bəs nəsən?" O özünü ifşaya davam etdi: "Məgər elə birçə budur? Məgər sənin Marya Vasilyevna və onun əri ilə münasibətin? Sənin mülkiyyətə münasibətin? Pıl ananındır bəhanəsi ilə qeyri-qanuni hesab etdiyin sərvətdən istifadə etməyin? Elə sənin bütün o veyl, murdar həyatın və bunların hamisinin zirvesi sənin Katyuşa etdiyin... – bütün bunlar murdarlıq, alçaqlıq deyilmə? Ay murdar, ay eclaf! Onlar (adamlar) qoy mənim barəmdə istədikləri kimi düşünsünlər, onları aldada bilerəm, axtı özümü ki aldada bilmərəm".

Birdən o başa düşdü ki, son zamanlar adamlara qarşı, xüsusiələ bu gün knyaza, Sofya Vasilyevnaya, Missiye, Kormeyə duyuğu nifrət, öz-özünə duyuğu nifrətdir. Özü də, qoribədir, bu, öz alçaqlığını etiraf etmək duyğusunda həm nəsə əzablı, həm də xoş və sakitlaşdırıcı bir cohet vardi.

Nexlyudovun həyatında onun "ruhun təmizlənməsi" dediyi hadisə artıq dəfələrlə baş vermişdi. Ruhun təmizlənməsi o elə bir mənəvi vəziyyətə deyirdi ki, birdən-bire, bəzən xeyli zaman fasilədən sonra, mənəvi həyatının ağırlaşdığını; bəzən isə, durdugunu dərk edib, ruhunu toplanan və bu durğunluğa səbəb olan bütün zirzibili təmizləməyə girişirdi.

Həmişə belə bir oyanışdan sonra Nexlyudov özünə qaydalar qoyur və artıq həmişələk bunlara riayət etməyi qərara alırı: gündəlik yazar və yeni bir həyat sürməyə başlayır və bunu əsla dəyişməmək ümidi ilə öz-özüne deyərdi, – tur ning d new led!<sup>1</sup>. Amma hər dəfə həyatın cazibələrinə qapılıb, özü də bilmədən, yenə də çox vaxt əvvəlkindən də artıq alçalırdı.

O, beləliklə, dəfələrlə təmizlənib yüksəlmışdı. Birinci dəfə yayda biblərigilə gəldikdə, belə bir hadisə baş vermişdi. Bu, ən canlı və həyəcanlı bir oyanış idi. Onun nöticələri də xeyli uzun

müddət davam etmişdi. Sonra, belə bir oyanış da, o mülki xidmətdən çıxıb, özünü fəda etmək arzusu ilə müharibə vaxtı hərbi xidmətə girdikdə olmuşdu. Amma bundan sonra zibillənmə çox tez baş vermişdi. Sonra bir oyanış da o istefaya çıxıb, xaricə gedərək rəssamlıqla məşğul olmağa başladıqdə olmuşdu.

O vaxtdan bu güne qədər çox uzun bir dövr təmizlənmədən keçmişdi, buna görə də zibillənmə heç vaxt bu dərəcəyə çatmamış, onun vicdanının tələbi ilə keçirdiyi həyat arasında ixtilaf bu dərəcədə olmamışdı və o aradakı bu məsafəni gördükdə, dehşətə gəldi.

Bu məsafə o qədər böyük, zibillənmə o doracədə çox idi ki, ilk dəqiqələrdə o təmizlənmənin mümkün ola biləcəyindən ümidiyi kəsib məyus oldu. Onun qəlbindəki xəbis səs deyirdi: "Ax! Dəfələrlə təkmillənməyi və yaxşı olmağı sıñayıbsan, heç bir şey də çıxmayıb. Daha bir də sinanmağın ne mənası? Tek sən deyilsən ki, hamı belədir, – həyat belədir". Həmin səs belə deyirdi. Amma Nexlyudovun daxilində asıl həqiqi, asıl qüdrətli, asıl əbədi olan o, azad mənəvi varlıq artıq oyanmışdı. Nexlyudov ona inanmaya bilməzdı. Onun indiki hali ilə olmaq istədiyi hal arasında məsafə ne qədər böyük olsa da, oyanmış mənəvi varlığa hər şey mümkün görünürdü.

Nexlyudov ucadan qətiyyətələ öz-özünə dedi: "Nə bahasına olur olsun, qrib parçalayacağam. Əl-qolunu bağlayan bu yalan və riyani, hər şeyi boynuma alacağam, həqiqəti hamiya açıb deyəcəyəm və həqiqəti də yerinə yetirəcəyəm. Missiye həqiqəti deyəcəyəm ki, man pozğunam, onunla evlənə bilmərəm, nəhaqca yərə onu narahat edib incitmışəm; Marya Vasilyevnaya (raisiñ arvadına), deyəcəyəm ki... – amma ona deməli bir sözüm yoxdur, ərinə deyəcəyəm ki, men eclafam, ona xəyanət etmişəm; mirasla elə edəcəyəm ki, həqiqət yerinə yetsin. Ona, Katyuşa deyəcəyəm ki, men eclaf olmuşam, onun qarşısında günahkaram və onun taleyini yüngüləşdirmək üçün əlimdən gələni edəcəyəm. Bəli, onu görüb xahiş edəcəyəm ki, məni bağışlasın. Bəli, lap uşaq kimi, yalvarıb üzr istəyəcəyəm".

O duruxdu.

– Lazım gəlsə, onunla evlənəcəyəm.

O yenə duruxub, uşaqlıqda etdiyi kimi, qollarını sinosında çar-pazladı, gözlərini yuxarı qaldırb kimo isə müraciətlə yalvardı:

– İlahi, mənə kömək elə, mənə öyrət, gel və mənim varlığımı daxil ol və təmizlə məni bütün bu murdarlıqlardan!

<sup>1</sup> Yeni sahifəni çevirmək

O dua edir, Allaha yalvarır ki, ona kömək etsin, varlığına daxil olub, onu təmizləsin, halbuki onun yalvarıb istədiyi şey artıq olmuşdu. Onun daxilində olan Allah şüurunda oyanmışdı. O özünü Allah kimi duyar, buna görə de yalnız azadlıq, gürmərləq və həyat şadlığı deyil, həm de xeyrin bütün qüdrətini hiss edirdi. Hiss edirdi ki, insanın cədə biləcəyi hər bir yaxşılığı etməyə indi qüdrəti var.

O bunu özünə söylədikdə, gözlərində yaşalar vardı, həm yaxşı, həm də pis göz yaşları; göz yaşları ona görə yaxşı idi ki, bunlar onun daxilində bütün bu illər uzunu yatmış olan həmin mənəvi varlığın oyanmasının sevincindən doğan göz yaşları idi; göz yaşları ona görə pis idi ki, öz-özünə rəhmi göldiyindən, öz etdiyi xeyir-xahlıqdan doğan yaşalar idi.

Onu horarət basdı. Örtülü pəncərəyə yanaşib açdı. Pəncərə bağı baxırdı. Sakit, sorin, aylı bir gecə idi, kükçəndən təkər taqqıltı gəldi, sonra yenə sakitlik oldu. Düz pəncərənin altında çılpaq, uca qovaq ağacının süpürlülmüş meydandanın qumları üzərində düşmüş kölgəsində bütün qol-budaqları aydın görünürdü. Sol tərəfdə anbarın damı aym parlaq işığında ağ görünürdü. İrəlidə ağacların bir-birinə qarışmış budaqları arasından barının qara kölgəsi görünürdü. Nəxlyudov ayın işqi saçdığı bağa, dama, qovağın kölgəsinə baxır, ətrafı dinləyir, təravətli sərin hava ilə nefəs alırı.

O, qəlbindəki xoş duyğulara görə deyirdi: "Nə yaxşıdır! Nə qədər yaxşıdır, ilahi, nə yaxşıdır!"

## XXIX

Maslova dustaqlanaya, öz kamerasına yalnız axşam saat altıda yorğun-arğın gəlib çıxdı; uzaq yol getməyə öyrəşmədiyindən, daşların üstü ilə on beş verst yol getdiyi üçün, ayaqları ağrıydı, bundan əlavə gözlönləməz ağır hökməndən və acıdan lap ölürdü.

Hələ fasilələrin birində keşikçilər onun yanında bərk bişmiş yumurta-çörək yedikdə, onun ağızı sulanmış, aidiğini duymuş, ancaq onlardan yemək istəməyi özüne alçaqlıq bilmədi. Bundan üç saat da keçidkən sonra, daha iştahı küsmüşdə, yemək istəmir, amma yalnız zəiflik hiss edirdi. Gözləmədiyi hökmü o, elə bu vəziyyətdə eşitdi. İlk dəqiqədə ona elə gəlməmişdi ki, səhv eşişdir, eşitdiyinə bidden-birə inanı bilmirdi, özünü katorqaya möhkum dustaqları anlayışı ilə cyniloşdırıb bilmirdi. Ancaq bu xəbəri tamamilə təbii bir

şey kimi qəbul edən prisajın hakimlərin sakit, işgüzər üzərini gördükdə, o qəzəbindən coşmuş və bütün salona çıçırmışdı ki, müqəssir deyil. Eləcə də onun çıçıtsının, nəsə, təbii, gözlənilən bir şey kimi qəbul edildiyini və işi dəyişdirə bilməyəcəyini gördükdə isə başına götürilən və onu heyvətə salan bu sort haqsızlıqla tabe olmaq lazımlı göldiyini hiss edib ağlamışdı. Onu xüsusişlə bu cəhət təcəccübəndirirdi ki, onu belə insafsız cəzalandıran kişilər idi, - həm də qoca kişilər deyil, ona həmişə belə mehriban-mehriban baxan həmin o cavan kişilər idi. Onlardan birini, prokuror müavinini, - o tam başqa bir ahvalda görmüşdü. O, dustaqla oturub məhkəmənin başlanması gözlədiyi müddətdə, iclaslar arasında fasilələrdə görmüşdə ki, həmin bu kişilər, guya başqa bir iş üçün gedirlərmiş kimi, əslində yalnız ona baxmaq üçün onun qapısı ayzından keçir və ya həmin otağa girirdilər. Amma, həmin bu kişilər, təqsirləndirilən işdə heç bir günahı olmadığını baxmayaraq, onu nadənsə birden katorqaya möhkum etdilər. O ağlayıb sonra susmuş və tamamilə keyikmiş bir haldə dustaqla oturub, gəndərilməsini gözləmişdi. O indi yalnız birçə sey, - papiros çəkmək istəyirdi. Hökm çıxarıldıqdan sonra həmin otağa götürilən Boçkova ve Kartinkin onu bu vəziyyətdə gördülər. Boçkova həmin saat Maslovani söyməyə və katorqalı adlandırmağa başladı.

- Nə qazandın? Arzuna çatdin? Axır ki yaxanı qurtara bilmədin, əcləf! Layiq olduğun cəzəni aldin. Yəqin ki, katorqada forsundan əl çəkərsən!

Maslova əllərini xalatın qolçaqlarına keçirib, başını aşağı salayıb, qırıldanmadan iki addım irəli, qabağında tapdamanış döşəməyə baxır, yalnız bunu deyirdi:

- Mənim ki sizlə işim yoxdur, siz də mənə toxunmayın. Mən ki sizə doymıram, - deyə o bir neçə dəfə tekrar edib sonra tamam susdu. Yalnız o zaman azacıq dirçəldi ki, Boçkova ilə Kartinkini apardılar və ona üç manat pul götürən keşikçi soruşdu:

- Maslova sənənəmi? Al, bunu sənə xanım göndərib, - deyə pulu ona verdi.

- Nə xanım?

- Al, vəssalam, hələ sizinle danışacağam da.

Bu pulu Kitayeva göndərməmişdi. O, möhkəmədən getdikdə, möhkəmə pristavına müraciətlə, Maslovaya bir qədər pul göndərmək üçün icazə istəmiş, pristav da icazə vermişdi. Onda Kitayeva, icazə

aldıdan sonra tombul ağı olindən üç düyməli zamşə elcəyini çıxarıb, ipək tumanının arxa qatlarından modalı bumajnikini çıxarıb, xeyli kağız pul arasından, qazandığı biletlərdən yenicə kəsilmiş iki manat əlli qəpiklik bir bilet seçib, ona iki dənə iyrimi qəpiklik, bir dənə də on qəpiklik əlavə edib, pristava verdi. Pristav keşikçini çağırıb elə ianə verənin yanındaca bu pulları keşikçiye verdi.

Karolina Albertovna keşikçiye dedi:

— Xahiş edirəm düz verin.

Keşikçinin bu inamsızlıqla açığı tutmuşdu, buna görə də Maslova ilə elə acıqlı danışmışdı.

Maslova pul üçün sevindi, çünki, bu ona istədiyi yegane şeyi almağa imkan verirdi.

O fikirləşdi: "Bircə papiroş alıb doyunca çəkəydim" və bütün fikirleri papiroş çəkmək arzusu üzərində cəmləşdi. Papiroş çəkməyi o qədər şiddetlə arzulayırdı ki, kabinetlərin qapılardan dehlize çıxan tütün tüstüsünü duydudqda, havanı acıglıklärə sinəsinə alırdı. Amma o həla xeyli gözləməli oldu, çünki onları buraxmali olan katib, müttəhimləri unudub vəkillərdən biri ilə qadağan olunmuş bir məqale haqqında səhbət, hətta mübahisəyə girmişdi.

Nehayət, saat beşdə onu buraxdilar və nijeqorodu və çuvaş mühafizəçilər onu məhkəmənin dal qapısından çıxardılar. Hələ dehlizdə Maslova onlara iyrimi qəpik verib, xahiş etdi ki, qalac və papiroş alsınlar. Çuvaş gülə-gülə pulu alıb dedi: "Yaxşı, alarıq" — doğrudan da qalac da, papiroş da alıb, pulun qalığını da qaytarı. Yolda papiroş çəkmək olmazdı, belə ki Maslova elə papiroş çəkmək arzusunu yerinə yetirə bilmədən, gəlib dustaqxanaya çatdı. Onu qapı ağızına çatdıranda, dəmiryolu qatarından yüzə qədər dusaq gətirib göldilər. Keçidə Maslova onlara rastlaşdı.

Saqqları, qırılmış qoca, cavan, rus və başqa xalqlardan olan, bəzilərinin başı yarıqırılmış dustaqlar, ayaq buxovaları cingildəyə, cingildəyə, girecəyi tozla, ayaq tappılıtı ile, danışq səsləri ilə və tünd ter qoxusu ilə doldurmuşdular. Maslovanın yanından keçən dustaqlar gözlerini ona dırayıb, bazılıları da yaxınlaşdırıldılar.

Biri deyirdi: "Ay, nə qəşəng qızdır", bir başqası: "Xalaciyezə hörmət, chtiram!" — deyib göz vurdu.

Göyərmiş peysəri qırılmış, çılpaq üzündə bığları olan qaraşın bir dustaq, ayağı buxova ilişib, onu cingildə - cingildə, Maslovanın yanına sıçrayıb, onu qucaqladı.

— He, yoxsa dostunu tanmadın. Bəsdir, modabazlıq cləmə! — çığrıdı və Maslova onu itolədikdə, dişlərini ağardıb gözlerini beraltdı.

— Ay alçaq, neyləyirsən? — deyo arxadan gələn rəis müavini ona çığrıdı.

Dustaq tamam bütüşüb, təz geri sıçradı. Müavin isə Maslovaya acıqlandı:

— Sənin burda nə işin?

Maslova demək istəyirdi ki, onu məhkəmədən götürürlər, amma elə yorulmuşdu ki, danışmağa da tənbəllik edirdi.

Baş mühafizəçi keçən dustaqların arxasından çıxıb, əlini şapkasının günlüyüne dırayıarak dedi:

— Onu məhkəmədən götürürük, cənab zabit.

— Di baş nəzarətiyə təhvil ver. Bəs bu nə biabırçılıqdır!

— Oldu cənab zabit.

Müavin çığrıdı:

— Sokolov! Təhvil al!

Baş nəzarəçi yaxınlaşıb, Maslovanı acıqlı-acıqlı çiynindən dürtməldi, başı ilə işarə edib, onu qadınlar şöbosinin dehлизinə ötürdü. Qadınlar şöbosinin dehлизində onun ora-burasını ol ilə yoxlayıb axtardılar və bir şey tapmayıb (bir qutu papiroş o qalacın içində soxmuşdu) elə səhər çıxıb getdiyi həmin kameraya saldılar.

### XXX

Maslovanın qaldığı kamera 9 arşın uzunluğunda və 7 arşın enində yekə bir otaq idi, iki pəncərəsi, içəridə qabağa çıxmış sökük-tökük bir peç, otağın üçdə iki hissəsinin tutmuş, quru taxtalardan qurulu yataq taxtları vardi. Qapı ilə üzbeölə, ortada, üstüne mum şam yapışdırılmış, rəngi qaralmış bir ikona, altında da toz basmış bir dəsto *immortel*<sup>1</sup> çiçəyi asılmışdı. Qapının ardında, sol tərəfdə döşəmənin qaralmış bir yeri vardi ki, bura üfünəti bir çöllək qoyulmuşdu. Yoxlama yenicə qurtarmış və qadınların gecələməsi üçün qapı bağlanmışdı.

Bu kamerada yaşayanlar hamısı on beş nəfərdən: on iki qadın və üç uşaqdan ibarət idi.

<sup>1</sup>Immortel — solmazçıq

Hava hələ lap işqi idi, taxtlarda yalnız iki qadın uzanmışdı; bunlardan biri xalatını başına çökmüş, gicbəsər bir qadındı, heç bir yerdə qeydə alınmadığı üçün tutulmuşdu, — elə həmişə yatardı, — o biri isə, vərəmli bir qadındı, oğurluq üstündə cəza çekirdi. O yatmamışdı, xalatını başının altına qoyub, gözlerini geniş açaraq, eləcə uzanmışdı, boğazını qıcıqlayan və tarpaşon belgəmi güclə saxlayırdı ki, öskürmosin. Hamisinin əynində qaba kətan vardi və başları açıq olan qalan qadınlardan bəziləri taxtların üstündə oturub nəsə tikir, bəziləri də pəncərənin qabağında durub, həyətdən keçən dustaqlara tamaşa edirdilər. Tikiş tikən üç qadından biri Maslovani yola salan həmin qari — Korablıyova idi; o qaraqabaq, qasqabaqlı, üzü qırış-qırış, çənəsinin altında buxağının derisi kiso kimi sallanmış, ucaboy, qüvvətli bir qadın idi; gicgahlarda ağarmağa başlayan qumral saçlarından qısa bir hörüyü və yanağında tüklü bir xalı vardi. Həmin qari ərinin balta ilə öldürdüyü üçün, katorqaya məhkum edilmişdi. Ərinin ona görə öldürmüştü ki, kişi onun qızına ol atıldı. Korablıyova kaməranın starostası idi, həm də ki araq alveri edirdi. O, gözlük taxıb, tikiş tikirdi, öz də öz fəhlə elində iynəni kəndlisayağı üç barmağı ilə və iti ucunu özünə sarı tutmuşdu. Onuna yanaşı ortaboy, xırda qaragözlü, dikburun, qaraşın, mehriban və çərənçi bir qadın oturub, parusindən kiso tikirdi. Bu, dəmiriyolu budkasında işleyən keşkci idi, əlinə bayraq alıb qatarı qarşılımadağı və qatar qızaya uğradığı üçün, üç ay həbs məhkum edilmişdi. Tikiş tikən üçüncü qadın Fedosya idi, yoldaşları onu Feniçka çağırırdılar; ağca, qırmızıyanaq, uşaq kimi parlaq mavi gözlü, uzun qumral qoşa hörüyü xırdaca başına dolamış, çox gənc, çox xoşagələn bir qadın idi; o, ərinin zəhərləmək qəsdinə görə həbs edilmişdi. O, on altı yaşında əra verilmiş, elə əra gedər-getməz, onu zəhərləmək istəmişdi. O, zamənə götürüldüyü sekkiz ay müddətində, məhkəmə gözləyo—gözloya əri ilə nəinki barışmış, hətta onu elə sevmişdi ki, məhkəmə başlananda onunla iki can bir qəlb yaşayırımsılar. Ərinin də, qayınatasının da, xüsusiş onu xoşlamış olan qayınanasının var qüvvələri ilə məhkəmədə ona bərəət qazandırmaga çalışdıqlarına baxmayaraq, Sibirə katorqa işlərinə sürgünə məhkum edilmişdi. Mehriban, şən, tez-tez gülümşünən bu Fedosya Maslovani taxt qonşusu idi və Maslovani nəinki eləcə xoşlamışdı, həm də onun qayısına qalmağı və ona qulluq etməyi özünə borc bilirdi. Taxtlarda iki qadın da işsiz oturmuşdu, bunlardan biri, görünür vaxtile

çox gözəl olmuş, indisə ariq, solğun üzlü, qırx yaşlarında bir qadın, qucağında bir körpə tutub ağ, uzunsov moməsini ona əmizdirirdi. Onun cinayəti bundan ibarət idi ki, onların kəndindən, camaatın fikrincə, bir gənci əsgərliyə qanunsuz apardıqlarına görə, kəndlilər nahiyyə pristavının qabağını kəsib, gənci onun elindən almışdır. Bu qadın isə, əsgərliyə qanunsuz aparılan gəncin xalası olduğundan, onu apardıqları arabanın atının çilovundan hamidən evvəl yapışmış. Taxtın üstündə işsiz oturan bir qadın da ortaboy, bütün üzü qırışmış, saçları ağarmış, beli donqar, mehriban bir qarı idi. Həmin qarı sobanın yanında oturub, özünü elə göstərirdi ki, guya onun yanından qaçan dörd yaşı, saçları qısa vurulmuş, qohqəhə ilə gülən oğlunu tutmaq istəyir. Əynində birço köynək olan oğlan elə hey birco söz: "He, tuta bilmədin!" — deyo-deyo onun yanından o yan-bu yana qaçırdı. Öz oğlu ilə birlikdə ev yandırımda ittihəm edilən bu qarı dustaqlığı çox xoşhallıqla keçirir, yalnız onunla bir vaxtda dustaqlanada olan oğlunun xüsusişə qoca ərinin dordini çəkirdi, qorxurdu ki, onsun kişini lap bit basar, çünki gəlini çıxıb getmişdi və qocanı çımdırın yox idi.

Bu yeddi qadından başqa dörd qadın da açıq pəncərələrdən birinin qabağında durub, dəmir barmaqlıdan yapışaraq, həyətdən keçib gedən və Maslovannın qapı ağızında rastlaşdığı həmin dustaqlarla, işarə edə-edə, qışqırı-qışqırı danışırlar. Bu qadınlardan oğurluq üstündə coza çəkməkdə olan biri yekəpor, ətli-canlı, bədəni sallaq, kürən, üzünü, qollarını, açıq yaxalığından uzanıb çıxmış yoğun boynunu sarımtıl-ağ çıl basmış bir qadın idi. O, xırılıtı səsle pəncərədən ucadan biədəb sözler çığırırdı. Onunla yan yana, on yaşı qız uşağı boyda, qaraşın, bədəni yöndəmsiz, beli uzun, ayaqları lap gödək olan dustaqlı qadın durmuşdu. Onun üzünü qırmızımtıl ləkələr basmış, qara gözləri bir-birindən çox aralı idi, qalın, qısa dodaqları qabağa çıxmış ağ dişlərinin üstündə çatmadı. O, həyətdə baş verən hadisələrə baxıb, qırıq-qırıq, cirilişlə bir səsle gülündü. Bu dustaqla bəzəkbəzələrinə görə Xoroşavka (Qoşəngə) ad qoymuşdular, o, oğurluq və ev yandırımaq üstündə məhkum edilmişdi. Onların arxasında oğurluq məli gizlətmək üstündə məhkum edilmiş, əynində çox çıkrı boz bir köynök, yaziq görkəmli, ariq, qayışbaldır, yekəqarin, ikicanlı bir qadın durmuşdu, dəmib-danışır, amma həyətdə baş verən hadisələrə baxdıqca, daim xoşlanır və rəhmdilliklə gülümşünürdü. Pəncəro qabağında durmuş dördüncü

qadın gizlin içki alveri üstündə cəza çəkməkdə olan çox dombalangöz və mehriban sıfəti bir kəndli qadın idi. Bu qadın qarı ilə oynayan oğlanın və yeddi yaşlı qızın anası idi; uşaqları saxlayacaq adamı olmadığından, onlar da dustaqxanada anaları ilə qalırdılar; həmin qadın da o biriler kimi, pəncərədən baxır, amma fasilesiz corab toxuyur və həyətdən keçən dustaqların sözlərini eşitdikdə xoşlamayıb, gözlerini yumaraq üz-gözünü qırışdırıldı. Onun yeddi yaşlı qızı, eyninə bircə köynək, saçları dağınıq halda, kürən qadının yanında durub, ariq eli ilə onun tumanından yapışaraq, gözlerini bir nöqtəyə zillib qadınlarla dustaqların bir-birlərinə çığırçıqları söyüşləri diqqətən dinləyə-dinləyə, ezbərləmək isteyirmiş kimi, piçilti ilə tekrar edirdi. On ikinci dustaqlar qadın bir keşis küməkçisinin qızı idi, o öz usağıni quyuya atib boğmuşdu. Bu, pırlaşış saçları gödək, qumral hörüyündən kənarə çıxan, qabarlıq gözleri hərəkətsiz kimi görünən ucaboy, qamətli bir qız idi. O, etrafındaki hadisələrə esla fikir vermədən, eynində çirkli bir boz köynək, ayaqyalın, kameranın boş yerində var-gəl edir və divara çatdıqda, celd və kəskin bir hərəkətlə geri döndürdü.

### XXXI

Qapının qılıflı cingildəyib, Maslovanı kameraya saldıqda, hamı dönüb ona baxdı. Hətta keşis qızı da bir dəqiqli durub, qaşlarını qaldıraraq, kameraya girən Maslovaya baxdı, amma heç bir söz deməyib, yenə də öz iri, qatı addımları ilə gəzməye başladı. Korablyova iynəni qaba katana sancıb, gözlüyünnün üstündən sualedici nəzərlə Maslovaya baxdı.

— Vay, səni! Gəlib çıxdın! Mən ele əvvəldən bilirdim ki, belə olacaq, — deyə Korablyova lap kişi səsinə bənzəyən yoğun, xırıltılı səslə dilləndi. — Görünür döşəyiblər.

O, gözlüyü çıxarıb, tikdiyi parçanı taxtin üstünə qoydu.

Ele həmin saat keşikçi qadın öz nəgməyə bənzər səsi ilə söze başladı:

— Əzizim, xalacanla biz ele hey deyirdik ki, bəlkə ele o saat azad elədilər. Deyirler axı belə də olur. Hələ üstəlik pul da verirlər, baxır ki, xoş saata, ya bəd saata düşəsən. Deməli, bəs belə. Görünür falımız baş tutmayıb. Görünür Allah bildiyini eləyib, əzizim, — deyə o öz mehriban xoş sözlərini fasilesiz yağırdırdı.

— Doğrudan iş kəsdilər? — deyə Fedosya öz uşaq gözləri kimi saf, mavi gözlərlə Maslovaya baxa-baxa, rohmdıl bir incəliklə soruşdu və onun şən, cavan sıfəti indicə ağlayacaqmış kimi, bütün-bütün deyişdi.

Maslova heç bir cavab vermedi, səssiz-səmirsiz özünün kənar-dan ikinci, Korablyova ilə yanaşı yerinə keçdi və taxtin üstünə oturdu.

Fedosya qalxıb Maslovaya yaxınlaşa-yaxınlaşa dedi:

— Men də heç nə yeməmişəm.

Maslova cavab vermedən, qalacı baş torəfə qoyub soyunmağa başlandı: tozlu xalatını çıxarıb, qırırcıq qara saçlarından loçayı açıb oturdu.

Taxtların o başında oğlanla oynayan donqar qarı da onlara yaxınlaşıb, o da Maslova ilə qabaq-qabağa durdu.

O yanıqlı-yanıqlı başını yırğalaya-yırğalaya heyifsilənə-heyifsilənə dilini marçıldatdı: — Tç-tç-tç...

Oğlan da qarının ardınca gəlib, gözlerini geniş açaraq, Maslovanın gətirdiyi qalaclara zillədi. Maslova bu mehriban simaları gördükdə, onu ağlamaq tutdu, dodaqları əsdi. Amma özünü ələ alıb saxlamağa çalışdı və qarı ilə oğlan yaxınlaşana qədər özünü saxladı. Ancaq qarının mehriban, yanıqlı marçılısını eşitdikdə, xüsusiətən gözleri öz ciddi nəzərlərini qalaclanın çəkib ona baxan oğlanın gözleri ilə rastlaşanda, daha özünü ələ ala bilmədi. Bütün sıfəti əsdi və o hönkürtü ilə ağladı.

Korablyova dilləndi:

— Axı sənə dedim ki, özünə əsil vəkil tap... Nə oldu, sürgün verdilər? — deyə soruşdu.

Maslova cavab vermək istədi, amma bacarmayıb, hönküre-hönküre, qalacın içindən bir qutu papiroş çıxardı, qutunun üstündə saçları çox dik duranmış, sinəsi üçbucaq şəklində açıq görünən alyanaq bir xanım şəkli çəkilmişdi; Maslova qutunu Korablyovaya verdi. Korablyova şəkər baxıb, xüsüsən Maslovanın pulu belə pis şəxə israf etdiyinə görə heyifsilənib, bunu pislöyirmiş kimi, başını yırğaladı və bir papiroş götürüb qondıldan yandırdı, özü dərin bir qullab vurdurudan Maslovaya örtüdü. Maslova ağlaya-ağlaya, acgöz-lükə dalbadal qullab turub papiroş tüstüsünü içəri alıb buraxdı.

— Katorqa, — deyə o hiçqırıb içini çəkə-çəkə dilləndi.

Korablyova deyindi:

— Allahdan qorxuları yoxdur, məlun zalimlər, qanıçenlər... Yaziq qızı nahaqca yerə iş kəsiblər.

Bu zaman pəncərə qabağında qalmış qadınlar bərkdən qəhqəhə ilə güldürlər. Qız da güldürdü və onun ince uşaq səsi yaşılların xırılılı cir səslərinə qarışdı. Həyatdəki dustaqları, nə isə, elə bir hərəkət göstərməmişdi ki, pəncərədən baxanlara belə bərk təsir etmişdi.

— Ax, qırıq ayıgır! Bir gör neyləyir, — deyə kürən arvad deyinərək, bütün etli-canlı bədəni torpənə-torpənə, üzünü pəncərənin barmaqlığına diroyib, mənasız biədəb sözlərlə çıçırdı.

Korablyova başı ilə kürən qadına tərəf işarə edərək:

— Bir o təbil dərisinə bax, ha! Gör nə gurultu qoparıb! — deyə açıqlandı və yeno Maslovaya döndü: — Bəs nə müddətə, çox deyil ki?

— Dörd il, — Maslova dilləndi və gözlerinin yaşı elə axmağa başladı ki, bir damlaşsı papirosun üstünə düşdü.

Maslova papirosu acıqli-acıqli yumurlayıb atdı və yenisini götürdü.

Keşikçi qadın papiros çəkən deyildi də, ancaq papirosu götürüb, danişa-danişa hamarlamağa başladı:

— Görünür ki, ezişim, doğrudan da heqiqəti donuz yeyib. Kefləri istəyənə deyirəm. Amma biz ürəyimizdə tutmuşdu ki, azad eləyəcəklər. Matveyevna deyirdi buraxarlar, amma mən deyirdim ki, ezişim, yox, ürəyimə damıb ki, axırina çıxacaqlar; elə də oldu, — deyə danişidinqə, görünür öz səsini dirləməkdən xüsusi ləzzət alırdı.

Bu zaman artıq dustaqlar hamısı həyatdən keçib getdilər və pəncərədən onlarla danişan qadınlar oradan çıxılıb, onlar da Maslovaya yaxın gəldilər. İlk olaraq gizlin araq alverçisi olan qadın öz qızı ilə bərabər gəlib Maslova ilə yan-yanaya oturaraq, əlindəki corabı yeyin-yeyin toxuya-toxuya soruşdu:

— He, cəzan ağır oldu?

Korablyova dilləndi:

— Ona görə ağır oldu ki, pulu yoxdur. Pulu olsaydı, bacarıqlı bir harif tutsaydı, yəqin ki, safə çıxardırdılar. Bax o uzunsaç, yekəburun var ha, o, ay canım-gözüm, lap adamı sudan quru çıxardı.

Gəlib onların yanında oturan Xoroşavka dişlərini ağarda-ağarda dedi:

— Onu necə tutasan? O heç tüpürmək üçün də min manatdan aza razi olmaz.

Ev yandırmaq üstündə dustaqlar olan qarı da sözə qoşulub dedi:

— Görünür sənin bəxt ulduzun belə imiş. Asandır bəyəm kişinin arvadını elindən alasan, özünü də bitlərə yem eləyəson, məni də bu qoca vaxtimda elə ora salasan... — deyə o öz macərasını yüzüncü dəfə danişmağa başladı. — Gərək ya pulundan keçəsan, ya da dustaqlığa dözsən. Pulun yoxsa, dustaqxana var.

— Görünür onların hor işi belədir, — deyə araq alverçisi olan qadın, qızının saçına nəzər yetirib, corabı yanına qoydu, qızını yaxına çəkib, ayaqları arasına aldı və barmaqların cəld hərəkəti ilə saçlarının arasını axtarmağa başladı. — Deyirəl “niyə araq alveri edirsən?” Bəs uşaqları necə saxlayım? — danişa-danişa o öz alişdiyi işə davam etdi.

Araq alverçisinin bu sözləri araqı Maslovanın yadına saldı.

O, köynəyinin qolu ilə göz yaşlarını silə-silə və arabir hiçqırı-hıçqırı Korablyovaya dedi:

— Araq olsayıdı...

Korablyova dedi:

— Dərdə çara? Nə olar ki, al goldı!

### XXXII

Maslova elə qalacın içindən pul çıxarıb Korablyovaya bir kağız kupon verdi. Korablyova kuponu alıb baxdı, savadsız olsa da, hər şeyi bilən Xoroşavkaya inandı ki, bu kağız 2 man. 50 qəpik puldur və həmin saat gizlətdiyi araq şüşəsini götürmək üçün sərinkeşə dırmaşdı. Bunu görəndə, taxt qonşuları olmayan qadınlar çıxılıb, öz yerlərinə getdilər. Bu zaman Maslova ləçək və xalatının tozunu çırıp, taxta qalxdı və qalac yeməyə başladı.

— Mən sənə çay saxlamışdım, yəqin ki, soyuyub, — deyə Fedosya ləmədən dolağın bürünməs dəmir çaynik və parç götürdü.

Bu çay lap soyuq idi, özü də çaydan çox dəmir dadırı, amma Maslova parçı doldurub qalac yeyə-yeyə içdi.

— Finaşka, al, — deyə o bir parça qalac kəsib onun ağızına baxmaqdə olan oğlanı verdi.

Bu vaxt Korablyova araq şüşəsi ilə parçı ona uzatdı. Maslova Korablyova və Xoroşavkaya da töklif etdi. Bu üç dustaqlar qadın kameranın aristokratları idilər, cünki pulları vardı və hər şeylərini aralarında bölüşürdülər.

Bir neçə dəqiqədən sonra Maslova dirçelib məhkəmə barəsində yeyin-yeyin danışa-danışa, prokuror müavini və məhkəmədə ona xüsusi təsir edən hadisələri yamsılayırdı. Ona en çox təsir edən bu olmuşdu ki, hara gedirdisə, öz müşahidəsinə görə, kişilər onun dalınca düşürmüşlər. Danışındı ki, məhkəmədə hamı ona baxırımsı və bunun üçün tez-tez qəsədən dustaq otağına gelmişlər.

O gülümüşüno-gülümüşüno və guya təəccüblenirmiş kimi, başını yırğalayaya-yırğalaya danışındı:

— Ele keşikçi soldat da deyirdi ki, bunlar hamısı sənə baxmağa gəlirlər. Gəlib yalandan deyir ki, ona filan kağız lazımdır, amma gözləri ilə az qalır məni yesin. Onlar da artistlik edirdilər.

— Elədər ki var, — deyə keşikçi qadın sözə başlıdı və onun nəğ-məvari səsi və söhbəti davam etdi: — Onlar şəkərə yiğışan milçək kimidirlər. Onlara başqa iş demə, bu işə qoçaqdırlar. Onlara çörək vermə, amma...

— Ele burda da — deyə Maslova onun sözünü kəsdi, — ele burda da başıma bir iş gəldi. Məni təzəcə gətirmişdilər ki, bu vaxt vəzgaldan bir dəstə dustaq gəldi. Məni ele sixma-boğmaya saldırlar ki, heç bilmədim canımı necə qurtarmı. Sağ olsun ki, müavin onları qovdu. Biri ele yapmışdı ki, lap güclə əlindən çıxa bildim.

Xoroşavka soruşdu:

- Təhər-tövrü necə idi?
- Qaraşındı, biği da vardi.
- Yəqin ki, odur.
- O, yəni kim?
- Şeqlovdur da. Odur, ele indicə keçib getdi.

— Şeqlovu tanımırısan? Şeqlov iki dəfə katorqadan qaçıb. İndi tutubular, amma yene qaçacaq. Nəzarətçilər də ondan qorxurlar, — deyə dustaqlardan bir-birinə kağız ötürən və dustaqxanadakı bütün işlərdən xəbərdar olan Xoroşavka əlavə etdi: — Lap yəqin qaçacaq.

Korablyova dilləndi:

— Qaçacaq qaçın da, səni, məni ki özü ilə aparmayacaq, — o, Maslovaya müraciətlə soruşdu: — Bir de görün, o *ablakat*<sup>1</sup> sənə orizə barosunda bir söz demədi ki, axı indi gərək verəsən.

Maslova dedi ki, bu barədə heç nə bilmir.

Bu vaxt kürən qadın hər iki cil basmış əlini öz pırtlaşıq kürən saçlarının içində soxub, dırnaqları ilə başını qaşıya-qaşıya araq içən aristokratlara yanaşdı və sözə başladı:

— Katerina, men sənə hər şeyi deyim: lap hər seydən əvvəl yazmalısan ki, məhkəmədən razi deyilsən, sonra da prokurora xəbər vermelisən.

Korablyova yoğun səslə ona açıqlandı:

— Sənə nə var, ey? Burnuna araq qoxusu deyib. Boş-boş danışma. Sənsiz də bilirlər nə ələmək lazımdır, sənə möhtac deyillər.

— Seninlə danişan yoxdur ki, niyə donquldanırsan?

— Xətrinə araq düşüb? Onunçun yaltaqlanırsan?

Var-yoxunu həmişə hamiya paylayan Maslova dedi:

— Di yaxşı, tök ver işin!

— Ona mən elə pay verərəm ki...

— Di ver görüm! — deyə kürən qadın deyinə-deyinə Korablyovanın üstüne yerdidi. — Səndən qorxub ələmirəm.

— Dustaqxana şiltəsi.

— Hər nə desən, özüne!

— Rədd ol, zibilin biri!

— Mənə zibil deyirsən? Ay katorqa dustağı, ay qan içən? — deyə kürən qadın çığındı.

Korablyova hədəli-hədəli dilləndi:

— Rədd ol, deyirəm!

Amma kürən qadın daha da yaxınlaşındı, onda Korablyova onun açıq, kök sinəsindən itələdi. Kürən qadın sanki elə bunu gözləyirdi və gözlənilməden, cold bir hərəkətlə bir əli ilə Korablyovanı saçlayıb, o biri əli ilə sıfatına bir sillə vurmaq istəyəndə, Korablyova onun əlindən yapışdı, Maslova və Xoroşavka kürən qadının qollarını tutdular, onu ayırmaga çalışıdlar, amma kürən qadının hörük-dən yapmış əlini açmaq olmadı. O birçə anlığa saçı buraxdı, amma cold onu öz yumruğuna doladı. Korablyova isə, başı öyrə qaldığı halda bir əli ilə kürən qadının bədənini yumruqlayıb, kolunu dişləyirdi. Qadınlar dalaşanların dövrəsinə yiğışıb, onları ayırmaga çalışır, çığırışıldırlar. Hətta vərəmli qadın da onlara yanaşıb, ösküre-ösküro bir-birinə girişmiş qadılara baxırdı. Uşaqlar bir-birinə qışılıb ağlaşırırdılar. Hay-küye qadın və kişi nəzarətçilər geldilər. Dalaşanları ayırdılar və Korablyova ağarmış saçlarını açıb arasından yolumuş çəngə-çəngə saçını ayırırdı, kürən qadın isə, sarı

<sup>1</sup>Advokat - vəkil

köksündə tamam cirilmiş köynəyini əli ilə tutub, – hər ikisi çığıraçığıa izahat verib şikayətlənirdilər.

Nəzarətçi qadın deyirdi:

– Axi mon bilirom, bütün bunlar içkidəndir; sabah baş nəzarətiye deyərəm, o sizin dərsiniz verer. Axi qoxusunu duyuram. Bax, hamisini yiğisdirin, yoxsa pis olar, sizinlə götür-qoy eləməyə vaxtumiz yoxdur. Rədd olun yerlərinizə və səsinizi kasın!

Amma səs-küy xeyli vaxt kesilmədi. Qadınlar hələ bir xeyli söyüdürlər, işin necə başlandıqını və kimin təqsirkar olduğunu bir-birinə danışdırılar. Axır nəzarətçilər çıxıb getdilər və qadınlar sakitləşib, yır-yığış etməyə başladılar.

Qarı ikonanın qarşısında durub dua etməyə başladı.

– İki katorqa dustağı əlbir olublar, – deyə birdən kürən qadın taxtların o başından deyinməyə və kəlməbaşı əcaib pis-pis söyüslər yağırdırmaya başladı.

– Gözəh ha, yeno payını alarsan ha, – deyə Korablyova həmin saat cavab verib, elə onun kimi söyüslər yağırdı. Sonra hər ikisi susdu.

– Gərək məni tutmayayıdlar, sənin lap gözlərini çıxardım... – deyə kürən qadın dilləndi və elə o saat Korablixa da onun cavabını verdi.

Yenə araya bir qədər uzun sükut çökdü, yenə söyüdürlər. Fasilələr get-gedo uzandı, nəhayət tam sakitlik oldu.

Həmi yerində uzanmışdı, bəziləri xoruldaydırdı da. Amma həmişə uzun-uzun dua edən qarı hələ də ikonanın qarşısında əylib-düzəldirdi, keşiş qızı isə, nəzarətçi qadın gedən kimi, ayağa qalxıb, kaməranın içinde var-gəl etməyə başladı.

Maslova yatmadı, o katorqa dustağı olması barəsində heç fikirləşmirdi; onu artıq iki dəfə bu adla çağırmışdır; bir dəfə Boçkova, bir də ki kürən qadın onu belə çağırmışdı; o, bu fikro heç cüro öyrəşə bilmirdi. Arxasını ona çevirib uzanmış olan Korablyova ona sari çevrildi. Maslova yavaşdan dilləndi:

– Budur da, heç fikrimə, xəyalıma gəlməzdi. Başqları nələr eləyir, heç bir şey də olmur, ancaq mon heç bir şeyin üstündə gərok əzab çəkəm.

– Qom eləmə, ay qız. Sibirda da adamlar yaşayır. Son orda da birtəhər dolanarsan, – deyə Korablixa ona təsəlli verdi.

– Bilirom ki, dolanacağam, amma axı adama ağır gelir. Mon elə gözəl bir höyata öyrəşmişdim ki, görək taleyim belə olmayıyadı.

– Allahnan ki, bəhs eləmək olmaz, – deyə Korablyova, ah çəkib cavab verdi.

– Bilirom, xalacan, amma yenə çətin gelir.

Onlar susdular.

– Eşidirsənmi? O boşboğazdır ey, – deyə Korablyova Maslovanın diqqətini taxtların o başından gələn qariba səslərə cəlb etdi.

Bu səslər kürən qadının boğuq hıçqırıq səsləri idi. Kürən ona görə ağlayırdı ki, bir az əvvəl onu döymüş, söymüş və çox arzuladığı içkini verməmişdir. Bir də ona görə ağlayırdı ki, ömründə söyülməkdən, istehzadan, həqarətdən və döyülməkdən başqa bir şey görməmişdi. O, fabrik işçisi Fedka Molodyonkova olan ilk sevgisini yadına salıb, təsəlli tapmaq istədi, amma bu məhəbbəti yadına salanda, onun necə qurtardığı da yadına düşdü. Bu məhəbbət belə başa çatmışdı ki, həmin o Molodyonkov sorxoş halda zarafatca onun on incə yerinə kuporos sürtüb, sonra onun ağrının şiddetində necə qırıldığını tamaşa edə-edə, yoldaşları ilə qəhəqəhə çəkib gülmüşdü. Bunu yadına salırdıqda, öz-özüna yazılı gəldi və heç kəsin onun səsini eşitmədiyi güman edib, ürəkdən ağladı, həm də uşaq kimi, ufuldaya-ufuldaya, burnunu çəkə-çəkə və acı göz yaşlarını ada-ada ağladı.

Maslova dedi:

– Adamın ona yazılıgı gelir.

– Əlbəttə, yazılıdır, amma özünü araya soxmasın!

### XXXIII

Nexlyudov ertəsi gün yuxudan oyandıqda, ilk duyğusu bu oldu ki, ona nəsə olub və nə olduğunu hətta yadına salmazdan əvvəl artıq bildi ki, nəsə çox mühüm və yaxşı bir şey olub: "Katyusa, məhkəmə". Bəli, artıq yalançılıqdan əl çəkib, bütün həqiqəti demək lazımdır. Həm də qəribə bir təsadüf kimi, elə həmin səhər Marya Vasilyevnanan, – rəsiin arvadından çıxdan gözlediyi məktub da gəldi; bu, xüsusilə indi ona çox lazım olan bir məktub idi. Qadın ona tam azadlıq verir, qarşısındakı evlənməsində ona xoşbəxtlik arzulayırırdı.

– Evlənmək! – deyə o istehza ilə dilləndi. – İndi mən bundan nə qədər uaçağam!

İndi o hər şeyi açıb o qadının ərinə söyləmək, onun qarşısında təvbə etmək və onun hər tələbini töminə hazırlığından bildirmək

barosunda öz dünənki niyyətinə xatırladı. Amma bu gün səhər bu ona dünən olduğu kimi asan görünməmişdi. "Bir də ki, adamın heç nəden xəberi yoxdursa, onu niye bədbəxt edəsən. Əger soruşa, onda bəli, deyərəm. Amma qəsdən gedib deməyin nə mənası? Yox, bu lazımlı deyil".

Bütün həqiqəti Missiyə söyləmək də bu səhər ona çatın geldi. Yenə birdən-birə danişmağa başlamaq olmaz, - bu həqaret olar. Bir çox məişət münasibətlərində olduğu kimi, nəse, taxmini bir şeyin qalması zəruridir. Bu səhər birçə qərara geldi: daha onlara gedib-gelməyəcək, əger səbabını soruşalar, onda həqiqəti deyəcək.

Amma, bunun müqabilində Katyuşa ilə münasibətində heç bir yarımcılıqlıqlı qalmamalıdır.

O fikirlərdə: "Dustaqxanaya gedib, ona deyəcəyəm, xahiş edəcəyəm ki, məni bağılaşın. Həm də, lazım gəlsə, bəli, lazım gəlsə, onuna evlənəcəyəm".

Əxlaçı təminat üçün hər şeyi fəda etmək və onunla evlənmək fikri bu səhər onun ürəyini xüsusi riqqətə getirdi.

Çoxdandı ki, o günü belə bir enerji ilə qarşılamamışdı. Onun otağına gələn Aqrafena Petrovnaya elə həmin saat, özünün də göz-ləmədiyi bir qatılıklı dedi ki, daha bu mənzilə və onun xidmətçilərinə ehtiyacı yoxdur. Bu barədə danişilməmişdə da, ancaq məlum idi ki, böyük və bahalı bir mənzili burada evlənmək üçün saxlayır. Deməli ki, mənzili təhlil verməyin xüsusi bir mənası vardır. Aqrafena Petrovna dənməz-söyləməz onun üzünə baxdı.

- Aqrafena Petrovna, mənə göstərdiyiniz bütün qayğıkeşliyə görə sizə çox-çox təşəkkür edirəm, ancaq indi mənə belə böyük bir mənzil və bütün xidmətçilər lazımlı deyil. Əgar mənə kömək etmək isteyirsinizsə, zəhmət olmasa, sərəncam verin, bütün şəyleri hələlik anamın sağlığında olduğu kimi yiğişdirsinərlər. Nataşa gələr, özü istədiyi kimi edər (Nataşa Neklyudovun bacısı idi).

Aqrafena Petrovna başını yırğalayıb dedi:

- Bəs niye yiğiduraq? Axi lazımlı olacaq.

Neklyudov onun başını yırğalamaqla ifade etdiyi fikrə cavab olaraq dedi:

- Yox, lazım olmayıcaq, Aqrafena Petrovna, lap yəqin, lazım olmayıcaq. Zəhmət olmasa, Korneyə də deyin ki, iki aylıq məvacibini əvvəlcədən verərəm, amma o mənə lazım deyil.

Aqrafena Petrovna cavab verdi:

- Nahaq belə edirsınız, Dmitri İvanoviç. Yaxşı, xaricə getsəniz də, hər halda bina lazım olacaq.

- Elə deyil, Aqrafena Petrovna; mən xaricə getmirəm; getməli olsam, tamam başqa yera gedəcəyəm.

O birdən-birə qıpqrırmızı oldu.

Öz-özüne fikirləşdi: "Bəli, ona demək lazımdır. Gizlətmək lazım deyil. Hər şeyi hamiya danışmalıyım".

- Dünən başıma çox qəribə və mühüm bir iş gəlib. Bibim Marya İvanovnagıldeki Katyuşa yadınızdadırırmı?

- Bəs neçə, mən ona tikiş öyrədirdim.

- Hə, bax dünən möhkəmədə həmin o Katyuşaya iş kəsdi, mən də prisajını idim.

Aqrafena Petrovna:

- Ax, ilahi, yaziq qız! - deyə dilləndi. - Nə üstündə məhkəməyə düşmüdü ki?

- Qətl üstündə, həm də bütün təqsir məndədir.

- Axi sizdə nə təqsir ola bilər? Çox qəribə söz danişırsınız, - deyə Aqrafena Petrovna təccübəldi və qoca gözlərində qıgilcımlar parladı.

- Bəli, əsil səbəbkar mənəm. Bax, elə bu da bütün planları alt-üst elədi.

Aqrafena Petrovna təbəssümünü saxlayıb soruşdu:

- Axi bunun sizin işlərinizin dəyişməsinə nə dəxli var?

- O dəxli var ki, onun bu yola düşməsinin səbəbkarı mən olmamısa, gərək ona kömək üçün alımdən gələnlə edəm.

- Bu sizin xeyirxahlığınızdən ola bilər, amma sizin burda elə bir günahınız yoxdur. Hamının başına gələn işdir, ağılli-başlı fikirləşsən, bütün bunlar keçib-gedir, yaddan çıxır, hamı yaşayır, - deyə Aqrafena qəti və ciddi bir ifadə ilə cavab verdi. - Siz də bunu nahaq yerə öz öhdənizə götürməyin. Mən elə əvvəl də eçitmişdim ki, o yolunu azıb, bunun təqsiri kimdə ola bilər?

- Təqsir məndədir. Buna görə də işi düzəltmək istəyirəm.

- Yox, bunu düzəltmək daha çatın işdir.

- Bu mənim öz işimdir. Əger siz özünüzü düşünürsünüzsə, ona anamın arzu etdiyi...

- Mən özümü düşünmürom. Rəhmətlik mənə o qədər yaxşılıq edib ki, heç bir təmənnam yoxdur. Məni Lizanka çağırır (bu qadın onun ardə olan bacısı qızı idi), sizə lazım olmasam, onun yanına

gedərəm. Amma siz nəhaq yerə bunu üreyinize salırsınız, — hamının başına gələn işdir də.

— Yox, mən bu fikirdə deyiləm. Amma sizdən xahiş edirəm, mənzili tohvıl verməkdə və şeyləri yüksəldirməqdə mənə kömək edin. Bir də məndən inciməyin. Bütün işlərinizə görə mən sizə çox-çox minnətdəram.

Qəribə işdir: Nexlyudov özünün pis adam olduğunu başa düşüb, özündən zəhləsi getdiyi vaxtdan bəri, başqları ona xoş görünürdü və Aqrafena Petrovnaya da, Korneye də məhribənləq və hörmət yurdu. O, Korneynin qarşısında günahını etiraf etmək isteyirdi, amma Korneyn elə bir təsirli-hörmətkar görkəmi vardi ki, buna căret etmadı.

Həmin küçələrlə, həmin faytonda məhkəməyə gedən yolda Nexlyudov bu gün özünü tamamilə başqa bir adam kimi hiss etdiyinə tövəcüblənirdi.

Missi ilə evlənmək məsələsi, hələ dünənə qədər ona çox yaxın göründüyü halda, bu gün tamamılıq qeyri-mümkün görünürdü.

Dünən o öz vəziyyətini belə təsəvvür edirdi ki, Missi ona əra getsə idi, şübhəsiz xoşbəxt olacaqdı; bu gün isə, əksinə, o özünü nəinki onunla evlenməyə, hətta ona yaxınlıq etməyə layiq bilmirdi. "Əgər o mənim kim olduğumu bilsəydi, məni əslə qəbul etməzdi. Mən isə onun həmin conabə naz ələməsinə hələ ona sərki də edirdim. Yox, yox, o hətta indi mənə əra getməyə razı olsa da, məgər man o birinin burada dustaqlanadə oldığını və sabah — o biri gün yatabla katorqaya sürgünə gedəcəyini bili-bili xoşbəxt nədir, heç sakit ola bilərdimmi? O mənim məhvine sebəb olduğum o qadın katorqaya getdiyi halda mən burada təbriklər qəbul edib öz gənc arvadımla qonaqlıqlara gedə bilərdimmi? Ya da arvadı ilə birlikdə belə eybəcərcəsinə xayanət etdiyim həmin o şəhər başçısı ilə iclaslarda, məktəblərin yerli müfettişliyinin və i.a. qorarlarının lehine və əlcəyhinə verilən səsləri sayıb, sonra da arvadı ilə görüşə gedə biləremmi, — (alçaqlığa bir bax!) ya da yəqin ki, heç bir zaman çəkilib tamamlanmayacaq olan şəkil üzərində işi davam etdirə biləremmi? Əslə yox! Çünkü mənə indi belə boş-boş şeylərlə maşğul olmaq yaramaz, indi mən bunların heç birini edə bilmərəm" — Nexlyudov duyduğu daxili dəyişiklikdən fasilosız sevinə-sevinə, öz-özüne belə deyirdi.

O belə düşünürdü: "İndi hər şeydən əvvəl vəkili görməli və onun qərarını bilməliyəm, sonra isə... sonra onu, o dünənki dustaqları qadın görməli və hər şeyi ona danışmalyam".

O, Katyuşanı görəcəyini, ona hər şeyi danışacağı, onun qarşısında öz günahını boynuna alacağını, onun üçün nələr edə biləcəyini, öz günahını yumaq üçün onunla evlənə biləcəyini yalnız təsəvvürünə gotirdikdə, bütün varlığını xüsusi coşqun bir xoş duyuğu bürüdü və gözləri yaşırdı.

#### XXXIV

Məhkəməyə çatdıqda, Nexlyudov hələ dohlizdə dünənki məhkəmə pristavına rast golib, ondan dünən məhkəmədə işlərinə baxılıb, məhkəmə olunmuş dustaqların harada saxlandıqlarını və onlarla görüşmək üçün kimdən icazə almaq lazımlıydı. Məhkəmə pristavı izah etdi ki, dustaqlar müxtəlif yerlərdə saxlanılırlar və hökm son şəkildə elan edilənə qədər görüşməyə icazə prokurordan asılıdır. "Mən sizə deyərəm və özüm iclasdan sonra sizi onun yanına ötürürəm. Prokuror hələ ki, heç burda deyil. İclasdan sonra, indi isə, buyurun məhkəməyə. Bu saat başlanır!"

Nexlyudov bu gün ona daha miskin görünən pristava, məhribənlığına görə təşəkkür edib, prisajınlar otağına getdi.

O həmin otağa yaxınlaşsa, prisajınlar artıq iclas salonuna getmək üçün otaqdan çıxırlılar. Tacir yeno də şən idi, yeno də dünənki kimi qəlyanaltı edib içmişdi; o, Nexlyudovu köhnə bir dost kimi qarşılıdı. Pyotr Gerasimoviç do öz açıq-saçıqlığı və qəhqəhələri ilə Nexlyudova heç bir xoşagalmaz təsir etmədi.

Nexlyudov özünün dünənki müitähim qadınla münasibətini bütün prisajınlara açıb danışmaq istəyirdi. O fikirləşirdi: "Gərok elə dünən məhkəmə zamanı ayağa qalxıb, öz günahımı hamının qarşısında olduğu kimi elan edə idim". Amma o prisajınlarla birlikdə salona girdikdə və dünənki morasim başlandıqda: yeno də "məhkəmə golir", yeno də üç nəfər zər yaxalıqli hakim həmin dik yerdə, yeno də sükut, prisajınların uca söykonocaklı stullara oturmaları, jandarmalar, portret, keşis... — bütün bunları gördükdə, o hiss etdi ki, bunu etmək lazımdı, ancak bu dəbdəbəni o dünən də poza bilməyəcəkdi.

Məhkəməyə hazırlıq işləri də elə dünənki kimi idi (birçə prisajnlara and içdirmək və sədrin onlara nitq söyleməsi istisna edilmişdi).

Bu gün qifili sindırmaqla oğurluq işinə baxılırdı. İki nəfər siyirməqilinc jandarmin qoruduğu müttəhim, ariq, dar ciyinli, eynində boz xalat, qansız sıfəti də bomboz görünən iyirmi yaşılarında bir oğlan idi. O, müttəhimlər skamyasında tek oturub, içəri girenlərə altdan yuxarı baxırdı. Bu oğlan onda təqsirləndirildi ki, yoldaşı ilə birlidə anbarın qifilini sindirib, oradan 3 manat 67 qopik qiymətində üç köhnə ayaqaltı oğurlayıb. İttihannamedən məlum olurdu ki, qorodovoy oğları, ciyinində ayaqaltıları aparan yoldaşı ilə birlidə tutubmuş. Oğlan və yoldaşı elə hemin saat boyunlarına alıblar, hər ikisi də dustaqxanaya salınıb. Oğlanın yoldaşı cilingər hebsxanada ölüb, budur, oğlan tek mühakimə olunur. Köhnə ayaqaltılar – dəlil eşyası stolunun üstündə idi.

İş elə cynən dünənki kimi bütün isbat dom-dəsgahi: – dəlillər, şahidler, onlara and içdirmə, istintaq, ekspertlər və qarışqli suallar vasitəsilə aparılırdı. Qorodovoy – şahid sədrin, prokurorun, müdafiəçinin suallarına cansız, qupquq cavablar verirdi: "Elədir ki var", "bile bilmərəm", yenə də "elədir ki var"... ancaq onun soldat qanızlılığı və maşınsağı ifadelerinə baxmayaraq, görürdü ki, oğlana rəhmi gəlir və onu tutmağından istəməyə-istəməyə danışır.

O biri şahid, zərərdidə qoca, ev sahibi və ayaqaltıların yiyəsi, görünürlütiyi bir adamdı; ondan soruştonda ki, öz ayaqaltılarını tanıyor, ya yox, – çox həvəssiz olaraq, onların özünükü olduğunu təsdiq etdi; prokuror müavini ondan hemin ayaqaltıları nəyə işlətmək niyyətində olduğunu, onların ona çoxmu lazım olduğunu soruşduqda, o qəzəblənib çıçırdı: "Əşsi, o ayaqaltılar yerli-dibli yoxa çıxayıb, hemin o ayaqaltılar mənənən heç əsla lazım deyil. Bilsəydim ki, onların üstündə bu qədər həngamə çıxacaq, nəinki heç axtarmazdım, üstlik bir qızıl onluq da, lap elə ikisini de verərdim ki, məni bu sorğu-suala çəkməyə idilər. Elə faytona 5 manata can xərcim çıxıb. Axi özüm də xəsteyəm. Həm qasığım yırtıqdır, həm də yel azarım var".

Şahidlər belə danışdırılar, müttəhim özü isə, hamısını boynuna aldı və tutulmuş bir vəhşi heyvan kimi, mənasız nəzərlərlə yan-yorasına baxa-baxa, titrək səsle hamısını olduğu kimi danışdı.

Məsələ aydın idi, amma prokuror müavini elə dünən də olduğu kimi, ciyinlərini qaldırı-qaldırı, guya hiyəlegər cinayetkarın işinin üstünü açan ince, mənalı suallar verirdi.

O öz nitqində sübut edirdi ki, oğurluq yaşayış binasında qifili sindırmaqla edilib, buna görə də oğlana ən ağır ceza verilməlidir.

Məhkəmənin toyin etdiyi müdafiəçi isə isbat edirdi ki, oğurluq yaşayış binasında edilməyib, buna görə, cinayəti inkar etmək olmasa da, hər halda, cani cəmiyyət üçün prokuror müavininin iddia etdiyi qədər də təhlükəli deyil.

Sədər də dünən olduğu kimi, özünü qərəzsiz və ədalətli bir adam kimi göstərməyə çalışaraq, prisajnların çıxan bildikləri məlum həqiqətləri uzun-uzadı izah və təlqin edirdi. Dünən də olduğu kimi fasileyə də çıxdılar, papiroş da çökdilər; yenə də məhkəmə pristivi: "Məhkəmə gelir" – deyib çıçırdı, yenə də cinayətkarı hədəleyən iki siyirməqilinc jandarm, yatmamağa cəhd edərək oturmuşdular.

İşdən məlum olurdu ki, bu oğlunu atası uşaqlıqdan tütin fabrikina şagirdliyə qoyubmuş, uşaq orada beş il yaşayıb. Bu il sahibkarın fəhlələrlə narazılılığı olandan sonra ağası oğlunu işdən çıxarıb, işsiz qalan oğlan şəhərdə veyllənməyə başlayıb, var-yoxunu içkiyə xərcləyib. Meyxanada o özü kimi, ondan da əvvəl işdən çıxarılmış və bark içən bir cilingərlə rastlaşır və onlar, ikisi birlidə, gecə, sərşəx halda qifili sindirib əllərinə ilk rast gələn şeyləri götürürərlər. Onları dustaqxanaya salırlar, cilingər orada məhkəmə gözəldiyi müddətdə ölüb. Oğlanı isə, budur, indi cəmiyyət ondan qorumaq üçün, təhlükeli bir məxlüq kimi mühakimə edirdilər.

Nexlyudov qarşısında danışılanları dinlədikcə, öz-özünə düşündürdü: "Bəli, elə bu də dünənki cani qadın kimi təhlükəli bir məxlüqdür. Onlar təhlükəlidir, bəs biz təhlükəli deyilim?.. Men exlaqsız, adam aldadın ola-ola, elə biz hamımız, mənim necə bir adam olduğumu bili-bili, həqarətlə baxmayıb, eksinə, mənə hörmət edənələr qorxulu deyilik ki?"

Axi aşkar göründürdü ki, bu oğlan heç də təhlükəli bir cinayətkar deyil, on adı bir öğrencidir, – bunu hamı görürdü, – bu adam yalnız ona görə indiki vəziyyətə düşüb ki, belə adamların törənməsinə bais olan şərait içinde qalıb. Buna görə də, aydın görünür ki, belə oğlanların olmaması üçün, belə bədbəxtlərin törənməsinə bais olan

səbəbləri yox etməyə çalışımaq lazımdır. Nexlyudov oğlanın qorxmuş, xəstə sifətinə baxa-baxa düşünürdü, — onu ehtiyaca görə hələ konddən şəhərə getirəndə, bir adam ona rəhm etsəydi; və ya hətta o şəhərdə olduqda və fabrikdə on iki saat işlədikdən sonra, yaşlı yoldaşları onu özləri çəkib meyxanaya apardıqda, desə idi ki: "Getmə, Vanya, yaxşı deyil" — oğlan da getmezdi, yoldan azmazdı və heç bir pis iş görməzdi.

Amma oğlan öz şagirdlik illərində, şəhərdə yaşadığı zaman, bit basmamaq üçün saçını narin vurdurub, vəhşi bir heyvan balası kimi qaça-qaça bazarlıq etməyə getdiyi vaxtlar, bütün bu müddət ona rəhmi gələn birçə nəfər belə adam tapılmadı; eksinə, şəhərdə yaşadığı müddədə ustalarından və yoldaşlarından eşitdiyi sözlər bu oldu: qoçaq o adamdır ki, aldatmaçı, möhkəm içməyi, söyüş söyməyi, adam döyməyi, oxlaqsızlıq etməyi bacarsın.

İndi isə o, xoste, ağır işdən yorğun-argın, sərxaşlıqlandan, oxlaqsızlıqladan ağlinı-huşunu itirmiş bir halda, şəhərdə veyllənə-veyllənə, sərsəmliyindən bir anbara girib, heç kimə lazımlı olmayan ayaq-altıları götürdükdə, biz nəinki oğlanı bu vəziyyətə salan şərtləri yox etmək qayğısına qalmışır, eksinə, işi yoluna qoymaq üçün bu oğlanı edam etmək istəyirik!

Dəhşətdir!

Nexlyudov bunları fikirləşdikcə, artıq qabağında danışılanları heç dinləmirdi. Özü də öz təsəvvüründə canlanan mənzərədən heyrətə düşürdü. O təccübənləndi, necə olub ki, bütün bunları görməyib, bəs başqları da bunu niyə görə bilmirlər.

### XXXV

Birinci fasılə elan edilən kimi, Nexlyudov ayaga qalxıb dəhlizə çıxdı və qərara aldı ki, daha möhkəməyə qayıtmamasın. Qoy ona nə edirlər etsinlər, amma daha bu komedyada iştirak edə bilməz.

Nexlyudov prokurorun kabinetinin yerini öyrənib, onun yanına gəldi. Kuryer prokurorun indi məşğul olduğunu bildirib, onu içəri buraxmaq istəmədi. Ancaq Nexlyudov ona qulaq asmayıb, qapıdan girdi və onu qarşılayan məmura müraciətlə, xahiş etdi prokurora ərz eləsin ki, o prisajnjıdır və çox mühüm bir iş üçün onu görmək istəyir. Knyaz ləqəbi və yaxşı geyimi Nexlyudova kömək etdi. Məmər prokurorla xəber verdi və onu içəri buraxdırılar. Prokuror, görünür

Nexlyudovun qəbul edilməsini təkidlə tələb etməsindən narahat qalıb, onu ayaq üstdə qəbul etdi.

Prokuror ciddi bir ifadə ilə soruşdu:

— Na buyurursunuz?

— Men prisajnjiam, familiyam Nexlyudovdur, mənə müttəhim Maslovani görmək vacibdir, — deyə Nexlyudov tələsik və qəti bir ifadə ilə dillənib, qızara-qızara hiss edirdi ki, həyatına qəti təsiri olacaq bir hərəkət edir.

Prokuror ortaboy, qaraşın, ağaran saçları qısa, iri alt çənəsində sıx saqqalı virulmuş bir adam idi.

— Maslovanımı? Bəs necə, tanıyıram, zəhərləməkdə ittihəm edilir, — deyə prokuror sakit-sakit sözə başladı. — Onu görmək sizin nəyinize lazımdır? — soruşaraq, sonra sözünü bir az yumşaltmaq istəyirmiş kimi, olavaş etdi: — Bunun sizə nə üçün lazım olduğunu bilmədən, icazə verə bilərəm.

Nexlyudov qıpırırmızı olub, cavab verdi:

— Bu mənim üçün çox mühüm bir işə görə lazımdır.

— Bəs belə-ə, — deyə prokuror gözlərini qaldırıb Nexlyudovu diqqətlə nəzərdən keçirdi. — Onun işinə baxılıb, yoxsa hələ yox?

— O dünən mühakimə olunub və tamamilə sohv olaraq, dörd il katorqaya məhkum edilib. O müqəssir deyil.

— Bəs belə-ə, — deyə prokuror Maslovanın müqəssir olmadığı barəsində Nexlyudovun dediklərinə əsla fikir verməyib davam etdi.

— O əgər yalnız dünən məhkum edilibsə, hökm qəti şəkildə elan edilən qədər ilkin dəstəq evində qalmalıdır. Məsləhət görürom, elə ora müraciət edəsəniz.

Nexlyudov qəti dəqiqənin yaxınlaşdığını duyub, alt çənəsi əsərə dedi:

— Axı mən onu mümkün qədər tez görmək istəyirəm.

Prokuror bir qədər narahat halda qaşlarını qaldırıb soruşdu:

— Bu size nə üçün lazımdır?

Nexlyudov titrək bir səsle:

— Onun üçün ki, o müqəssir deyil və katorqaya məhkum edilib, — dedi, eyni zamanda özü də hiss etdi ki, lazımlı olan sözləri demir.

— Axı nə sayaq? — deyə prokuror soruşdu.

— Ona görə ki, onu mən aldatmışam və indi düdüyü vəziyyətə salmışam. Əgər o mənim onu saldığım vəziyyətə olmasaydı, boy-nuna belə təqsir də qoyulmazdı.

— Amma yenə bunun görüş ilə nə kimi bir əlaqəsi olduğunu görmürəm.

— Əlaqə budur ki, mən də onun ardınca getmek və... onunla evlənmək istəyirəm, — deyə Nexlyudov çatınlıkla cavab verdi və hemiše bu barədə danışanda olduğu kimi, gözleri yaşırdı.

— Eləmi? Bəs belə!.. — deyə prokuror davam etdi. — Bu doğrudan da çox müstəsna bir haldır. Siz gərek ki, Krasnopyorsk zemstvosunun qələməsiiniz? — deyə prokuror indi belə qəribə qarara gələn həmin bəy Nexlyudov barəsində eşitdiklərini yadına salıbmış kimi soruşdu.

— Bağışlayın, elə bilərim ki, bunun mənim xahişimlə bir əlaqəsi yoxdur, — deyə Nexlyudov qəzəblə cavab verdi.

Prokuror azacıq gülümsünüb, əsلا tutulmadan dedi:

— Əlbətta yox. Amma sizin arzunuz o qədər qeyri-adidir və adı qaydalardan o qədər kənara...

— Nəcə oldu, mən icazə ala biləremmi?

— İcazəmi? Bəli, bu saat sizə buraxılış vərəqəsi verərəm. Zəhmət çəkin oturun.

Nexlyudov ayaq üstdə dayandı.

Prokuror buraxılış vərəqəsini yazıb, maraqla ona baxa-baxa verdi.

Nexlyudov dedi:

— Bunu da bildirməliydim ki, sessiyada daha iştirak edə bilməyacəyəm.

— Bildiyiniz kimi, məhkəməyə üzürlü səbəb təqdim etmək lazımdır.

— Səbəbi odur ki, mən hər bir məhkəməni yalnız faydasız deyil, həm də eblaşlıq hesab edirəm.

— Bəs belə, — deyə prokuror elə həmin azacıq təbəssümüla baxa-baxa, göstərmək istəyirdi ki, belə sözlər ona tanışdır və ona məlum olan qəribə bir zümrənin sözleridir. — Bəs belə, amma yəqin siz başa düşürsünüz ki, mən bir məhkəmə prokuroru kimi, sizinlə razılaşa biləram. Buna görə də sizə məsləhət görürom, bunu məhkəmədə bəyan edəsiniz, onda məhkəmə sizin bəyanınızı həll edər, onu üzürlü və ya üzürsüz hesab edər və üzürsüz bilsə, sizi cərimə edər. Məhkəməyə müraciət edin.

— Mən məlumat verdim və daha heç yərə gedən deyiləm, — deyə Nexlyudov qəzəblə deyindidi.

Prokuror, yəqin ki, bu qəribə adamdan yaxasını təzliklə qurtarmaq arzusu ilə baş eyib dedi:

— Hörmətlə.

Nexlyudov çıxan kimi prokuror kabinetinə girən məhkəmə üzvü soruşdu:

— Bu, yanınızda olan adam kimdir?

— Nexlyudov, yadmızdadırımlı, hələ Krasnopyorsk qəzasında da cürbəcür qəribə bəyanat verərdi. Təsəvvür edin ki, o prisajmındır, mütəhəimlərin arasında bir qadınmı, qızımı varmış, katorqaya məhkum edilib, deyir ki, həmin qızı oaldadıbmış, indi isə, onunla evləmek istəyir.

— Əşşə, ola bilməz!

— Mənə özü belə dedi... Özü də qəribə bir halda coşub...

— İndiki cavanlarda nəsə bir qeyri-normallıq var.

— O ki çox da cavan deyil.

— Of, ay aman! Dad sizin bu məşhur İvaşenkovun əlindən. Adamı acıdan öldürər: ay danışır, ay danışır ha, ucu-bucağı yox...

### XXXVI

Nexlyudov prokurorun yanından çıxıb, düz ilkin dustaq evinə getdi. Ancaq belə məlum oldu ki, orada heç bir Maslova-zad yoxdur və nəzarətçi Nexlyudova məlumat verdi ki, o gərek köhnə köçürmələr dustaqxanasında olsun. Nexlyudov ora getdi.

Doğrudan da Yekaterina Maslova orada idi.

İlkin dustaqlıq evi ile köçürmə qəşri arasında məsafə çox uzaq idi və Nexlyudov qəsrə ancaq axşamçağı galib çıxdı. O nəhəng, tutqun görünüşlü qapısına yaxınlaşmaq istədi, amma növbətçi onu buraxmayıb, yalnız zəngi vurdu. Zöngin sesinə nəzarətçi gəldi. Nexlyudov buraxılış vərəqəsini göstərdi, amma nəzarətçi dedi ki, baş nezarətçidən icazəsiz buraxa bilmez. Nexlyudov baş nezarətçinin yanına getdi. O həle pillələri çıxanda, qapıların ardından fortepiyano daçılınan mürəkkəb coşqun bir hava eşitdi. Bir sözü sariqli, qəzəbli bir ev qulluqçusu ona qapını açanda, bu səslər sənki otaqdan bayırı fışqırıb, onun qulaqlarını batırıdı. Bu, Listin, çox çalındığından, zəhlətökən bir rapsodiyası idi ki, yalnız müoyyən bir yerə qədər yaxşı çalınırıdı. Həmin bu yerə çatdıqda, həmin şey yena təkrar

edilirdi. Nexlyudov gözü sarıqlı qulluqçudan baş nəzarətçinin evdə olub-olmadığını soruşturdu.

Qulluqçu dedi ki, yoxdur.

- Tezmi gələr?

Rapsodiya yenə kəsildi, yenə də həmin sehrli yerə qədər partılıtigurulu ilə tekrar olundu.

- Gedim soruşum.

Bəle deyib qulluqçu getdi.

Rapsodiya yenidən qızışmışdı ki, birdən həmin sehrli yerə çatmamış kəsildi və bir səs eşidildi:

- Ona de ki, yoxdur və bu gün olmayıacaq. Qonaq gedib, niyə yaxamızdan ol çekmirlər! - Qapının ardından gələn bu səs qadın səsi idi; sonra yenə rapsodiya çalındı, amma yenə kəsildi və yeri dəyişdirilən stul səsi geldi. Görünür ki, qəzəblənmiş pianoçu qız vaxtsız gələn qarayaxa xahişçini özü danlamış istəyirdi.

Saçları qabarlıq, tohor-tövüsüz, üzü solğun, yorğun gözlərinin altı göyərmış bir qız çıxıb açıqlı-acıqlı dedi:

- Atacanım evdə yoxdur, - ancaq qarşısında yaxşı palto geyimli bir gənc gördükde yumşalıb, olavaş etdi: - Buyurun içəri... Sizə nə lazımdır?

- Dustaqxanada bir dustağı görməliyəm.

- Yəqin siyasi dustaqdır?

- Yox, siyasi deyil. Mənim prokurordan icazənaməm var.

- Bunu mən bilmərəm, atam yoxdur. Buyurun, içəri gelin də, - deyə qız onu kiçik giriş otağından içəri çağırıldı. - İstəyirsiniz onun müaviniñə müraciət edin, o indi kontordadır, bir onunla danışın. Sizin familiyanız nədir?

- Təşəkkür edirəm, - deyə Nexlyudov suala cavab verməyib çıxdı.

Hələ Nexlyudov ardınca qapı bağlanmamış, yenə no çalındıqları yerə, no də bunları çalıb öyrənen o zavallı qızın üzüne yaraşmayan həmin gur, şən səslər ucaldı. Heytədə Nexlyudov şış blişleri boyanmış bir zabitə rast gəlib, baş nəzarətçinin müavinini ondan soruşturdu. O özü elə müavin imiş. O, icazənaməni alıb gözdən keçirdi və dedi ki, ilkin dustaq evinə verilmiş icazənamə ilə bura buraxmağa cürət edo bilmir. Həm də ki, daha gedcir. Sabah buyurun.

- Sabah saat onda hamiya görüşməyə icazə verilir, gölərsiniz, baş nəzarətçi özü də evdə olar. Onda ya ümumiñi yerdə görüşorsınız, ya da baş nəzarətçi icazə verso, elə kontorda da olar.

Nexlyudov, beləliklə, bu gün görüşə bilməyib evə qayıtdı. Onunla görüşmək fikrindən həyacanlanmış olan Nexlyudov küçələrlə gedə-gedə artıq məhkəməni yox, prokuror və nəzarətçilərlə səhbətlərini xatırlayırdı. Onunla görüşməyə çalışması, öz niyyətini prokurora söyleməsi, onu görəmk üçün iki dustaqxanaya getməsi onu elə həyacanlaşdırılmışdı ki, xeyli müddət özünə gələ bilmədi. Eve gələn kimi, o saat çoxdan el dəymədiyi gündəliyini götürüb bəzi yerlərini oxudu və bu sözləri yazdı: "İki ildir ki, gündəlik yazmiram və güman edirdim ki, bir də bu uşaqlıq əyləncəsi ilə məşğul olmayacağımda. Amma bu uşaqlıq əyləncəsi deyil, öz-özünlə, hər bir insanın daxilində yaşayan öz həqiqi, ilahi mənliyi ilə səhbət deməkdir. Bütün bu müddətdə bu mənliyim yatmışdı və mən heç kimlə səhbət edə bilmirdim. Onu aprelin iyirmi sekizkizində, pris-yajın olduğum məhkəmədə baş vermiş qeyri-adi bir hadisə yuxudan oyadtı. Mən müttəhidlər skamyasında onu - aldatmış olduğum Katyuşanı dustaq xalatında gördüm. Qəribə bir anlaşılmazlıq və mənim səhvim nəticəsində onu katorqaya möhkum etdilər. Bu saat prokurorun yanında və dustaqxanada idim. Məni onun yanına buraxmadılar, ancaq bu qərara galmişəm ki, onu görəmək, qarşısında tövbə etmək, lap evlənməklə də olsa, günahımı yumaq üçün olımdən gələni edəcəyəm. İlahi, özün mənə kömək elə! Özümü çox yaxşı hiss edirəm, ürəyim şaddır".

## XXXVII

Maslova bu gecə xeyli müddət yata bilməyib, gözləri açıq uzanıb, o baş-bu başa var-gel edən keşş qızının kölgə saldığı qapıya baxa-baxa fikirleşirdi.

Fikirleşirdi ki, on olursa olsun, Saxalindəki katorqaya möhkum dustaşa orə getməyəcək, bir başqa cür, rəislərdən biri, dəftərxana işçisi, heç olmasa nəzarətçi, lap elə nəzarətçinin köməkçisi ilə də olsa düzəlşəcək. Onlar hamisi bu işin düşkünidür. "Allah eləsin ariqlamayım. Yoxsa evim yixılar". O möhkəmədə müdafioğının də, sədrin də, rastına çıxan və qəsdən yanından öten kişilərin də ona necə baxdıqlarını yadına saldı. Dustaqxanada yanına gələn Bertanın sözlərini xatırladı, deyirdi ki, Maslova Kitayevanın ümumxanasında olanda, sevdiyi toləbə onlara golib Katyuşanı soruşturub və çox heyif-silənibmiş. Küron qadınla vuruşmasını yadına salıb, ona rohmi goldı;

ona artıq bir qalac göndərən çörəkçi yadına düdü. O çok adamı yadına saldı, birçə Nexlyudovu xatırlamadı. Öz uşağılığını ve gənciliyini, xüsusilə Nexlyudova olan eşqini heç vaxt yadına salmirdi. Bu ona çox ağır gəlirdi. Bu xatirələr hardasa, qəlbini dərinliklərində yatıb qalmışdı. Nexlyudovu heç vaxt hətta yuxuda da görmürdü. Bu gün məhkəmədə də o Nexlyudovu tanımamışdı, — yalnız ona görə yox ki, onu sonuncu dəfə görəndə o, hərbi, saqqalı qırılxılış, bildiriş xirdəcə, saçları qısa da olsa six və qıvrımlı idi, indi se köhnəsayaq saqqallı bir adam idi, — daha çox ona görə tanımamışdı ki, heç vaxt onun barəsində fikirləşməmişdi. Onuna keçmiş barəsindəki xatirələri o Nexlyudov ordudan qaydırıb daha biblərigilə gəlmədiyi həmin o dəhsəti geconin zülməti içinde dəfn etmişdi.

O gecəyə qədər Katyuşa hələ də onun geleceyinə ümidi bəsləyib dərinliyində gəzdirdi uşaq üçün nəinki dərd çəkmir, hətta onun öz daxilindəki bəzən yumşaq, bəzən keşkin hərəkətlərdən heyratla riqqata gəlirdi. Amma həmin gecədən sonra hər şey başqlaşdı. Və gələcək uşaq ancaq ağır bir əngəl oldu.

Bibisi Nexlyudovu gözləyir, gəlməyini xahiş edirdi, amma o telegram vururdu ki, gələ bilməz, çünki vaxtında Peterburqda olmalıdır. Katyuşa bundan xəbər tutduqda qorara aldı ki, onu görmək üçün stansiyaya getsin. Qatar gecə saat ikidə oradan keçirdi. Katyuşa xanımları yatrıdib, aşpaz qadının qızı Maşkanı özü ilə getməyə razı salıb köhnə çəkmələrini geyib, başına yaylıq bağlayıb qaçaraq stansiyaya getdi.

Qaralıq, yaşlılı, küləklə bir payız gecəsi idi. Yağış gah iri, iliq damcılarla şıdrıqı yağır, gah kəsirdi. Çöldə adamin ayağı altında yol-iz görünmür, meşə isə sobanın içi kimi zil qaralıq idi və Katyuşa, yola yaxşı boladı idisə də, meşədə azib, gedib kiçik bir stansiyaya çıxmışdı ki, burada qatar üçcə dəqiqə dururdı, həm də o stansiyaya gözlediyi kimi vaxtında yox, ancaq ikinci zəngdən sonra çatmışdı. Katyuşa platformaya yürüüb, elə həmin saat birinci dərcəlili vaqonun pəncərəsindən onu gördü. Bu vaqonun içindəki işıq xüsusilə parlaq idi. Məxmər kresləlarda iki zabit üz-üzə oturub kart oynayırdılar. Pəncərənin qabağında kiçik mizin üstündə məmləti arıyıb axmış iki yoğun şam yanındı. O, əynində dar reytuz və ağ köynək, kreslonun dirsək yerində oturub, arxasına dirsəklenərək, nəyə isə güllürdü. Katyuşa onu tanıyan kimi, donmuş eli ilə şüşəni döyüd. Amma elə bu vaxt üçüncü zəng çalındı və qatar ağır-ağır,

evvel geri tərpendi, sonra da vaqonlar bir-birinin ardınca taqqıldaya-taqqıldaya irəli hərəkət etdilər. Oynayanlardan biri, əlində kart, ayağa qalxıb pəncərədən baxmağa başladı. Katyuşa pəncərəyə bir də vurub, üzünü şüşə yapışdırıldı. Elə bu vaxt onun qarşısında durduğu vaqon da tərpenib getdi. Katyuşa pəncərəyə baxa-baxa, vaqonun yanınca getməyə başladı. Zabit pəncərəni açmaq istədi, amma heç cür aça bilmədi. Nexlyudov ayağa qalxıb, zabitini kənara itəleyərək, pəncərəni aşağı endirməyə başladı. Qatar sürətini artırıb, belə ki Katyuşa addımlarını yeyinləşdirməli oldu. Qatar sürətini daha da artırıb və pəncərə açıldı. Elə bu vaxt konduktor onu itəleyib, özü vaqona atıldı. Katyuşa gerida qaldı, amma yena də platformanın yaş taxtlarının üstü ilə yürüyürdü; sonra platforma da qurtardı və Katyuşa yixılmaqdan özünü güclə saxlayıb, pillelərlə qaça-qaça yera endi. O hələ də yürüyürdü, amma birinci sınıf vaqon artıq irəlidə, uzaqda idi. Onun yanından evvel sürətlə ikinci sınıf vaqonları, sonra daha sürətlə üçüncü sınıf vaqonları keçdi, ancaq o hələ də yürüyürdü. Arxasında fənərlər olan axırıcı vaqon da ötəndə o artıq suvuranı da keçmiş, tamam açığa çıxmışdı və külək var gücü ilə ona şığıyb yaylığını başından qoparıb, yeyin-yeyin qaçan ayaqlarını bir tərofdañ palтарının etəyinə bürüyürdü. Külək yaylığı onun başından qoparıb apardı, amma o hələ də qaçırdı.

Qızçıqaz arxadan ona güclə çata-çataçıçırdı:  
— Xalacan, Mixaylovna, yaylığı külək apardı!

Katyusa durdu və başını geri qanırb, qızın əllerindən yapışaraq hönkürtü ilə ağlamağa başladı vəçıçırdı:

— Getdi!..

Katyusa öz-özüne fikirləşdi: "O, işqli vaqonda, məxmər kresloda oturub şənlənir, içir, amma mən, budur, burada palçığın içində, qaralıqdə, yağışın altında, küləyin qabağında durub ağlayıram". O, yerə oturub elə bərkədən hönkürdü ki, qızçıqaz qorxub, onun islanmış palṭarını qucaqladı.

— Xalacan, gedək evə.

Katyusa bu zaman qızı cavab vermodən fikirləşdi: "İndi bir qatar keçəndə, özümü onun altına ataram, qurtarıb gedər".

O qorara aldı ki, belə do etsin. Amma həmişə həyəcandan sonra ilk sakit dəqiqəde olduğu kimi, o uşaq, Katyuşanın bətinində olan uşaq, onun uşağı birdən törpədi, çirpində və aramlı gərəoşdi, sonra nəsə, ince, zərif və iti bir şeylə içəridən vurdu. Və birdən-birə

bircə dəqiqə bundan qabaq ona yaşamağı imkansız kimi göstərən əzabverici fikirlər, Nexlyudova qarşı bütün kini-qəzəbi, öz həyatı bahasına da olsa, ondan intiqam almaq arzusu, – bütün bunlar hamisi birdən-birə yox olub getdi. O sakitleşib ayağa qalxdı, özünü düzəldti, yaylığı başına bağlayıb eva getdi.

Öldən düşmüş, işlanmış, palçıq içinde evə qayıdış geldi və bu gündən sonra həmin o mənəvi dönüş başlandı ki, nəticədə onu indiki vəziyyətə saldı. Bu dehşətli gecədən sonra o, Allaha və xeyrə inamını itirdi. Əvvəller o özü də Allaha inanırdı, insanların da Allaha inandıqlarına inanırdı, amma bu gecədən sonra başa düşdü ki, buna heç kos inanır və Allah barəsində, onun qanunu barəsində ne deyirlərə, – hamisi yalan və haqsızlıqdır. Onun sevdiyi və onu sevən adam – o buna əmin idi, – onu atmış, hissiyatını təhqir etmişdi. O isə təndişi bütün adamların ən yaxşısı idi. Qalan bütün adamlar daha pis idilər. Və addimbaşı rastlaştığı hər şey bunu təsdiq edirdi. O bibilərə, dindar – allahpərəst qarılara daha əvvəlki kimi qulluq edə bilmədikdə, onu qovmuşdular. Onun rast gəldiyi bütün adamlar, – qadınlar onun vasitəsilə pul qazanmağa, kişilər də, qoca pristavdan tutmuş həbsxana nəzarətçilərinə qədər, hamisi ona bir lezzət vasitəsi kimi baxırdılar. Və dünyada heç bir kos üçün bunlardan başqa bir şey yox idi. Azad yaşadığı vaxtlarda rastlaştığı qoca yaziçı onun bu fikrini daha da möhkəmləndirdi. O, Katyuşaaya elo aqıp-aşkar demmişdi ki, bütün səadət, – o bunu poeziya və estetika adlandırdı, – elə bundadır.

Həm yalnız özü üçün, öz kefi üçün yaşayırı və Allah, xeyir barəsindəki bütün sözlər, yalandı. Hərdən bir dünyada bütün işlərin niyə belə pis qurulduğundan; insanların bir-birinə pislik etdiklərindən və hamının bundan əziyyət çəkdiyindən danışsın da, bu barede düşünmək lazımdır. Darıxlıqda, – papiroş çəkər və ya içərsən, ya da ki, daha yaxşısı, kişilərlə kef çəkərsən, hamisi keçib gedər.

### XXXVIII

Ertəsi gün, bazar günü, səhər saat beşde dustaqxananın qadınlar şöbəsinin koridorunda həmisi ki fit çalındıqda, oyaq qalan Korab-lyova Maslovanı oyadı.

Maslova gözlerini ovuştura-ovuştura, öz barəsində dehşətli "katorqa dustağı" deyə düşündü və sohərə yaxın çox pis, üfunət

qoxuyan havanı qeyri-ixtiyari sinəsinə alıb, yenə də yatmaq və şüursuzluq aləminə dalmaq istəyirdi, amma qorxu vərdişi yuxuya üstün gəldi və o qalxb, ətrafına boylana-boylana, ayaqlarını altına yığıb oturdu. Qadınlar artıq durmuşdular, yalnız uşaqlar hələ yatıldalar. Dombalangöz araq alverçisi uşaqları oyatmamaq üçün, chti-yatla onlarıñ altından xalatını çəkib çıxardı. Üsyankar qadın uşaq üçün osğı kimi işlənən cir-cindri sobanın yanına sərir, körpə isə onu yırğalayan və incə səslə layla çalan Fedosyanın qucağında bərkədən çıçıra-çıçıra ağlayırdı. Vəremli qadın əllərinə köksünə basıb, üzü qıpışırı, dalbaladı öskürür, öskürək ara verdikdə, demək olar ki, hıçqıra-hıçqıra köksünü ötürürdü. Kürən qadın yoğun ayaqlarını qatlayıb, arxası üstə uzanmış şən-şən, uca səsələ gördüyü yuxunu danişirdi. Ev yandıran qarı yenə ikonanın qarşısında durub, yenə həmin sözləri piçildaya-piçildaya xaç vurur və əyilib-düzəldirdi. Keşş qızı taxtın üstündə hərəkətsiz oturub, yuxulu küt nəzərlərə öz öünüə baxırdı. Xoroşavka sərt, yağılı, qara saçlarını barmağına dolayırdı.

Koridordan şappildən dustaq ayaqqabılarının səsləri eşidildi, qifil cirıldadı və əyinlərində gödəkçə, ayaqlarında topuqdan xeyli yuxarı boz şalvar olan cirkabdaşyan iki dustaq içəri girdi, onlar ciddi və acıqlı sıfətlə, üfunatlı çallayı xərayə qaldırıb, kameradan apardılar. Qadınlar kameradan çıxıb koridorda kranların yanına əl-üzlərini yumağa getdilər. Kranların qabağında kürən qadınla qonşu kameradan olan bir qadın höctələşdi. Yenə də söyüşlər, çıçırtılar, şikayətlər...

– Kölənlünə karsər düşüb? – deya nəzarəti çıçırb, kürən qadının çıplaq kök kürayına elo bir şapalaq vurdub ki, şappiltisi bütün koridora yayıldı. – Bir də sonin səsini eşitməyim!

Kürən qadın bu rəftarı məhrəbanlıq sayıb dilləndi:

- Buna bax ey, qoca qızıb ha!
- Di cəld! Rədd olub gedin ibadətə!

Maslova hələ başını darayıb qurtarmamışdı ki, baş nəzarətiçi əlaltıları ilə galib çıxdı.

Nəzarəti çıçırdı:

- Haydi, yoxlamaya!

O biri kameradan o biri dustaq qadınlar da çıxdılar, hamı koridor uzunu iki cərgə düzüldü, bu vaxt dal cərgədəki qadınlar əllərini qabaq cərgədəki qadınların çıyınlarını qoymalı idilər. Hamını sayıb yoxladılar.

Yoxlamadan sonra qadın nezareti golib dustaqları qadınları kilsəyə apardı. Maslova ile Fedosya bütün kameralardan çıxmış olan yüzdən artıq qadından ibarət dəstənin ortasında idilər. Hamının başında ağ laçek, eynində ağı kofta və tuman vardı, ancaq aralarında tek-tük öz rəngbərəng paltarlarını geymiş qadınlar da vardı. Bunlar ərləri ilə birgə gedən uşaqlı qadınlar idi. Bu dəstə bütün piləkəni tutmuşdu. Dustaqlar ayaqqabılalarının yumşaq tappiltisi, danışq, arabir de gülüş sosları galirdi.

Döndüyüdə Maslova irəlide gedən düşməni Boçkovanın kinli üzünü görüb, onu Fedosaya göstərdi. Aşağı endikdə, qadınlar susdular ve xaç vura-vura, baş əye-əye, hələ bombos olan və içərisi zər parıltılı kilsənin açıq qapılardan girməyə başladılar. Onların yeri sağ tərəfdə idi və bir-birini itəleyib sixlaşa-sixlaşa düzülməyə başladılar. Qadınların ardınca ceza müddətlərini çəkməkdə olanlar və icmaların qorarı ilə sürgünə gəndərilən boz xalatlı dustaqlar berkən öskürə-öskürə, kilsənin ortasında solda six dəstə ilə durdular. Yuxarıda qalereyada isə əvvəlcən getirilmiş, — bir yanda başları yarıqırıq katorqa dustaqları durub, öz varlıqlarını zəncir cingiltisi ilə bürüza verirdiler, bir tərəfdə da başları qırılmamış, buxovsuz, istintaq altında olan dustaqlar düzülmüşdülər.

Dustaqxana kilsəsi, bu işə on min manatlarla pul sərf etmiş varlı bir tacir tərəfindən yenidən tikilib bəzədilmiş, şux rənglər və zərziba içinde par-par parıldayırdı.

Bir müddət kilsədə sükut oldu və yalnız, içini çəkmə, öskürək, körpə çıqtısı və tek-tük zəncir cingiltisi eşidildi. Ancaq, budur, ortadakı dustaqlar çaxnaşdırılar, bir-birini sıxişdirib ortadan yol açdlar və rəis bu yol ilə keçib, kilsənin ortasında hamının önündə durdu.

### XXXIX

İbadət başlandı.

İbadət bundan ibarətdi ki, eynine xüsusi, qəribə və çox narahat xara paltar geymiş olan keşş çörəkden xırda-xırda parçalar kəsib boşqaba yığır, sonra cürbəcür adlar çəkib dua oxuya-oxuya bunları içində şorab olan bir cama tökürdü. Keşş əlaltısı isə bu vaxt ara vermedən slavyan dualarını əvvəlcə qiraotla, sonra isə avazla, gah özü, gah dustaqlardan ibarət olan xor ilə birlilikdə oxuyurdu; — bu dualar öz-özlüyündə az anlaşılan, iti, yeyin-yeyin oxunduğundan,

daha az anlaşılan dualar idi. Duaların məzmunu başlıca olaraq, padşaha — imperatora və onun ailəsinə sehhət və sələmet arzusundan ibarətdi. Bu barədə dəfələrlə, başqa dualarla birlikdə və ayrılıqda diz çöküb dua edirdilər. Bundan başqa keşş köməkçisi apostolların fealiyyəti kitabından bir neçə bəndi elə qəribə və gərgin bir səsle oxudu ki, heç bir şey anlamaq mümkün deyildi; keşş da Markın İncilindən çox aydın bir ifadə ilə bir parça oxudu; burada deyilirdi ki, Xristos dirilidikdən sonra, hələ göyə üçub, atasının sağında oturmadan, əvvəlcə Mariya Maqdalinanın yanına gedib, onun vücudundan yeddi xəbis ruhu qovub çıxmış, sonra, onun on bir sağirdinin yanına gedib, onlara təpsirmişdir ki, İncili bütün məxluqat arasına yaysınlar və bildirmişdir ki, hər kim iman gotirməsə, məhv olacaq, hər kim iman gatırsa, xilas olacaq və bundan əlavə xəbis ruhları qovacaq əllərini xəstələrə toxundurmaqla onları müalicə edəcək, təzə dillərdə danışa biləcək, ilani əli ilə tutacaq, zəhər içsə də, ölməyib sağ qalacaq.

Ibadətin mahiyyəti bundan ibarətdi ki, gümən edildiyinə görə, keşş doğrayıb şərabın içincə töküdüy çörək qırıntıları, müyyən əməliyyat və duaların təsiri nəticəsində Allahın vücuduna və qanına çevrilir. Bu əməliyyat bundan ibarətdi ki, keşş, eyninə geydiyi xara əvələn manə olduğuna baxmayaraq, hər iki əlini yuxarı qaldırıb saxlayır, sonra dizlərinə endirir və stolun özünü da, üstündəki şeyləri də öpürdü. Ən başlıca hərəkət isə, bundan ibarətdi ki, keşş hər iki əli ilə dəsmələr götürdükdə, onu müntəzəm surətdə, ağır-agır boşqabın və qızıl camın üzərində yelləyirdi. Gümən edilirdi ki, elə bu vaxt çörək və şorab dönüb vücut və qan olur, buna görə ibadətin bu yeri xüsusi bir təntənə ilə icra olunurdu.

Bundan sonra keşş arakəşənin ardından ucadan çağırıldı: "Pak, saf müqəddəs Məryəm anaya nəhayətsiz minnətdarıq" — sonra xor da oxudu, — ismətini pozmadan, İslani doğmuş olan bakıra qız Mariyanın şorəfinə dua etmək çox yaxşıdır; buna görə o hər cür baş məlakələrdən daha artıq bir şərafə və hər cür serafimlərdən daha artıq bir şöhrətə layiqdir. — Bundan sonra, gümən edilirdi ki, çevrilme baş verib və keşş boşqabdan dəsməli açıb, çörəyin orta parçasını dörd yərə böldü və əvvəlcə şorabə batırıb, sonra ağızına qoydu. Gümən edilirdi ki, guya o, Allahın vücudunun bir parçasını yeyib, qanından bir udum içdi. Bundan sonra keşş pərdəni çəkib, orta qapını açdı və zərli camı əline alıb, orta qapıdan çıxaraq, arzu edənləri Allahın vücudundan yeyib, qanından içməyə dəvət etdi.

Arzu edonlar bir neçə uşaqdan ibarət oldu.

Keşiş övvəlcə uşaqların adlarını soruşub, qaşıqla camdan ehtiyyatla şorablı çörək parçalarından götürüb bir-bir uşaqların ağızına qoydu, — keşiş köməkçisi isə, bu zaman uşaqların ağızlarını sile-sile, şən bir soslu oxuyurdu ki, uşaqlar Allahın vücuundan yeyib, qanından içirlər. Bundan sonra keşiş cami arakəsmənin o tərəfinə apardı və orada Allahın camdakı bütün qanını içib və yüçudunun bütün parçalarını yeyib, büğlərini lezzətlə sora-sora, ağızını və cami silib, kefi kök, damağı çapq, dana gönündən tikilmiş uzunboğaz çekmələrinin zərif altlarını cirildəda-cirildəda, gümrah addımlarla arakəsmənin dalından çıxdı.

Başlıca xristian ibadəti bununla başa çatdı. Amma keşiş yazılıq dustaqlara təselli vermək arzusu ilə, adı duyuş bir də xüsusi ayrıca dua əlavə etdi. Bu xüsusi dua bundan ibarətdi ki, keşiş elə idicə yediyi Allahın təsəvvür edilən — onlarca mum şəmin işqalandırıldığı, qızıl suyu verilmiş qabartma surəti (üzü və əlləri qara) qarşısında durub, qorıbə və saxta, qondarma bir səslə yarı danişq, yarı nəğmə şəklində bu sözləri zikr etməyə başlandı: "Ya munis-mehriban, İsa, ya apostolların şan-şərofi, ya cəfəkeşlər pənahı İsa, ya apostolların şan-şərofi, ya cəfəkeşlər pənahı İsa, ya qaim və qadir İsa, xilas eyle manı, mənə nicat ver, ya İsa, ey mənim pənahım İsa, rahm eyle mona, ey peygəmbərlərin əşrafı, ey cənnət nemotlərindən şirin, lütfkar, rahmdil, ey boşörin xilaskarı İsa!".

Bələ deyib keşış susdu, nəfəsini dərdi, dalbadal xaç vurdı, ikiqat əyildi və hamı onun kimi etdi. Rəis, nəzarətçilər, dustaqlar, hamı əyilib-düzəldi və xüsusən yuxarıda buxovlar tez-tez cingildədi. Keşış davam etdi: "Ey mələklər amiri, ey qüdrətli Allah, ey cəcazkar İsa, ey mələkləri vəleh edən cəcazkar, ey ecdadımızın xilaskan, ey qadır İsa, ey ruhanıları rəhbəri, ey hökmətlər hamisi, peygəmbərlər mürşüdü, cəfəkeşlər havadarı, ey mərhəmətli İsa, ey acizlər arxası, günahkarlar pənahı, ey Allah oğlu İsa, nicat ver mənə!" — nəhayət, keşış gəlib duracaqşa çatdı və getdikcə daha sıddətlə xışıldayan bir soslu İsa sözünü tökrər edə-edə, bir əli ilə ipək astarlı ridasının ətəyini tutub, bir dizi üstə çökərək, yərə əyilib təzim etdi, xor isə, duanın son sözlerini tökrər etdi: "Ey Allah oğlu İsa, nicat ver mənə!" — dustaqlar isə, başlarının yarısında qalmış saçlarını osdırıosdırı və ariq ayaqlarını sürtüb qanatmış buxovları cingildədə-cingildədə əyilib düzəldirdilər.

Xeyli uzun müddət belə davam etdi. Əvvəlcə təriflər davam edib: "Nicat ver mənə" sözləri ilə qurtarır, sonra da yeni təriflər: "Aliliyya" sözünün tökrər edilməsi ilə qurtarır. Dustaqlar da hər fasilədə xaç vurur, əyilib-düzəldirlər, ancaq sonra artıq, bir fasiləni, hərdən iki fasiləni buraxmağa başladılar və bütün təriflər qurtardıqla, hamı bərk sevindi və keşiş asudo bir nəfəs alıb kitabı örtüb, arakəsmənin dalına keçdi. Axırınca hissə qalmışdı, o da bundan ibarətdi ki, keşiş böyük stolun üstündən qızıl suyu verilmiş, ucları mina medalyonlu xaçı götürüb kiləsin ortasına çıxdı. Əvvəlcə rəis, sonra nəzarətçilər, sonra da dustaqlar bir-birini itələyib, piçilti ilə söyüşə-söyüşə, xaça yaxınlaşış onu öpməyə başladılar. Keşiş rəis ilə danişa-danişa, xaçı və öz olını yaxınlaşan dustaqların ağızına soxur, dustaqlar isə, hamı xaçı, hamı də keşinin əlini öpməyə cəhd edirdilər. Yoldan azmiş qardaşlara təselli və təskinlik vermək üçün icra edilən xristian ibadəti beləliklə başa çatdı.

## XL

Keşiş və rəisdən tutmuş Maslovaya qədər heç kimin ağlinə da gəlmirdi ki, keşinin fişildaya-fişildaya adını saysız-hesabsız çəkdiyi və hər cür qorıbə sözlərlə təriflədiyi, həmin o İsa, məhz elə burada edilənlərin hamısını qadağan etmişdir; hamı də yalnız ustاد — keşislərin çörək və şorab üzərində belə mənasız boşboğazlıq və təhqirəmiz sehrbazlıq etmələrini deyil, ən aydın-aşkar bir şəkildə adamların bir-birini ustad adlandırmalarını da, məbədlərdə dua etməyi də qadağan edib, həronin özlüyündə dua etməsini tapşırırmış, ibadətgahların özlərini də qadağan edib, deməşidir ki, o, məbədləri uçurmağa golibdir və məbədlərdə deyil, mona və haqqıqtə aləmində dua etmək lazımdır; başlıcası isə, adamları indi edilən kimi, yalnız mühakimə etməyi və dustaqlaşlamağı, incitməyi, təhqir və edam etməyi deyil, insan üzərində hər cür zoraklılığı qadağan etib deməşidir ki, o, əsirleri azad etməyə gölmüşdür.

Burada olanlardan heç birinin ağlinə da gəlmirdi ki, burada edilənlərin hamısı həmin o İsanın özünü təhqir etmək, lağə qoymaq deməkdir, halbuki bunlar hamısı onun adından edilir. Heç kəsin ağlinə golmirdi ki, keşinin ortaya çıxarıb adamlara öpdürdüyü ucları mina medalyonlu o qızıl suyu verilmiş xaç İsanın üzərində edam edildiyi dar ağacının şəklindən başqa bir şey deyil və o məhz ona

göro edam olunmuşdu ki, indi burada onun adından edilen həmin bu şəyələri qadağan etmişdi. Heç kəsin ağına golmirdi ki, çörək və şərab şəklində İsanın vücudunu yeyib, qanını içdiklərini guman edən keşiflər, doğrudan da onun vücudunu yeyib, qanını içirlər, amma çörək qırıntıları və şərab halında yox — buna, İsanın özünü bənzətdiyi “kiçik adamları” yalnız tamahsilində maqla kifayətlenməyib, İsanın insanlara gotirdiyi nemət və səadət xəbərini onlardan gizlədib, onları en böyük xoşbəxtlikdən məhrum edərək, amansız azab verməklə edirlər.

Keşif bütün etdiklərini arxayınca edirdi, çünki uşaqlıqdan bələ tərbiyələnilər ki, guya bu, yeganə həqiqi dindir ki, bütün əvvəlki müqəddəs adamlar da buna inanıblar, indi de bütün dini və dünyəvi böyükler də inanırlar. O inanmirdi ki, guya çörək dənəvə vücud olub, guya çox söz danışmağın ruha xeyri var və o guya doğrudan da Allahın bir parçasını yeyib, — yox, buna inanmaq olmaz, — amma inanırdı ki, bu dincə inanmaq lazımdır. Başlıca olaraq isə, bu dincə inanımdan bu idi ki, həmin dinin təlobatının icra etməklə or təqib on səkkiz il idi ki, gəlir qazanır, bununla öz ailəsini dolandırır, oğlunu gimnasiyaya, qızını ruhanı məktəbdə oxutdururdu. Keşifin elaltıda inanır, hətta keşifin özündən də möhkəm inanırdı, o həmin dinin ehkaminin mahiyyətini tamamilə unutmuşdu, yalnız bunu bildirdi ki, qulluq göstərmək üçün, ölenləri yad etmek üçün, kilsə zəngi ilə saatı xəbər vermek üçün, sade və tentənəli mərasimlə dua etmek üçün, bütün bunların hər biri üçün müəyyən qiymətlər var ki, həqiqi dindar xristianlar bu qiymətləri hevəsle ödəyirlər, buna görə də hey — “rəhm elə, nicat ver” — deyə-deyə çığırır və adamların odun, un, kartof satıqları kimi, arxayınca və bunun zəruri olduğuna tam inamlı, avazla ya eləcə dua oxuyurdu. Dustaqxana rəisi və nəzaretcilər isə hərçənd bu dinin ehkaminin nədən ibarət olduğunu heç vaxt bilməyib, dərk etmemiş və kilsədə bütün edilənlərin mənasını başa düşməsələr də, — inanırdılar ki, bu dina mütləq inanmaq lazımdır, çünki başda duran böyük rəisler və padşah özü də buna inanırlar. Bundan başqa onlar üstüörtülü də olsa (bunun neçə olduğunu onlar heç vaxt izah edə bilməzdilər), hiss edirdilər ki, bu din onların xidmətlərinin amansızlığını safə çıxardır. Əgər bu din olmasayıdı, onlar üçün bütün güclərini, indi etdikləri kimi tamamilə arxayınca, vicdan rahatlığı ilə insanları incitməyə sərf etmək neinki çətin olardı, bəlkə də heç mümkün olmazdı. Rəis elə yumşaq ürəklə

bir adam ididi ki, əgər bu dincə arxalanmasa idi, belə yaşaya bilməzdi. Buna görə də o, dimdik hərəkətsiz durub “ya mehribən mələkələr” duası oxunanda, cidd-cəhdli oyilib-düzələr, dalbadal xaç vururdu, uşaqlara priştasiye ayını edildənə isə irəli çıxıb, üzərində priştasiye edilən uşağı öz əlleri ilə qaldırıp saxlamışdı.

Bu dincə inanın adamlar üzərində icra edilən bütün bu saxtakarlılıq aydın-aşkar görən və bunlara ürekden gülən az miqdarda olan dustaqlardan başqa, çoxu inanırdı ki, bütün bu qızıl suyu verilmiş ikonalar da, şamlar da, camlar da, xorxara geyimlər də, xaçlar da, hey təkrar olunan anlaşılmaz: “Ya ruhəngiz Isa”, “Nicat” sözlərində guya, nəsə, əsrarəngiz bir qüvvə var ki, onun vasitəsiyle indiki və gələcək həyatda böyük rahatlıq qazanmaq olarmış. Hərçənd onlardan çoxu bu həyatda dualar, aynılar, şamlar vasitəsilə rahatlıq qazanmayı bir neçə dəfə tacribə edib sinmiş, ancaq duaları yerinə yetməyib, heç nə qazanmamışdır da, ancaq onlardan hər biri inanırdı ki, bəi müvəffəqiyətsizlik təsadüfidir və alim adamların və mitropolitlərin qəbul və təsdiq etdikləri bu dini müəssisə çox mühümdür, bu dünyadakı həyat üçün olmasa da, o biri dünyadakı gələcək həyat üçün vacibdir.

Maslova da bələ inanırdı. O da o birilər kimi, ibadət zamanı bir pərəstişkarlıq və darixma hiss edirdi. Əvvəlcə o arakəsmənin ardıcınca adamların ortasında durmuşdu və öz yoldaşlarından başqa heç kəsi görmürdü; priştasiye ayını edənlər irəli hərəkət etdikdə, o da Fedosya ilə birgə yerində tərəpənən irəlilədi, rəisi gördü, onun yanında isə, nəzarətçilərin arasında xirdəcə açıq, ağ saqqallı bir kəndli gördü ki bu da Fedosyanın əri idi; o gözlerini zilləyib arvadına baxırdı, — Maslova mədhetmə duası zamanı onu nəzərdən keçirmək və Fedosya ilə piçıldamə maqla meşğul olub, yalnız hami ilə birlikdə xaç vurur və təzim edirdi.

## XLI

Nexlyudov evdən sehər erkən çıxmışdı. Döngədə kəndli kişi hələ arabasını süre-süre, qəribə bir səsle çığırırdı:

— Ay süd alan! Ay süd alan!

Bir gün evvəl ilk iliq bahar yağışı yağımuşdı. Daş döşənməmiş hər yerde birdən-birə ot göyərib yaşışmışdı; bağlarda tozağacıları yaşıl tüklə saçaqlanmış, meşqiləsi da, qovaqlar da uzunsov

otırlı yarpaqlarını açmış, evlərdə, mağazalarda isə pəncərə-qapıları açıb təmizləyirdilər. Nexlyudovun yanından ötüb-keçməli olduğu ayaqüstü bazarда, qurma çadır-dükənlərin cərgələri arası yiğin-yiğin adamlı dolu idi; üst-başları cir-cindir adamlar, qoltuqlarında uzunboğaz çökəmələr, ciyinlərində ütülənmiş şallar və jiletler gezişirdilər.

Meyxanaların qabağında artıq öz fabriklərindən azad olmuş, eynilərində təmiz kaftan, ayaqlarında parıldayan uzunboğaz çökəmələr olan kişi lər, başlarında şüx ipak yaylıqlar, eynilərində şüx muncuq bəzəklə palto olaraq qadınlar yiğmişdilər. Tapançalarının sarı bağları sallanan qorodovollar yerlərində durub, onların canlarıni yorucu darixmaqdən qurtaracaq dava-dalaş axtarındılar. Bulvarların çıçırlarında və yenico yaşıllaşmış qazonlarda uşaqlar itlərlə oynasın, şən dayolər de skamyalarda oturub, bir-biri ilə şirin səhbət edirdilər. Sol tərəfi hələ kölgə, nem və sərin, ortası qurumuş olan daş döşənmiş küçələrde ara vermedən ağır yüklü arabalar gurlayır, təkatlı faytonlar cirildiyir, konkalar zənglərini cingildərdidilər. Hər tərəfdən hava camaati, indicə dustaqxanada olduğu kimi, ibadətə çağrılan kilsə zənglərinin danqılı və ugultusundan titrəşirdi.

Faytoncu Nexlyudovu dustaqxananın özüne yox, ora gedən dəngənin yanına gətirdi.

Coxunun əlində bağlama olan bir neçə kişi və qadın dustaqxanadan taxminən yüz addım aralı olaraq bu döngədə durmuşdular. Sol tərəfdə çox da hündür olmayan taxta tikintilər, solda isə, üstündə nəsə, bir lövhə olan ikimərtəbə bir ev vardi. Dustaqxananın öz yekə daş binası isə irəlidə idi və görüsə gölənləri ora yaxın buraxmışdır. Tüfəngli növbətçi soldat o baş-bu başa gedib-gəlir, yanından ötüb-keçmək istəyənlərə sərt səsle çıçırdı.

Sağdakı taxta binanın qapısı ağzında növbətçi ilə üzbeüz, eynində baftalı mundir, əlində qeyd dəftəri olan nəzarətçi bir skamyada oturmuşdu. Görüşə gölənləri ona yaxınlaşış, kimi görmək istədiklərini deyirdilər, o da yazdı. Nexlyudov da ona yaxınlaşış, Katerina Maslovinanın adını dedi. Baftalı nəzarətçi də yazdı.

Nexlyudov soruşdu:

- Bəs niyə hələ buraxmirlar?
- İbadət gedir. İbadət qurtarandan sonra buraxarlar.

Nexlyudov gözləyenlər duran yera qayıtdı. Yiğilanların arasından, eynində cir-cindir paltar, başında əzik-üzük şlyapa,

yalın ayağında yırtıq ayaqqabı, sir-sifəti zolaq-zolaq qırmızı olan bir nəşər çıxıb dustaqxanaya tərəf yonəldi.

Tüfəngli soldat ona çıçırdı:

- Hey, hara soxulursan?

Cir-cindir geyimli adam növbətçinin çıçırtısını heç vecinə almayıb:

- Bəs son niyə böyürürsen? - deyə cavab verdi və geri döndü.
- Buraxmırısan, gözlərəm. Gör bir nə bağırrı, elo bil general-zaddır.

Yiğisanlar xoşlanıb gülüşdülər. Görüşə gölənlərin çoxu pis, hətta cir-cindir geyimli adamlardı, amma yaxşı geyimli kişilər də, qadınlar da vardi. Nexlyudov ilə yan-yan yaxşı geyimli, üzü tortomiz qırılmış, dolu bədenli, çəhrayı sıfetli, əlində düyüncə olan bir kişi durmuşdu, düyüncədəki, görünür camaşırı. Nexlyudov ondan bura ilk defəmə geldiyini soruşdu. Əli düyüncəli adam cavab verdi ki, hər bazar günü bura gəlir və onlar səhbətə başlıdılardı. Bu adam bankda işləyən qapıcı idi və saxtakarlılığında məhkəməyə düşmən qardaşının görüşünə gəlməsi. Bu xoşqliq adam bütün başına gələn əhvalatı Nexlyudova danışır onun da əhvalatını soruşmaq istəyirdi ki, bu vaxt, qara at qoşulmuş rezin təkərləri olan təkatlı faytonda, üzündə tül olan bir xanımıla ora gələn bir tələbə onların diqqətini cəlb etdi. Tələbənin əlində yekə bir bağlama vardi. O, Nexlyudova yaxınlaşış sədəqə getirdiyi qalacları dustaqlara vermək mümkün olub-olmadığını və bunun üçün nə etmək lazım gəldiyini soruşdu: "Bunu mən nişanlımin arzusu ilə edirəm. Bu mənim nişanlımdır. Onun ata-anası bunları dustaqlara verməyi məsləhət görübələr".

Nexlyudov:

- Mən özüm də birinci dəfədir ki galırəm, amma güman edirəm ki, bunu bax, o adamdan soruşmaq lazımdır, - deyə cavab verib sağ tərəfdə, əlində kitabça oturmuş baftalı nəzarətçini göstərdi.

Nexlyudov tələbə ilə danışığı zaman dustaqxananın ortada kiçik pəncəresi olan böyük qapıları açıldı və içəridən mundırı bir zabitla başqa nəzarətçilər də çıxdılar və əlində kitabça olan nəzarətçi elan etdi ki, görüşə gölənləri içəri buraxmağa başlayırlar. Növbətçi soldat kənarə çəkildi və görüşə gölənlər gecikməkdən qorxurlamış kimi yeyin addımlarla, kimi yüyüre-yüyüre dustaqxananın qapısına sarı axışdılar. Qapıda bir nəzarətçi durub görüşə

gelenler onun yanından ötdükçe uca səsle onları sayırdı: on altı, on yeddi və i.a. Binanın içinde olan o biri nəzarətçi o biri qapıdan girən hər adamı elini vura-vura yoxlayıb sayırdı ki, bayır buraxanda görüşə gələnlərdən heç biri dustaqlanada qalmasın, heç bir dustaqla kənara buraxılmassisin. Həmin bu hesablayan adam, içəri keçənlərin üzüna baxmadığından əli ilə Nexlyudovun da kürayine toxundu və nəzarətçinin olinin ona toxunması ilk dəqiqədə Nexlyudova təhqir kimi geldi, amma həmin saat bura nə üçün geldiyini xatırladı və bu narazılıq və həqarət hissindən xəcalət çəkdi.

Qapının arşında birinci bina tağılı və kiçik pəncərələri dəmir barmaqlılı böyük bir otaq idi. Yığışma otağı adlanan bu otağın taxtasında Nexlyudov, əsla gözləmədiyi halda, dara çökmiş iri bir İsa təsviri gördü.

O, xəyalında İsa təsvirini dustaqlarla deyil, azad edilənlərlə bağlılığından, öz-özünə fikirləşdi: "Bu nə üçündür?"

Nexlyudov tələsənləri qabağa buraxıb, ağır-agır addımlayır, burada dustaqları cinayətkarlar qarşısında dehşet, bura düşmüş olan dünənki oğlan və Katyusa kimi günahsızlara qarşı mərhəmet və qarşındaki görüşdən qorxu və riqqət kimi qat-qarış duygular keçirirdi. Birinci otaqdan çıxdıqda, o biri başda nəzarəti nə isə dedi. Ancaq öz düşüncələri aləminə dalmış olan Nexlyudov buna fikir vermedi və görüşə gələnlərin çıxunun getdiyi tərəfə, yəni özünün getməli olduğu qadınlar şöbəsinə deyil, kişilər şöbəsinə tərəf getməye davam etdi.

Tələsənləri qabağa buraxıb, görüş üçün ayrılmış binaya axırınca daxil oldu. Qapını açıb həmin binaya girdikdə, onu ilk sarsıdan şey yüzlərə adəmin bir-birinə qarışan çıqtırsından əmələ gələn qulaqbırıtan uğultu oldu. Nexlyudov yalnız otağı ikiyə ayıran dəmir torakasına ləp şəkərə dolmuş milçəklər kimi yapmış adamları gördükdə, işin nə yerdə olduğunu başa düşdü. Pəncərələri arxa divarda olan otaq tavandan döşəməyə qədər bir yox, iki meftil tor ilə iki hissəyə ayrılmışdı. İki torun arasında nəzarətçilər gezisirdi. Tərların o tərəfində dustaqlar, bu tərəfində görüşə gələnlər toplasmışdilar. Onlarla bunların arasında iki tor və üç arşına qədər ara vardı, buna görə nəinki bir-birinə bir şey ötürmek, xüsusən gözləri uzağı görməyənlər üçün adəmin üzünü də aydın görmək mümkün deyildi. Danışmaq da çotin idi, gerek var gücünə çağırıydın ki, bəlkə eşit-

mek olaydı. Hər iki tərəfdən: arvadlar, ərlər, atalar, analar, uşaqlar üzərini torlara yapışdırıb bir-birinin üzünü görməyə və lazım olan sözü deməyə can atırdılar. Amma hər biri elə bərkdən danışmağa çalışırdı ki, həmsəhbəti onun səsini ətsitsin, qonşusundakılardı bunu istadıklarından və onların səsleri bir-birinə mane olduğundan, hər biri o birindən bərk çıçırb, onun səsini batırmağa çalışırdı. Bunun nəticəsində arabir çıqtırlarla kəsilən elə bir uğultu əmələ golm知道自己的，ki, Nexlyudov bu otağa giren kimi, buna mat qalmışdı. Deyilən sözü başa düşməyə heç bir imkan yox idi. Yalnız adamların üzərindəki ifadədən bilmək olardı ki, onlar nə deyirlər və o danışanlar arasında münasibət necədir. Nexlyudovun yaxınlığında başı yaylıq bir qarı vardi ki, arakəsme tora qıslıb, çənəsi əsa-əsa, başının yarısı qırılmış solğun üzülbür cavan oğlana çıçıra-çıçıra nəsə deyirdi. Dustaqları qasılarını qaldırıb, alını qırışdıraraq onu diqqətlə dinləyirdi. Qarı ilə yanaşı, əynində candonu olan bir cavan oğlan özünə bənzəyən, saqqalına dən düşmüş bitab sıfətli bir dustağın dediklərini, başını yırgala-yırgala dinləyirdi. Bir az da aralıda cir-cindr geyimli bir kişi əl-qolunu oynada-oynada, gülə-gülə, nəsə çıçırrırdı. Onlarla yanaşı isə başında yaxşı yun şal olan əliuşaqlı bir qadın yerdə oturub hönkür-hönkür ağlayırdı, o yəqin ki, o torofdə, əynində dustaqları olan, başı qırıq, ayaqları buxvolu, saç-saqqalı ağarmış bir kişini ilk dəfə görürdü. Bu qadının başı üstündə bir az əvvəl Nexlyudovla danışan sveyəsar o biri tərəfdəki gözləri parıldayan bir dustağa var gücü ilə nəsə çıçırrırdı. Nexlyudov başa düşəndə ki, o da həmin bu şəraitdə danışmalı olacaq, bu vəziyyəti yarananlara və buna riayət edənlərə qarşı qəlbində qəzəb hissi oyandı. Bele dehşətli bir vəziyyətin və insanların hissəyyatı üzərində belə bir həqarətin heç kəsi təhqir etmədiyi onu təcəccübləndirdi. Soldatlar da, nəzarətçi da, görüşə gələnlər de, dustaqlar özləri də bunu elə edirdilər ki, guya bütün bunların elə belə də olması lazım geldiyini tösdinq və etiraf edirdilər.

Nexlyudov bu otaqda beş dəqiqə qədər qalıb, qüssə, öz acizliyi və bütün dünyaya ilə narazılıq qarışq qəribə hissəyyat duydu, gəmi çalxantusundan duyulan ürek bulantısına bənzər mənəvi bulantı hissi onu çulğadı.

Nexlyudov öz-özüne ürek-direk verib dedi: "Hər halda görməyə gəldiyim işi görməliyəm. Bəs indi necə edim?"

O, nəzərləri ilə buranın böyüklerini axtarmağa başladı və camaatın arxasında gəzisməkdə olan bəstəboy, bıgli, zabit paqonlu bir adam görüb, ona müraciət etdi:

— Mərhəməti cənab, mən lütfən deyə bilməzsinizmi, — deyə o xeyli gərgin bənzəkətlə soruşdu, — qadın dustaqları harada saxlayırlar və onlarla görüşə harada icazə verirlər?

— Məğər sizə qadınlar şəbəsi lazımdır?

— Beli, mən bir dustaq qadını görmək istərdim, — deyə Nexlyudov cyni gərgin bənzəkətlə cavab verdi.

— Bunu elə toplantı yerində olanda deyəyiniz də. Bəs siz kimi görmək isteyirsiniz?

— Mən Yekaterina Maslovani görməliyəm.

Nəzarətçinin köməkçisi soruşdu:

— O, siyasi dustaqdır mı?

— Yox, elə adı...

— Haqqında hökm verilib mi?

— Bəli, üç gün bundan əvvəl hökm verilib, — deyə Nexlyudov özüne xeyirxah kimi bildiyi bu nəzarətçinin kefini pozmaqdan qorxmuş kimi, itaetlə cavab verdi.

— İndi ki qadınlar şəbəsi lazımdır, onda bura buyurun, — deyə nəzarətçi Nexlyudovun zahiri görkəmindən yəqin ki, onun diqqətəlayiq adam olduğunu güman edib, döşü medallı, bıgli kiçik zabitə səsləndi: — Sidorov, bu cənabi qadınlar şəbəsinə ötür.

— Oldu.

Bu vaxt çaxçaxın öündən kiminsə ürek parçalayan hönkürtüsü eşidildi.

Nexlyudova hər şey qəribə gelirdi və hamisindən da qəribəsi bu idi ki, o, nəzarətçi, dustaqxana rəisini və bu binada görünən bütün bu insafsız işləri gören adamlara təşəkkür etməli və özünü onlara minnətdar bilməli idi.

Nəzarətçi Nexlyudovu kişilərin görüş şəbəsindən çıxarıb dəhlizə, oradan da həmin saat qarşidakı qapıdan qadınlarla görüş otağına apardı.

Bu otaq da elə kişilərinki kimi iki tor arakəsmə ilə üç yərə bölünmüdü, amma bura xeyli kiçik idi, burada görüşə gələnlər də, dustaqlar da az idi, amma çıqırı və səs-küy elə kişilər şəbəsində olan kimi idi. Burada da tor arakəsmələr arasında böyükərərə dəlib. Burdakı böyükərərə, əynində, qollarının ağzı bafta-taftalı, göy qabartma kənarəli mundir və kişi nəzarətçilərinki kimi, beli kəmorlı qadın nozaratçı təmsil edirdi. Kişilər şəbəsində olduğu kimi, burada hər iki torəfdə tor arakəsmələrə adamlar yapmış kimi idilər: bir torəfdə — bəzilərinin əynində ağ geyim, bəzilər öz palтарlarında olan dustaq qadınlar, bir torəfdə də cürbəcür geyimli şəhərlər... Beziləri başqalarının başları üstündən səslerini eşitdirmək üçün pəncələri üstə qalxmış, boziləri döşəmədə oturub danışındılar.

Bütün dustaq qadınlar içərisində həm heyrəndici çıqırılı, həm də gərkəmi ilə ən çox gözə çarpanı cindir geyimli, ariq, qıvırcı saçları üzərindən ləçəyi sürüşməs dustaq qaraçı qadın idi ki, arakəsmənin o tərefində sütunun yanında, otağın demək olar ki, tən ortasında durub, əynində göy sürtükun üstündən belinən aşağıdan six kəmor bağlamış bir qaraçı kişiyyə el-qolunu yeyin-yeyin oynadı, nəsə çıqırıldı. Qaraçı kişi ilə yan-yanı bir soldat yərə oturub, bir dustaq qadınla danışındı, onun yanında da sarıñın xırdaca saqqallı, ayağında həsir çariq olan bir cavan kəndli tor arakəsməyə yapışır durmuş, üzü qıpqrırmızı qızarmış, görünürdü ki, özünü ağla-maqdan zorla saxlayırdı. Onunla qoşengə bir sarıñın dustaq qadın, açıq göy gözleri ilə həmsəhbətinə baxa-baxa danışındı. Bu, öz əri ilə danışan Fedosya idi. Onların yanında cir-cindir paltarlı bir kişi, tör-töküntülü enlisifət bir qadınla söhbət edirdi, sonra iki qadın, bir kişi, yənə hərəsının qarşısında bir dustaq qadın vardi. Onların arasında Maslova yox idi. Amma dustaq qadınlarının arxasında o biri tərefdə bir qadın da durmuşdu ki, Nexlyudov bunun Maslova olduğunu həmin saat başa düşüb, elə o anda qəlbimin siddətlə döyüdüünü və nəfəsinin qışıldığını duydı. Qəti doqiqə yaxınlaşındı. O, tor arakəsməyə yaxınlaşdırı Katyuşanı tanıdı. O, göygöz Fedosyanın arxasında durub, gülümsünə-gülümsünə onun damşıqlarını dinleyirdi. Əynində üç gün əvvəl geydiyi xalat yox idi, o aq bir kofta geyib, belinə six kəmor bağlamış və döşləri dik qalmışdı. Ləçəyin altından, möhkəmədə olduğu kimi qıvırcı qara saçları çıxmışdı.

Nexlyudov fikirləşdi: "Bu saat həll olunacaq. Görəsən onu çağırınm. Bəlkə elə özü gəldi".

Amma Maslova özü gəlmədi. O Klaramı gözləyirdi və heç ağlın da gəlmirdi ki, bu kişi onun yanına gəlməşdir.

Tor arakəsmələrin arasında gəzisən nəzarətçi qadın Nexlyudova yanaşıb soruşdu:

— Siza kim lazımdır?

Nexlyudov zorla dilləndi:

— Katerina Maslova.

Nəzarətçi qadın çığrıdı:

— Maslova, sənin yanına gələn var.

Maslova boyylanıb başını qaldırdı və döşlərini dik qabağa verib, Nexlyudovla tanış olan itaetkarlıqla tor arakəsməyə sarı yönəlib, iki dustaq qadının arasından sıvişərək, sualedici — təccübülü nəzərlərini Nexlyudova zilləyib, onu tanımadı.

Ancaq paltarından onun varlı bir adam olduğunu duyub gülümşündü.

O, qıyqacı baxışlı gülümsünən üzünü tor arakəsməyə yaxınlaşdırıb soruşdu:

— Siz mənim yanımamı gəlibsziz?

— Hə. Mən... — Nexlyudov bilmirdi ki, ona "sən" yoxsa "siz" desin və "siz" deməyi qərara alıb, həmişəki kimi, astadan dedi:  
— Men sizi görəmək istədim... Mən...

Onun yanındakı cir-cindür geyimli kişi çığrıdı:

— Bura bax ey, mənimlə çərən-pərən danışma, de görüm, götürübən, ya yox.

O biri tərefdən de kimse çığrıdı:

— Sənə deyirlər ki, can üstədir, daha nə istəyirsən?

Maslova Nexlyudovun dediklərini cəsəd bilmədi, amma dənəsində, üzünün ifadesindən birdən-birə onu tanıdı. Amma özü özünə inanmadı. Ancaq üzündən təbəssüm yox oldu və alıñ əzabdan qırışmağa başladı.

— Dediiniz cəsəd bilmirəm, — deyə o çığrıdı və almındakı qırışlar daha da artı.

— Gəlmisəm ki...

Nexlyudov öz-özünə fikirləşdi: "Bəli, mən nə lazımsa edirəm, təqsirimi boynumá alıram".

O bunu fikirləşən kimi, gözləri yaşıla doldu, boğazı qəhərləndi, barmaqları ilə top arakəsmədən yapışib, hönkürtü ilə ağlamaqdan öziñü zorla saxlamağa cəhd etdi.

Bir tərefdən çığrıdlar:

— Deyirem ki, lazımlı olmayan yero niyo başını soxursan.

O biri tərefdən dustaq qadın çığrırdı:

— İnan Allaha ki, heç xəbərim yoxdur.

Maslova Nexlyudovun həyəcanlandığını görüb, onu tanıdı.

— Oxşadıram, amma yaxşı tanya bilmirəm, — deyə o Nexlyudovun üzüne baxmadan çığrıdı və qızarmış üzü dahan da tutqunlaşdı.

Nexlyudov uca səsle, ifadəsiz, əzber bir dərs kimi çığrıdı:

— Gəlmisəm ki, səndən üzr isteyim.

Bu sözleri çığrıqlıdan sonra o utandı və yan-yörəsinə boylandı. Amma həmin saat ağlınə geldi ki, əgər utanırsa, dahan yaxşı, cünki o elə utanmalıdır da. Və o uca səsle davam etdi:

— Bağışla məni, men sənin qarşında çox günahkaram... — deyə o bir də çığrıdı.

Maslova hərəkətsiz durub, öz qıyqacı baxışını ondan ayırmadı.

Nexlyudov daha danışa bilmirdi və sinəsini sarsıdan hönkürtünü saxlamağa çalışaraq, arakəsmədən ayrıldı.

Nexlyudovu qadınlar şöbəsinə göndərən həmin nəzarətçi, yəqin ki, onunla maraqlandığından, bu şöbəyə gəlib, Nexlyudovu arakəsmənin qabağında görmədikdə, onun axtardığı qadınla nə üçün danışmadığını soruşdu. Nexlyudov içini arıtlayıb, silkindi, mümkün qədər sakit bir görkəm almağa çalışıb cavab verdi:

— Arakəsmənin ardından danışa bilmirəm, heç nə eşidilmir.

Nəzarətçi azca fikirledi.

— Di yaxşı, onu haləlik bura getirmek olar.

— Marya Karlovana, — deyə o, nəzarətçi qadını səslədi. — Maslovanı kənara çıxarıın.

### XLIII

Bir dəqiqə sonra Maslova yan qapıdan çıxdı. O, yumşaq addimlarla Nexlyudova tamamilə yaxınlaşdırdu və altdan yuxarı ona baxdı. Qara saçları üç gün bundan əvvəlki kimi qırırm, hölqə-həlqə kənara çıxmışdı, sağlam olmayan şişkin ağ üzü qəşəng və

tamamilə sakit idi; yalnız işitili qara qıyğac gözləri, azacıq şışmış qapaqların altında ayrıca bir şəkildə parıldayırdı.

Nəzərətçi:

— Burada danışmaq olar, — deyib özü kənara çəkildi.

Nexlyudov divarın dibindəki skamyaya sarı yönəldi.

Maslova sualedici nəzərlərlə rəis köməkçisini baxıb, sonra sanki təcəccüb edirmiş kimi, çıxınlarını çəkib, Nexlyudovun ardında skamyaya sarı gedib, onunla yan-yana oturaraq, yubkasını düzəltdi.

— Bilirom ki, məni bağışlamaq sizin üçün çətindir, — deyə Nexlyudov sözə başlayıb, yənə də göz yaşlarının ona mane olduğunu duyub susdu, — amma keçmişə düzəltmək daha mümkün olmasa da, indi əlimdən gələnlə elərəm. Deyin görüm...

Maslova onun sualına cavab vermedən və qıyğacı gözlərilə ona baxıb-baxmadığı bilinmədən:

— Siz məni necə tapdırınız? — deyə soruşdu.

Nexlyudov onun indi belə dəyişib kifirləşmiş üzünə baxa-baxa öz-özüne dedi: "İlahi. Mənə kömək elə. Öyrət görüm mən nə etməliyəm?"

O dedi:

— Üç gün əvvəl sizi mühakimə edəndə, mən prisajını idim. Bəs məni tanımadınız?

— Yox, tanımadım. Tanımağa macal yox idi. Heç baxmirdim da, — deyə o cavab verdi.

— Axi uşaq olmuşdu, — deyib Nexlyudov üzünün qızardığını duydı.

— Şükür olsun ki, elə onda da öldü, — deyə Maslova qısaca və açılıq-acıqlı cavab verib, nəzərlərini ondan kənara çevirdi.

— Bas niyə, nədən?

— Özüm də xəstə idim, az qalmışdı ölüm, — deyə o gözlərini qaldırmadan cavab verdi.

— Bas necə oldu ki, bibilərim sizi buraxdırılar?

— Əliuşağılı qulluqunu kim saxlar? İşi başa düşən kimi, o saat qovular. Eh, nə deyim ey, heç nə yadimdə deyil, hamisini unutmuşam. Olan olub qurtarıb.

— Yox, qurtarmayıb. Mən bu işi belə qoya bilmərom. Lap elə indi da olsa, öz günahımı təmizləmək istəyirom.

— Nə təmizləmək? Olan oldu, qurtarıb getdi, — deyib o, Nexlyudovun əsla gözləmədiyi halda, birdən ona baxıb, xoşagolmaz, əladıcı bir əda ilə və yazılıq-yazılıq gülümsündü.

Maslova xüsüsile indi və burada onu görə biləcəyini əsla gözləmirdi, buna görə də onun gəlməsi heç bir vaxt xatırlamadığı şeyləri ilk dəqiqədə onun yadına saldı. Elə ilk dəqiqədə vaxtilə onu seven və onun da sevdiyi o gözəl gəncin qarşısında açıldığı o yeni sehrlə duyğu və düşüncələr aləmini, sonra da onun anlaşılmaz insafsızlığını və o füsunkar sədət nəticəsində çəkdiyi haqqarət və iztirabları tutqun bir halda xatırladı. Və üreyi ağrıldı. Amma bundan baş çıxarmağa taqötü olmadıqdan, həmişə belə hallarda etdiyi kimi: bu xatırələri özündən kənara qovub, üstünü pozğun həyatın xüsusi dumanı ilə ört-basdır etməyə çalışırdı, indi də ceynən belə etdi. İlk dəqiqədə o indi qarşısında oturduğu adamı vaxtilə sevdiyi həmin gəncəl birləşirdi, amma sonra, bundan çox əzab duyduğunu görüb, onları bir-birindən ayırdı. İndi bu tamiz geyimli, incə-mincə, saq-qalı atırlənmiş canab onun üçün artıq vaxtile sevdiyi Nexlyudov deyil, həmin adamlardan biri idi ki, lazımlı olanda, onun kimi arvadlardan istifadə edirdiler və onun kimi arvadlar da onlardan öz xeyirlərinə mümkin qədər çox istifadə etməli idilər. Buna görə də ona əladıcı-cazibəli təbəssümə gülümsümüşdü. O susub, Nexlyudovdan necə istifadə etmək barəsində fikirləşirdi.

— Bütün olanlar qurtarib getdi, — deyə o dilləndi. — İndi, budur katorqaya mahkum edilər.

O həmin dəhşətli sözü dedikdə, dodaqları əsdi.

Nexlyudov dedi:

— Mən biliirdim, mən əmin idim ki, siz müqəssir deyilsiniz.

— Məlum şəydir ki, müqəssir deyiləm. Bəyəm mən oğru, ya soyğunçuyam? Bizimkilər deyir ki, bütün iş vəkildədir, — deyə o davam etdi. — Deyirlər ki, gərək orizə verəsən. Amma deyirlər ki, bunun yaman çox xərci var.

Nexlyudov dedi:

— Gərək pula heyfin gəlməyə, lap bol ola...

— Nə mümkünsə, elərom.

Araya sükut çökdü.

Katyusa yenə də o cür gülümsündü. Birdən dilləndi:

— Sizdən bir xahişim var... Pul, əgər mümkünsə. Biz az... on manat, artıq lazımdır.

— Hə, hə, — deyə Nexlyudov port halda mızıldana-mızıldana əlini portmanatına apardı.

Maslova cəld kamerada var-gəl edən nəzarətçiye baxdı.

— Onun yanında vermayın, yoxsa alar.

Nəzarətçi üzünü çevirən kimi, Nexlyudov portmanatı çıxardı, ancəq kağız onluğunu ona verməyə macəl tapmamış, nəzarətçi yenə onlara səri döndü. Nexlyudov pulu elində sixib gizlətdi.

Nexlyudov vaxtılı sevimli olanı, indi isə, murdarlaşmış, pis-pis parıldayan qıygacı qara gözleri ile hem nəzarətçini, hem de onun pulu sixib gizləmiş elini güden bu sıfətə baxa-baxa fikirləşdi: "Bu ki artıq ölü bir qadindır". Ve bir anlığa tərəddüdə qapıldı.

Nexlyudovun qəlbində dünən gece dillənən həmin xəbis ruh yenə dile gəlib, həmişə olduğu kimi, onu nə etməli olduğu məsələsindən uzaqlaşdırıb, bu hərəkətlərindən nə çıxacaq və nəyin faydalı olduğu məsələsinə yönəltməyə cəhd etdi.

Bu səs deyirdi: "Sən bu qadını düzəldə bilməyəcəksən, yalnız öz boynuna elə ağır bir daş asacaqsan ki, səni boğacaq və başqalarına faydalı olmaq imkanından məhrum edəcək". O fikirləşdi: "Gəlsənə elə bütün olan pullarımı ona verim, vidalaşım və həmisəlik qurtarım getsin".

Amma elə həmin anda duydù ki, bax, elə indi, bu saat qəlbində on mühüm bir hadisə baş verir, daxili aləmi bu dəqiqlik sənki yırğalanan bir tərezidədir və azaciq bir təkanla bu və ya o biri tərəfə əyilə bilər. Və o həmin təkanı vurdur, dünən öz qəlbində duydugu həmin Allahı köməyə çağrırdı, Allah da onun səsinə səs verdi. O elə indice hər şeyi açıb ona deməyi qərara aldı.

— Katyuşa. Mən sənin yanına üzr istəməyə gəlmışəm, amma sən mənə cavab vermediñ ki, məni bağışlaysırsanı və ya bir vaxt bağışlayacaqsanı? — deyə o "sən" ilə danışmağa başladı.

Katya onu dinləmir və gah onun elinə, gah da nəzarətçiye baxırdı. Nəzarətçi üzünü çevirən kimi, o cəld əlini uzadıb pulu qapdı və qoynuna soxdu.

— Qəribə söz danışsız, — deyə o cavab verdi və Nexlyudova elə geldi ki, həqarətlə gülümsündü.

Nexlyudov duydù ki, bu qadında ona tamamilə zidd olanı, onu indi olduğu vəziyyətdə qoruyan və qəlbine nüfuz etməkdə mane olanı, nəsə, bir şey var.

Amma qəribədir ki, bu onu nəinki fikrindən daşındırmadı, əksinə, yeni xüsusi bir qüvvə ilə daha da ona səri çəkdi. O hiss elədi

ki, Katyuşanı mənəvi cəhətdən oyatmalıdır və bu həddən artıq çətindir; amma onu elə bu işin çətinliyi cəlb edirdi. O, Katyuşaya indi elə bir cəzibə duyurdu ki, bu vaxta qədər nə onun özüne, nə də bir başqasına belə bir hiss duymamışdı, həm də bunda heç bir şəxsi cəhət yox idi: o Katyanan özü üçün heç bir şey ummurdu, yalnız arzu edirdi ki, o indi olduğu vəziyyətdən çıxın, oyansın və əvvəller olduğu kimi olsun.

— Katyuşa, axı niyə belə danışırsan? Axı mən ki səni tanıyıram, o vaxtlar Panovada olduğun kimi xatırlayıram...

— Keçmişə yada salmaq nə lazımlı, — deyə o quru-quru cavab verdi.

— Ona görə yada salıram ki, öz günahımı yumşaltmaq, onun əvəzini çıxmak istəyirəm, Katyuşa, — deyə o başlayıb, onunla evlənmək istədiyini demək isteyirdi ki, birdən gözleri onun gözlərinə sataşdı və bu gözlərde elə dəhşətli və qaba bir rədd cavabı oxudu ki, sözünü axıra çatdırıbilmədi.

Bu zaman görüşə gələnlər çıxıb getməyə başladılar. Nəzarətçi Nexlyudova yanaşış dedi ki, görüş vaxtı qurtarmışdır. Maslova ayağa qalxdı və itaetle getməyə icazə verilməsinin gözledi.

— Xudahafız, mənim hələ deməli sözüm çoxdur, amma görürsünüz ki, indi mümkün deyil, — deyə Nexlyudov əlini ona uzatdı. — Yenə de galəcəyəm.

— Gərək ki, hamisini dediniz...

Katyuşa əl verdi, amma sixmadı.

Nexlyudov dedi:

— Yox, mən sizinlə danışmaq mümkün olan yerde yenə də görüşməyə çalışaram və onda sizə deməli olduğum çox mühüm sözü deyərəm.

— Nə olar ki, gelin də, — deyə Katyuşa istədiyi kişilərin xoşuna gəlmək üçün gülümşündüyü sayaq gülümşündü.

Nexlyudov dedi:

— Siz mənim üçün bacıdan da yaxınsınız.

— Qəribədir, — deyə o başını yırğalaya-yırğalaya çaxçaxın ardına keçib getdi.

İlk görüşde Nexlyudov gözleyirdi ki, Katyuşa artıq onu görüb, özüna kömək etmək niyyətində olduğunu və peşmançılığını biliib sevinəcək, ürəyi yumşalacaq, yenə əvvəlki Katyuşa olacaq, amma dəhşətlə gördü ki, artıq Katyuşa yoxdur, bircə Maslova var. Bu onu təəccübləndirdi və qorxutdu.

Onu başlıca təəccübləndirən bu idi ki, Maslova öz vəziyyətin-dən, -dustaq vəziyyətindən yox, (bundan utanır), öz fahişə vəziyyətindən - neinki utanır, sanki ondan razı idi, hətta, demək olar ki, onunla fəxr cdirdi. Əslinə qalsa, bu başqa cür ola da bilməzdi. Hər bir insana fealiyyətdə olmaq üçün öz fealiyyətini mühüm və yaxşı hesab etməsi lazımdır. Buna görə də insanın vəziyyəti nece olur olsun, o, ümumiyyətlə, insanların həyatı haqqında özüne mütləq elə bir təsəvvür yaradır ki, öz fealiyyəti ona mühüm və yaxşı görünür.

Adətən belə güman edirlər ki, oğru, qatil, casus, fahişə öz pəşələrinin pisliyini biliib, ondan utanmalıdır. Amma tamamilə tərsinə olur. Tale və öz günah və sehvleri ucbatından məlum vəziyyətə düşmüş insanlar, nə qədər yanlış da olsa, ümumiyyətlə, həyat haqqında özlərinə elə bir təsəvvür yaradırlar ki, öz vəziyyətləri onlara yaxşı və hörmətəlayiq görünür. Belə bir təsəvvürü davam etdirmək üçün isə insanlar instinkтив olaraq elə insanlar mühitində dolanırlar ki, orada onların həyat və öz mövqeleri haqqındaki təsəvvürleri qəbul edilmiş olsun. Söhbət öz zirəklilikləri ilə öyünen oğurlardan, öz əxlaqsızlıqları ilə öyünen fahişələrdən, öz amansızlıqları ilə öyünen qatillərdən getdikdə, bu bizi təəccübləndirir. Ancaq bu bizi yalnız ona görə təəccübləndirir ki, bu cür adamların mühit-dairələri məhduddur və başlıcası budur ki, biz bu mühitdən kənardayıq, amma öz var-dövlətləri, yəni soyğunuluqları ilə öyünen varlılar, öz qələbələri, yəni qatilikləri ilə lovğalanan sərkər-dələr, öz qüdrətləri, yəni zoraklıqları ilə fəxr edən hökmərlər aləmində də vəziyyət eyni deyilmə? Biz bu adamların öz fealiyyətlərini doğrultmaq üçün həyat, xeyir və şər haqqındaki anlayışı təhrif etdiklərini yalnız ona görə görmürük ki, belə bir təhrif edilmiş anlayış malik adamların mühiti genişdir və biz özümüz də həmin mühitdənək.

Maslovada da öz həyatı və dünyada öz vəziyyəti haqqında belə bir təsəvvür yaranmışdı. O, katorqaya möhkum edilmiş bir fahişə idi, buna baxmayaraq, özüne elə bir dünyagörüşü yaratmışdı ki, onun sayəsində özünü bəyənə bilir, hətta öz vəziyyətinə görə insanların qarşısında öyüne də bilərdi.

Bu dünyagörüşü ondan ibarəti ki, bütün kişilərin, istisnasız olaraq, - qocaların da, cavanların da, gimnazistlərin da, generalların da, oxumuşların da, bisavadlarının da - hamisinin on başlıca arzuları cazibəli qadınlarla cinsi əlaqədə olmaqdır, buna görə, bütün kişilər özlərini başqa işlərlə məşğul kimi göstərənlər də, əslində yalnız bunu arzulayırlar. O özü isə, cazibəli bir qadın olduğuna görə, onların bu arzusunu ödəyə də bilər, ödəməyə də bilər, buna görə də o mühüm və lazımlı bir adamdır. Onun bütün əvvəlki və indiki heyəti bu görüşün doğruluğunu təsdiq edirdi.

On il müddətində o hər yerde Nexlyudovdan və qoca mahal pristavından tutmuş, dustaqxana nəzarətçilərinə qədər hamisində görmüşdü ki, bütün kişilər ona möhtacdırlar; ona ehtiyacı olmayan kişiləri o görmür, saymır. Buna görə də bütün dünya ona hər təref-dən onu ehət etmiş və hər cür imkandan - aldatmaq, zorlamaq, pul ilə satın almaq, hiylə və sairədən istifadə ilə ona yiyeəlməmeye çalışan şəhəvet düşkünü adamlar yığnağı kimi görünürdü.

Maslova həyatı belə başa düşündü və həyatı belə başa düş-dükə, o, həyatda neinki sonuncu deyil, hətta çox mühüm bir adam idi. Buna görə də həyat barəsindəki belə anlayışı dünyada hər sey-dən yüksək qiymətləndirirdi, - bunu qiymətləndirməyə bilməzdə, çünki həyat barəsindəki belə anlayışı dəyişsə idi, bu anlayışın ona insanlar arasında verdiyi mövqeyi itirmiş olardı. Və həyatda öz mövqeyini itirməmək üçün o, instinkтив olaraq, həyata onun özü kimi baxan adamlar arasında dolanır. Nexlyudovun onu başqa bir aləmə çəkmək istədiyini duyduda isə onu çəkib aparmaq istədiyi mühitdə o özüne həyatda inam və hörmət imkanı verən mövqeyini itirəcəyini duyb, Nexlyudova müşqvəmət edirdi. Həmin bu sobəbə görə də o ilk gənclik və Nexlyudova ilk münasibətlərə aid xatirələri özündən kənar qovurdu. Bu xatirələr onun indiki dünyaduyumlu ilə uyuşmurdu, buna görə də xatirətindən tamamilə silinib atılmış, ya da ki xatirəndə toxunulmadan qalıb bərkimişdi. - Necə ki, arılar bütün zəhmətlərini puça çıxara bilecek qurdुqları yuvalarını heç bir çıxacaq qoymadan mumlayırlar. Buna görə də indiki Nexlyudov

onun üçün vaxtilə sadə bir məhəbbətlə sevdiyi Nexlyudov deyil, yalnız varlı bir cənab idi ki, ondan mümkün qədər istifadə etməli bir yalnız bütün başqa kişilərlə olan münasibətdə ola bilərdi.

Nexlyudov camaatla birgə çıxışa sarı gedə-gedə belə fikirləşirdi: "Yox, mən ona en başlıca sözümüz deyə bilmedim. Demədim ki, onunla evlənmək istəyirəm. Demədim, amma bunu edəcəyəm".

Nezarətçilər qapıların ağızında durub, yenə adamları kenara buraxanda, ikiölli sayırdılar ki, artıq adam çıxmamasın və ya dustaqxanada qalmasın. İndi də Nexlyudovun arxasına el vurduqda, bu onu neinki təhqir etmedi, hətta bunu heç duymadı da.

#### XLV

Nexlyudov öz zahiri həyatını dəyişmək: böyük mənzili kirayə verib, xidmətçiləri buraxmaq və mehmanxanaya köçmək isteyirdi. Ancaq Aqrafena Petrovna ona sübut etdi ki, qısa kimi güzeranında hər hansı bir dəyişiklik etməsinin ona heç bir xeyri yoxdur, yaxda mənzile müştəri olmaz, amma hardasa yaşamaq və mebeli saxlamaq lazımdır. Belə ki, Nexlyudovun zahiri həyatını dəyişmələ üçün etdiyi bütün cəhdler bir nəticə vermadı (o sadəcə telebəsəyagi yaşamaq isteyirdi). Hər şey əvvəlki kimi qalmadından eləvə, evdə qızığın iş-güç banlandı: evin havasını təmizləməyə, hər cür yun və xəz əşyani sərməyə, çırpmağa başladılar ki, bu işdə dalandar və köməkçi, aşpacı qadın və Kornev özü də iştirak edirdi. Əvvəlcə heç vaxt və heç kəsin istifadə etmədiyi cürbəcür mundırları və qəribə xəz əşyani çıxarıb sərdilər; sonra xalçaları və mebeli çıxarmağa başladılar və dalandarla köməkçi əzələli qollarını çərməyib, həmin şəyleri müntəzəm zərbelerlə, cidd-cəhdle çırpıldılar və bütün otaqlar naftalin qoxusu ilə doldu. Nexlyudov həyətdən keçdikdə və pəncəredən baxdıqda, bütün bu şəylerin nə qədər çox və hamisının da şübhəsiz ki, lüzumsuz olduğuna töəccübənləndirdi. Nexlyudov öz-özüne fikirləşirdi: "Bu şəyler yalnız və yalnız bundan öteridir ki, Aqrafena Petrovnaya, Korneva, dalandara, köməkçisinə və aşpacı qadına el-qollarını açmağa bəhənə olsun".

Nexlyudov düşünürdü: "İndi, hələ nə qədər ki, Maslovanın məsəlesi həll edilməyib, yaşayış şəklini dəyişmək lazım deyil. Həm də ki bu çox çətin işdir. Hamısı birdir, Maslovanı azad etsələr

və ya sürgünə göndərsələr, mən də onun ardınca gedəndə, hər şey öz-özüne dəyişəcəkdir".

Vekil Fanarının təyin etdiyi gün Nexlyudov onun yanına getdi. Onun öz şəxsi evindəki elə mənzilinə girdikdə, yekə-yekə bitkilər, pəncərədəki əcaib pardeler və ümumiyyətlə, yalnız havayı, yanı zəhmətsiz bol pul qazanan və gözənlənilməden varlanmış adamlarda olan zengin avadanlıqlı qəbul otığında Nexlyudov, həkimlərə olduğu kimi, müştərilərə təselli verməli olan şəkilli jurnallar düzülmüş stolların dövrüsində danixa-danixa oturub növbə gözləyən adamlar gördü. Vakilin köməkçisi de oradaca hündür kontor stolu arxasında oturmuşdu; o, Nexlyudovu gördükdə, yaxınlaşmış salamladı və bu saat ağasına xəbər verəcəyini söylədi. Amma köməkçi çatmamış, kabinetin qapısı özü açıldı və ortayaşlı, möhkəm vücdulu, qırmızısilət və qalın bişli, təpəzə geyimli bir kişi ilə Fanarının özünün ucadan və coşqun dənişiq səsləri eşidildi. Hər ikisinin üzündə elə bir ifadə vardi ki, bu ifadə indice qazanchı, amma çox da təmiz olmayan bir iş görmüş adamların üzündə ola bilər.

Fanarin gülümşünə-gülümşünə dedi:

— Təqsiz özünüzdədir, atam.

— Behiştə oynaya-oynaya gedərdim, amma günahlarım cidarlıyır.

— Hə, hə, bilirik də...

Və hər ikisi qeyri-təbii bir halda güldü.

— Hə, knyz, buyurun, — deyə Fanarin Nexlyudovu öz ciddi üslubda olan iş kabinetinə apardı. — Buyurun, papiroş çəkin, — deyə vəkil indice gördüyü işdəki müvəffəqiyyətindən doğan təbəssümü saxlayıb Nexlyudovla üzbez oturdu.

— Təşəkkür edirəm, mən Maslovanın işi üçün gəlmİŞəm.

— Hə, hə, bu saat. Of, bu varlı-karlılar nə kələkbaz olurlar, — dedi. — Bu herifi gördünüz də. On iki milyon sərmayesi var. Amma deyir: "Cidarlayın". Ancaq sizdən bir iyirmibəşlik qopara bilsə, lap dişi ilə dərtib qopardar.

Nexlyudov bu zaman öz ədasi ilə guya özünün Nexlyudovla bir mühitdən, — gələn müştərilər və başqalarının işe onlara yad başqa bir mühitdən olduqlarını göstərməyə çalışan bu sırtlı adama qarşı şiddetli bir nifret duya-duya, öz-özüne fikirləşdi: "O, "cidarlayın" deyir, sən də iyirmibəşlikdən vurursan".

Vəkil işdən danişmadığı üçün özünü doğrultmaq isteyirmiş kimi dedi:

— Məni lap tongo götürüb, yaman bedzatdır, ürəyimi boşaltmaq istədim. — Bəli-i, sizin iş barəsində... Onu diqqətə oxudum və Turgeniev dediyi kimi “məzmunundan xoşlanmadım”, yəni vəkil-ciçək lap sarsaqmış, şikayət üçün olan bütün imkanları əldən verib.

— Baş nə qərara goldiniz?

— Bu daqiqə, — deyib o, içəri girən köməkçisine müraciət etdi:

— Ona deyin ki, necə demmişəm, ele də olacaq: bacarı — yaxşı, bacarmır — lazım deyil.

— O razılaşmur.

— Onda heç lazım deyil, — deyə vəkil cavab verdi və üzündəki şən, mehrivan ifadə birdən-birə tutqunlaşış sərtləşdi.

— Budur da, deyirlər ki, vəkillər müftəcə pul qazanırlar, — deyə vəkil üzünə yene əvvəlki xoş ifadəni verdi. — Mən yoxsun bir borclunu tamamilə haqsız bir ittihamdan qurtarmışam, odur ki, indi hamısı mənim üstüme axışır. Amma hər bir belə iş böyük bir zəhmətlə başa gəlir. Axi biz də, bir yazıcıının dediyi kimi, etimizin bir tikəsinə mürrəkkəb qabının içinde qoyuruq. Hə-ə, gölek sizin işinizə və ya siz maraqlandıran işə — deyə o davam etdi, — iş pis aparılib, şikayət üçün yaxşı dəlil yoxdur, amma hər halda şikayətə təşəbbüs etmək olar, budur, mən belə bir şey yazmışam.

O, bir vərəqə yazılmış kağız götürüb və yeyin-yeyin, bəzi rəsmi sözləri ötürə-ötürə və o biri sözləri xüsusi təsirli bir ifadə ilə oxumağa başladı:

“Cinayət işləri şikayət departamentinə və i.a. filan adamdan və i.a. filan barədə və i.a. şikayət. Filan vaxtda və i.a. baş vermiş və i.a. filan Maslova zəhərləmək vasitəsilə tacir Smelkovu heyatdan məhrum etməkdə müqəssir sayilaraq, Cinayət macəlləsinin 1454-cü madəsinə əsasən və i.a. katorqa işlərinə məhküm edilmişdir və i.a.”

O durdu; görünür ki, çıxdan vərdi etdiyinə baxmayaraq, hər halda öz əsərini məmənnuniyyatlı dinleyirdi.

Vəkil təsirli bir ifadə ilə oxumağa davam etdi:

“Bu hökm o qədər mühüm prosessual nöqsan və yanlışlıqlar nəticəsində çıxarılıb ki, ləğv edilməlidir. Birincisi, məhkəmə istintaq zamanı Smelkovun daxili orqanlarının yoxlanılması aktının oxunması lap başlangıçda sedr tərefindən dayandırılmışdır” — bu, bir.

Nexlyudov təəccübə dedi:

— Axi onun oxunmasını ittihəmçi tələb etmişdi.

— Fərqi yoxdur, müdafiəçi də həmin şeyi tələb edə bilərdi.

— Axi, bu ki, heç əsla lazım deyildi.

— Hər halda bu bir bəhanədir. Sonra, — o oxumağa davam etdi: “İkinci, Maslovanın müdafiəçisi danişdığı zaman Maslovanın şəxsiyyətini xarakterizə etmek məqsədilə, onun pozğunlaşmasının daxili səbəblərini izah etmək istərkən, guya müdafiəçinin sözlerinin işe doğrudan-doğruya dəxli olmadığına əsaslanaraq, sedr onun sözünü kəsmişdir, halbuki, senat tərefindən dəfələrlə göstərildiyi kimi, cinayət işlərində müttəhimin xarakterinin, ümumiyyətə, əlaqəsi simasının aydınlaşdırılması, heç olmazsa məsuliyyət qabiliyyəti məsələsinə düzgün həll etmək üçün birinci dərəcəli əhəmiyyətə malikdir, — bu ki, — deyib vəkil Nexlyudova baxdı.

Nexlyudov daha artıq təəccübələnib dedi:

— Axi o çox pis danişirdi, belə ki heç nə başa düşmək olmurdu.

Fanarin güla-güla dedi:

— Yaziq, sarsaq uşaq, yəqin ki, heç bir işe yarayan söz deyə bilməzdii, amma hər halda bəhanədir. Bəli-i, sonra. “Üçüncüsü — sedr öz son sözündə Cin. Məhk. Niz-1 b. 801 m.-nın qəti tələbinə baxmayaraq, iclasçı prisajnlara müqəssirlik anlayışının hansı hüquqi ünsürlərdən təşəkkül etdiyini izah etməyib, deməyib ki, onlar Maslovanın Smelkova zəhər verməsi faktını isbat edilmiş saymaqla bərabər, bu işi öldürmək qəsdilə etmediyindən, onun üçün təqsir hesab etməyə bilərlər, beləliklə, onu cinayətkarlılıq deyil, yalnız sahnenkarlılıqda — ehtiyatsızlıqla təqsirləndirə bilərlər ki, bunun da nəticəsində tacirin ölümü Maslova üçün göznlənilməz bir hadisə olmuşdur”. Bax, başlıca dəlil budur.

— Bunu elə biz özümüz də başa düşə bilərdik. Bu bizim səhvimizdir.

Vəkil davam etdi: “Nehayət, dördüncüsü, — iclasçı prisajnlara Maslovanın müqəssirliyi barəsində məhkəməyə cavab suali elə bir şəkildə verilmişdir ki, açıq-aşkar ziddiyatlıdır. Maslova Smelkovu ancaq qərəzli məqsədə qəsdən zəhərləməkdə təqsirləndirilir ki, bu da qətlən yeganə səbəbi idi, prisajnlar isə öz cavablarında qarətçilik məqsədini və Maslovanın qiymətli şəylerin uğurlanmasında iştirakını inkar edirlər; bundan da aydın görünür ki, onlar müttəhimin qəti etmək qəsdi olmadığını nəzərdə tuturlar və yalnız sedrin son sözünün naqışlıyından doğan anlaşılmazlıq üzündən,

bunu öz cavablarında lazımi şekilde ifadə edə bilməyiblər; buna görə də prisajnların belə cavabları Cin. Məhk. Niz-nin 816 və 808 m.-nın tətbiqini, yeni sədr tərəfindən prisajnlara sehvlerinin izahını və işin yenidən müşavirəyə qaytarılması və müttəhimin müqəssirliyi məsələsinə yeni cavab verilməsini tələb edir" – sözlerilə Fanarin oxuyub qurtardı.

- Bəs sədr bunu niye etməyib?
- Bunu cələ mən də bilmək istərdim, – deyə Fanarin gülə-gülə cavab verdi.

- Deməli ki, senat bu səhvi düzəldər, eləmə?

- Bu həmin vaxtda orada iclası kimin aparacağından asılıdır. Deməli, bəla. Sonra da bəla yazırıq, – deyə o, sürətə oxumağa davam etdi: "Bəle bir vəziyyət məhkəməyə Maslovani cinayət cəzasına məhkum etməyə haqq vermirdi və ona Cin. Məhk. Niz-3 b. 771 m.-nın tətbiq edilməsi bizim cinayət prosesinin əsas qanunlarının keskin və mühüm dərəcədə pozulması deməkdir. İfadə olunan əsaslar üzrə, hörmətə xahiş edirəm ki və i.a. Cin. Məhk. Niz-nin 909, 910, 2. 912 və 298 m.-nə uyğun olaraq, bu hökmün ləğv və işin və i.a. və i.a. yenidən baxılmaq üçün həmin məhkəmənin başqa şöbəsinə verilsin".

- Bəli, bəla, nə mümkünə edilmişdir. Amma açığını deməliyəm ki, müvəffəqiyət chtimalı azdır. Hər halda hər şey senat deparmentinin tərkibindən asılıdır. Əgər tanış-biliş varsa, cəhd edin.

- Bəzi tanışlıram var.

- Həm də, tezliklə edin, yoxsa onlar hamısı babasıllarını müalicəyə gedəcəklər, onda üç ay da gözləməli olacaqsınız... Bəli, baş tutmasa, onda alahəzərin adına eriza yazmaq çərçivəsində qalır. Bu da əlaltı işlərdən asılıdır. Belə olduqda da, yeni əlaltı işlər yox, erizə tətibində qulluğunuzda hazırlam.

- Teşəkkür edirəm, bəs qonorar?..

- Şikayətin təmiz yazılmış üzünü köməkçim sizə verər və onda deyar.

- Sizdən bir şey də soruşmaq isteyirəm: prokuror mənə həmin şəxsin yanına dustaqxanaya getməyə buraxılış kağızı verib, amma dustaqxanada dedilər ki, müəyyən edilmiş günler və yerdən kənardə görüşmək üçün bir də qubernatorun icazə verməsi lazımdır. Elədirmi?

– Bəli, elə güman edirəm. Ancaq indi qubernator burada yoxdur, vezifəsini müavini aparır. Amma o cələ yekəbəş axmaqdır ki, çətin ondan bir şey əldə edə biləsiniz.

- O Maslennikovdurmu?

- Bəli.

- Onu tanıyıram, – deyib Nexlyudov getmək üçün ayaga qalxdı.

Bu vaxt bastoboy, yaman kifir, dikburun, çox arıq, sapsarı bir qadın – vəkilin arvadı, görünür öz kifirliyindən əsla xəcalet çekmeden, yeyin addımlarla qaçaraq içəri girdi. O neinki qeyri-adı bir orijinallıqla bəzənib-düzənmişdi, nəsə, həm maxmər, həm ipək, həm şux sari, həm yaşıl bir şeyə bürünmüştü, üstəlik, seyrək saçları da buruq-buruq burulmuşdu, – o, qalibiyətli bir yürüşə qəbul otağına cumdu, – yanında da ipək yaxalıqla sürtük geyib, ağ qalstuk taxmış, torpaq rənginə çalan üzü gülümsünən uzunboy bir adam vardi. Bu, yaxıcı idi; Nexlyudov onu üzdən tanıydırdı.

Qadın qapımı aça-aça dillendi:

- Anatol, gedək mənim otağıma. Bax, Semyon İvanoviç vəd edir ki, öz serini oxuyacaq, sən də mütləq Qarşından oxumalısan.

Nexlyudov çıxbıq getmək isteyirdi, amma vəkilin arvadı əri ilə piçildişib, hemin saat ona müraciətə dedi:

- Buyurun, knyaz, mən sizə tanıyıram və təqdim mərasimini artıq bilirem, – bizim ədəbi səhərcikdə iştirak edin. Anatol çox gözəl oxuyur.

- Görüşünümüz, mənim ne qədər cürbəcür işlərim var, – deyə Anatol əllerini yelləyə-yelləyə, gülümşünə-gülümşünə, arvadına səri işarə edib, bununla bildirmək isteyirdi ki, belə bir cazibədar qadına qarşı durmaq qeyri-mümkündür.

Nexlyudov vəkilin arvadına qəməgin və ciddi bir sıfətlə, böyük bir minnətdarlıqla dəvət olunmaq şərfinə görə teşəkkür edib, imkanı olmadığına görə imtina etdi və qəbul otağına çıxdı.

O çıxdıqdan sonra vəkilin arvadı onun barəsində dedi:

- Bir gör nə əzilib-bützülür.

Qəbul otağında vəkilin köməkçisi hazır ərizəni Nexlyudova verdi və qonorar barəsində sualına dedi ki, Anatoli Petroviç min manat təyin edib, – bunu da əlavə etdi ki, əslində Anatoli Petroviç belə işləri öhdəsinə götürmür, bunu ancaq onun xatirinə edir.

Nexlyudov soruşdu:

- Bəs ərizəni kim imzalamalıdır?

— Müttehim qadın özü do imzalaya bilər, əger bu çətin olsa, ondan cismadnamo alıb, Anatoli Petroviç özü imzalayar.

Nexlyudov Katyuşanı təyin edilmiş gündən əvvəl görmək fürsətinə sevinib dedi:

— Yox, mən özüm gedib ona imzaladaram.

## XLVI

Dustaqxanada nəzarətçilərin fitləri həmişəki kimi vaxtında səsləndi, koridor və kameraların dəmir qapıları taqqılıt-gurultu ilə açıldı, yalan ayaqlar və dustaq ayaqqabılının dabanları şappıldadı, çirkabtullayanlar havanı iyrənc üfünətlə doldura-doldura keçib-getsidilər, dustaq kişilər, qadınlar yuyunub geyindilər və koridorlara yoxlamadən çıxıdilar, yoxlamadan sonra isə çay üçün qaynar su getirməyə getdilər.

Həmin gün dustaqxananın bütün kameralarında çay içilən vaxt iki dustağa çubuq cəzası verilecəyi barəsində qızğın səhbət gedirdi. Bu dustaqlardan biri yaxşı savadlı cavan mağaza xidmətçisi, bərk qışqanlıqdan öz aşasını öldürmüş olan Vasiliyev idi. Kamera yoldaşları onu şənliyinə, əliaçıqlığına və hebsxana başçıları ilə sort rəftarına görə sevirdilər. O, qanunlara bələd idi və onlara əməl etməyi tələb edirdi. Üç həftə əvvəl bir çirkabtullayan nəzarətçinin təzə mundirinə şıxi axıtdığı üçün, nəzarətçi onu vurmuşdu. Vasiliyev çirkabtullayana qahmar çıxmış, demişdi ki, qanunla dustağı vurmaq olmaz. "Mən sənə qanunu göstərərəm," — deyib nəzarətçi Vasiliyevi söymüşdü. Vasiliyev də ona cini cavabı vermişdi. Nəzarətçi onu da vurmaq istəyəndə, Vasiliyev onun qolundan yapışış, üç dəqiqəyə qədar belə saxlamış, sonra qanırıb, onu qapıdan bayır itələmişdi. Nəzarətçi şikayət etmiş və rəis müavini Vasiliyevi karsra salmağı əmr etmişdi.

Karseler bayırda qıflılanan bir cərgə anbarca idi. Qaranlıq, soyuq karserdə nə çarpayı, nə stol, nə stul vardi; belə ki, karsere salınan adam çirkli döşəmədə oturmali və ya uzanmalı idi; burada çox bol olan sıçovular onun üstü ilə və ya hoppanib keçirdilər və o qədər cürətlənməsidilər ki, qaranlıqda çörəyi qorumaq olmurdı. Onlar çörəyi elə dustağın əli altında qapıb yeyir, hətta dustaq hərəkətsiz olduqda, ona hücum da edirdilər. Vasiliyev demişdi ki, karsere getməyəcək, çünki müqəssir deyil. Onu zorla apardılar.

O allərindən çıxmaga çalışdı və iki dustaq nəzarətçilərdən yaxasını qurtarmaqdə ona köməyə geldi. Nəzarətçilər yiğib geldilər; onlarla birlikdə öz qolunun zoru ilə məşhur olan Petrov da vardi. Dustaqları basmarlayıb karselerə soxdular. Qubernatora o saat molumat verildi ki, nəsə, üsyana bənzər bir hadisə baş vermişdir. Oradan gələn kağızda başlıca müqəssirlər — Vasiliyev və sorsori Nepomnyashino, hərosina otuz çubuq vurulması yazılmışdı.

Cəza qadın şöbəsinin görüş otağında yerinə yetirilməli idi.

Axşamdan hər şey bütün dustaqlara məlum idi və kameralarda qarşısındaki ceza barəsində qızğın səhbətlər gedirdi.

Korablyova, Xoroşavka, Fedosya və Maslova öz güşələrində oturmuş, artıq araq içmiş olduqlarından, sıfırları qızarmış, özləri da coşqın idilər, — indi daha Maslovanın həmişə araqı vardi, o da yoldaşlarını səxavətlə içirdirdi, onlar çay içir və həmin barədə səhbət edirdilər.

Korablyova öz sapsağlam dişləriə qəndi xırda-xırda dişləyədişləyə, Vasiliyev barəsində deyirdi:

— Bəyəm o dava-dalaş előyirdi. Ancaq yoldaşına qahmar çıxmışdı da. Axi indi daha adam döyməyo qoymurlar.

Üstünə çaynik qoyulmuş taxtın qabağında bir odun parçasının üstündə oturmuş, başıqış, uzun hörükli Fedosya əlavə etdi:

— Deyirlər ki, yaxşı oğlandır.

— Mixaylovna, bircə ona çatdırı bilsəydik, — deyə gözətçi arvad Maslova müraciət etdi, "ona" dedikdə, o Nexlyudovu nəzərdə tuturdu.

— Deyərəm. O mənim üçün nə desəm elər, — deyə Maslova gülümsünərək və başını silkələyib cavab verdi.

Fedosya dedi:

— Hə, amma o havaxt göləcək; deyirlər ki, bu saat onların dalınca getdilər. — Böyük əzabdır, — deyə o köksünü ötürüb əlavə etdi.

— Bir dəfə mən volosda bir kəndlini döyəndo görmüşəm. Qaynatam məni starşinanın yanına göndərməmişdi, golib bir də nə gördüm... — deyə gözətçi arvad üzү bir əhvalat damışmağa başladı.

Yuxarı koridordan gələn səsler və ayaq tappılıtları gözüçü arvadın səhbətinin yarida kəsdi.

Qadınlar sakitləşib dinləməyə başladılar.

Xoroşavka dedi:

— Sürüyüb goturırlar, məlunlar. İndi döyəcəklər. Nəzarətçilər ondan yaman yanlıqlıdırlar, aksi onlara göz verir, işiq vermır.

Yuxarıda sakitlik oldu, gözətçi arvad da əhvalatı Volostda bir kəndlini anbarda necə döyüdüklorunu və bunu görəndə, onun qorxudan ürəyi bulandığını danişib qurtardı. Xoroşavka isə danişdi ki, Şeqlovu qamçı ilə döyənde, heç cinqirini da çıxarmayı. Sonra Fedosya çay qab-qacağını yüksəldirdi. Korablyova ilə gözətçi arvad tikiş tikməyə başladılar, Maslova isə taxtin üstündə oturub, darixdıqdan, qəmən-qəmən dizlərini qucaqladı. O uzanıb yatmaq istəyirdi ki, nəzarətçi qadın onu səsleyib kontora görüşə çəgirdi.

Maslova yarıya qədər civəsi qopmuş güzgüün qabağında ləçəyini düzəltdiyi zaman Menşova qarşı dedi:

— Hələm-həlbət bizim barəmizdə ona danış; de ki, biz yandırımadıq, o zalim özü yandırıb, muzdur da görüb, o imanını yandırımad. Ona deyinən ki, Mitrini çəgirdirdi. Mitya hamısını ovcunun içində görmüş kim ona danişar, yoxsa, belə də iş olar, heç işdən xəberimiz olmaya-olmaya, bizi salıblar zindana, amma o mələn başqasının arvadı ilə kefini çəkir, meyxanalarda oturub-durur.

— Belə qanun olmaz, — deyə Korablixa da təsdiqlədi.

— Deyərəm, lap yəqin deyərəm, — deyə Maslova cavab verdi. — Qoy cürotlənmək üçün bir də içim, — deyə əlavə edib göz vurdur.

Korablixa ona yarım fincan tökdü. Maslova icib, ağızını sildi və kefi kök, damağı çağ, "cürotlənmək" sözlərini təkrar edə-edə, başını yırğalaya-yırğalaya və gülümşünə-gülümşünə, nəzarətçinin ardınca koridorla getdi.

## XLVII

Nexlyudov artıq xeyli vaxtdı ki, dəhlizdə gözləyirdi.

O, dustaqxanaya gəlib, giriş qapısının zəngini vurdur və prokurorun icazənaməsini nəzarətçiye verdi.

— Sizə kim lazımdır?

— Dustaq Maslovanı gözləyirəm.

— İndi olmaz, rəis müavini möşguldür.

Nexlyudov soruşdu:

— Kontordadırımı?

— Yox, burda, görüş otağındadır, — deyə nəzarətçi cavab verdi; Nexlyudova cələ gəldi ki, o nədənsə tutuldu.

— Məgər bu gün qəbul edirlər?

— Yox, başqa, xüsusi bir iş var, — deyə nəzarətçi cavab verdi.

— Bəs onu necə görmək olar?

— Bir azdan çıxar, onda sözünüzü deyərsiniz. Gözləyin.

Bu zaman yan qapıdan bafta-taftası parıldayan, şən üzü işildayan, bişələri tütin tüstüsündən sarılmış bir feldfebel çıxıb nəzarətçiye açılı-acılı dedi:

— Bura niyə buraxıbsız? Kontora!

Nexlyudov feldfebelin belə narahat olmasına təəccüblənib dedi:

— Mənə dedilər ki, rəis müavini burdadır.

Bu vaxt iç qapı açıldı və tərləmiş, pörətmüş Petrov çıxdı. O feldfebele müraciətə dedi:

— İndi yadında saxlar.

Feldfebel gözlərilə Nexlyudova səri işarə etdi və Petrov susub qaşqabağı turşutdu və iç qapıya girdi.

Nexlyudov öz-özüne fikirləşdi: "Görəsən kimin yadında qalar. Onlar nə üçün belə təşvişə düşüblər. Feldfebel ona nə üçün cələ işarə etdi".

— Burda gözləmek olmaz, buyurun kontora, — deyə feldfebel yenə Nexlyudova müraciət edir; Nexlyudov getmək istəyirdi ki, rəis müavini öz əlaltıları ilə daha artıq pərt bir halda dal qapıdan çıxdı. O, fasiləsiz tövşüyürdü. Nexlyudovu gördükde o, nəzarətçiye müraciətə dedi:

— Fedotov, beşinci qadın şobəsindən Maslovanı kontora çağır. O, Nexlyudova müraciətə:

— Buyurun, — dedi. Onlar dik bir pilləkənlə, bir pəncərosi, içərisində bir stol və bir neçə stul olan bir otağa çıxdılar. Rəis müavini oturdu.

— Ağırdır, ağır işdir bizim işimiz, — deyə o, Nexlyudova müraciətə yənə bir papiros çıxartdı.

Nexlyudov dedi:

— Görünür yorulubsunuz.

— Bütün bu qulluqdan yorulmuşam, vəzifəmiz çox çetin vəziyədir. Onların işini yüngülləşdirmək istəyirsən, tərsinə çıxır; fikrim-zikrim buradan çıxıb getməkdir, ağırda, çox ağırda bizim vəzifəmiz...

Nexlyudov rəis müavini üçün xüsusi çətinliyin nədən ibarət olduğunu bilmirdi, ancaq bu gün onun, nəsə, cələ miskin, düşkün bir hali vardi ki, adamın ona yazığı golirdi.

Nexlyudov dedi:

— Belə, mənə də elə gəlir ki, çox ağır, çətin vəzifədir. Bəs siz niya bu vəzifədə işləyirsiniz?

— Dolanacağım yoxdur, ailə sahibiyəm.

— Amma bu vəzifə ağır issə...

— Ancaq, hər halda, orz elçiyim ki, gücüm çatdığını qədər xeyir verirəm, hər halda bacardığım qədər işlərini yüngülləşdirirəm. Mənim yerimdə başqa bir kəs olsa, özünü heç belə aparmazdı. Demek asandır: axı 2000 adamdır, özü də neçə adamlar. Gərək onları yola verməyi bacaranın. Axı onlar da insandır, rəhmin gəlir. Amma qudurmaq da olmaz.

Rəis müavini bu yaxınlarda dustaqlar arasında baş verib, ölümle nəticələnmiş dalaşma əhvalatını danışmağa başladı.

Nezarətçinin müşayiəti ilə Maslovanın içəri girməsi onun söhbatını yarida kəsdi.

Nexlyudov Maslovani qapının ağızında gördü, onda Maslova hələ rəis müavinini görməmişdi. Katyuşanın üzü qızarmışdı. O, nəzarətçinin arxında yeyin addımlarla, fasiləsiz gülümşəyə-gülümşəyə, başını yırğalaya-yırğalaya gəlirdi. Rəis müavinini gördükde, qorxmış halda gözünü ona zilliədi, amma həmin saat özünü düzəldib və oynaq, şən bir əda ilə Nexlyudova müraciət etdi.

— Salam, — deyə o, sesini uzada-uzada salamlaşdırıb, keçən dəfəndən xeyli fərqli olaraq, onun əlini bərk sixib silkələdi.

Nexlyudov Maslovanın onu bu dəfa belə şən, oynaq bir görkəmli qarşılımasına bir qədər tövəcübə dedi:

— Budur, ərizəni getirmişəm ki, imzalayasınız. Bunu vəkil tərtib edib, indi qol çekmək lazımdır, sonra Peterburqa göndərəcəyik.

— Nə olar ki, imzalamaq da olar. Hər şey olar, — deyə o, gülümşünə-gülümşünə bir gözünü qırpdı.

Nexlyudov qatlanmış verəqi cibindən çıxarıb stola yaxınlaşdı. O, rəis müavinindən soruşdu:

— Burda imzalamaq olarmı?

Rəis müavini Maslovaya dedi:

— Gəl bura, otur, bax, bu da sənə qələm. Savadın varmı?

— Bir zaman vardi, — deyə o gülümşünə-gülümşünə yubkasını və koftasının qolunu düzəldə-düzəldə stolun arxasında oturdu, öz xirdəcə, zirək əli ilə yönəmsiz bir tövər ilə qələmi götürdü və gülegülə Nexlyudova baxdı.

O hara və nə yazmaq lazımlı olduğunu göstərdi.

Maslova qələmi səy ilə mürekkebə baturıb və silkələyib öz adını yazdı.

O gah Nexlyudova, gah rəis müavininə baxa-baxa və qələmi gah mürəkkəbəqabıya, gah kağıza sarı uzada-uzada soruşdu:

— Daha bir şey lazımlı deyil ki?

Nexlyudov qələmi onun elindən ala-alə dedi:

— Mənim sizə deməli bəzi sözlərim var.

— Nə olar, deyin də, — deyə o birdən-birə sanki nədənsə fikrə getdi və ya yuxusu gəldi, üzü ciddiləşdi.

Rəis müavini ayaga qalxıb otaqdan çıxdı və Nexlyudov onunla üz-üzə, göz-gözə qaldı.

#### XLVIII

Maslovani bura getirən nəzarətçi stoldan aralıda, pəncərənin qırğını oturdu. Nexlyudov üçün qəti dəqiqə gəlib çatdı. O hey özünü danlayırdı ki, ilk görüşdə başlıca məsələni, — ona evlənmək istədiyini deməmişdir, indi qəti qərara gəlmİŞdi ki, bunu ona deyəcəkdir. Katyuşa stolun o tərafında oturmuşdu. Nexlyudov onunla üz-üzə o biri tərəfdə oturdu. Otaq işq iddi və Nexlyudov onun üzünün — gözlərinin və dodaqlarının yanlarındakı qırışları, gözlərinin şışkinliyini ilk dəfə yaxından gördü. Ona əvvəlkindən daha artıq yaziçı geldi.

Stola elə dirsəkləndi ki, pəncərənin qabağında oturmuş, bakenbardları ağarmış yəhudi tipli bir adam olan nəzarətçi onun danışığını eşiməsən, yalnız Katyuşa eşitsin. O dedi:

— Əgər ərizə baş tutmasa, onda əlahəzətin adına yazacaqıq. Nə mümkinse elçək.

Katyusa onun sözünü kəsib dedi:

— Gərək əvvəlkindən bələ olaydı, yaxşı bir vəkil olaydı... Mənim o müdafiəçim lap axmağın biri idi. Elə mənə hey kompliment deyirdi, — deyib güldü. — Əgər onda bilsəydi ki, mən sizin tanışınız, onda iş başqa cür olardı. Yoxsa bu nadir ey. Elə bilirlər ki, hamı vərudur.

Nexlyudov öz-özüne fikirləşdi: "Bu gün nə qəribodır" və öz sözünü demək istəyirdi ki, Katyuşa söze başladı:

— Bilirsiz ne var? Bizim yanımızda bir qarı var, elə hamı ona hətta heyran olub. Elə yaxşı bir qarır ki, amma heç bir şeyin üstündə dustaqlanada oturur; özü də, oğlu da; hamı da bılır ki, onların heç bir teqsiri-zədi yoxdur, ancaq boyunlarına qoyublar ki, guya onlar yandırıblar, buna görə de yatırlar. O qarı, bilirsinizmi, eşidib ki, mən sizinlə tanışam, — deyə Maslova başını o yan-bu yana çevirə-çevirə və ona baxa-baxa davam etdi: — İndi deyir ki, ona de, qoy, deyir, oğlumu çağırınsın, o hamısını danışar. Familiyaları da Menşovdur. Nə olar, elərsizmi? Bilirsiz, elə yaxşı qarır ki... O saat görünür ki, nahaq yerə tutulub. Hə, özümüz, kömək elərsiz də, — deyib Maslova onun üzüne baxdı və gözlərini endirib gülmüşündü.

Nexlyudov onun belə hədsiz sərbəstliyinə daha artıq təcəübənlərək dedi:

— Yaxşı, elərəm, xəbər bilərəm... Ancaq mən sizinlə öz işim barəsində danışmaq istayırdım. Yادınızdadır, keçən dəfə sizə nə demişdim?

— Siz çox şey demişdiniz. Nə demişiniz keçən dəfə? — deyib Maslova fasiləsiz gülmüşünüb başını o yan-bu yana çevirirdi.

Nexlyudov dedi:

— Demişdim ki, golmişəm sizdən məni bağışlamani xahiş edəm.

— Bu ne sözdür ey, elə hey bağışlamaq, bağışlamaq, bunun bir mənası yoxdur... Yaxşı olar ki, siz...

— Gelmişəm ki, öz günahımı təmizləyim, — deyə Nexlyudov davam etdi, — özü də sözə yox, işlə təmizləyim. Mən qərara gelmişəm ki, sizinlə evlənməm...

Maslovanın üzündə birdən-birə qorxu ifadəsi göründü. Qiyyacı gözləri donub sanki ona həm baxır, həm baxmırı. O acılı bir halda qaşqabığını töküb dilləndi:

— Bəs bu hoqqa hardan çıxdı?  
— Mən biliram ki, Allahın hüzurunda bu işi etməliyəm.  
— Bu Allahı haradan tapıb çıxardınız? Yox, bunlar boş sözdür. Allahmı? Hansı Allah? Bax Allahı gərək onda yada salaydınız!  
— deyib Katyuşa ağızı açıla durdu.

Nexlyudov yalnız indi onun ağızından gələn tünd araq qoxusunu duyub belə coşqunluğunun səbəbini başa düşdü. O dedi:

— Sakit olun.

— Heç sakit-zad olmayıacağam. Elə bilirsən ki, sərxoşam. Sərxoş olsam da nə dediyimi bilirom, — deyə Maslova cəld söyləndi və bütün sıfəti qıpqrırmızı oldu: — Mən katorqa dustağıyam, mən qəhbəyəm, amma siz ağasız, knyazsız, özünü mənə bulaşdırmağın lazımdır. Get öz knyaz xanımlarının yanına, mənim qiyəmətim isə, bir qızıl onluqdur.

Nexlyudov bütün vücudu əsa-əsa yavaşcadan dilləndi:

— Sən nə qədər insafsız danışan da, mənim duydularımı, çək-diklərimi duya bilməzsən. Sənin qarşısındakı günahımı nə dərəcədə hiss etdiyimi sən heç təsəvvür də edə bilməzsən...

— Günahımı, hiss etdiyimi... — deyə Maslova onu qəzəblə yamsıladı. — Onda hiss eləmədin, bir yüzlük dürtdün. Budur sənin qiyəmotin...

Nexlyudov dedi:

— Bilərəm, bilərəm, bəs indi neyələyim? İndi qərara golmişəm ki, səndən el çəkməyim, dediyimi eləyəcəyəm.

— Deyirəm ki, yox, eləməyəcəksən, — deyə o bərkdən qəhqəhə çəkdi.

— Katyuşa! — deyə o başlayıb, elini onun əlinə uzatdı.

— Rədd ol yanından. Mən katorqa dustağı, sən knyaz, bura sənin yerin deyil, — deyə o çıçırdı və qəzəbdən tamam dəyişmiş bir halda, onun əlini rədd etdi. — Mənim vasiyətəm özünü xilas etmək istəyirən, — deyə o bütün ürəyini boşaltmağa tələsbis, davam etdi. — Bu dünyada məndən lozzətinə alıbsın, o dünyada da monim vasiyətəm xilas olmaq istəyirən. Sənin özündən də zəhləm gedir, gözlüyündən də, bütün o piyonmış murdar sir-sifetindən də. Rədd ol, itil burdan! — deyə o sərt bir hərəkətlə yerində sıçrayıb çıçırdı.

Nəzarətçi onlara yaxınlaşdı:

— Niya küy salırsan? Belə şey olarmı...

Nexlyudov dedi:

— İşiniz olmasın, xahiş edirəm.

— Qoy özündən çıxmasın, — deyə nəzarətçi deyindi.

Nexlyudov yenə dedi:

— Yox, xahiş edirəm, toxunmayın.

Nəzarətçi yenə pöncərənin qabağına çökildi. Maslova yeno oturdu, gözlərini aşağı endirib, barmaqlarını bir-birinə keçirdiyi xırdaça əllərini bərk sıxıdı.

Nexlyudov onun başı üstündə durub, nə edəcəyini bilmirdi. O dil-ləndi:

- Sən mənə inanmışsan.
- O ki cvlənmək isteyirsiz ha, o heç vaxt olmayıcaq. Lap özümüz asaram. Bax bu mənim cavabım!
- Mən hər halda siza xidmət edəcəyam.
- O sizin öz işinizdir. Ancaq mənə sizdən heç bir şey lazımdır. Bu mənim düz sözümüzdür, - deyib davam etdi və: - Axi onda mən niya ölmədim! - deyib yazıq-yazıq ağladı.

Nexlyudov danişə bilmirdi, Katyuşanın göz yaşları ona da sirayet etmişdi.

Maslova gözlərini qaldırıb ona baxdı, sanki təəccüb edib, ləçəyi ilə yanağından axan göz yaşlarını silməyə başladı.

Nəzarətçi indi yeno də yaxınlaşış vaxtın qurtardığını xatırladı. Maslova ayağa qalxdı.

- Siz indi həyacanlısınız. Mümkün olsa, sabah gələrəm. Siz də bir fikirləşin, - deyə Nexlyudov dilləndi.

Maslova kaməraya qayıtdıqda, Korablyova ona dedi:

- Hə, ay qız, indi ağ güne çıxarsan. Görünür sənə yaman bənd olub. Nə qədər ki golib-gedir, fürsəti əldən vermə. O səni qurtarar. Varlırlar hər şey mümkündür.

- Elədir ki var, - deyə gözətçi qadın nağməyə bənzər bir səslə dilləndi. - Kasibin evlənməyə də macalı olmaz, varlinin üreyindən keçən o saat düzələr. Ürəyində nə tutsan, sənin üçün düzəldə biler. Bizim tərəflərdə, ay mənim göyerçinim, bir abırlı-hörmətli kişi vardi, elə ki istədi...

Qarı soruşdu:

- Neco oldu, mənim işimdən ona bir şey dedinmi bari?

Amma Maslova yoldaşlarına cavab verməyib, qıçıq gözlərini bir künco zilləyib, axşama qədər belə uzandi. Onun daxilində qızığın iş gedirdi. Nexlyudovun dedikləri onu, vaxtile iztirab çəkdiyi, başa düşməyib, nifretlə tərk etdiyi həmin alemə çağırırdı. O indi içərisində yaşıdığı unutqanlılığı itirmişdi, o olmuş əhvalatı aydın-əşkar xatırlaya-xatırlaya yaşamaq çox əzəblə idi. Axşam o yənə araq alıb öz yoldaşları ilə birgə bolca içdi.

Çixış qapısının lap ağızında döşü xaç və medallı, üzü xoşagolmaz, yaltaq ifadəli bir nəzarətçi ona yaxınlaşış, sırlı bir ada ilə bir kağız verdi.

O konverti Nexlyudova verəndə dedi:

- Bu kağızı sizə bir xanım göndərib...

- Nə xanım?

- Oxuyarsız, görorsuz. Dustaqdır, siyasi dustaq. Mən o şöbədə qulluq edirəm. O xanım məndən xahiş etdi. Hörçənd icazə yoxsa da, amma insanlıq naməni... - deyə nəzarətçi qeyri-təbii bir ifadə ilə cavab verdi.

Nexlyudov təəccübləndi, necə olur ki, siyasi dustaqlara təhkim edilmiş bir nəzarətçi özü, elə həbsxananın içində, demək olar ki, hamının gözü qabağında dustaqlardan kağız gotırıb verir; o zaman o heç bilmirdi ki, bu adam həm nəzarətçi, həm də xəfiyyədir, - amma kağızı aldı və dustaqxanadan çıxandan sonra oxudu. Kağızda karandaşla, yeyin xətlə belə yazılımışdı:

"Sizin cinayət üstü tutulmuş bir şəxs ilə maraqlanıb dustaqxanaya golib-getdiyinizdən xəbər tutduqda, sizinlə görüşmək fikrinə düşdüm. Mənimlə görüş tələb edin. Sizə icazə verərlər, mən də sizin adamin işi və bizim qrupun işi üçün bir çox mühüm məlumat verərəm. Siza minnətdar olan Vera Boqoduxovskaya".

Nexlyudov bütünlükə Maslova ilə görüşün tövssüratı altında olduğundan, ilk dəqiqlərde bu ad və xətt ilə əlaqədar heç no-

xatırlaya bilməyib, öz-özüne fikirleşdi: "Boqoduxovskaya. Boqoduxovskaya nə olan şeydir?" Və birdən xatırlayıb dilləndi: "Hə! Ayı ovu vaxtı gördüyüüm dyakon qızı".

Vera Boqoduxovskaya əldən-ayaqdan uzaq Novgorod quberniyasında, Nexlyudovun yoldaşları ilə ova getdiyi ucqar bir kənddə müəllim idi. O müəllim Nexlyudova müraciətə kursa oxumağa getmek üçün ona pul verməsini xahiş etmişdi. Nexlyudov ona istədiyi pulu verib, sonra onu tamam unutmuşdu. İndi məlum olurdu ki, həmin xanım siyasi cani olub dustaqxanaya düşüb və yəqin ki, onun əhvalatını eşidib, indi, budur, ona öz xidmətini təklif edir. O vaxtlar hər şey necə xoş, sade idi. İndi isə hər şey nə qədər ağır və mürəkkəbdir. Nexlyudov o vaxtları sevindən-sevində canlı bir surətdə xatırladı, Boqoduxovskaya ilə tanışlığı da yadına gəldi. Bu əhvalat pəhriz bayramı ərəfəsində, dəməriyolundan altmış verst aralıda, ucqar bir yerde baş vermişdi. Ovları yaxşı tutmuş, iki aylı vurmusḍular və geri qayıtmaga hazırlaşaraq, yemək yedikləri vaxt, düşdükleri daxmanın sahibi gəlib demişdi ki, dyakonun qızı gelib knyaz Nexlyudov ilə görüşmək istəyir.

Kimsə dilləndi:

- Qəşəngdirmi?

Nexlyudov üzünen ciddi bir ifadə verib:

- Di bəsdir, - demiş, süfrədən qalxıb ağzını silmiş və görəsən dyakon qızına nə üçün lazım olduğuna töəccübənlənərək ev sahibinin daxmasına getmişdi.

Otaqla başında keçə şlyapa, əynində qısa kürk, damarları çıxmış, ariq, xoşagəlməz sifetli bir qızvardı ki, yalnız gözleri və üstündə ucları yuxarı qalxmış qaşları gözəldi.

Ev sahibi qarı qısaca demişdi:

- Vera Yefremovna, sözünü de ona, knyaz elə bu özüdür. Mən gedim.

Nexlyudov demişdi:

- Mənə görə qulluğunuz?

Qız tutula-tutula demişdi:

- Mən... mən... Bilirsizizmi, siz varlı adamsınız, pulunuzu boşuna havaya sovrurusunuz, ova xərcleyirsiniz. Ancaq mən bili-rəm... mən bircə şey istəyirəm... Mən adamlara faydalı olmaq istəyirəm, amma əlimdən bir iş gelmir, ona görə ki, heç nə bilmirəm.

Qızın gözleri səmimiliyi, mehribanlığı, qətiliyini də, çəkingəliyinin də bütün ifadesi o qədər təsirlisi idi, Nexlyudov çox vaxt olduğu kimi birdən özünü onun veziyyetində təsəvvür etmiş, onu başa düşmüş və rəhmi gəlmədi.

- Mən na edə bilerəm ki?

- Mən müəlliməm, amma kursa getmək istərdim, məni qoymurlar. Qoymurlar deyil ey, onlar qoyurlar, amma vəsait lazımdır. Siz mənə verin, kursu qurtarıb qaytararam. Mənə elə gelir ki, varlı adamlar ayı vurmaqla, kəndliləri içirtməklə heç də yaxşı iş tutmur-lar. Niya onlar xeyirli işlər görməsinlər? Mənə elə səksəncə manat kifayətdir. İstəmirsiniz vermayın, mənimcün hamısı birdir, - deyə qız Nexlyudovun ona zillənmiş inadlı, ciddi baxışını özüne qarşı mənfi əlamət kimi yozub sözlərinə acıqlı qurtarmışdı.

- Əksinə, sizə çox minnətdaram ki, mənə fürsət verdiniz.

Qız onun razi olduğunu başa düşdükdə qızarmış və susmuşdu.

Nexlyudov demişdi:

- Bu saat getirrim.

O, otaqdan çıxmış və oradaca onların danışığını dinləyən bir yoldaşını görmüşdü. Yoldaşlarının zarafatlarına cavab vermedən çantasından pul götürüb qızı aparmışdı.

- Xahiş edirəm, xahiş edirəm heç təşəkkür etməyin. Mən sizə təşəkkür etməliyəm.

Bütün bunları xatırlamaq indi Nexlyudova xoş gəlirdi. Bunu da xatırlamaq xoş idi ki, bu hadisəni pis mənada zarafata çevirmek istəyən bir zabitla az qala küşəsməli olmuşdu, amma başqa bir yoldaşa ona kömək etmiş və nöticədə onlar yaxın dostlaşmış, bütün ovları yaxşı tutmuş, şən keçmiş və onlar gecə dəməriyolu stansiyasına qayıtdıqları zaman bu gecə ona ləzzət vermişdi. Qoşa at qoşulmuş bir cərgə kirşə bir-birinin ardınca düzülüb dar meşə yolu ilə üstlərini qar basmış, gah uca, gah alçaq kükñar ağacları arası ilə səssiz-səmirsiz gedirdi. Yoldaşlardan kimse etirli papiros çekir, odu qaranlıqla qızarırdı. Bələdi Osip dizə qədər qara batıb çıxaçıxa bu kirşədən-o kirşəyə qacıb siğıncları indi dərin qara batabata ağaçqoşaq ağaclarının qabıqlarını gəmirdikləri barəsində, ayların ucqarlarında öz zağalarında uzanıb nefəsgahdan isti nefəslərini pufşapufla buraxdıqlarından danişa-danişa, onları yola salırdı.

Bütün bunlar və hamisindən artıq o vaxtlar özünü necə xoşbəxt hiss etdiyi, öz sağlamlıq, qüvvət və qayğısızlığı indi bir-bir Nexlyu-

dovun yadına düşürdü. Ciyörleri qısaca kürkünü qabardaraq şaxtalı havanı nefesinə alır, kirşelerin eymelerinin toxunduqları budaqlardan qar üzüne sepişir, bədəni isti, üzü sorin, qəlbində nə bir qayıçı, nə bir qorxu, nə bir arzu... Nə qədər xoş idi. Bəs indi? İlahi, hər şey nə qədər əzablı-əziyətli, çətin idi!

Yəqin ki, Vera Yefremovna inqilabçı idi və indi inqilabi işlərinə görə dustaqlanaya düşməndü. Onu görmək lazımdı, xüsusən ona görə ki, Maslovanın vəziyyətini yaxşılaşdırmaq üçün məsləhətlər verməyi vəd etmişdi.

## L

Nexlyudov o biri gün səhər oyanıb, dünən bütün olan-bitəni xatırladı və onu dəhşət basdı.

Amma bu dəhşətə baxmayaq, əvvəlkindən daha möhkəm qərar aldı ki, başlığı işi davam etdirəcəkdir.

O öz vəzifəsini derk etmə hissi ilə evdən çıxıb, Maslennikovun yanına gəldi ki, ondan dustaqlanada Maslovadan başqa, onun xahiş edib tapşırıldığı qarşı Menşova və oğlu ilə görüşməyə icazənamə alısm. Bundan başqa o, Maslovanın işinə köməyi deyə biləcək Boqoduxovskaya ilə görüşə də icazə almaq isteyirdi.

Nexlyudov Maslennikovu çıxdan hələ polkda xidmət vaxtından tanrıydı. O zaman o polkun xəzinədarı idi. O xoşxasiyyət, işə yaranan bir zabit idi, polkdan və çar ailəsindən başqa dünyada heç nə bilməz və bilmək də istəməzdə. İndi Nexlyudov onu polku quberniya ilə və quberniya idarəsi ilə əvəz etmiş bir inzibatçı kimi görürdü. O, varlı və zirek bir qadınla evlənmişdi; həmin arvad da onu hərbi xidmətdən mülki xidmətə keçməyə məcbur etmişdi.

Arvadı ona gülür və əla öyrədilmiş bir heyvan kimi tumarlayırdı. Nexlyudov keçən qış bir dəfə onların evində olmuş, amma bu or-arvad ona o qədər maraqlı görünmüdü ki, sonralar daha bir dəfə də olsun, onlara ayaq basmamışdı.

Maslennikov Nexlyudovu gördükde, yaman sevindi. Onun üzü yeno də əvvəlki kimi, gipgirdə və qıpçırmızı idi, elə həmin şışmanlıq vardi, yeno də, hərbi xidmətdə olduğu kimi, gözəl geyinmişdi. Orada homişə əynində təmiz, son moda ilə tikilmiş, ciyinlərinə və sinəsinə yaxşı yatan mundır və tujurka olardı. İndi bu, son moda ilə tikilmiş, yeno elə o cür dolğun bədəninə yaxşı yatan və gen sinəsinə

daha qabarıq göstərən mülki geyim idi. Onun əynində vismundir vardi. Aralarındaki yaş fərqinə baxmayaq (Maslennikovun yaşı qırxa yaxın idi), onlar bir-birilə "son" – deyə danışırıldarlar.

– Hə, bax, sağ ol ki, gəlibən. Gedək arvadım yanına. Mənim də elə iclasa qeder düz on dəqiqə boş vaxtim var. Axi rəis gedib. Qubərniamı mən idarə edirəm, – deyə o, şadlığını gizlədə bilməyib, bürüzo verdi.

– Sənə bir işim düşüb.

– Neco, nece? – deyə Maslennikov birdən-birə diqqət kəsilib, qorxmuş və bir qədər ciddi bir ifadə ilə soruşdu.

– Dustaqlanada mənim çox maraqlandığım bir adam var (dustaqlanada sözünü eşitdikdə Maslennikovun üzü dəha artıq ciddi-ləşdi) və mən istərdim ki, onunla ümumi görüş yerində yox, kontorda, həm də yalnız müəyyən edilmiş günlərdə yox, tez-tez görüşüm. Mənə deyiblər ki, bə sonin ixtiyarındadır.

– Əlbəttə, *mon cher*<sup>1</sup>, sənin üçün hor şey etməyə hazırlam, – deyə Maslennikov öz böyükliyünü guya nozərə almadiğini göstərmək üçün, iki əlini Nexlyudovun dizlərinə toxundurub davam etdi: – bu mümkündür, amma bilirən ki, mən bir saatlıq xəlifəyəm.

– Deməli, onunla görüşmək üçün mənə kağız verirən də?

– O qadindirmi?

– Hə.

– Yaxşı, nə üstə tutulub?

– Zəhərləmə üstündə. Ancaq hökm düzgün verilməyib.

– Bax, bu da ədaləti möhkəm, *ils n'en font point d'autres*<sup>2</sup> – deyə, nədənə, o fransızcaya keçdi. – Bilirəm ki, sən mənimlə razı deyilsən, amma nə etməli, *c'est mon opinion arretie*<sup>3</sup>, – deyə bütün il ərzində mürtəce, mühafizəkar qəzətdə, müxtəlif şökillərdə, oxuduğu rayi ifadə ilə olavaş etdi. – Bilirəm ki, sən liberalsan.

– Bilmirəm liberalam, ya başqa bir şeyəm, – deyə Nexlyudov gülümsündü; – o homişə töccüblənirdi ki, hamı onu nədənə, bir partiyyaya mənsub biliib, liberal adlandırırdı, yalnız ona görə ki, o insanı mühakimə edəndə, deyirdi ki, hor şeydən əvvəl onun özünü dinləmək lazımdır, möhkəmə qarşısında hamı bərabərdir,

<sup>1</sup> Özizim

<sup>2</sup> Onlar başqa cür etmirlər.

<sup>3</sup> Bu mənim qotı qənasıtmıdır.

ümumiyyətlə, insanları, xüsusilə hełə məhkum edilməmiş insanları incitmək və döymək lazımlı deyil. — Bilmirəm liberalam, ya yox, ancaq bunu bilirom ki, inдиki məhkəmələr nə qədər pis olsalar da, hər halda əvvəlkilərdən yaxşıdır.

— Hansı vəkili tutubsunuz?

— Fanarine müraciət etmişim.

— Hə, Fanarin, — deyə Maslennikov üz-gözünü turşutdu; yadına düşdü ki, keçən il həmin Fanarin məhkəmədə onu şahid kimi dindirib, böyük bir hörmətlə yarım saat müddətində lağla qoymuşdu. — Mən onunla iş görməyi sənə məsləhət görməzdəm. Fanarin *est un hommetare!*

— Səndən bir xahişim də var, — deyə Nexlyudov ona cavab verməyib davam etdi. — Lap çoxdan tanıdığım bir qız var, müəllimdir, lap yazığın-fağının biridir, indi o da dustaqdır, mənimlə görüşmək istəyir. Onun yanına getməyə də mənə icazəname verə bilərsənmi?

Maslennikov başını bir qədər yana ayıb fikirləşdi.

— Siyasi dirmi?

— Hə, mənə dedilər ki, elədir.

— Bax, bilirsənmi, siyasi dustaqlarla görüş yalnız qohum-əqrəbalarına verilir, sənə mən ümumi icazəname verərəm. *Je sais que vous n'abuseres pas*<sup>2</sup>... Sənin o protegee-nin adı-zadı nədir? Boqoduxovskaya? *Elle est jolie!*<sup>3</sup> Hideuse<sup>4</sup>.

Maslennikov narazı halda başını yırgalayıb, stola yanaşdı və çap edilmiş sərlövhəsi olan bir kağıza yeyin-yeyin yazdı: "Bunu təqdim edən knyaz Dmitri Ivanoviç Nexlyudova dustaqxana kontorunda, dustaq, meşşan qadın Maslova, eləcə də feldşer qadın Boqoduxovskaya ilə görüşə icazo verirəm". — Yazılıq qurtardıqda qol-budaqlı bir qol çəkdi.

— Bax, özün görərsən orada nə nizam-intizam var. Amma orada nizam-intizam gözləmək çox çətindir, çünkü dustaq həddən artıq çoxdur, xüsüsilə başqa yerlərdən köçürülür, amma mən hər halda bu iş ciddi baxıram və bu işi sevirem. Özün görürsen ki, orada işlər çox yaxşıdır və onlar razıdırılar. Amma onlara rəftəri bacarmaq lazımdır. Elə bu günlərdə bir ehvalat olmuşdu — itaotsizlik etmiş-

dilər. Başqası olsaydı, bunu üşyan hesab edib, çox adamı bədbəxt edərdi. Amma biz işi çox yaxşı yoluna qoyduq. Bir tərəfdən qayğı-keşlik lazımdır, bir tərəfdən də möhkəm hakimiyyət, — deyib o, qızıl döyməli ağ köynəyinin qolçağından çıxmış, barmağında firuze qası üzük olan ağ gombul yumruğunu sıxdı: — Həm qayğı-keşlik, həm də möhkəm zabitə.

Nexlyudov dedi:

— Hə, bunu bilirom, iki dəfə orada olmuşam, mənə yaman ağır gelib.

— Bilirsən nə var? Sən gərək qrafını Passek ilə bir görüşəsən, — deyə sözə qızışmış olan Maslennikov davam etdi: — O bütün varlığı ilə bu işə girişib. *Elle fait blaucour de bein!* Onun, belə mənim də sayəmizdə, saxta təvəzükkarlıq etmədən deyim ki, hər şeyi dəyişdirmək mümkün olmuşdur; özü də elə dəyişmişdir ki, əvvəlki dehşətlər daha yoxdur, onlar üçün isə orada çox yaxşı keçir. Bax, özün görəcəksən. Odur, Fanarin, mən onu şəxşən tanımram, bir də ki, mənim ictimai vəziyyətimə görə, bizim yollarımız başqa-başqadır, amma o lap yaşın pis adamıdır, bununla bərabər möhkəmədə elə sözələr, elə şəyələr danışır ki...

— Hə, çox sağ ol, — deyə Nexlyudov kağızı götürüb, onun sözünün ardına qulaq asmayıb, öz keçmiş yoldaşı ilə xudahafızlışdı.

— Bəs arvadımın yanına getmirsən?

— Yox, bağlışa, indi vaxtımı yoxdur.

— Axi belə olmaz, o məni danlayacaq, — deyə Maslennikov öz keçmiş yoldaşını pilləkənin birinci meydançasına qədər ötərdü, o, birinci dərəcə əhəmiyyətli saymadığı adamları buraya qədər ötürərdi; Nexlyudovu da onlardan hesab edirdi. — Yox, sən Allah, heç olmasa bir dəqiqəliyə ona baş çök.

Amma Nexlyudov səsündə möhkəm durdu və lakey ilə qapıcı Nexlyudovun palto və əlağacını vermək üçün ona sarı cumub, bayır tərəfindən qorodovoy durmuş qapını açıqdı, o dedi ki, indi heç cür bacarmayacaq.

— De, onda cümbə axşamı buyur gəl. Bu gün onun qəbul günüdür. Mən ona deyərəm, — deyə Maslennikov pilləkən başından çıçırdı.

<sup>1</sup> Pis şöhrət qazanmış adam.

<sup>2</sup> Bilirom ki, sən sui-istifadə etməzson.

<sup>3</sup> O qadın qəşəngdimi?

<sup>4</sup> Kifirdir.

Nexlyudov elə həmin gün Maslennikovun yanından çıxıb, bir-baş dustaqxanaya getdi və rəis müavininin artıq tanıldığı mənzilinə yönəldi. Yenə də, o dəfə olduğu kimi pis fortepiano səsləri eşidildi, ancaq indi rapsodiya deyil, Klementinin etüdləri, yenə də çox bərkədən, çox aydın və iti çalınır. Qapını açan, bir gözü sarıqlı qulluqçu dedi ki, kapitan evvədir və Nexlyudovu kiçik qəbul otağına örtürdü: burada bir divan və stol vardi, bir tərəfdə toxumma yun salfet üzərinə qoyulmuş çəhrayı, kağız qalpaqlı iri bir lampa yanındı. Üzü çox yorğun və qasqabaqlı olan rəis müavini özü onu qarşılıdı.

O, mundirinin orta düyməsini düyməleyə-düyməleyə dedi:

— Acizana rica edirəm, na buyururusunuz?

Nexlyudov kağızı ona uzadıb:

— Budur, — dedi, — mən qubernator müavininin yanından gələrəm, bu da icazənamə, Maslovani görmək istərdim.

Rəis müavini musiqinin səsindən yaxşı eşitməyib soruşdu:

— Markovanı?

— Maslovani.

— Hə, hə.

Rəis müavini qalxıb, ardından Klementinin ruladaları gələn qapıya yaxınlaşdı.

— Marusya, heç olmasa bir az ara ver də, — deyə elə bir səslə söyləndi ki, həmin musiqinin onun üçün bir əzab, işğencə olduğu anlaşılırdı: — Axi heç nə eşitmək olmur.

Fortepiano susdu, narazı addım səsləri eşidildi və kimse qapıdan baxdı.

Rəis müavini musiqinin kəsilməsindən bir asudəlik hiss etmiş kimi, yüngül tütünlü yoğun bir papiros yandırıb, Nexlyudova da tek-lif etdi. Nexlyudov istəmədi.

— Bəli, mən Maslovani görmək istərdim.

Rəis müavini dedi:

— Nə olar ki, mümkündür... Hə, nə var? — deyə o içəri gəlmış beş-altı yaşlı qızı müraciət etdi; uşaq başını döndərib gözlerini Nexlyudovdan çekmədən, atasına sarı gedirdi. Qızın öz qabağına baxmadığından, ayağının xırdaca xalçaya ilişib büdrəyərək qaçırdığını görən rəis müavini gülümsünərək dedi: — Bax, yuxılsarsa ha!..

— Yaxşı, mümkünsə, mən gedim.

Rəis müavini dedi:

— Maslovani bu gün görmək münasib deyil.

— Niya ki?

— Belə də, təqsir özünüzdədir, — deyə rəis müavini azacıq gülüm-sündü. — Knyaz, siz pulu onun özünə verməyin. İstəyirsiz mənə verin. Hamısı ona çatar. Dünən görünür ona pul veribsiniz, o da araq tapıp, bu bələnin kökünü heç cür kösmək olmur; bu gün elə işib ki, hətta azığlığında başlayıb.

— Hə, doğrudanmı?

— Bəs neccə, hətta ciddi tədbir görməli oldum, onu başqa kamerraya köçürdüm. Beləlikdə o sakit qadındır, amma, xahiş edirəm, onu pul verməyin. Bu camaat belədir...

Nexlyudov dünənkiləri aydın xatırladı və onu yenə dəhşət götürdü.

Nexlyudov bir qədər susub soruşdu:

— Bəs siyasi dustaq Boqoduxovskayani görmək olarmı?

Rəis müavini hələ də Nexlyudova baxmaqdə olan qızı qucaq-layıb:

— Deyəsən olar, — deyə ayağa qalxdı və qızı chmalca ötürüb, giriş otağına keçdi.

Nexlyudov gözü sarıqlı qızın verdiyi paltonu hələ geyib qapıdan çıxmamışdı ki, Klementinin ruladaları yenə də ucadan səslənməyə başladı.

Rəis müavini pillələri enə-enə dedi:

— Konservatoriada oxuyurdu, amma orada nizam-intizam yoxdur. Ancaq yaxşı qabiliyəti var. Konsertlərdə çalmaq istəyir.

Rəis müavini ilə Nexlyudov dustaqxanaya çatıldılar. Rəis müavini yaxınlaşan kimi, darvaza bir qırpmışa açıldı. Nəzarəcılər rəsmi-təzim edib, onu gözleri ilə ötürürdülər. Başlarının yarısı qır-xılmış, nə iləsa dolu çölləklər daşıyan dörd adam girişdə onlara rast gəlib, rəis müaviniñ gördükə, divara qıslıdlar. Biri daha çox oyılıb, qara gözleri parıldaya-parıldaya, qasqabağını turşutmuşdu.

Rəis müavini bu dustaqlara osla diqqət yetirməyib, başladığı səhbiəti davam etdirdi:

— Əlbəttə, istədəyi təkmilləşdirmək lazımdır, amma, bilirsinizmi, xırdaca mənzildə çox çətin olur, — deyə o, yorğun addımlarla, Nexlyudovla birlikdə görüş otağına keçdi.

Rəis müavini soruşdu:

— Kimi görmək istayirdiniz?  
— Boqoduxovskayani.  
— O qüllədə olanlardandırı? Onda gərək bir qədər gözləyəsiniz, — deyə o Nexlyudova müraciət etdi.  
— Baş hələlik ev yandırmaqdə təqsirləndirilmiş ana-oğul Menşovları görmək olmazmı?  
— Onlar iyiymi birinci kamerada olanlardandırı? Nə olar ki, onları çağırtdırmاق mümkündür.

Men Menşovları öz olduqları kamerada görə bilerəmmi?  
— Görüş otağında sizin üçün daha rahat olar.  
— Yox, menim üçün maraqlıdır.  
— Siz da maraqlanmağa şey tapdırınız.

Bu vaxt yan qapıdan sıq geyimli köməkçi zabit çıxdı. Rəis müavinini köməkçi zabitə dedi:

— Knyazi Menşovun yanına, kameraya ötürün. İyirmi birinci kameraya, sonra da kontora. Onu da özüm çağıraram. Adı nə idi?

— Vera Boqoduxovskaya, — deyə Nexlyudov cavab verdi.

Rəis müavininin köməkçisi sarışın, gənc, bigləri boyanmış, ətrafında çıçək odəkolonu qoxusuyan bir zabit idi.

O, xoş bir təbəssümle Nexlyudova müraciəti dedi:

— Buyurun. Bizim müəssisə ilə maraqlanırsınız, elemi?  
— Bəli, mənə deyilənə görə, əsla təqsiri olmadan bura düşmüş bu adamlı maraqlanıram.

Köməkçi zabit çiyinlərini çekdi.

— Bəli, olur da, — deyə o sakitcə cavab verib, qonağı hörmətlə özündən irəli buraxıb, geniş, üfunətli bir koridora keçdi, — hərdən yalan da deyirlər. Buyurun!

Kameraların qapıları açıldı və koridorda bir neçə dustaq vardi. Köməkçi zabit nəzarəticilərə yüngülvari baş eyə-eyə və gözləri ilə böyükleri ötürən, divarlara qışılıb, öz kameralarına girən və ya soldatsayağı əllərini yanlarına sıxıb qapıların ağızında mil duran dustaşlara gözəcək baxa-baxa, Nexlyudovu dəmir qapısı bağlı olan başqa bir koridora ötürdü.

Bu koridor birincisindən daha dar və daha üfunətli idi. Hər iki tərəfdən koridora qıflınlıq qapılar çıxdı. Qapılarda diametri yarıvərək olan göz deyilen dəliklər vardi. Koridorda qırışq üzü kədərlər qoca nəzarətcidən başqa heç kəs yoxdu.

Rəis müavininin köməkçisi soruştı:

— Menşov hansı kameradadır?  
— Soldan sekkizinci də.  
Nexlyudov soruştı:  
— Bunlarda da dustaq varmı?  
— Birindən başqa hamisində var.

## LII

Nexlyudov soruştı:

— Baxmaq olarmı?  
— Buyurun, buyurun, — deyə köməkçi zabit xoş bir təbəssümle gülmüşünüb, nəzarətcidən nəsə soruşturmağa başladı. Nexlyudov deliklərin birindən baxdı: orada, əynində birçə alt paltarı olan, xırdaqca qarasaqallı, ucaboy bir cavan iti addimlara var-gel edirdi. qapıda hənəri eşidib baxdı, üz-gözünü turşudub, yənə gəzinməyə davam etdi.

Nexlyudov o biri dəlikdən baxdı: onun gözü başqa bir qorxmış iri gözla qarşılaşdı, o da dəlikdən baxındı. Nexlyudov cəld geri çekildi. Üçüncü dəlikdən baxanda, xalatı başına çəkib, çarpayıda bütübüb yatmış çox xirdaboy bir adam gördü. Dördüncü kamerada enlisifət, rəngi solğun bir adam dirseklerini dizlərinə diriyib, başını aşağı sallayıb oturmuşdu. Həmin adam ayaq səsləri eçıtdıkdə, başını qaldırıb baxdı. Onun bütün simasında, xüsusi ilri gözlərində ümidsiz bir qəməngilik ifadəsi vardı. Görünür ki, kameraya kimin baxması onu maraqlandırmırı. Kim baxırsa baxsin, görünür o heç kəsdən bir yaxşılıq gözləmirdi. Nexlyudovu dəhşət götürdü.

O daha kameralara baxmaqdan əl çəkib, Menşovun olduğu iyirmi birinci kameraya yaxınlaşdı. Nəzarəti qifili burub, qapını açdı. Mehriban baxışlı dəyirmigöz, xırdaqca saqqallı, uzungördən, möhkəm əzələli bir cavan çarpayının yanında durub, üzündə qorxu ifadəsi, cəld xalatını geyinə-geyinə, içəri gırılanlərə baxındı. Nexlyudovu onun mehriban baxışlı dəyirmi gözləri xüsusi ilri heyran etdi, bu gözələr qorxmış və sualedici bir ifadə ilə tez-tez Nexlyudovdan nəzarətiçiyə, ondan köməkçi zabitə və geri qaydırıb baxındı.

— Budur, bu cənab sənin işin barəsində soruşturmaq istoyir.  
— Canla-başla razıyanı.  
— Hə, mənə sizin işiniz barəsində danışıblar, — deyə Nexlyudov kameranın içərisinə keçib çaxçaxlı, cirkli pöncörənin qabağında durdu, — istərdim ki, sizin özünüzdən bu əhvalatı eşimdim.

Menşov da pəncərəyə yaxınlaşıb, o saat danışmağa başladı; evvelcə qorxa-qorxa, baş nəzarətçiye baxa-baxa, sonra, nəzarətçi nəse, emi vermək üçün tamamilə kameradan koridora çıxdıqda isə daha cürətlə danışındı. Bu səhbət həm dil, həm ifadə tərzinə görə ən sadə və yaxşı bir kəndli gəncin danışığı idı və bu səhbəti eyni dəyibəçər palṭar, özü də dustaqlanada olan bir dustağın ağızından eşitmək Nexlyudova çox qəribə gəlirdi. Nexlyudov dinləyir və eyni zamanda saman döşəklə alçaq çarpayını, qalın dəmir çaxçaxlı pəncərəni, çirkli, rütubətlə və kobud suvanmış divarları, ayağında dustaqlana ayaqqabısı, eynində xalat olan bu bədbəxt, şikəst edilmiş kəndlının miskin üzünü və figurunu nəzərdən keçirdikcə, onu getdiyək artan qəm-qüssə basıldı, bu mehriban, sada adamın danışdıqlarının doğru olduğuna adamları inanmağı gölmirdi, – belə düşüñəndə, adımı dəhşət alırkı ki, insanlar heç bir şeyin üstündə, elə onu incitdikləri üçün də, onun özünü tutub, eyninə dustaql paltarı geydirib, bu qorxuc yero salınlar. Bununla bərabər bu mehriban simalı şoxsin danışlığı bu həqiqi əhvalatın yalan və uydurma olduğuna inanmaq daha da dəhşətli idı. Əhvalat bundan ibarətdi ki, o, evləndikdən bir az sonra meyxanaçı onun arvadını elindən almışdı. O hərdən qanuni kömək axtarmışdı. Hər yerde meyxanaçı başçıları rüşvətə ələ almış və ona bəraət vermişdilər. Bir dəfə Menşov gedib arvadını güclə evinə gatırıb, amma o biri gün arvad yene qaçmışdı. Onda gedib arvadını tələb etmişdi. Meyxanaçı demişdi ki, arvadı orada yoxdur (o isə arvadı ora girəndə görmüşdü), çıxbıq getsin. O isə əl çökəməmişdi. Onda meyxanaçı öz işçisilə birlikdə onu döyüb al-qana bulmışdılər, ertəsi gün isə, meyxanaçının heyəti yanmışdı. Onu anası ilə birlükde təqsirləndirmişdilər, amma o yandırırmamışdı, onda o kirvəsigildə imiş.

– Doğrudan da sən yandırımadısun?

– Ay ağa, heç o fikirdə olmamışdım da. Amma o, mənim qəddar düşmənim, yəqin əl özü yandırıb. Deyirlər ki, ələ təzəcə sığorta elətdiribmiş. Anamla mənim boynuma qoyurlar ki, guya biz onu hədələmişik. Bu düzəndir, o dəfə mən onu söyüb yamanlamışdım, ürəyim davam göturməmişdi. Amma yandırımağına yandırımadısam. Heç yanğın baş verəndə orada olmamışam. O bunu qəsdən mənim anamla orada olduğum günə salıb. Sığorta pulu üçün onu yandırıb bizim boynumuza atır.

– Doğrudan mı?

– Allahın həzurunda deyirəm, elədir ki var, ay ağa. Mənə doğma ata olun, – deyib o diz çökmək istədi, amma Nexlyudov tutub qoymadı. – Məni xilas eləyin, nahaqca yerə tələf olaram, – deyə davam etdi. Və birdən yanaqları əsdi, ağlamağa başladı, xalatinin qolunu cirməyib, çirkli köynəyinin qolu ilə gözlərini sildi.

Nəzarətçi soruşdu:

– Qurtardınızmı?

– Hə. Qəm eləməyin, nə mümkünə olur, – deyib Nexlyudov bayırda çıxdı. Menşov qapının içində durmuşdu, belə ki, nəzarətçi qapını örtəndə, qapı onu itəledi. Nəzarətçi qapının qifilini bağladığı müddətdə, Menşov qapıdırak dəlikdən baxmaqdır.

### LIII

Nexlyudov geniş koridorla açıq-sarı rəngli xalat, qısa, gen tuman, ayaqlarına dustaql ayaqqabısı geymiş və ona acgöz nəzərlərlə baxan adamların arası ilə geri qayıdanda, qəribə hissələr duyurdular: – Həm burada oturan adamlara ürəyi yanır, həm onları bura salıb saxlayan adamlara qarşı dəhşət və qəzəb duyur, həm də nədənə, bütün bunlara belə sakitəcə baxdıqına görə, öz-özündən utanırı.

Bir koridorda, kimsə, dustaql ayaqqabılarnı tappıldada-tappıldada, qaçaraq kameranın qapısından içəri girdi, oradın adamlar çıxbıq, Nexlyudovun yolunu kəsdi, və ona təzim etdi.

– Əmr edin, nəcabəti canəb, bilmirəm sizo necə müraciət edim, bıfuruz bizim işimizi birtəhər həll əlesinlər.

– Mən reis deyiləm, heç nə edə bilərəm.

– Fərqi yoxdur, rəislərə, kimə lazımdırsa çatdırın, – deyə narazı bir səs dilləndi, – heç bir günahımız olmaya-olmaya, iki aydır əzab çəkərik.

Nexlyudov soruşdu:

– Nece? Nə üçün?

– Budur da, tutub dustaqlanaya salıblar. İki aydır yatırıq, özümüz də bilmirik niyə.

Reis müavininin köməkçisi dedi:

– Düzəndir, bu adamları qeyd olunmadıqlarına görə tutublar; onları öz quberniyalarına göndərmək lazımdır, amma orada dustaqlanaya yəmbə və quberniya idarəsi bizi tapşırıb ki, bunları ora göndərməyək.

Odur ki, o biri quberniyalardan olanların hamisini göndermişik, amma bunları saxlayırıq.

Nexlyudov qapıda durub soruştu:

— Necə, elə bircə buna görəmi?

Öyinlerinde dustaq xalatı olan qırx nəfərdən ibarət bir yiğin adam Nexlyudovu və köməkçi zabitini araya aldı. Bir neçə ses birge danışmağa başladı. Köməkçi zabit onları dayandırdı.

— Aranızdan biriniz danışın da.

Haminin arasından əlli yaşlarında xoşsima, ucaboy bir kəndli ayrıldı. O Nexlyudova izah etdi ki, onlar hamisi ona görə sürgün edilib dustaqxanaya salınıblar ki, pasportları yox idi. Əslində pasportları vardi, amma yalnız ikicə həftə vaxtı ötübmiş. Hər il belə olur, pasportların vaxtı ötürdü, amma, heç bir cəza vermirdilər, indi iso tutub, budur, ikinci aydır ki, canilər kimi bura salib saxlayırlar.

— Biz hamımız daş işləri görürük, bir artəldənik. Deyirlər ki, quberniyada dustaqxana yanıb. Axi, bunda ki, bizim bir günahımız yoxdur. Allah xatirinə bizi bir mərhəmət edin.

Nexlyudov bu sözləri dinleyir, amma bu xoşsima adəmin danışdıqlarını, demək olar ki, başa düşmürdü, çünki bütün diqqətini bu xoşsima daşyonanın yanağındaki tükərlərin arasında sürünən tündboz rəngli çoxayaqlı iri bit cəlb etmişdi.

Nexlyudov baş nəzarətiyyə müraciətlə soruştu:

— Bu neçə işdir? Yeni elə bircə buna görə?

— Bəli, onları öz yaşıdlıları yero göndərməli idik, — deyə köməkçi zabit cavab verdi.

Baş nəzarəti sözünü qurtarar-qurtarmaz, dəstənin içindən, əynində dustaq xalatı olan bəstəboy bir adam irəli çıxb, ağızını qəribə bir şəkilde əyo-əyo dədi ki, onlara burada nahaqca yero əzab-əziyyət verirlər.

— Lap itdən də pis... — deyə o sözə başladı.

— Bura bax, hey, sən də çox artıq-əskik danışma hey, yoxsa, bilirsən!..

— Neyi biləcəyəm? — deyə bəstəboy adam qəzəblə davam etdi.

— Beyəm bizim bir günahımız var?

— Kəs sesini! — deyə rəis çıçırdı və bəstəboy kişi susdu.

Nexlyudov kameralardan çıxdıqda, rast gəldiyi dustaqların qapılardan baxan yüzlərlə gözləri öündən keçərkən, öz-özünə deyirdi: "Bu nə olan işdir?"

Onlar koridordan çıxdıqdan sonra Nexlyudov soruştu:

— Doğrudan da belə günahsız adamları tutub saxlayırlar?

— Bəs, buyurun görün, nə edək? — deyə rəis köməkçisi davam etdi. — Amma çoxu da yalan deyir. Onlara qalsa, elə hamisi günahsızdır.

— Axi bunların ki heç bir günahı yoxdur.

Zatabitəsiz mümkün deyil. Elə dəlisovları var ki, heç gözdən qoymaq olmaz. Elə günü dünən ikisini cəzalandırmalı olduq.

— Necə yeni cəzalandırmalı oldunuz? — deyə Nexlyudov soruştu.

— Verilən göstərişə görə kötəklə...

— Axi cismani cəza qadağan edilmişdir!

— Bunun hüquqdan məhrum edilənlərə dəxli yoxdur.

Nexlyudov dünən dəhlizdə gəzərkən bütün gördüklerini xatırladı və başa düşdü ki, cəza onun orada gözlediyi zaman baş veribmiş; onu maraqlı, qüssə, anlaşılmazlıq, demək olar ki, cismanı hala keçən ürek bulantısı qarışiq çox şiddetli hissiyyat bürüdü; bunu o əvvəller də duymuşdu, amma heç vaxt bu dərəcədə şiddetli olmayışdı.

O, rəis müaviniin köməkçisinin sözlərini dinləmədən və etrafına baxmadan, tələsik koridorlardan çıxıb kontora yönəldi. Rəis müavini koridorda idi; onun başı başqa işlərə qarşılığından, Boqoduxovskayani çağırtdırmağı unutmuşdu, yalnız Nexlyudov kontora girdikdə, onu çağırtdırmağı və etdiyini xatırlayıb dedi:

— Bu saat dəlinca adam göndərərəm, siz bir azca oturun.

#### LIV

Kontor iki otaqdan ibarətdi. Birinci otağın rəngi qopub tökülmüş yekə bir sobası, iki çirkili pəncərəsi vardi, bir künclə dustaqların boyunu ölçmək üçün bir ölçü aləti qoymuş, o biri künclə də əzab-əziyyət yurdlarının adı ləvazimatından olan — İsanın böyük surəti asılmışdı. Bu birinci otaqda bir neçə nəzarəti durmuşdu. O biri otaqda isə, divarlar boyunca ayrı-ayrı qruplar halında və ya qoşa-qoşa, iyirmi nəfərə qədər kişi və qadın oturub yavaşcadan səhbət edirdilər. Pəncərənin qabağında bir yazı stolu vardi.

Rəis müavini yazı stolunun yanında oturub, oradaca bir stulu Nexlyudova təklif etdi. Nexlyudov oturub otaqdakı adamları nəzərdən keçirməyə başladı.

Hər şeydən əvvəl onun diqqətini əynində qısa bir jaket olan xoşşafat bir cavan cəlb etdi; o artıq çox da cavan olmayan, qaraqış bir qadının qarşısında durub hərəkətlə, el-qolunu oynada-oynada, ona nəsə deyirdi. Onlarla yanaşı göy gözlülü qoca bir kişi oturub, əynində dustaqlar olañ və ona nəsə danışan gənc bir qadının əlindən tutub, hərəkətsiz bir halda dinləyirdi. Real məktəbinin şagirdi olan bir oğlan, üzündə qorxu ifadəsi, gözlerini çəkmədən qocaya baxırı. Onların yaxınlığında, kündə aşiq-məşuqə bir cüt oturmuşdu: qız – saçları qısa, üzündə zirəkkilik ifadəsi, sarışın, xoşgörkəm, əynində modalı paltar, lap gənc bir qız idi. Oğlan – üzü zərif, saçları dalğavari, əynində quṭṭaperçən tikelmiş gödəkçə, qəşəng bir gənc idi. Onlar kündə oturub pıçıldırı, yəqin ki, məhəbbətdən kövrəlmisidilər. Stola hamidan yaxın isə, saçları ağarmış, qarapaltar bir qadın oturmuşdu, o yəqin ki, ana idi. O bütün diqqəti ilə, görkəmindən vərəmliyə benzəyən və əynində həmin cür gödəkçə olan bir cavan oğlanla baxır, ona nəsə demek isteyir, amma göz yaşları onu boğurdur: danışmağa başlayan kim susurdu. Cavan oğlan əlində bir kağız tutmuşdu və görünür nə edəcəyini bilmədiyindən, üzündə qəzəb ifadəs, kağızı bükür, əzisdirirdi. Onların yanında ətli-canlı, alyanaq, gözləri xeyli qabarlıq, gözəl bir qız oturmuşdu, əynində boz paltar və pelerin vardi. O, ağlamaqda olan anasının yanında oturub, onun çıynını mehribanca siğallayırdı. Bu qızın hər şeyi gözəldi: iri ağ əlləri də, vurulmuş dalğavari saçları da, möhkəm burnu və dodaqları da... amma üzünün en başlıca zineti qoç gözlerinə benzəyən mehribən, doğruq qonur gözleri idi. Nexlyudov içəri girdiyi həmin dəqiqədə onun gözəl gözləri anasının üzündən ayrırlı, Nexlyudovun gözlərinə sataşdı. Amma qız həmin saat üzünü çevirib, anasına nəsə deməyə başladı. Aşiq-məşuqə cütdən bir qədar aralı cir-cindirlə, qaraqabaq, qaraşın bir adam oturub, görüşə gəlmış, saqqalsız, xadıma benzər bir nəfərə acıqli-acıqli nəsə deyirdi. Nexlyudov röis müavini ilə yan-yanı oturub, gərgin bir maraqla yan-yörəsinə göz gəzdirdiridi. Başı hamar vurulmuş bir balaca oğlanın yanaşib incə bir səsle verdiyi bu sual Nexlyudovun diqqətini cəlb etdi:

– Bəs siz kimi gözləyirsiniz?

Nexlyudov bu suala təccübələndi, amma oğlana baxıb, onun üzündə ciddi diqqəti və mənalı bir ifadə, gözlərində canlılıq gördükdo, ciddi bir əda ilə cavab verdi ki, tanış bir qadını gözləyir.

Oğlan soruşdu:

– O sizin nəyinizdir, bacınızdırımı?  
– Yox, bacım deyil, – deyə Nexlyudov təccübələ cavab verdi.  
– Bəs san bura kiminə golibson? – deyə oğlandan soruşdu.  
– Mən anamla oluram. Siyasi dustaqdır, – deyə oğlan cavab verdi.

Nəzarətçi, yəqin ki, Nexlyudovun oğlanla danışmasını qanun əleyhinə bir iş sayıb dilləndi:

– Marya Pavlovna, Kolyanı çağırın.

Marya Pavlovna, Nexlyudovun diqqətini cəlb edən həmin o qoçgözü qəşəng qız, uca qamətlə boylu-boyuna ayağa qalxıb, möhkəm gen və demək olar ki, kişi addımları ilə Nexlyudova və oğlana yaxınlaşdı.

– Nəcə, yəqin ki, sizdən kim olduğunuzu soruşur, eləmi? – deyə o azacıq gülümşünə-gülümşünə, onun gözlerinə inamlı və elə bir sadəliklə baxdı ki, guya onun hamı ilə belə sədo, mehriban, qardaşa münasibatına heç bir şübhə ola biləzdirdi. – O gərək elə hər şeyi bila, – deyə qız artıq oğlanın üzünə baxa-baxa elə mehriban bir töbəssümlə güldü ki, oğlan da, Nexlyudov da ona baxıb gülümşündülər.

– Hə, soruşurdu ki, kimin yanına golmişəm.

Nəzarətçi dedi:

– Marya Pavlovna, kənar adamlarla danışmaq olmaz. Bunu ki bilirsiniz...

– Yaxşı, yaxşı, – deyib qız öz iri ağ əli ilə gözünü ondan çəkməyən Kolyanın əlindən tutub, vərəmlili cavanın anasının yanına qayıtdı.

Nexlyudov nəzarətçidən soruşdu:

– Bu oğlan kimdir?

Nəzarətçi öz işlədiyi yerin nadir bir yer olduğunu göstərmək isteyirmiş kimi bir qodər məmənnuniyyətlə cavab verdi.

– Bir siyasi dustaqlar qadının oğludur, elə dustaqxanada anadan olub.

– Doğrudanmı?

– Bəli, indi də anası ilə Sibirə gedəcək.

– Bəs o qız?

– Sizə cavab verə bilməyəcəyəm, – deyə nəzarətçi ciyinlərini çəkdi. – Budur, Boqoduxovskaya gəldi.

İri, mehriban gözülü, saçları qısa vurulmuş, üzü sarıntılı Vera Yefremovna öz oynaq yerişi ile arxa qapıdan çıktı.

O, Nexlyudovun elini sixa-sixa dedi:

— Sağ olun ki, gəlibsiniz. Məni xatırlaya bildinizmi? Gəlin oturaq.

— Sizi belə görəcəyimi güman etməzdim.

— Eh, mənim üçün çox xoşdur! O qədər xoşdur, o qədər xoşdur ki, bundan yaxşısını heç arzulamırıma da, — deyə Vera Yefremovna həmişəki kimi öz iri, mehriban, dəyirmi gözlərləri Nexlyudova qorx-qorxa baxa-baxa vo koftasının əzik-üzük, köhnə və cırkili boyunluğundan çıxan sarı, nazik damarlı boynunu o yan-bu yana bura-bura cavab verdi.

Nexlyudov onun bu vəziyyətə necə düşdüyünü soruşturmağa başladı. O öz işi barəsində ona böyük bir coşqunluqla danışmağa başladı. O, danışığında bol-bol təhlilat, dezorganizasiya, qrup, seksiya, yarımsəksiya kimi xarici sözler işlədir və görünür, tamamilə emin idi ki, bunları hamı bilir, amma Nexlyudov bunları heç yerli-dibli eitməmişdi.

O narodovolçuluğun bütün sırlarını bilməyin görünür Nexlyudova çox maraqlı və xoş gələcəyinə tamamile arxayın olduğundan, hey danişirdi. Nexlyudov isə onun cılız boynuna, seyrək və dolşaq saçlarına baxa-baxa, təcəccübənirdi ki, o bütün bunları nə üçün edir və nə üçün danışır. Bu qızın yazıqlığı heç də əlləri və üzü kartof cürcəti kimi ağarmış və heç bir təqsiri olmadan, üfünətlə dustaqxanada oturan o kəndli Menşovun yazıqlığı kimi deyildi. Bu qızın daha çox ona görə yazılışı gəlirdi ki, açıq-əşkar başı qat-qarış, dolşaq fikirlərlə dolmuşdu. Bu qız yaqın ki, özünü qəhrəman hesab edir və onun qarşısında bunu nümayiş etdirirdi, ela buna görə də ona xüsusişə yazılışı gəlirdi. Bu nümayişkarlıq əlamətini Nexlyudov həm onda, həm də o otaqdakı adamlardan bəzilərinin də üzündə görürdü. Onun bura gəlməsi onların diqqətini cəlb etmişdi və duyurdu ki, onlar elədikləri her işi bir qədər başqa cür edirdilər, ona görə ki, o burada idi. Bu əlamət əynində qutaperç gödəkçə olan cavanın da, dustaqxalatı geymiş qadının da, hətta açıq-məşquqə cütün də üzlərində vardi. Yalnız vərəmli cavanın, qoçgözlü o qəşəng qızın və xədimə bənzəyən aniq saqqalsız adamlı danışan o cındırlı qaraşın adəmin üzlərində bu əlamət görünmürdü.

Vera Yefremovnanın Nexlyudova danışmaq istədiyi iş bundan ibarət idi ki, rəfiqəsi Şustova, onun ifadəsinə görə, heç onların yarımqruplarına da daxil olmadığı halda, bəş ay bundan əvvəl onuna birgə tutulub Petropavlovsk qalasına salınmışdır, — yalnız ona görə ki, evindən saxlanmaq üçün ona verilmiş kitab və kağızlar tapıb almış. Şustovanın tutulmasında Vera Yefremovna özünü qismən müqəssir bilir və böyüklərlə münasibəti olan Nexlyudova yalvarındı ki, onu qurtarmaq üçün nə mümkünse etsin. Boqoduxovsk kəyənin xahiş etdiyi o biri iş bundan ibarətdi ki, Petropavlovsk qalasında dustaqxanada Qureviçə valideyni ilə görüşə və elmi məşğələr üçün lazım olan elmi kitablar almasına icazə verdirsin.

Nexlyudov dedi ki, o burada çətin ki, bir iş görə bilər, amma söz verdi ki, Peterburqda olduğunu, na mümkünsə edər.

Öz əhvalatını Vera Yefremovna belə danişdi ki, məmaliq kurslarını qurtardıqdan sonra, narodovolçular partiyasına qoşulub, onlarla işləmişdir. Əvvəller hər şey yaxşı gedirmiş, boyannamələr yazır, fabriklərdə tablığat aparırmışlar, amma sonra görkəmlə adamlardan birini tutublar, kağızları, ələ keçib, hamını tutmağa başlayıblar.

— Məni də tutdular və budur, indi sürgün edirlər... — deyə o, əhvalatını danişib qurtardı. — Amma bu bir şey deyil. Özümü lap əla hiss edirəm, keşim lap olimpsayağı kökdür, — deyib o yaziq-yaziq gülümsündü.

Nexlyudov ondan qoçgözlü qız barəsində soruşdu; Vera Yefremovna danişdi ki, o bir general qızıdır, çoxdan inqilabi partiyaya mənsubdur və bir jandarmaya gülə atılmasını öz boynuna götürdüy üçün tutulmuşdur. O, gizli bir mənzildə yaşayırmış, orada metbəə dəzgahı varmış. Gecə oranı axtarışa goldikləri zaman, mənzildəkilər özlərini müdafiə etmək qərarına gəlib, işi söndürüb, delilləri yox etməyə başlayırlar. Polisler zorla içəri soxulduqda, qosdıcılarından biri gülə atıb bir jandarmı ağır yaralarıv. İstintaq vaxtı güləloni kim atdığını soruştuda, qız deyir ki, o atıb, — halbuki ömründə əlinə tapança almayıb, heç bir hörmücmayı də öldürə bilməz.

— Altırist<sup>1</sup>, yaxşı bir şəxsiyyətdir, — deyə Vera Yefremovna onu teriflədi.

Vera Yefremovnanın danışmaq istədiyi üçüncü məsələ Maslovaya aid idi. Dustaqxanada Maslovanın macərasını və Nexlyudo-

<sup>1</sup> Başqaların qeydində qalan, qayğıkəş

vun onunla münasibetini hamı kimi, o da bilirdi və məsləhət göründü ki, onu siyasi dustaqların yanına keçirməyə və ya heç olmasa, xəstəxanaya baxıcılığa təyin etdirməyə çalışın; xüsusilə indi orada xəstə çoxdur və işçi lazımdır. Nexlyudov məsləhətinə görə ona təşəkkür edib, dedi ki, ondan istifadə etməyə çalışır.

## LVI

Onların səhbətini baş nəzarəti kəsdi; o ayaga qalxıb dedi ki, görüş müddəti başa çatmışdır və ayrılməq lazımdır. Nexlyudov ayaga qalxıb, Vera Yefremovna ilə xudahafizloşdu və qapiya sarı yönəlib, orada durdu, gözünün qabağında olanları müşahidə etməyə başladı.

Baş nəzarəti gah ayaga durub, gah oturub tekrar edirdi:  
— Cənablar, vaxtdır, vaxtdır!

Nozərəçinin tələbi otaqdə olan dustaqları da, görüşə gelənləri də yalnız herokotə getirdi, amma heç kəs həle ayrılməq fikrində deyildi. Bəziləri qalxıb ayaq üstdə danışındı. Bəziləri oturmüş halda səhbəti davam etdirirdi. Bəziləri vidalaşmağa və aylaşmağa başladı. Vərəmli oğul ilə ananın vidalaşması xüsusilə tösrili idi. Cavan oğlan əlindəki kağızı hey hərəkəyirdi, anasının hissiyyatına qapılma-maq üçün sorf etdiyi cidd-cəhd o qədər çətindir ki, üzü getdikcə daha gərginləşirdi. Ana isə vidalaşmaq lazıim göldiyini eşitdikdə, oğlunun çıxnından asılıb, tövşüyə-tövşüyə hönkürməyə başladı. Qoçgözlü qız — Nexlyudov qeyri-ixtiyari ona baxmaqdı idi, — hönkürən ananın önlündə durub, ona nəsə, sakitləşdirici sözlər deyirdi. Götürlükli qoca ayaq üstdə durub, qızının əlindən tutmuş, onun dediklərini başı ilə təsdiqləyirdi. Gənc aşiq-məşuqə ayaq qalxıb, əl-ələ tutuşaraq, dinməz-söyləməz bir-birinə gözüne baxırdılar.

Nexlyudovun yanında durub, vidalaşanları onun kimi müşahidə edən qısa jaketli cavan oğlan aşiq-məşuqə cütü göstərərək dedi:

— Bax bircə bunların kefi kökdür.

Gənc aşiq-məşuqə, — oynında quttpaper gödərkə olan cavan oğlan və sarışın qəşəng qız, Nexlyudov ilə cavanın onlara baxdıqlarını duyub, əl-ələ tutuşmuş halda, qollarını açıb geri qanrlıqlar və gülo-gülo hörlənməyə başladılar.

Cavan oğlan Nexlyudova dedi:

— Bunlar bu axşam burada dustaqxanada evlənlər, qız da onunla Sibirə gedir.

— O kimdir ki?

— Katorgalıdır. Heç olmasa onlar bir azca şənlənərlər, yoxsa adəmin bağı çatlıyır, — deyə jaketli cavan oğlan vərəmlinin anasının hönkürtüsünü dinleyə-dinleyə əlavə etdi.

— Cənablar! Xahiş edirəm, buyurun. Məni ciddi tədbirlər görməyə mecbur etməyin, — deyə baş nəzarəti cyni sözləri dalbadal tekrar edirdi. — Xahiş edirəm, di tərənin da, xahiş edirəm, — deyə o qəti olmayan zəif əda ilə hey deyinirdi. — Axi neylöyirsiz? Vaxt çoxdan keçib axı! Axı belə olmaz, axı! Lap axırıncı dəfə deyirəm, — deyə o tutqun seslə tekrarlaya-tekrarlaya, öz mariland papiroşunu gah yandırır, gah söndürdü.

Başqalarına pislik edib, özlərini bunda məsul bilməmək üçün insanlara imkan verən dəllillərin nə qədər mahiranı, nə qədər qədim və adı bir şey olduğuna baxmayıaraq, baş nəzarəti bu otaqda təzahür edən bu qəm-qüssə üçün özünü da mütəqəssirlərden biri olduğunu dərk etməyə bilmədiyi aşkar idi; yəqin ki, özü də bərk əzəb çəkirdi.

Nehayət, görüşə gelənlər və dustaqlar ayrılməga başladılar: bəziləri bayır, bəziləri içəri açılan qapılara yönəldilər. Quttaperç gödərkəli, vərəmli və cir-cindir geyimli kişilər, dustaqxanada doğulmuş oğlanla Marya Pavlovna da getdilər.

Görüşə gelənlər də getməyə başladılar. Götürlükli qoca ağır addimlarla getdi, onun ardınca Nexlyudov da çıxdı.

Səhbəticil cavan oğlan yarımcı qalmış səhbəti davam etdirilmiş kimi, Nexlyudovla birgə pillələri enərkən dilləndi:

— Bəlli-i, qəribə qayda-qanunlar var... Yenə sağ olsun kapitan ki, yaxşı adamdır, intizamı güdmür. Ham danişib ürəyini boşaldır.

Nexlyudov Medinsevlə, — səhbəticil cavan özünü belə adlandırmışdı, — səhbət edə-edə dəhlizə endikdə, baş nəzarəti yorğun bir halda onlara yanaşı.

O yəqin ki, Nexlyudova mehribanlığını göstərmək arzusu ilə dedi:

— Əğər Maslovani görmək arzu etsonız, sabah buyurun.

— Çok yaxşı, — deyib Nexlyudov tələsik çıxdı.

Yəqin ki, Menşovun nəhaq yera çəkdiyi əzəblər dəhşətli idi, həm də fiziki əzəbdən çox onu səbəbsiz incidən insanların amansızlığını görüb, duydugu o naümidlik, xeyrə və Allaha inamsızlıq daha dəhşətli idi; yalnız kağızda buraxılan səhvi görə, heç bir təqsiri olmayan bu yüzlərlə insana edilən heqərot və verilən əzəblər

dəhşətli idi; öz qardaşlarına əzab-əziyyət vermekle meşğul ola-  
ola, yaxşı, mühüm bir gördüklerine inanan bu kütleşmiş nəzarət-  
çilər dəhşət idi. Amma ona hamisindən dəhşətli görünən bu idi ki,  
sohbeti pozulmuş bu qocalan mehraban baş nəzarətçi eynən özü və  
övladları kimi olan bu adamları – ananı oğuldan, atanı qızdan ayrı-  
mağa məcburdur.

Nexlyudov hemiə dustaqxanaya gəldikdə duydugu cismanı  
ürək bulanmasına keçən mənəvi ürək bulantısını indi ən siddətli bir  
dərəcədə hiss edə-edə, öz-özündən soruşdu "axı, bu nə üçündür?"  
və buna cavab tapa bilmədi.

## LVII

Ertəsi gün Nexlyudov vəkilin yanına gedib, Menşovların işini  
ona danişdi və xahiş etdi ki, onları müdafiə etməyi öhdəsinə götür-  
sün. Vəkil onu dinlayıb, dedi ki, işi gözden keçirər və her şey Nex-  
lyudovun dediyi kimi olsa, çox ehtimal ki, heç bir muzd-filan alma-  
dan, müdafiəni öhdəsinə götürür. Nexlyudov sözəsə, 130 nəfər  
adəmin anlaşılmazlıq ucbatından dustaqxanaya saxlandığını vəkile dani-  
şıb, bu işin kimdən asılı ve kimin müqəssir olduğunu soruşdu. Vəkil,  
görünür dəqiq cavab vermek üçün bir qədər susdu.

Sonra o qəti bir ifadə ilə dedi:

– Kim təqsirkardır? Heç kim! Prokurora deyərsiniz, deyər ki,  
qubernator müqəssirdir, qubernatora deyərsiniz, – deyər ki, təqsir  
prokurordadır. Heç kəs təqsirkar deyil.

– Mən bu saat Maslennikovun yanına gedirəm. Ona deyərəm.

– Eh, bunun bir faydası yoxdur, – deyə vəkil gülmüsünə-  
gülümşünə qeyd etdi. – O, elə bir... sizin qohumunuz, dostunuz  
deyl ki?.. O, elə bir kötük, həm də hiyləger bir heyvandır ki...

Nexlyudov Maslennikovun vəkil barəsində dediklərini xatırla-  
yıb, heç bir cavab vermədən xudahafizləşib, Maslennikovun yanına  
getdi.

Nexlyudov Maslennikovdan iki şey barəsində xahiş etməli idi:  
Maslovanın xəstəxanaya keçirilməsi və qeyd olunmadıqlarına görə,  
taqsırıcıları olmaya-olmaya dustaqxanada saxlanan 130 nəfər haq-  
qında. Hörmət besləmədiyi bir adəmdan xahiş etmək onun üçün nə  
qədər ağır olsa da, məqsədə çatmaq üçün bu, yegane vəsiti idı və  
buna dözmək lazımdı.

Maslennikovun evinə yaxınlaşanda, Nexlyudov artırmanın  
öñündə bir neçə minik vasitəsi: tokatlı, kolyaska və karet görüb,  
yadına düşdü ki, bu gün elə Maslennikovun arvadının həmin o qəbul  
gündündür ki, onun da gəlməsini xahiş etmişdi. Nexlyudov evə çatha-  
çatda qapının ağızında bir karet durmuşdu, başında kokardalı şlyapa  
və ciyində pelerin olan bir lakey, – artırmanın kandarından çıxb  
paltalarının uzun etəyini əli ilə tutmuş və tufli geymisi ayağının altdan  
ince topuğu görünən bir xanımı kareto mindirirdi. Artıq orada dur-  
muş minik vasitələri arasında o, Korçaginlərin qapalı landosunu  
tanıdı. Saç-saqqağlı ağarmış qırmızı sıfət sürücü çox yaxından tanı-  
diği bir ağa kimi, onun qarşısında hörmət və salamla şlyapasını  
çıxardı. Nexlyudov qapıçıdan Mixail İvanoviçin (Maslennikovun)  
haradə olduğunu soruşturmağa macəl tapmamış, o özü xalça döşənmiş  
pilləkən üstündə göründü; o pilləkənin meydancasına qədər yox,  
lap aşağıya qədər, – çox böyük, adlı-sanlı qonaqlardan birini ötü-  
rürdü. Bu, çox böyük mənsebli horbi qonaq, pillələri düşə-düşə,  
şəhərdə yetimxanaların xeyrinə keçiriləcək lotereya barəsində, fran-  
sızca, bunun xanımlar üçün yaxşı bir möşələ olacağını söyləyirdi:  
"Həm onlar şənلنər, həm də pul yiğilər".

– *Qu'elles s'amusent que lebon Dieu les berris*<sup>1</sup>. Hə, Nex-  
lyudov, salam! Nə var, çoxdan görünmürsünüz? – deyə o, Nexlyu-  
dovla salamlılaşdı. – *Alles prezenter vos devoirs a madame*<sup>2</sup>. Korçaginlər də buradadırlar. *Et Nadine Bukchevdən. Toutes les jolies  
femmes de la ville*<sup>3</sup>, – deyə o öz möhkəm ciyinlərini bir qədər qal-  
dırıb, öz lakeyinin tutduğu elə zər baftalı şinelinin altına verdi. – *Au  
revor, mon cher!*<sup>4</sup> – deyə o, Maslennikovun əlini bir da sıxıdı.

– Hə, gedək yuxarı, nə qədər şad oldum, – deyə Maslennikov  
coşqunluqla dillənib, Nexlyudovun qoluna girdi və bədəninin  
şişmanlığını baxmayaraq, onu süretlə çəkə-çəkə yuxarı apardı.

Maslennikov xüsusişə şən və coşqun idi, səbəbi də bu idi ki, çox  
mühüm bir şəxsin ona diqqət yetirməsi Maslennikovu elə coşdu-  
rurdu, – necə ki yaltaq bir iti sahibi tumarlayınib, ollaşdırıb, qulağının  
ardını qaşışdan sonra, iş coşub-daşar, quyrığunu bular, yumurla-  
nib, oynaqlar, qulaqlarını yatırıdb, qaşa-qasa dövrə vurar. Maslennikov

<sup>1</sup> Qoy şənlişinlər, Allah köməkləri olsun.

<sup>2</sup> Gedin xanımı öz hörmətinizi izhar edin.

<sup>3</sup> Nadine Bukçevəden. Şəhərin bütün gözlləri.

<sup>4</sup> Xudahafiz, azizim.

da bunları etmeye hazırıldı. O, Nexlyudovun üzündəki ciddi ifadəni görmür, sözlerini dinləmır, zorla qonaq otağına sürüyürdü, belə ki imtiya etmek mümkün deyildi, Nexlyudov da onun ardınca gedirdi.

Maslennikov Nexlyudovla birlikdə salondan keçə-keçə dedi:

— İş barasdə sonra, nə buyursan edəcəyam. *General xanımına* bildirin ki, knyaz Nexlyudov galib, — deyə o gedə-gedə, lakeyə əmr etdi, lakey də yorğalaya-yorğalaya onları ötbü irəli getdi. — *Vous n'avez qu'a ordon!*<sup>1</sup>. Ancaq arvadımı mütləq gör. Keçən dəfə səni onun yanına aparmadığım üçün də payımı verib.

Onlar daxil olduqda, lakey artıq xəbər vermişdi və Anna İqnat'yevna, özü dediyi kimi, gubernator müavini arvadı, général xanımı, divanın qabağında onu ehəti etmiş şyapalar və başlarının ardından artıq şəhər təbəssümüle Nexlyudova baş əyirdi. Qonaq otağının o biri yanında çay stolu dövrəsində ağalar oturmuş, hərbi və mülki qıyalılı kişiler durmuşdular, oradan fasileşiz kişi və qadın sesləri eşidilirdi.

— Entin<sup>2</sup> bu nə işdir, yoxsa bizi tanımaq istəmirsiniz? Neyləmişik ki, bizdən inciyibsiniz?

Anna İqnat'yevna Nexlyudovla aralarında çox səmimi yaxınlıq olduğunu göstərən və sözlərlə onu qarşılıdı, halbuki belə bir münasibet heç vaxt olmamışdı.

— Siz tanışınızmı? Tanışınızmı? Madam Belyabskaya, Mixail İvanoviç Çernov. Yaxın oturun.

— Missi, *venez dans a notre table. On vous apportero tre thé...*<sup>3</sup> Siz də... — deyə o Missi ilə danışan zabitin yəqin ki, adını unutduğandan, ona belə müraciət etdi: — Bura buyurun. Knyaz, çay buyurursunuzmu?

— Əslə, əslə razi ola bilmərəm: o qız onu sadəcə, sevmirmiş, — deyən bir qadın səsi eşidildi.

— Amma pirojki sevirmiş.

— Həmisi ki boş zarafatlar, — deyə yanında uca şyapaya ipək palaları, qızılları, daş-qasıları parıldan başqa bir xanım səhbətə qoşuldular.

— *C'est excellent!*<sup>4</sup>, bu vafiliçlər çox zərifdir. Bura yənə getirin.

— Necə, yaxında gedirsiniz?

<sup>1</sup> Birçə omrin kifayotdır.

<sup>2</sup> Nəhayut ki.

<sup>3</sup> BİZİM STOLA GÖLİN, ÇAYINIZI BURA GOTIRÖRLƏR.

<sup>4</sup> Bu əladır.

— Hə, bu gün axırıcı gündür. Elə ona görə də geldik.

— Bahar elə gözəldir ki, indi kənd elə yaxşı olar.

Başında şiyapa, eynində incə belinə yaxşica yatan (sanki elə eynində bər paltarla doğulmuşdu) tünd zolaqlı saya bir paltar olan Missi çox gözəl idi. O, Nexlyudovu gördükde qızardı və dedi:

— Mən elə bilirdim ki, siz bir yerə gedibsiniz.

— Elə getməli idim, — deyə Nexlyudov davam etdi, — ancaq işlə ləngidir. Bura da elə iş üçün golmişəm.

— Bir mama ya baş çəkin. Sizi çox görmək istəyir, — deyə Missi yalan danışdığını biliib, Nexlyudovun da bunu başa düşdüyüünü duyaraq, daha artıq qızardı.

Nexlyudov özünü onun qızardığını görməyibmiş kimi göstərməyə çalışaraq, tutqun halda cavab verdi:

— Çətin müyəssər ola.

Missi acıqli-acıqli qaşqabağını tökdü, çıyinlərini çekdi və şiq zabita sarı döndü, o, boş fincanı onun elindən alıb qılınçı kresləslər toxuna-toxuna, mərdliklə o biri stola örtürdü.

— Siz də yetimxanaya iane verməlisiniz.

— Mən ki boyun qaçırıram. Ancaq bütün səxavətimi lotercaya gününə saxlamaq istəyirəm. Orada mən özümü var gücümə göstərərəm.

— Yaxşı, görərik! — deyən və açıq-aşkar saxta bir gülüslə gülən bir səs eşidildi.

Qəbul günü parlaq keçirdi və Anna İqnat'yevnanın kefi kök idi.

O, Nexlyudova dedi:

— Mika mənə deyib ki, siz dustaqxanalarla məşğulsunuz. Mikanın (bu onun şışman əri Maslennikov idi) bəlkə başqa nöqsanları ola bilər, amma bilirisinizmi necə məhribandır. Bütün o bədbəxt dustaqlar onun övladlarıdır. Onlara başqa gözəl baxa bilmir. *Il est d'une bonte...*<sup>1</sup>

O, əmri ilə adamları döydürən örinin *bonté-sini* ifadə üçün söz tapmayıb duruxdu və həmin saat içəri girən qoca, üz-gözü qırış-qırış, aq bantlı bir qapıya gülümsüne-gülümsüne müraciət etdi.

Nexlyudov lazımlı gəldiyi qədər və ədəb-ərkani pozmamaq üçün lazımlı gəldiyi kimi, mənasız sözler danışdıqdan sonra, ayağa qalxıb Maslennikova yanaşdı.

<sup>1</sup> O elə məhribandır ki...

— Yaxşı, zəhmət olmasa, məni dinləyə bilərsənmi?

— Hə, hə. Nə olar ki, Gedək bura.

Onlar yapon üslubunda olan kiçik bir kabinetə girdilər və pəncərənin qabağında oturdular.

### LVIII

— Bəli-i, je suis à vous<sup>1</sup>. Papiros çəkmək istəyirsinm? Ancaq bir dayan, buraları korlamayaq, — deyib o bir külqəbi gotirdi. — Hə-e!

— Səndən iki xahişim var.

— Belə de!

Maslennikovun üzü tutuldu, qasqabağı töküldü. Sahibinin qulağının ardını qaşlığı itdəki o coşqunluq tamamilə yox oldu. Qonaq otağından səsler gelirdi. Bir qadın deyirdi: *jamais, jamais je ne croirai*<sup>2</sup>; o biri başdan başqa bir kişi səsi nəsə danişir, tez-tez tekrar edirdi: *la comtesse Voronoff ve Vitor Apraksine*. Üçüncü tərəfdən yalnız hay-küy və gülüş eşidildi. Maslennikov həm qonaq otağından gələn səsleri eşidir, həm də Nexlyudovu dinləyirdi.

Nexlyudov dedi:

— Mən yenə həmin o qadın barəsində xahiş gəlmışem.

— Hə, o nəhaq mehkum edilən qadın. Bilirom, bilirom.

— Xahiş edirdim ki, onu xəstəxanaya qulluqçuluğa keçirsinlər.

Mənə deyiblər ki, bu mümkün olar.

Maslennikov dodaqlarını büzbüb fikrə getdi və dedi:

— Çətin mümkün ola. Amma mən məsləhətləşib sənə sabah telegram vuraram.

— Mənə deyiblər ki, orada xəstə çoxdur və köməkçi qadınlar lazımdır.

— Elədir, elədir... Hər halda mən sənə xəber verərəm.

— Zəhmət olmasa...

Qonaq otağından ümumi, hətta ürəkdən gələn gülüş səsleri eşidildi. Maslennikov gülmüşünə-gülmüşünə dedi:

— Bunlar hamısı Viktorun işidir, o qızışında yaman məzəli olur.

Nexlyudov dedi:

— Bir də ki, bu saat 130 adam yalnız pasportlarının vaxtı ötdüyüne görə dustaqxanada yatır. Bir aydan artıqdır ki, onları orada saxlayırlar.

Və onların tutulub buraxılmamasının səbəblərini danışdı.

— Sən bunları necə öyrənibsen? — Maslennikov soruşdu və üzündə birdən-bire narahatlıq və narazılıq əlamətləri zahir oldu.

— Mən müttəhimin yanına getmişdim, koridorda bu adamlar məni dövreyə alıb, xahiş etdilər ki...

— Sən hansı müttəhimin yanına getmişdin?

— Nəhaq yəro təqsirləndirilən bir kendlinin yanına, mən onun üçün vəkil də görmüşəm. Ancaq iş bunda deyil. Baş heç bir təqsiri olmayan bu adamlar yalnız pasportlarının vaxtı ötdüyünə görə dusaqxanada qalacaqlar, axı...

— Bu prokurorun işidir, — deyə Maslennikov narazı halda Nexlyudovun sözünü kəsdi. — Bax, özün deyirsən ki, məhkəmə adəlatlidir. Prokuror müavininin borcudur ki, dustaqxanaya gəlib, dustaqların qanun üzrə saxlanıb-saxlanmadıqlarını yoxlaşın. Amma onlar heç nə etmir, əla yəh vint oynayırlar.

Nexlyudov qubernatorun təqsiri prokurorun boynuna qoyacağı barəsində vəkilin sözlerini xatırlayıb, tutqun bir ifadə ilə dedi:

— Deməli, sən heç bir şey edə bilməzsən?

— Yox, edərəm. Bu saat xəber bilərəm.

Qonaq otağından, danişığı söza tamamilə laqeyd olduğu aşkar duyulan bir qadın səsi geldi:

— Ele onun özü üçün pisdir. *C'est un souffre - douleur*<sup>1</sup>.

O biri tərəfdən bir oynaq kişi səsi geldi:

— Daha yaxşı, mən bunu da götürüdüm.

Və ona nəsə verən oynaq bir qadın gülüşü eşidildi.

Bir qadın deyirdi:

— Yox, yox, esla ola bilməz.

Maslennikov papirosunu barmağında firuzə qaşlı üzüyə olan öz ağı ilə səndürcə-səndürcə tekrar dedi:

— Bax, belə. Hamisini edərəm. İndi gəl gedək xanımların yanına.

Nexlyudov qonaq otağna girməyib, qapının ağızında duraraq dedi:

— Bir də, bilişən nə var: manə dedilər ki, dünən dustaqxanada adamlara fiziki cəza veriblər. Bu doğrudurmu?

Maslennikov qızardı.

— Hə, onu deyirsən? Yox, *mon chier*, səni qətiyyən ora buraxmaq olmaz, hər işə baş qosursan. Gedək, gedək, *Annett* bizi çağırır,

<sup>1</sup> Mon qulluğunda hazırlam.

<sup>2</sup> Heç vaxt, heç vaxt unutmaram.

— deyə Nexlyudovun qoluna girib, yena do o görkəmli adamın diq-qət yetirmasından sonra duydugu şən coşqunuğu göstərmək istədi, amma indi bu şənlik deyil, heyecan ifadə edirdi.

Nexlyudov öz elinin onun əlindən çəkib, heç kəsə xudahafizləş-mədən və heç kəsə bir söz demədən, qaşqabaqlı bir halda qonaq otağından, salondan, yerlərindən sıçrayan keyləyərin yanından öte-rak giriş otağına, oradan da küçəyə çıxdı.

Annett ərindən soruşdu:

- Ona nə oldu?
- Bu *ala française*<sup>1</sup> — deyə kimse dilləndi.
- Bu *ala française* haradan oldu, bu *ala Joulo*<sup>2</sup>-dur.
- Eh, o elə həmişə belə olub da.

Kimse yerindən qalxdı, kimse gəldi və deyişib-gülüşmə öz qaydası ilə davam etdi: məclisdekiler Nexlyudov əhvalatından indiki *jaur fix* səhbəti üçün olverişli bir imkan kimi istifadə etdilər.

Nexlyudov Maslenikov ilə görüşdүünün ertəsi günü ondan qalın, parlaq, gerblı və möhürülү bir kağızda gözəl, aydın xətlə yazılmış bir məktub aldı; yazılırdı ki, Maslovanın xəstəxanaya, həkimin yanına keçirilməsi barədə sərəncam verib; çox ehtimal ki, onun arzusu yerinə yetiriləcək. İmza belə idi: "Səni sevən yaşlı yoldaşın" və "Maslenikov" imzasının altından son dərəcə mahiranə, iri və sərt xətlər çəkilmişdi.

Nexlyudov özünü: — Axmaq! — deməkdən saxlaya bilmədi, xüsusən ona görə ki, həmin bu "yoldaşın" sözü ilə Maslenikovun özünü onun seviyyəsinə endirdiyini duyurdu, yəni o, eñlaçqa ən çirkin və utandırıcı bir vəzifə sahibi ola-ola, özünü çox mühüm bir sima hesab edir və güman edir ki, yaltaqlanmasa da, hər halda, göstərməlidir ki, öz böyüklüyü ilə çox da öyünmür, özünü ona yoldaş adlandırır.

## LIX

Ən adı və çox yayılmış yanlış inamlardan biri budur ki, guya hər insan özünə xas olan müeyyen xüsusiyyətlərə malikdir, mehriban, kinli, ağıllı, axmaq, enerjili, bədxasiyyət və i.a. adamlar olur. İnsan-

lar belə olmurlar. Biz bir insan haqqında deyə bilərik ki, kinli olmaqdən çox mehriban, küt olmaqdən çox ağıllı, laqeyd olmaqdən çox enerjilidir və ya əksinə olur; ancaq bir insan haqqında desək ki, o ağıllı və mehriban, bir başqası isə, kinli və axmaqdır, bu düz olmaz. Amma biz insanları həmişə belə bələrük. Bu da doğru deyil. İnsanlar da çaylar kimidir: bütün çaylarda su eynidir və hamısında həmin sudur, amma hər bir çay gah daralır, gah iti axır, gah genəlir, gah dinc axır, gah təmiz olur, gah soyuyur, gah bulanır, gah iliğ olur. İnsanlar da belədir. Hər bir insanda bütün insan xasiyyətlərinin rüseyimi var və o gah bir cəhəti, gah o biri cəhəti bürüzə verir, əslində həmin adam olub qaldığı haldə, çox vaxt da heç özünə bənzəmir. Bəzi adamlarda bu dayışıklıklar çox koşkın olur. Nexlyudov da belə adamlardan idi. Bu dəyişikliklər onda həm cismani, həm də mənəvi səbəbdən əmələ gəlirdi. İndi də onda belə bir dəyişiklik əmələ gəlmişdi.

Mehkəmədən və Katyuşa ilə ilk görüşdən sonra onda əmələ gələn təntənəli yeniləşmə sevinc tamamilə keçib getmiş və son görüşdən sonra qorxu, hətta ona qarşı nifratlı əvəz olunmuşdu. Nexlyudov qərara almışdı ki, onu tərk etməyəcək, əger o istəsə, onunla evlənmək fikrini dəyişməyəcək, amma bu ona ağır və əzablı gəlirdi.

Maslenikovun yanına getdiyi günün sabahı o, Katyuşanı görmək üçün yenə dustaqxanaya getdi.

Rəis müavini görüşə icazə verdi, amma kontorda və vəkil otağında yox, yalnız qadınlar səbəsinin ümumi görüş otağında. Rəis müavini mehribanlıqına baxmayaraq, Nexlyudova əvvəlkinqə nisbətən ehtiyatla rəftər edirdi, yəqin ki, Maslenikov ilə etdiyi səh-bətlər noticəsində onunla daha çox chtiyyati olmaq barəsində tapşırıq verilmişdi.

Rəis müavini dedi:

— Görüşmək olar, amma lütfən, pul barəsində mənim xahişimi nəzərə alın... O ki qaldı conab-alının dustağı xəstəxanaya köçürmək barəsindəki buyurdularına bu mümkündür, həkim də razıdır. Amma Maslova özü istəmir, deyir ki, əclaşların çirkablarını atmaq mənim nəyimə gərək... Axi, knyaz, bunlar başqa cür adamlardır, — deyə o əlavə etdi.

Nexlyudov heç bir cavab verməyib xahiş etdi ki, onu görüşə aparsınlar. Rəis müavini nozarətçini göndərdi və Nexlyudov onun ardınca qadınlar səbəsinin boş olan görüş otağına girdi.

<sup>1</sup> Fransızsayağı  
<sup>2</sup> Zulussayağı

Maslova artıq orada idi və sakit, qorxmuş bir halda arakesmənin ardından çıxdı. O, Nexlyudova yaxınlaşışından kənara baxa-baxa yavaşcadan dedi:

— Bağışlayın məni, Dmitri İvanoviç, srağagün sizə çox nəlaiyiq sözlər demmişdim.

— Mən sizi bağışlamalı, yox... — deyə Nexlyudov sözə başlamaq istədi.

— Hər halda, məndən el çəkin, — deyə Maslova əlavə etdi və Nexlyudova baxan, dəhşət saçan qıyacı gözlərində Nexlyudov yene gərgin, kinli bir ifade gördü.

— Axi sizdən niyə el çəkim ki?

— Elə belə!

— Axi niyə?

Maslova, yenə ona cələ geldi ki, kinli bir nəzərlə baxdı.

Maslova dedi:

— Bəli, bilirsiniz nə var, məndən el çəkin, bu mənim düz sözümüzdür. Eleyə bilmərəm. Bu fikirdən tamam daşının, — deyə o dodaqları əsə-əsə əlavə edib susdu.

— Düz sözümüzdür. Özümüz asmaq bundan yaxşıdır!

Nexlyudov duyurdu ki, bu rəddetməde ona qarşı bəslədiyi kin və bağışlanmamış inciklik ifadəsi var, amma başqa yaxşı və mühüm bir cəhət da var. Belə tamamilə sakit bir vəziyyətdə onun öz əvvəlki rədd cavabının təsdiq etməsi, Nexlyudovun qəlbindəki bütün şübhələri yox edib, Katyuşa qarşı əvvəlki ciddi, coşqun və riqqətli səmimi münasibəti canlandırdı.

O xüsusilə ciddi bir ifade ilə dedi:

— Katyuşa, əvvəlki kimi, yenə de deyirəm: xahiş edirəm mənə əre gəlesən. Əgər istəmirsinən, nə qədər ki, istəmirsinən, mən yenə əvvəlki kimi, harada olsan, orada olacağam, səni hara göndərsələr, ora gedəcəyəm!

— Bu sizin öz işinizdir, mən daha danışmayacağam, — deyə o cavab verdi, yenə də dodaqları əsdi.

Nexlyudov da artıq danışmağa taqəti olmadığını duyub susdu.

Nəhayət, özünə gəlib dedi:

— İndi mən kəndə gedirəm, sonra Peterburqa gedəcəyəm. Sizin bizim öz işimiz üçün çalışacağam və Allahın köməyi ilə hökmü ləğv edərlər.

— Ləğv eleməsələr də fərqi yoxdur. Bu iş üçün olmasa da, o biri üçün mən buna layiqəm... — deyə cavab verdi və Nexlyudov gördü ki, o göz yaşlarını saxlamaq üçün böyük çotinlik çəkir. — Bos necə oldu, Menşovu gördünüzmü? — deyə o öz həyecanını gizlətmək üçün birdən-birə soruşdu. — Axi düzdür, onlar müqəssir deyil ki?

— Hə, mən da bu fikirdəyəm.

Katyuşa dedi:

— O elə yaxşı qarşırı ki!..

Nexlyudov Menşovdan bütün eşidib öyrəndiklərini Katyuşa danışdı və ona bir şey lazımlı olub-olmadığını soruşdu, Katyuşa cavab verdi ki, heç nə lazımlı deyil.

Onlar yene susdular.

Birdən Katyuşa öz qıyacı gözlərilə ona baxıb dilləndi:

— O ki qaldı xəstəxana məsəlesi, əger siz istəyirsinizsə, gedərəm, daha ikiči de içmərəm...

Nexlyudov dinmədən onun gözlerinin içine baxdı. Gözləri gülümseyirdi.

Nexlyudov yalnız:

— Bu çox yaxşıdır! — deyə bildi və onunla xudahafızlılığı.

Əvvəlki şübhələrdən sonra heç bir vaxt duymadığı tamamilə yeni, sevginin yenilməzliyinə inam hissi ilə düşündü: "Bəli, bəli, o tamamilə başqa adamdır".

Maslova bu görüşdən sonra öz üfünətli kamerasına qayıdış xalatını çıxardı və taxtda öz yerində oturub əllərini dizlərinə qoydu. Kamerada yalnız əlişəsaqlı, vladimirskli vərəmli arvad, Menşova qarşı, iki uşaq anası – keşikçi arvad vardi. Keşiş qızının dünən ruhi xəsto olduğunu təsdiq edib, xəstəxanaya köçürümdürələr. Qalan bütün arvadlar ise paltar yuyurdular. Qarı taxtda uzanıb yatmışdı; uşaqlar koridorda idilər, ora çıxan qapı açıq idi. Vladimirska qadın, qucağında uşaq və əlindeki corabı yeyin hərəkət edən barmaqları ilə ara vermədən toxuyan keşikçi arvad Maslovaya yaxınlaşış soruşular:

— He, necə oldu, göründünüzmü?

Maslova cavab vermedən, hündür taxtın üstündə oturub, döşəməyə çatmayan ayaqlarını yelleyirdi.

Keşikçi arvad soruşdu:

— Nə var qaradınməz olubsan. Hamidan yaxşısı, ruhdan düşmə! Eh, Katyuşa! Hə... — deyə o, barmaqlarını yeyin-yeyin işlədirdi.

Maslova cavab vermedi.

## İKİNCİ HİSSƏ

### I

İki həftədən sonra işə Senatda baxıla bilərdi, Nexlyudov da o vaxt kimi Peterburqa getmək və Senatda müvəffəqiyət qazanılmadıqda, orızəni yazan vəkilin məsləhət gördüyü kimi, padşahın adına ərizə vermək niyyətində idi. Təmizlik şikayəti üçün dəllilər çox zəif idi, odur ki, vəkilin fikrincə, şikayətin nəticəsiz qalmasına hazırlıq lazımdı və belə olardısa, Maslovanın daxil olduğu katorqaya məhkum edilmişlərdən ibarət dəstə iyunun əvvəllərində yola düşə bilərdi, buna görə da Nexlyudovun qötü qərara aldığı kimi, Maslovanın dalınca Sibira getməyə hazırlaşmaq üçün idindi kəndləri gəzməli idi; o, kəndlərə işlərini qaydaya salmaq istəyirdi.

Nexlyudov, hər şeydən əvvəl, on yaxında olan qara torpaqlı böyük Kuzminskoye malikanasına getdi; onun başlıca galiri bu malikanədən idi. Nexlyudov uşaqlıq və gənclik dövrünü burada keçirmişi, sonralar, artıq yaşa dolduğu zaman bu malikanada iki dəfə olmuş, bir dəfə də anasının xahişi ilə bir alman təsərrüfat müdürüni buraya götərib onunla birlikdə vəziyyəti yoxlamışdı; həmin almanın malikanənin vəziyyətinə və kəndlilərin kontora, yəni torpaq sahibinə olan münasibətinə çıxdan bələd idi. Kəndlilərlə torpaq sahibi arasında münasibət işə belə idi ki, onlar, nəzakətlə desək, kontordan tamamilə asılı bir vəziyyətdə idilər, sədo sözə desək, kontorun köləsi idilər. Bu, 61-ci ildə aradan qaldırılan canlı köləlik səyahəti bir köləlik deyildi, müəyyən şəxslərin bir ağaya kölə olması deyildi; bu köləlik bütün torpaqsız və ya aztorpaqlı kəndlilərin, ümumiyyətə və əsasən torpaq sahiblərinə, bəzən də kəndlilərin bir yerdə yaşadıqları torpaq sahiblərinə kölə olması demək idi. Nexlyudov bunu bilirdi, bunu bilməyə də bilməzdii, onun bütün təsərrüfatı belə bir köləlik üzərində qurulmuşdu, özü də bu təsərrüfatın qurulmasına kömək edirdi. Lakin bunu bilməkdən başqa, Nexlyudov bunun ədalətsizlik və vəhşilik olduğunu da bilirdi, həm də hələ toləbə olduğu, Henri Corcun nəzəriyyəsinə inanıb, onu tövliq etdiyi vaxtdan bilirdi; atasından qalmış torpağı da bu nəzəriyyə əsasında kəndlilərə vermişdi; onun fikrincə, olli il bundan qabaq tohkimilərə sahib olmaq necə bir günah idisə, zəmanomizdə torpaq sahibi olmaq da cələ bir günah idi. Doğrudur, hərbi xidmətdən sonra, ildə

Vladimirskli arvad dedi:

- Bizimkilor paltar yumağa gediblər. Deyirlər ki, bu günlər bol sədəqə getiriblər. Çox, lap çox.
- Finaşka! - deyə keşikçi arvad qapıya sarıçıydı. - Ay haramzadə, yənə hara qaçdırın?

O, millərdən birini çıxarıb yumaqla coraba sancaraq koridoru çıxdı. Bu zaman ayaq tappiltərini və qadın səsləri eşidildi və yalnız ayaqlarına dustaq ayaqqabılıarı geymiş kamerası sakinləri içəri girdi, horası bir, bəziləri iki-iKİ qalac götərildər. Fedosya o saat Maslovaya yaxınlaşdı.

- Nə olub ki, yoxsa, bədənə var? - deyə o saf, mavi gözlərlə ona möhəbbəti baxa-baxa soruşdu. - Budur, biziç çayla yeməyə, - deyə o qalacları ləməyə qoymağa başladı.

Korablyova soruşdu:

- Nə olub, yoxsa evlənmək fikrindən dönüb?

Maslova dedi:

- Yox, o dönməyib, amma mən istəmirdim.

Korablyova öz yoğun səsilə dedi:

- Axmaqsan da!

- Nə olsun ki, bir yerde yaşaya bilməyəndən sonra evlənməyin nə manası var? - deyə Fedosya dilləndi.

Keşikçi arvad dedi:

- Bəs sənin orin ki, səninlə gedir?

- Nə olsun ki, axı biz onunla qanunu ər-arvadıq, - deyə Fedosya cavab verdi. - O kişi ki birgə yaşamayaq, nəhaq yero niyə qanuna salsın?

- Axmağa bax, ey! Niyə? Axı o evlənsə, Katyuşanı lap qızılı tutar.

Maslova dedi:

- O deyir ki, səni hara göndərsələr, mon də səninlə gedəcəyəm. Gedir getsin, getmir, mən yalvaran deyiləm. İndi o iş barosunda çalışmaq üçün Peterburqa gedir. Orada bütün nazirlər onun qohum-qərəbasıdır, - deyə o davam etdi: - Amma, yənə də deyirəm ki, mənim ona ehtiyacım yoxdur.

- Məlum şəydir də! - deyə birdən Korablyova öz torbasını soliqoysa sala-sala və yəqin ki, başqa bir şey barəsində fikirləşəfikirloş, onunla razılaşdı. - Yaxşı, araqdan vuraq da!

- Mən içən deyiləm, - deyə Maslova cavab verdi. - İçin özünüz...

təqribən iyirmi min xorcləməyə adət etdikdə onun bütün bilikləri hayatı üçün daha vacib olmayıb unuduldu və o öz mülkiyyətinə münasibəti haqqında, anasının ona verdiyi pulların haradan əldə edildiyi haqqında özüne nəinki heç bir zaman sual vermir, həm də bu barədə düşünməməyə çalışırı. Lakin anasının ölümü, miras və öz mülküni, yəni torpağını idarə etmək zərurəti onun torpaq mülkiyyətinə münasibəti məsələsini yenidən qaldırdı. Nexlyudov bir ay bundan əvvəl özüne deyə bilərdi ki, o qoyulmuş qayda-qanunu deyişmək iqtidarında deyildir, malikanəni o idarə etmir; bununla da malikanədən uzaqda yaşayıb ondan gəlir əldə edərək az-çox sakit ola bilərdi. İndi isə o qot etmişdi ki, Sibirə getməlidir və pul tələb edən dustaqxana aləmi ilə mürekkeb və çatın bir münasibətə girişməli olsa da, hər halda, işi əvvəlki veziyətində qoya bilməz, öz zərərinə olaraq onu deyişməye məcburdur. Bunun üçün o, torpağı beçərməklə özü məşğul olmayıb, onu ucuz qiymətə kəndlilərə verməyi və ümumiyətlə, onların torpaq sahibkarlarından asılı olmasına imkan yaratmağı qərara almışdı. Nexlyudov, torpaq sahibinin veziyətini təhkimi kəndliləri olan sahibkarın veziyəti ilə desəflərlə müqayisə edərək, torpağın muzdurları tərəfindən beçərilməsi əvəzində, onun kəndlilərə verilməsini qul sahiblərinin kəndliləri biyardan töycüyə keçirərək gördükleri işə bərabər tuturdu. Bu, məsələnin həlli olmasa da, məsələnin həlline doğru bir addım idi; bu, zoraklığın daha kobud şəklindən nisbətən az kobud şəklinə bir keçid idi. O da beləcə hərəket etmək niyyətində idi.

Nexlyudov Kuzminskoyə günortaya yaxın çatdı. O hər şeydə öz həyatını sadələşdirdiyi üçün telegram vurmamışdı, odur ki, stansiyada ikiqatlı bir minik arabası tutdu. Sürütür cavan bir oğlan idi, oynında uzun belinin aşağısında büzmələri kəmərlə bağlanmış qədək cübbə var idi, poçt sürücüləri kimi qozlaşda yanakı oturmuşdu və ağa ilə şirin səhbətə girişmişdi; onlar danışarkən dişleyə qoşulmuş yorgun, axsaq ağ at və toza bulaşmış ariq yan at yavaş-yavaş gedə bilirdilər, belə getmək həmişə atların ürəyindən olurdu.

Sürütü ağanı apardığını bilmədən Kuzminskoyedəki təsərrüfat müdüründən səhbət edirdi. Nexlyudov özünün kim olduğunu qəsdən ona söyləməmişdi.

Şəhərdə yaşamış və romanlar oxumuş sürücü deyirdi:

— Gözel almandır. — O, üzünü azca Nexlyudova tərəf çevirib oturaraq uzun qamçısının gah aşağısından, gah da yuxarisından

yapışırı və görünür, özünün təhsil görmüş olması ilə öyunürdü. — Səmənd rəngli üzətli minik arabası düzəldib, elə ki, öz xanımı ilə gəzməyə çıxır, hamını kölgədə qoyur, — deyə o, sözüne davam etdi, — qışda milad bayramında böyük evde yolka bəzəmişdi, mən də qonaqları daşıyırımdı; elektrik işığı yanındı. Heç quberniyada belə işıq görəməzsən. Altına yaman pul yiğmişdir. Onun nə vecinə: bütün ixtiyar elindədir. Deyirlər ki, yaxşı bir malikanə almışdır.

Nexlyudov bu fikirdə idi ki, onun malikanəsini almanın necə idarə və istifadə etməsinə o tamamilə laqeyddir. Lakin uzunbelli sürücünün dedikləri onun xoşuna gəlmədi. O, gözəl gündüzü, bəzən günəşin qabağını örən qara kasif buludları, hər yerində kəndlilərin kotan dañılca gedib yulaf əkinini yenidən şumladiqları və üzərində torağaylar uçaşan yamyışlı taxıl zomilərini, yarpaqları saralımış palid ağacından savayı gömgöy yaşıllıqla örtülülmüş meşələri, ala-bəzək sürürlərin və atların oltadığı çəmənləri, əkinçilərin göründüyü taraları seyr edirdi, no isə bir şeyin ona xoş gəlmədiyini xatrırlayır və bu şeyin nə olduğunu özü özündən soruşduqda almanın Kuzminskoyedə necə aqalıq etməsi haqqında sürücünün dedikləri yadına düşürdü.

Nexlyudov Kuzminskoyə golib başı işlərə qarşılaşdırın sonra bu hissə unutdu.

Kontor kitablarını nəzərdən keçirməsi, kəndlilərin az torpağa malik olmalarının və onların ağa torpağı ilə ohata olunduqlarının xeyrini sadəlövhəcəsinə sübut edən darğa ilə səhbəti Nexlyudovun öz təsərrüfatını ləğv edib, bütün torpağı kəndlilərə vermək niyyətini daha da möhkəmləndirdi. O, kontor kitablarından və darğa ilə olan səhbətindən bildi ki, əvvəller olduğu kimi, şumlanan on yaxşı torpağın üçdə iki hissəsinin onun muzdurları təkmilləşdirilmiş atətlərlə beçərirlər, qalan üçdə bir hissəsinin isə hər desyatınınə beş manat qiymət qoyulub kəndlilər tərəfindən icarə ilə beçərildi, yəni kəndlilər beş manata üç dəfə şumlamağı, üç dəfə dirmiqləlamağı və bir desyatini əkməyi, sonra biçmayı, dərz bağlayıb və ya taxılı bir yera yiğib xırmana aparmağı, yəni könüllü olaraq ucuz icarə ilə on azyər desyatını on manata başa gələn işləri görməyi boynuna götürmüştü. Kəndlilər özlərinə lazımlı olan hər şeyi kontordan alıb on baha qiymət işlə ödəyirdilər. Onlar çəməndən, meşəndən kartof yarpağından istifadə etdikləri üçün işləyirdilər və demək olar ki, hamısı kontora borclu idi. Beləliklə, kəndlilərdən icarəyə verilən,

oldən-ayaqdan uzaq torpağın hər desyatini üçün onun beş faiz hesabı ilə vəro biləcəyindən dörd dəfə çox gəlir eldə edilirdi.

Nexlyudov bunları əvvəller de bildirdi, lakin indi bu ona yeni bir şey kimi görünürdü və onunla cyni vəziyyətdə olan adamların bəle bir münasibətin nə dərəcədə qeyri-normal olduğunu göre bilməmələrinə yalnız təəccüb edirdi. Torpağı kəndlilərə verdikdə bütün alətlərin heç nadən korlanacağı, sonra bunları heç dörrdə bir qiyəmətə de satmaq mümkün olmayacağı, kəndlilərin torpağı xarab edəcəkləri, torpağı bu şəkildə kəndlilərə verməkla Nexlyudovun, ümumiyyətlə, çox şey itirəcəyi haqqında təsərrüfat müdirinin götirdiyi delillər Nexlyudovun bu fikrini daha da möhkəmləndirdi ki, torpağı kəndlilərə verməkla və özünü gelirin böyük bir hissəsindən məhrum etmək o, yaxşı hərəkət edir. O bu işi elə indi, özünün bu səfərində qurtarmağı qorara aldı. Əkilmış taxılı yiğib satmağa, alətlər və lazım olmayan tikintiləri satmağa gəldikdə isə bu işləri təsərrüfat müdürü o getdikdən sonra görməli idi. İndi isə o öz niyyətini bildirmək və icarəyə verilecek torpağın qiymətini şərtlaşmak üçün Kuzminskoye torpağının ehəti etdiyi üç kəndin kəndlilərini sabah bir yere yığmağı təsərrüfat müdirindən xahiş etdi.

Nexlyudov təsərrüfat müdirinin götirdiyi delillər müqabilində özünün möhkəm dayandığını, kəndlilərin yolunda öz malından keçməyə hazır olduğunu dərk edib xoşallanaraq kontordan çıxdı, qarşıda duran işi götür-qoy edə-edə evin ətrafini, bu il başlı-başına buraxılmış çıçəkliyi (çıçəklik təsərrüfat müdirinin evinin qabağında salınmışdı), hindibə basmış *lawn-tennis*-u və cöke ağacıları xiyanını gəzdi, Nexlyudov adətən sıqarını çəkmək üçün bu xiyananı golərdi, üç il bundan əvvəl anasına qonaq golmiş qəşəng Kirimova da bu xiyanabanda onunla işvəkarlı etmişdi. Nexlyudov sabah kəndlilərə söyləyəcəyi nitqini qisaca fikirləşdikdən sonra təsərrüfat müdirinin yanına goldi və çay içə-içə bütün təsərrüfatı necə ləğv etmək məsələsini onuna bir daha müzakirə edərək, tamamilə məmənnun halda, böyük evdə onun üçün hazırlanmış otağa girdi; bu otaq həmisi qonaqları qəbul etmək üçün ayrınlardı.

Divarlarına Venesiya mənzərələri asılmış və iki pəncərəsi güzgü olan bu kiçik, təmiz otağa par-par parıldayan yaylı bir çarpayı və kiçik masa qoyulmuşdu. Masanın üzərində bir qrafın su, kibrit və küləkbi var idi. Güzgünün yanındaki böyük masanın üstündə Nexlyudovun ağızı açıq çamadanı qoyulmuşdu. Onun taras çantası

və özü ilə götürdüyü kitablar açıq çamadanın görünürdü. Bunlar rus dilində cinayət qanunlarını tedqiq etmək təcrübəsi kitabından və eyni məzmduda olan bir almanca, bir de ingiliscə kitablardan ibarət idi. O bu kitabları kəndləri gəzərkən boş vaxtlarında oxumaq isteyirdi, lakin bu gün vaxtı yox idi və kəndlilərə izahat verməyə sehər tezden hazırlaşmaq üçün yatmaq istədi.

Otağın bir küçünə qırmızı ağacdən hazırlanmış, sədəf naxışları olan qədim bir kreslo qoyulmuşdu. Hələ anasının yataq otağında bu kreslonu görmüş olduğunu xatırlayan Nexlyudovun qəlbində birdən-birə tamamilə gözlənilməz bir hiss doğdu. Birdən-birə onun həm uşub dağılaşاق evə, həm başlı-başına qalacaq bağa, həm kasiləcək meşələrə və onun tərəfindən olmasa da, bu qədər seyəl düzəldilib saxlanan bütün mal-qara heyətlərino, tövlələrə, alət yığınlan anbarlara, maşınlara, atlara, inəklərə heyfi gəldi. Əvvəllər ona elə gelirdi ki, bütün bunlardan el çəkmək asandır, lakin indi neinkin bunlara, torpağa və indi onun işinə çox yarada biləcək gelirin yarısına da heyfilsiləndi. Dərhal onun başında doğan mühəhizlərəndən bələ çıxıldı ki, torpağı kəndlilərə vermək və öz təsərrüfatını məhv etmək ağıllı bir iş olmadığı kimi, lazımdı deyildir.

Bir səs ona deyirdi: "Mən torpaq sahibkarı olmalıyam. Torpağım olmasa isə, mən bütün təsərrüfatı saxlaya bilmərəm. Bundan əlavə, indi mən Sibirə gedəcəyəm və buna görə də mənə nə ev lazımdır, nə de malikanə". Başqa bir səs də belə deyirdi: "Bunlar hamısı doğrudur, lakin əvvələn, sən bütün ömrünü Sibirdə keçirməyəcəksən. Evinən, usaqların ola bilər. Malikanonı saz bir halda miras aldığı kimi, bu şəkildə də təhvil verməlisən. Torpaq qarşısında boynunda vəzifə var. Hər şeyi vermək, məhv etmək çox asandır, bütün bunları qurub düzəltmək isə çox çətindir. Başlıcası isə sən öz həyatın haqqında fikirləşib özün üçün na edəcəyini qorara almalı və buna müvafiq olaraq öz mülkiyyətinə sərəncam çəkməlisən. Bir də sən möhkəmmi qorara gəlmisinə? Sonra, sən belə bir hərəkətələ öz vicdanın qarşısında sərimisənmi, yoxsa bunu adamlar üçün, onların qarşısında öyünmək üçün edirsin?" — deyə öz-özündən soruşan Nexlyudov burasını etiraf etməyə bilmirdi ki, barəsində adamların nə deyəcəkləri onun qərarına təsir göstərəcəkdi. O çox düşündükə, daha çox sual meydana çıxır və bu suallar daha çox həlli dilməz olurdu. Bu düşüncələrdən yaxa qurtarmaq üçün o, təmiz yatağı uzanaraq indi dolaşib qaldığı məsələləri sabah

ayıq başla həll etmək məqsədi ilə yuxuya getmək istədi. Lakin uzun müddət yata bilmədi; sərin hava və Ay işığı ilə birlikdə qurbağaların qurultusu açıq pencerədən içeriye dolurdu, uzaqdan, parkdan və bir də yaxındır, pencerənin altındaki six yaşəmən kolundan gələn bülbüllər sesləri qurbağaların qurultusuna qarışdırı. Nexlyudov bülbülləri və qurbağaları dinlərən həbsxana reisinin qızının çaldığı musiqini xatırladı; reis Yadına düşəndə Maslova da Yadına düşdü. Maslova: "Siz mənən tamam əl çəkin" deyərsən, qurbağaların qurultusu kimi, onun dodaqları da titrəyirdi. Sonra alman təsərrüfat müdürü qurbağalar quruldayan yerə doğru enməyə başladı. Onu tutub saxlamaq lazımdı, lakin o nəinki endi, həm də döñüb Maslova oldu və onu məzəmmət etməyə başladı: "Mən katorqaya məhkum edilmiş bir adamam, siz isə knyazsınız". "Yox təslim olmayıacağım" — Nexlyudov düşündü və ayılıb özündən soruşdu: "Görəsən mən yaxşı, yoxsa pis hərəkət edirəm? Bilim-rəm, əslində bunun mənim üçün fərqi də yoxdur. Hamısı birdir. Yalnız yatmaq lazımdır". Və o, təsərrüfat müdürü ilə Maslovanın endiyi yerə düşməyə başladı və burada hər şey bitdi.

## II

Ertəsi günü Nexlyudov səhər saat 9-da yuxudan oyandı. Ağaya xidmət edən cavan kontor işçisi onun yerində tərpəşdiyini eşitcək hələ indiyədik bu cür işşədəmamış par-par parıldayan çəkmələrini və tərətmiz soyuq bulaq suyu gatırıb kəndlilərin yüksəlməqda olduğunu bilirdi. Nexlyudov yatağından sıçrayıb fikrini topladı. Torpağı kəndlilərə verib təsərrüfatı ləğv edəcəyi üçün dünən onda əmələ gəlməş təəssüf hissindən indi əsər belə qalmamışdı. İndi o bu hissələri təccübələ xatırlayırdı. İndi o, qarşısında onu gözləyən işə sevinir və ixtiyarsız olaraq bu işlə fəxr edirdi. Onun otağının pəncərəsində hindibə basmış *lawn-tennisa* meydançası görünürdü. Təsərrüfat müdürünin göstərişi ilə kəndlilər bu meydançaya toplaşmışdılar. Qurbağalar dünən əbəs quruldamırımlılar. Hava tutqun idi. Külək əsmirdi və sohərdən sakit, ilqı yağış yağırdı, yağışın damları yarpaqlardan, bulaqlardan və otlardan asılmışdı. Ot ətrindən olavə, yağışa susamış torpağın qoxusu da pəncəradən içəri dolurdu. Nexlyudov geyinərkən bir neçə dəfə pəncəradən boy兰ib kəndlilərin meydançaya necə yığışdıqlarına baxdı. Onlar bir-birinin

dalınca gelir, şapkalarını və kartuzlarını bir-birinin qarşısında çıxarıb el ağaclarına söykənərək dairo vururdular. Dolğun, əzələli və qüvvəli bir genc olan təsərrüfat müdürüni eynində dik dayanan yaxalığı və iri düymələri olan yaşıl rəngli qısa pencək var idi; o, Nexlyudova xəbər verməyə geldi ki, hamı toplaşmışdır, lakin onlar gözleyə bildilər, — qoş əvvəlcə Nexlyudov qəhvə və çay içsin, qəhvə də, çay da hazırlır.

Nexlyudov:

— Yox, yaxşısı budur qoy mən onların yanına gedim, — dedi və kəndlilərlə edəcəyi səhərbəti fikrinə gətirərək, heç gözləmədiyi halda sixinti və xəcalet hissə duydu.

O, kəndlilərin yerinə yetəcəyini ağıllarına belə gətirməyə cəsarət etmedikləri arzularını həyata keçirək — torpağı ucuz qiymətə onlara vermək üçün gedirdi, yəni onlara yaxşılıq etmək üçün gedirdi, eyni zamanda nəden isə xəcalet çəkirdi. Nexlyudov meydancaya yığışmış kəndlilərə yaxınlaşır və sarışın, qıvrımlı, daz, çal başlar açılların özünü elə itirdi ki, uzun müddət heç bir şey deyə bilmədi. Narın yağış yağımaqda davam edirdi və düşüb saçlarda, saqqallarda, kəndlilərin kaftanlarının xovunda qalırdı. Kəndlilər gözlerini ağaya dikərək onun nə deyəcəyini gözlöyürdilər. Nexlyudov isə elə karıxmışdı ki, heç bir şey deyə bilmirdi. Üzüntülü sükütu özünü rus kəndliləni yaxşı tanıyan hesab edən və rusca gözəl, düzgün danişan, sakit, özünə inanan alman təsərrüfat müdürü pozdu. Nexlyudovun özü kimi qüvvəli və otlu-canlı olan bu adam kəndlilərin ariq, qırışmış üzürləri və kaftanları altından görünən ariq kükəkləri ilə qəribə bir ziddiyət təşkil edirdi.

Təsərrüfat müdürü dedi:

— Budur, knyaz sizə yaxşılıq etmək — torpaq vermək istəyir, ancaq siz buna dəyməzsəniz.

— Niyə dəymərik, Vasili Karlıç, məgər biz sənin üçün işləməmişik? Allah rohmet eləsin, biz rəhmətlik xanımdan çox-çox razılıq, sağ olsun, cavan knyaz da bizdən üz döndərmir, — uzunu kürən bir kendli söza başladı.

— Mən sizi ona görə çağırışım ki, əgər arzu eləsəniz, bütün torpağı sizə verim, — Nexlyudov dilləndi.

Kəndlilər dinməzçə dayanmışdılar, sanki deyiləni başa düşmür və ya inanmırıdlar.

Əynində cübbə olan orta yaşı bir kendli:

— Demek, ne mənada torpağı verirsınız? — səsləndi.  
 — İcareyə verirəm ki, ucuz qiymətlə istifadə edəsiniz.  
 Bir qoca dedi:  
 — Gözəl işdir.  
 Başqa birisi:  
 — Ancaq elə olsun ki, pulunu verməyə gücümüz çatsın, — dedi.  
 — Torpağı niyə götürməyək ki!  
 — Adət etdiyimiz işdir, bizi yedirdən torpaqdır.  
 — Sizə nə var, onu bilirsiniz ki, pulu alasınız, amma fikirləşmirsiniz ki, bu işlər tamam günahdır! — deyə səslər eşidildi.

Alman:  
 — Günah eməllər tutan siz özünüzsünüz, — dedi, — əger işləseydiniz və qayda-qanuna əmlət etsəydiniz...

Sümsübürün ariq bir qoca danışmağa başladı:

— Vasili Karlıç, biz bacara bilmirik. Deyirsen ki, atı niyə taxıl buraxırsan, kim buraxır: bütün günü dəryaz vururam, bir gün isə bir il kimi görünür, görürsən ki, gecə cəməndə yixilib yatıram, at da danya girir, son isə mənim derimi soyursan.

— Sizə deyirlər ki, qayda-qanuna əmlət edin.

— Demək asandır, qayda-qanuna əmlət etməyə gücümüz çatmır, — uocaböylü, qarasaklı, üz-gözünü tük basmış cavan bir kəndlə cavab qaytarı.

— Axı mən sizə demişəm ki, hasar çəkin.

— Onda taxta ver, — alçaqboy, görkəmsiz bir kəndlə arxadan irəli çıxdı. — Mən elə yayda hasar çəkmək isteyirdim, sənsə boynuna xalta salıb üç ay məni dolandırdın. Ay hasar çəkdir ha!

— O ne deyir? — Nexlyudov təsərrüfat müdüründən soruşdu.

Təsərrüfat müdürü almanca dedi:

— *Dererste Dieb im Dorfe!*<sup>1</sup>. Hor il meşədə olə keçmişən. Özgə malına hörmət etməyi öyren.

Qoca dedi:

— Məgər biz sənə hörmət etmirik? Biz sənə hörmət etməyə bilmirik; çünki biz sənin elindəyik; sən bizimlə istədiyin kimi rəstər edirsin.

— Canım, səzo dil yetirmək olmaz, heç olmazsa siz dilinizi kəsin.

— Yetirərən! Yayda vurub çənomi əzdi, elə-bələ keçdi. Görünür dövlətlilərlə tutuşmaq olmaz.

<sup>1</sup> Kənddə birinci oğrurudur.

— Onda qanunla iş gör.

Aydın idi ki, söz güleşdirirdilər, həm də bu söz güleşdirməkdə iştirak edənlər nə üçün və nə danışdıqlarını yaxşı anlamırdılar. Yalnız bir tərəfdə qorxu gücünə sıxlıb qalan bir kin, digər tərəfdə öz gücünü və hakimiyətini dərk etmək hissi duyulurdu. Bunları eşitmək Nexlyudovu sıxdığı üçün o, əsas məsələyə qayıtmaga: qiyməti və pulları verilməsi vaxtını müəyyən etməyə çalışdı.

— Torpaq barəsində nə deyirsiniz? İsteyirsinizmi? Bütün torpağı versəm, nə qədər qiymət kasərsiniz?

— Mal sizindir, qiyməti də siz kəsin.

Nexlyudov qiymət təyin etdi. Nexlyudov tərəfindən təyin edilmiş qiymətin hər yerdə verilən qiymətdən çox-çox aşağı olmasına baxmayaraq, kəndlilər həmişə olduğu kimi sövdələşməyə başladılar və qiyməti yüksək hesab etdilər. Nexlyudov elə güman edirdi ki, onun teklifi sevincə qəbul ediləcəkdir, lakin heç bir razılıq olameti seziklər. Nexlyudov öz teklifinin onlar üçün əlverişli olduğunu yalnız torpağı kimin — bütün cəmiyyətinə və ya şirkətinə götürdüyü haqqında söhbət getdikdə bildi; zəif və pulu vaxtında ödəməyənləri torpaqda iştirak etməkdən sıxışdırıb çıxarmaq istəyən kəndlilərlə sıxışdırıb çıxaranlar arasında amansız mübahisə başlandı. Nəhayət, təsərrüfat müdürünin köməyilə qiyməti və pulun verilməsi vaxtını müəyyən etdilər və kəndlilər ucadan danışa-danışa dağın etəyinə, kəndə terəf getdilər, Nexlyudov isə təsərrüfat müdürü ilə birlikdə şərtlərin layihəsini tərtib etmək üçün kontora getdi.

Hər şey Nexlyudovun istədiyi və gözlədiyi kimi düzəlmədi: kəndlilər torpağın o ətrafdakı qiymətdən 30 faiz ucuz qiymətə torpaq almışdır; onun torpaqdan gələn qazancı, demək olar ki, yaribayarı azalmışdır da, satılmış meşədən aldığı və aletlərin satılmasından alacağı möbləğ də eləvə edilərsə, Nexlyudov üçün bol-bol kifayət idi. Baxanda hər şey çox gözəl idi, Nexlyudov isə elə hey nədənse xəcalat çəkirdi. O göründü ki, kəndlilərin bozılərinin ona minnətdarlıq etmələrinə baxmayaraq, onlar məmənnun deyiller və nə isə daha böyük bir şey gözləyirdilər. Elə çıxrıdı ki, o özünü çox şeydən möhrüm etdiyi halda, kəndlilərin gözlədiklərini etməmişdir.

Ertəsi günü sövđə şərtləri imza edildi və seçilib golmiş ağsaqqallar tərəfindən müşayiət edilən Nexlyudov başa çatdırılmamış bir işin doğurduğu pis hissə, stansiyadakı sürücünün dediyi, təsərrüfat

müdirinin ücətlı qoşeng kolyaskasına minib, başlarını heyretlə və narahızılıqla bulayan kondililərlə salamatlaşdıdan sonra stansiyaya yollandi. Nexlyudov özündən məmənun deyildi. Nədən məmənun olmadığını özü də bilmirdi, lakin hey nöyinsə qüssəsini edir və nədənse xəcalət çəkirdi.

### III

Nexlyudov Kuzminskoyedən bibilərindən ona miras qalmış malikanesine – Katya ile tanış olduğu həmin malikanəyə getdi. O bu malikanesində də torpaq məsələsini Kuzminskoyedə həll etdiyi kimi, qaydasına qoymaq isteyirdi; bundan eləvə Katya haqqında, onun və özünün uşağ haqqında hələ öyrənilməsi mümkün olan hər şeyi öyrənmək isteyirdi: bilmək isteyirdi ki, uşaq doğrudanlı olmuspür və necə olmuşdur? O, Panovaya sübh tezdən çatdı və həyətə girdikdə onu heyrotə salan ilk şey burada bütün tikintilərin və xüsusiələr evin xaraba və köhnə görünüşü oldu. Evin vaxtılı yaşılan tənəkə damı çıxan rənglənmediyi üçün pasdan qırımızıya çalırdı və yəqin ki, yuxarıdakı bir neçə tənəkəni tufan qoparıb qaldırmışdı; evin divarlarına vurulmuş nazik taxtaları asan qopa bilən yerlərdə paslı mixləri eyrək, oradan-buradan qoparmışdır. Hər iki eyvan – qabaq və ona xüsusi, ezziz olan arxa eyvan çürüyüb simmişdi, onlardan yalnız nişaneler qalmışdı; pəncərolərin bəzilərinə şüşə əvəzində taxta vurulmuşdu, dərğanın yaşadığı yon bina da, metbəx də, tövle də – hər şey köhne və görkəmsiz idi. Yalnız bağınənki saralıb solmamışı, həttə pöhrelənmiş, qol-budaq atmışdı və indi tamam gül-çiçək içərisində idi; hasardan ağ buluda oxşar çiçəklər açmış albalı, alma və gavalı ağacları göründürdü. Yasəmən kollarının əmələ getirdiyi hasar ise sanki o il, on dörd il bundan əvvəl Nexlyudov bu yasəmən kolunun arxasında on səkkiz yaşı Katya ile gizlənəpç oynayıb yixılaraq gicitkənlə dalanlığı zaman olduğu kimi çıxırlaşmışdı. Sofya İvanovnanın evin yanında əkdiyi, paya kimi nazik qara şam ağacı indi dirək üçün yarayan böyük sariyaşıl, zərif və yumşaq iynə yarpaqlarla bəzənmiş bir ağac olmuşdu. Çay daşmışdı və dəyirmana tökülb çəglayırdı. Çayın o təyindəki çəməndə kəndililərin ala-bəzək, qarışq naxarı otlayırdı. Vaxtılı seminariya şəhəridən olub təhsilini başa çatdırımayan darğa Nexlyudovu həyatda güle-güle qarsıladı və gülümsemesine davam edərək onu kontora devət etdi, beləcə gülümseyə-gülümseyə və bu təbəs-

sümü ilə xüsusi bir şey vəd edilmiş kimi arakesmənin dalına keçdi. Arakesmənin arxasında piçıldışilar və susdular. Sürçü öz payını artıqlamasıla aldıdan sonra zinqirovları səsləndirə-səsləndirə kolyaskasını sürüb həyətdən çıxdı və ara tamamilə sakitleşdi. Bunun arxasında işləməli köynək geymiş və qulaqlarına parçı sırga taxmış ayaqyalın bir qız pəncərənin yanından qaçıb keçdi, qızdan sonra bir kəndli kişi qalın uzunboğaz çəkmələrinin mixlərini daş kimi borkimis cığırı vurub səsləndirərək ötdü.

Nexlyudov pəncərənin qabağında oturub bağa tamaşa edir və qulaq asırdı. Onun tərləmiş alnındaki saçlarını və biçaqla kəsik-kəsik edilmiş pəncərealtı taxtanın üzərindəki qeyd vərəqələrini xəfif-xəfif yellədən serin yaz havası və şumlanmış torpağın etri kiçik pəncərədən içəri dolurdu. Çayda arvadlar bir-birinin həvəsindən ağacla "tarappatap, tarappatap" nəyi issə döycləyib yuyur və bəs səsler qabağı kəsilmiş çayın günsədə par-par parıldayan dayaz yerinin sethi ilə etrafə dağılışır, dəyirmana tökülen suyun ahengdar səsi eşidilirdi; qorxmış bir milçək bərkədən vizildəyaraq onun qulağının dibindən ötdü.

Birdən Nexlyudov xatırladı ki, vaxtılı, çox-çox bundan əvvəl, hələ məsum bir gənc olduğu zaman da çay kənarından dəyirmənin ahengdar səsi içərisindən yaş paltara dəyen ağacların tappiltisini eşitmış və yaz nəsimi onun yaş almındakı saçlarını, biçaqla kəsik-kəsik edilmiş pəncərealtı taxtanın üzərindəki kağızları beləcə tərəpmiş, qorxmış milçək də beləcə onun qulağının dibindən uğub keçmişdi. Nexlyudov özünü nəinki o zamanki, on sekkiq yaşı uşaq kimi xatırladı, eyni zamanda özünü teravətlı, təmiz və geləcəyin an böyük imkanlarına əmin bir adam kimi hiss etdi və, yuxudakı saqayı, bunların artıq olmadığını bildiyi üçün, onu dərin qüssə bürüdü.

– Yeməyə nə vaxt buyuracaqsınız? – darğaya gülümseyərək soruşdu.

– Nə vaxt isteyirsiniz, mən ac deyiləm. Gedib kəndi gəzəcəyəm.

– Belə evi gəzdiiniz, içəridə hər şey öz qaydasındadır. Buyurun baxın, eşiye fikir verməyin...

– Yox, sonra, indi zəhmət çəkib deyin görüm, burada Matryona Xarina adlı bir qadın var mı?

Bu, Katyaşanın xalası idi.

– Əlbətə var, kənddə olur, heç vəchlə onun öhdəsində gələ bilmirəm. Meyxana saxlayır. Bilərem, xəberim var, danlayıram, ancaq akt tərtib etməyə yazığım gəlir: qocadır, nəvələri var, – darğaya

həm ağaya xoş gəlmək arzusunu, həm də onun kimi, Nexlyudovun da cynilər hər şeyi başa düşdürünen əmin olduğunu ifadə edən bir ədə ilə gülmüşsəyərək danışırırdı.

— O harada yaşayır? Mən onun yanına getmək istərdim.

Darğa sevinclə gülümseyərək deyirdi:

— Kəndin axırında, o tərəfdən üçüncü daxma. Sol əldə kərpicdən tikilmiş bir daxma var, kərpicdən tikilmiş daxmanın dalında onun koması yerləşir. Yaxşısı budur, qoyun mən sizi ötürüm.

Nexlyudov:

— Yox, çox raziyam, özüm taparam, siz isə zəhmət çəkib tapşırıq verin, kəndliləri xəbərdar etsinlər ki, toplaşınlar: mən torpaq barəsində onlara danışmaliyam, — dedi; o, mümkün olsa, elə bu axşam, Kuzminskoyedə olduğu kimi, kəndlilərlə məsələni qurtarmaq istəyirdi.

#### IV

Nexlyudov darvazadan çıxanda bağayarpağı basmış və torpağı bərkiliyən dəşa dönmüş cığırda yoğun və yalın ayaqlarını tez-tez atan bir kəndli qızına rast gəldi, qızın başında ala-bəzək çarqat vardi, qulaqlarına pərqu sırga taxmışdı. Qız artıq geri qayıdırırdı, o təkcə sol əlini getdiyi istiqamətin kəndləninə olaraq tez-tez yelləyirdi, sağ əli ilə də qırmızı bir xoruzu bərk-bərk qarnına sıxmışdı. Qırmızı pipipi yırğalanan xoruz tamamilə sakit görünürdü, onun yalnız gözləri xumarlanırdı, qara ayaqlarının birini uzadıb, birini yiğəraq caynaqlarını qızın çarqatına iləşdirirdi. Qız ağaya yaxınlaşmağa başlayanda əvvəlcə sürətini yavaşıldı, yürüməyib yeriməye başladı, ağanın bərabərini çatdıqda isə dayandı və başını geri ataraq ona təzim etdi və yalnız ağa keçib getdiğindən sonra xoruzlu birlikdə yolluna davam etdi. Nexlyudov quyuya tərəf endikdə bir qarıya da rast gəldi. Qarı çirkli və cod köynəklə örtülmüş donqar çıxmındə ağzına qəder su ilə dolu iki ağır vedre aparırdı. Qarı vedrələri ehmalca yero qoyub eynən qız kimi başını geri ataraq ona təzim etdi.

Quyudan o tərəfə kənd başlanırdı. Aydın və isti bir gün idi. Saat on olmasına baxmayaraq günəş artıq yandırırdı. Göyün üzüna toplanmış buludlar hərdənbir günəşin qabağı tuturdu. Həm parıldayan hamar yol ilə dağa qalxan arabaldan, həm də açıq darvazaları yanından Nexlyudovun ötüb keçdiyi həyətlərdəki peyindən gələn

kəskin, burnu acısdıran, lakin pis olmayan qoxu bütün küçəni basmışdı. Arabaların dalınca dağa qalxan ayaqyalın, şəltələri və köynəkləri peyin suyunu bulmuş kondilər döñüb hündürboy və yoğun ağaya baxırdılar. Ağanın boz şlyapasındaki ipək lent günəşdə parıldayırdı. O, başı işıldayan diş-diş el ağacını addimbaşı yero toxunduraraq kəndin içərisi ilə yuxarı qalxırırdı. Boş arabaların könərində oturub silkələnərək tarladan qayıdan kəndlilər şapkalarını çıxarıb onların küçəsi ilə gedən bu qeyri-adı adamı təcəccüblə izleyirdilər; arvadlar darvazaya və cyvana çıxıb ağanı bir-birlərinə göstərərək onu gözlərlə müşayiət edirdilər.

Nexlyudov ötüb keçdiyi darvazalardan dördüncüsünün ağızına çatdıqda oradan cirılı ilə çıxan arabalar onu dayandırdı; arabalar ağızına qədər yararlı peyinlə doldurulmuşdu, oturmaq üçün də peyinin üzərinə hesir salınmışdı. Arabada gəzməyə həvəslənib, gözləməkdən heyəcanlanmış altı yaşlı bir uşaq arabanın dalınca gedirdi. Ayaqlarında hesir çariq olan cavan bir kəndli iri addimlarla yeriyr, atı darvazadan bayırqa qovurdu. Uzun ayaqlı səmənd dayça darvazadan sıçrayıb çıxdısa da, Nexlyudovdan türkərək arabaya sixıldı və ayaqlarını təkərlərə vura-vura ağır arabanı dərtib darvazadan çıxaran, narahat olmuş və xəfifcə kişnəyən anasından qabağa sıçradı. Yene də ayaqyalın olan, zol-zol tuman, uzun və çirkli köynək geymiş, belinin sümükleri köynəyinin altından çıxmış anıq və gümrah bir qoca da başqa bir atı çıxardı.

Atlar boz, sanki yandırılmış peyinin adda-budda səpələndiyi hamar yola çıxdıqda qoca darvazanın yanına qayıdırıb Nexlyudova təzim etdi.

- Bizim xanımların qardaşı oğlusunm?
- Bəli, onların qardaşı oğluyam.
- Xoş gəlmisin. Yoxsa bizə baş çəkməyə gəlmisən? — qoca danışmağa başladı.

Nə deyəcəyini bilməyən Nexlyudov:

- Bəli, bəli. Hə, necə dolanırsınız? — dedi.
- Necə dolanacaqıq?! Güzərənimiz çox pis keçir, — söhbətcil qoca sanki oxuyurmuş və bundan ləzzət almış kimi səsini uzadauzada cavab verdi.

Nexlyudov darvazanın yanına galib:

- Niyə pisdir? — dedi.

Qoca:

— Bu nə güzərandır ki? Günümüz çox pis keçir, — dedi və Nelyudovun dالinca gedib talvarın altında təmizlənmiş yerə gəldi.

Nelyudov onun dالinca talvarın altına girdi.

Qoca yaylıqları sürüşüb başlarından düşmüş, tərli, açıq baldırıları yarıya qədər peyinə bulaşmış, əllərində şana olan və hələ təmizlənməmiş peyin yiğinının üstündə dayanan iki qadını göstərərək davam etdi:

— Budur, on iki baş küləfət saxlayıram. Hər ay altı pud taxıl almaq lazımdır, haradan alasan?

— Məger öz taxılın çatmır?

Qoca həqarətlə gülümsündü:

— Öz taxılım! Mənim torpağım üç adamlıqdır, bu il cəmisi səkkiz dərəz yüksəldi. Milad bayramına qədər çatmadı.

— Bəs onda necə dolanırsınız?

— Dolanıraq da; birini nökrçiliyyə vermişəm, sizdən də bir az pul almışam. Pəhriz bayramınadək hamısı qurtardı, vergini isə verməmişəm.

— Vergin nə qədərdir?

— Bizim həyat üç ayda on yeddi manat verir. Eh, Allah kəssin belə günü, özün də bilmirsən ki, necə dolanırsan.

Nelyudov:

— Otağa keçmək olarmı? — dedi və həyat ilə irəliləyi təmizlənmiş yerdən hələ yiğilmayıb şana ilə yayılmış sarı-zəfəran rəngli və bərk qoxu verən peyin təbəqəsinə ayaq basdı.

Qoca:

— Niyə olmaz ki, gəl, — dedi və yalın ayaqlarını tez-tez atıb, peyin suyunu barmaqları arasından fırıldadıb çıxararaq Nelyudovu qabaqladı və daxmanın qapısını onun üzünə açdı.

Arvadlar baş yaylıqlarını düzəldərək və tumanlarını salaraq qollarında qızıl düymələri olan və onların evinə girən tərtəmiz geyinmiş ağaya həm maraq, həm dehşətə baxırdılar.

Öyinlərində tekce köynək olan iki qızçıqaz daxmadan eşiye sıçradı. Nelyudov əyilərək və şlyapasını çıxararaq əvvəlcə dəhlizə, sonra da iki taxt qoyulmuş, turşumş yemək iyi verən çirkli və dərisqlə daxmaya girdi. Otaqda, sobanın yanında bir qarı dayanmışdı; ariq, damarlı və gündən yanmış qollarını çırmalamaşıdı.

Qoca dedi:

— Budur, ağamız bize qonaq gəlmışdır.

Qarı çırmalanmış qollarını salaraq məhrİbanlıqla dedi:

— Nə olar, gözümüz üstə gelib.

Nelyudov:

— Necə dolandığınıza baxmaq istəyirəm, — dedi.

Gümrah qarı başını əsəbiliklə dartaraq deyirdi:

— Görəmürsən də necə yaşayınq. Daxma az qalır uşun, günün birində uşub birimizi öldürücək. Amma qoca deyir ki, bu da yaxşıdır. Budur, dolanacağımız belə keçir. İndi camaati nahara yığacam. İşçiləri yedirməye başlayacağam.

— Nahara nə yeyəcəksiniz?

Qarı:

— Nə yeyəcəyik? Yeməyimiz yaxşıdır. Əvvəlcə çörək ilə kvas, sonra kvasla çörək yeyəcəyik, — dedi və yarısına qədər yeyilmiş dişlərini ağırdı.

— Yox, zarafatsız, mənə göstərin görüm, bu gün nə yeyəcəksiniz?

Qoca gülərək dedi:

— Yeməyimiz? Yeməyimiz sadəcədir. Qarı, yeməyimizi ona göstər.

Qarı başını buladı.

— Bizim kəndlə yeməyimizə baxmaqmı isteyirsən? Ağa, görürəm ki, çox məzəlisən. Hər şeyi bilmək isteyirsən: dedim ki, çörəkle kvas, bir də ki, göyərti şorbası, dünən arvadlar göyərti gotmışdır, bu da şorba, sonra da — kartof.

— Ele bu?

Qarı:

— Daha nə olacaq, üstündən süd içəcəyik, — dedi və gülərək qapıya baxdı.

Qapı açıq idi, dəhliz adamlı dolmuşdu; oğlan və qız uşaqları, qucaqlarında südemər körpələri olan arvadlar qapıya sıxlıb kəndlə yeməyi ile maraqlanan qəribə ağaya baxırdılar. Qarı, görünür, özünün ağa ilə səhbət eləmək hünəri ilə öyündü.

Qoca dedi:

— Bəli, ağa, nə söz ola bilər, güzəranımız çox pisdir. Hara dolusursunuz? — deyə o, qapının ağızında dayanmış adamlara qışqırdı.

Nelyudov nə isə bir sıxlı və xəcalət hiss edib bunun səbəbi ilə maraqlanmadan:

— Yaxşı, salamat qalın, — dedi.

Qoca dedi:

— Bizlərdən ehval tutduğunuz üçün çox təşəkkür edirik.

Dəhlizdə bir-birini sixışdırın camaat ona yol verdi və Nexlyudov küçəyə çıxıb baş yuxarı getməyə üz qoydu. Onun dalınca ayaq-yalın iki oğlan usağı dəhlizdən çıxdı: onlardan az yaşılsının əynində vaxtilə ağ olmuş çirkli bir köynək, o birisi ariq oğlanın əynində rongi getmiş çəhrayı köynək var idi. Nexlyudov dönüb onlara baxdı.

Ağ köynəkli oğlan:

— İndi haraya gedəcəksən? — dedi.

Nexlyudov:

— Matryona Xarinanın yanına, — dedi. — Təniyirsinizmi?

Çəhrayı köynəkli oğlan nəyə isə güldü, ondan yaşılı olan oğlan isə ciddiyatla soruşdu:

— Hansı Matryona? Qocadır mı?

— Bəli, qocadır.

— Paho, — deyə o, səsini uzatdı. — Semenixanı deyir, kəndin ayağında olur. Biz soni ötürürük. Fedka, gəl gedək onu ötürək.

— Bəs atlar necə olsun?

— Heç nə olmaz!

Fedka razılıq verdi və onlar üçlükdə kəndin içərisi ilə yuxarı getdilər.

## V

Nexlyudov böyüklərdənə, uşaqların yanında özünü daha sərbəst hiss etdiyindən yolda onlarla səhbətə girdi. Çəhrayı köynək geymiş kiçik oğlan daha gülmürdü və ondan yaşılı oğlan kimi eləcə ağılli və ətraflı danışındı.

— Deyin görüm, sizlərdə ən yoxsul kimdir? — deyə Nexlyudov soruşdu.

— Yoxsul kimdir? Mixaylo yoxsuldur, Semyon Makarov yoxsuldur, bunlardan lar yoxsulu Marfadır.

Balaca Fedka dedi:

— Bəs Anisiya — o ki lap yoxsuldur. Anisiyanın heç inəyi də yoxdur — diləncilik edir.

— Onun inəyi yoxdursa da, əvəzində cəmisi üç başdırılar, amma Marfa özü bəşincidir, — böyük oğlan etiraz etdi.

— Nə tehər olsa, o duldur, — çəhrayı köynəkli oğlan Anisiyanın tərefini saxladı.

— Deyirson ki, Anisiya duldur, elə Marfa da dul kimi bir şeydir, — deyə böyük oğlan davam etdi. — Hamısı birdir — əri yoxdur.

— Bəs əri haradadır? — Nexlyudov soruşdu.

Böyük oğlan hamının işlətdiyi bir ifadəni işlədərək:

— Dustaqxanada bitləri yedirdir, — dedi.

Çəhrayı köynəkli kiçik oğlan tələsik:

— Yayda ağanın meşəsindən iki qoz ağacı kəsdiyi üçün dustaqxanaya salıblar, — dedi. — İndi altıncı aydır ki, yatır, arvadı isə dilənir, üç uşaqdır, bii də əlsiz-ayaqsız bir qari, — deyə ətraflı başa saldı.

Nexlyudov dedi:

— Harada olur?

— Elə bu həyət onlarındır, — oğlan bir evi göstərdi. Evin qabağında, Nexlyudovun getdiyi ciğirdə dizləri qabağa çıxmış, əyri ayaqları üzərində güclə dayanıb yırğalanın sarışın saçlı xırdaça bir uşaq durmuşdu.

Öynində çirkli, elə bil külə bulaşmış boz köynəyi olan bir qadın qaça-qaça daxmadan çıxaraq:

— Vaska, ay dəcəl, hara qaçırsan? — qışkırdı və üzündə bir dəhşət ifadəsi ilə Nexlyudovun qabağına sıçrayıb, onun usağı bir şey edəcəyindən qorxmuş kimi, usağı tutub daxmaya apardı.

Bu, Nexlyudovun meşəsində qoz ağacı kəsdiyi üçün indi dustaqxanada yatan kişiñin arvadı idi.

Onlar artıq Matryonanın daxmasına yaxınlaşanda Nexlyudov soruşdu:

— Bəs Matryona, o da yoxsuldur?

— Yoxsula bax: o, caxır satur, — çəhrayı köynəkli ariq oğlan qətiyyatla cavab verdi.

Matryonanın daxmasına çatdıqda Nexlyudov uşaqları buraxıb əvvəlcə dəhlizə, sonra da otağa girdi. Matryona qarının daxması altı arşın idi, belə ki, sobanın dalında qoyulmuş çarpayıda böyük bir adam ayaqlarını uzadıb yata bilməzdə. “Katyuşa həmin bu çarpayıda usağı doğmuş, sonra da xosto yatrılmışdır”, — deyə o düşündü. Demək olar ki, bütün daxmanı uzun bir taxta tutmuşdu. Başı alçaq qapıya dəyən Nexlyudov içəri girəndə qarı özünün böyük qız nəvəsi ilə taxtin üstünü qaydaya salırdı. Ağanın dalınca qarının daha iki nəvəsi

qaçaraq otağa girib əlleri ilə qapının tirindən tutaraq onun dalında, qapının ağızında dayandılar.

Taxtı qaydaya sala bilmədiyi üçün açıqlanmış qarı:

— Kimi isteyirsen? — qəzəblə soruşdu. Bundan əlavə o, gizlin çaxır alveri etdiyi üçün hər cür naməlum adamdan qorxurdu.

— Mən mülkədaram. Sizinle danışmaq isteyirdim.

Qarı dinmədən diqqətələr baxdı, sonra birdən-bire tamamilə dəyişildi. O saxta, nəvazışkar səsələ danışmağa başladı:

— Ah, bu sənsən, gözelim, mən axmaq isə tanımadım: elə bildim bəs yoldan ötəndir. Ax, sən mənim qoçaq tərlənim...

Nexlyudov açıq qapıya baxıb:

— Mən təklidə danışmaq isteyirəm, — dedi.

Qapının ağızında uşaqlar, uşaqların dalında isə arıq bir qadın dayanmışdı; qadının qucağında zoif, xəstelikdən rəngi solmuş, başında qurama papaq olan və həmişə gülümşəyən bir uşaq var idi.

— Adam görməmisiniz, bu saat sizo göstərərəm, qoltuq ağacını mənə ver görüüm! — qarı qapıda dayananların üstüne qışqırdı. — Qapını örtün.

Uşaqlar çəkildilər, qucağında körpəsi olan qadın isə qapını örtdü.

Qarı deyirdi:

— Mən də deyirəm bəs gələn kimdir? Demə, ağa özü imiş, gözü mün işığı, mənim gözelim. İyənməyib buraya gəlmisən. Ah, mənim brilyantım. Mənim ağam, burada oturun, piştəxtanın üstündə.

Qarı pərdə ilə piştəxtanı silərək deyirdi:

— Mən də deyirəm bəs kimdir içəri soxulur, demə, ağanın özü imiş, mənim yaxşı ağam, xeyirxah ağam, başımızın sahibi. Sən bu axmaq qarını bağışla, gözlərim görmür.

Nexlyudov oturdu, qarı onun qarşısında dayanıb sol əli ilə sağ dirsəyindən tutaraq sağ əlini çənesinə dayaq verdi və səsini uzadıza danışmağa başladı:

— Ağam, amma qocalmisan: onda turp kimi qipqırmızı idin, ancaq indi gənə olmusan! Görünür, son də fikir çəkirsən.

— Mən gəldim soruşam ki, Katyuşa Maslova yadındadır mı?

— Katerinam! Necə ki yadimdə deyil, o mənim bacım qızıdır. Necə ki yadimdə deyil; onun dalınca nə qədər göz yaşı axıtmışam. Axı mənim hər şeydən xəbərim var. Atam, Allahın yanında kimin günahı yoxdur, padşahın qabağında kim müqəssir deyil, cavan-

lıqdır, biz də cavan olmuşduq, gün keçirmişik, hər şeyi dolandıran iblisdir, axı o da güclüdür. Çarə nedir! Sən onu boş-boşuna atmadiñ ki, yüz manat bağışladın. Amma evzində gör nə elədi. Ağlinı başına yiğə bilmədi. Mənə qulaq assa idi, dolana bilərdi. Bacım qızı olsa da, düzünü deməliyim ki, fərsiz qızdır. Səndən sonra mən onu yaxşı bir yere düzəldtim; yola getmedi, ağanı söyüb yamanıla. Məger biz ağaları söye bilerikmi? Odur ki, qovdular. Sonra yena də məşəbeyinin yanında yaşamaq olardı, di gəl ki, istəmedir.

— Mən uşağıın barəsində soruştırmak isteyirdim. Axı Katyuşa sizin evdə doğmuşdur, elə deyilmə? Uşaq haradadır?

— Uşaqımı, atam, o zaman mən yaxşıca götür-qoy elədim. Anasının hali çox pis idi, ağaya qalxmaga taqəti yox idi. Mən də uşağı lazımdı kimi xaç suyunə çəkib tərbiyə evinə verdim. Bir halda ki, anası ölürdü, onun məlek ruhunu niyə sixa idik. Görürsən, bəziləri körposunu atıb süd vermır, — uşaq da keçinir, amma mən fikirəşdim ki, niyə belə olsun, yaxşısı budur eziyyət çəkib onu tərbiyə evinə göndərim. Pul var idi, odur ki, uşağı verdim apardılar.

— Nömrəsi var idи?

— Nömrəsi var idи, ancaq elə o vaxt öldü. O arvad deyirdi ki, getirən kimi keçində.

— Arvad kimdir?

— O arvad da, Skorodnoyedə yaşayırı. Bu işlə məşğul idı. Adı Malanya idı, indi ölüb. Ağlılı arvad idı, gör bir nə edirdi! Görürsən ki, yanına bir uşaq götürirdilər, o da uşağı götürüb öz evində saxlayır, bəsləyirdi. Uşaq lap aparacağı güne qədər bəsləyirdi, atam üçün dördünəyi gələn kimi aparırdı. Evinde yaxşı qayda qoymuşdu: iki-adamlıq böyük bir besiyi var idi, hər iki başına da uşaq qoymaq olardı. Dəstəyi da var idi. Bir-birinə dəyməsin deyə, uşaqların başlarını ayrı-ayrı, ayaqlarını isə bir yerdə dördünə də besiyə qoynub hamisini birdən aparırdı. Ağızlarına əmzik verirdi, balalar da dinnirdilər.

— Axı necə oldu?

— Axı bu oldu ki, Katerinanın uşağıını apardı. İki həftə öz yanında saxladı. Uşaq hələ onun evində ikən xəstələnmişdi.

— Yaxşı uşaq idи? — Nexlyudov soruşdu.

— Bir uşaq idи ki, söz ola bilməzdə. Lap sənin özünə oxşayırdı, — qarı göz vurub əlavə etdi.

— Bəs nədən zəif düşmüşdü? Yəqin ki, yeməyi pis imiş, eləmi?

— Nə yemək olacaq! Elə-bələ göstəriş üçün, məlum şeydir, öz uşağı deyildi ki. Sağ-salamat aparmaq isteyirdi. Danışındı ki, elə Moskvaya çatan kimi keçindi. Necə ki lazımdı, şəhadətnamə də gətirmişdi. Ağlılı arvad idı.

Nexlyudov öz uşağı haqqında yalnız bunları öyrənə bildi.

## VI

Nexlyudovun başı həm daxmada, həm də dehlizdə bir daha hər iki qapıya dəydi və o, kükçəyə çıxdı. Kül renginə çalan ağ və çəhrayı köynəkli uşaqlar onu gözləyirdilər. Bir neçə təzə uşaq da onlara qoşulmuşdu. Südəmər körpəli bir neçə qadın da onu gözləyirdi, başında qurama papağı olan qansız körpəsini qucağında tutmuş aniq qadın da onların içərisində idi. Körpə özünün qoca üzüne oxşayan bütün sıfıtı ilə qəribə terzdə hey gülümsəyir və əyilmiş baş barmaqlarını çətinliklə torpedirdi. Nexlyudov bu təbəssümün iztirabdan doğan təbəssüm olduğunu bilirdi. O bu qadının kim olduğunu soruşdu.

Böyük oğlan:

— Sənə dediyim Anisiya bu özüdür, — dedi.

Nexlyudov Anisiyaya müraciət etdi:

— Necə dolanırsan? — deyə o soruştı. — Yeyib-içdiyin nədir?

Anisiya:

— Necə dolanıram? Diləncilik edirəm, — dedi və ağladı.

Üzü qoca sıfətinə bənzəyən uşaq isə soxulcan kimi nazik ayaqlarını əyərək gülümsədi.

Nexlyudov pul qabını çıxarıb qadına on manat verdi. Heç iki addım atmağa macəl tapmamışdı ki, körpəsi olan bir qadın, sonra bir qarşı, sonra daha bir qadın özlərini ona yetirdilər. Hamısı yoxşul olduqlarını deyib ondan kömək istoyirdi. Nexlyudov pul qabında olan altmış manat xırda kağız pulunu paylaşı və qəlbində dəhşətli bir kədərlə evə, yəni dərğanın yaşıdığı yan binaya qayıtdı. Darğan Nexlyudovu təbəssümüle qarşılıyıb, kəndlilərin aşxamüstü toplaşacaqlarını xəbər verdi. Nexlyudov ona razılıq elədi və otağa girməyib bütün gördüklerini fikirləşə-fikirləşə alaq basmış və alma ağacının ağı budaqları ile örtülmüş yolla bağlı gəzməyə getdi.

Əvvəlcə yan binanın ətrafında sakitlik idı, lakin sonra Nexlyudov dərğanın yaşıdığı binada bir-birinə aman verməyən iki

qəzəbli qadın səsi eşidi. Bu səslər içərisində gülümsəyən dərğanın sakit səsi yalnız hərdənbir eşidilirdi. Nexlyudov qulaq verdi.

Qəzəbli qadın səslerindən biri deyirdi:

— Daha məndə taqat yoxdur, yoxdur, belə zülm olmaz ki, eləyirsən.

Başqa bir səs:

— Elə görmədən yenice qoymuşdum, — deyirdi. — Sənə deyirəm, qaytar. Yoxsa bu nədir, həm heyvana əziyyət verirsin, həm də uşaqları südsüz qoyub incidirsən.

— Ya pulu ver, ya da əvəzində işlə, — deyə dərğanın sakit səsi cavab verirdi.

Nexlyudov bağdan çıxıb eyvana yaxınlaşdı. Eyvanın yanında saçları pırlaşmış iki qadın dayanmışdı, onlardan birinin hamilə olduğu aydın idi. Darğan əllerini kətan paltosunun ciblərinə qoyub eyvanın pilləsində dayanmışdı. Arvadlar ağanı gördükdə susdular və çiçinlərinə düşmüş yaylıqlarını başlarına çəkməyə başladılar, darğan isə əllerini ciblərindən çıxırb gülümsədi.

Məsələ burasında idi ki, dərğanın dediyinə görə, kəndlilər öz danalarını, hətta inəklərini qəsdən ağanın çəmənənin buraxırdılar. Bu arvadların iki inəyi çəməndə tutulub saxlanılmışdı. Darğan arvadlardan hər inəyə otuz qəpik pul və ya əvəzində iki gün işləməyi tələb edirdi. Arvadlar isə iddia edirdilər ki, avvələn, onların inəkləri çəmənə təzəcə gırıbmış, ikincisi, pulları yoxdur, üçüncüsü da, işləyəcəklərini vət etdiklərinə görə sahərdən bəri zəncirlənib yeməksiz qalaraq yazıq-yazıq mələyən inəklərinin dərhal geri qaytarılmasını tələb edirdilər.

Gülümsəyən darğan Nexlyudovu şahid çağırılmış kimi ona baxaraq deyirdi:

— Sizə neçə dəfə adam kimi deyib başa salmışam ki, otarmağa çıxarıanda gözünüz heyvanlarınızın üstündə olsun?

— Körpənin yanına təzəcə gəlməşdim, onlar isə yayımlılar.

— Madam ki, keşiyini çəkməyə boyun olmusan, getmo.

— Bəs körpəni kim yedirdəcək? Son ki ona əmzik verməyəcəksən.

O birisi qadın deyirdi:

— Otlayıb, doğrudan da, çəməni tələf etsə idi, acıdan qarnı ağırmazdı, elə təzəcə gırıbmış.

— Bütün çəməni tələf ediblər, — dərğə Nexlyudova müraciət etdi: — Cərimə almasaq, çəməndə ot qalmaz.

— Hey, günahı batma, — hamilə qadın qışqırdı. — Mənimkilər heç vaxt çəmənə girmeyib.

— İndi ki giriblər, ya pul ver, ya da evəzində işlə.

— İşlərəm də, ineyi burax, acıdan öldürme, — qadın qəzəbələ qışqırdı. — Onsuz da nə gecə dincliyimiz var, nə də gündüz. Qaynam-nam xəstədir. Ərim çıxıb getmişdir. Tek güclə yetirirəm, taqətim isə yoxdur. Görüm iş senin başını yesin.

Nexlyudov inekləri buraxmayıñ darişdan xahiş edib, fikirləşmək üçün tekrar bağış getdi, — indi daha fikirləşməli bir şey yox idi. İndi hər şey Nexlyudova o qədər aydın idi ki, büsbütin göz qabağından olan bir şeyi adamların və onun özünün nə üçün belə uzun müddət görə bilmədiklərinə heyrat edib qaldı.

“Xalq tələf olub gedir, o özünün tələf olmasına adət etmişdir, xalqın içərisində tələf olmağa xas olan həyat vərdişləri — uşaqların ölməsi, qadınların haddindən artıq işləmələri, hamı üçün, xüsusilə qocalar üçün yeməyin çatışmaması möhkəm kök salmışdır. Xalq bu vəziyyətə tədricən düşdüyündən bu vəziyyətin bütün dəhşətini özü görmür və ondan şikayət etmir. Buna görə də biz elə hesab edirik ki, bu vəziyyət təbiidir və belə də olmalıdır”. İndi ona gün kimi aydın idi ki, xalqın ümumi ehtiyacının başlıca səbəbi torpaq sahibkarlarının torpağı onun əlindən almasıdır; xalq bunu dərk edir və daim bu səbəbi irəli sürürdü, xalq yalnız torpaqla dolana bildirdi. Burası da tamamilə aydın idi ki, uşaqlar və qocalar süd içmedikləri üçün ölürdülər, süd isə ona görə yox idi ki, mal-qaranı otarmış, taxıl və otu yiğmaq üçün torpaq yox idi. Tamamilə aydınındır ki, xalqın bütün felakəti və ya heç olmazsa xalq felakətinin başlıca və ümido səbəbi xalqı yedirdən torpağın onun əlində deyil, torpaq hüququndan istifadə edərək bu xalqın zəhməti ilə yaşayan adamların əllerində olması idi. Adamlar torpaqsız qalıb ölürdülər, onlara bu qədər zəruri olan torpağı isə ehtiyacın son dərəcəsinə qədər tətbiq olunur. Bu adamlar ona görə becərildilər ki, bu torpaqdan yiğilan taxıl xarici ölkədə satılsın və torpaq sahibləri özlərinə şiyapa, esa, kol-yaska, tuncdan bəzək şeyləri və sairə ala bilsinlər. Çəper arxasına qovulub ayaqlarının altındaki bütün otu yeyən atların arıqlayacaqları və özlərinə yemək tapmaq üçün torpaqdan istifadə etmələrini imkan verilməsə, acıdan öleceklorı aydın olduğu kimi, indi bu da

ona aydın idi... Bu dəhşətli idi, bu heç vəchlə ola bilməzdi və olmamalı idi. Bunun olmaması üçün və ya heç olmazsa özünün bunda iştirak etməməsi üçün vasitələr tapmaq lazımdı. Nexlyudov yaxındakı toz ağacı xiyabanında var-gal edərək düşünürdü: “Mən bu yolları hökmən tapacağam. Elmi cəmiyyətlərdə, hökumət idarələrində və qəzətlərdə xalqın felakətinin səbəblərindən və onun güzərəməni yaxşılaşdırmaq vasitələrindən hey danışırıq, yazarıq, xalqın güzərəməni yaxşılaşdıracaq olan və xalqa zəruri olan torpağı daha onun əlindən almamaq kimi yeganə vasitənin isə heç adını çəkmirik. (O dərhal Henri Corcun asas nazəriyyələrini, özünün bu nazəriyyələrlə maraqlandığını xatırlayıb bütün bunları necə unutduğunu tövəcüb etdi.) Torpaq şəxsi mülkiyyət ola bilməz, su, hava, Güneşin şüaları kimi, torpaq da satılıb-alınan bir şey ola bilməz. Torpağa və onun insanlara verdiyi bütün üstünlük'lərə hamının eyni hüquq vardır”.

İndi o, Kuzminskoyedə öz işlərini yoluna qoyduğunu xatırlayırcən nə üçün xəcalət çəkdiyini anlayırdı. O öz-özünü aldadırı, O bilirdi ki, insan torpaq hüququna malik ola bilməz, bunu bildiyi halda, özünün bu hüquqa malik olduğunu qəbul edib, qəlbiniñ derinliyində buna haqqı olmadığını duyduğu bir şeyin müyyəyen qismini kəndlilərə bağışlamışdı. İndi o belə etməyəcək və Kuzminskoyedə etdiyini dəyişəcəkdi. O, başında öz layihəsini hazırlamışdı. Bu layihə torpağı faizlə kəndlilərə icarəyə vermekdən, faizi isə yene də kəndlilərin özlərininkə hesab etməkdən ibarət idi, bu şərtlə ki, kəndlilər həmin pulları vergi və ictimai işə xərcləşsinlər. Bu, *Single-tax*<sup>1</sup> deyildi, — indiki şəraitdə buna mümkün qədər yaxınlaşmaq demək idi. Başlıcası bu idi ki, o, torpaq mülkiyyəti hüququndan istifadə etməkdən imtina edirdi.

Nexlyudov evə gəldikdə dərğə xüsusi bir sevincə gülümsəyərək nahar etməyi ona teklif etdi, qulaqlarına porqu sırga taxmış qızın köməyi ilə arvadının hazırladığı naharın ötməməsi və qızın yanmaması üçün el-ayağa düşdüyü görünürdü.

Masanın üstünə qaba bir süfrə salınmışdı, salaset əvəzino işləməli möhrəba qoyulmuşdu, masanın üzərində qulpu sınmış *Vieux-Saxe*<sup>2</sup> şorba qabına kartof şorbası tökülmüşdü. Şorba qara

<sup>1</sup> Vahid vergi.

<sup>2</sup> Qodim Saksoniya çinisi.

ayaqlarının gah birini, gah da o birisini uzadan ve indi kesişmiş, parça-parça edilmiş ve bir çox yerinde tükü qalmış xoruzdan bıçırılmıştı. Şorbadan sonra demək olar tükü-tükü qızardılmış həmین xoruzu, çoxlu yağı və şəkərlə bıçırılmış pendirli qutab yedilər. Bu yeməklər nə qədər dadsız olsa da, Nexlyudov nə yediyini hiss etmədən yeyirdi, çünki kənddən gələrkən qəlbindəki qüssəni dərhal dağıtmış olan fikir onu yanın məşğul etmişdi.

Darğanın arvadı qapıdan boylanıb baxır, qulaqlarına pərqu sırga taxmış türkək qız nahar paylayırdı, darğanın özü isə arvadının məharəti ilə loyğalanaraq gedikdən daha fərqli gülümsəyirdi.

Nahardan sonra Nexlyudov darğanı güclə oturdu, özünü yoxlamaq və eyni zamanda özünü məşğul edən şeyi bir adama söylemək üçün torpağı kəndlilərə vermek haqqındaki layihəsini ona danışdı və bu barədə onun fikrini soruşturdu. Darğa gülümsəyib özünü elə göstərdi ki, o bu barədə çoxdan fikirləşmişdir və bunu eşıtdiyine çox şaddır, lakin əslində heç bir şey anlamadı, elbette, ona görə yox ki, Nexlyudov aydın danışmındı, ona görə ki, bu layihəyə görə Nexlyudov başqalarının xeyri üçün öz mənfaətindən el çekirdi; halbuki hər bir adamın başqalarının zərərinə olaraq yalnız öz mənfaətini güdməsi kimi bir həqiqət darğanın şüurunda çox dərin kök saldığı üçün, o elə guman edirdi ki, torpaqdan gələn bütün qazancın kəndlilərin ümumi kapitalına keçməli olduğu haqqında Nexlyudovun dediklərinə eşidərkən o nəyi isə başa düşmür.

Darğa irişərək dedi:

- Başa düşdüm. Deməli, siz bu kapitaldan faiz alacaqsınız?
  - Yox, canım, başa düşün ki, torpaq ayrı-ayrı şəxslərin xüsusi malı ola bilmez.
  - Burası doğrudur!
  - Buna görə də torpağın verdiyi hər şey hamiya aiddir.
- Darğa gülümsəməsini saxlayaraq soruştı:
- Demək, artıq sizin golurınız olmayıacaq?
  - Bəli, mən imtina edirəm.

Darğa içini derindən çekdikdən sonra, yenə də gülümsəməyə başladı. İndi o başa düşmüdü. Başa düşmüdü ki, Nexlyudov tamamilə ağlı başında olan adam deyildir və buna görə də torpaqdan ol çəkən Nexlyudovun layihəsində dərhal şəxsi mənfoot imkanı axtarmağa başlayıb, layihəni mütləq elə anlamağa çalışdı ki, kəndlilərə verilən torpaqdan özü istifadə edə bilsin.

Bunun mümkün olmadığını anladıqda isə məyus olub daha layihə ilə maraqlanmadı və yalnız ağasına yaranmaq üçün gülümseməkdə davam etdi. Nexlyudov dərğanın onu anlamadığını görüb getmesine icazə verdi, özü isə biçaqla kesişmiş və mürəkkəb tökülmüş masanın arxasında oturaraq layihəsini kağız üzərində yazımağa başladı.

Günəş yenice çıçaklımiş cökə ağaclarının arxasına endi. Ağca-qanadlar dəstə-dəstə otağı uğusub Nexlyudovu sancırdılar. Nexlyudov yazısını qurtarıb kənddən gələn sürü mələşəsini, açılan darvazaların ciriltisini və yiğincəgə toplaşan kəndlilərin danışq səslerini eçıtcək dərğaya dedi ki, kəndliləri kontora çağırmaq lazımdı, o özü kəndə, onların toplaşacağı höyətə gedəcək. Nexlyudov dərğanın təklif etdiyi bir stəkan çayı tələsik içib kəndə getdi.

## VII

Kəndxudanın höyətində toplaşmış izdihamın başı üzərində danışq səsleri yayılırdı, lakin Nexlyudov yaxınlaşdıqda səs-küy kəsildi. Kuzminskoyedə olduğu kimi, kəndlilər şapkalarını bir-bir çıxardılar. Buradakı adamlar Kuzminskoyedəki kəndlilərdən daha avam idilər; qızlar və arvadlar qulaqlarına pərqu sırga taxdıqları kimi, kəndlilərin də demək olar ki, hamisinin ayağında həsir çariq, evdə tikilmiş köynək və kaftan var idi. Bəziləri ayaqyalın idi və işdən evə qayıdır elə oyinlərində alt köynəyi gəlməsidilər.

Nexlyudov özünü topladı, nitqinə başlayıb torpağı həmisişlik olaraq kəndlilərə vermek niyyətində olduğunu bildirdilər. Kəndlilər dinnirdilər və onların üzərinin ifadəsində heç bir dəyişiklik emələ gəlmirdi. Nexlyudov qızara-qızara deyirdi:

- Çünki mən elə hesab edirəm ki, torpağıbecərməyən adam ona sahib olmamalıdır və torpaqdan istifadə etməyə hər kəsin haqqı vardır.

- Məlum şəydir. Elə belədir ki, var, - kəndlilərin səsi eşidildi.

Nexlyudov sözüñə davam edib dedi ki, torpaqdan alınan gəlir hamının arasında bölüşdürülməlidir və buna görə də o, torpağı götürüb təyin edəcəkləri qiyməti ödəyərək, bunu ümumi kapital hesab etməyi kəndlilərə təklif edir, bu ümumi kapitaldan isə onlar özləri istifadə edəcəklər. Təqdim və razılıq sözü eçıldılardsa də, kəndlilərin ciddi sifətləri getdiyek dənə da ciddi loşıldı, övvəlcə

ağaya baxan gözler aşağı dikiilib, sanki ağanı utandırmaq istemirdi ki, onun kəleyini ham anlaysıv və o heç kəsi aldada bilməyəcəkdir.

Nexlyudov çok aydın danışırı, kəndlilər də başa düşən adamlar idilər; lakin dərğanın Nexlyudovu uzun müddət anlamadığı eyni səbəb üzündən onu anlamırdılar və anlaya bilməzdiłər. Kəndlilər qəti olaraq yeqin elemişdiler ki, öz xeyrini güdmək hər bir adama xas olan sıfətdir. Bir neçə nəslin əldə etmiş olduğu təcrübədən mülkədarlar haqqında onlar artıq bunu çıxdan bilirdilər ki, mülkədar kəndlilərin zərərinə olaraq həmisi öz xeyrini güdür. Buna görə də mülkədar onları çağırıb yeni bir şey təklif edirə, aydırıñ ki, bunu kəndliləri daha ustalıqla aldatmaq üçün edir.

— Hə, torpağa nə kimi qiymət qoymaq fikrindəsiniz? — deyə Nexlyudov soruşdu.

— Biz nə qiymət qoyacaqıq, biz bunu bacarmarıq. Torpaq da sizindir, ixtiyar da, — deyə izdiham içerisindendə cavab verdilər.

— Yox, canım, cəmiyyətin ehtiyacı üçün bu pullardan siz özünüz istifadə edəcəksiniz.

— Biz bunu edə bilmərik. Cəmiyyət özü üçün, bu da yenə özü üçün.

Nexlyudovun dəlinca gəlmış darğa məsələni aydınlaşdırmaq istəyərək gülümşəyib dedi:

— Canım, başa düşün ki, knyaz torpağı sizə pul ilə verir, bu pullar işə sizin kapitalınız olub cəmiyyətin ixtiyarına verilir.

Mırıq və açıqlı bir qoca gözlərini qaldırmadan dedi:

— Biz çox yaxşı başa düşürük. Bankda olduğu kimi, ancaq biz pulu vaxtında verməliyik. Biz bunu istemirik, onszu da güzəranımız ağıdır, belə olsa, ləp əldən düşərik.

Narazı və hətta qaba səsler eşidildi:

— Nəyə lazımdır. Elə əvvəlki kimi yaxşıdır.

Nexlyudov həm özünün imzalayacağı, həm də kəndlilərin qol qəkməli olduğu şərtlər tərtib edəcəyini söylədiğdə, onlar daha qətiyyətlə boyun qaçırmaga başladılar.

— Qol çekmek nəyə lazımdır? Nəcə işləmişik, o cür də işləyəcəyik. Daha bu nəyə lazımdır? Biz avam adamlarıq.

— Razi deyilik, ona görə ki, belə şeyə öyrəşməmişik. Nəcə var idi, qoy o cür də qalsın. Ancaq toxumu üstümüzdən götürün, — deyə səsler eşidildi.

Toxumu götürmək o demək idi ki, indiki qaydaya görə əkin üçün toxumun yarısını kəndlilər verirdilər, onlar isə toxumun hamisini ağanın vermesini xahiş edirdilər.

Nexlyudov gülərzılı, ayaqyalın, eyninə cırıq kaftan geymiş cavan bir kəndliyə üzünü tutaraq:

— Deməli, siz imtina edirsiniz, torpağı götürmək istəmirsiniz? — soruşdu.

Soldatlar şapkalarını komanda üzərə çıxardıb tutduqları kimi, özü-nün cırıq şapkasını bükülü sol dirsəyinin üstündə tutub dübbədüz dayanan bu kəndli, görünür, hələ də soldatlı vərdişindən canını qurtarmamışdı, o:

— Elədir ki, var, — deyə dilləndi.

Nexlyudov dedi:

— Deməli, sizin kifayət qədər torpağınız var?

Öz cırıq şapkasını qarşısında səliqə ilə tutub, elə bil ondan istifada etmək istəyən hər bir adama təklif edən keçmiş soldat sünə bir şadlıqla:

— Heç də yox, — deyə cavab verdi.

Təəccüblənmiş Nexlyudov:

— Hor halda sizə dediklərimi fikirləşin, — deyərək öz təklifini təkrar etdi.

— Nəyi fikirləşəcəyik: necə demişik, o cür də olacaqdır, — mırıq, qaşqabaqlı qoca açıqli halda dilləndi.

— Mən sabah bütün günü burada olacağam, əgər fikriniz dəyişərsə, yanına adam göndərin, desin.

Kəndlilər heç bir cavab vermedilər.

Bələliklə de Nexlyudov heç bir şey əldə edə bilməyib kontora qayıtdı. Onlar evə qayıtdıqda darğa dedi:

— Knyaz, sizə ərz etməliyəm ki, siz onları başa sala bilməzsınız, yaman inad camaatdır. Bir yero yiğisan kimi direnib durur və yerindən törpədə bilmirsən. Çünkü hər şeydən qorxur. Elə o çalsاقlı və ya razılıq verməyən o qarabugdayı kəndlini götürək — ağıllı kəndlilərdir. Kontora gələndə oturub çay verirsən, — darğa gülümşəyoğlu gülümşəye nağıl edirdi, — söhbatə tutursan. Görürən ki, ağıl deryasıdır, nazır kimi danışır, hər şeyi lazımlı kimi fikirləşir. Amma yiğincəga toplaşanda tamamilə başqa adam olur, bir şeydən ki, yapışdı...

Nexlyudov eve qayıtdıqda kontorda onun gecə qalması üçün hazırlanmış, qu tükündən qalın bir döşək, yastıq, üzəri narin naxışla işlənmiş qatlanmayın tünd qırmızı rəngli ikiadamlı ipək bir yorğan gördü – bunlar, yəqin ki, darğanın arvadının cehizi idi. Darğa naharın qalanını yeməyi Nexlyudova təklif etdişə də rədd cavabı aldı, onu yaxşı qarşılıya bilmədiyinə görə üzr istəyib gedərək, Nexlyudovu tək buraxdı.

Kəndilərin imtina etmələri Nexlyudovu zərrə qədər də pərt etməmişdi, öksinə, Kuzminskoyedə onun taklifinin qəbul olunmasına və ona həmişə təşəkkür etmələrinə, burada isə ona inanmaya, hətta düşməncilik göstərmələrinə baxmayaraq, Nexlyudov özünü rahat və şad hiss edirdi. Kontor bürk və çirkli idi. Nexlyudov həyətə çıxıb bağa getmek istədişə də, o gecəni, qulluqçu qızlara məxsus otağın pəncərəsini, arxa evyani yadına saldı və cinayətkar xatırələrlə murdarlanmış yerləri gəzmək üryino yatmadı. O yenə de evyanda oturub isti havaya yayılmış cavan toz ağacı yarpaqlarının tünd ətrini ciyərlərinə çökərək qaralan bağa uzun-uzadı tamaşa etdi və dəyirmanın sesinə, bülbüllərə və evyanın yanındakı kolda yeknəsəq bir ahənglə fit çalan daha hansı bir quşu isə qulaq verdi. Darğanın pəncərəsində işıq söndü, şərqdə, anbarın dalında olan Ayın şəfəqi alıdı, qol-budaq atmış çıçaklı bağı və uçulan evi şimşək də aydın işıqlar qərq etdi, uzaqdan göy gurultusu eşidildi və gəyün üçdebir hissəsini qara buludlar aldı. Bülbüllər və quşlar susdu. Dəyirmanı tökülen suyun sırlıtları içərisindən qızların qaqqıl-tısı eşidildi, sonra isə kənddə və darğanın həyatından xoruzlar banlamaga başladı, isti və tufanlı gecələrdə xoruzlar adətən beləcə vaxtsız banlar. Atalar sözüdür: şən gecə arafasında xoruzlar tez banlar. Nexlyudov üçün bu gecə şəndən də şən gecə idi. Bu gecə onun üçün həm fərqli, həm də xoşbəxt bir gecə idi. Hələ mosum gənc ikən burada keçirdiyi o xoşbəxt yayın buraxdığı təəssürat onun xəyalında canlandı və o indi özünü yalnız o zaman hiss etdiyi kimi deyil, həm də həyatının an gözəl dəqiqələrində olduğu kimi hiss etdi. O özünü nəinki on dörd yaşlı uşaq ikən həqiqəti ona açması üçün Allaha dua etdiyi, anasının dizləri üzərində ağlayıb ondan ayrılrıken və həmişə mərhəmətli olacağını, anasını heç bir zaman kədərləndirməyəcəyini ona vəd edərkən olduğu kimi xatırlayır, həm

Nexlyudov dedi:

– Ən qanacaqlılarından bir neçesini buraya çağırmaq olmazmı?

Mən onları ətraflı başa salardım.

Gülümseyən darğa:

– Niyə olmur ki, olar, – dedi.

– Onda zəhmət çekib sabaha çağırın.

Darğa:

– Olar, düzələr, sabaha yiğaram, – dedi və daha şadlıqla gülüm-sədi.

Kök madyanın üzerinde yırğalanan və pirtlaşış saqqalına heç bir zaman daraq deyməmiş qarabuğdayı kəndli onunla yanaşı gedib demir buxovları cingildədən, eyninə cirq kaftan geymiş qoca və anq kəndliyə deyirdi:

– Görürsən nə bicedir!

Mujikler atlarını gecə böyük yolda və ağa meşəsində gizlice otarmaq üçün gedirdilər.

– Torpağı müftü verirəm, ancaq qol çək. Bizi az aldatmayıblar. Yox, dostum, dinc dayanırsan, indi biz özümüz də anlamağa başlamışıq, – deyə kəndli əlavə etdi və geri qalmış daycanı çağırmağa başladı.

O, atını əyleyib geri baxaraq qışqırıldı:

– Ay at, ay at!

– Lakin dayça arxa tərəfdə olmayıb yan tərəfdə idı, çəmənliyə girmişdi.

Pirtlaşış saqqalı olan qarabuğdayı kəndli at turşənginin xışlı-tusunu eşidib:

– Görürsən, heyvan özünü ağa çəmənliyinə verib, – dedi.

Geride qalmış dayça kişiñə-yə-kisiñə-yə gözəl bataqlıq qoxusu veren şəhli çəməndən turşəngin üstü ilə çapırdı.

Əynində cirq kaftanı olan anq kəndli dedi:

– Görürsən, çəməni alaq basır. Bayram günü arvadları göndərmək lazımdır, yarılıq alaq eləsinlər, yoxsa vaxtı çatanda heç otu çalmaq olmaz, dəryazın ağızı kütleşər.

Pirtlaşış saqqallı kəndli hələ də ağanın dedikləri haqqında fikir yeridirdi:

– Deyir, qol çək. Qol çək, o da səni diri-dirisi udsun.

– Elədir ki var, – qoca kəndli cavab verdi.

Onlar daha bir şey danışmadılar. Bərkimis yola dəyən at ayaqlarının tappiltisindən başqa bir səs eşidilmirdi.

da özünü Nikolenko İrtenev ile hayatı mehriban dolanıb hemişe birbirlérinə kömək edəcəklərini və bütün insanları xoşbəxt etməyə çalışacaqlarını qərara aldıqları zaman olduğu kimi hiss edirdi.

İndi o, Kuzminskoyedə necə aldığını xatırlayıb evə də, meşəyə də, təsərrüfə da, torpağı da heyif silənərək özündən sorusuru ki: görəsən heyif silənirəmmi? Heyif silənə bilməsi ona hətta qəribə gəldi. Bu gün gördüklerinin hamisini: onun, Nexlyudovun meşəsində ağac qırıldığı üçün dustaqxanaya salınmış erini itirən uşaqlı qadını, o veziyətde qadınların ağalarla aşınış etməli olduğunu düşünən və ya düşünməsə də bunu deyən dehşətli Matryonanı xatırladı, Matryonanın uşaqlara olan münasibəti, uşaqların təribye evinə aparılmaları, başında qurama papağı olan, sıfotı qoca adamların üzü kimi bütübümiş, gülümşəyən və yeməməzlikdən ölməkdə olan o bədbəxt körpə yadına düşdü; o, hamilə və zəif qadını xatırladı, zəhmət çəkib taqədən düşərək ac ineyinə baxa bilmədiyinə görə bu qadını Nexlyudov üçün işləməyə vadar edəcəkdir. Bunları fikirləşən kimi həbsxananı, qırılxımsız başları, ürəkbulanıran qoxunu, zəncirleri və bunlarla yanaşı, özünün və şəhərdə paytaxtda yaşayan ağaların çılğın zinətini xatırladı. Hər şey tamamilə aydın və şübhəsiz idi.

Parlaq, demək olar ki, bedirənləmiş Ay anbarın dalından çıxdı və həyətə qara kölgələr düşdü, uçmaqdə olan evin damındaki tənəkə parıldadı.

Susmuş bülbül bu işi qədən buraxmaq istəmirmiş kimi bağda fit çalıb ötdü.

Nexlyudov Kuzminskoyedə öz həyatı barede düşünməyə, hansı işi necə və nə edəcəyi haqqındaki məssələləri qot etməyə başladığını xatırladıqda, bu məsələlər içərisində necə dəlaşib qaldığı və onları həll edə bilmədiyi də yadına düşdü; çünkü hər bir məsələ haqqında ən müxtəlif mülahizələr yermişdi. İndi bu sualları özüne verərkən, hər şeyin nə qədər sadə olduğuna təəccüb etdi. Hər şey ona görə sadə idi ki, indi o öz başına neler geləcəyini fikirləşmirdi və bu hətta onu maraqlandırmırıdı. Nexlyudov yalnız nə etməli olduğunu düşünürdü. Qəribəsi bu idi ki, özünə nə lazımlı olduğunu o heç bir vəchla qot edə bilmədiyi halda, başqları üçün nə etmək lazımlıydıyını yəqin bilirdi. İndi o yəqin bilirdi ki, torpağı kəndlilərə vermək lazımdır; çünkü torpağı saxlamaq pis iş idi. Bunu da yəqin bilirdi ki, Katyuşanı tək buraxmamaq, ona kömək etmek,

onun qarşısında öz günahını yumaq üçün hər şeyə hazır olmaq lazımdır. Yenə də yəqin bilirdi ki, bütün bu məhkəmə işlərini və cezaları öyrənmək, onlardan baş çıxarmaq, onları aydınlaşdırmaq və anlamaq lazımdır; çünkü o hiss edirdi ki, bu cəzalarda o başqalarının görmədiyi nə işə bir şey görür. Bunların hamisindən nə çıxacağını o bilməsə də, bunu yəqin bilirdi ki, həm birinci, həm ikinci, həm də üçüncü işi görmək ona zəruridir. Özündəki bu məhkəmə inam onu sevindirirdi.

Qara bulud tamamilə yaxınlaşmışdı və artıq şimşək deyil, bütün həyət, eyvanları, sinib tökülmüş və uçulmaqdə olan evi işıqlandıran ildirimlər çaxır və göy gurultusu artıq onun başı üzərində eçidildirdi. Quşların hamısı səsini kəsmişdi də, əvəzində yarpaqlar xışıldayıb və külək Nexlyudovun oturmış olduğu eyvana qədər gələrək onun saçlarını oynadırdı. Bir-birinin dalınca düşən iki damladan sonra yağış aylı poncasını, tənəkə damı döyüəcləmeye başladı, bütün hava işıqlandı. Hər şey susdu və Nexlyudov üç deyə saymağa macər tapmamışdı ki, lap başının üzərində nə işə dehşətli bir səs qoparıb, bütün göy üzüna gurultu saldı.

Nexlyudov evə girdi.

“Bəli, bəli, – o düşündü. – Bizim həyatımızın törətdiyi işlər, bütün işlər, bu işin bütün mənası mənim üçün aydın deyil və aydın ola bilmez: bibilərim nə üçün dünyaya gəlmisdilər; Nikolenka İrtenev niyə öldü, amma mən yaşayıram, Katyuşa niyə var idi? Mən niyə dəlicesinə vuruldum? Bu müharibe niyə oldu? Mənim sonrakı pozğun həyatım nə üçün idi? Bütün bunları anlamağa, sahibimizin bütün işlərini anlamağa mənim iqtidarı yoxdur. Lakin onun mənim vicedanıma həkk olunmuş iradəsinə yerinə yetirməyə mənim iqtidarı var, mən bunu yəqin bilirəm. Bu işi görən zaman hökmən sakitleşirəm”.

Yağış artıq göydən sel kimi tökülüb şınlidayaraq damdan çələyə axırdı; ildirim həyəti və evi getdikcə daha seyrək işıqlandırdı. Nexlyudov otağa qayıdır soyundu və taxtabitilərin onu sancacaqları qorxusunu ilə yatağına uzandı; divarlardakı qopmuş çirkli kağızlar burada taxtabiti olduğuna şübhə qoymurdu.

“Bəli, özünü bir ağa yox, nökər hiss etmək” – deyə o düşündü və bu fikrinə sevindi.

Onu qorxudan şey doğru çıxdı. Şəmi yenice söndürmüştü ki, həşərat ona hər tərefdən hücum edib sancımağa başladı.

"Torpağı vermek, Sibir getmek, - kəndlər, taxtabitilər, natəmizlik... Nə olsun, buna dözmək lazımdırsa, - dözməliyəm". Lakin özünün bu arzularına baxmayaraq buna dözo bilmədi və açıq pəncərənin qabağında oturub göyün üzü ilə sürünməkdə olan buludun və yeno do buludlar arasından çıxan Ayın seyrinə daldı.

## IX

Nexlyudov yalnız səhərə yaxın yata bildi və buna görə də ertəsi günü yuxudan gec oyandı.

Günortaüstü darğaya tərəfindən dəvət edilmiş və camaatin seçdiyi yeddi nəşər kəndli alma bağından alma ağacının altına geldi; burada yerə basdırılmış kiçik diroklar üzərində darğaya balaca bir masa və taxt düzəltmişdi. Şapkalarını başlarına qoymaq və taxtda oturmaq üçün kəndliləri uzun müddət yola getirdiler. Bu gün hasırından toxunmuş təmiz çarıq geymiş keçmiş soldat özünün ciriq şapkasını "defən mərasimində" ki kimi qarşısında xüsusişlə inadla tutmuşdu. Onlardan təmkinli görünüşü olan, kürəkləri enli, yarısı çallaşmış saqqallı, Mikel-Anjelonun yaratdığı Musa surətinin saqqallı kimi buruq-buruq və gündən yanmış, qəhvəyi, açıq alınının ətrafında çal və six qıvrım tükərləri olan qoca şapkasını başına qoydu, köhnə dəb ilə tikilmiş yeni kaftanını yiğisidirərəq taxta çıxıb oturdu, qalanları da onun kimi etdilər.

Hərni oturandan sonra Nexlyudov onlara üzbeüz əyloşib masaya, layihəsinin konseptini yazmış olduğu kağız üzərində dırseklandı və onu izah etməye başladı.

Kəndlilər at olduğu üçünmə və ya Nexlyudov özü ilə yox, iş ilə məşəkul olduğu üçünmə, nədənsə bu dəfə heç bir sixinti hiss etmədi. O çox vaxt biixtiyar qıvrım ağı saqqallı olan, kürakları enli qocaya üzünü tutur, ondan töqdir və ya etiraz gözlayırdı. Lakin onun haqqında Nexlyudovda əmələ golmiş təsəvvür sehv bir təsəvvür idi. Nəcib görünüşlü qoca, başqları etiraz etdikdə qaşqabağıını töküb özünün gözəl patriarxal başını, bəyənmək əlaməti olaraq yırgalayıb və ya tərpədiridən, Nexlyudovun dediklərini, yəqin ki, çox çətin başa düşürdü, həm də ancaq başqa kəndlilər bunu öz dillərile təkrar etdikdə başa düşürdü. Nexlyudovun sözlərini patriarxal qoca ilə yanşa oturmuş kiçik, bir gözü çəp, yamaqlı qədək cübba, köhnə və dabani getmiş uzunboğaz çəkmə geymiş, demək olar ki, saqqalsız

qoca - Nexlyudovun sonradan öyrəndiyinə görə sobadüzəldən kəndli daha çox anlayırdı. Bu adam diqqətini toplayaraq qaslarını tez-tez oynadı və Nexlyudovun dediklərini dərhal öz sözləri ilə yanındakılara nağıl edirdi. Parlaq zəkəli gözləri və aq saqqalı olan alçaqboylu, enlikürəkli qoca da Nexlyudovun sözlerini tez başa düşür, Nexlyudovun dediklərinə cavab olaraq zarafatyanı, istehzali iradalar tutmaq üçün hər bir fırıldan istifadə edirdi və görünür ki, bundan ləzzət alırdı. Soldatlıq hayatı nəticəsində gicəlməmiş olsa idi və verdiş elədiyi mənəsiz soldat sözləri ilə mətləbi dəlaşıq salmasa idi, keçmiş soldat da, yəqin ki, məsələni anlaya bilirdi. Qalın səsle danişan sümüşburun, kiçik saqqalı olan, köhnə dəbdə təmiz paltar və təzə həsir çarıq geyinmiş hündürboylu adam məsələyə hamidian ciddi yanaşırırdı. Bu adam hər şeyi başa düşürdü və yalnız lazım olduğunda danişırırdı. Qalan iki qoca - dünən yiğincəda Nexlyudovun bütün tekliflərinə qəti rədd cavabı verib qışqıran həmin mırıq və məhrəban sıfırlı, nazik ayaqlarına bərk-bərk aq dolaq sarımış qoca - diqqətlə qulaq assalar da, demək olar ki, həmişə susurdular.

Nexlyudov, hər şeydən əvvəl, özünün torpaq mülkiyyətinə münasibətini söylədi. O dedi:

- Mənənə torpağı nə satmaq olar, nə də almaq; cüntki torpağı satmaq mümkün olarsa, o zaman pulu olanlar bütün torpağı alırlar və belə olduqda torpaqdan istifadə etmək hüquq üçün torpağı olmayanlardan istədiklərini alırlar. Hətta torpağın üzərində ayaq üstə durmaq üçün pul alırlar, - Nexlyudov Spencerin bir ifadəsini işlədi.

Güler gözlü və aq saqqallı qoca:

- Bircə çare var - qanad bağlayıb uçmaq lazımdır, - dedi.

Sümüşburun kəndli yoğun sosla:

- Bu doğrudur, - dedi.

Keçmiş soldat:

- Elədir ki var, - dedi.

Gülerüzlülə axsaq qoca dedi:

- Arvad inək üçün ot yığanda tutub dama basıldılar.

- Öz torpağımız beş verst uzaqdadır, icarə eləməyə isə gücümüz yoxdur, qiyməti elə qaldırıblar ki, verdiyin pulu çıxara bilmirsən, - deyo mırıq və açıqlı qoca əlavə etdi, - başımıza nə oyun istəyirlər açırlar, bu, biyardan daha pisdir.

Nexlyudov:

— Mən do sizin kimi düşünürəm, — dedi, — və torpağa sahib olmayı günah hesab edirəm. Buna görə də torpağı paylamaq isteyirəm.

Musanın saqqalı kimi burma-burma saqqalı olan qoca, görünür, Nexlyudovun torpağı icaraya vermek istədiyini düşünərək:

— Nə olar, yaxşı işdir, — dedi.

— Mən elə bunun üçün gəlmisəm: mən daha torpaq sahibi olmaq istəmirəm; buna görə də torpaqdan necə yaxa qurtarmaq məsələ-sini düşünmək lazımdır.

Miriq və acıqlı qoca dedi:

— Kəndlilərə ver, vassalam.

Nexlyudov bu sözlərdə öz niyyətinin səmimi olduğunu şübhə doğduğunu duyaraq ilk dəqiqədə çəşib qaldı. Lakin o derhal özünü topladı və demək istədiyini açıb demək üçün qocanın bu sözlərindən istifadə etdi. O dedi:

— Mən torpağı verməklə çox şad olardım, ancaq kimə və necə verim, hansı kəndlilərə verim? Nə üçün Deminskoye camaatına verməyib, sizin camaata verim? (Deminskoye qonşuluqdakı yoxsul kənd idi).

Heç kəs dinmədi. Yalnız keçmiş soldat dedi:

— Elədir ki, var.

Nexlyudov dedi:

— Məsələn, çar torpağı mülkədarlardan alıb kəndlilərə paylaşı: buyursa, onda deyin görün...

— Yoxsa bir xəbər var? — həmin qoca soruşdu.

— Yox, çar heç bir söz deməmişdir. Mən bunu elə-bele, özündən deyirəm: əgər çar torpağı mülkədarlardan alıb kəndlilərə ver-məyi buyursa, onda siz necə edərdiniz?

Sobadüzəldən kəndli qasını cəld qaldırıb endirərek:

— Necə edərdik? Bütün torpağı adambaşına berabər bölerdik, kəndliyə də, ağaya da bir bərabərdə verərdik, — dedi.

— Bəs necə? Adambaşına bölmək lazımdır, — deyə ayaqlarına dolaq sarılmış mehriban, axsaq qoca təsdiq lədi.

Həmi bu qərarı düzgün hesab edib təsdiqlədi.

— Necə yəni adambaşına? — deyə Nexlyudov soruşdu. — Nökər-lərə də mi torpaq verək?

Keçmiş soldat sıfatının şən bir gümrahlıq ifadesi verməyə çalışaraq dedi:

— Heç də yox.

Lakin derrakeli, hündürboy kəndli onunla razılaşmadı. O bir qədər düşündükdən sonra yoğun səsi ilə:

— Bölmək bölməkdir, hamiya bir bərabərdə bölməliyik, — deyə cavab verdi.

Buna artıq qabaqcadan etiraz etməyə hazırlaşmış Nexlyudov dedi:

— Olmaz. Əgər bir bərabərdə bölsək, o zaman özü işləməyen, özü şum etməyen bütün ağalar, lakeylər, aşpzalar, çinovniklər, mırzələr, bütün şəhər əhli öz paylarını götürüb varlırlar satarlar. Varlırlar da torpağı təzədən öz əllərinə yiğarlar. Öz torpaq payını becərənlərin isə əhli-əyalı artacaqdır, amma torpaq tamam paylanmış olacaqdır. Varlırlar yena də torpağa ehtiyacı olanları öz əllərinə alacaqlar.

— Elədir ki var, — deyə soldat tələsk təsdiq etdi.

Sobadüzəldən soldatın sözünü kasərek acıqlı-acıqlı dedi:

— Torpaq satmaq qadağan edilsin, yalnız öz əkib-biçənə verilsin.

Nexlyudov etiraz etdi ki, torpağı kimin özü üçün və ya bir baş-qası üçün əkəcəyini qabaqcadan bilmək olmaz.

Bələ olduqda hündürboy, dərrakəli kəndli işi elə qurmağı təklif etdi ki, torpağı hamı birlikdə şumlaşın:

O özünün ötkəm və yoğun səsi ilə dedi:

— Kim şumlayır, ona da məhsul verilsin. Kim şumlamaşır, ona heç bir şey verilməsin.

Bu layihəye qarşı da Nexlyudovun dəlilləri hazır olduğundan o etiraz edib dedi ki, bunun üçün hamısının kotanı, eyni qüvvədə atı olmalı və heç kəs bir-birindən geri qalmamalıdır və ya hər şey — atlar da, kotanlar da, taxıldöyen maşınlar da — bütün təsərrüfat ümumi olmalıdır, bunu düzəltmək üçün isə bütün adamların razılıq vermesi lazımdır.

Acıqlı qoca dedi:

— Bizim camaatı ömründə yola getirə bilməzsən.

Ağ saqqallı və güller gözlü qoca:

— Bir qiyamət qopar ki, — dedi. — Arvadlar bir-birinin gözlerini çıxarırlar.

Nexlyudov dedi:

— Bir də torpağı keyfiyyətinə görə necə bölək? Niyə birisinə qaratorpaq, o birisinə gil və qum torpaq verilsin?

Sobadüzəldən dedi:

– Elə bələk ki, hamiya hər növündən bir bərabərdə düşsün.

Nexlyudov buna etiraz edib dedi ki, məsələ torpağı bir cəmiyyatda bölmək üzərində olmayıb, torpağı müxtəlif quberniyalarda, ümumiyetlə bölmək haqqındadır. Əgər torpaq kəndlilərə müftə verilirsə, o zaman nə üçün bəziləri yaxşı torpağa, bəziləri isə pis torpağa sahib olmalıdır? Hami yaxşı torpaq istəyecəkdir.

Soldat dedi:

– Elədir ki, var.

Qalanları dinmədilər.

Nexlyudov dedi:

– Odur ki, bu məsələ göründüyü qədər də sadə deyildir. Bu barədə bir biz yox, çox adam düşünür. Corc adlı bir amerikalı var, bir görün o nə fikirləşib. Mən də onun fikrlə şərıkəm.

Açıqlı qoca dedi:

– Ağə sənən, sən də torpağı ver. Sənə nə var ki? İxtiyar sənindir.

Sözünü kəsdikləri üçün Nexlyudov pert oldu; lakin o, məmən-niyyyətlə sezdi ki, sözünün yarımcıq qalması təkcə onu narazı salmayıb.

Dərrakəli kəndli amiranə səsile dedi:

– Semyon əmi, toxta, qoy sözünü desin.

Bu, Nexlyudovu sevindirdi və o, Henri Corcun vahid vergi layihəsinə onlara izah etməyə başladı.

– Torpaq heç kəsin deyildir, Allahındır, – deyə o sözo başladı.

– Burası beledir. Elədir ki, var, – deyə bir neçə səs cavab verdi.

– Torpağın hamısı ümumidir, hamının torpağa bərabər hüququ vardır. Lakin torpağın yaxşısı və pisi var. Özü də hər kəs yaxşı torpağı götürmək istəyir. Baş bərabər olmaq üçün necə etməli? Elo etmək lazımdır ki, torpağın yaxşısını götürmiş adam torpağının dəyəri miqdardında torpağı olmayana pül versin, – deyə Nexlyudov öz-özüne cavab verdi. – Kimin kimə pül verməli olduğunu bələşdirmək çətin olduğundan və ictimai ehtiyaclar üçün pül yiğməq lazımlı gəldiyindən belə etmək lazımdır ki, torpağı olan adam öz torpağının dəyəri miqdardında hər bir ehtiyac üçün cəmiyyətə pül versin. Beləliklə, hamiya bir bərabərdə düşər. Torpaq sahibi olmaq istəyirsinə, yaxşı torpaq üçün çox, pis torpaq üçün az pül ver. Torpaq sahibi olmaq istəmirsinə, heç bi şey vermirsən, ictimai ehtiyac üçün vergini sənin ovozına torpağı olan adam verəcəkdir.

Sobadüzəldən qaşlarını oynadaraq dedi:

– Bu doğrudur. Yaxşı torpağı olan çox vermolıdır.

Burma saqqallı, enlikürək qoca dedi:

– Bu Corc yaman kəlla imiş.

Hündürboy kəndli, yəqin ki, məsələnin nə yerdə olduğunu qabaqcədan duyduğu üçün yoğun səsilo dedi:

– Ancaq elə olsun ki, pulu verməyə gücümüz çatsın.

– Qiymət elə olmalıdır ki, torpaq ne baha olsun, nə də ucuz...

Əgər baha olsa, o zaman torpağın pulunu ödəyə bilənlər və o zərər verəcək olarsa, hami bir-birindən torpaq alar, torpaq alveri edər. Bax, sizin kənddə mənim görmək istədiyim iş budur.

Kəndlilər:

– Bu doğrudur, bu düzdür. Nə olar, bu bəd deyil, – dedilər.

– Corcun kəlləsi yaman kəlldər! – deyə enlikürək və burma saqqallı qoca tekrar etdi. – Gör bir nə fikirləşib.

Darğā gülümseyərək dedi:

– Baş mən torpaq götürmək arzusunda olsam necə?

Nexlyudov dedi:

– Baş torpaq sahəsi varsa, götürüb becərin.

Gülər gözlü qoca dedi:

– Sənin nəyinə gərəkdir? Sən onsuz da toxsan.

Bununla da müşavirə qurtardı.

Nexlyudov öz təklifini bir daha tekrar etdi, də, indi cavab tələb etməyib camaatla danışmağı və bundan sonra golib ona cavab verəcəyi məsləhət gördü.

Kəndlilər camaatla danışdıqdan sonra cavab verəcəklərini dedilər və salamatlaşış həyəcanlı bir halda gəldilər. Yoldan onların uzaqlaşmaqdə olan danışq səsleri uzun müddət eşidildi. Onların səsleri axşamdan xeyli keçənə qədər uğuldayıb kənddən çayın səthinə yayılırdı.

Ertəsi günü kəndlilər işləməyib ağanın təklifini müzakirə edirdilər. Camaat iki dəstəyə bölünmüşdü: bir dəstə ağanın təklifini xeyirli və töhlükəsiz hesab edirdi, ikinci dəstə bu təklifdə mahiyətini bilmədiyi və buna görə də bork qorxduğu bir hiylə göründü. Bununla belə üçüncü günü təklif olunan şartı qəbul etməyə hami razılıq verdi və bütün camaatın qorarını bildirmək üçün Nexlyudovun yanına gəldilər. Bu razılığın, bir qarının qocalar torosundan

qəbul edilərək ağanın hərəkətlərindəki hər cür hiyləgerlik qorxusunu məhv edən izahatının təsiri olmuşdu; qarının izahati belə idi ki, ağa öz ruhu haqqında düşünməyə başlamışdır və ruhunu xilas etmək üçün belə hərəkət edir. Bu izahati Nexlyudovun Panovoda olarkən paylaşıdığı böyük pul sədəqəsi təsdiq edirdi. Nexlyudov burada ona görə pul paylamışdı ki, kəndlilərin yoxsulluğunun və həyatın amansızlığınıñ dorəcəsini burada birinci dəfə olaraq öyrənmişdi və bu yoxsullaqlan heyrətə gələrək ağıllı bir iş görmədiyini bilsə də, indi xüsusi şoxalmış pulsularını verməyə bilməzdı; pulu isə ona görə çox idi ki, həle keçən il Kuzminskoyedəki meşəsini satdırılmışdı və aletlərin satılması üçün də beh almışdı.

Ağanın sədəqə istəyənlərə pul verdiyindən xəber tutan kimი çox hissəsi arvadlarından ibarət izdiham bütün ətrafdan onun yanına gələrək kömək dileyirdi. Nexlyudov onlarla necə rəftar edəcəyini, məsələnin hellində neyi rehber tutacağını, kima və nə qədər vermek lazımlığından eminmişdi. O hiss edirdi ki, sədəqə dileyənlərə və şübhəsiz, yoxsul olan adamlara özünün çoxlu pulundan verməyə bilməzdi. Sədəqə istəyənlərə qarasına pul verməyin isə mənəsi yox idi. Bu vəziyyətdə birçə çərə çixib getməkdən ibarət idi. Nexlyudov da belə etməyə tölaşdı.

Panovoda olduğu axırıncı gün Nexlyudov eve gəlib buradakı şeyləri götür-qoy etməklə məşğıl oldu. Şeyləri götür-qoy edərkən bibisinin qızlağacıdan düzəldilmiş və üzərindəki şirlərin başına büründə halqlar salınmış kühnə, tutumlu paltar dolabında çoxlu məktub və onların arasından bir şəkil tapdı. Burada Sofya İvanovanın, Marya İvanovnanın, tələbə ikən onun özünün və təmiz, təravətli, gözəl gümrəh Katyuşanın şəkli var idi. Nexlyudov evdə olan şeylərdən ancaq məktubları və bu şəkli götürdü. Qalan hər şeyi, gülümşəyen dərğanı vasitoçı salan və Panovodakı evi bütün mebeli ilə onda bir qiymətinə satın alan deyirmançıya qoyma.

Nexlyudov mülkiyyətini itirdiyi üçün hələ Kuzminskoyedə ikən onda əmələ gəlmış təessüf hissini xatırlayaraq bu hissə təecüb etdi; indi o, azad olmasından doğan sonsuz bir sevinc və yenilik hissi, yeni torpaqlar keşf edən səyyahın duymalı olduğu hissə benzər bir yenilik hissi duyurdu.

Budefəki səfərində şəhər Nexlyudovu xüsüsilə qəribə və yeni bir şəkildə heyrətə getirdi. O, axşam, fənərlərin işığı altında vägzaldan öz menzilinə goldi. Bütün otaqlardan hələ də naftalin qoxusu gəlirdi; Aqrafena Petrovna və Korney – hər ikisi özlərini yorğun, narazı hiss edirdilər və şeyləri yiğişdirmaq üstündə, yəni yalnız aşmaq, qurutmaq və gizlətmək üstündə hətta küsüsmüşdülər. Nexlyudovun otağı tutulmamışdısa da, yiğisdirilməmişdə və sandıqlar yolu kəmişdi, belə ki, Nexlyudovun gəlisi, görünür, hansı bir qəribə qüvvənin hökmü ilə bu manzilda görülen işlərə mane olmuşdu. Kənddə şahidi olduğu ehtiyacın onda buraxıldığı təəssüratdan sonra, bütün bunlar vaxtıla özünün də iştirakçısı olduğu Nexlyudova elə iyriñən göründü ki, ertəsi günü mehmanxanaya köçüb şeyləri lazım bildiyi kimi yiğisdirmağı Aqrafena Petrovnanın öz ixtiyarına buraxmaq qərarına goldı; bacısı gəldikdən sonra isə evdə olan hər şeyi tamam-kamal özü qaydaya salardı.

Nexlyudov evdən şəhər tezden çıxıb dustaqxananın yaxınlığında qabağına birinci rast gələn sade və çirkili, mebeli ilə bərabər icarəyə verilən otaqlardan özü üçün iki nömrədən ibarət bir menzil seçdi və evdə ayırb qoymuş olduğu şeylərin buraya gətirilməsini tapşırıldıqdan sonra vəkilin yanına getdi.

Bayırda hava soyuq idi. Tufandan və yağışdan sonra adətən yaz zamanı olan soyuqlar başlamışdı. Elə soyuq idi və külək adamın canına elə işləyirdi ki, Nexlyudov nazik paltosunda donduğu üçün addımlarını yeyinlədiq qızışmaq istəyirdi.

Kənddəki adamlar: qadınlar, uşaqlar, qocalar, sanki indi birinci dəfə gördüyü yoxsulluq və yorğunluq, xüsüsile üzü qoca adamların üzünə bənzəyən və gülməsəyən, ariq ayaqlarını oynadan körpə onun xatirindən çıxmamışdı, o, şəhərdə olanları biixtiyar onlarla müqayisə etdi, ət, balıq və hazır paltar satılan dükənlərin yanından keçərkən bunları birinci dəfə görürəmək kimi, bu qədər çox, təmiz geyimli və piy bağlanmış dükəncilərin toxluğu onu heyreto getirdi, halbuki belə adamlardan kənddə bir nəfər də yox idi. Görünür, bu adamlar möhkəm inanmışdır ki, onların sandıqları maldan baş çıxarmayan adamları aldatmaq üçün göstərdikləri şeylər boş şəyler olmayıb, çox menfətli bir məşgəlodür. İri sağırları və dallarında düymələri olan sürücüler də, başlarına baftalı papaqlar qoymuş

qapiçilar da, önlük taxmış qırımsaçlı otaq qulluqçuları da, xüsusi silo, peysörleri qırılmış, öz minik arabalarında yanakı oturub yoldan keçenler saymazana və pis niyyətlə baxan yeyin atlı sürücülər do dükəncilər kimi kök idilər. Nexlyudov indi biixtiyar bu adamların simasında torpaqdan mohrum edilmiş və bu mohrumiyətin şəhərə qovmuş olduğu kənd adamlarını görürdü. Bu adamlardan bəziləri şəhərdəki şəraitində istifadə etməyi bacarıb ağasayağı dolanırdılar və öz vəziyyətlərindən çox razi idilər; bəziləri isə şəhərdə kənddəkindən daha pis vəziyyətə düşməsdilər və daha miskin olmuşdular. Bir zirzəminin pəncərəsinə qisılıb işləyən çəkməçilər Nexlyudova bu cür miskin göründülərlər; sabun buxarı çıxan açıq pəncərələrin qarşısında ariq və çılpaq əlləri ilə ütü çəkən camaşırçı qadınlar da beləce ariq, solğun və pərişan saçlı idilər. Nexlyudovun rast gəldiyi önlüklü və yalnız ayaqlarına yirtiq başmaq keçmiş olan, başdan-ayağa qəder rəngə bulaşmış rəngsazlar da beləce idilər. Onlar dırsekən yuxarıya qəder çırmalanmış və gündən yanmış damarları zəif əllərində rəng vədrələri daşıyır və hey deyinirdilər. Sifətləri yorgun və qəzəblə idi. Öz arabalarında atılıb-düşərək yük daşıyan toz basmış qara üzüli sürücülərin də sifətləri beləce idi. Qucaqlarında körpe tınlərə dayanıb sedəqə istəyen qadınların, cırq-cindir içərisində olan şışmiş kişilərin də sifətləri beləce idi. Nexlyudovun, yanından keçməli olduğu meyxanaların açıq pəncərələrindən də beləce sifətlər görünürdü. Çirkli, üstüne şüşələr və çay qab-qacağı düzülmüş kiçik masaların etrafında axmaq sifeti almış, tərli, qıpqrırmızı qızarmış adamlar oturub qışqırır və oxuyurdular. Ağ önlüklü nökərlər bu masaların arasında yırğalana-yırğalana gəzışirdilər. Bu adamlardan birisi pəncərənin qabağında oturub qışlarını dartmış, dodaqlarını bızmışdı, bir şeyi xatırlamaga çalışmış kimi qabağna baxırdı.

Nexlyudov soyuq küleyin qovub gotirdiyi tozla birlikdə təzə rəngin verdiyi və hor yere yayılmış yanıq yağ qoxusunu ciyərlərinə çəkərək biixtiyar düşündü: "Göresən bütün bu adamlar nə üçün buraya toplaşmışlar?"

Küçələrdən birində dəmir daşıyan bir araba onuna bərabərəşdi. Kələ-kötür daş yol ilə gedən arabanın içərisindəki dəmir cle bərk səs salırdı ki, onun qulaqları və başı ağrımağa başladı. Nexlyudov arabadan qabağa keçmək üçün addimlarını yeyinletmişdi ki, birdən dəmir danqılıtı içindən öz adını eşitdi. O dayandı və özün-

dən bir qədər irəlidə şəşə bağlı və gülümsəyən bir hərbiyyəçi gördü. Hərbiyyəçi yeyin atlı faytonda oturub əli ilə onu salamlayıb və gülümsəyərək qeyri-adı dərcədə ağ dişlərini göstərirdi.

- Nexlyudov! Şənənmى?

Nexlyudovun birinci hissi məmənnuniyyət hissi oldu. O sevincə:

- Bahol! Şenbok, - dediə də, sevinməli heç bir şey olmadığını dərhal anladı.

Bu o zaman Nexlyudovun bilibəriliş gəlmış həmin Şenbok idi. O, Nexlyudovun gözünə çıxan doymirdi də, onun haqqında eșitmİŞdi ki, Şenbok polkdan çıxıb süvarı hissəsinə keçmişdi və borclarına baxmayaraq, nə yollasa varlı adamların arasında gözib-dolanırdı. Bunu onun məmənnun və son görünüşü tösdig edirdi.

O, təkəthi faytondan düşüb ciyinlərini düzəldə-düzəldə deyirdi:

- Yaxşı oldu ki, əlimə keçdin! Yoxsa şəhərdə heç kəs yoxdur. Ancaq, dostum, qocalımışan, soni yalnız yerisindən tanıdım. Hə, birlikdə nahar ədirikmi? Şəhərinizdə adamı ağılli-başlı harada yedirirler?

Yoldaşını incitmədən birtehər ondan yaxa qurtarmağı düşünen Nexlyudov:

- Bilmirəm vaxtım olacaqmı, - cavab verdi və soruşdu: - Bəs sən niye buradasan?

O xüsusi bir lovğalıqla:

- İşim var, dostum, - dedi. - Qəyyumluq işi. Axı mən qəyyumam. Samanovun işlərini idarə ədirəm. Varlı Samanovu tanıyrısan ki, iflic olub, 54 min desyatın torpağı var, - o elə lovğalandı ki, guya bütün bu desyatınları özü yaratmışdı. - İşləri yaman başlı-başına buraxmışdır. Torpaq tamam kəndlilərinə əlinde idi. Kəndlilər bir qəpik də vermirdilər, 80 mindən çox vergi qalığı var idi. Mən bir ilin içərisində hor şeyi dəyişdim və qayyumluluq hesabına 70 faizdən çox verdim. - O, möğrur bir ada ilə: - Necədir? - soruşdu.

Nexlyudov xatırladı ki, Şenbok özünün bütün sərvətini puça çıxardığı və ödəyə bilmədiyi, borca düşdürüy üçün xüsusi himaya sayesində var-yoxunu göy sovurmuş qoca bir varlığın sərvətinə qayyum təyin edildiğini və indi, görünür, bununla dolandığını eșitmİŞdi.

Nexlyudov onun parıldayan dolğun sifətinə və burma bişərinə baxıb harada yaxşı nahar verildiyi barədə mehbərbancasına və yoldaşcasına söylədiyi lağlağı sözlərə və qayyumluluq işini necə

düzəltməsi barəsindəki gopuna qulaq asaraq: "Onu incitmedən, ondan necə yaxa qurtarım?" – deyə düşünürdü.

– Hə, harada nahar edəcəyik?

Nexlyudov saatına baxaraq dedi:

– Mənim vaxtim yoxdur.

– Onda belə olsun. Bu gün axşamüstü cıdır. Sən gələcək-sənmə?

– Yox, gəlməyəcəyəm.

– Gel. Mənim öz atlarım yoxdur. Lakin mən Qırışanın atlarına mərc bağlamışam. Yadindadır? Onun yaxşı atları var. Gel bərabər şam elayək.

Nexlyudov gülümşəyərək:

– Şəm eləməyə də macalim yoxdur, – dedi.

– Bu nə deməkdir? İndi hara gedirsən? İstəyirsin, səni öz faytonumda aparırmı?

Nexlyudov dedi:

– Vəkilin yanına gedirəm. O bu tində olur.

Şenbok güllərək dedi:

– Aha, axı sən deyəsen hebsxanada nə işə bir iş görürsən? Hebsxana minnətçi olmusan? Mənə Korçaginlər dedilər. Onlar çıxıb gediblər. Nə olub? Danış görək.

– Bəli, bəli, hamısı doğrudur, – Nexlyudov cavab verdi, – küçədə nə danışım!

– Elədir, cədir, axı sən həmişə qəribə xasiyyəti olmusan. Hə, cıdırə gələcəksənmə?

– Yox, həm vaxtim yoxdur, həm də istəmirəm. Xahiş edirəm, mənə acığın tutmasın.

– Açığım niyə tutur. Sən harada dayanmışsan? – deyə o soruşdu və birdən onun üzü ciddiləşdi, gözləri bir nöqtəyə zilləndi, qışlarını darddı. Görünür, nəyisə xaturlamaq istəyirdi. Nexlyudov onun üzündə qışlarını dartmış, dodaqlarını büzmüş və meyxananın pəncərəsi qabağında oturub onu heyrətə salmış adamın sıfetindəki eyni ifadəni gördü.

– Yaman soyuqdur! Hə?

– Bəli, bəli.

– Aldığım şəyərə səndədirmi? – Şenbok üzünü sürücüyə tutaraq xəber aldı. Sonra da:

– Yaxşı, salamat qal, səni gördüyüümə çox-çox şadam, – dedi və Nexlyudovun əlini bərk-bərk sıxaraq faytona sıçrayıb yeni, ağ zamşə əlcəyin içindəki enli əlini parıldayan üzünün qabığında oynadı və adəti üzrə gülümşəyərək qeyri-adı dərəcədə ağ dişlerini göstərdi.

Nexlyudov vəkilin yanına gedə-gedə fikirləşirdi: "Görəsən mən də belə olmuşam? Tamamilə belə olmasa da, belə olmaq istəmişəm və belə ömrü sürəcəyimi düşünmüşəm".

## XI

Vəkil Nexlyudovu növbəsiz qəbul edib dərhal Menşovların işindən danışmağa başladı; vəkil bu işi oxumuş və ittihamın əsəssiz olmasına hiddətlənmişdi. O deyirdi:

– Bu, ürəkbulandırıcı bir işdir. Yəqin ki, siğorta mükafatını almaq üçün sahibkar özü yanğın törədib: lakin məsələ burasındadır ki, Menşovların müqəssir olduğu heç də sübut edilməmişdir. Əldə heç bir delil yoxdur. Bu, müstəntiqin xüsusi seyi və prokuror müavininin etibasızlığıdır. Kaş işə qəzada yox, burada baxa idilər, onda işi udacağımı boyun oluram, özü də heç bir qonorar istəmərim. Keçək o biri işə – Fedosya Biryukovanın əlahəzətin adına ərizəsi yazılmışdır; Peterburqa getməli olsanız, ərizəni özünüzla götürüb verin və xahiş edin. Yoxsa adlıyyə nazirliyindən soruşarlar, onlar da başlarından elemək, yəni radd etmək üçün cavab verərlər və bir şey çıxmaz. Siz yüksək rütbəli adamlarla görüşməyə<sup>1</sup> çalışın.

– Əlahəzərləmə? – Nexlyudov soruşdu.

Vəkil güldü:

– Bu on yüksək, on ali dərəcədir. Yüksək rütbəli işə ərizələrə baxan komisyonun katibi və ya müdürü deməkdir. Qurtardıqnu?

Nexlyudov təriqətçilərin məktubunu cibindən çıxaraq dedi:

– Yox, budur, təriqətçilər də mənə yazırlar. Əgər onlar doğru yazırlarsa, bu təcəccüblü işdir. Mən bu gün onları görməyə çalışıb məsələnin nə yerdə olduğunu öyrənərəm.

Vəkil gülümşəyərək dedi:

<sup>1</sup> "Senzura torəfindən korrekturada çıxarılmış "yüksək rütbəli adamlar" avozına, Tolstoy "ərizələrə baxan komisyonda nüfuzu olan şəxslər" yazmış.

— Mən görürəm ki, siz dönbür bir qıf olmuşsunuz, həbsxananın bütün şikayətləri bu qıfa töklür. Şikayotlər həddindən çoxdur, gəcünüz çatmaz.

Nexlyudov:

— Yox, bu qoribə işdir, — dedi və məsələnin mahiyyətini qisaca nığıl eldi; kənddə adamlar İncil oxumağa toplaşıblarmış, hökumət adamları gəlib onları qovmuşlar. Gələn bazar günü tekrar toplaşıblar, belə olduqda uryadnikı çağırıb aklı bağlamışlar və onları məhkəməyə vermişlər<sup>1</sup>. Məhkəmə müstəntiqi istintaq etmiş, prokurorun müavini ittihamnamə tərtib etmiş, məhkəmə palatası ittihamnaməni təsdiq etmiş və onları məhkəməyə vermişlər. Masanın üstündə maddi dəlil olaraq İncil varmış; prokuror müavini ittiham nitqi söyləmiş və onları sürgünə məhkum etmişlər.

Nexlyudov deyirdi:

— Bu, dəhşətli bir şeydir. Doğrudanmı, bu həqiqətdir?

— Sizi tövəcübələndirən nadir ki?

— Hər şey: mən emi almış uryadnikin hərəkətini anlayıram, bəs akt tərtib etmiş prokuror müavini, axı o təhsil görmüş adamdır...

— Elə səhv də burasındadır ki, biz ümumiyyətlə prokurorluq və məhkəmə adamlarının yeni liberal adamlar olduğunu düşünməyə adət etmişik. Onlar vaxtılı belə adamlar olublar da, lakin indi tamamilə başqa adamlardır. Onlar yalnız ayın 20-si ilə maraqlanan çınovniklərdir. O, maaş alır, ona daha çox pul lazımdır, onun bütün principləri də bundan ibarətdir. O kimi isteyirən ittiham edir, məhkəməyə verib cazalndırır.

— Doğrudanı başqları ilə birlikdə İncil oxuduğu üçün insanı sürgün etməyə icazə verən qanunlar vardır?

— İncili oxuyaraq onu başqlarına əmr edildiyi kimi izah etməyib, kilsənin verdiyi izahati pislədiyi sübut olunarsa, adamı noinki o qədər də uzaq olmayan yerlərə, hətta katorqaya da göndərilər. Pravoslav məzhəbinə tohqır edənlər 196-cı maddəyə əsasən sürgün olunurlar.

— Canım, bu ola bilməz.

— Sizə söz deyirəm, — deya vəkil davam etdi. — Mən cənab hakimlərə həmişə deyirəm ki, onları gördükdə təşəkkür etməyə bil-

mirəm, çünki mən də, siz də, biz hamımız yalnız onların mərhəməti üzündən həbsxanada deyilik. Bizlərdən hər birimizi xüsusi hüquqlardan məhrum etmək və o qədər də uzaq olmayan yerlərə göndərmək on asan bir işdir.

— Əgər belədirsə və hər şey prokurorun və qanunu tətbiq edib-etməmək iqtidarından olan adamların özbaşinalığından asılıdır, o zaman məhkəmə nəyə lazımdır?

Vəkil şəh qəhəhə ilə güldü. O:

— Gör bir nece suallar verirsiniz! Atam, bu fəlsəfədir. Nə olar, bu barədə də danışmaq mümkünür. Şənbə günü gələrsiniz. Mənim yanımıda alımlar, ədəbiyyatşunaslar, rossamlar olacaqdır. Onda ümumi məsələlər haqqında danişarıq, — deye vəkil "ümumi məsələlər" sözlerini kinayəli bir coşquluqla tələffüz etdi. — Arvadımla tanışınız. Gəlin.

— Çalışaram, — Nexlyudov cavab verdiş də, yalan danışdığını hiss etdi. Onun çalışacağı bir şey olacaqdısa, bu da yalnız axşam vəkilin yanına gəlib onun evinə toplaşacaq alımların, ədəbiyyatşunaslarının və rəssamların içərisində düşməməkəndən ibarət idi. Məhkəmə adamları qanunu özbaşinalıqla tətbiq edib-etməmək iqtidarındadırlarsa, o zaman məhkəmənin mənəsi yoxdur, — deye Nexlyudovun etirazına cavab olaraq vəkilin güləməsi, "fəlsəfə" və "ümumi məsələlər" sözlerini deyərkən onun səsində duyulan ahəng Nexlyudova özünü və vəkilin, habelə, yəqin ki, vəkilin dostlarının məsələyə tamamilə başqa nöqtəyi-nözərdən baxdıqlarını, Şenbok kimi köhnə dostlarından indi uzaq olduğuna baxmayaraq, özünü vəkilidən və onu ehətə edən adamlardan daha uzaq hiss etdiyini göstərdi.

## XII

Həbsxanaya hələ çox qalmışdı və gec olduğu üçün Nexlyudov fayton tutub minərək həbsxanaya getdi. Ortayaşlı, zəkəli və mehriban sıfotlı sürücü küçələrdən birində Nexlyudova üzünü tutaraq tikilməkdə olan böyük bir evi göstərdi, bu tikintidə onun da əli vərmış kimi:

— Gör bir nə yekə ev tikilərlər, — dedi və elə bil qırṛələndi.

Doğrudan da, böyük bir ev tikilirdi, özü də mürəkkəb və qeyri-adı üslubda tikilirdi. Tikintinin dövrəsinə kükñar ağacından yonulmuş, dəmir qarmaqlarla bir-birinə bənd edilmiş şalbanlar basdırılmışdır. Ruhaniş bunu cınayı hesab etmişlər. Onu şeytanlamışlar.

mışdı ve taxtabənd çəpərlə küçədən ayrılmışdı. Üst-başları əhəngə bulaşmış fəhlələr bu taxtabəndin o yan-bu yanında qarışqa kimi işləyirdilər: bəziləri daş qoyur, bəziləri daş yonur, bəziləri de ağır xərəkləri və çələkləri yuxarıya aparıb boşaldaraq yene də doldurmaq üçün aşağı düşürdülər.

Yəqin ki, memar olan yoğun və gözəl geyinmiş bir cənab taxtabənd yanında dayanıb yuxarını göstərərək, onu ehtiramla dinləyən vladimirli icarədarla danışındı. Memarla icarədarın yanındaki darvazadan boş arabalar çıxır və yüklü arabalar içəri girirdi.

Nexlyudov bu evə baxaraq düşünmürdü: "Gör onların hamısı: işləyenlər də, onları işləməyə vadə edənlər də nə qədər əmindirlər ki, bu bələ də olmalıdır! Halbuki evdə onların qarşı şışmiş arvadları on ağır işlər görürler, qurama papaqlı körpələri ac qalib yaxın ölüm sırasında qıçlarını gərəkər qocalar kimi gülümsünür-lər, ancaq onlar bu axmaq, heç kəsə lazımlı olmayan sarayı hansi bir səfəh və lazımsız adam üçün, onları soyub qarat edən adamlardan biri üçün tikirler".

Nexlyudov öz fikrini bərkdən dedi:

- Bəli, axmaq evdir.
- Necə yəni axmaq evdir? - sürücü inciyərək etiraz etdi. - Axmaq ev deyil, sağ olsun ki, camaata iş verir.
- Axi iş lazımsız işdir.
- Bir halda ki tikirler, demək, lazımlıdır, - sürücü etiraz etdi, - camaat bir parça çörək qazanır.

Nexlyudov susdu, onsuza da tekərlərin gurultusundan danışmaq çətin idi. Həbsxanaya bir az qalmış sürücü faytonu daş döşənmiş küçədə çıxırbı şose yola saldı. İndi danışmaq asan olduğu üçün o yene de Nexlyudova müraciət etdi:

- Bu il adamlar, hey şəhərə aksiş gelir, - deyə sürücü qozlada dönüb, yarımkürk geymiş, əllərində misar, balta, çiyinlərində kisə qabaqdan gelən bir destə kəndli fəhləni Nexlyudova göstərdi.

- Keçən illərdəkündən coxmu gelirlər? - Nexlyudov soruşdu.
- Hara gelirlər? Bu il gəlib hər yerə dolmuşublar. Ağalar onlara istədiklərini buyururlar. Hər yer doludur.
- Bunun səbəbi nədir?
- Camaat çoxalıb. Getməyə yer yoxdur.
- Nə olsun ki, camaat çoxalıb, çoxalıbsa, kənddə niye qalmır?
- Kənddə iş yoxdur. Torpaq yoxdur.

Elə bil ki, Nexlyudovun yaralı yerinə dəydilər. Sanki qəsdən həmişə yaralı yerin bir şeysə toxunur, özü də elə bil yalnız ona görə ki, ancaq yaralı yero dəyən zərbələr hiss edilir.

"Doğrudanmı hər yerdə bir cürdür?" - o düşündü və sürücüdən onların kəndindən nə qədər torpaq olduğunu, sürücünün özünün nə qədər torpağı olduğunu və nə üçün şəhərdə yaşadığını soruşturmağa başladı.

- Ağa, cana bir desyatın yerimiz var. Üç başıq, - sürücü həvəslə danışmağa başladı. - Evde atam, bir də qardaşımızdır, o biri qardaşım soldatdır. Evi onlar dolandırırlar, yəni dolandırmalı bir şey də yoxdur. Qardaşım Moskvaya getmek istəyir.

- Torpaq icarəyə götürmək olmaz?

- Haradan götürürək? Keçmiş ağalarımız öz torpaqlarını satıldır. Hamisini tacirlər qamarlayıblar. Onlardan torpaq almaq olmaz, özləri işləyirler. Bizdə torpaq bir fransızın əlindədir, köhne ağadan almışdır. İcarəyə vermir, vəssalam.

- Nə fransız?

- Fransız Düfar, bəlkə eşitmisiniz. Böyük teatrda aktyorlara parik qayırır. Yaxşı işdir, altını doldurub. Bizim xanının bütün malikanesini almışdır. İndi bizim sahibimiz odur. Bizi cilovlayıb, hara isteyir sürür. Sağ olsun, özü yaxşı adamdır. Ancaq bir rus arvadı var, Allah göstərməsin, itin biridir. Camaati soyub talayır. Bir bəladır. Budur, həbsxanaya çatdıq. Sizi alaqpının ağzınamı sürüm? Deyəsen buraxımlar.

### XIII

Maslovani bu gün nə vəziyyətdə görəcəyini, həm qızın, həm də həbsxanadakı adamların onun üçün necə bir sırr olduğunu düşünürək, Nexlyudov ürək döyüntüsü və dehşətlə alaqpının zəngini çaldı və qabağına çıxan nəzarətçidən Maslovani soruştı. Nəzarətçi xəbər tutub Maslovannın xəstəxanada olduğunu bildirdi. Nexlyudov xəstəxanaya getdi. Xəstəxana gözətçisi, mehriban qoca Nexlyudovun kimi görməli olduğunu bildikdə onu içəri buraxaraq uşaqlara məxsus şöbəyə göndərdi.

Başdan-ayağa karbol turşusu qoxusu verən gənc bir həkim dəhlizdə Nexlyudovun qabağına çıxıb, ona nə lazımlı olduğunu ciddi bir əda ilə soruştı. Bu həkim dustaqlarla yumşaq roftar etdiyindən həbsxana rəisi və hətta baş həkim ilə həmişə üz-göz olurdu.

O, Nexlyudovun qeyri-qanuni bir şey tələb edəcəyindən qorxaraq və bundan əlavə, heç kəsə fərəq qoymadığını göstərmək niyyətələ acıqlı görünməyə çalışıb:

— Burada qadın yoxdur, bura uşaq palatasıdır, — dedi.  
— Bilirom, lakin burada həbsxanadan köçürülmüş bir xidmətçi qadın var.

— Beli, iki xidmətçi qadın var. Sizə nə lazımdır?

Nexlyudov dedi:

— Mən onlardan birinin, Maslovanın yaxın adamıyam, onu görəmək istərdim; onun işi haqqında təməyiz şikayəti vermək üçün Peterburqa gedirəm. Bunu ona vermək istərdim. — Nexlyudov cibindən bir məktub çıxırbı dedi: — Bu yalnız şəkildir.

Həkim yumşalaraq:

— Nə olar, bu mümkündür, — dedi və ağınlıklı qariya müräciətlə xidmətçi-dustaq Maslovani çağırmağı tapşırıdı. — Oturmaq, heç olmasa qəbul otağına keçmək istəmirsinizmi?

Nexlyudov:

— Təşəkkür edirəm, — dedi və həkimdə onun xeyrinə olaraq əmələ gəlmış dəyişiklikdən istifadə edib, Maslovadan xəstəxanada razi qalıb-qalmadıqlarını soruştı.

Həkim dedi:

— Bəd deyil, onun olduğu şəraiti nəzərə alsaq, pis işləmir. Budur, özü gelir.

Qapılardan birindən xidmətçi qarı və onun arxasında Maslova çıxdı. O, zol-zol paltalarının üstündən ağ önlük taxmışdı; saçlarını başına bağlanmış olduğu leşçayın altına yiğmişdi. Nexlyudovu gördükde qızardı, sanki tərəddüb edib dayandı, sonra qasqabağını töküb gözlerini yera dikərək yeyin addımlarla dəhlizə salınmış xalcanın üstü ilə ona tərəf irəliledi. Nexlyudova yaxınlaşdıqda ona əl vermek istəmədi, sonra əl verib daha çox qızardı. Nexlyudov Maslovani o danışından sonra görməmişdi, o zaman Maslova əsəbiləşdiyi üçün ondan üzr istəmişdi. Nexlyudov onu indi də belə bir vaziyətdə görəcəyini güman edirdi. Lakin bu gün o, tamamilə başqa bir adam idi və özünün ifadosında nə isə yeni bir şey: təmkinlik, xəcələt və Nexlyudova göründüyü kimi, ona qarşı ədavət var idi. Həkimə dediyini, yəni Peterburqa getdiyini ona da söyləyib Panovodan götürdüriyi şəkli qoymuş olduğu zərbi Katyuşa verdi.

— Bunu Panovoda tapmışam, köhnə şəkildir, belə xoşunuza geldi. Alın.

Katyusa qara qaşlarını təccübələ qaldıraraq qıygacı gözlərile ona baxıb, sanki bunun nəyə görə olduğunu soruştı və dinmədən zərfi alıb önlüyünü qoysdu.

Nexlyudov dedi:

— Mən orada xalanızı gördüm.

Katyusa laqeyd bir halda:

— Göründünüz? — dedi.

— Burada sizin üçün pis keçmir ki? — Nexlyudov soruştı.

Katyusa:

— Pis deyil, yaxşıdır, — dedi.

— Çox çatın deyil ki?

— Yox, pis deyil. Hələ alışmamışam.

— Sizin üçün çox şadam. Oradan bura yaxşıdır.

Katyusa:

— Haradan? — dedi və onun üzü qızardı.

Nexlyudov teləsik:

— Həbsxanadan, — dedi.

— Nəyi yaxşıdır? — Katyusa soruştı.

— Mənəcə buradakı adamlar oradakılardan yaxşıdır. Burada előləri yoxdur.

Katyusa dedi:

— Oradı yaxşı adam çoxdur.

Nexlyudov:

— Mənşəvələrin işi üçün çalışmışam, ümidi varam ki, onları azad edəcəklər, — dedi.

— Allah elősin, çox gözəl qarıdır, — deyə Katyusa qariya verdiyi tərifi təkrar etdi və xəlifcə gülümsədi.

— Mən bu gün Peterburqa gedirəm. Tezliklə sizin işinizə baxacaqlar, ümidi varam ki, hökmü ləğv edərlər.

Katyusa dedi:

— Elədilər, elemədilər, indi hamısı bədir.

— Bəs niyə indi?

Katyusa:

— Elə-bələ, — dedi və sualedici nəzərlərə gəzecu onun üzünə baxdı.

Nexlyudov bu sözdən və bu baxışdan belə bir nöticəyə gəldi ki, Katyusa onun öz qorarında möhkəm olub-olmadığını və ya onu rədd cavabını qəbul edərək, bu qorarını dəyişib-dəyişmədiyini öyrənmək istəyir.

Nexlyudov dedi:

— Niya sizin üçün hamısı bıdir, bunu bilmirəm. Lakin mənim üçün doğrudan da sizə bərəət qazandırıb-qazandırılmayaqlarının fərqi yoxdur. — O, qətiyyətlə dedi: — Hər halda mən dediyimi etməyə hazırlam.

Katyusa başını qaldırdı və xam baxan qara gözləri ilə gah onun üzünə, gah da yana baxdı, bütün sıfətinə xoş bir təbəssüm qondu. Lakin Katyusənin dediyi sözlər heç də gözlərindən oxunan sözlər deyildi:

— Bunu əbəs deyirsiniz.

— Deyirəm ki, bilesiniz.

Katyusa təbəssümünü güclə saxlayaraq:

— Bu baradə hər şey deyilmişdir və danışmalı bir söz yoxdur, — dedi.

Palatadan səs-küy geldi. Ağlayan uşaq səsi eşidildi.

Katyusa ətrafinə nigaran nezərlərle baxıb:

— Deyəsan, məni çağırıllar, — dedi.

Nexlyudov:

— Yaxşı, onda salamat qalın, — dedi.

Katyusa özünü elə göstərdi ki, ona uzadılmış eli görmür və bu eli sixmadan öz təntənəsini gizləməyə çalışaraq çevrilib dəhlizə salınmış palazın üstü ilə yeyin addımlarla gedib uzaqlaşdı.

"Onun daxilində nə baş verir? O necə düşünür? O necə duyar? O manı sinamaqmı istəyir və ya doğrudan da bağışlaya bilmir? Düşündüklerinin və hiss etdiklərinin hamısını deye bilmir, yoxsa demək istəmir? O yumşalmış, yoxsa qəzəblənmışdır?" — Nexlyudov öz-özündən soruşur və heç vəchlə özünə cavab verə bilmirdi. O yalnız bir şey biliirdi — bunu biliirdi ki, Katyusa deyilmişdir və onun ruhi aləmində mühüm bir deyişiklik əmələ gelmişdir, bu deyişiklik Nexlyudovu təkcə Katyusa ilə deyil, bu deyişikliyi yaradan qüvvə ilə də birləşdirmişdi. Və bu birləşdirmə onda həyecanlı sevin, riqqət doğurdu.

Maslova sekiz uşaq çarpayısı qoyulmuş palataya qayıtdı və şəfqət bacisinin əmri ilə yorğan-döşayı səliqəyə salmağa başladı, əlindəki döşkağını salmaq üçün həddindən çox eyildiyindən, ayağı sürüşüb az qaldı yixılsın. Sağalmaqdə olan boynu sarıqlı və ona baxan oğlan uşağı güldü. Maslova da özünü saxlaya bilmeyib çarpayıya oturaraq elə bərkdən və elə ürəkdən güldü ki, bir neçə uşaq da qəhqəhə çəkdi, şəfqət bacısı isə açılıq-acılıq ona qışkırdı:

— Nə hırsızırsan? Elə bilsən bura da oradır! Get yemək dəlinca.

Maslova dinnədən qab götürüb göndərildiyi yere yollandı, lakin gülməsinə icazə verilməyən boynusarıqlı uşaqla gözləşib yena də hırtıldı. Maslova tək qalan kimi axşama qədər şəkli bir neçə dəfə zərfin içindən çəkib tamaşa elodi; lakin axşamüstü, növbəsi qurtardıqdan sonra, digər xidmətçi qadınla beraber yatiqları otaqda tek qaldıqda şəkli zərfdən tamamilə çıxardıb həm oradakı üzərlərin, həm geyimlərin, həm eyvanın pilləkənlərinin, kolların fonunda, həm onun, həm özünün, həm də bilərin çəkilmiş əksini nöqtəbənqötə gözləri ilə oxşayaraq uzun müddət qırmızıdanmadan saralış şəkər baxdı, ələlxüsəs da özünə, gənc, gözəl cöhrəsinə, alının ətrafindəki qırvırı saçlarına baxmaqdan doymadı. O şəkər elə dalmışdı ki, yoldaşı xidmətçi qadının otağında girdiyini sezmedi.

Yogun və mehrİban xidmətçi qadın şəkinin üzərinə ayılarək:

— Bu nedir? O sənə verdi? — dedi. — Olmaya bu sənsən?

Maslova yoldaşının üzünə baxıb gülümseyərək alçaqdan:

— Bəs kimdir? — dedi.

— Bəs bu kimdir? O özüdür? Bu da onun anasıdır?

— Bibisidir. Yaxşı, məni tanıya bilordinmi? — Maslova soruşturdu.

— Haradan tanıyacaqdım? Ömründə tanımadım. Üzün tamamilə ayrı cărdür. Axi o zamandan on il keçmişdir.

Maslova:

— İlər yox, bütün bir ömür keçmişdir, — dedi və onun sevinci bir-dən-birə yox oldu. Üzünü qüssə bürüdü və qışlarının arası qırışdı.

— Yəqin ki, orada yaxşı dolanırmışsan.

— Bəli, yaxşı dolanırdım, — Maslova gözlərini yumaraq və başını bulayaraq təkrar etdi. — Katorqadan pis idi.

— Bəs niyə belə?

— Onun üçün. Axşam saat 8-dən sehər saat 4-ə qədər, özü də hər gün.

— Onda bəs niyə çıxıb getmirlər?

Maslova alçaq bir seslə:

— Getmek isteyirlər, ancaq olmaz. Canım, danışmağına deyməz, — dedi, ayağa sıçrayıb şəkli masanın siyirtməsinə tullayaraq qəzəbli göz yaşlarını güclə saxlayıb, qapını dalınca çırpdı və dəhlizə qaçı. Şəkər baxarkən özünü oradakı kimi hiss edib, o zaman nə qədər xoşbəxt olduğunu və indi onunla birlikdə yənə də xoşbəxt ola

biləcəyini xəyalına gətirmişdi. Xidmətçi yoldaşının sözləri indiki vəziyyətini və orada nə ilə məşğul olduğunu ona xatırladı, - çıxdan dumanlı şəkilde hiss etdiyi ve özünün dərk etmesinə özü imkan vermədiyi o həyatın bütün dəhşətini ona xatırladı. Bütün o dəhşətli gecələri, xüsusilə pəhərəz bayramındaki gecəni Maslova yalnız indi xəyalına gətirdi, həmin gece pul verib onu fahişəxanadan çıxarmağı vəd edən tələbəni gözləmişdi. Dolaşqı saçlarına qırımızı bant, əynində şərab tökülmüş qırımızı rəngli açıq ipək paltar, yorğun, zəifləmiş və sərxaş halda gecə saat ikiyə yaxın qonaqları yola saldıqdan sonra, rəqs ara verərkən, skripka çalanı müşayiət edən ariq, sümükleri çıxmış və üzü sizanاقlı qadının yanında oturub öz ağır həyatından necə şikayət etdiyini, bu qadının da öz vəziyyətindən təngə geldiyi üçün onu dəyişmək istədiyini söylədiyini, Klaranın onlara yaxınlaşdığını və hər üçün də birdən bu hayatı tərk etmək qərarına gəldiğini yadına saldı. Onlar bu gecənin sona çatdığını zənn etmişdilər və dağılışmaq isteyirdilər ki, birdən dəhlizdən sərxaş qonaqların səsi eşidildi. Skripkaçı riturnel çaldı, müşayiətçi qadın pianoda kadrlı rəqsinin birinci figurasını şən və rus mahnısı ilə müşayiət etdi; ağ qalstuklu və frak geymiş balaca, torlı, çaxır qoxusu verən və hicqiran bir adam ikinci figurada frakını çıxarıb ondan, yenə əyninə beləcə frak geymiş saqqallı bir yoğun kişi (onlar buraya birbaşa qonaqlıqdan çıxıb gəlmədilər) Klaradan yapışdı və onlar uzun müddət firandılar, rəqs etdilər, qışqırıldılar, içidilər... Beləliklə bir il, iki il, üç il keçdi. Həc dəyişməmək olardı? Özü də bunların bəisi Nexlyudov idi. Və birdən əvvəlki kin yenə də Maslovanın qəlbində coşdu, onu danlamaq, məzəmmətləmək istədi. Maslova onu tanındığını və ona təslim olmayıcağı, bədənindən istifadə etdiyi kimi, mənəviyyatından istifadə etməsinə, onu öz alicənablığının oyuncağının icazə verməyəcəyini bu gün ona bir daha demək üçün fırsatı əldən buraxdıguna tövəssüf edirdi. Özüne yazıçı gəlmək hissini və onu ebes yero məzəmmət etmək isteyindən doğan iztirab duyusunu birtəhər boğmaq üçün onun ürəyi içmək istədi. Əgər həbsxanada olsayıd, öz sözünün üstündə durmayıb şərab içirdi də. Burada isə feldşerden savayı heç kosdo çaxır tapmaq olmazdı, di gəl ki, feldşer ona sataşdıığı üçün ondan qorxurdu. Kişiylər münasibətdə olmaq isə onun ürəyini bulandırırdı. Dəhlizdəki skamyada bir qədər oturduqdan sonra öz darisqal otağına qayıdı və xidmətçi yoldaşına cavab vermədən özünün puç olmuş həyatına uzun-uzadı ağladı.

## XIV

Peterburqdə Nexlyudovun üç işi var idi: Senatda Maslovanın təmiz ərizəsi, ərizələrə baxan komisyonda Fedosya Biryukovanın işi, Vera Boqoduxovskayanın tapşırığı ilə Şustovanın azad edilməsi, qalada saxlanılan oğul ilə ananın görüşü haqqında jandarm idarəsində və ya üçüncü şöbədə iş; bunu Vera Boqoduxovskaya məktub yazıb ondan xahiş etmişdi. O axırınca iki işi bir üçüncü iş hesab edirdi. Dördüncü işi isə İncili oxuyub şərh etdiklərinə görə ailələrindən ayrı salınıb Qafqaza sürgün edilən təriqətçilərin işi idi. Nexlyudov bu işi aydınlaşdırmaq üçün mümkün olan hər bir şeyi etməyi onlardan daha artıq özünə vəd etmişdi.

Nexlyudov qubernator Maslennikovla son görüşündən, xüsusiylə, kəndə olan sefərindən sonra, indiyədək içorisində yaşadığı mühitə, sayca az adamların rahatlığı və zövqünü təmin etmək üçün milyonlarla adəmin çəkdiyi əzəbin səyələ gizlədildiyi mühitə ürək-dən nifrot bəslədiyini duymaqla bərabər, bu qərara gəlməşdi ki, həmin mühitdən olan adamlar bu iztirabları görmədikləri üçün öz həyatlarında etdikləri amansızlığı və cinayətləri də görmürülər. İndi Nexlyudov bu mühitdən olan adamlar arasında sixilmədan və özü özünü danlamadan yaşaya bilmirdi. Halbuki keçmiş həyatının vərdişləri, qohumluq və dostluq münasibətləri, başlıcası isə indi onu məşğul edən yeganə işi görmək üçün, yəni həm Maslovanın, həm də iztirab çəkən bütün adamların köməyinə çatmaq üçün bu mühitdən olan, nəinki hörmət bəsləmədiyi, hətta çox vaxt onda hiddət və ikrəh hissini doğuran adamlardan yardım istəməli olması onu bu mühitə sürükleyirdi.

Nexlyudov Peterburqa gəlib, keçmiş nazir arvadı olan xalası qrafınya Çarskayagıldə əyləndi və dorhal ona bu qədər yad olmuş aristokratlar cəmiyyətinin lap mərkəzinə düşdü. Bu onun ürəyinə yatmasa da, başqa cür hərəkət etmək olmazdı. Xalasının yanında əylənməyib, mehmanxanaya düşsə idi, onu rəncidə sala bilərdi, bir də xalasının böyük adamlarla tanışlığı olduğu üçün çalışıb düzəltmək istədiyi bütün işlərdə xalası ona son dərəcə xeyir vərə bilərdi.

Gələn kimi ona qəhvə içirən qrafınya Katerina Ivanovna deyirdi:

— Sənin barəndə nələr eşidirəm? Möcüzələr töredirsən. *Vous posez pour in Howard!*<sup>1</sup> Canilərə kömək edirsən. Həbsxanaları gəzirsin. İş düzəldirsin.

— Yox, canım, bunlar heç ağlıma da gəlmir.

— Nə olar, bu yaxşı işdir. Lakin burada nə isə bir sevgi macərası var. Danış görüm.

Nexlyudov Maslova ilə münasibətini olduğu kimi danışdı.

— Yadimdadır, yadimdadır, sən o qariların yanında yaşayarkən zavallı Elen mənə nə isə demişdi: deyəsən, onlar səni özlərinin təribyə etdikləri qızla evləndirmək istəyirmişlər (qrafınıya Katerina İvanovna Nexlyudovun biblərinə həmişə alçaq nəzərlə baxırdı)... Demək bu həmin qızdır. *Elle est encore jolie?*<sup>2</sup>

Nexlyudovun xalası Katerina İvanovna altmış yaşı sağlam, şən, gümrah və çərənci bir qadın idi. Boyca hündür və çox kök idi, üst dodağında qara bölgürlər görünürdü. Nexlyudov onun xatirini isteyirdi, xalasının gümrahlığı və şənliyi hələ uşaqlığından həmişə ona sırayet edirdi.

— Yox, *ma tante*<sup>3</sup>, bunlar hamısı qurtarmışdır. Mən yalnız ona kömək etmək istəyirəm, birincisi ona görə ki, qız teqsiri olmadan cəzalandırılmışdır və bunda, habelə onun bütün müqəddəratında mən müqəssirəm. Onun yolunda əlimdən gələni etməyə borclu olduğumu hiss edirəm.

— Bəs mənə deyirdilər ki, sən onunla evlənmək istəyirsen?

— İstəyirdim, lakin o istəmir.

Katerina İvanovna alınını irəli verib bəbəklərini endirərək təəcübə və dinmədən bacısı ogluna baxdı. Birdən onun üzü dəyişdi və bu üzdə məmənnuniyyət ifadəsi göründü.

— Deməliyim ki, o səndən ağıllıdır. Ah, gör necə axmaqsan! İstəsəydi, onuňla evlənerdimi?

— Hökmən.

— Orada olduqdan sonramı?

— Elə buna görə. Axi baiskar mənəm.

Nexlyudovun xalası təbəssümünü saxlayaraq dedi:

— Yox, sən axmaq adamsan. Yaman gicən, elə mən də səni məhz belə yaman gic olduğun üçün istəyirəm, — deyə qrafınıya

<sup>1</sup> Son özünü Hovard kimi göstərirsin!

<sup>2</sup> O yəna do gözəldirmi?

<sup>3</sup> Xala

görünür, bacısı oğlunun zehni və əxlaqi vəziyyətini onun fikrincə düzgün ifadə edən bu sözü çox xoşuna geldiyi üçün tekrar etdi. O sözünə davam edərək dedi: — Bilirsənmi, bu lap yerinə düşmüşdür. *Aline*-nin maqdalinalar üçün qəribə bir evi vardır. Mən bir dəfə orada olmuşam. Bu maqdalinalar çox iyrəncirlər. Oradan qayıdan sonra hey yuyunurdum. Lakin *Aline corps*<sup>4</sup> bununla məşğuldur. Biz sənin o qızını ona verərik. *Aline*-dən başqa heç kəs onu düzəldə bilməz.

— Axi o, katorqaya möhkum edilmişdir. Elə mən bu hökmü ləğv etdirmək üçün gelmişəm. Bu mənim sizə düşən birinci işimdir.

— Belə de. Onun işi haradadır?

— Senatda.

— Senatda? Əzizim, *cousin* Lyovoşka Senatdadır. Hə, o, aksi axmaqlar — carçılardə departamentindədir. Ancaq əsil işlə əlaqədar olanlardan heç kəsi tanımırıam. Onlar hamısı Allah bilir kimlərdir — ya Ge, Fe, De — *tout l'alphabet-don*<sup>2</sup> olan almanlar və ya müxtəlif İvanovlar, Semyonovlar, Nikitinlər, ya da Ivanenko, Simonenko, Nikitenko, *pour varier. Des gens de l'autre mande*<sup>3</sup>. Ancaq hər halda erimə deyərəm. Ərim onları tanırıam. O hər cür adamı tanırıam. Mən ona deyərəm. Sən isə onu başa sal, yoxsa o heç zaman məni anlamır, na deyirəmse, heç bir şey anlamadığını söyləyir. *C'est un parti pris*<sup>4</sup>. Hami anlayır, ancaq o anlamır.

Bu zaman ayaqlarında uzun corab olan lakey gümüş podnosda bir məktub gotirdi.

— Lap yerinə düşdü, *Aline*-dəndir. Kizeveterə da qulaq asarsan.

— Kizeveter kimdir?

— Kizevetermi? Onda bu axşam gəl. Onun kim olduğunu görərsən. O elə danışır ki, ən qəddar canilər belə diz çöküb ağlayır və tövbə edirlər.

Qrafınıya Katerina İvanovna, nə qədər qəribə olsa da, onun xasiyyətinə nə qədər az uyğun gəlsə də, xristianlığın mahiyyətinin günahın bağışlanmasına etiqad etməkdən ibarət olduğunu təbliğ edən nəzəriyyənin qızğun torofdarı idi. Qrafınıya o zaman dəbdə olan bu nəzəriyyənin təbliğ edildiyi yığıncaqlara gedib etiqad edənləri

<sup>1</sup> Bütün varlığı ile

<sup>2</sup> Bütün olıbfa

<sup>3</sup> Müxtəliflik üçün. Başqa camiyyətin adamlarıdır.

<sup>4</sup> O bunu əvvəlcədən qot eləmişdir.

öz başına toplardı. Bu nozəriyyəye görə bütün ayinlərin, ikonaların, dini sirlərin rədd edilməsinə baxmayaraq, qrafını Katerina İvanovnanın bütün otaqlarında, hətta yatağının başı üstündə ikonalar var idi və o, kilsənin bütün tələb etdiklərini icra edir, bunda heç bir ziddiyyət görmürdü.

Qrafına dedi:

— Sən in Maqdalinan ona qulaq assayıdı, düz yola dönerdi. Sən isə axşam hökmən evde ol. Ona qulaq asarsan. Çok qəribə adamdır.

— Bu məni maraqlandırırmır, *ma tante*.

— Mənsə sənə deyirəm ki, maraqlandıracaqdır. Yəqin gələrsən. Yaxşı, de görüm məndən daha nə isteyirsən? *Videz votre sac*<sup>1</sup>.

— Bir də qaladakı iş.

— Qaladakı? Onda baron Kriqsmutun üstünə kağız verə bilərəm. *C'est un tres brave homme*<sup>2</sup>. Onu sən özün də tanıyırsan. Atanın yoldaşdır. *Il donne dans le spiritisme*<sup>3</sup>. Bunun eybi yoxdur. Yaxşı adamdır. Orada nə işin var?

— Orada dustaqlı olan oğulun anası ilə görüşməsinə icazə vermələrini xahiş etmək lazımdır. Ancaq mənə deyiblər ki, bu Kriqsmutdan yox, Cərvyanşkidan asılıdır.

— Cərvyanşkiden xoşum gölmir, ancaq o, *Mariette*-nin əridir. Ondan xahiş etmək olar. O bunu mənim üçün edər. *Elle est tres gentille*<sup>4</sup>.

— Bir qadın haqqında da xahiş etmək lazımdır. O bir neçə aydır ki, həbsxanada yatır, nə üçün yatdığını da heç kəs bilmir.

— Yox, nə üçün yatığını özü bilir. Onlar çox yaxşı bilirlər. Bu başlıqırçıların acırlarıdır, qoy çəksinlər.

— Əcirləri olub-olmadığını biz bilmirik. Ancaq onlar iztirab çəkirlər. Siz xristian bir qadınızınız və İncilə inandığınız halda belə rəhimsizsiniz...

— Bu heç bir şeyə mane olmur. İncil incilliyyində qalır, iyriencən şey isə iyriəndir. Özümü elə göstərsəm ki, bu nihilistləri, başlıcası isə başlıqırçıq nihilistləri sevirəm, daha pis olardı, halbuki onları görməyə gözüm yoxdur.

— Sizin onları nə üçün görməyə gözünüz yoxdur?

<sup>1</sup> Ürəyini boşalt.

<sup>2</sup> Cox loyagotlı adamdır.

<sup>3</sup> Spiritizme aludadir.

<sup>4</sup> O çok sevildir.

— Martin birindən sonra, sorusursan ki, nə üçün?  
— Axi martin birində bu qadınların hamısı iştirak etməyib.  
— Fərqi yoxdur, niyə öz işlərilə məşğul olmurlar? Bu arvad işi deyil.

Nexlyudov dedi:

— Ele *Mariette*-ni götürək, siz bu fikirdəsiniz ki, o, bu işlə məşğul ola bilər.

— *Mariette?* *Mariette* — *Mariette*-dir. O isə Allah bilir kimdir. Hansı bir Xaltypukinası hamiya dərs vermək isteyir.

— Dərs vermək yox, sadəcə olaraq kömək etmək isteyirlər.

— Kimə kömək etmək lazımlı olub-olmadığını onlarsız da bilirlər.

— Axi xalqın hayatı çox ağır keçir. Budur, mən kənddən təzəcə golmışım. Bu da işdir ki, kondilər taqədən düşənə qədər işlədikləri halda doyunca yeməsinlər, biz isə belə bir ziət içərisində yaşayaq?! — Nexlyudov xalasının xoş təbiətindən biixtiyar vəcdə gələrək düşündüklerinin hamisini söyləmək arzusu ilə danışındı.

— Bəs sen nə isteyirsən? İsteyirsen ki, mən də işləyim və ac qalırmı?

— Yox, mən istəmirəm ki, siz ac qalasınız, — Nexlyudov biixtiyar gülümseyərək cavab verdi, — mən yalnız bunu istəyirəm ki, hamımız işləyək, hamımız da yeyək.

Nexlyudovun xalası alını və bəbəklərini təkrar endirərək gözlərini maraqla ona zillədi.

O:

— *Mon sher vous finirez mal!*<sup>1</sup>, — dedi.

— Axi niya?

Bu zaman hündürboy və enlikürək bir general otağa girdi. Bu, qrafının Çarskayının istefaya çıxmış əri idi. O:

— Bahō, salam, Dmitri, — təzəcə qırxılmış yanğını öpmək üçün ona yaxınlaşdırıldı. — Nə vaxt gölmisinə?

Sonra general dinnəməzə arvadının alnından öpdü.

— *Non, il est impayable*<sup>2</sup>, — deyə qrafını Katerina İvanovna ərinə müraciət etdi. — O buyurur ki, çaya gedib paltar suya çəkim və tokco kartof yeyib dolanım. Yaman axmaqdır, ancaq səndən

<sup>1</sup> Monim özümüz, sonin axırın pis olacaq.

<sup>2</sup> Ondan yoxdur.

xahiş edəcəyi şeyi yerinə yetir. Cox gicdir, – deyib qrafının sözünü düzəlddi və orinə müraciətlə dedi: – Eşitmisen: deyirlər, Kamen-skayanın hali elə xarabdır ki, ölçəyindən qorxular. Bəlkə onun yanına gedəsen?

Qrafının əri:

- Bəli, bu dəhşətdir, – dedi.
  - Yaxşı, gedin onunla danışın, mənsə məktub yazmalyam.
- Nexlyudov qonaq otağının yanındakı otağa təzəcə girmişdi ki, qrafının onun dalınca qışqıldı:
- *Mariette*-ya məktub yazımı?
  - Lütfən, ma tante.
  - Başqırıq haqqında sənə lazım olanı yazmaq üçün *en dlanc*<sup>1</sup> qoyub yazaram, o isə orinə emr edər. Əri də yerinə yetir. Sən ele bilmə ki, mən kinliyəm. Onlar, sənin *proregées*-lerinin hamısı iyrəncdir, lakin *je ne leur veux pas de mal*<sup>2</sup>. Allah imdadlarına çatsın! İndi get, öz işinle məşgül ol. Axşam isə hökmən evde ol. Kizevəterə qulaq asarsan və dua edərik. Sən tərsliyə başlamasan, *Ga vous fera bean coup de bien*<sup>3</sup>. Axi mən bilirəm, Elen də, sizin hamınız da bu cəhətdən çox geridə qalmışınız. Di salamat qal.

## XV

Qraf İvan Mixayloviç istefaya çıxmış nazir və çox möhkəm əqidəli bir adam idi.

Gənc yaşlarından başlayaraq qraf İvan Mixayloviçin əqidəsi bundan ibarət idi ki, soxulcanla qidalanmaq, lələk və tükələ örtülü olub havada uçmaq quşa xas olduğu kimi, mahir aşpzalar tərəfindən hazırlanmış bahalı xörəklər yemək, ən rahat və bahalı paltar geymək, ən rahat və yeyin gedən atlar minmək de ona xasdır və buna görə de hər şey onun üçün hazır olmalı idi. Bundan əlavə, qraf İvan Mixayloviç bələ hesab edirdi ki, xəzinədən nə qədər çox pul alsa, almaz nişanlar da daxil olmaqla, nə qədər çox orden alsa, saray əqli olan kişi və qadınlarla nə qədər təz-təz görüşüb danışsa, bir o qədər yaxşı olar. Qraf İvan Mixayloviç qalan hər şeyi bunlarla müqayi-

<sup>1</sup> Boş yer

<sup>2</sup> Mən onların pisliyini istəmirməm.

<sup>3</sup> Bu sənə böyük xeyir vera biler.

sədə mənasız və maraqsız hesab edirdi. Başqa hər şey ya belə, ya da tamamilə əksinə ola bilərdi. Qraf İvan Mixayloviç Peterburqdə qırx il bu əqidəyle yaşayıb hərəkət etmiş və qırx il keçəndən sonra nazirlik vəzifəsinə çatmışdı.

Qraf İvan Mixayloviç bunları əldə etdirən başlıca xassələr bundan ibarət idi ki, o, əvvələn, yazılı kağızların və qanunların mənasını anlaya bilirdi və salis olmasa da, asan başa düşülen kağızlar tətib edib onları orfoqrafik səhv buraxmadan yazmayı bacarırdı; ikincisi, son dərəcə görkəmli idi, lazıim olan yerde özünü nəinki məğrur, hem de yenilməz və əzəmetli göstərə bilir, lazıim olan yerde isə ehtiraslı ola bilir və alçaqlığa qədər enib yaltaqlıq edə bilirdi; üçüncüsü onun özünün nə mənəvi, nə də dövlət prinsipləri və qanun-qaydaları yox idi və buna görə de lazım gəldikdə hər kəsə razılıq bilirdi, lazım gəldikdə isə heç kəsə razılaşmırı. O belə hərəkət edərkən yalnız ümumi ahaşının pozulmamasına, öz-özünə açıqdan-açıqça zidd getməməyə çalışırı, bununla belə, hərəkətlərinin özlüyündə əxlaqi və ya əxlaqsız olub-olmamasına, Rusiya imperiyasına, bütün dünyaya böyük xeyir və ya böyük zərər verib-verməyəcəyinə tamamilə laqeyd idi.

O, nazir olduqda nəinki ondan asılı olan bütün adamlar – ondan isə çox adam və tanış-bilişi asılı idi, – hem də bütün kənar şəxslər və onun özü əmin idilər ki, o çox ağıllı dövlət adamıdır. Lakin məlum bir müddət keçidkə və yaşamaq uğrunda mübarizə qanununa gəra, kağız yazmayı, oxuyub anlamağı eynən onun kimi öyrənmış, tanınmış, prinsipsiz çinovniklər onu sıxışdırıb aradan çıxardıqda və o, istefə verməli olduqda, hamiya aydın oldu ki, o təkcə o qədər de ağıllı və dərin düşüncəli adam olmayıb, nöqtəyi-nəzəri etibarilə on bayağı mühafizəkar qəzətlərin baş məqalələri səviyyəsinə güclə qalxa bilən, özündən çox bədgüman olsa da, çox məhdud və azsavadlı bir adamdır. Məlum olmuşdu ki, qrafda onu başqlarından, yəni nazirlikdən sıxışdırılıb çıxarılmış azsavadlı, özündən bədgüman çinovniklərdən forqləndirən heç bir şey yox imiş, bunu o özü də anlamışdı da, bu hər il dövlətin külli miqdarda pulunu və özünün bəzəkli geyimi üçün yeni-yeni ziynətlər almışına əqidəsinə zərər qədər de sarsıtmamışdı. Ondakı bu əqidə o qədər qüvvətli idi ki, buna rədd etməyə heç kos əsərət göstərə bilmədiyi üçün, ali dövlət idarəsinin üzvü, müxtəlif komisyonların, komitələrin nümayəndəsi olduğuna görə hər il on minlərlə manat pul alır, bundan əlavə, ciyinlərinə və şalvarlarına hər il yeni baftalar tikmək, frakının

altından yeni lənlər və minalı ulduzlar taxmaq üçün çox qiymətləndirdiyi yeni imtiyazlar alırdı. Buna görə də qraf İvan Mixaylovicin çoxlu tanışarı var idi.

Qraf İvan Mixaylovic işlər müdürünin məruzələrini dinlediyi kimi, Nexlyudova da eləcə qulaq asdı və qulaq asıb qurtardıqdan sonra dedi ki, ona iki məktub verəcək, bu məktublardan biri senator Volfun, yəni təmiz departamentinin adına olacaqdır. O dedi:

— Onun haqqında cürbəcür şeylər danışırlar, lakin *dans tous les cas c'est un homme très comme il faut!*<sup>1</sup> O mənə minnətdar olduğu üçün elindən gelənə edər.

Qraf İvan Mixaylovic ikinci məktubu ərizelərə baxan komisyonda nüfuzlu bir şəxsin üstüne yazdı. Fedosya Biryukovanın işini Nexlyudov ona nağıl etdi, bu, qrafi çox maraqlandırdı. Nexlyudov imperatricəyə məktub yazmaq istədiyi ona dedikdə, qraf bu işin doğrudan da çox təsirli olduğunu və münasibət düşərsə, bu əhvalati orada danışa biləcəyini söylədi. Lakin bir şey vəd edə bilməz. Qoy ərizə öz yolu ilə getsin. Qraf düşündü ki, münasibət düşərsə və ya onu cümə axşamı *petit comite*<sup>2</sup>-yə çağırırlarsa, bəlkə də o bu barədə danışar.

Nexlyudov qrafin yazdığını iki məktubu və xalasının *Mariette*-nin üstüne yazdığını məktubu aldıqdan sonra, dərhal bu yerləre yollandı.

Hər seydən əvvəl, *Mariette*-nin yanına getdi. Nexlyudov onu kasib aristokrat ailəsindən olan yeniyetmə qız vaxtından taniyırı və bilirdi ki, özüne mənəsəb qazanmış bir adamə era getmişdir; bu adam haqqında onun qulağına pis şeylər dəymişdi, başlıcası isə yüzlərlə və minlərlə siyasi dustağa qarşı rehəmsiz olduğunu eşitmışdı; siyasi dustaqlara əzab vermək onun xüsusi vəzifəsi idi, buna görə də Nexlyudova çox ağır gelirdi ki, zülm edənlərə kömək etməkdən ötrü zalimlərin tərəfinə keçməli olmuş, beləliklə də, heç olmasa, tanınmış şəxslərə qarşı özlərinin adı və ehtimal ki, heç sezmədikləri amansızlıqlarından bir qədər əl çəkmələri xahişi ilə onlara müraciət etməkla sanki onların fealiyyətini qanuni bir fealiyyət hesab etmişdir.<sup>3</sup> Belə hallarda o həmişə daxili bir ixtilaf, özündən

<sup>1</sup> Hor halda o çox abırlı adamdır.

<sup>2</sup> Kiçik, səmimi bir möclis

<sup>3</sup> Korrektura voroqolordan senzura tərfindən çıxarılmış "zülm gəronlora" sözündən başlayaraq "ol çəkmələri" sözlerino qədər olan yeri Tolstoy doyişdirib belə yazırmışdır: "Hörmət eləmodiyi bir adamə müraciət etmək".

narazılıq və tərəddüb hiss edirdi: xahiş etsin, yoxsa etməsin; həmişə də xahiş etmək lazım olduğu qərarına gəlirdi. Məsələ burasında idiki, *Mariette* və onun orinini yanında saxılıcaqdı, utanıb özünü pis hiss edəcəkdi, lakin bunun əvəzində bəlkə də həbsdə teklidən əzab çəkən qadın buraxılacaq, həm o qadın, həm də onun qohumları daha iztirab çəkməyəcəkdir. O artıq özünükülər hesab etmadı, lakin onu özlərininkı hesab edən adamların içerisinde bir iltimasçı kimi öz vəziyyətinin qeyri-təbii olduğunu hiss etməkdən əlavə, əvvəlki adı yoluna qədəm baslığı və bu mühitdə hökm sürən yüngüllük və exlaqsızlıq ahənginə biixtiyar uydugunu da duyurdu. O bunu artıq xalası Katerina İvanovnagıldə hiss etmişdi. O hələ bu gün seher xalası ilə on ciddi şeylər bəresində danışarkən belə zəfatyanıa bir ahəngə capılmışdı.

Cəxən olmadığı Peterburq, ümumiyyətlə, ona özünün adı, insanı bədəncə gümrahlaşdırıvə mənəviyyatca kütlədirən təsirini göstərmişdi: hər şey təmiz, münasib, sələligi idi, başlıcası isə, insanlar mənəvi monada çox tələbkər olmadıqlarından həyat xüsusişa asan görünürdü.

Qəşəng, temiz, nəzakətli sürücü onu küçənin qəşəng, təmiz yuyulmuş döşəmosilə qəşəng, nəzakətli və temiz qorodovoylarının, qəşəng və tamiz evlərin yanından keçirib *Mariette*-nin yaşadığı kanal kənarındaki evə apardı.

Qapı ağızında qoşumlu iki ingilis atı dayanmışdı, yanaqlarının yarısına qədər bakenbardi olan, ingilisə oxşayan sürücü əynində livreyə və əlində qamçı məğrur tərzə qozlada oturmuşdu.

Qeyri-adi dərəcədə təmiz mundir geyinmiş qapıcı dəhlizin qapısını açdı, dəhlizdə daha təmiz və baftalı livreyə geyinmiş bakenbardinı səliqə ilə daramış lakey, bir də əynində təzə mundiri olan növbətçi soldat əlində süngü dayanmışdı.

— General qəbul etmir. Generalin xanımı da. Onlar bu saat təşrif aparacaqlar.

Nexlyudov qrafinaya Katerina İvanovnanın məktubunu verdikdən sonra vizit vərəqəsini çıxarıb, üzərinə gələnlərin qeydi üçün dəfər qoyulmuş masaya yaxınlaşdı və onları evdə tapmadığı üçün çox təessüb etdiyini yazmağa başlamışdı ki, lakey pilləkənə tərəf yönəldi, qapıcı səkiyə çıxıb "qapı ağızına sər!" — deyə qışkırdı, növbətçi isə əllərini yanına salıb diq duraraq yerində dondu və təşəxüslü görkəminə uyğunlaşmayan yeyin addimlarla pilləkənləri enon, alçaqboylu zəif xanımı nəzərlərilo qarşılıyb müşayiət etdi.

*Mariette* başına lələkli böyük şiyapa qoymuşdu, əynine qara paltar geymiş, ciyinlərinə qara örtük salmış, əllərinə qara elcək taxmışdı: üzü tül rübəndə örtülü idi.

Nexlyudovu gördükde rübəndini qaldırıb sevimli çöhresini, nur yağan gözlerini açdı ve sualedici nəzərlərə ona baxdı.

O xos ve sevimli bir səsle dedi:

— Aha, knyaz Dmitri İvanoviç. Mən siz...  
— Necə, hətta mənim adım da sizin yadınızdadır?

O, fransızca danışmağa başlayıb:

— Bəs necə, bacımla mən hətta bir zaman sizə vurulmuşduq, — dedi. — Ancaq siz nə yaman deyişmişiniz. Ah, çox təessüf ki, mən gedirəm. — O tərəddüb içərisində dayandı: — Eybi yoxdur, gedək yuxarı.

Sonra dönüb divar saatına baxdı.

— Yox, olmaz. Mən Kamenskayagılı yasa gedirəm. Həli yaman pisdir.

— Kamenskaya nə olub?

— Məgər eşitməmişiniz?.. Oğlu dueldə öldürülmüşdür. Pozenlə atışmışlar. Yegane oğlu. Dəhşətdir. Anasının həli çox xarabdır.

— Bəli, eşitmışəm.

— Yox, yaxşısı budur mən gedim, siz isə sabah və ya bu gün axşam galın, — deyib Mariette yeyin və xərif addımlarla küçə qapısına doğru getdi.

Nexlyudov onunla birlikdə səkiyə çıxaraq:

— Bu gün axşam gələ bilmərəm, — cavab verdi və səkiyə yaxınlaşan bir cüt kürən ata baxaraq dedi: — Axı mənim size işim düşüb.

— Nə iş?

Nexlyudov üzərində böyük venzel olan ensiz məktubu ona uzadaraq dedi:

— Budur, bu barədə xalam sizə məktub yazmışdır. Orada hamisini oxuyarsınız.

— Bilərim: qrafınıza Katerina İvanovna elə güman edir ki, iş barəsində mən ərimə təsir edə bilerəm. O sehv edir. Mən heç bir şey xahiş edə bilmərəm və etmək də istəmirəm. Lakin, şübhəsiz, qrafınıza və sizin üçün öz adətimdən geri çekilməyə hazırlam. Nə olmuşdur? — O, qara elcəkli ali ilə hey cibini axtarırdı.

— Bir qız qalaya salınıb, həm xəstədir, həm də təqsiri yoxdur.

— Familiyası nədir?

— Şustova. Lidiya Şustova. Məktubda yazılmışdır.

— Yaxşı, çalışaram, — deyə o, xərif addımlarla yeriyb qanadlarını ləki günsədə parlayan yumşaq kolyaskaya minərək çətinini açdı. Lakey qozlaya çıxbı tarpenmək üçün sürücüyə /işara/ elədi. Kolyaska hərəket etdi, lakin elə o daqıqa o, çətinini sürücünün ciyinə toxundurdu və ingilis qaydasında öyrədilmiş incəayaqlı madyanlar, yüyenləri dərtildiğindən qəşəng başlarını yığaraq oylandılar və nazik ayaqlarını götürüb qoymağə başladılar.

O, cəzibe gücünü yaxşı bildiyi bir tebəssümələ gülümsəyərək:

— Siz bizi gəlin, ancaq lütfən təmənnəsiz gəlin, — dedi və sanki bununla tamaşanı bitirib pərdəni, tül rübəndini saldı, — getdik, — deyə o, çətinini tekrar sürücüyə toxundurdu.

Nexlyudov şiyapasını qaldırdı. Cins kürən madyanlar isə finxi-raraq nallarını küçənin döşəməsinə vurdular və kolyaska yalnız yolun kele-kötür yerlərində öz yeni şinləri üzərində atılıb-düşərək sürətə getdi.

## XVI

*Mariette*-nin tebəssümünə cavab olaraq gülümsədiyini xatırlayan Nexlyudov başını buladı.

Nexlyudov hörmət etmədiyi adamlardan mərhəmet diləmək zərurətinin onda doğurduğu bir qərarsızlıq və tərəddüb duyaraq: "Göz açmağa macal tapmamış, yenə də bu həyata sürüklenirən" — düşündü. Geri qayıtmamaq üçün əvvəlcə hara, sonra hara getməli olduğunu kəsdirib, hər şeyden əvvəl, Senata yollandı. Onu dəftərxanaya apardılar, gözəl binada yerleşən dəftərxanada o, külli miqdarda olduqca nəzakəti və tamiz geyinmiş çinovnik gördü.

Çinovniklər Nexlyudova dedilər ki, Maslovanın ərizəsi alınmışdır, baxılmaq və mərəzə üçün senator Volfa verilmişdir. Nexlyudovun xalası əri də məktubu elə Volfun üstünə yazmışdı.

Çinovniklərdən biri Nexlyudova dedi:

— Senatin iclası bu həftə olacaqdır. Maslovanın ərizəsinə bu iclasda çətin ki, baxılsın. Əgər xahiş etsəniz, ümid etmək olar ki, elə bu həftə, çərşənbə günü baxınlar.

Nexlyudov bir xəber bilmək üçün oturub gözləyərkən Senatin dəftərxanasında duel və gənc Kamenskinin necə öldürülüyü haqqında tekrar ətraflı söhbətlər cəsidi. Bütün Peterburqu möşğul edən

əhvalatın təfəsilatını birinci dəfə burada öyrəndi. Əhvalat belə olmuşdu: zabitlər dükanda istirdiyə yemiş və həmişə olduğu kimi çox içmişdilər. Zabitlərdən biri Kamenskinin xidmet etdiyi polk haqqında pis bir söz söyləmişdi; Kamenski onu yalançı adlandırmışdı. Zabit Kamenskini vurmuşdu. Ərtəs gün onlar duelə çıxmış, gülə Kamenskinin qurşanından doymış və o iki saatdan sonra ölmüşdü. Qatil və duel şahidləri tutulmuşlar, lakin deyildiyinə görə, onları herbi höbsxanaya salmışlarsa da, iki həftədən sonra buraxacaqdılar.

Nexlyudov Senatın dəftərxanasından ərizələre baxan komisyona, bu komisyonda nüfuzlu olub hökumət evində gözəl bir mənzil tutmuş çinovnik baron Vorobyovun yanına getdi. Qapıcı və lakeyp Nexlyudova ciddiyyətlə bildirdilər ki, qəbul günlərindən başqa günlərdə baronu görmək olmaz, o bu gün əlahəzərət imperatorun yanındadır və sabah yenə məruzaçı vardır. Nexlyudov məktubu verdikdən sonra, senator Volfun yanına getdi.

Volf sehor yeməyini yenica yemişdi və adəti üzrə yeməkdən sonra sıqar çökək otaqda gəzinirdi, belə bir vəziyyətdə Nexlyudovu qəbul etdi. Vladimir Vasiliyeviç Volf, doğrudan da, *un homme très comme ik faut* idi və özünün bu xüsusiyyətini hər şeydən yüksək tutub, bütün başqa adamlara bu zirvədən baxır, özünün bu xüsusiyyətinə yüksək qiymət verməyə bilmirdi, çünki yalnız bunun sayəsində arzu etdiyi gözəl mənşəbə çatmışdı, yeni evlənmək yolu ilə on səkkiz min manat qazanc verən bir mövqe və öz zəhməti sayəsində senator yeri eldə etmişdi. O özünü yalnız *un homme très comme il faut* hesab etməyib, həm də mərd, cəngavərlərsayağı namuslu bir adam hesab edirdi. Ona görə namuslu olmaq – xüsusi adamlardan xəlvətə rüşvət almamaq demək idi. Özüne hər növ ezməyyət, yol xərci və xəzinədən icarə pulu istəyib bunların evzindən hökumətin tələb etdiyi hər işi kölə kimi yerinə yetirməyi isə o, namussuzluq hesab etmirdi. Polşa çarlığı quberniyalarından birində qubernator olduğu zaman etdiyi kimi, öz xalqına və atalarının dininə bağlı olduqlarına görə yüzlerlə günahsız adamı məhv etməyi, talamağı, onların sürgünə göndərilmələrinə və həbs edilmələrinə bails olmayı o nəinki namussuzluq hesab etmirdi, beləkə və alicənəbiləq, ığidlik və vətənpərvərlik hissindən doğan bir hüner hesab edirdi; habelə onu sevən arvadını və baldızını soyub talamağı da namussuzluq hesab etmirdi; oksine, bununla öz ailə həyatını ağılla qurmuş hesab edirdi.

Vladimir Vasiliyeviçin ailə həyatını təşkil edənlər simasız arvadından, malikanesini satıb, pullarını öz adına qoymaqla sərvətini öz əline keçirdiyi baldızlarından, tonha və ağır hayat süron mülayim, ürkək və çırkıq qızından ibarət idi. Qızının son zamanlar bu həyatda tapmış olduğu oyləncə İncilə qapılmaqdandır, *Aline* və qrafının Katerina İvanovnanın məclislerinə getməkdən ibarət idi.

Vladimir Vasiliyeviçin xoş töbətlisi, on beş yaşından saqqalı çıxmış və o zamandan bəri içib pozğunluq etməyə başlayaraq iyirmi yaşına qədər həyatını beləcə davam etdirən oğlu isə heç bir məktub qurtarmadığı, pis adamlarla oturub durdğu və borca düşdüyü, atasını biabır etdiyi üçün evdən qovulmuşdu: atası oğlunun bir dəfə 230 manat, bir dəfə de 600 manat borcunu ödədi; lakin oğluna bildirdi ki, bu axırıcı dəfədir və özünü düzəltməsə, evdən qovub onunla əlaqəni kəsəcək. Oğlu nəinki düzəlmədi, daha min manat da borc edib evdə yaşamağın onsuza da əzablı olduğunu atasına deməyə cəsarət etdi. Belə olduqda, Vladimir Vasiliyeviç oğluna bildirdi ki, ürəyi istədiyi yerə gedə bilər və artıq onun oğlu deyildir. O zamandan bəri Vladimir Vasiliyeviç özünü cələ göstərir ki, guya onun oğlu yoxdur və evdəkiler oğlu haqqında ona bir söz deməyə cəsarət etmədiklərindən, Vladimir Vasiliyeviç öz ailə həyatını on yaxşı tərzdə qurduguuna tamamilə əmin idi.

Volf kabinetdə gəzməsini dayandırıb nəvəzişlə və bir qədər də istehzali təbəssümli (bu təbəssüm adamlannı əksəriyyətinin yanında öz üstünlüyünü dərk etdiyini biixtiyar ifadə edən bir təbəssüm idi) Nexlyudovla salamlıdı və məktubu oxudu:

O:

– Lütfən xahiş edirəm, ayləşin, məni isə bağışlayın, icazənizlə gəzinəcəyəm, – dedi və əllərini gödəkcəsinin ciblərinə qoyub ciddi üslubda tikilmiş böyük kabinetində xərif və yumşaq addimlarla bu künçdən o künçə gəzишməyə başladı. – Sizinlə tanış olduğuma, həm də qraf İvan Mixayloviçə yaradığımı çox şadam. – O, ağızından ətirli və göyümsov tüstü buraxır vo külənə tökməmək üçün sıqarını ehmalca ağızından çıxarıb konara tuturdu.

Nexlyudov dedi:

– Mən sizdən yalnız işə məmkün qədər tez baxılmasını xahiş edirəm, çünki müttəhim Sibirosa getməli olsa, qoy tez çıxıb getsin.

Ona deməyə başladıqları şəyi həmişə ovvəlcədən bilən Volf böyük bir iltifat göstermiş kimi gülümşəyərək dedi:

— Bəli, bilirom. Nijnidən çıxan ilk gəmилərlə. Müttehimin familiyası nadir?

— Maslova...

Volf masaya yaxınlaşış içinde işlər olan qovluq üzərində qoyulmuş kağıza baxdı.

— Hə, hə, Maslova, yaxşı, mən yoldaşlarımdan xahiş edərəm. Biz işe çərşənbə günü baxacaqıq.

— Bu bərədə vəkile teleqram vura bilərəmmi?

— Sizin vekiliniz de var? Nəyə lazımdır? Madam ki, isteyirsiniz vurun.

Nexlyudov dedi:

— Təmiz şikayətindəki dəlillər kifayət etməyə biler. Lakin mənə, işden görünür, ittihəm anlaşılmazlıq üzündən verilmişdir.

Vladimir Vasiljeviç küle baxaraq ciddiyəttə dedi:

— Bəli, bəli, bu ola bilər, lakin Senat işe baxa bilməz. Senat yalnız qanunun düzgün tətbiq və izah edilməsini izleyir.

— Mənə elə gəlir ki, bu müstəsnə bir haldır.

— Bilirom, bilirom, bütün hallar müstəsnadır. Biz lazımları edərik. Vəssalam. — Kül sıqardan qopub düşməmişdə də, artıq çatlamışdı və yərə düşmək təhlükəsi var idi.

Volf:

— Siz Peterburqda az-az olursunuz? — deyə sıqarı elə tutdu ki, külü yərə düşməsin. Buna baxmayaraq kül titrdi və Volf sıqarı ehmala külqəbina tərəf apardı, kül də bura düşdü. O: — Kamenskigilə yaman bədbəxtlik üz verib, — dedi. — Gözel oğlan idi. Ata-anasının birçə oğlu idi. Xüsusilə, anasının vəziyyəti, — deyə Peterburqda Kamenski haqqında deyilənləri, demək olar ki, hərbəhərf tekrar etdi.

Vladimir Vasiljeviç qrafınına Katerina İvanovnadan, qrafının yeni dini cəreyəna (o bu cəreyəni nə pisleyir, nə də bəyənirdi, lakin aydm idi ki, həmin cəreyən bu kubar adam üçün artıq bir şey id) alude olmasından danışaraq zəngi basdı.

Nexlyudov salamatlaşdı.

Volf elini ona uzadaraq:

— Əgər sizə münasibdərsə, nahara gelin, lap elə çərşənbə günü. Mən o günü sizə müsbət cavab verərəm.

Artıq gec olduğu üçün Nexlyudov evə, yəni xalasığılı getdi.

## XVII

Qrafınıya Katerina İvanovnagilde saat sekizin yarısında nahar edirdilər və nahar yeni, Nexlyudovun hələ görmədiyi bir üsulla verilirdi. Yemeklər masanın üzərində qoyulurdu və lakeylər dərhal çıxıb gediklərindən nahar edənlər yeməyi özləri götürürdülər. Kişi-lər qadınların artıq hərəkətlərlə özlərini zehmətə salmalarına razi olmayıb, kişi cinsi olduqları üçün qadınlara, habelə özlərinə yemək qoymağın və içki təkmeyin bütün ağırlığını mərdliklə öz üzərlərinə götürürdülər. Bir xörək yeyilib qurtardıqda, qrafınıya masadakı elek-trik zenginin düyməyini basırdı və lakeylər səssizcə içəri girib yeməyi cəld yişidir, qab-qacığı dəyişidir və o biri yeməyi gati-rırdılər. Şərabları kimi, yeməklər da inca zövqün məhsulu idı. Böyük və işqli mətbəxdə fransız baş aşpaz özünün iki köməkçi ilə işləyirdi. Nahar edənlər altı nəfər idi: qraf və qrafınıya, onların oğlu, dırşəyini masanın üstüne qoyan qasqabaqlı qvardiya zabiti, Nexlyudov, oxucu fransız qadın və qrafın kənddən gəlmüş baş təsərrüfat müdürü.

Burada da səhəbat dueldən gedirdi. Əlahəzərətin bu işə necə yanaşlığı haqqında fikir yeridirdilər. Oldurulənin anası üçün əlahəzərətin çox kədərləndiyi və ana üçün hamının kədərləndiyi məlum idi. Lakin əlahəzəret kədərlənəse də, zabitlik şərəfini qorumuş caniya qarşı amansız olmaq istəmədiyi də məlum idi, odur ki, zabitlik şərəfini qorumuş caniya hamının rəhmi galirdi. Takca qrafınıya Katerina İvanovna azad yelbeyinliyinə salıb canını qınayırdı.

O dedi:

— Sərxoşluq edib abırı gəncləri ölüdürücəkmişlər, — mən bunu heç bir zaman əfv etməzdim.

Qrafına üzünü Nexlyudova tutaraq danışmağa başladı:

— Bilirom ki, mənim dediklərimi sən heç bir zaman anlamırsan. Mənim dediklərimi hamı anlayır, ancaq ərim yox. Mən deyirəm ki, anasına yazığım gəlir. İstomırom ki, biri götürüb adam ödürüsün və bundan da çox razi qalsın.

Bele olduqda, qrafının indiyədək susub dinməyən oğlu canını müdafiəyə qalxıb, anasının üstüne düşərək ona çox qaba şəkildə sübut etdi ki, zabit başqa cür hərəkat edə bilməzdi, əgər belə hərəkat etməsə idi, zabitlər məhkəməsi onu alaydan qovardı. Nexlyudov səhbətə qarışmadan qulaq asır və gənc Çarskinin gətirdiyi

dolillərlə razı olmasa da, onları anlayırdı, bununla belə, bir başqasını öldürmiş zabitlə həbsxanada gördüyü və savaş zamanı adam öldürdüyü üçün sürgüne məhkum edilmiş o gözəl və gənc məhbusu biixtiyar mütqayiso edirdi. Hər ikisi sərxoşluq üzündən canı olmuşdu. O, kəndli, qəzəblə olduğu bir anda vurub öldürmüdü və onu arvadından, ailəsindən, qohum-əqrəbəsindən ayrıb zoncirlo-mışdılar, başını qırıb sürgüne göndərildilər, bu isə hərbi həbsxanada gözlə bir otaqda oturub yaxşı xörəklər yeyir, yaxşı şorablar içir, kitab oxuyurdu, sabah, birgün buraxılıcaqdı və əvvəlki kimi yaşayacaqdı, üstəlik də özünə xüsusi maraq oyandırmışdı.

O düşündüklorının hamisini dedi. Qrafınıya Katerina İvanovna əvvəlcə bacısı oğlu ilə razılaşmaq istədiyi də, sonra susdu. Hami kimi Nexlyudov da hiss etdi ki, bu sözləri o nə isə bir nəzakət-sizlik etmişdir.

Axşam, nahardan azca sonra böyük salona yığıncağa toplaşmağa başladılar. Mühəziro oxununda edildiyi kimi, salona cərəge ilə hündür soykönəcəkli kürsülər, bir masa, masanın qarşısında isə vaiz üçün kreslo və üzərində bir qrafın su duran kiçik bir miz qoyulmuşdu. Bu yığıncaqda təzə gəlmış Kizeveter moizə eləməli idi.

Qapının ağızında dəbdəbeli minik arabaları dayanmışdı. Salonda ipəkdon, maxmerdən və krujevadan bahalı paltlar geymiş xanımlar eyləşmişdilər; onlar başlarına qondarma saç qoymuş, bəziləri bellerini kip dartıb bağlamışdilar. Kişiər qadınların arasında oturmuşdular. Bunlar hərbi və mülki mənsəb sahiblərindən və qara camaat sayılan beş nəfərdən – iki dalandardan, dükançıdan, bir lakey və sürücübən ibarət idi.

Sağcları tamamilə çallaşmış Kizeveter ingiliscə danışır, gözlərinə pince-nər taxmış gənc və ariq bir qız isə onun dediklərini yaxşı və cəld tərcümə edirdi.

Kizeveter günahlarımızın böyük olmasından, bu günahlar üçün böyük cəzanın labüdüyündən danışib deyirdi ki, bu cəzəni gözləyərək yaşamaq olmaz.

O, titrək və ağlamsınan səslə deyirdi:

– Sevimli bacılar və qardaşlar, özümüz öz həyatımız haqqında, nə etdiyimiz, necə yaşıdagımız, mərhəmətli Allahu necə qəzəbləndirdiyimiz, isəni necə iztirab çökəməyə məcbur etdiyimiz haqqında düşünsək, bağışlanmayacağımızı, çara və xilas yolumuz olmadığını, hamımızın məhvə məhkum olduğumuzu anlarıq. Bizi dəhşətli

ölüm və əbədi əzab gözlöyir. Bəs necə xilas olmalı? Qardaşlar, bu dəhşətli yanğından canımızı necə qurtarmalı? Bu yanğın artıq evi bürümüştür və çıxış yolu yoxdur.

O susdu, onun yanaqlarından höqiqi göz yaşları sızıldı. Artıq səkkiz il idi ki, sevdiyi nitqinin bu yerinə çatan kimi hər dəfə hökəm boğazının tutulduğunu, burnunun gicisidini hiss edirdi və gözlerindən yaş axırdı. Bu göz yaşları onu daha çox müteəssir edirdi. Otaqda həmkürtü eşidildi. Qrafınıya Katerina İvanovna mozaika üslubunda düzəldilmiş mizin arxasında oturub başını hər iki ovcu içərisinə almışdı, onun etli ciyinləri titroyirdi. Sürükü təecübə və qorxmuş halda almana baxırdı, elə bil alman arabasının dişlesini birbaş onun üstüne sürmüdü, o isə geri çəkilmirdi. Salondakıların eksəriyyəti qrafınıya Katerina İvanovnanın aldığı vəziyyətdə eyləşmişdi. Volfun son dobrə paltar geymiş özüne oxşayan qızı diz çöküb elləri ilə üzünü örtmüdü.

Birdən-birə natiqin cöhrası açıldı və sıfətində aktyorların sevinc ifadə edən doğruq tebəssümüne bənzəyən bir töbəssüm yaradıb, məlahətli və həzin bir səslə danışmağa başladı:

– Xilas yolu isə vardır. Asan və sevinclə xilas yolu. Bu xilas yolu – bizim üçün özünü əzablara atmış Allahn yegano oğlunun bizi görə axıtdığı qandır. Onun çəkdiyi əzab, onun qanı bizi xilas edir. – O, tekrar ağlayan bir səslə dedi: – Qardaşlar və bacılar, insan nəsinin günahını bağışlatmaq üçün özünün yegano oğlunu qurban vermiş Allaha həmd-sənə edək. Onun müqəddəs qanı...

Bütün bunlardan Nexlyudovun ürəyi o qədər bulandı ki, yavaşçaaya qalxdı, üz-gözünü turşudaraq və çəkdiyi xəcaləti hiss etdirməmək üçün səs çıxarmamaga çalışaraq pəncələri üzərində salonu tərk edib öz otağına getdi.

## XVIII

Ertəsi günü Nexlyudov yenice geyinib aşağı düşmək istəyirdi ki, lakey Moskva vəkilinin vizit vərəqəsini ona götürdü. Vəkil öz işlərinin dalınca və eyni zamanda Maslovanın işinə Senatda tez baxılacağı təqdirdə orada iştirak etmək üçün gəlməmişdi. Nexlyudovun göndərmiş olduğu telegraf ona çatmamışdı. Nexlyudovdan Maslovanın işinə nə vaxt baxılacağını və senatorların kimlər olduğunu öyrəndikdə gülümsemişdi. O:

— Hər üç tirdən senatorlar var, — dedi. — Wolf Peterburq çinovnikidi, Skvorodnikov — alim vəkildir, Be isə əməli işlər vəkili olduğu üçün hamidən daha cədddir. Ona daha çox bel bağlamaq olar. Yaxşı, bəs ərizələrə baxan komisyonda işlər necədir?

— Bu gün baron Vorobyovun yanına gedəcəyəm; dünən onuna görüşmek müyəssər olmadı.

Nexlyudov bu acəbəti titulu belə bir rus familiyası ilə qoşa deyərkən vəkil onun səsində duyulan bir qədər istehzalı ahəngə cavab olaraq:

— Bilişmişimi, o niyə baron Vorobyovdur? — dedi. — Pavel onun, deyəsan, kamer-lakey olan babasına nə üçünse bu laqəbi vermişdir. Nə ilə isə ona çox yarayıbmış. Qoy o, baron olsun, kefi belə istəyib. O zamanдан da baron Vorobyov olmuşdur. Özü də bununla çox qürrələnir. Amma yaman firildaqcıdır.

Nexlyudov dedi:

— Budur, indi onun yanına gedirəm.

— Çox əcəb, elə isə birləkdə gedək. Mən sizi öz faytonumda apararam.

Getməyə hazırlaşmışdılar ki, *Mariette*-nin yazılmış olduğu məktubu ona götərən lakey dəhlizdə Nexlyudovun qabağına çıxdı.

*Pour vous faire plaisir, j'ai agi tout à fait contre mes principes, et j'ai intercédé auprès de mon mari pour votre protégée. Il se trouve que cette personne peut être relâchée immédiatement. Mon mari a écrit au commandant. Venez donc toménnasız. Je vous attend!*

M.”

Nexlyudov vəkilə dedi:

— Bu nədir? Axi bu dəhşətdir. Yeddi ay hebsxanada təkadamlıq kameradə saxladıqları qadının demə heç bir taqsırı yox imiş və onu buraxmaq üçün yalnız bircə söz demək lazımlı imiş.

— Bu həmişə belədir, hər halda, heç olmasa arzunuza çatdırınız.

— Elədir, lakin bu müvəffəqiyyət məni kədərləndirir. Gör bir orada nələr olur? O qadını ne üçün orada saxlayıblar?

Onlar qapıya çıxdıqda və vəkilin tutmuş olduğu qəşəng fayton qapıya yaxınlaşdıqda vəkil dedi:

<sup>1</sup> Sizi məmənnun etmək üçün mən öz adətimə zidd hərəkət edib, sizin himayeniz altında olan adam üçün orımdon xahiş etdim. Dəmə, bu qadın dərhal azad edilə bilərmiş. Ərim komendantə yazdı. Beləliklə, tomənnasız bize gelin. Sizi gözlöyirəm.

— Bəli, bələ işlər də olur, ancaq yaxşısı budur, çox da dərinə getməyin. Buyurun, faytona minin. Axi siz baron Vorobyovun yanına getməlisiniz.

Vəkil hərəkət lazımlığını sürücüyə dedi və qəşəng atlar tezliklə Nexlyudovu getirib baronun yaşadığı evə çıxardı. Baron evdə idi. Birinci otaqda öynənə vismundur geymiş, boğazı həddindən artıq uzun və qırtlağı çıxmış, qeyri-adi dərəcədə yüngül yerişi gənc bir çinovnik və iki qadın var idi.

Qırtlağı çıxmış gənc çinovnik qeyri-adi dərəcədə yüngül və zərif ərişlə qadılardan ayrılib Nexlyudovun yanına gələrək soruşdu:

— Sizin familiyanız?

Nexlyudov familiyasını dedi.

— Baron sizin baronizdə tapşırıq. Bu saat!

Gənc çinovnik örtülü qapıdan içəri girdi və yas paltarlı, gözləri yaşı bir qadının qolundan tutaraq oradan çıxdı. Qadın göz yaşlarını gizlətmək üçün dolaşmış tül rübəndini sümükleri çıxmış barmaqları ilə üzünə saldı.

Gənc çinovnik xəfif addımlarla kabinetin qapısına yaxınlaşıb onu açdı və qapının ağzında dayanaraq:

— Buyurun, — deyə Nexlyudova müraciət etdi.

Nexlyudov kabinetə girdikdə qarşısında sürtük geymiş orta-boylu, kürəkləri enli, saçlarını qısa vurdurmuş bir adam gördü. O, böyük yazı masasının dalındakı kreslədə oturub kefi kök halda qabağına baxırdı. Nexlyudovu gördükdə ağ biglərinin və saqqalının arasından qırmızılılığı xüsusiylə gözə çarpan açıq sıfotunu mehriban bir töbəsüm bürüdü.

— Sizi gördüyümə çox şadam, sizin ananızla mən köhnəden tanışdım və dost idik. Sizi uşaq, sonra da zabit olduğunuz zaman görmüşüm. Əyleşin, söyləyin, sizə nə kimisi xidmet göstəre bilərəm?

— Nexlyudov Fedosyanın əhvalatını danışdıraq baron qırılxılmış çal başını yırğalayaraq deyirdi: — Bəli, bəli. Danışın, danışın, mən hamisini anladım: bəli, bəli, bu doğrudan da təsirlili bir əhvalatdır. Siz ərizə vermisinizmi?

Nexlyudov ərizəni cibindən çıxararaq:

— Mən ərizəni hazırlamışam, — dedi. — Bu işə xüsusi diqqət yetirəcəkləri ümidiilə sizdən xahiş etmək istedim.

Şən sıfətində başqasının halına ürəyi yandığını heç də inandırıcı şəkildə ifade edə bilməyən baron:

— Cox əcəb etmisiniz. Bu barədə hökmən mən özüm məlumat verərəm, — dedi. — Cox təsirli ehvalatdır. Aydır ki, o uşaq olmuşdur, eri onunla pis rəftar etmişdir, bu onda nifrət oyatmışdır, sonra isə elə vaxt gəlməmişdir ki, bir-birini sevmişlər... Bəli, mən özüm bu barədə məlumat verərəm.

— Qraf İvan Mixayloviç dedi ki, imperatiçədən xahiş etmek isteyir.

Nexlyudov bu sözləri deyib qurtarmamış baronun sıfətinin ifadəsi dəyişildi.

O, Nexlyudova dedi:

— Siz ərizəni dəftərxanaya verin, mən elimdən gələni edərəm. Bu zaman, öz yerisilə öyünen gənc çinovnik içəri girdi.

— O qadının daha iki kələmə sözü var.

— Çağırın geləsin. Ah, *mon cher*, nə qədər göz yaşının şahidi olursun, di gəl ki, hamısını silmək mümkün olmur. Əlindən gələni edirsən.

Qadın içəri girdi.

— Sizdən xahiş etməyi unutdum ki, qızın getməsinə yol verməsin, yoxsa o...

— Canım, sizə dedim ki, edərəm.

— Baron, Allah xatırınə, siz bir ananı xilas etmiş olarsınız.

Qadın onun elindən yapışıp öpməyə başladı.

— Hər şəxə əməl olunacaqdır.

Qadın otaqdan çıxdıqda Nexlyudov da vidalaşmağa başladı.

— Əlimizdən gələni edərik. Ədliliyyə nazirliyi ilə əlaqəyə girərik. Onlar bize cavab verərlər və biz də mümkinən oları edərik.

Nexlyudov kabinctində çıxb dəftərxanaya getdi. Senatda olduğu kimi, buradakı gözəl binada da geyimlərindən başlamış danışqlarına qədər təmiz, nəzakətli, ədəbli, aydın danişan və ciddi ədalı gözəl çinovnikler gördü.

“Onlar nə qədər çoxdurlar, yaman çoxdurlar, özləri də gör necə kökdürler, gör köynəkləri, əlləri necə temizdir, hamısının çəkməsi gör necə parıldayırlar, görəsən bunların hamısını kim edir? Neinki dustaqlarla, hətta kənd camaatı ilə də müqayisə edəndə, bunlar necə də yaxşı dolanırlar” — deyə Nexlyudov yene də biixtiyar düşündü.

Peterburqdə dustaqların aqibətini yüngülləşdirə biləcək adam ordenlərlə təltif edilmişdi də, döşünə taxılmış ağ xaçdan başqa heç birini gəzdirmirdi; alman baronlarından olan bu qoca general vaxtılı böyük xidmetlər göstərmış olsa da, onun barəsində deyilənlərə görə, indi ağlım itirmişi. O, Qafqazda qulluq etmişdi. Burada onun başçılığı ilə öz azadlığını, öz evini və ailəsini qoruyan mindən artıq adam başları qırılmış, mundur geyindirilmiş, süngülü tüsənglərlə silahlandırılmış rus kəndliləri tərəfindən öldürülüyü üçün foxr etdiyi bu xaçı almışdı. Sonra o, Polşada qulluq etmişdi. Burada da rus kəndlilərini çoxlu müxtəlif cinayətlər işləməyə məcbur etmiş və bunun üçün də ordenlər və mundirinə yeni bəzəklər almışdı; sonra daha harada isə olmuşdu və indi qocalıb əldən düşdüyü üçün ona yaxşı bina, güzəran və hörmət qazandıran indiki yerinə toyin edilmişdi. O, yuxarıdan gələn tapşırıqlara ciddi əməl edir və bu tapşırıqların yerinə yetirilməsinə xüsusi soy göstərirdi. Yuxarıdan gələn tapşırıqlara xüsusi ehəmiyyət verdiyi üçün belə hesab edirdi ki, yuxarıın bu tapşırıqlarından savayı hor şeyə xain çıxməq olar. Onun vəzifəsi kişi və qadın siyasi dustaqları qazamatlarda, təkədamlıq zindanlarda saxlamaqdan ibarət idi, özü də elə saxlamaqdan ibarət idi ki, on ilin ərzində bu dustaqların yarısı möhv olsun: doğrudan da, onların bir qismi deli olur, bir qismi vərəmdən ölüür, bir qismi də özünü öldürürdü (bəzisi acıdan, bəzisi şübhə ilə damarını kəsmək, bəzisi özünü aşmaq və bəzisi də özünü yandırmaq yolu ilə).

Qoca general bunların hamısını biliirdi, bunların hamısı onun gözünün qabağında baş verirdi də, tufan, daşqın və sair bu kimi bədbəxt hadisələr onun vicdanına təsir etmədiyi kimi, belə hallar da onun vicdanına təsir etmirdi. Bu hadisələr yuxarıdan, olahəzər imperator adı ilə gələn tapşırıqlara əməl etmək üzündən baş verirdi. Bu tapşırıqlar isə labüb olaraq yerinə yetirilməli olduğundan, belə tapşırıqların verdiyi nəticələr haqqında düşünmək təmamilə mənasız idi. Qoca general belə hesab edirdi ki, özünün bu çox mühüm vəzifəsini yerinə yetirməkdə zəiflik göstərməmək üçün düşünməmək — vətənpərvərlilik və soldatlıq borcudur. Odur ki, belə işlər haqqında fikirləşməyi özüne layiq bilmirdi də.

Qoca general, vəzifəsinin tələb etdiyinə görə, həftədə bir dəfə bütün qazamatları görər, xahişləri olub-olmadığını dustaqlardan

soruşurdu. Dustaqlar müxtəlif xahişlərlə ona müraciət edirdilər. O dustaqları sakitcə, bir kəlmə də danışmadan dinləyirdi, heç zaman heç bir şeyə əməl etmirdi, çünki xahişlərin heç biri qanuna uyğun deyildi.

Nexlyudov faytonla qoca generalın yaşadığı yere gəlib çatdıqda, qüllədəki saatın zəngləri incə səslə "Allah mərhəmətlidir" havasını çaldıqdan sonra saat ikini vurdı. Nexlyudov saatın zənglərinə qulaq asarkən saatdan-saatə tokrar olunan bu şirin musiqinin əbədi olaraq həbsə məhkum edilmiş dustaqların qolbində no kimi əks-səda buraxlığı haqqında dekabristlərin qeydlərində oxuduqlarını biixtiyar xatırladı. Nexlyudov qoca generalın yaşadığı mənzilin qapısına çatdığı zaman general qarantalıq qonaq otağında, naxışlı kiçik bir masa arxasında oturub cavan bir rəssamla birləkde bir vərəq kağız üzərində nəlbəkini hərledirdi; rəssam ona tabe olan adamlardan birinin qardaşı idi. Rəssam ince, nəm, zəif barmaqlarını qoca generalın bərk, qırışq və bükümləri quruyub sümüyə dönmüş barmaqlarının üzərine qoymuşdu və bu əllər əlifbanın bütün hərfli yazılmış kağız vərəqəsi üzərindəki ağızı üstə çevrilmiş nəlbəkini birləkde dardırdı. Nəlbəki generalın verdiyi suala: öldükdən sonra ruhların bir-birini necə tanıyaqları sualına cavab verirdi.

Denişklərdən kamerdiner vəzifəsini yerinə yetirən birisi Nexlyudovun vizit vərəqəsilə içəri girərkən Ioanna d'Arkin ruhu hərflərə görə danışındı. Ioanna d'Arkin ruhu hərflərə görə artıq: "bir-birini tanıyaqlar" sözlerini demişdi və bu sözler yazılmışdı. Denişk içəri girəndə bir dəfə "s", bir dəfə "o" hərfi üzərində dayanmış nəlbəki "n" hərfinə çatdıqda bu hərfin üzərində dayanıb, ora-bura dartinmağa başladı. Nəlbəki ona görə dartinirdi ki, generalın fikrincə sonrakı hərf "l" olmalı idi, yəni generala görə Ioanna d'Ark deməli idi ki, ruhlar yalnız qeyri-ilahi və ya da buna bənzər şeylərdən təmizləndikdən sonra bir-birini tanıyaqlar, buna görə də o biri hərfi "l" hərfi olmalıdır; rəssama görə isə o biri hərf "v" olacaq idi və ruh deyəcək idi ki, ruhlar bir-birini ilahi vücundlardan saçılan nurla son vasitə olaraq tanıyaqlar.

General çallaşmış qalın qaslarını çatıb qaşqabağını tökrək diqqətə əline baxırdı və nəlbəkinin özü özüne hərəkəti etdiyini təsəvvür edərək onu "l" hərfinə doğru dardırdı. Seyrək sıçlarıni geri daramış, solğun çöhrelli gənc rəssam isə cansız, mavi gözlərlə qonaq otağının qarantalıq künçünə baxır və dodaqlarını əsəbiliklə

terpədərək nəlbəkini "v" hərfinə doğru dardırdı. Onu məşğələsindən ayırdıqları üçün general üz-gözünü turşutdu və bir daqıqəlik sükütdən sonra vizit vərəqəsini aldı, pince-nez-ni taxdı və enli belinin ağrısından hıqqıldaya-hıqqıldaya yerində qalxıb uca qaməti ilə diklərək keyimish barmaqlarını ovxaladı.

- Kabinetə dəvət et.

Rəssam ayağa qalxaraq dedi:

- General həzretləri, icazə verin, mən tək qurtarım. Mənə elə gəlir ki, ruh cavab verəcək.

General qəti və ciddi bir səsle:

- Yaxşı, qurtarın, - deyib əyri ayaqları ilə iri addımlar ataraq ötkəm və səlis yerişlə kabinetə töref getdi. Yazı masasının yanındakı kreslonu Nexlyudova göstərərək qaba səsilo nəvazişli sözlər dedi: - Xoş gördük, Peterburqa çoxdanmə gəlmisiniz?

Nexlyudov bu yaxılarda geldiyini bildirdi.

- Ananız knyaginya salamatdırımı?

- Anam vəfat etmişdir.

- Bağışlayın, çox təessüf etdim. Oğlum sizi gördüğünü mənə demişdi.

Generalın oğlu da atası kimi hərəkət edərək, özüne mənsəb qazanmışdı, o herbi akademiyani qurtardıqdan sonra kəşfiyyat bürosunda xidmət edirdi və orada özüne tapşırılan işlərlə çox qurrələnirdi. Onun sənəti casuslara başçılıq etməkdən ibarət idi.

- Axi mən atanızla birlikdə işləmişəm. Dost, yoldaş olmuşuq. Hə, orduda xidmət edirsinizmi?

- Yox, etmirem.

General narazılıqla başını aşağı saldı.

Nexlyudov dedi:

- General, sizdən bir xahişim var.

- Ço-o-o-x şadəm. Nə buyurursunuz?

- Əger xahişim yersizdirse, lütfən, məni əfv edin. Lakin mən sizdən bu xahiş etməliyəm.

- Ne olmuşdur?

- Sizdə, həbsxanada Qurkeviç adlı birisi dustaqdır. Onun anası oğlu ilə görüşməyi, ya heç olmazsa ona kitab verməyi xahiş edir.

Nexlyudov bunları deyərkən general nə razılıq, nə də narazılıq ifadə etməyib başını yana oydi və fikrə getmiş kimi gözlərini süzdü. O elə bir şey düşünmürdü və Nexlyudova qanun əsasında

cavab verəcəyini yaxşı bildiyi üçün onun sözləri ilə de maraqlanmirdi. O, əslində heç bir şey düşünməyib sadəcə olaraq zehnən istirahət edirdi.

Bir qədər dincəldikdən sonra dedi:

— Bilirsiniz, bu məndən asılı deyildir. Görüş üçün əlahəzərət tərəfindən təsdiq edilmiş qanun vardır və bu qanunda nəyə icazə verilişsə, biz də ona icazə veririk. Kitablara göldikdə, bizim kitab-xanamız vardır və oxunmasına icazə verilən kitablar onlara buraxılır.

— Belədir, lakin ona elmi kitablar lazımdır; o, məşğul olmaq isteyir.

— Onun dediklərinə inanmayın, — deyib general bir qədər susdu.

— Bu kitablar məşğələ üçün deyil. Yalnız iştihadə salır.

Nexlyudov dedi:

— Bəs necə olsun, ağır vəziyyətdə olan bu adamlar axı vaxtlarını bir şeylə keçirməlidirlər?

General dedi:

— Onlar həmişə şikayət edirlər. Axı biz onları tanıyırıq. — General dustaqlar barəsində ümumiyətə xüsusi və pis bir insan cinsi kimi danişirdi. O, sözüne davam edərək dedi: — Burada onlara elə bir rahatlıq yaradılmışdır ki, həbs yerlərində belə rahathlığı az-az təsədűf etmək olar.

General bunları deyib özüne bəraət qazandırılmış kimi dustaqlar üçün yaradılan rahatlığı ətraflı təsvir etməyə başladı, sənki bu idarənin vəzifəsi həbsdə olan şəxslər üçün xoş bir məskən düzəltməkdən ibarət imiş.

— Əvvəller — düzdür, şərait çox ağır idi, lakin indi onları burada çox yaxşı saxlayırlar. Onlara üç cür yemək verirlər, özü də biri həmişə et xöroyi, ya bitki, ya da kotlet olur. Bazar günləri onlara üstəlik şirin şəyər də verirlər. Təki bütün ruslar bu cür yeyə bilənlər.

Bütün köhnə adamlar kimi, görünür, general da dediyindən dönməyib, dustaqların tələbkarlığını və nankorluğunu sübut etmək üçün dəfələrlə tekrar etmiş olduğu şəyərlərə danişirdi.

— Onlara həm dini məzmunda kitablar, həm də köhnə jurnallar verilir. Bizim müvafiq kitablardan ibarət kitab-xanamız var. Ancaq onlar nadir hallarda oxuyurlar. Əvvəlcə onlar ele bil bu kitablarla maraqlanırlar, sonra isə yeni kitabların vərəqlərinin yarısı kəsil-məmiş qalır, köhnə kitabları isə heç vərəqləmirlər, — deyə general təbəssümə çox az oxşayan bir gülüşle dedi: — Biz həttə sınaq üçün

qəsdən kitabın arasına ağ kağız qoyuruq, kağızı kitabın arasından heç götürmürələr de. Yazmaq da onlara qadağan edilmir, — deyib general sözünə davam etdi. — Daş lövhə və daş karandaş verilir, əylənmək üçün nə qədər istayırlar, yaza bilərlər. Pozub yenə de yaza bilərlər. Di gəl ki, yazmırlar. Yox, onlar çox çəkmədən tama-mile dinc adam olurlar. Yalnız əvvəlcə təlaş edirlər, sonra isə həttə köklərilər və çox sakitləşirlər, — deyə general öz sözlərinin dohşətli mənasına varmadan danişirdi.

Nexlyudov onun qocalıqdan xırıldayan səsini dinləyir, sümüyü çıxmış əzəsına, çallaşmış qaşları altındakı odu sönmüş gözlorinə, qocalıqdan sallanan və hərbi yaxalığının dik saxladığı qırılxımsı yanaqlarına, bir çox adamı hödsiz amansızlıqla öldürdüyüñə görə alıb fəxrle taxdıqı ağ xaça baxır və anlayırı ki, bu sözlərin mənasına öz etirazını bildirmək, onları şərh etmək mənasızdır. Buna baxmayaq, özünü toplayıb başqa bir iş, dustaq qadın Şustova barəsində soruşdu. Bu gün aldığı məlumatə görə Şustovanın buraxılması üçün əmr verilmişdi.

General:

— Şustova? Şustova... hamısını adından tanımadım. O qədər çox-dular ki, — dedi və görünür, çox olduqları üçün dustaqları məzəmmət etdi. O, zəngi çaldı və katibi çağırmaşını əmr etdi.

Katib gəlib çıxana qədər general Nexlyudovu dilə tuturdı ki, hərbi qulluğa girsin, o özünü namuslu və nəcib adamlar sırasına qoyaraq deyirdi ki, belə adamlar çara... "və vətəna" xüsüsilə lazımdırlar, — "vətəna" sözünü, görünür, cümləsinin gözəlliyyi üçün əlavə etmişdi. — Bax, mən qocayam, amma gücüm çatdıraq qulluq edirəm.

Qaynar, ağıllı gözləri olan sisqa və ariq katib gəlib dedi ki, Şustova qəribə bir istehkamda saxlanılır və onun haqqında kağız alınmamışdır.

General heç bir mənə ifadə etməyən, onun qoca uzunu ancaq əyən oynaq bir töbəssümələ təkrar gülümsəməyə çalışaraq dedi:

— Kağızı alan kimi göndərərik. Biz onları saxlamıq, onların golisindən də o qədər şad olmuruz.

Nexlyudov ayağa qalxıb bu dohşətli qocadan həm ikrəh etdiyi, həm də ona acidiyini deməkdən özünü güclə saxladı. Qoca isə belə hesab edirdi ki, öz yoldaşının yelbeyin və görünür, yolunu azmış oğluna qarşı höddindən artıq ciddi olmaq və onu öyündən nəsihətsiz yola salmaq lazımdı.

— Salamat qalın, əzizim, məndən inciməyin, mən sizi istədiyim-dən deyirəm. Bizdə dustaqlar olan adamlarla əlaqə saxlamayın. Günsüz adam yoxdur. Bu adamların hamisi əxlaqcə pozulmuş adamlardır. Bir onları yaxşı tanıyor, — o, şübhəyə imkan vermə-yən bir əda ilə sesləndi. O sənki buna şübhə də etmirdi, ona görə yox ki, bu əslində belə idi, ona görə ki bu belə olmasa idi, onda özünü, gözel ömrünü leyqatlı başa vuran hörmətli bir qəhrəman yox, öz vicdanını satmış və qoca yaşlarında da satmaqdə davam edən bir alçaq hesab etməli idi. O, sözünə davam edib: — Yaxşısı budur hərbi qulluğa girin, — dedi. — Çara namuslu adamlar lazımdır... Vətənə də... — deya o, əlavə etdi. — Mən və sizin kimiləri qul-luq ələməseydilər, ne olardı? Onda kim qalardı? Budur, biz qayda-qanunu qinayıraq, amma özümüz hökmətə kömək etmək istəmərik.

Nexlyudov derindən içini çekdi, alçaqdan təzim etdi, ona mərhəmətlə uzadılmış arıq, böyük əli sıxıb otaqdan çıxdı.

General razılıqla başını buladı və belini ovuşdurub təkrar qonaq otağına keçdi. Qonaq otağında onu gözleyən rəssam Ioanna d'Arkin ruhundan almış olduğu cavabı yazmışdı. General pince-nez-ini taxaraq cavabı oxudu: "Bir-birini son vasitə olaraq ilahi vücdurlardan saçılan işıqla taniyacaqlar".

General razılıqla gözlerini yumaraq: — Aha, — dedi. Sonra da: — Bəs hamının vücudundan saçılan işıq bir olarsa, — soruşdu və barmaqlarını tekrar rəssamin barmaqlarına keçirərək kiçik masanın arxasında oturdu.

Nexlyudovun sürücüsü darvazadan çıxdı. O, Nexlyudova müräciətə:

— Ağa, amma burada adamin ürəyi yaman sıxlıır, — dedi. — İstədim sizi gözleməyib gedim.

— Elədir, adamin ürəyi sıxlıır, — Nexlyudov onunla razılaşdı və köks dolusu nəfəs alıb gözlerini göydə üzən bozumtul buludulara, Nevada hərəkət edən qayıq və gəmilərin suyun səthində əmələ getirdiyi parlaq, zərif ləpelərə dikdi.

## XX

Ertesi günü Maslovanın işinə baxılmalı idi, buna görə də Nexlyudov Senata getdi. Senat binasının nohəng qapısı ağızında vəkilə rast geldi, burada artıq bir neçə fayton dayanmışdı. Bütün yolları tanıyan vəkil iri və dəbdəbeli piləkonlrlə ikinci mərtə-

bəyə çıxb, soldakı qapıya təref getdi; bu qapıda məhkəmə nizam-namələrinin tətbiq edildiyi ilin rəqəmi yazılmışdı. Fanarin birinci uzun otaqda paltosunu çıxardı, senatorların hamisinin gəldiyini və axırıncı senatorun indice içəri keçdiyini qapıçıdan öyrəndikdən sonra, əynində ağ frak və ağ yaxasında ağ qalstuk inamlı, şən halda o biri otağa keçdi. Bu otağın sağ tərəfində böyük bir şkaf, sonra bir masa, sol tərəfdə isə burma piləkon var idi. O, otağa girərkən qol-tuğunda portfel tutmuş şiq bir çinovnik piləkonla sağlı düşürdü. Bu otaqda əyninə pencək və boz rəngli şalvar geymiş, uzun, ağ saçları olan patriarxal görünüşlü bir qoca diqqəti cəlb edirdi. İki xidmətçi xüsusi bir ehtiramla onun yanında dayanmışdı.

Ağ saçlı qoca şkafı girib orada yox oldu. Bu zaman Fanarin özü kimi vəkil olan və ağ qalstuk taxib frak geymiş yoldaşını görərkən dərhal onuna qızığın söhbətə girdi; Nexlyudov isə otaqdakı adamları nəzərdən keçirirdi. Otaqda on beşə qədər adam var idi, bunlardan ikisi qadın idi, gözüne pince-ner taxımı qadın cavan idi, o birisinin isə saçları çallaşmışdı. Bu gün baxılacaq iş mətbuat vəsítəsib böhtən atmaq məsələsi idi, odur ki, həmşəkindən xeyli çox adam gəlməmişdi, əksəriyyəti də mətbuat alemindən olanlar idi.

Əyninə gözəl mundir geyib, əlinde kağız tutmuş alyanaqlı, yaraşlılı məhkəmə pristivi Fanarina yaxınlaşıp ondan hansı iş üçün gəldiğini soruşdu və Maslovanın işi üçün gəldiğini öyrəndikdən sonra yazış uzaqlaşdı. Bu zaman şkafın qapısı açıldı və patriarxal görünüşlü qoca oradan çıxdı, lakin indi pencək geyməmişdi, əynində onu quşa oxşadan baftalı və yaxasına parıldayan dəmirlər taxılmış paltar vardi.

Görünür, bu ala-bəzək paltardan qoca özü də xəcalət çekdiyi üçün, adətən yeridiyindən daha sürətli addimlarla gedib üzbezə qapıdan içəri girdi.

Fanarin Nexlyudova:

— Bu Be-dir, çox hörmətli adamdır, — dedi və onu öz vəkil yoldaşı ilə tanış etdiyindən sonra, bu gün baxılacaq işin, onun fikrincə, çox maraqlı bir iş olduğunu söylədi.

Çox çəkməden işə baxmağa başladılar və Nexlyudov camaatla birlikdə sol tərəfdəki iclas salonuna getdi. Fanarin də daxil olmaqla, onlar hamisi camaat üçün qəfəsər arxasındaki yero girdi. Yalnız Peterburq vəkil qəfəsərin qabağındakı kantorkanın dalında öz yerinə keçdi.

Senatin iclas salonu mahal məhkəməsinin salonundan kiçik və öz quruluşu etibarilə sadə idi, mahal məhkəməsinin salonundan yalnız bununla fərqlənirdi ki, senatorların oturduğu masaya yaşıl mahud yox, zərbəfta ilə işlənmiş qızılız mexmer salınmışdı, ədalət məhkəmosının işə baxdığı yerin həmisiqli əlamətləri isə cini olub güzgüdən, ikonadan və padşahın şəklindən ibarət idi. Pristav da eləcə təntənə ilə "məhkəmə golir" deyə elan edirdi. Hami da eləcə ayağa qalxırıdı, mundır geyinmiş senatorlar da eləcə daxil olurdular, hündür söyükonacıklı kürsürlərdə eləcə oylışıldılar, masaya eləcə dirsəklinət təbii görünüş almağa çalışırdılar.

Senatorlar dörd nəfər idi. Sədrlik edən Nikitin ensiz üzünü tərtəmiz qırxdırmış və donuq gözlü bir adam idi; Volf dodaqlarını mənalı-mənalı büzümüşdü və aq əlleri ilə işi vərəqləyirdi; üçüncü - yoğun, ağır, çopur bir adam olan alim vəkil Skovorodnikov, dörดüncü - hamidən axırda gelən həmin patriarxal qoca Be idi. Senatorlar birlikdə baş katib və baş prokurorun müavini de salona çıxdılar: baş prokurorun müavini ortaboylu, ariq və üzü taras olunmuş bir gənc idi, üzünün rəngi qaraya çalır, qara gözələri qüssə ilə baxırdı. Qəribə mundırın və altı il görəmediyinə baxmayaraq, Nexlyudov onu derhal tanıdı. Bu onun an yaxşı teləbə yoldaşlarından biri idi.

- Baş prokurorun müavini Selenindirmi? - o, vəkildən soruşdu.

- Bəli, nə var ki?

- Mən onu yaxşı tanıyıram, o, gözəl adamdır...

Fanarin dedi:

- Özü də yaxşı baş prokuror müavinidir, işgūzardır. Bax, ondan xahiş etmək lazımdı.

Nexlyudov Seleninlə olan yaxın münasibətini və dostluğunu, sözün an yaxşı monasında onun tömər, namuslu və abırlı gözəl sifotlarını xatırlayaraq dedi:

- Hər halda o, vicdanla hərəkət edəcəkdir.

- İndi daha gecdir, xahiş eləməyə daha vaxt yoxdur, - Fanarin piçıldadı və həqcdən danışılan işə qulaq asmağa başladı.

Mahal məhkəmosının qərarını dəyişməyən məhkəmə palatasının çıxardığı hökm barəsində verilən şikayət işino baxıldırdı.

Nexlyudov dinləməyə başlayıb, onun qarşısında baş veronların mənasını anlamağa çalışırdı, lakin mahal məhkəmosində olduğu kimi, burada da mosolənin anlaşılmasına çotinlik töroden başlıca

səbəb o idi ki, söylənilən nitq təbii olaraq hamının an ümddə hesab etdiyi şeyə deyil, tamamilə kənar bir şeyə aid idi. Qəzətdə çap olunmuş bir məqalə haqqındaki işə baxırdılar; bu məqalədə sohmdarlar cəmiyyətinin bir sədrinin firıldaq ifşa edilirdi. Adama cələ golirdi ki, mühüm məsələ sohmdarlar cəmiyyəti sədrinin ona etibar etmiş adamları doğrudanın soyub talaması və onları bir daha soyamamaq üçün nə etmək lazımlı golması məsəlesi ola bilordi. Lakin bu barəde bir kələmə də olsun danışımırdı. Yalnız qanuna görə, felyetonun məqaləsini naşırın çap etməyə ixtiyari olub-olmaması və bu məqaləni darc etməkla necə bir cinayət işlətməsi, - rüsvay etdiyi və ya böhtan atlığı, rüsvayçı məqalədə ne qədər böhtan və ya böhtanda nə qədər rüsvayçılıq olduğu barəsində, bir də sadə adamlar üçün o qədər də aydın olmayan, müxtəlif maddələrdən və hansısa ümumi bir departamentin qərarlarından söhbət gedirdi.

Nexlyudovun anladığını bir şey vardısa, o da bu idi ki, iş haqqında məruza edən Volfun dünən ona çox ciddi bir əda ilə "Senat işə mahiyyəti etibarla baxa bilməz" - dediyi halda, bu işdə görünür, tərəf saxlayaraq, palatanın çıxmış olduğu hökmün ləğib edilməsi xeyrinə danışırı və Selenin ona xas olan tömkinliliyin tamamilə ziddinə olaraq, özünün öks fikrini gözlənilməz bir cılğınlıqla söyləyirdi. Homişə tömkinən Seleninin Nexlyudovu təəccübəndirən cılğınlığının sebəbi bu idi ki, o, sohmdarlar cəmiyyətinin sədrini pul işində firıldaqçı bir adam kimi tanıydı, bundan əlavə iş, tosadüfən xəber tutmuşdu ki, işə baxılmamışdan toxminən bir gün əvvəl Volf bu kələkbəzin verdiyi gözəl naharda olmuşdu. İndi, Volf çox ehtiyatla olsa da, iş haqqında açıqdan-açıq birtərəfli danışarkən Selenin qızıçı və adı bir iş üçün höddindən artıq əsobiliklə öz rəyini söylədi. Görünür, onun nitqi Volfu təhqir etmişdi: o qızardı, dərtlendi, dinmədən təəccübənə andiran hərəkətlər etdi və ləyaqatlı, incimis bir gərkəm alaraq, digər senatorlarla birlikdə müşavirə oturmağı getdi.

Senatorlar gedən kimi məhkəmə pristavi təkrar Fanarindən soruşdu:

- Siz hansı iş üçün golmisiniz?

Fanarin dedi:

- Bayaq sizə orz etdim ki, Maslovanın işi üçün.

- Cox əcəb. İşə bu gün baxılacaqdır. Lakin...

– Ne olmuşdur ki? – vekil soruştu.  
– Bilirsinizmi, bu işe terefler olmadan baxılacağı guman edildirdi, odur ki, cənab senatorlar qərarı elan etdikdən sonra, çətin ki, çıxınır. Ancaq mən deyərəm...  
– Nə demək istəyirsiniz?..  
– Mən deyərəm, deyərəm, – pristav öz kağızında nə isə qeyd etdi.

Senatorlar böhtan işi haqqında qərarı elan etdikdən sonra qalan işləri, o cümlədən Maslovanın işini doğrudan da müşavirə otağından çıxmadan, çay içə-içə və papiros çəkə-çəkə qurtarmaq fikrində idilər.

## XXI

Senatorlar müşavirə otağındaki masanın dövrəsində əyləşən kimi, Volf işə bərəet qazandırmalı olan delilləri həyacanla saymağa başladı.

Həmişə bədxah olan sədrin bu gün xüsusilə kefi yox idi. İclas zamanı işə qulaq asarkən o artıq öz rəyini hazırlamışdı və indi fikrə getdiyi üçün Volfu dinləmirdi. Onun yadına çıxdan bəri həsratında olduğu mühüm vəzifəyə onu yox, Vilyanova teyin etməleri münasibəti ilə dünən öz xatirə defterinə yazdıqları düşmüdü. Sədrlik edən Nikitin tam emin idi ki, iş zamanı temasda olduğu hər iki dərəcədən olan müxtəlif əməkçi kəfi haqqında mülahizələri çox mühüm tarixi materialdan ibarətdir. Dünən yazmış olduğu fəsildə hər iki dərəcədən olan bəzi əməkçi kəfi haqqında özünü dediyinə görə, indiki hökumət adamlarının sürüklediyi ölümən Rusiyani xilas etməkdə ona mane olduqları üçün – həqiqətdə işe indikindən daha çox maaş almayıda ona engel yaratıqları üçün bərk söymüşdü və indi oturub bütün bunların geləcək nəsil üçün tamamilə başqa bir məna kəsb edəcəyini düşündürdü.

Onlara qulaq asmayan Nikitin ona müraciət edən Volfun sözlərinə cavab olaraq:

– Bəli, aydın dir, – dedi.

*Be* işə Volfu qüssəli bir ifadə ilə dinləyib, karşısındaki kağızda zəncirvari naxışlar çəkirdi. *Be* en qatı liberallardan idi. O, altmışinci illerin ənənələrini müqaddəs tuturdu və ciddi ədalət gözləməkdən geri çəkilmək halları olurdusa da, bunu ancaq liberallığın xeyrinə

olaraq edirdi. İndiki halda işə böhtançılıqdan şikayət erizisi vermiş sehmədar cəmiyyətindəki firıldaqının haramzadə bir adam olmasından əlavə, *Be* şikayətin nəticəsiz qalmamasına bir də ona görə tereflər ididir ki, jurnalıstin böhtançılıqda ittihad edilməsi metbuat azadlığını sixşidirmək demək idi. Volf öz dəlillerini sayıb qurtardıqda Bu çəkdiyi zəncirvari naxışları yarımcı qoyub kədərlə – hamiya məlum olan şeyləri səbüt etməli olduğundan kədərlənməmişdi, – müləyim və xoş bir səsle şikayətin əsaslı olmadığını qısa, sada və inandırıcı surətdə göstərib, ağısaçı başını yera dikərək yena də zəncirvari naxışlarını çəkməyə başladı.

Volfla qabaq-qabağa oturmuş, saqqalını və bigini yoğun barmaqları ile hey ağızına soxan Skovorodnikov, *Be* danışib qurtaran kimi, saqqalını çeynəmkəndən el çəkib hündür və ciriltili bir səsə dedi ki, sehmədarlar cəmiyyəti sədrinin əclaf bir adam olmasına baxmayaraq, əgər qanuni əsaslar olsa idi, hökmün ləğv edilməsi tərəfdarı olardı, lakin belə əsaslar olmadığı üçün İvan Semyonoviçin (*Be-nin*) fikrine şərık olur. Bunu deyib Volfu sancıldıra sevindir. Sədr, Skovorodnikovun fikrinə şərık oldu və iş haqqında mənfi qərar çıxarıldı.

Volf sanki vicdansızcasına tərofçılık eləməkdə ifşa olunduğu üçün xüsusilə narazı idi, o özünü laqeyd kimi göstərərək, məruzə üçün ortalığa qoyulmuş Maslovanın işini açıb oxumağa başladı. Bu arada senatorlar zəngi basıb çay istədilər və bu zaman Kamenskinin dueli məsələsilə birlikdə bütün peterburqluları maraqlandıran başqa bir əhvalatdan söhbət saldırlar.

Bu, 995-ci maddədə nəzərə alınan cinayətdə tutulmuş və ifşa edilmiş departament direktorunun işi idi.

*Be* ikrəhla dedi:

– Bu əcləfləqdır.

Skovorodnikov barmaqları arasında ovçuna yaxın tutmuş olduğu əzilmiş papirosovun acqözlükle ciyərlərinə çəkib:

– Burada nə pis bir iş var? Mən ədəbiyyatımızda bir almanın yazılışının layihəsinə sizə göstərə bilərəm. Bu yazıçı belə şeylərin cinayət hesab edilməməsini və kişinin kişi ilə evlanmasına yol verilməsinə təklif edir, – dedi və qəhəqəhə çəkib güldü.

*Be* dedi:

– Canım, belə şey ola bilməz.

Skovorodnikov:

— Men sizə sübut edərəm, — dedi və əsərin tamam-kamal adını, hətta çap edildiyi ili və yeri göstərdi.

Nikitin dedi:

— Deyirlər ki, onu Sibirin hansı bir şəhərinə isə qubernator təyin edirlər.

Skovorodnikov:

— Əcəb eləyirlər... Baş keşəf onu xaçla qarşılıyacaq, birbaş keşəf də lazımdır. Men onlara beləsini tövsiyə edərdim, — dedi və papiroşunun kötüyünü nəlbəkiyə tulladıqdan sonra, demək olar ki, bütün saqqal və bişini ağızına soxub ceynəməyə başladı.

Bu zaman içəri girən pristav Maslovanın işinə baxılarkən vəkillə Nexlyudovun də iştirak etmək istədiklərini bildirdi.

Volf:

— İş budur, tam bir roman əhvalatıdır, — dedikdən sonra Nexlyudova Maslova arasındakı münasibət haqqında bildiyini danışdı.

Senatorlar bu barədə danışdıqdan, papiroşlarını çəkib çaylarıni idikdən sonra iclas salonuna gəldilər və bundan əvvəlki iş haqqında çıxarılmış qorarı elan edib, Maslovanın işinə baxmağa başladılar.

Volf tekrar tərəf saxlayaraq və məhkəmənin qərarının ləğv olunmasını arzu etdiyini bürüzə verərək özünün nazik səsili Maslovanın təmyiz şikayətindən etrafı məlumat verdi.

— Əlavə etməyə bir sözünüz varmı? — deyə sədr Fanarınə müracət etdi.

Fanarin ayağa qalxdı və aq, geniş sinəsini qabağa verərək məhkəmənin altı bənddə qanunun dəqiq mənasından kənara çıxdığını nöqtəbənqötə, çox təsirli və dəqiq ifadələrlə sübut etməkdən əlavə, məhiyyət etibarilə, işin özüne və işin baxılmasında yol verilən hədsiz ədaletsizliyi müxtəsər olsa da, toxunmayı lazımlı bildi. Fanarının qısa, lakin qüvvətli nitqinin ahəngindən belə çıxırı ki, qanuna döründən və yaxşı bələddikləri sayesinde cənab senatorların ondan daha yaxşı gördükleri və daha yaxşı anladıqları şey üstündə israr elədiyi üçün Fanarin üzr isteyir və yalnız öhdəsinə götürmüştü olduğunu vəzifə tələb etdiyinə görə belə israr edir. Fanarının nitqindən sonra məhkəmənin çıxardığı qərarı senatın ləğv edəcəyinə sanki zərrə qədər də şübhə ola bilmezdi. Fanarin nitqini qurtardıqdan sonra qalibiyyətlə gülmüşədi. Nexlyudov öz vəkilinə

baxıb onun üzündəki təbəssümü gördükdə işin qələbə ilə qurtardığına əmin oldu. Lakin senatorlara baxdıqda, o, tekçə Fanarinin gülməsəyib şadlığındı görüldü. Senatorlar və baş prokurorun müavininə gülməsəyir, nə də sevinirdilər; onların görkəmi darıxan və: "sizin kimilərini çox dinləmişik, bunların ki, mətləbə dəxli yoxdur" deyən adamların görünüşünü xatırladırdı. Onlar yəqin ki, yalnız vəkil sözünü qurtarib onları mənasız yerə burada saxlamaqdan el çəkəndən sonra razı qaldılar. Vəkil öz nitqini qurtaran kimi sədr baş prokurorun müavininə müracət etdi. Selenin təmyiz şikayətindəki dəlilləri əsəssiz hesab edərək qısa, lakin aydın və düzgün ifadələrlə qərarın olduğu kimi qalmamasına tərəfdar çıxdığını söylədi. Bundan sonra senatorlar ayağa qalxb Müşavirə etmək üçün getdilər. Müşavirə otağında səsler iki yerə bölgündü. Volf işin ləğv edilməsi tərəfdarı idi; məsələnin nə yerdə olduğunu anlayan Be məhkəmənin və andlı iclaçlılar arasındaki anlaşılmazlığın mənzərəsini yoldaşlarına canlı şəkildə təsvir edərək, məsələni tama-mile düzgün başa düşdüyüünü bürüzə verdi və işin ləğv edilməsinin qızığın tərəfdarı olduğunu söylədi; həmişəki kimi, ümumiyyətlə, ciddilik və ciddi rəsmiyyətçilik tərəfdarı olan Nikitin bunun əleyhinə idi. Hər şeyi Skovorodnikovun səsi həll edirdi. O isə hökmün ləğv edilməsi əleyhinə səs verdi, başlıcası ona görə ki, oxlaq tələbələri namənə Nexlyudovun bu qızla evlənməyi qərara alması onun yaman acığına gəlmişdi.

Materialist və darvinist olan Skovorodnikov mücerred oxlaq və ya bundan daha pis, mücerred dindarlığın hər cür təzahürünü nifratələyiq bir ağılsızlıq hesab etməklə bərabər, şəxsən özü üçün də bir təhqir hesab edirdi. Bu fahişə ilə olan əhvalat, onu müdafiə edən məşhur vəkilin və Nexlyudovun özünün burada, senatda olmaları onun yaman acığına gelirdi. O, saqqalını ağızına soxaraq üz-gözünü turşutdu, təmyiz şikayətində dəlillerin kifayot olmadığını, bu iş haqqında başqa heç bir şey bilmədiyini çox təbii surətdə bəhənə edib şikayətin neticəsiz buraxılması barədə sədrin rayına şorik olduğunu söylədi.

Şikayat rədd edildi.

Nexlyudov portfelini bağlayan vəkillə qəbul otağına çıxa-çıxa ona deyirdi:

— Dəhşətdir! Ən aşkar bir işdə formaya irad tutub rədd edirlər. Dəhşətdir!

Vəkil dedi:

- İşi məhkəməde korlayıblar.
- Selenin da şikayətin rədd edilməsi tərefdarıdır. Dəhşətdir, dəhşət! — Nexlyudov eله hey təkrar edirdi. — İndi nə edək?
- Əlahəzərətin adına arızə verək. Nə qədər buradasınız, özünüz verin. Ərizəni mən yazaram.

Bu zaman ulduzlar taxmış ve mundur geymiş Volf qəbul otağına girib Nexlyudova yanaşdı.

— Nə etmək olar, əziz knyaz. Kifayət qədər dəlil yox idi, — ensiz ciyinlərini çəkib gözlərini yumdu və ona lazım olan yerə getdi.

Volfun arxasında, köhnə dostu Nexlyudovun burada olduğunu senatorlardan xəber tutmuş Selenin də qəbul otağına gəldi. O, dodaqlarında tabəssüm, lakin gözlərində kədər olduğu halda Nexlyudova yaxınlaşaraq dedi:

— Səni burada görəcəyimi güman etmirdim. Sənin Peterburqdə olduğunu bilmirdim.

- Mən də sənin baş prokuror olduğunu bilmirdim...
- Baş prokurorun müavini, — Selenin onun səhvini düzəltdi və dostuna kədərlə, tutqun nezərlə baxıb soruşdu: — Necə olub Senata gəlmisen? Peterburqdə olduğunu biliydim. Lakin necə olub ki, buraya gəlmisin?

— Mən buraya ədalət dalınca və heç bir şey üstündə həbs edilmiş bir qadını xilas etmək ümidiyle gəlmışdım.

- Hansı qadını?
- İndicə işi haqqında qərar çıxardığınız qadını.
- Aha, Maslovanın işi, — Selenin xatırladı. — Şikayət tamamilə əsassızdır.
- Məsələ şikayətdə deyil, təqsiri olmadan cəza çəkən qadın-dadir.

Selenin nəfəsini dərdi.

- Cox mümkündür, lakin...
- Cox mümkün deyil, yəqin belədir.

— Sən haradan bilirsən?

— Çünkü mən iclasçı idim. Nədə səhv etdiyimizi mən bilirəm. Selenin fikrə getdi. O:

- Ele o zaman bildirmək lazımdı, — dedi.

- Mən bildirdim.

— Protokola yazmaq lazımdı. Əger bu, təməyiz şikayətində olısaydı...

Selenin həmişə məşğul olub kübarlar məclisinə az-az getdiyindən, görünür, Nexlyudovun sevgi macerası haqqında heç bir şey eşitməmişdi; Nexlyudov isə bunu sezərək Maslova ilə olan münəsibətləri ona söyleməyi lazımlı bilmədi. O dedi:

- Axı indi də tamamıla aydın idi ki, qərar axmaq qərardır.

— Bunu deməyə Senatin ixtiyarı yoxdur. Əgər Senat məhkəmələrin çıxardıqları qərarları, bu qərarların ədalətli olub-olmamasını öz nöqtəyi-nazəri əsasında lağv edərdi, o zaman Senatın hər cür dayaq nöqtəsini itirməsi, ədaləti bərpa etmək əvvəzinə onu pozmaq tehlükəsi qarşısında qalması bir tərəfə dursun, iclasların qərarı özünün bütün əhəmiyyətini itirədi.

— Mən yalnız bunu bilmək ki, bu qadının heç bir təqsiri yoxdur və layiq olmadığı cəzadan onu xilas etmək üçün son ümidi itirilmişdir. Ali idarə qanunsuzluğunu təsdiq etmişdir.

Selenin gözlərini qiymətli dedi:

- Ali idarə təsdiq etməmişdir, çünkü əsil işə baxmamışdır və baxa da bilməz. Yəqin ki, sən xalangıldı əylənmisən, — o, görünür, səhbəti dəyişmək üçün olavaş etdi. — Sənin burada olduğunu dünən xalandan xəber tutdum. — Selenin dodaqları ilə gülümşəyərək dedi:
- Qrafınıya məni səninə birləşdə təzə gəlmış vaizin yığıncağında iştirak etməyə çağırışmışdı.

Nexlyudov Seleninin səhbəti dəyişməsindən hiddətlənərək qəzəbə dedi:

- Bəli, mən getmişdim, ancaq oradan ürəyim bulanmış halda çıxdım.

Selenin dedi:

- Bəs niyə ürəyi bulanmış halda? Bu, birtərəfli və təriqətçiliyə yaxın olsa da, hər halda dini hissini təzahürürdür.

Nexlyudov dedi:

- Bu lap mənasız bir cəfəngiyatdır.

Selenin sanki özünün yeni nöqtəyi-nəzərini keçmiş dostuna söyləməyə talosırmış kimi dedi:

— Yox, canım. Burada qəribə olan yalnız budur ki, biz kilsəmizin təlimini az biliyik, əsas ehkamlarımızı yeni bir kəşf kimi qəbul edirik.

Nexlyudov təəccüb və diqqətlə Seleninə baxdı. Selenin həm qüssə, həm də bədxahlıq ifadə edən gözlerini endirmədi.

— Məgər son kilsə ehkamlarına inanırsan? — Nexlyudov soruşturdu.

Selenin Nexlyudovun düz gözlerinin içino donuq bir nəzərlə baxaraq:

— Əlbəttə, inanıram, — cavab verdi.

Nexlyudov köks ötürdü. O:

— Təəccübüldür, — dedi.

Selenin dedi:

— Bu baradə sonra danışarıq. Gəlirəm, — deyə hörmətlə ona yanaşan möhkəmə pristavına müraciət etdi və içini çəkərək əlavə etdi: — Biz hökmon görüşməliyik, ancaq səni tapmaq mümkün-dürmü? Məni həmişə saat yeddidə, nahar zamanı taparsan. Nadejdinskaya oluram, — o, evinin nömrəsini söylədi və gedə gedə yenə də yalnız dodaqları ilə gülümsəyib əlavə etdi: — O zaman dan illər ötüb keçib.

Nexlyudov:

— Vaxtim olsa gələrəm, — dedi və vaxtilə ona yaxın, sevimli olan Seleninin birdən-birə ona yad, uzaq, anlaşılmaz, bəlkə də düşmən bir adam olduğunu bu qısa söhbətdə hiss etdi.

### XXIII

Nexlyudov Selenini tələbə kimi tanıdığı zamanlar o yaxşı bir oğul, sədəqətli bir yoldaş və öz yaşına görə çox nəzakətli, həmişə şıq geyinən qoşəng, cyni zamanda, olduqca doğruyu, namuslu, savadlı, yüksək cəmiyyətə mənsub bir adam idi. O çox da çətinlik çəkmədən və zərrə qədər də olsun, xırdaçılıq etmədən yaxşı oxuyar, əsərləri üçün qızıl medallar alardı.

O tək sözdə deyil, hoqiqətdə də öz gənc həyatının məqsədini insanlara xidmət etməkdə göründü. O bu xidməti yalnız dövlətə qulluq etməkdə təsəvvür etdiyi üçün darülfünunu qurtaran kimi qüvvələrini həsr etmək iqtidarından olduğu bütün işləri müntəzəm

nəzərdən keçirdi və padşah dəftərxanasının ikinci şöbosində qanunlar tərtib edən müdir vəzifəsində işləməklə daha çox xeyir vərəcəyini qərara alıb, buraya işə girdi. Lakin ondan tələb olunanları dürüst və vicdanla yerinə yetirəməsinə baxmayaraq, bu qulluqda xeyirli bir adam olmaq teləbini ödəyə bileyək bir şey görmədi və lazımlı işi gördüyüne özünü inandıra bilmədi. Çox xırdaçı və lovğa olan müdürü ilə üz-üzə gəlmək noticəsində onun bu narazılığı çox qüvvətləndiyindən ikinci şöbədən çıxıb Senata keçdi. Senatda onun üçün yaxşı idi, lakin icra etdiyi işdən narazı qalmaq hissi onu yenə de izleyirdi.

O daim hiss edirdi ki, onun gözlədiyi və baş verəcək şey heç də deyildir. Burada, Senatda qulluq etdiyi zaman qohum-əqrəbəsi çalışıb onu kamer-yunker təyin etdirdilər və Selenin işləməli mədir geyib ağ katən önlük taxaraq karetdə gəzməli, onu lakey vəzifəsinə keçirdikləri üçün müxtəlif adamlara təşəkkür etməli oldu. O nə qədər soy edirdi, bu vəzifəsində bir mənə tapa bilmirdi. Selenin qulluq zamanı olduğundan indi dəha çox duyurdu ki, "o deyən deyildir", bununla belə, bu işə təyin etməklə onu məmənun etdiklərinə əmin olan adamları möyus etməmək üçün bir tərəfdən, bu təyinatdan boyun qaçıra bilmirdi, digər tərəfdən isə, bu təyinat onun təbiətinin alçaq meyillərini oxşayır, güzgü qarşısında özünü zər işləməli mundirdə gördükdə və bu təyinatın bir sıra adamlarda doğurduğu hörmətdən istifadə etdiyi zaman o, razi qalırdı.

Evlənməsi də lap beləcə oldu. Kübar comiyyəti nöqtəyi-nəzərinə ona çox əla bir toy etədilər. Selenin başlıcası ona görə evlənmədi ki, evlənməkdən boyun qaçırsa idi, həm bunu arzu edən nişanlısını, həm də onları evləndirənləri töhqr etmiş olardı, onların ürəyinə dəyərdi, bir də ona görə evlənmədi ki, gənc, sevimli, adlısanlı bir qızı almaq izzet-neşsini oxşayır, ona zövq verirdi. Lakin çox tezliklə molum oldu ki, qulluğu və saraydakı vəzifəsi kimi evlənmək də "o deyən deyildir", bəlkə də pisdir. Birinci uşaqqdan sonra arvadı dəha doğmaq istəmodi, təmtoraklı kübar həyatı sürməyə başladı, istər-istəməz o özü də bu həyata qoşulmalı idi. Arvadı o qədər gözəl olmasa da, ona sədəqətli idi və sanki bununla orının həyatını zəherləməsi bir kənarda dursun, belə yaşayış noticəsində özünün də əzab-əziyyətdən, yorğunluqdan olavaşa bir şey görmədiyinə baxmayaraq, yenə də beləcə yaşamağa can atıldı. Bu həyatı dəyişmək üçün Seleninin göstərdiyi hər cür təşəbbüs

sanki qayaya və arvadının inamına döyib parçalanırdı. Arvadının qohum-əqrəbəsi və tanışları da belə lazımlı olduğunu söyləyib bu inamı müdafiə edirdilər.

Qızılı üzunsaçı, ayaqları çılpaq qızı atasına tamamilə yad bir xılqət idi, xüsusile ona görə ki, bu xılqət heç də atasının istədiyi kimi tərbiyə almırıldı. Ər-arvad arasında adı bir hal olmuş anlaşılmazlıq emələ gəlmişdi və onlar bir-birini anlamaya da istəmirdilər. Özgələrdən gizlin saxlanan və nəzakət qaydalarına eməl etmək üzündən yumşaldılan sakit, səssiz-küysüz bir mübarizə onun həyatını çox ağırlaşdırılmışdı. Beləliklə, ailə hayatı, qulluğu və saray təyinatı kimi “heç də o deyən deyildi”, bunlardan xeyli pis idi.

Hər şeydən çox dina olan münasibəti “istediyi tek deyildi”. Onun mühitindən olan və onunla bir zamanda yaşayan bütün insanlar kimi, tərbiyə aldığı şəraiti dini mövhumat buxovlarından zərər qədər də çətinlik çəkmədən, öz ağlının yetkinliyi sayesində xilas olmuşdu, na zaman xilas olduğunu özü də bilmirdi; ciddi və namuslu bir adam olduğu üçün ilk gənciliyində, tələbəlik vaxtı və Nexlyudovla yaxın olduğu zaman rəsmi dinin mövhumatından azad olduğunu gizlətmirdi. Lakin yaşa dolduqca, qulluğu böyüdükçə və cəmiyyəti bürüyən mürtəcə mühafizəkarlıq nəticəsində bu mənəvi azadlıq ona mane olmağa başladı. Xüsusilə, atası ölen vaxt evdəki münasibətləri, atasının yası, onun pəhriz saxlamasını anasının arzu etməsi və bunun qismən camiyyət tərəfindən tələb olunması bir yana dursun, qullığuna görə dua oxunmasında, ibadət mərasimlərinde, minnətdarlıq və bu kimi dualarda daim iştirak etməsi lazımdı: elə bir gün olmurdu ki, dinin yaxa qurtarmaq mürmük olmayan hər hansı bir zahiri formasına öz münasibətini göstərməsin. Bu mərasimlərdə iştirak edərək kişidən kimi şeydən birini etmək lazımdı: ya özünü elə göstərməli idi ki (haqqıqtı sevən bir adam olduğu üçün bunu heç bir zaman edə bilmirdi), inanmadığı şəxə inanır və ya bütün bu zahiri formalıların yalan olduğunu etiraf edib həyatını elə qurmalı idi ki, yalan hesab etdiyi şeyde iştirak etmək məcburiyyəti qarşısında qalmasın. Lakin o qədər də çətin görünməyən bu işi etmək üçün çox şey lazımdı: ona yaxın olan adamların hamısı ilə daim mübarizə aparmaqdən əlavə, özünün bütün vəziyyətini dəyişməli, qullığunu atmali, onun fikrincə artıq indi, bu qulluğu zamanı insanlara verdiyi və galəcəkdə daha çox vermək ümidində olduğu şeyirdən əl çəkməli idi. Bunu etmək üçünsə, özünün haqlı oldu-

guna möhkəm əmin olmalı idi. Zəmanəmizdə tarixdən azca xəbərdar olan, ümumiyyətlə dinin mənşeyini, kilsə-xristian dininin neçə emələ gəldiyini və parçalandığını bilən sağlam düşüncəli və təhsil görmüş hər bir adam özünü haqlı hesab edəcəyi kimi, o da doğru hərəkat etdiyinə tamamilə əmin idi. Kilsə təliminin haqqı olduğunu qəbul etməməklə, o, haqlı olduğunu bilməmiş deyildi.

Lakin həyat şəraiti tezisi altında bu haqqıqtəporəst adam kiçik bir yalan satmalı oldu. Bu yalan ondan ibarət idi ki, o özüne belə demişdi: ağılli olmayan şəyi təsdiq etmək ağılsızlıqdır, on əvvəl, ağılli olmayan bu şəyi öyrənmək lazımdır. Bu kiçik bir yalan olsa da, onu indi batib qalmış olduğu böyük yalana getirib çıxarmışdı.

O özüne belə bir sual verdi: içərisində doğulub tərbiyə aldığı, onu əhatə edənlərin hamisiniñ ondan tələb etdiyi pravoslavlıq adəltlidirmi? O bilirdi ki, bunu təsdiq etmədən insanlar üçün xeyirli olan fəaliyyətinə davam etdirə bilməzdilər, o, sualı belə bir şəkildə öz qarşısında qoymaqla onun cavabını qabaqcadan müəyyən etmiş olurdu. Bu sualın cavabını aydınlaşdırmaq üçün o, Volteri, Şopenhaueri, Spenserli, Kontu deyil, Hegelin fəlsəfi kitablarını, *Vinert-in*, Xomyakovun dini əsərlərini oxudu və təbiidir ki, bu kitablarında ona lazım olan şəyi tapdı. Bu şey onu sakitləşdirən və içərisində tərbiyə aldığı dini təlimə bərəet qazandıran bir şəxə bənzəyirdi. Onun idrakı bu dini təlimi artıq çoxdan qəbul etməsə də onszuz bütün həyatı xoşagəlməz hadisələrlərə dolur, onu etiraf etdikdə isə bütün bu hadisələr derhal ondan uzaqlaşırırdı. Selenin belə adı bir sofizmi məniməsidi ki, insanın idrakı tekbaşına haqqıqtı dərk edə bilməz, haqqıqtı yalnız beşər cəmiyyətinin üzüne açılır, haqqıqtı dərk etmək üçün yeganə bir vasitə varsa, o da vəhy qüvvəsidir, bu vəhy qüvvəsi kilsədərdir və saire; o zamandan bəri sakit halda, içərisində batıb qaldığı yalanları dərk etmədən ibadətdə, yaslıarda, güntöra duasında iştirak edə bilirdi, pəhriz saxlaya və İsanın təsvirinə xaç çevirə bilirdi, verdiyi xeyri ona dərk etdirən xidməti fəaliyyətini davam etdirə bilirdi, fərəhsiz ailə həyatında tesselli tapa bilirdi. O, dina etiqad etdiyini düşünürdüsə də, bununla bərabər, həmişəkindən daha çox bütün varlığı ilə dərk edirdi ki, özünün dina olan bu etiqadı əsla “o deyən deyil”.

Ona görə də onun gözləri həmişə kədərli idi. Buna görə hələ bu yalanlar onun varlığında kök salmamışdan əvvəl tanıdığı Nexlyudov gördükdə, özünün o zamankı vəziyyətini xatırlamışdı; xüsusilə

öz dini nöqtəyi-nəzərini Nexlyudova işarə ilə anlatmağa tələs-dikdə, bütün bu "o deyən olmayanları" həmişəkindən daha çox hiss etmiş və həddindən artıq kədərlənmışdı. Kōhne dostu görmək sevinci kimi ilk təsəssüratdan sonra, bu kədəri Nexlyudov da hiss etdi.

Buna görə, hər ikisi görüşecəklərini bir-birinə vət etdişə də, heç biri görüşməyə can atmadı və Nexlyudovun budəfəki Peterburq sefərində bir daha görüşmədi.

#### XXIV

Senatdan çıxdıqdan sonra Nexlyudov vəkillə birlikdə səki ilə getdi. Vəkil kərətinin onun dalınca gəlməsini tapşırı və yol gedə-gəde departament direktorunun əhvalatını Nexlyudova danışdı. Senatorların dediyinə görə, ifşa olunmuş və qanun üzrə sürgün cəzasına məhkum edilməli olan bu adamı Sibira qubernator tayin edirdilər. Vəkil bu əhvalati, bu əhvalatın bütün iyrənciliyini axıra qədər söylədikdən sonra, hələ də tikilməkdə olan, bu gün səhər yanından ötüb keçərkən abida üçün toplanmış pulların ali mənəsəb sahibləri tərefindən necə oğurlanmasından və hansı bir oynasında birjada milyonlar ale keçirməsindən, hansı bir adamina arvadını satmasından və bir başqasının bu arvadı almasından xüsusi məm-nunluq hissile danışdıqdan sonra, həbsxanada oturmaq əvəzinə müxtəlif idarələrdə sədr kürsüsündə eylemişli kimi dövlət chinovnik-lərinin firıldaqları və müxtəlif cinayətləri haqqında daha bir yeni hekayət nağılı etməyə başladı. Görünür, tükənmək bilməyən bu hekayətlər vəkilə böyük zövq verirdi və özüne pul qazanmaq üçün vəkilin işlətdiyi vəsitələrin həmin məqsəd üçün Peterburqun ali mənəsəb sahibləri tərefindən işlədirən vəsitələrlə müqayisədə tamamilə düzgün və məsum olduğunu tam aydınlığı ilə göstərirdi. Buna görə da, Nexlyudov ali mənəsəb sahiblərinin cinayətləri haqqında onun söylədiyi son əhvalata axıra qədər qulaq asmayı onuna vidasaraq, karet tutub sahildəki evinə getdiğdə vəkil çox təəccübləndi.

Nexlyudov çox qüssəli idi. Başlıcası, ona görə belə qüssəli idi ki, Senatın rədd cavabı məsum Maslovanın çəkdiyi mənasız əzabın davam etməsi demək idi və bu rədd cavabı öz müqəddərətinin onun müqəddərəti ilə bağlamaq kimi möhkəm qərarını daha da çətinləşdirirdi. Bu kədəri bir də vəkilin ağızdoluslu söylədiyi, hökm sürən alçaqlığın tərətdiyi dəhşətli əhvalatlar qüvvətləndirirdi,

bundan oləvə, vaxtilə sevimli olan açıq danışan və nocib Seleninin kinli, soyuq və ikrəh dolu nəzərini aramsız olaraq xatırlayırdı.

Nexlyudov evə qayıtdıqda qapıcı bir qədər iyrənə-iyrənə ona bir məktub verib dedi ki, məktubu bir qadın dehlizdə yazmışdır. Məktubu Şustovanın anası yazmışdı. O yazardı ki, qızının xilaskarı olan xeyirxah adama təşəkkür etmək üçün gəlməmişdi və bundan oləvə, qızı ondan Vasilyev adasındaki beşinci xotda filan monzilə gəlməsini yalvarıb xahiş edir. O yazardı ki, bu, Vera Yefremovna üçün olduqca vacibdir. Qoy Nexlyudov təşəkkürle onu darixdıracaqlarından qorxmasın: minnətdarlıq haqqında danışmayıb, sadəcə olaraq, onu gördüklerinə şad olacaqlar və əgər mümkündürse, sabah səhər gəlsin.

İkinci məktub Nexlyudovun keçmiş yoldaşı, saray yavəri Boqatırovdan idi. Nexlyudov təriqətçilərin adından yazmış olduğu məktubu şəxsən padşaha verməyi ondan xahiş etmişdi. Boqatırov özünün iri və qəti xəttile yazdı ki, vət etdiyi kimi, məktubu birbaş padşahın özünə verəcəkdir, lakin onun ağlinə belə bir fikir gəlməmişdir: Nexlyudov əvvəlcə bu işin kimdən asılı olduğunu öyrənib, o şəxsə müraciət eləsə və ondan xahiş etse, daha yaxşı olmazmı?

Peterburqda olduğu son günlərin buraxıldıq ağır təssüratdan sonra Nexlyudov bir şey edə biləcəyinə asla ümidi bəsləmirdi. Moskvada tərtib etmiş olduğu planları ona gənclik xəyalları kimi görünürdü; həyata qədəm qoyduqdan sonra insan bu gənclik xəyallarının əsəssiz olduğunu yəqin edib, bu gənclik xəyallarının əsəssiz olduğunu yəqin edib, labüb surətdə məyus olur. Buna baxmayaraq indi, Peterburqda olduğu zaman niyyətində tutduğu hər şeyi etməyi özüne borc bilirdi və buna görə də sabah Boqatırova dəydikdən sonra onun məsləhətini yerinə yetirib, təriqətçilərin işinin asılı olduğu şəxsin yanına getməyi qərara aldı.

O indi təriqətçilərin ərzisəsin portfelindən çıxarıb təkrar oxuyurdu ki, qrafınına Katerina İvanovnanın göndərdiyi lakey qapını döyüb içəri girərək onu xuxarıya, çay içməyə dəvət etdi.

Nexlyudov bu saat gələcəyini deyərək kağızı bükbük portfelə qoyduqdan sonra xalasının yanına getdi. Yuxarı çıxarkən pəncərədən küçəyə baxdı və Mariette-nin bir cüt küren atını gördükə birdən-birə ürəyi sevincə doldu və gülümsemək istədi.

Başına indi qara yox, açıq rəngli şlyapa qoymuş, güllü paltar geymiş Mariette əlində fincan qrafının oturduğu kreslonun

yanında oyləşərək qəşəng və gülümseyən gözlerini parıldadalarında nə isə deyirdi. Nexlyudov otağı girərkən *Mariette* gülməli – həm gülməli, həm də edəbsiz (Nexlyudov bunu gülüşün ahəngindən gördü) bir ehvalatı yenice danışır qurtarmışdır və məhrəban, bişli qrafını *Katerina Ivanovna* bütün yoğun bədənini əsdirərək gülməkdən uğurur, *Mariette* isə gülümseyən ağızını azca ayıraq şüx və şən üzünü yana döndürür xüsusi bir *mischi evous*<sup>1</sup>-lə<sup>1</sup> öz həmsəhbətinə tamaşa edirdi.

Nexlyudov bir neçə sözdən anladı ki, onlar o zaman Peterburqdakı ikinci yenilikdən, Sibirin yeni gubernatorunun başına gələn ehvalatdan danışmışlardır və *Mariette* bu barədə cələ gülməli bir şey söyləmişdir ki, qrafını qəşə edib özünü uzun müddət gülməkdən saxlaya bilmirdi.

Qrafına ösküre-ösküre deyirdi:

– Sən məni gülməkdən öldürdün.

Nexlyudov salam verib onların yanında oyləşdi. O, yelbeyinliyi üçün *Mariette*-ni qınamaq istəyirdi ki, *Mariette* onun üzündəki ciddi və bir qodar narazı ifadəni sezerək ona xoş gəlmək meqsədilə (Nexlyudov gördüyü zamandan bəri ona xoş gəlmək istəyirdi) nəinki üzünün ifadəsini, həm də özünün bütün ehvali-ruhiyyəsini deyiyişi. O birdən-bire ciddiləşdi, öz heyatından narazı, nəyi isə axtaran, nəyə isə can atan bir adam kimi görünməyə başladı, həm də hiyləgərlik etməyib, bu dəqiqədə Nexlyudovun varlığındakı hemin ehvali-ruhiyyəni – bu ehvali-ruhiyyənin nədən ibarət olduğunu sözle heç cürə ifadə edə bilməsə də – doğrudan da, cynilə məniməsdi.

O, Nexlyudovdan işlərinə necə əncam çəkdiyini soruşdu, Nexlyudov Senatda müvəffəqiyyət qazanmadığından, Seleninlə görüşündən danışdı.

– Ah! Onun necə temiz ürəyi var! Əsil *chevalier sans peur et sans reproche*<sup>2</sup> odur. Təmiz adamdır! – Hər iki qadın cəmiyyət içərisində daimi ləqəbə tanınan Selenin ləqəbini təkrarladı.

– Onun arvadı necə adamdır? – deyə Nexlyudov soruşdu.

– Arvadı? Mən onu qınamır. Lakin arvadı onu anlamar. Nə oldu, Selenin də rədd cavabına tərəfdar çıxdı? – *Mariette* ürəkdən

onun halına yanırımsı kim soruşdu və içini çökərək əlavə etdi: – Bu dəhşətdir, o qadına mon çox acıyıram.

Nexlyudov qaşlarını çatdı və səhbəti doyişmək istədiyindən qalada saxlanan və onun xahişlə buraxılan Şustovadan danışmağa başladı. Ərindən xahiş etdiyi üçün *Mariette*-yə minnətdar olduğunu bildirdi, bəqadın və bütün ailəsinin yalnız heç kasın yadına düşmədikləri üçün itiraz etdi. Qrafını qurtarmağa macal verməyim hiddətləndiyi bildirdi. O dedi:

– Bunu mənə deməyin. Ərim “o qadını buraxmaq olar” dedikdə, məhz bu fikir məni heyrətə saldı. Əger o qadın müqəssər deyilsə, bəs onu nə üçün qalada saxlayırdılar, – deyə o, Nexlyudovun demək istədiyini söylədi. – Bu biabırçılıqdır, biabırçılıqdır!

Qrafını *Katerina Ivanovna* *Mariette*-nin bacısı oğlu ilə işvəkarlıq etdiyini gördü və bu onu syləndirdi.

Onlar susduqda qrafını:

– Bilirsən nə var? – dedi, – sabah axşam *Aline*-gilə gəl, Kızevət onlarda olacaq. Sən də gəl, – o, *Mariette*-yə müraciət etdi.

Sonra, bacısı oğluna dəlib:

– *Il vous a remargué*<sup>1</sup>. O mən söylədi ki, sənin dediklərinin hamısı – bunları ona men danışmışam – çox yaxşı olametdir və san mütələq İsaya qovuşacaqsan. Mütələq gəl. *Mariette*, ona de ki, gölsin. Sən özün də gəl.

– Qrafına, əvvələn, knyaza məsləhət verməyə mənim heç bir ixtiyarım yoxdur, ikincisi, sizə məlum olduğuna görə, mən o qədər sevmirəm ki... – deyə *Mariette* Nexlyudova baxdı və bu baxış onların arasında qrafınının sözlerinə və ümumiyyətlə, incilpərəstliyə olan münasibətlərində tam bir razılıq yaratdı.

– Sən həmişə hər işi tersinə və öz bildiyin kim görürsən.

*Mariette* gülümseyərək dedi:

– Necə yəni öz bildiyim kim? Mən ən sadə bir qadın kimi inanıram. Üçüncüsü, – o sözüne davam etdi, – mən sabah fransız teatrına gedəcəyəm...

*Katerina Ivanovna*:

– Ah! Sən onu gördünmü... adı nədir? – dedi.

*Mariette* məşhur fransız aktrisasının adını dedi. – Mütələq gəl, möcüzədir.

<sup>1</sup> Dəcəlliklə

<sup>2</sup> Qorxu bilməz, qüsursuz qəhrəman

<sup>1</sup> O sənə görmüşdür.

Nexlyudov gülümşədi:

- Ma tante, əvvəlcə kimə? Aktrisaya, yoxsa vaizə baxaq?
- Xahiş edirəm, mənim sözlorimə irad tutmayasan!

Nexlyudov dedi:

- Monça, əvvəlcə vaizə, sonra fransız aktrisasına baxmaq lazımdır, yoxsa moizelərə olan zövqümüzü tamamilə itirərik.

Mariette dedi:

- Yox, yaxşısı budur əvvəlcə fransız teatrına gedib, sonra tövbə edək.

- Yaxşı, siz məni məsxərəyə qoymayın. Vaiz öz yerində, teatr da öz yerində. Günahlardan xilas olmaq üçün sifetimizi uzadıb ağlamaq lazımdır. Etiqad etmək lazımdır, etiqad edən adamın gününü xoş keçər.

- Ma tante, siz hər cür vaizdən daha yaxşı moiə edirsiniz.

Mariette bir qədər düşündürdən sonra dedi:

- Bilirsinizmi nə var, sabah mənim lojama gəlin.
- Qorxuram gələ bilməyim...

Kiminsə gəldiyini bildirmək üçün içəri girmiş lakey söhbəti kəndi. Gələn xeyriyyə cəmiyyətinin katibi idi, qrafını bu cəmiyyətə sədrlük edirdi.

Qrafını yeyin addımlarla salona gedərkən dedi:

- Cox cansıxıcı canabdır. Yaxşısı budur, orada qəbul edim. Sonra sizin yanınızda galərəm. Mariette, ona çay süzün.

Mariette əlcəyini çıxardı, adsız barmağında çoxlu üzük olan qüvvətlə və yasti əli göründü.

- İstəyirsinizmi? - deyə o, spirit pilətəsinin üstündəki gümüş çaydanı yapışdı və çəçələ barmağını qəribə bir tərzdə qanırdı.

Onun sıfıri ciddiyət və kədər ifadə edirdi.

- Fikirlərini çox qiymətləndirdiyim adamlar mənə indi tutduğum mövqə nöqtəyi-nəzərindən danışdığını düşünündən həmişə ürəymə yaman ağıryır.

Son sözləri deyarkən, o az qala ağlayacaqdı. Bu sözlərin əslində heç bir mənası olmadığına və ya olduqca qeyri-müəyyən bir mənə ifadə etməsinə baxmayaq, onlar Nexlyudova qeyri-adi dərəcədə dorin, səmimi və xoş göründü: gənc, gözəl və yaxşı geyinmiş bu qadının həmin sözləri, sonra parlaq gözlərindəki o baxış, Nexlyudovu özüne yaman cəlb etmişdi.

Nexlyudov ona dinmədən baxır və gözlərini onun üzündən ayıra bilmirdi.

- Siz elə güman edirsiniz ki, mən siz və sizin daxili aləminizdə baş verənləri anlamıram? Axi sizin etdikləriniz hamıya məlumatdır. C'est le secret de polichinelle<sup>1</sup>. Mən buna valch olmuşam və sizin hərəkatınızı bəyənirəm.

- Doğrusu, siz valch edəcək bir şey yoxdur, mən hələ o qədər az iş görmüşəm ki!

- Hamısı bədir, sizin hissini və o qadını anlayıram, - Mariette onun üzündəki narazılılığı sezorok: - Yaxşı, bu barədə danışmayaçağam, - deyə sözünün dalmı demədi. - Lakin man bunu da anlaysıram ki, həbsxanalarla olan bütün ixtirabları, bütün dəhşətləri gördükdən sonra siz, ixtirab çəkənlərə, özü də insanların əlindən, laqeydilikdən və amansızlıqladan bu qədər ixtirab çəkənlərə kömək etmək istəyirsiniz, - Mariette öz qadın həssashiğı ilə Nexlyudov üçün mühüm və əziz olan şeyi duyarəq, bunları deməklə yalnız bir şeyin - onu özüne cəlb etmək arzusunda idi. - Mən bunun üçün həyatı qurban verməyin mümkün olduğunu anlayıram, mən özüm də həyatımı buna qurban edərdim. Lakin hər kəsin öz taleyi var...

- Məgər siz öz taleyinizdən razı deyilsiniz?

Mariette sanki bu barədə soruşmanın mümkün olmasına heyrətə gələrək:

- Mənmi? - soruştı. - Mən razı olmalıyam da. Lakin içəridə elə bir qurd vardır ki, o, adəmi gəmirir.

Nexlyudov onun hiyləsinə tamamilə uyaraq dedi:

- Bu qurd uytmağa qoymaq lazımdır, ona inanmaq lazımdır.

Nexlyudov sonralar onuna olan bütün səhbətini bir neçə dəfə xəcəltələ xatırlamışdı; Mariette-nin yalan olmaqdan daha çox əhval-i-ruhiyəsinə uyğunlaşaraq dediyi saxta sözlərini və üzünün ifadəsini yadına salırdı; Nexlyudov həbsxananın dəhşətlərindən, kənddə aldığı təəssürətdən danışarkən Mariette onu hayacanla dinləyərək üzüne görən bir diqqət ifadəsi vermişdi.

Qrafını qayıtdıqda, onlar yalnız köhnə dostlar kimi yox, onları anlamayan izdiham içorisində bir-birini başa düşən on yaxın dostlar kimi danışıldılar.

<sup>1</sup> Bu ki çoxdan hamıya məlumat olan bir sirdir.

Ertesi günü səhər yuxudan oyananda Nexlyudovun duyduğu birinci hiss – dünən iyrön bir iş gördüğünü fikrinə getirməsi idi.

O xatırlamağa başladı: iyrön bir şey yox idi, pis bir hərəkət de etməmişdi, lakin fikirlər, Katıuya ilə evlənmək və torpağı kəndli-lərə vermək bəresində indiki bütün niyyətlərinin xam bir xəyal olması, bütün bunlara dözə bilməyəcəyi, bütün bunların sünə, qeyri-təbii olub əvvəller yaşadığı kimi yaşamaq lazımlı gəldiyi haqqında pis fikirlər var idi.

Pis bir hərəkət etməmişdən də, belə bir hərəkətdən qat-qat pis olan bir şey var idi: bütün pis hərəkətlərə səbəb olan fikrə düşməşdi. Pis hərəkəti takrar etməmək və peşmanlıqlı çəkmək olar, pis fikirlər isə getdikcə daha çox pis eməllər törədir.

Pis eməl yalnız başqa bir pis emələ yol açır: pis fikirlər isə insanı dönmədən bu yola sürükləyir.

Nexlyudov səhər özünən dünənki fikirlərini tökrər edərək, bu fikirlər bir dəqiqəlik olsa da, necə inandığını töccüb etdi. Görəmək niyyətində olduğu iş nə qədər yeni və çətin olsa da, o bilirdi ki, bu indi onun üçün mümkün olan yeganə həyatdır, əvvəlki həyata qayıtməq nə qədər adı və asan olsa da, o bunun ölüm olduğunu bilirdi. Dünənki aldanış indi ona, çox yatıb yuxudan doyduqdan sonra onu gözləyən mühüm və fərəhli bir iş üçün yataqdan qalxmaq vaxtı çatdığını bilməsinə baxmayaq, yatmaq istəməsə də, yorğan-döşəkdə bir az daha uzanmaq və nazlanmaq istəyən adamdakı əhvali-ruhiyyə kimi göründü.

Bu gün Peterburqdə axırıcı günü idı, odur ki, səhər tezən Vasiliev adasına, Şustovagilo getdi.

Şustovanın mənzili ikinci mətbədə idi. Nexlyudov dalandarın göstərişi ilə dal qapıdan içəri girib, düz və dik pilləkənlə qalxaraq kəsif yemək qoxusu verən isti mətbəxə girdi. Qollarını çırmalamaş, önlük geymiş və gözlərinə eynək taxmış yaşı bir qadın piletənin qabağında dayanıb buxarlanan qazanda nə isə qarışdırırdı.

Qadın eynəyinin üstündən içəri girən adama ciddiyyətlə baxıb soruşdu:

– Kimi istəyirsiniz?

Nexlyudov adını demək üçün ağızını açan kimi qadının üzü ürkək və sevincli bir ifadə aldı.

Onlar hökumotin ədalətsizliyindən, bədbəxt insanların çəkdikləri iztirablardan, xalqın yoxsulluğundan danışıldılarsa da, əslində söhbətin səs-küyü altında bir-birinə baxan gözleri aramsız olaraq “məni sevə bilərsənmi?” sorusur və “sevə bilərəm” deyə cavab verir, cinsi dueyə ən gözlənilməz və ən müxtəlif şəkildə onları bir-birinə cəlb edirdi.

*Mariette* gedərkən əlindən gelən köməyi həmişə ona etməyə hazır olduğunu bildirib, sabah axşam heç olmazsa bir dəqiqəliyə mütləq teatra onun yanına gəlməsini xahiş etdi, mühüm bir məsələ haqqında onunla bir daha danışmalı olduğunu söylədi.

*Mariette* içini çekərək:

– Mən sizi bir də nə vaxt görəcəyəm ki? – əlavə etdikdən sonra əlcəyini üzüklerlə dolu əline ehmalca taxmağa başladı, – deyin ki, galəcəyəm.

Nexlyudov galəcəyini vəd etdi.

O gecə Nexlyudov öz otağında tək qalıb yatağına uzandıqdan və şəmi söndürdükdən sonra uzun zaman yuxuya gedə bilmədi. Maslovani, Senatin qərarını, bütün bunlara baxmayaq onun dalınca gedəcəyinə verdiyi qərarı, torpaq hüququndan el çəkdiyini xatırlayarkən sanki bunlara cavab olaraq *Mariette*-nın üzü, onun köks ötürmesi, “mən sizi bir də nə vaxt görəcəyəm ki?” deyərək gözlərindəki ifadə və təbəssümü birdən-birə Nexlyudova elə aydın göründü ki, sanki doğrudan da onu görürdü, buna görə də gülməsədi. “Sibirə getməklə mən yaxşımı iş görürəm? Özümü sərvətdən məhrum etməkə, yaxşımı iş görürəm?” – deyə öz-özündən soruşdu.

Kip bağlanmamış pərdənin arasından görünən işqli Peterburq gecəsində bu suallara verilən cavablar müyyən deyildi. Onun başında hər şey bir-birinə qarışmışdı. O özündə əvvəlki əhvali-ruhiyyəni yaratdı və əvvəlki fikirlərini xatırladı; lakin bu fikirlər artıq əvvəlki inandırıcı qüvvəyə malik deyildi.

O öz-özüne: “Birdən mən bunların hamısını uydurmuş oldum və bununla yaşamaq iqtidarından olmadım, yəni yaxşı hərəkət etdiyimə peşənə oldum” dedi və bu suallara cavab tapa bilmədiyi üçün çoxdan bəri duymadığı kədər və məyusluq hissi duydu. Bu suallardan baş çıxara bilmədiyi üçün, o, ağır bir yuxuya getdi; vaxtilə qumarda çox uduzuqdan sonra beləcə yatardı.

— Ah, knyaz! — deyə qadın əllərini önlüyünə silərək qışkırdı.  
— Bəs nə üçün dal qapıdırak pilləkənlə qalxmışınız? Bizim xeyirxahımız! Mən qızın anasıyam. Az qalmışdı qızı möhv etsinlər. Siz bizim xilaskarımızsınız, — qadın Nexlyudovun əlindən yapışib öpməyə çalışaraq danışırıldı. — Dünən size gelmişdim. Buna məndən bacım bərk xahiş etdi. Bacım buradadır. — Şustovanın anası Nexlyudovu dar qapıdan və qaranlıq dəhlizdən aparıb gedə gedə gah rəngi solmuş paltarını, gah da saçlarını düzəldərək danışırıldı. Qapının ağızında dayanaraq piçilti ilə əlavə etdi: — Bacımın familyası Kormilovadır, yaqın eşitmisiniz. O, siyasi işlərə qarışmışdı. Çox ağıllı qadındır.

Şustovanın anası dəhlizdəki qapını açıb Nexlyudovu kiçik bir otağa saldı. Otaqda, masanın qabağındaki kiçik bir divanda alçaq-boylu, dolğun bir qız oturmuşdu, onun əynində zol-zol çit kofta var idi. Qiyrırm, sarışın saçları, anasının üzünə oxşayan deyirmi və çox solğun sıfotunu bir haşiyə kimi dövrəyə almışdı. Qızın qabağında kresloda qara bişleri və saqqalı olan bir cavan oğlan ikiqat əyilib oturmuşdu. Onun əynində yaxası işləməli rus köynəyi var idi. Hər ikisi, görünür, səhbətə elə qızışmışdı ki, Nexlyudov yalnız qapıdan içəri girdikdən sonra dönüb ona baxdılar.

— Lida, knyaz Nexlyudov. Həmin...

Rəngi qacmış qız əsəbi halda ayağa sıçrayıb qulağının dalından çıxan telini düzəltdi və iri, qonur gözlərini ürkək-ürkək içəri girmiş Nexlyudova zillədi.

Nexlyudov gülümseyərək və əlini qızə uzadaraq dedi:

— Demək, siz Vera Yefremovnanın dediyi həmin təhlükəli qadınsınız?

Lidiya:

— Bəli, mənəm, — dedi və ağızını açıb cərgə ilə düzülmüş qəşəng dişlərini göstərərək mehriban bir uşaq təbəssümü ilə gülüməsədi. — Xalam sizi çox görmək istəyirdi. Xala! — qız üzünü qapiya döndərib xoş və incə səsi ilə çağırıldı.

Nexlyudov dedi:

— Sizin həbs olunmağınız Vera Yefremovnanı çox məyus etmişdi.

Lidiya oğlanın indice qalxmış olduğu siniq yumşaq kreslonu göstərərək deyirdi:

— Burada yox, yaxşısı budur, burada əyloşin. — Qız Nexlyudovun oğlana baxdığını sezərək dedi: — Xalam oğlu Zaxarovdur.

Oğlan da Lidiya kimi mehribancasına gülümseyərək qonaqla salamladı və Nexlyudovun onun yerində oturandan sonra pəncərənin yanındaki kürsünü götürüb onuna yanaşı əyleşdi. Başqa bir qapıdan qızdan daha çox sarışın olan on altı yaşlı bir gimnazist çıxıb dinnəmsə pəncərədə oturdu.

Lidiya dedi:

— Vera Yefremovna xalamla bərk dostdur, mənse demək olar ki, onu tanımırıam.

Bu zaman qonşu otaqdan nuranı və ağıllı simalı bir qadın çıxdı. Onun əynində ağ kofta var idi, koftanın üstündən meşin kəmər bağlamışdı. Divanda Lidiyanın yanında əyloşən kimi:

— Salam, sağ olun ki, gəldiniz, — deyə söza başladı. — Veroçka necədir? Siz onu görmüsünüz mü? Öz vəziyyətinə necə tab getirir?

Nexlyudov dedi:

— Şikayət etmir, deyir ki, qətiyyən ruhdan düşmürəm.

Lidiyanın xalası gülüməsədi, başını yırğalayıb:

— Ah, Veroçka, ona bələdəm, — dedi. — Onu tanımaq lazımdır. O, gözəl şəxsiyyətdir. Hər şeyi özgələri üçün edir. Özü üçün heç bir şey etmir.

— Elədir, o özü üçün heç bir şey istəmirdi, yalnız sizin bacınız qızının dərdini çəkirdi. Özünün dediyinə görə, ona başlıca olaraq, bacınız qızının heç bir şey üstündə həbs edilməsi əzab verirdi.

Lidiyanın xalası dedi:

— Elədir, bu dəhşətli bir işdir. Əslində, o mənim üstümdə əzab cəkməsidir.

Lidiya dedi:

— Heç də yox, xala. Siz olmasaydınız da, mən kağızları götürəcək idim.

— İcazə ver, mən səndən yaxşı bilirəm, — deyə Lidiyanın xalası Nexlyudova müraciətlə davam etdi: — Bilirsizim, məsalə belə olub ki, bir adam özünün kağızlarını müvəqqəti olaraq saxlamağı məndən xahiş etmişdi, mənim isə mənzilim olmadığından kağızları buraya gətirdim. O gecə isə burada axtarış aparıb həm kağızları, həm də bacım qızını apararaq indiya kimi saxlamış və kağızları kimdən aldığı deməsini ondan təlob etmişler.

Lidiya ona mane olmayan telini əsəbiliklə dərtişdiraraq cəld dedi:

- Kimdən aldığımı demədim ki.
- Mən bayəm deyirəm ki, sən bu bərədə bir şey demisən, - xalası etiraz etdi.

Lidiya qızararaq nigaran baxışlarla ətrafinı seyr edib dedi:

- Onlar Mitini heç də mənim üstündə aparmayıblar!

Lidiyanın anası dedi:

- Lidočka, bu baradə danışma.

Lidiya artıq gülümsəməyib qızararaq və telini daha düzəltməyib barmağına dolayaraq ətrafına baxa-baxa:

- Nə üçün danışmayım, mən əhvalatı nağıl etmək istəyirəm, - dedi.

- Sən dünən bu baradə danışmağa başlayanda gördün nə oldu?!

- Heç də yox... Anacan, məndən el çəkin. Mən bir şey deməyib yalnız susurdum. O, xalam və Mitin haqqında məni iki dəfə istintaq etdiğə, mən heç bir şey demədim və bildirdim ki, heç bir cavab verməyəcəyəm. Belə olduqda... Petrov...

Lidiyanın xalası:

- Petrov xəfiyyədir, jandarmıdır və alçağın biridir, - bacısı qızının sözlerini Nexlyudova izah etdi.

Lidiya heyəcanla və təlesik:

- Belə olduqda, o məni dile tutmağa başladı, - deyə sözüne davam etdi. - "Hey deyirdi ki, sizin söyləyəcəklərinizin hamısı heç kəsə zərər vera bilməz, əksinə... Əger siz desəniz, bəlkə də bizim burada əbəs yero əzab verdiyimiz günahsız adamları xilas etmiş olarsınız". Mənsə söylədim ki, deməyəcəyəm. Belə olduqda o dedi: "Yaxşı, heç bir şey söyləməyin, yalnız mənim dediklərimi inkar etməyin". Bundan sonra o, adları sayımağa başlayıb Mitinin adını çəkdi.

Lidiyanın xalası dedi:

- Bəsdir danışdırıñ.

- Ah, xala, mane olmayın... - Lidiya ara vermedən höküklərini dərtir və hey ətrafına boylanıb baxırdı. - Təsəvvür edirsınız, ertəsi günü divarı döyerək, birdən mənə Mitinin hebs olunduğunu bildirdilər. Düşündüm ki, onu mən elə vermişəm. Bu mənə elə əzab, elə əzab verdi ki, az qaldı dəli olam.

Lidiyanın xalası dedi:

- Mələm oldu ki, onu heç də sənin üstündə hebs etməmişlər.

- Axı mən bunu bilmirdim. Elə bilirdim, bəs mən elə vermişəm. Hey bu divardan o divara gedib gelir, düşünməyə bilmirdim. Elə fikirləşirdim ki, mən elə vermişəm. Utanırdım, üzümü örtürdüm, kiminsə qulağıma: Mitini elə vermişən, elə vermişən. Mitini elə vermişən, - piçildiyimini eşidirdim. Məni qara baslığıni bilsəm də, bu piçılıhta qulaq astmaya bilmirdim. Yatmaq istoyırdım - bacarımındır, düşünmək isteyırdım - bunu da bacarımındır. Bax bu, dəhşət idi! - Lidiya getdikcə daha çox heyəcanlınlı, telini barmağına dolayır və təkrar açaraq ətrafına boylanırdı.

Anası onun çıynına toxunaraq:

- Lidočka, sakit ol, - təkrar etdi.

Lakin Lidočka artıq özünü saxlaya bilmirdi.

- Bu ona görə dəhşətlidir ki... - daha nə isə söylemək istədişə də, sözünü yarımcıq qoyub hıçkırdı, divandan sıçradı və kresloya ilisərək otaqdan qaçıb çıxdı. Anası onun dalınca getdi.

Pancərədə oturmuş gimnazist:

- O alçaqları asmaq lazımdır, - dedi.

- Nə danışırsan? - deyə anası soruşdu.

- Heç... elə-bələ dedim, - gimnazist cavab verib, masa üzərindəki papirosu götürdü və yandırıb çəkməyə başladı.

## XXVI

Lidiyanın xalası da başını yırğaladı, o da papirosunu yandıraraq dedi:

- Bəli, gənclər üçün təkadamlıq zindan dəhşətdir.

Nexlyudov dedi:

- Mənə, hamı üçün dəhşətdir.

- Xeyr, hamı üçün yox, - Lidiyanın xalası cavab verdi. - Mənə söylemişlər ki, osil inqilabçılar üçün təkadamlıq zindan istirahətdir, dincilikdir. Gizli şəraitdə o həmişə təlaş içorisində olur, maddi möhrumiyyətlərə dözür, həm özü, həm başqları, həm də işi üçün qorxur və nohəyat, onu tuturlar, hər şey bununla bitir, bütün mosuliyət üzərində götürülür: otur, dincəl. Mənə danışıblar ki, inqilabçılar tutulunda açıqdan-açıga sevinirlər. Lakin gənclər və günahı olmayanlar üçün - həmişə de əvvəlcə Lidočka kimi günahsızları tutub

aparırlar – ilk sarsıntı döhşetli olur. Azadlıdan məhrum edilməyə, qaba raftara, pis yeməyə, pis havaya, ümumiyyətlə hər cür məhrumiyətə dözmək mümkündür. Qoy məhrumiyət üçqat artıq olsun, bunlara dözmək asandır, ancaq qoy birinci dəfə höbsxanaya düşərək keçirdiyin sarsıntı olmasın.

– Məgər siz bunu hiss etmisiniz? – Lidiyanın xalası kədərli, lakin xoş bir tebəssümle dedi.

– Mənmi? Höbsxanaya iki dəfə düşmüşəm. Birinci dəfə heç bir şey üstündə höbs edilən zaman, – deyə o, sözüne davam etdi, – mənim iyrimi iki yaşım var idi. Həm əliuşaqlı idim, həm də hamili. O zaman azadlıdan məhrum olmaq, uşağımdan və ərimdən ayrılmış mənə nə qədər ağır gəlsə də, artıq insan deyil, dönüb əşya olduğumu anladığda duydularımın müqabilində bunlar bir şey deyildi. Mən qızımı vidaslaşmaq isteyirdim, mənə isə gedib minik arabasına min deyirdilər. Məni haraya apardıqlarını soruşturdu, cavab verirdilər ki, gelib çatdıqdan sonra bilərsən. Nədə müqəssir olduğumu soruşturdu, cavab vermirdilər. İstintaqdan sonra məni soyundurub oynımə nömrəli höbsxana paltarı geyindirərək tağların altı ilə aparanda, qapını açıb məni içəri itələyəndə, qapını üzümə bağlayanda, onlар getdiqdən sonra mən və bir də dinnəden gəzintərək arabı qapının deşiyindən boyulan baxan əlisilahlı keşikçi qalandı döhşetli iztirab keçirirdim. Yادimdادر, məni istintaq edərək jandarm zabitinin mənə papiros təklif etməsi məni hər şeydən çox heyrətə getirdi. Demək o, insanların papiros çəkməyi necə sevdiyini bildiyi kimi, onların azadlığı, işığı da necə sevdiklorini, anaların öz uşaqlarını, uşaqların öz analarını necə sevdiyini də bilir. Bəs belə isə niyə onlar məni, mənə eziyən hər şeydən ayırib, vəhşi bir heyvan kimi qapını üzümə bağladılar? Bunu cozasız buraxmaq olmaz. Allaha və insanlara, insanların bir-birini sevdiklorinə hər kəs bundan sonra daha inanmaz. O zamandan bəri mən daha insanlara inanmırıam və onlara qəzəbliyəm, – deyə o, sözünü qurtarib gülümsədi.

Lidiyanın çıxdığı qapıdan anası içəri girib Lidoçkanın çox pərişan olduğunu və içəri gəlməyəcəyini bildirdi.

Lidiyanın xalası dedi:

– Gənc bir qız nə üstündə məhv olmuşdur? Mən, istər-istəməz baiskar olduğum üçün xüsusiələ iztirab çekirəm.

Qızın anası dedi:

– Allah körümüzdir, kənd havası ona düşər, sağalar, göndərərik atasının yanına.

Lidiyanın xalası dedi:

– Əger siz olmasayınız, qız tamamilə məhv olardı. Sağ olun. Mən sizi ona görə görəmək istəyirdim ki, bu məktubu Vera Yefremovnaya verməyi sizdən xahiş edim, – deyə o, cibindən bir məktub çıxardı. – Məktubun ağızı bağlı deyildir, onu oxuyub, əqidənizə görə, onu ya cirarsınız, ya da yetirərsiniz. Məktubda sizi ləkələyəcək heç bir şey yoxdur.

Nexlyudov məktubu aldı və yiyesinə verməyi vət etdikdən sonra ayağa qalxıb vidalaşaraq küçəyə çıxdı.

O, məktubu oxumadan ağızını yapışdırıb və yiyesinə verməyi qət etdi.

## XXVII

Nexlyudovu Peterburqda yurbanmağa vadar edən axırıcı iş təriqatçılarının işi idi. Onların çarın adına yazılmış ərizəsini keçmiş polk yoldaşı, saray yavori Boqatryov vasitəsilə yetirmək fikrində idi. Səhər Boqatryovgilə gelib onu evdə tapdı; getməyə hazırlaşan Boqatryov səhər yeməyini yeyirdi. Boqatryov alçaqboylu, enlikürək, nali ovçunda basib əyən çox güclü, mehriban, namuslu, sözü açıq deyən və həttə liberal bir adam idi. Bu xüsusiyyətlərinə baxmayaraq, o, saraya yaxın bir adam olub, çari və onun ailəsini sevirdi, bu ali mühitdə yalnız yaxşını görməyi, pis və yaramaz hərəkətlərdə iştirak etməməyi bacarırdı. O heç bir zaman nə insanları, nə də gürbələn tədbirləri pisləmirdi, ya heç dinnəz, ya da lazım olan şey haqqında qışqırılmış kimi cosarəti, hündür səslə danışar və çox vaxt danışarkən eləcə bərkən gülərdi, bunu fəndi işlətmək üçün eləmirdi, xasiyyəti belə idi.

– Yaxşı oldu ki, geldin. Yemek istəyirsənmi? İstəyirsən, otur. Qiymət bifşteksdir. Mən həmisiə osıl mətləbdən başlayıb bununla da qurtarıram, ha-ha-ha. Yaxşı, onda şərab iç, – deyə o, qırmızı şərabla dolu qrafını göstərdi. – Mən sənin haqqında fikirləşmişəm. Ərizəni verəcəyəm. Söz yoxdur ki, lap özüne verəcəyəm: ancaq başıma bir fikir gəlməsidir: qabaqça Toporovun yanına getsən, yaxşı olmazmı?

Toporovun adı çekiləndə Nexlyudov üz-gözünü turşutdu.

— Hər şey ondan asıldır. Axi her halda, ondan soruşacaqlar. Belkə də o özü səni razı saldı.

— Məsləhət bilirsənse, gedərəm.

— Çox gözəl. Hə, Piter necadır, sənə necə təsir bağışladı?

— Boqatryov qışkırdı. — Danışsana?

Nexlyudov dedi:

— Hiss edirəm ki, məni hipnoz edir.

— Hipnoz edir? — Boqatryov tekrar edib bərkdən qəhəqəhə çəkdi. — Yemek istəmirsin, kef sənindir. — O, safet ilə bişərinin sildi. Qışqır-a-qışqır: — Gedirsinmi? Hə? Hərgah o bir şey eleməsə, məktubu mənə ver, mən elə sabah verərəm, — deyib masanın arxasından qalxaraq ağzını sövq-tabii sildiyi kimi, eləcə də xəç çevirdi, sonra da qılıncını bağladı. — İndi isə salamat qal, mən getməliyəm.

— Bərabər çıxaq, — Nexlyudov Boqatryovun qüvvətli və yekə əlini məmənnuniyyətə sıxıldıqdan sonra, həmişə olduğu kimi, nə isə sağlam, şüursuz və təze bir hissin xoş təsirilə cyvanda ondan ayrıldı.

Toporovun yanına getməkdən yaxşı bir şey gözləməsə də, Boqatryovun məsləhətə onun yanına getdi.

Toporovun tutduğu vəzifə, mahiyəti etibarilə, daxili bir ziddiyət təşkil edirdi; bu ziddiyəti yalnız küt və mənəvi hissənən məhrum olan adamlar görməyə bilərdilər. Bu iki sıfətin ikisi də Toporovda var idi. Onun vəzifəsindəki ziddiyət bundan ibarət idi ki, bu vəzifədə olan adam, zoraklıq da daxil olmaqla, xarici vəstələrlə kilsəyə kömək göstərib onu müdafiə etməli idi; halbuki kilsənin özünən öyrətdiyinə görə, onu Allah bərqrər etmişdi, ona nə cəhənnəm qapıları üstün gələ bilərdi, ne də insan heç bir vəchle onu mağlub edə bilərdi. Heç bir şəyələ mağlub edilməyən bu ilahi müəssisəyə ise öz çinovnikləri ilə birlikdə Toporovun başçılıq etdiyi, insanlar tərəfindən qurulmuş idarə kömək göstərib onun müdafiəsinə qalxmazı idi. Toporov bu ziddiyəti görmürdü və ya onu görmək istəmirdi, odur ki, cəhənnəm qapılarının mağlub edə bilmədiyi kilsəni her hansı bir katolik keşisin, pastorun və ya teriqətinin dağıtmamasının ciddi surətdə qeydində qalırdı. Əsas dindarlıq hissindən, insanların bərəborliyi və qardaşlığını dərk etməkdən məhrum edilmiş bütün adamlar kimi, Toporov da möhkəm yeqin eləmişdi ki, xalq onun özünə oxşamayan tamamilə başqa

şəxslərdən ibarətdir və xalq üçün zəruri hesab etdiyi şey olmadan da, o özü çox yaxşı dolana bilərdi. O özü qəlbinin dərinliyində heç nəyə inanmırı, belə bir vəziyyəti çox münasib və xoş hesab etsə də, xalqın da bu vəziyyətə gəlib çatacağından qorxudu üçün, özü-nün dediyinə görə, onu bundan xilas etməyi mütəmmidən borcu biliirdi.

Bu aşşazlıq kitabında deyilir ki, xərcənglər diri-diri qaynar suda bişirilməyi xoşlayıv; həmin ifadə kitabda məcəzi manada işlədilmiş olduğu halda, Toporov bunu məcəzi manada deyil, açıqdən-əcəga yəqin eləmişdi və həmişə belə düşünür, deyirdi ki, xalq mövhüməti sevir.

O, müdafiə etdiyi dinə toyuqunun öz toyuqlarına verdiyi çürütüyə bəslədiyi münasibət kimi bir münasibət bəsləyirdi: çürütüy çox iyrənc olsa da, toyuqlar onu sevə-sevə yeyirlər, buna görə də onlara comdək yedirtmək lazımdır.

Aydındır ki, bütün bu İver, Kazan və Smolensk məbədlərində çox qatı bütperəstlik hökm sürüb, lakin xalq sevdiyi və inandığı üçün bu mövhüməti müdafiə etmək lazımdır. Belə düşünen Toporov dərk etmirdi ki, xalq mövhüməti yalnız ona görə sevir ki, Toporov kimi rəhimsiz adamlar həmişə olmuşdur və indi da vardır. Belə adamlar maarifləndikdən sonra öz biliklərini işlətməyə məcbur olduqları şəyə, yəni cəhalət zülmətindən cirpinib çıxan xalqa kömək eləmək yolunda yox, yalnız xalqı bu cəhalətdə möhkəm tutub saxlamaq üçün sərf edirlər.

Nexlyudov Toporovun qəbul otağına girərkən o öz kabinetində monastır rəisi bir rahibə ilə səhəbat edirdi. Gümrük bir zadəgan olan bu rahibə Qərb ölkəsində pravoslavlığı zor gücünə qəbul etmiş uniatlar içərisində pravoslavlığı yayıb onu müdafiə edirdi.

Xüsusi tapşırıqları icra edən çinovnik qəbul otağında növbə çekirdi. Nexlyudovdan onun işi başında soruşub, tariqətçilərin ərizəsini padşaha vermək fikrində olduğunu öyrendikdə, ərizəyə baxmağa ondan icazə istədi. Nexlyudov ərizəni verdikdən sonra çinovnik ərizəni alıb kabinetə getdi. Başına hündür rahib papağı qoymuş, üzündəki tül rübəndi yellənən və qara shleyfini arxasında sürüyən rahibə zəbərcəd təsbeh tutmuş və dirnaqları temizlənmış ağ əllərini döşündə çarpazlayaraq kabinetdən çıxıb qapiya tərəf getdi. Nexlyudovu hələ də içəriyə dəvət etmirdilər. Toporov ərizəni oxuyub başını bulayırdı. Açıq və kəskin yazılmış ərizəni oxuduqca xoşuna gəlmir, təcəccübənləndi.

Ərizəni oxuyub qurtardıqda: "Əgər bu ərizə çarın əlinə düşse, xoşagelməz şeylər və anlaşılmazlığa səbəb olar", – deyə düşündü. Ərizəni masanın üzərinə qoyduqdan sonra zəngi basıb Nexlyudovu dəvət etmələrini əmr etdi.

O, təriqətilərin işini xatırlayırdı, onların ərizəsi bir dəfə gəlib onun elindən keçmişdi. Məsəla bundan ibarət idi ki, pravoslavlıqlıdan dönmüş xristianları danladıqdan sonra məhkəməyə vermişdilər, məhkəmə isə onlara bərəat qazandırılmışdı. Belə olduqda arxivəyə qubernatorla birlikdə kəbinin qanunsuz olduğunu əsas tutaraq kişilərin, arvadların, uşaqların hərəsini bir tərəfə sürkünlətmeməyi qorara almışdilar. İndi bu atalar və arvadlar onları bir-birindən ayırmamağı xahiş edirdilər. Toporov bu işin birinci dəfə onun üstünə gəldiyi vaxtı xatırladı. Hələ o vaxt bu işi dayandırıb-dayandırmaq üzərində tərəddüd etmişdi. Lakin bu kəndlilərin ailə üzvlərinin hərəsini bir tərəfə göndərmək haqqındaki sərəncamı təsdiq etməkdən heç bir zərər gələ bilməzdii; onları öz yerlərində saxlamaq isə pravoslavlıqlıdan üz döndərmək mənasında, qalan əhaliyə pis təsir göstərə bilərdi, bundan əlavə, bu iş arxiycreyn ciddi cəhdini göstərdiyi üçün işin əvvəlki istiqamətini dəyişməmişdi.

İndi isə Peterburqdə tanış-bilişi olan Nexlyudov kimi bir müdafiəçi məsələyə qarşıçıqlıqda bu iş çara amansız bir tədbir kimi göstərile bilər və ya xarici qəzətlərin əlinə keçə bilərdi, buna görə də o dərhal gözlənilməz bir qərara geldi.

O özünü çox maşğıl bir adam kimi göstərərək, Nexlyudovu ayaq üstə qarşılıyıb:

– Salam, – dedi və dərhal mətbəə keçdi.

– Bu işdən xəbərdaram. Adlara baxan kimi bu yaziqların işi yadına düşdü, – o, ərizəni əlinə alıb Nexlyudova göstərdi. – Bu işi yadına saldıığınız üçün sizə çox minnətdaram. Bu quberniya idarələri həddindən artıq səy göstərirlər... – Nexlyudov dinmədən onun solğun, hərəkətsiz üzüno ikrəh hiss ilə baxırdı. – Bu tədbirin ləğv edilməsi və bu adamların əvvəlki yaşayış yerlərinə qaytarılması üçün mən sərəncam verərəm.

Nexlyudov dedi:

– Demək, ərizəni yuxarırlara vermək lazımlı deyildir?

– Qətiyyən. Mən bunu sizə vəd edirəm, – o "mən" sözünü xüsusi vurğu ilə söylədi, görünür o öz namusunun, öz sözünün ən

yaxşı zəmanət olduğuna tamamilə əmin idi. – Yaxşısı budur, mən əle indi yazım. Zəhmət olmasa, əyləşin.

O, masaya yaxınlaşış yazmağa başladı. Nexlyudov oturmadan bu ensiz dəz kəlləyə, qələmi tez-tez hərəkət etdirən qalın göy damarlı ələ yuxarıdan baxıb, görünür, hər şeyə laqeyd olan bu adamın bu işi nə üçün gördüyüնə, həm də belə qayğı ilə gördüyüնə təcəcüb edirdi.

Toporov konvertin ağızını yapışdıraraq:

– Buyurun, – dedi və dodaqlarını gülməsəyirmiş kimi büzərək əlavə etdi: – Bunu sizi minnotçi salan adamlara bildirin.

Nexlyudov konverti alaraq dedi:

– Axı bu adamlar nə üçün iztirab çəkiblər?

Toporov başını qaldırıb gülməsədi, sanki Nexlyudovun verdiyi sual onu məmənnə etmişdi.

– Mən bunu deyə bilmərəm. Yalnız bunu deyə bilərəm ki, xalqın biz tərəfdən müdafiə edilən mənəfeyi çox mühüm olduğundan etiqad məsələlərində göstərilən həddindən artıq səy, indi etiqada qarşı yayılmaqda olan həddindən artıq laqeydlikdən dəhsətli və zərərli təyildir.

– Axı necə olur ki, yaxşılığın ən birinci tələbləri din naminə pozulur, yəni ailələr bir-birindən ayrı salınır...

Görünür, Toporov Nexlyudovun dediklərini mənali hesab etdiyi üçün eyni mərhəmətli təbəssümələ gülməsədi. Toporov ələ düşünürdü ki, o, böyük dövlət mövqeyi tutur və bu mövqedən Nexlyudovun dediklərinin hamisini mənali, lakin birtərəfli hesab etməlidir.

O:

– Ayrı-ayrı adamlar nöqtəyi-nəzərindən bu belə görünə bilər, lakin dövlət nöqtəyi-nəzərindən bu bir qədər başqa cürdür. Nə isə, salamat qalın, – deyib Toporov əlini uzadaraq təzim etdi.

Nexlyudov onun əlini sıxıb, bu əli sıxdığına peşman olaraq dinmədən tələsəl çıxdı.

O, Toporovun yanından çıxarkən: "Xalqın mənəfeyi, – deyə onun sözlerini təkrar etdi və belə düşündü, – sonin, yalnız sonin mənəfeyindir".

Nexlyudov ədaləti bərpa edən, dini etiqadın müdafiəsinə qalxan və patentsiz olaraq şərab alveri etdiyi üçün cəzalandırılmış qadından başlayaraq uğurluq edən usağı, səfəllik edən sofılo,

yangın törədənə, israfçılıq edən bankıra, lazımi məlumat almaq mümkün olduğu üçün o bədbəxt Lidiyaya, pravoslavlığa zidd getdikləri üçün təriqətçilərə və konstitusiya arzu etdiyi üçün Qurkeviç qədər cezalandırılmış bütün xalqı təriyə edən idarələrin fəaliyyətini tecəssüm etdirən şəxsləri xeyalında bir-bir canlandırdı və son dərəcə aydın şəkildə belə bir fikrə gəldi ki, bu adamların hamısını heç də haqsızlıq etdikləri və ya qanunsuz işlər gördükəri üçün deyil, xalqdan yiğidiqları sərvətə sahib olmaqdə məmurlara və varlılarla maneçilik tərəddikləri üçün tutur, həbs edir və ya sürgünə göndəriridər.

Patentsiz ticarət edən qadın, şəhəri avara-avarə gəzən oğru, bayannama paylayan Lidiya, mövhümata zidd gedən təriqətçilər və konstitusiya istəyən Qurkeviç isə buna mane olurdular. Buna görə də Nexlyudova cələ libirdi ki, onun xalasının erindən, senatorlardan və Toporovdan başlamış nazirliklərde masa dalında olan bütün kiçik, təmiz və nəzakətli ağalaradək memurların hamısı günahsız adamların iztirab çökəsindən zərər qədər də utanmış; onların fikri-zikri təhlükəli adamların hamısını aradan götürməkdir.

Beləliklə, günahı olmayan birisini təqsirləndirməmək üçün nəinki on müqəssiri bağışlamaq qaydasına riayət edilmirdi, eksinə, çürümüş şeyi kökündən üzərk üçün yeni bir şeydən yapışmaq lazımlığı kimi, ceza vermək yolu ilə həqiqatən təhlükəli olan birisini aradan qaldırmak məqsədi ilə on təhlükəsiz adam aradan qaldırırdı.

Baş verən hadisələrin belə izahı Nexlyudova çox sadə və aydın görünüsə də, bunun doğrudan da belə olduğuna inanmaqdə Nexlyudovu tərəddüdə salan da məhz bu sadəlik və aydınlıq idi. Belə mürəkkəb bir hadisenin bu qədər sadə və dəhşətli izahı ola bil-məzdi, ədalət, yaxşılıq, qanun, etiqad, Allah və sairə haqqında deyilən bütün bu sözlər yalnız söz olub, on qaba tamahkarlıq və amansızlığın üstünü örte bilməzdı.

## XXVIII

Nexlyudov elə o günün axşamı çıxıb gedərdi, lakin teatra getməyi və etmişdi və bunu etmək lazım gəlmədiyini bildiyi halda, verdiyi sözə görə özünü borclu bildiyi üçün öz-özünü aldadaraq teatra getdi.

"Mən bu şimikdirmələrdən üz döndərə bilərəmmi? – deyə o çox da səmimi olmayaraq düşündü. – Gedib axırıcı dəfə baxacağam".

Paltarını soyunub frak geyindikdən sonra həmişə göstərilən *Dame aux camélias*<sup>1</sup>-in ikinci pərdəsinə gəlib çatdı. Gəlmə bir aktrisa vərəmlə qadınların necə ölüklərini indi yeni bir şəkildə göstərirdi.

Teatr ağızına qədər dolu idi və *Mariette*-nin benuarını bu benuarı soruşan şəxsə göstərilən ehtiramla dərhal Nexlyudova nişan verdilər.

Foyedə dayanmış zərbaftlı lakey Nexlyudova, tanıdığı bir adam kimi baş əyib qapını açdı.

Üzbəüzdeki lojaların bütün cərgələrində oturanlar və oturanların arxasından dayanmış fiqurlar, parterde oturanların kürekləri, çal, yarımcı, daz, keçəl başları, pomadallanmış və burulmuş saçlar, bir sözle, bütün tamaşaçılar ipək və krujevalarla bəzənmiş, azılıb-bütülən, qeyri-təbii səsle monoloq söyləyən ariq və sisqa aktrisanın tamaşasına dalmışdır. Qapı açıldıqda kimsə "sus!" dedi, soyuq və isti hava cərəyanı Nexlyudovun üzüna dəyib keçdi.

Lojada *Mariette*-dən eləvə ciyinə qırımızı örtük salmış, uzun və ağır saçlarını başının dəlinə yığmış tanımadiği bir qadın və iki kişi var idi. Kişilarından general olanı *Mariette*-nin əri idi, o gözlə və hündürboy bir adam idi, burnu donqar, üzü ciddi və qətiyyətli idi, əynindəki hərbi palтарına içəridən qaba kətan parça çəkilib pambıq qoyulduğu üçün döşü dik görünürdü, o birisi sanışın və daz bir adam idi, qəşəng bakenbardları arasından qırıq çənəsi görünürdü. Qəşəng, incə və zeif *Mariette*-nin əynində sinəsi açıq paltar var idi, möhkəm əzeləli ciyinləri boynundan maili olaraq enir, boyunu ilə ciyinlərinin birləşdiyi yerdə bir xal qaralıdır. Nexlyudov daxil olduğunda o dərhal dönüb baxdı və yelpiklə arxasındaki kursunu ona göstərib hem salam, hem də minnətdarlıq ifadə edən və Nexlyudova göründüyü kimi, monəli bir əda ilə ona gülümsədi. *Mariette*-nin əri hər zaman olduğu kimi, sakit nəzərlərlə Nexlyudova baxıb təzim etdi. Onun bütün zahirindən, oturuşundan, arvadı ilə baxışkən gözlərindən zabitəli olduğu və gözəl qadının öz xüsusi mali hesab etdiyi görüñürdü.

<sup>1</sup>"Kameliali xanım"

Monoloq qurtardıqda teatr alqış səsindən titrdi. *Mariette* ayaga qalxdı, xışıldayan ipok yubkasından yapışaraq lojanın arxa hissəsinə keçdi və erini Nexlyudovla tanış etdi. Gözləri aramsız olaraq gülümşəyən general çox şad olduğunu bildirdikdən sonra sakitləşib qaradınmaz oldu.

Nexlyudov *Mariette*-yə müraciət edərək:

— Men bu gün getməli idim, — dedi, — lakin sizə vəd etmişdim.

*Mariette* onun sözlərinə mənaya cavab olaraq dedi:

— Əgər məni görmək istemirsizsə, gözəl aktrisanı görərsiniz, axırınıcı sohnədə necə qoşəng idi, cə deyil? — deyə o, erinə müraciət etdi.

*Mariette*-nin əri başını aydı.

Nexlyudov dedi:

— Bunlar mənə təsir etmir. Bu gün mən o qədər əsil felakətin şahidi olmuşam ki...

— Əyləşin, nağıl edin.

*Mariette*-nin əri qulaq verib gözləri ilə getdikcə daha çox istehzalı-istehzalı gülümşəyirdi.

— Uzun müddət həbsdə saxlanıldıqdan sonra buraxılmış o qadının yanına getmişdim; həli çox yamandır.

*Mariette* erinə sarı dönerək:

— Sənə söylədiyim həmin qadındır, — dedi.

*Mariette*-nin əri başını əyrək, Nexlyudova göründüyü kimi bişərlərin altından açıq-aydın istehzalı-istehzalı gülümşəyib:

— Boli, onu həbsdən azad etmək mümkün olduğu üçün mən çox şadam, — dedi. — Mən gedim bir papiroş çəkim.

Nexlyudov əyləşib *Mariette*-nin ona deyəcəyi o sözü söyləyəcəyini gözləyirdi, lakin *Mariette* ona heç bir söz demədi; o, hətta deməyə təşəbbüs belə göstərməyib zarafat edir və pyes haqqında danışır, onun fikrincə bu pyes Nexlyudovu çox mütəəssir etməli idi.

Nexlyudov gördü ki, *Mariette*-nin ona deməli sözü yox imiş, o yalnız özünün axşam bəzək-düzəyinin gözəlliyyini, ciyinlərini və xalımı ona göstərmək istəyirmiş; bu, Nexlyudova cyni zamanda həm xoş, həm də iyrancı göründü.

Qabaqlar bütün bunların üzərinə çəkilmiş gözəllik pərdəsi Nexlyudov üçün indi nəinki götürülmüşdü, həm də o bu pərdənin altındakıları görürdü. *Mariette*-yə baxmaqdan zövq alırdısa da, bilirdi ki, o, yüzlərlə insanın göz yaşları və həyatı bahasına özünü

mənsəb qazanmış əri ilə yaşıyan bir yalançıdır, həm də bu iztirabları vecinə almır. Dünən dediklərinin də hamısı yalan imiş və *Mariette* özünü ona sevdirmek isteyirmiş. Nə üçün sevdirmək istadiyini Nexlyudov bilmədiyi kimi, onun özü də bilmirdi. Nexlyudov bir neçə dəfə getmeye hazırlaşış şiyapasına əl atdısa da, yenə də getməyib qaldı. Nahayət, *Mariette*-nin əri qalın bliğlərdən tüüt qoxusu saç-a-saça lojaya qayıdır Nexlyudovu tanımırımsı kimi himayəkar və ikrah dolu bir nəzərlə ona baxıldıqdan sonra Nexlyudov qapını örtülməyə qoymayıb dəhlizə çıxdı və öz paltosunu tapıb teatrdan getdi.

O, Nevski küçəsi ilə evə qayıdarkən qarşısında gedən hündür-boy, qədd-qaməti və nəzəri cəlb edəcək dərəcədə qoşəng geyinmiş bir qadın biixtiyar gözlərinə sataşdı. Gen səkinin asfaltı ilə gedən bu qadının hem üzündən, həm də bütün görünüşündən biliñirdi ki, o başqalarını yoldan çıxarmaq qüvvəsinə malik olduğunu dərk edir. Onunla üz-üzə galənlərin və onu ötbü keçənlərin hamisi döñüb bu qadına baxırdı. Nexlyudov ondan daha yeyin getdiyi üçün o da biixtiyar döñüb bu qadının üzüne baxdı. Görünür, qadının rənglənmis üzü gözəl idi və qadın gözlerini parıldadaraq Nexlyudova gülümşədi. Qəribə işdir, Nexlyudov dərhal *Mariette*-ni xatırladı, çünki teatrdakı eyni maraq və nifrat hissini duydur. Nexlyudov öz-özüne qəzəblənib onu tələsik ötüb keçdi və Morskaya küçəsinə dönerək sahilə çıxdıqdan sonra var-gol etməyə başladı və bununla da qorodovuya töaccübəldirdi.

“Mən içəri girəndə o da teatrdə mənə beləcə gülümşədi, — deyə o düşündürdü, — həm o təbəssümde, həm də bu təbəssümde cyni mənə var idi. Fərqi yalnız burasındadır ki, bu qadın sadə və açıq olaraq “sənə lazımsa — məni apar, lazıim deyiləmsə — keç get” deyir, o biri qadın isə özünü elə göstərir ki, guya bu baradə fikirləşmir, yüksək nəcib hissələrə yaşıyır, amma eslinda ikisi də birdir. Bu qadın heç olmasa doğru danışır, o biri iso yalan söyləyir. Bundan əlavə, onu bu vəziyyətə ehtiyac salmışdır, o biri qadın iso bu gözəl, murdar və dəhşətli cıtlarasla oynayıb əylənir. Bu küçə qadını üfunet verən çirkli bir sudur, bu yanğısı nifratindən qüvvətli olanlara təklif olunur: teatrdakı qadın isə düşdüyü hər şeyi sezilmədən zəhərləyən bir zəhərdir. Nexlyudov zadəganlar nümayəndəsinin arvadı ilə olan əlaqəsini yadına saldı və varlığını çirkin xatirələr çulğaladı. — İnsan-dakı heyvani hiss murdardır, — o düşündü, — lakin bu heyvani hiss

temiz olduqda, son ona mənəvi həyatının zirvosından həqarətə baxaraq bu hissə, təslim olsan da, olmasan da, cini adam olaraq qalırsan, lakin bu heyvani hiss yalançı-estetik, şairənə bir pərdənin altında gizlənib ona pərəstiş edilməsini tələb etdikdə sən bu heyvani hissə getdiyəcə daha çox uyaraq yaxşını pisdən seçmirsən. Bax o zaman dehşəti olur".

Nexlyudov indi bunu sarayları, keşikçiləri, qalanı, çayı, qayıqları və birjani gördüyü kimi aydın görürdü.

Bu gecə etrafə insani sakitleşdirən, ona dincilik verən bir qaranlıq çökəməyib, mənbəyi görünməyən tutqun, kədərli və qeyri-tabii bir işq hər yəni büründüyü kimi, Nexlyudovun da qəlbində artıq naməlumluğun rahatlıq getirən zülməti yox idi. Hər şey aydın idi. Aydın idi ki, mühüm və yaxşı hesab edilən her şey mənasız və ya iyrəncidir, bütün bu parlıtı, bütün bu zinət köhnə və hamının adət etdiyi, nəinki cəzalandırılmayan, həm də hökm süren və insanların uydura bildikləri gözəlliyyin bütün əlamətləri ilə bəzədilmiş ciyətləri ört-basdır edir.

Nexlyudov bunu unutmaq, görməmək istəyirdi, lakin indi artıq bunları görməyə bilməzdi. Nexlyudov ona hər şeyi bəyan edən işq mənbəyini Peterburq üzərinə düşən işq kimi görməsə də, bu işq ona tutqun, kədərli və qeyri-tabii görünənə də, onun gözleri qarşısında açılan mənzərəni bu işqda görməyə bilmirdi, bu zaman o həm sevinc, həm də həyəcan duyurdu.

## XXIX

Nexlyudov Moskvaya gəldikdə birinci işi həbsxana xəstəxanasına getmək oldu; o, məhkəmənin qərarını Senatın təsdiq etdiyini və Sibira yola düşmək üçün hazırlıqla başlamaq lazımlı gəldiyi haqqında kədərli xəbəri Maslovaya bildirmek istəyirdi.

Əlahəzərətin adına vəkilin yazdığı və imza etdirmək üçün həbsxanaxanaya, Maslovaya apardığı ərizəyə Nexlyudovun ümidi az idi. Qəribər ki, indi o, müvəffəqiyət qazanmaq istəmirdi də. O, Sibiro getmək, sürğünə və katorqaya məhkəm olunmuşların içərisində yaşamaq fikrlə barışındı və Maslova bərəət qazanarsa, özünü və onun həyatını necə quracağını təsəvvür etməkdə çətinlik çəkirdi. Nexlyudov Amerika yazılıcısı Toronun sözlərini xaturladı. Amerikada köləlik zamanı o demisi ki, köləliyin qanuna salındığı və

himayə edildiyi ölkədə namuslu votəndaş üçün yeganə abırlı yer həbsxanadır. Xüsusilə, Peterburq sefərindən və orada görüb öyrəndiklərindən sonra Nexlyudov də ceynən belə düşünürdü.

"Bəli, indiki zamanda Rusiyada namuslu adam üçün yeganə abırlı yer həbsxanadır" – deyə o düşünürdü. O, həbsxanaya yaxınlaşanda və içəri girində də bunu hiss edirdi.

Xəstəxanadakı qapıcı Nexlyudovu tanıldıqda Maslovanın artıq burada olmadığını dərhəl ona xəbər verdi.

– Bəs haradadır?

– Yene də qalada.

– Niyə ora köçürdülər? – Nexlyudov soruşdu.

Qapıcı həqarətə gülümsəyərək dedi:

– Knyaz həzrətləri, bu təyfa belə tayfadır, feldşerlə mazaqlaşdı, baş həkim də qalaya göndərdi.

Nexlyudov heç vəchlə güman etməzdi ki, Maslova və onun mənəvi aləmi ona bu qədər yaxın ola bilər. Bu xəbər ona yaman təsir etdi. O, gözlənilməz böyük bir fəlakətdən xəbər tutan adamların duydugu eyni hissi duydı. Bu onu çox ağırtıdı. Bu xəbəri eşidərkən duydugu birinci hiss xəcalat hissi oldu. O, Maslovanın mənəvi aləminin guya dəyişməkdə olduğuna dair əvvəlki fərehli təsəvvürü ilə özü-özüne gülünç göründü. Nexlyudovun fikrindən keçdi ki, onun fədakarlığını qəbul etmək istəmədiyi haqqında Maslovanın dediyi sözler, onun məzəmmətləri və göz yaşları – bütün bunlar ondan daha yaxşı istifadə etmək arzusunda olan pozğun bir qadının hiyləgərliyindən başqa bir şey deyilməşdi. İndi Nexlyudova elə galirdi ki, son dəfə Maslovanın yanında olanda indi meydana çıxmış islah-edilməziyyin əlamətlərini görmüşdü. Bütün bu fikirlər onun ürəyinə sıyapmasını vərdiş etdiyi bir hərəkətlə başına qoyub xəstəxanadan çıxdığı zaman golmmışdı.

"İndi nə edim? – deyə özü-özündən soruşdu. – Mən ona bağlanımmı? Onun bu hərəkəti məni azad etmirmi?"

Lakin bu suali özüne verən kimi dərhəl anladı ki, özünü azad hesab edib Maslovani tərk etməklə ürəyindən onu cəzalandırmaq keçdiyi halda, özünü cəzalandırmış olardı, bu fikir Nexlyudovu dəhşətə saldı.

"Yox! Baş verən hadisə monim qərarımı dəyişə bilməyib, yalnız onu möhkəmləndirə bilər. Qoy o öz mənəvi aləmindən irəli gələnləri etsin, – feldşerlə mazaqlaşır, qoy mazaqlaşın, – bu onun

öz işidir... Mənim işim isə vicdanımın məndən tələb etdiyini yerinə yetirməkdir. Vicdanım günahımı yumaq üçün öz azadlığını qurban verməyi tələb edir, saxta yol ilə olsa da, onunla evlənmək, onu hara göndəririrlərse, onun da imzalı getmək haqqında qərarına gəldikdə, bu qərarım dəyişilməden qalır". Nexlyudov xəstəxanadan çıxdıqda kinli bir inadla öz-özüna belə söyləndi və qəti addımlarla həbsxananın böyük darvazasına doğru addımladı.

Darvazaya yaxınlaşdıqda Maslovani görmək istədiyini rəisə bildirməyi növbətçidən xahiş etdi. Növbətçi Nexlyudovu tanıdıqdan həbsxananın mühüm bir yeniliyini, yəni kapitanın işdən çıxdığını və onun yerinə başqa bir ciddi rəisin geldiğini bir tanış kimi ona xəbər verdi.

Nəzarətçi:

— İndi işler yaman ciddidir, — dedi. — O buradadır, bu saat xəbər aparalar.

Doğrudan da rəis həbsxanada idi və çox çəkmədən Nexlyudovun yanına gəldi. Yeni rəis hündürboy və ariq bir adam idi, yanaqlarının üstündə almacıq sümüyü qabağa çıxmışdı, çox yavaş tərpənirdi, yaman da qışqabaqlı idi.

O, Nexlyudova baxmadan:

— Görüşə müyyəyen günlərdə, özü də qonaq otağında icazə verilir, — dedi.

— Axi men əlahəzrətin adına yazılmış ərizəyə qol çəkdirməliyəm.

— Ərizəni mənə vera bilərsiniz.

— Mən dustaqları qadının özünü görməliyəm. Qabaqlar həmişə mənə icazə verirdilər.

Rəis Nexlyudova öteri bir nəzər salaraq:

— O qabaqlar idi, — dedi.

— Mənim qubernatorundan icazəm vardır, — Nexlyudov israr etdi və portmanatını çıxartdı.

Rəis yənə də onun gözlərinə baxmadan:

— İcazo verin, — dedi və uzun, ariq ağı barmaqları ilə (şəhədet barmağında qızıl üzük var idi) Nexlyudovun uzatdığı kağızı alıb yavaş-yavaş oxuduqdan sonra: — Buyurun dəftərxanaya, — dedi.

Bu dəfə dəftərxanada heç kəs yox idi. Rəis masanın arxasında oynışib, görünür, görüşdə iştirak etmək niyyətiyle masa üzərindəki kağızları qurdalamağa başladı. Nexlyudov: "Siyasi dustaqları

Boqoduxovskayayı görmək olarmı?" sorusunda rəis qısaca: "Olma" — cavab verdi. O:

— Siyasi dustaqlarla görüşməyə icazə verilmir, — dedikdən sonra yənə də kağızları oxumağa girişdi.

Nexlyudovun cibində Boqoduxovskayaya yazılmış məktub olduğu üçün özünü niyyəti ifşa və alt-üst edilmiş günahkar bir adam veziyətində hiss etdi.

Maslova dəftərxanaya girdikdə rəis olmasını qaldırdı və nə Maslovaya, nə də Nexlyudova baxmadan: — Buyurun! — dedikdən sonra öz kağızları ilə maşğıl olmaqdə davam etdi.

Maslovanın əynində əvvəlki kimi yənə də aq kofta, yubka və başında ləçək var idi. Nexlyudova yaxınlaşış onun soyuq və qəzəblü üzünü gördükdə qıpçırmızı qızardı, əli ilə koftasının ətəyini dartsıdıraraq gözlərini yera dikdi. Onun özünü itirməsi Nexlyudov üçün xəstəxana qapısının dediyi sözleri təsdiq edirdi.

Nexlyudov onuna əvvəlki kimi rəftər edərək el vermək istədi də, bacarmadı, çünki indi Maslovaya nifrat edirdi.

Nexlyudov ona baxmadan və el verməndən sakit bir səsle:

— Mən sizə pis xəbər götürmişəm, — dedi. — Senat rədd etdi.

Maslova boğulmuş kimi qariba bir soslo:

— Mən belə də bilirdim, — dedi.

Nexlyudov əvvəlki halında olsayıdı, "bela də bilirdim" deməsinin sobəbini ondan soruşardı; indi isə ona baxmaqla kifayətləndi. Maslovanın gözləri yaşıla dolu idi.

Lakin bu nəinki Nexlyudovun ürəyini yumşaltmadı, əksinə, ona qarşı daha çox qəzəbləndirdi.

Rəis ayağa qalxıb otağı o baş-bu başa gəzinməyə başladı.

İndi Maslovaya olan bütün nifratına baxmayaraq Nexlyudov Senatın rədd cavabına tövəssüf etdiyini ona söyleməyi lazım bildi. O:

— Məyus olmayıñ, — dedi, — əlahəzrətin adına yazılmış ərizədən bəlkə do bir şey çıxın, mən ümidi varam ki...

Maslova nomli və xam baxan gözlərlə ona nəzər salıb, şikayəti bir soslo:

— Mən buna görə ağlamıram... — dedi.

— Bəs nəyə görə?

— Siz xəstəxanaya getmisiniz və yəqin ki, mənim haqqımda siz deyiblər.

Nexlyudov üz-gözünü turşudaraq, etinasızlıqla dedi:

— Nə olsun ki, bu sizin öz işinizdir.

Maslova xəstəxanarı xatırlayan kimi, Nexlyudovun sakitlaşmekte olan təhqir edilmiş amansız qürur hissi varlığında yeni bir qüvvə ilə baş qaldırdı. Nexlyudov nifretlə ona baxaraq düşünürdü: "Yüksək cəmiyyətdən olan her bir qız onun kimi kübar bir adamə ərə getməyi özü üçün xoşbaxlıq hesab edordu, bu adam bu qadının əri olmaq istədi, lakin o sebir edə bilməyib feldşerə mazaqlaşmışdır". Sonra da:

— Siz erizəye imza atın, — deyib cibindəki böyük bir zərf çıxaraq onu masanın üstüne qoydu. Maslova laçeyinin ucu ilə göz yaşlarını sildikdən sonra masa arxasında eyleşib harada və nə yazmalı olduğunu soruşdu.

Nexlyudov nə və harada yazmaq lazımlı geldiğini ona göstərdi. Maslova masanın arxasına eyleşərək sol əli ilə koftasının sağ qolunu düzəldti; Nexlyudov isə onun başının üstündə dayanıb masanın üstüne ayılmış və hönkürməkdən özünü güclə saxladığı üçün hərdənbit titrəyən çiyinlərinə baxır, onun üzəyində iki hiss — kin və mərhəmət, təhqir edilmiş qürur və iztirab çəkən bu qadına mərhəmət hissi mübarizə edirdi, nəhayət, son hiss qalib geldi.

Neyin — Maslovaya ürkəndən acımaq hissini, yoxsa özünü, öz günahlarını, öz murdarlığını möhz indi, bu qadına qarşı töhmət olaraq irəli sürdüklerini xatırlamasının əvvəlcə baş verdiyi onun yadında deyildi. Lakin o, birdən-birə özünü, eyni zamanda həm müqəssir hiss etdi, həm də ona acığını duydı.

Maslova ərizəni imza etdiğdən və mürekkebə bulaşmış əlini yubkasına sildikdən sonra ayaga qalxıb ona baxdı.

Nexlyudov dedi:

— Nə olur olsun, mənim qərarımı heç bir şey dəyişməyəcəkdir.

Nexlyudov Maslovanın günahından keçdiyini düşündükçə ona daha çox acıyr, ona qarşı daha çox məhəbbət duyurdu, odur ki, ona təsəlli vermək istədi.

— Men dediyimi yerinə yetirəcəyim. Sizi hara göndərsələr, men də sizin yanınızda olacağım.

— Əbəs yero, — deyə Maslova telesik onun sözünü kesdi və üzünü təbəssüm bürüdü.

— Yادınız salın görün yola size nə lazımdır?

— Deyəsən elə bir şey lazımdır. Təşəkkür edirəm.

Rəis onlara yaxınlaşdı və Nexlyudov onun irad tutmasını gözlömədən Maslova ilə salamatlaşış otaqdan çıxdı; indi o, qabaqlar heç bir zaman hiss etmədiyi sakit sevinc, asudəlik və bütün insanlara məhəbbət duyurdu. Ona qarşı bəslədiyi məhəbbəti, Maslovanın heç bir hərəkətinin dəyişə bilməyəcəyini dərk etməsi Nexlyudovu indiyədək duymadığı bir zirvəyə qaldırmışdı. Qoy o, feldşerlə mazaqlaşın, bu onun işidir: o, Maslovanı özü üçün yox, onun özü üçün və Allahu üçün sevir.

Maslovanın xəstəxanadan qovulmasına səbəb olan və həqiqət olduğuna Nexlyudovun inandığı feldşerlə mazaqlaşmaq əhvalatı yalnız bundan ibarət idi ki, Maslova feldşer qadının əmri ilə sinə-yumşaldan dərman almaqdən ötrü dəhlizin başında yerləşən aptekə gedərən orada bir feldşerə, hündürboy və üzü sızanaqlı Ustinova rast gəlmışdı. Ustinov çıxan iddi ki, Maslovaya sataşmaqla onun zəhləsini aparmışdı. Maslova onun qolları arasından çıxmışça çalışaraq elə qüvvətlə itələmişdi ki, Ustinov rəfə dəymış və iki şüşə qabı salıb sindirmişdi.

Bu zaman dəhlizdən keçən baş həkim sindirilmiş qabın cingiltisi eşidərək və qıpqrızmı qızarmış Maslovanın çıxıb qaçıdığını gərərək qəzəblə ona qısqırmışdı:

— Bu olmadı, anam, əger sən burada mazaqlaşmağa başlasan, mən sonin yerini dəyişərəm. Nə olub? — deyə o, feldşerə müraciət edib gözlüyünün üstündən ona ciddiyətə baxmışdı.

Feldşer gülümşəyərək özünü temizə çıxarmağa başlamışdı. Həkim onun sözlərinə axıradək qulaq asmayıb başını qaldırmış və gözlüyünün altından baxmağa başlamışdı, sonra da palatalara baş çökəməyə getmiş və elə o günü rəise demmişdi ki, Maslovanın yerinə bir qədər abırlı olan başqa köməkçi göndərsinlər. Maslovanın feldşerlə mazaqlaşmaq əhvalatı yalnız bundan ibarət idi. Kişilərlə aranı sazlaklığını bəhənə edərək onu xəstəxanadan qovmaları Maslovanı ona görə bork ağırdırdı ki, kişilərlə əlaqədə olmaq artıq onu çıxan iyrondırmışdı və Nexlyudovla görüşəndən sonra bu əlaqəyə dəha çox nifrat edirdi. Onun keçmiş və indiki vəziyyətini nəzərə alaraq hər bir adamın, bu sızanaqlı feldşerin də onu təhqir etməyə və onun rədd cavabına töccübəlnəməyə haqlı olduğunu hesab etməsi qızı dedikə incitmişdi, onun özü-özünə acımasına və göz yaşlarına səbəb olmuşdu. İndi Nexlyudovun qabağına çıxarkən yəqin ki, ondan eşidəcəyi haqsız ittihamı üzərindən atmaq istəmişdi. Lakin

özüne bəraoq qazandırmağa başladıqda hiss etmişdi ki, o, buna inanmır, onun özüne bəraet qazandırması Nexlyudovun şübhəsini təsdiq edir, buna görə də o qəhərlənmiş və susmuşdu.

Maslova hələ də bu fikirdə idi və özünü inandırmaqdə davam edirdi ki, Nexlyudovla ikinci dəfə görüşərkən dediyi kimi, onu bağışlamamışdı və ona nifşət edirdi, lakin Nexlyudovu artıq çoxdan idi ki, yənə də sevirdi və elə sevirdi ki, onun istədiklərinin hamisini biixtiyar yerinə yetirirdi: daha içmir, papiros çekmir, naz satmırda və xidmətçi sıfətilə xəstəxanada işləməyə girmişdi. Bunların hamisini ona görə etmişdi ki, bunları Nexlyudovun arzu etdiyini bildirdi. Nexlyudov fədakarlıq göstərib onunla evlənmək istediyini hər dəfə xatırlatdıqda o, qotı olaraq imtiyət edirdi, bunu həm bir dəfə ona söyləmiş olduğu möğrüb sözləri təkrar etmək istədiyi üçün, həm də on başlıcası, onunla evlənmək nöticəsində Nexlyudovun bedbəxt olacağını bildiyi üçün edirdi. Nexlyudova əra getməyəcəyini qotı olaraq qorara almasına baxmayaq, Nexlyudovun ona nifşət etdiyini, onun yənə də evvelki Maslova olaraq qaldığını zənn etdiyini, onun varlığında baş vermiş dəyişikliyi görmədiyini fikirləşəndə əzab çekməyə başlayırdı. İndi Nexlyudov belə düşüňə bilərdi ki, o, xəstəxanada pis bir iş görmüşdür, bu isə Maslovani qotı olaraq katorqa cəzasına möhkum edilmək xəbərindən dəha cox azırdı.

xxx

Yola düşməkdə olan birinci dəsto ilə Maslovani göndərə bilədilər, buna görə də Nexlyudov yola hazırlaşırıdı. Lakin dedikcə çox işi olduğundan hiss edirdi ki, nə qədər boş vaxtı olursa olsun, işlərini heç vaxt qurtara bilməyəcəkdir. Keçmişdə olanın tamamilə öksi baş verirdi. Qabaqlar bir iş uydurub tapmaq lazımlı gəlir ve işin bütün mözgi həmişə cyni idi – Dmitri İvanoviç Nexlyudov. O zaman həyatın bütün maraqlı cəhətləri Dmitri İvanoviçin ətrafında cömləşməsinə baxmayaraq, bütün bu işlər cansızıcı idi. İndi bütün işlər Dmitri İvanoviç deyil, başqa adamlara aid idi, bununla belə, hər iş maraqlı və cəlbedici, cyni zamanda həddindən çox idi.

Bundan əlavə, qabaqlar Dmitri İvanoviçin bir işlə möşğul olması homişə onda qüssə və qozəb doğurdu; indi, özgə adam-  
ların işi isə çox vaxt sevincək bir əhvali-ruhiyaya səbəb olurdu.

Bu zaman Nexlyudovu məşğul edən işlər üç hissəyə bölündürdü; hər şeyda səliqə-sahman gözəlməyə adət etmiş Nexlyudov özü işlərini bələ bölmüşdü və buna müvafiq olaraq üç portfelə ayırbayılmışdı.

Birinci iş Maslovaya ve ona gösterilecek köməyə aid idi. İndi bu iş Əlahəzrətin adına verilmiş ərizəyə kömək göstəriləşməsini xahiş etməkdən ve Sibir seyahətinə hazırlasmdan ibarət idi.

İkinci iş malikanalarının qaydaya salınmasından ibarət idi. Panovoda kəndlilərin ümumi ehtiyaclarına sərf olunmaq üçün faiz vermələri şətələ, torpaq onların arasında bölüşdürülmüşdü. Lakin bu sazişi qüvvəyə mindirmək üçün şortlər və vəsiyyətnamə torarı edib imzalamaq lazımdı. Kuzminskoyedə isə iş onun düzəltdiyi kimi qalmaqdı idi, yanı torpaq üçün pulu o almazı idi, lakin vaxtı, dolanmaq üçün bu pulsdan nə qədər görməyi və kəndlilərin xeyrinə nə qədər ayırmayı müəyyən etmək lazımdı. Nexlyudov Sibir səfərinin nə qədər pul tələb edəcəyini bilmədiyindən gölərinin yarısını azaltsa da, bu gölərdən özünü tamamilə məhrum etməyə cəsarəti catmırıdı.

Üçüncü iş ona getikçe daha tez-tez müraciət edən dustaqlara kömək etmək məsəlesi idi.

Əvvəllər kömək üçün ona müraciət edən dustaqlarla əlaqəyə girərək Nexlyudov dərhal onlar üçün xahiş edib aqıbatlını yün-gülloşdirməyə çalışırdı; lakin sonralar xahiş edənlərin sayı o qədər artdı ki, bu dustaqlardan hər birinə kömək etmək mümkün olma-dığını hiss etdi və buna görə də biixtiyar son zamanlar onu başqa işlərdən daha çox məşğul edən dördüncü işə girisi.

Dördüncü sayılan bu iş cinayət möhkəməsi adlandırılın qaribə idarənin nə demək olması, nə üçün və haradan meydana çıxmazı məsələsinin həllindən ibarət idi; cinayət möhkəməsi, nəticə etibarılı, dustaqları ilə Nəxlyudovun qismən tanış olduğu həmin bu höbsxanadan və Petropavlovsk qalasından başlamış Saxalino qədər bütün dustaqxanalardan ibarət idi ki, onu tövəcübləndirən cinayət qanununun yüzlərlə və minlərlə qurbanı bu yerlərdə ixtirab çəkirdi.

Dustaqlarla şoxsi münasibətindən, vəkilin, höbsxana ruhanisinin və rəisinin sorğu-suallarından və dustaqların siyahılarından Nəlxudov belə bir noticoya gəlməmişdi ki, canı adlandıran bu dustaqları beş dərəcəyə bölmək olar.

Birinci dərəcədə guya yanğın törədən Menşov, Maslova və digərləri kimi möhkəmə səhvlorının qurbanı olan tamamilə günahsız adamlar idid. Bu dərəcədən olan adamlar ruhaninin apardığı müşahidəyə görə, o qədər də çox olmayıb təqrİbin yeddi faiz təşkil edirdi də, onların vəziyyəti xüsusən maraqlı idi.

İkinci dərəcədən olanlar qəzəb, qısqanlıq, sərxoşluq və bu kimi müstəsna hallarda baş vermiş hərəkətlər üstündə möhkum edilən adamlardan ibarət idi. Bunlar ele hərəkətlər idid ki, bunlar belə bir şəraitde mühakimə edib cəza verənlərin, demək olar, hamisimin əlindən çıxa bilərdi. Nexlyudovun müşahidəsinə görə, bu dərəcədən olan adamlar bütün canilərin yarısını güclə təşkil edirdilər.

Üçüncü dərəcədən olanlar, özlerinin anlaşıqlarına görə, on adı və hətta yaxşı hərəkətlər, lakin onlara yad olan qanun yazanların anlayışına görə cinayət hesab edilən hərəkətlər üstündə cəzalandırılmış adamlar idilər. Gizli şorab alveri edən, qaçaq mal getiren, ot yolan, sahibkarların və dövlətin böyük məşələrində odun yiyan adamlar üçüncü dərəcəli adamlar dərəcəsinə mənsub idilər. Oğurluq edən dağlırlar və dina etiqad etməyib kilsəni qarət edənlər də belə adamlar idilər.

Dördüncü dərəcədən olanlar mənəvi cəhətdən cəmiyyətin orta seviyyəsindən yuxarıda durduqları üçün canilər sırasına daxil edilmiş adamlar idilər. Təriqətçilər, öz istiqlaliyyətləri üçün qiyam etmiş polyaklar və çərkezələr, hökumət nümayandələrinə müqavimət göstərdikləri üçün möhkum edilmiş siyasi canilər, yəni sosialistlər və tətilçilər belə adamlardan idilər. Nexlyudovun müşahidəsinə görə, cəmiyyətin on yaxşı adamları olan bu adamların faizi olduqca çox idi.

Nəhayət, beşinci dərəcədən olanlar idilər ki, cəmiyyət bu adamların qarşısında, onların cəmiyyət qarşısında olduqlarından daha çox müqəssir idi. Bunlar, Nexlyudovun həbsxanada və həbsxanadan kəndərə görə, əlində ayaqaltılar olan uşaq və onun kimi yüzlərlə digər tərk edilmiş, daimi əziyyət və azdırımlardan başlarınlı itmiş adamlar idilər, həyat şəraiti sanki hemişa bu adamları cinayət adlandıran bir hərəkəti etmək zərurətine gətirib çıxarırdı. Nexlyudovun müşahidəsinə görə, çoxlu oğru və cani də bu adamlar sırasına mənsub idi. Nexlyudov bu müddətdə onlardan bəziləri ilə əlaqəyə gira bilmədi. Nexlyudov onları yaxından tanıdıqdan sonra pozulmuş və əxlaqsız adamları da bunların sırasına daxil etmişdi.

Yeni məktəb bu adamları cinayətkar tiplər adlandırır və cəmiyyətdə belə tiplərin olması cinayət barosundakı qanunun və cəzanın zəruri olduğunu sübut edən başlıca döllər sayılırdı. Nexlyudova görə pozğun, cani və dəli adlandırlınları bu tiplər, ceynək və adamlardan idilər ki, cəmiyyət onların qarşısında həmin adamların cəmiyyət qarşısında müqəssir olduğundan daha çox müqəssir idi, həm də cəmiyyət bilavasitə bu adamların özlərinin qarşısında yox, qabaqlar da hələ onların ata-anaları və babaları qarşısında müqəssir olmuşdur.

Belə adamlardan dəfələrlə cinayət işlətmış oğru Oxotin bu cəhətdən Nexlyudovu xüsusilə heyrətə salmışdı. Bir fahişənin qanunsuz oğlu olan və ümumi yataqxanada torbiyə almış bu oğru, görünürdü ki, otuz yaşına qədər qorodovoylardan yüksək əxlaqlı adam görməmişdi və gəncliyindən oğrular dəstəsi içərisinə düşməsdə, bununla bərabər, bu oğru qeyri-adı dərəcəde məzələ danişmaq istədənə malik idi və bununla da adamları özüne colb edirdi. Bu oğru Nexlyudovun onu müdafiə etməsini xahiş etmişdi də, həm özünü, həm hakimləri, həm həbsxananı, həm də nəinki cinayət barəsindəki qanunu, hətta ilahi qanunları da lağla qoyurdu. Belə adamlardan biri də gözəl Fyodorov idi, o, başçılıq etdiyi quldur dəstəsi ilə birlükde qoca bir çinovniki öldürüb qaret etmişdi. O, kendisi oğlu idid, atasının mülküni tamamilə qeyri-qanunu olaraq əlindən almışdır və sonralar atası soldatlıq edərkən bir zabitin aşinasına vurulduğu üçün onu dolaşdırılmışdır. Fyodorov cazibədər və ehtiraslı bir şəxs idi, nə olursa olsun, kef çəkmək arzusu ilə yaşayan bu adam başqa bir şey xatırına öz nəşəsindən el çəkən bir adama rast gəlməmişdi və hayatda nəşədən əlavə hər hansı başqa bir məqsədin olduğu haqqında heç zaman bir kəlmə də eştirməmişdi. Nexlyudov üçün aydın idi, zəngin təbiətli bu adamlar baxımsız qalıb özbaşına buraxılaraq, tapdanmış bitkiler kimi, başlı-başına ayaq altında qalıb eybəcərləşmişlər. O bir safil ilə bir qadına da rast gəlməmişdi, öz kütlüyü və bir qədər amansızlıqları ilə onlar insanda ikrəh doğururdular, lakin Nexlyudov məktəbinin iddia etdiyi cinayətkar tipi onların simasında görməyib, azad gəzen fraklı, epoletli və krujevalı adamlardan zəhləsi getdiyi kimi, onları da şaxşən özünün zəhləsi getdiyi adamlar hesab edirdi.

Nexlyudov müşəğul edən dördüncü iş bu qədər müxtəlif olan adamların nə üçün zindana salındıqlarını və ceynək bu kimi adamlarınsa nə üçün azad gəzdiklərini və hətta bu insanları mühakimə etdiklərini tədqiq etmək məsəlosundan ibarət idi.

Maslovanin daxil olduğu dəstə iyulun beşində yola salınacaqdı. Nexlyudov da həmin gün Maslovanın dalınca getməyə hazırlanmışdı. Yola düşməzdən bir gün əvvəl Nexlyudovun bacısı əri ilə birləkə onu görməyə gəldi.

Nexlyudovun bacısı Natalya İvanovna Raqojinskaya qardaşından on yaş böyük idi. O, qışmanın bacısının təsiri altında böyümüşdü. O hələ uşaq iken bacısı onu çox sevirdi, sonra, bacısının əra getməyinə az qalmış onlar bir yaşıda olan adamlar kimi dostlaşdırılar, o, iyirmi beş yaşlı qız, Nexlyudov işə on beş yaşlı bir oğlan idi. O zaman Natalya İvanovna qardaşının indi olmuş dostu Nikolenka İrtenyevə vurulmuşdu. Hər ikisi Nikolenkanı sevirdi, həm də onun və özlerinin varlığındakı yaxşı və insanları birləşdirən cəhəti sevirdilər.

O zamandan hər ikisi pozuldu: Nexlyudovu hərbi qulluq, əxlaqsız həyat, Natalya İvanovnanı işə ehtirasla sevdiyi bir adama əra getməsi pozmuşdu. Bu adam Natalya İvanovnaya və Dmitriya vaxtılıq məqaddəs, on eziq olan şeyləri nəinki sevmirdi, hətta bunların na olduğunu anlamadı, bir zamanlar Natalyanın can atlığı əxlaq kamiliyini və insanlara xidmət etmək söylemini işə yalnız özünün yaxşı başa düşdürü bir arzuya — mənliyini bürüza vermək və insanların qarşısında loygalanmaq arzusuna uymaq kimi izah edirdi.

Adı-sani, sərvəti olmasa da, Raqojinski çox bacarıqlı qulluqçu idi; liberalizm ilə mühafizəkarlıq arasında məharətlə baş gırleyərkən iki istiqamətdən müyyəyen zamanda və müyyəyen halda öz həyatı üçün on yaxşı nəticələr verən istiqaməti seçməklə, başlıcası işə, onu qadınlara bəyəndirən xüsusi bir keyfiyyəti ilə məhkəmədə özüne görə yaxşı mənsəb qazanmışdı. O, artıq gəncliyini keçirmiş bir adam iken xarici ölkədə nexlyudovlarla tanış olub Nataşanı, özü kimi yaşı ötmüş bu qızı özüne məftun etmiş, sonra da onların evlənməsini *me'sallianse*<sup>1</sup> hesab edən anasının demək olar ki, arzusu xilafına onunla evlənmişdi. Nexlyudov bunu özündən gizlətsə də, bu hiss ilə mübarizə etsə də, yeznəsinə nifret bəsləyirdi. Yeznəsi kobud, özünə qırrelənən dayaz bir adam idi, buna görə də Nexlyudovun ondan zəhləsi gedirdi, başlıcası işə bu miskin adamı belə

Əvvəlcə Nexlyudov bu sualların cavabını kitablarda tapacağını güman edərək, bu məsoləyə aid olan bütün kitabları aldı. O Lombrozonun, Qarofalonun, Ferrinin, Listin, Maudsleyin və Tardin kitablarını alıb onları diqqətlə oxudu. Lakin bu kitabları oxuduqca daha çox məyus oldu. O, elə yazmaq, mübahisə etmək və öyrənməklə elmdə rol oynamaq üçün müraciət edən adamların vəziyyətinə deyil, açıq, sadə və hayatı suallarla elmə müraciət edən adamların həmişə düşdükleri vəziyyətə düşdü; elm cinayet bare-sindəki qanuna aid çox, minlərlə hiylələr və qəliz suala cavab verirdi də, onun axtarlığı cavabı vermirdi. O çox sadə bir şey soruşurdu; niyə və hansı hüquqa görə insanların bir qismi başqalarını zindana salır, onlara ezbər verir, sürgün edir, döyüb öldürür, halbüki bu adamların özləri ezbər verdikləri, döyüb öldürdükləri adamlardan heç də fərqlənmirlər? Ona işə belə müləhizələrlə cavab verirdilər ki, insanda iradə azadlığı varmı? İnsanın kellesini və sairəni ölçmək ilə onu canı hesab edib-ətməmək olarmı? İrsiyətinin cinayətə nə kimi rolü var? Fitri eblaşlılıq varmı? Əxlaq na deməkdir? Dəlilik nədir? Nəslin pozulması na deməkdir? Qız-ğinliq nədir? İqlim, qida, cəhalət, təqlid, hipnotizm, ehtiras cinayətə necə təsir edir? Cəmiyyət nə deməkdir? Cəmiyyətin vəzifəsi nədir? Və saire və saira.

Bu müləhizələr Nexlyudova məktəbdən qayıdan bir uşağın bir dəfə ona verdiyi cavabı xatırladırdı. Nexlyudov uşaqdan hallandırmanın öyrənib-öyrənmədiyini sormuşdu. Uşaq "öyrənmişəm" — deyə cavab vermişdi. "Onda pəncəcə sözünü hallandır". — "Hansı pəncəcə, it pəncəcəsin?" — deyə uşaq fəndigir bir əda ilə cavab vermişdi. Nexlyudov özünün yegane əsas sualına elmi kitablarda beləcə sualsayağı cavablar tapmışdı.

Bu kitablarda ağıllı, elmi, maraqlı çox şey vardısa da, ümde sualın cavabı yox idi: hansı hüquqa görə insanların bir qismi digərini cəzalandırır? Bu sualların nəinki cavabı yox idi, eksinə, bütün müləhizələr zəruriyli bir aksioma hesab edilən cəzəni izah etməyə və ona bərəat qazandırmağa çalışırdı. Nexlyudov çox oxusa da, parçaparça oxuyurdı və cavabın olmamasını səthi tedqiqatla izah edib, nəhayət, bu cavabı tapacağına ümidi bağlılığı üçün son zamanlar daha tez-tez qarşısına çıxan bir cavabın doğruluğuna hələ inanmağa cəsəret etmirdi.

<sup>1</sup> Berabər olmayan nikah

ehtirasla, xudpəsəndliklə ürəkdən sevən və onun xeyrinə olaraq varlığındakı bütün yaxşı cəhətləri bogmuş olan bacısının üstündə yeznəsinə nifrat edirdi. Nexlyudov düşünəndə ki, Nataşa bu tükü, daz kellesi parıldayan və özündə bədğüman olan adamın arvadıdır, həmisi ezab çekirdi. Nexlyudov hətta onun uşaqlarına olan nifrətinin qabağını da saxlaya bilmirdi. Bacısının ana olmağa hazırlaşdığını hər dəfə eşitdi, hamiya yad olan bu adamdan bacısının yenə də sanki pis bir xəstəlik tutduğuna tövəssüfə bənzər bir hiss duydu.

Raqojinskiler uşaqlarını getirməmişdilər – onların bir oğlu və bir qızı var idi, – gəlib ən yaxşı mehmanxananın ən yaxşı nömrəsində eylənmışdilər. Natalya Ivanovna dərhal anasının köhnə mənzilinə getdi, qardaşını orada tapmadı. Aqrafena Petrovnadan onun kirayə ilə otaq tutub köçdüyünü öyrəndikdə oraya yollandı. Onu qaranlıq, ağır qoxu saçan və gündüz işq yandırılan dəhlizdə çirkli xidmətçi qarşılıyb knyazın evde olmadığını söylədi.

Natalya Ivanovna qardaşına məktub yazıb qoymaq üçün onun mənzilinə girmək istədi. Xidmətçi onu evə apardı.

Natalya Ivanovna qardaşının iki balaca otaqları ibarət mənziline girib otaqları diqqətən nəzərdən keçirdi. O burada hər şeydə özüne tanış olan temizlik və səliqə ilə birlikdə, avadanlığın xeyli sade olduğunu da gördü; onun üçün tamamilə yeni olan bu sadəlik Natalya Ivanovnanı heyreṭ saldı. Yazı masasında, üzərində tuncdan tökülmüş it olan tanış press-papyeni, yenə də ona tanış olan səliqə ilə qoymuş portfelli və kağızları, yazı levazimətinə, ceza haqqındaki qanun kitablarını, Henri Corcun ingilis dilində və Tardin fransız dilindəki kitabını, bu kitabın içindəki fil sümüyündən düzəldilmiş tanış əryi və iri bıçağı gördü.

Masanın arxasına əyləşərək qardaşına məktub yazdı, bu məktubda bu gün mütləq onlara gəlməsini xahiş edirdi. Sonra da görükərindən təccübə gəlib başımı yırğalayaraq mehmanxanaya, öz mənzilinə qayıtdı.

Qardaşı ilə əlaqədar, indi Natalya Ivanovnanı iki məsələ maraqlandırırdı; bu məsələlərdən biri onun Katyuşa ilə evlənməsi idi, həmin məsələ baredə hamı danışlığından bu xəbəri öz şəhərlərində eşitməmişdi, ikinci məsələ torpağın kəndlilərə verilmesi məsəlesi idi ki, bu hamiya məlum idi və bir çoxları buna siyasi və təhlükəli bir məsələ kimi baxırdılar. Natalya Ivanovna qardaşının Katyuşa

ile evlənməsini bir cəhətdən bəyənirdi. O bu qətiyyəti xoşlayır və bu qətiyyətdə həm qardaşını, həm də özünü görürdü, əra getməzdən əvvəlki o yaxşı günlərdə her ikisi belə adamlar idi; eyni zamanda qardaşının belə bir pis qadınla evlənəcəyini fikirloşdikdə dəhşətə gəlirdi. Son hiss daha qüvvəli olduğu üçün mümkin qədər qardaşına təsir göstərib, çətin olduğunu bilsə də, onu bu yoldan döndərməyi qərara almışdı.

İkinci məsələ, torpağın kəndlilərə verilmesi məsəlesi onu qədər de incitmirdi; lakin əri çox hiddətlenmişdi və qardaşına təsir göstərməsini ondan tələb edirdi. İqnati Nikiforoviç deyirdi ki, belə bir hərəkət həddindən artıq əsəssiz hərəkətdir, yelbeyinlikdir, lovgahqdır və belə bir hərəkəti yalnız özgələrinən seçilmək, öyünmək, özü haqqında danışqlara səbəb olmaq arzusu ilə izah etmək olar.

O deyirdi:

– Pul ilə kəndlilərə torpaq verib, pulu da onların özlərinə qaytarmanın nə mənası var? Əger belə etmək istəyirdi, kəndli bankı vasitəsilə öz torpağını onlara sata bilərdi. Bunun bir mənası da olardı. Ümumiyyətə, bu hərəkət dəliliyə yaxın olan bir hərəkətdir, – deyə İqnati Nikiforoviç indidən qəyyumluq fikrinə düşərək, qardaşının bu qəribə niyyəti haqqında onunla ciddi danışmağı arvadından tələb edirdi.

## XXXII

Nexlyudov evə qayıdır bacısının qoymus olduğu məktubu masanın üstündə tapıb dərhal onu görməyə getdi. Axşamçığı idti. İqnati Nikiforoviç o biri otaqda istirahət etdiyindən Natalya Ivanovna qardaşını tok qarşılıdı. Natalya Ivanovna əyninə kip qara ipək palтар geymişdi, döşünə qırmızı bant vurmuşdu, saçlarını qabardıb, son dəb ilə daramışdı. Görünür, hərmişad olduğunu ərinə yaxşı görünmək üçün söyle bəzənməmişdi. Qardaşını gördükdə divandan sıçrayıb ipək yubkasını xışıldada-xışıldada yeyin addimlarla onun qabağına gəldi. Onlar öpüşdülər və gülümşəyərək bir-birinə baxıdilar. Əsərəngiz, sözə ifadə edilməyen elə manalı nəzərlərlə baxıdalar ki, bu nəzərlərdə hər şey həqiqi idi; sonra danışmağa başladılar, bu danışında artıq o həqiqot yox idi. Anaları öldükden sonra onlar görüşməmişdilər.

Nexlyudov dedi:

- Sən həm kökəlmisen, həm də cavanalşmışsan.
- Məmmuniyyətdən bacısının dodaqları bütüşdü:
- Sənsə ariqlamışan.
- İqnati Nikiforoviç necədir? - Nexlyudov soruşdu.
- O dincolur. Geconi yatmamışdır.

Burada çox şey demək olardı, lakin sözlər heç bir mənə vermadısa da, baxışlar söylədi ki, deyilməli olan şey deyilmir:

- Mən sənin yanına gəlmişdim.

- Bilirəm, evdən çıxıb getmişdim. Hər yerde ürəyim sıxlıdır. Mənə heç bir şey lazımlı deyil, odur ki, hamisini, yəni mebeli, bütün avadanlığı götür.

- Ha, mənə Aqrafena Petrovna dedi. Mən oraya getmişdim. Sənə çox minnətdaram. Lakin...

Bu zaman mehmanxana lakeyi gümüş çay servizini getirdi.

Lakey çay servizini düzüb qurtaranadək onlar dinmədilər. Natalya Ivanovna keçib balaca masanın qabağındakı kresləda əyləşdi və dinmədən çay süzdü. Nexlyudov susurdu.

Nataşa ona baxaraq qotiyətələ dedi:

- Nə etmək, Dmitri, mən hamisini bilirəm.
- Nə olar, çox şadam ki, bilirsən.

Natalya Ivanovna dedi:

- Məgər belə bir həyatdan sonra o qadını islah etməyə ümidiñ var?

Kiçik kürsüdə dirsəklənmədən düz oturmuş Nexlyudov bacısını diqqətlə dinləyərək onu yaxşı anlamağa və ona yaxşı cavab verməyə səy edirdi. Maslova ilə olan son görüşün onda doğurduğu ohvalı-ruhiyyə qəlbini həle de sakit bir sevincə və bütün insanlara qarşı xeyirxahlıqla doldurmaqdır idi.

- Mən onu islah etmək yox, özümü islah etmək istəyirəm, - Nexlyudov cavab verdi.

Natalya Ivanovna içini çəkdi.

- Evlənməkdən əlavə, başqa vasitələr var.

- Mənsə belə fikirdeyəm ki, bu yaxşıdır; bundan əlavə, evlənmək məni lazımlı ola biləcəyim bir aləmə daxil edir.

Natalya Ivanovna dedi:

- Güman etmirəm ki, xoşbəxt ola biləsen.
- Məsələ mənim xoşbəxtliyimdə deyildir.

- Aydır, lakin o qadının ürəyi varsa, xoşbəxt ola bilməz, hətta bunu arzu belə edə bilməz.

- O arzu da etmir.

- Anlayıram, lakin həyat...

- Həyat neylayır?

- Həyat başqa şey tələb edir.

- Biz neylöyiriksə eləyök, həyat olacaq şeydən əlavə bir şey tələb etmir, - Nexlyudov gözlərinin və ağızının ətrafında narin qırışlar əmələ gəlsə də, bacısının hələ gözəl olan sıfətinə baxdı.

Natalya Ivanovna içini çəkərək:

- Anlamırıam, - dedi.

Nexlyudov Nataşanı əro getməzdən övvəl olduğu kimi xatırla-yaraq: "Yaziq, sevimli bacım! Necə olub ki, o bu qədər dəyişilmişdir" - deyə düşündür və qəlbində bacısına saysız-hesabsız uşaq-lıq xatırılöründən əmələ gəlmış bir nəvəziş duydur.

Bu zaman həmişə olduğu kimi başını dik tutmuş və geniş döşünü irəli vermiş İqnati Nikiforoviç gözlüyidir, daz başı və qara saçqları parıldaya-parıldaya içəri girdi, o, yumşaq və xəsif addimlarla yeriyo-yeriyo gülümşoyirdi. O, qəsdən qeyri-təbii vurğularla:

- Salam, sizi xoş gördük, - deyə səsləndi.

(Evləndikdən sonra onlar ilk vaxtlar bir-birinə "sən" deməyə çalışmışdırılsa da, yenə də "siz" deyə müraciət edirdilər.)

Onlar bir-birinin elini sıxıqlıdan sonra İqnati Nikiforoviç xəsif bir hərakətlə kresloya əyləşdi.

- Söhbetinizə mane olmuram ki?

- Yox, mən danışdıqlarımı və cədəklərimi heç kəsənən gizləmirməm.

Nexlyudov bu sıfəti, bu tüklü əlləri görüb, bu himayəkar və lovğa səsi eşidən kimi onun mülayim ohvalı-ruhiyyəsi bir anda yox oldu.

Natalya Ivanovna dedi:

- Biz onun niyyəti haqqında danışırıq. Çay süzümmü? - deyə o, əlavə edib çaynikdən yapışdı.

- Bəli, buyur, hansı niyyətdən danışırsınız?

Nexlyudov dedi:

- Dustaqlar dəstəsi ilə Sibiro getmək niyyətindən; qarşısında özümü müqəssir hesab etdiyim qadın bu dəstənin içərisindədir.

- Eşitdiyimo görə, onu nəinki müşayiət etmək, bəlkə də daha böyük bir iş görmək istəyirsiniz.

— Elədir, qadının könlü olsa, onunla evlənmək istəyirəm.  
— Belə deyin! Əger sizə ağır gəlmirsə, delillərinizi mənə izah edin, mən onları anlamıram.

Nexlyudov:

— Delillərim budur ki, bu qadın... onun əlaqəsizliq yolunda atdığı ilk addım... — dedi və söz tapa bilmədiyi üçün özünə açığı tutdu. — Delillərim budur ki, müqəssir mən olduğum halda, onu cəzalandırırmışlar.

— Cəzalandırılmışsa, deməli, onun da təqsiri vardır.

— Onun heç bir təqsiri yoxdur.

Bunu deyib Nexlyudov yersiz bir həyəcanla bütün ehtevaləti danişdi.

— Belə, bu məhkəmə sədrinin səhvidir və buna görə də, iclasçılar öz cavablarını fikirləşməmişlər. Lakin belə hallarda Senat vardır.

— Senat rədd etdi.

İqnati Nikiforoviç, görünür, həqiqətin dəllərləri məhkəməyə şifahi ərz etmək nəticəsi olmasından sonra fikr şərik olduğu üçün dedi:

— Rədd etmişə, demək, təmiz şikayəti üçün əsaslı dəllələr yox imiş. Senat mahiyyət etibarilə işə baxa bilməz. Əger məhkəmə doğrudan da sohv etmişə, o zaman əlahəzərətin adına ərizə vermək lazımdır.

— Ərizə verilmişdir, lakin müvəffəqiyyətə heç bir güman yoxdur. Nazirlikdən arayış istəyəcəklər, nazirlik Senatdan soruşacaq. Senat öz qorarını təkrar edəcək və həmişəki kimi günahsız adam cəzalandırılacaq.

İqnati Nikiforoviç ona ürəyi yanırımsız kimi təbəssümələ dedi:

— Əvvələn, nazirlik Senatdan soruşmayıacaq, əsil işi məhkəmədən tələb edəcək və sehv taparsa, bu mənada öz qorarını verecək, ikincisi, günahı olmayan adamlar heç bir zaman və ya ən çoxu nadir halda cəzalandırılmış olurlar. Cəzalandırılanlar müqəssir olurlar, — deyə İqnati Nikiforoviç tələsə-tələsə və özündən razi halda gülümseyib danişirdi.

Nexlyudov yeznesinə nifret hissini ilə:

— Men işe bunun əksini yəqin etmişəm, — deyə etiraz etdi, — men yəqin etmişəm ki, məhkəmələrin məhkəmə etdiyi adamların yanısından çoxunun təqsiri yoxdur.

— Bu necə olan işdir?

— Sözün əsil mənasında günahsızdır, necə ki, adam zəhər-ləməkdə ittihəm edilən o qadın, ermədiyi qətidə təqsirləndirilən və indi tanadığım o kəndli, sahibkarın özü tərəfindən töredilmiş yanğından az qala cəzalandırılılaçqan aña ilə oğul müqəssir deyil.

— Beli, əlbəttə, məhkəmələrin işində sehv həmişə olub və olacaq. İnsanların yaratdığı idarələr kamıl ola bilməz.

— Bir də dustaqların böyük bir qismi ona görə günahsızdır ki, bir mühitdə tərbiyə alıqları üçün öz hərəkətlərini cinayət hesab etmirlər.

İqnati Nikiforoviç:

— Üzr istəyirəm, bu haqsızlıqdır; hər bir oğru bilir ki, oğurluq yaxşı iş deyil, oğurluq etmek olmaz, oğurluq — əlaqəsizliqdır, — dedi və Nexlyudov xüsüsile hiddətləndirən sakit lovgahla və bir qədər həqarətə gülümsədi.

— Yox, oğru bunu bilmir; ona deyirlər ki, oğurlama, amma o görür və bilir ki, fabrik sahibləri onun əmək haqqını tutaraq əməyin oğurlayırlar, hökumət və onun bütün çinovnikləri vergi vasitəsilə hey onu qarət edirlər.

— Bu anarxizmdir, — deyə İqnati Nikiforoviç sakit səslə qayının sözlərini müəyyənledirdi.

— Men bunun ne olduğunu bilmirəm, mən olanı deyirəm, — deyə Nexlyudov sözünə davam etdi, — oğru bilir ki, hökumət onu qarət edir; bilir ki, biz torpaq sahibkarları elliye çatacaq torpağı onun əlinən almaqla onu artıq çıxdan qarət etmişik, sonra o, bu oğurlanmış torpaqdan öz sobasını yandırmaq üçün cir-cırçıp torpaqlıqda biz onu həbsxanaya salırıq və inandırmağa çalışırıq ki, sen oğrusan. Axi o bilir ki, oğru o deyildir, oğru torpağı onun əlinən alan adamdır və oğurlananın her növə restitutio<sup>1</sup> öz ailəsi qarşısında onun borcudur.

— Anlamıram, anlasam da, sizinlə razi deyiləm. Torpaq bir adamin mülkiyyəti olmaya bilməz. Əger siz onu bölüşdürüsniz, — İqnati Nikiforoviç Nexlyudovun sosialist olduğunu, sosializm nəzəriyyəsinin bütün torpaqları bərabər bölməyi tələb etdiyinə və torpağın bəla bölməsinin çox axmaq bir iş olduğu üçün Nexlyudovun dediklərini asanlıqla rədd edə biləcəyinə tam və sakit bir əmniyyətə sözə başlıdı, — əger siz bu gün torpağı bərabər olaraq bölsəniz, sabah yənə də daha çox zəhmət sevən və daha bacarıqlı adamların elinə keçəcəkdir.

<sup>1</sup> Əvəzin çıxməq

— Heç kos torpağı bərabər olaraq bölmək fikrində deyildir, torpaq heç kəsin xüsusi mali olmamalıdır, torpaq nə alınmalı, nə satılmalı, nə də borc verilmelidir.

— Xüsusi mülkiyyət hüquqı insanda fitri bir hüquqdur. Xüsusi mülkiyyət hüquqı olmadan torpağı bacərməkdə heç bir maraq ola bilməz. Xüsusi mülkiyyət hüququnu məhv etsoniz, biz vəhşilik dövrüne qayıtmış olarıq, — İqnati Nikiforoviç torpaq mülkiyyəti hüququnun xeyrinə olan adı dəlili mötəbər bir adam kimi təkrar etdi. Rəddedilməz hesab olunan bu dəlil ondan ibarətdir ki, torpaq mülkiyyətinə olan hərmişlik bə mülkiyyətinə zəuri olmasına eləmetidir.

— Əksinə, yalnız belə olduqda torpaq indiki kimi boş qalmaya-qaq, indi torpaq sahibkarları nə özü yeyib, nə də başqasına vermə-yənlər kimi, iş bacaran adamları torpağa yaxın buraxmırlar, özlərinə gəldikdə isə torpaqdan istifadə edə bilmirlər.

— Bura baxın. Dmitri Ivanoviç, axı bu lap ağılsızlıqdır! Məgər bizim zəmanəmizdə torpaq mülkiyyətini leğv etmək mümkündür? Mon bilirəm ki, bu sizin köhne *dada*<sup>1</sup>-nizdir. Lakin icazə verin size açıq deyim ki... — İqnati Nikiforoviçin rəngi ağardı ve səsi titrədi: görünür, bu məsələ ona çox təsir etmişdi. — Məsələni əməlli olaraq həll etməyə başlamazdan əvvəl, bu barədə yaxşı-yaxşı fikirləşməyi məsləhət görərdim.

— Siz mənim şəxsi işlərim haqqında danışırsınız?

— Bəli. Güman edirəm ki, biz hamımız müəyyən bir mövqə tutduğumuz üçün bu mövqedən irəli gələn vezifələri yerinə yetirməliyik, içərisində doğuldugumuz, babalarımızdan bizə miras qalan və sonrakı nəsle keçirməyə borclu olduğumuz məsiət şərtlərini müdafiə etməliyik.

— Mən belə hesab edirəm ki, mənim borcum...

— İcazə verin, — deyə İqnati Nikiforoviç sözünü kəsməyə imkan verməyib davam etdi, — mən özüm üçün və öz uşaqlarım üçün danışdırıram. Mənim uşaqlarım təmin edilmişlər, mən o qədər qazanıram ki, dolana bilirik və uşaqlarımızın da yoxsulluq içərisində yaşamayacaqlarını güman edirəm, buna görə də icazə verin deyim ki, sizin çox da düşünləməmiş hərəkətlərinizə qarşı mənim etirazım şəxsi mənafeyimdən irəli gəlmir, mən prinsip etibarılı sızınla razılışa bilmərəm. Odur ki, sizə daha çox düşünməyi və oxumağı məsləhət görərdim...

Nexlyudovun rəngi qaçı, o:

— İcazə verin öz işlərim mən özüm həll edim, nə oxumaq lazımlılığını və nə oxumaq lazımlı olmadığını mən özüm bilirom, — dedikdən sonra əllərinin soyuduğunu və özünü saxlaya bilmədiyini hiss edib susdu və çayını içməyə başladı.

### XXXIII

Nexlyudov bir qədər sakitləşdikdən sonra:

— Uşaqlar necədir? — deyə bacısından sorusdu.

Bacısı uşaqlar haqqında dedi ki, onlar nənələrinin, yəni ərinin anasının yanında qalmışlar, sonra da əri ilə onun arasındaki mübahisənin qurtarmasından çox məmənnun bir halda nağlı etdi ki, uşaqları səyahət oyunu oynaması xoşlayırlar, həm də qardaşı uşaqlığında iki kukla: biri ərob, o biri fransız qızı adlandırdığı kuklaları ilə necə oynayırırdı, eləcə səyahət oyunu oynayırlar.

Nexlyudov gülümsəyərək:

— Doğrudan bunlar yadındadır? — dedi.

— Təsəvvür et ki, uşaqlarım lap eləcə oynayırlar.

Cansıxıcı söhbet qurtarmışdı. Nataşa sakitləşmişdi də, ərinin yanında yalnız qardaşının başa düşə biləcəyi şey haqqında danışmaq istəmirdi və ümumi söhbetə başlamaq üçün, onların qulağına çatmış Peterburq yeniliyindən, yəni duelde öldürülmüş tekco oğlunu itirən Kamenskayanın kədərindən söz saldı.

İqnati Nikiforoviç duelə adam öldürülməsini bütün başqa cinayetlərdən ayrı tutan qaydanı bayonmodiyini bildirdi.

Onun bu iradı Nexlyudovun etirazına səbəb olduğundan yeno də həmin mövzu etrafında mübahisə qızışdı; bu mübahisədə çox şey açıq deyilmədi və tərəflər öz fikirlərinə axıra qədər söyləməyib bir-birim qarşılıqlı surətdə töhmətləndirən əqidələrindən qaldılar.

İqnati Nikiforoviç hiss edirdi ki, Nexlyudov onun bütün fəaliyyetine nifret baslayıraq onu məzəmmətliyor, buna görə də Nexlyudovun mülahizələrinin doğru olmadığını ona sübut etmək istayırdı. Nexlyudov isə, yeznəsinin torpaq məsələsinə qarışmasına görə (qəlbinin dörənliyində hiss edirdi ki, varis olmaq etibarılı yeznəsinin, bacısının və onların uşaqlarının buna haqqı var idi) durdugu inciklikdən əlavə, indi ona şübhəsiz ağılsızlıq və cinayət kimi görünən bir işi bu məhdud adamin tam inamlı, tam sakitliklə

<sup>1</sup> Dəliliinizdir.

düzungün və qanuni hesab etməsinə ürəyində hiddətlənirdi. Yeznəsinin özünə belə qürrələnməsi onu qəzəbləndirirdi.

— Məhkəmənin olindən nə gələrdi? — deyə Nexlyudov soruşdu.

— Dueç çıxmış iki adamdan birisini adı cani kimi katorqaya məhkum edərdi.

Nexlyudovun əlleri yene də soyudu və o, hərərətle danışmağa başladı.

— Yaxşı, axırı nə olsun? — deyə soruşdu.

— Onda ədalətli olardı.

Nexlyudov dedi:

— Guya məhkəmə fəaliyyətinin məqsədi ədaletmiş.

— Bəs məhkəmənin başqa nə məqsədi ola bilər?

— Müyyəyen təbəqənin monafeyini qorumaq. Məncə məhkəmə bizim təbaqəmiz üçün xeyirli olan mövcud qayda-qanunu müdafiə etməkde yalnız inzibati bir alətdir.

İqnati Nikiforoviç sakit bir töbəssümle:

— Bu tamamilə yeni bir nöqtəyi-nezərdir. Adətən məhkəməyə bir qədər başqa mənə verirlər, — dedi.

— Menim müşahidə etdiyimə görə, əməlli olaraq yox, nəzəri olaraq başqa mənə verirlər. Məhkəmənin məqsədi cəmiyyəti indiki vəziyyətində saxlamaqdan ibarət olduğu üçün həm ümumi seviyyədən yuxarıda durub cəmiyyəti qaldırmış istəyən və siyasi canilər adlanan adamları, həm də cəmiyyətdən aşağı olub, cani tiplər adlandırlanları təqib və edam edir.

— Əvvələn, bununla razılaşa bilmərəm ki, siyasi adlandırlan canilər yalnız orta seviyyədə yüksəkdə durduqları üçün edam edilirlər. Onların böyük bir qismi sizin orta seviyyədən aşağı hesab etdiyiniz cinayətkar tiplərdən bir qədər fərqli olsa da, cəmiyyətin tör-töküntülləri olub, onlar kimi pozğun adamlardır.

— Mənse elə adamlar tanıyıram ki, bunlar məhkəmə hakimlərinən müqayisədiləməz dərəcədə yüksəkdə dururlar; bütün təriqətçilər əxlaqlı və səbatlı adamlardır...

Lakin İqnati Nikiforoviç sözünün kəsilməsinə imkan verməyə adət etmediyi üçün Nexlyudovun dediklərinə qulaq asmirdi, bununla da onu daha artıq hiddətləndirirək o daniş-daniş sözünü davam etdirirdi:

— Bununla razılaşa bilmərəm ki, məhkəmənin məqsədi mövcud qayda-qanunu müdafiə etməkdir. Məhkəmənin özünün məqsədləri vardır: ya islah etmek...

— Həbsxanalar əcəb islah yerimiş, — Nexlyudov öz fikrini bildirdi.

— ...və ya mövcud cəmiyyəti hədəleyen pozğun və heyvan simah adamları konar etmək, — deyə İqnati Nikiforoviç inadla sözünü davam etdi.

— Elə iş də burasındadır ki, cəmiyyət no bunu edir, no də onu. Bunu etmək üçün cəmiyyət acizdir.

— Bu nə deməkdir? Mən anlamıram, — İqnati Nikiforoviç zorla gülümseyərək soruşdu.

Nexlyudov dedi:

— Mən demək isteyirəm ki, əslində iki növ ağıllı cəza vardır, — bunlar qədimdə işlənən bədən cəzası və edam cəzasıdır, lakin xarakterlərin yumşalması nəticəsində bu cəzaların hər ikisi getgedə daha az işlədirilir.

— Bax, bu yeni bir şeydir və bunu sizdən eşitmək təccübəldür.

— Belə, insəni incitmək ağıllı işdir, bu cəzaya səbəb olan hərəkəti bir də tekrar etməsin deyə onu incitmək lazımdır, cəmiyyət üçün zərərlər və təhlükələr olan adamin başını kesmək tamamilə ağıllı bir işdir. Hər iki cəzənin darin mənəsi var. Lakin avaralıq və pis hərəkətlər nəticəsində pozulmuş bir adəm zindana salmağın, ən pozğun adamlarla birlükde labüb və məcburi avaralıq şəraitində saxlamağın nə mənəsi var? Və ya dövlət hesabına hərəsində beş yüz manatdan çox xərc çəkib Tula quberniyasından İrkutsk quberniyasına aparmağın, ya da Kursk quberniyasından...

— Lakin adamlar dövlət hesabına olan bu səyahətdən qorxurlar və bu səyahətlər, bu həbsxanalar olmasa idi, biz sizinlə birlikdə burada oturduğumuz kimi əyləşə bilməzdik.

— Bu həbsxanalar bizim təhlükəsizliyimizi tomin edə bilməz, ənki bu adamlar həbsxanada əbədi olaraq oturmurlar, onları bura-xıllar. Əksinə, həbsxanalarda bu adamları qəbahət və əxlaqsızlığın son dərəcəsinə çatdırırlar, yəni təhlükəni artırırlar.

— Siz demək istəyirsiniz ki, islah sistemi tekniləşdirilməlidir.

— Tekniləşdirilmək olmaz. Tekniləşdirilmiş həbsxanalar, xalq maarifinə xərcləndiyindən daha baha başa gələrdi və xalqın özü üçün yeni, ağır bir yük olardı.

— Lakin islah sisteminin qüsurları məhkəmənin əhəmiyyətini azalda bilməz, — deyə İqnati Nikiforoviç qaynına qulaq asmadan yenə də sözünü davam etdi.

Nexlyudov səsini qaldıraraq deyirdi:

– Bu qüsurları isləh etmək olmaz.

İqnati Nikiforoviç müzəffər bir təbəssümle:

– Bəs onda nə olsun? Öldürmək lazımdır? Və ya bir dövlət adamının təklif etdiyi kimi, insanların gözlerini çıxarmaq lazımdır? – dedi.

– Bəli, bu amansızlıq olsa da, məqsədəyğun olardı. İndi edilənlər həm amansızlıqdır, həm də məqsədəyğun olmayıb o dərəcədə səfəhdır ki, ağılı başında olan adamların cinayət məhkəməsi kimi axmaq və amansız bir işdə necə iştirak etdiklərini anlamaq olmur.

İqnati Nikiforoviç rəngi qaçmış halda:

– Mənse, bax, iştirak edirəm, – dedi.

– Bu sizin işinizdir. Lakin mən bunu anlaya bilmirəm.

İqnati Nikiforoviç titrək səsle:

– Mənçə, siz bir çox şəyleri anlaya bilmirsiniz, – dedi.

– Mən məhkəmədə prokuror müavininin bədəbəxt bir uşağı mütləhim etməyə necə canfəsanlıqla çalışdığını görmüşəm. Bu uşaq hər bir abırlı adamda yalnız mərhamət hissi oyada bilərdi; bunu da bili-rəm ki, başqa bir prokuror bir təriqətçini istintaq edib, İncil oxumağı cinayət qanununa tətbiq edirdi; əslində məhkəmələrin bütün fəaliyyəti yalnız bu kimi mənasız və amansız hərəkətlərdən ibarətdir.

– Mon belə düşünsəydim, məhkəmədə xidmət etməzdim, – deyə İqnati Nikiforoviçaya qalxdı.

Nexlyudov yeznəsinin gözlüyü arxasında xüsusi bir parlıtı gördü. "Olmaya, bu göz yaşlarıdır!" – deyə Nexlyudov düşündü. Bu, doğrudan da, tohğırdan doğan göz yaşları idi. İqnati Nikiforoviç pəncərəyə yaxınlaşdı, yaylığını çıxarıb, öskürərək gözlüğünü silməyə başladı, sonra gözlüğünü əlində tutub gözlerini sildi. İqnati Nikiforoviç divanın yanına qayıdış sıqar yandırdı və daha heç bir şey demədi. Nexlyudov yeznəsini və bacısını bu dərəcədə kədərləndirdiyi üçün azab və xəcalət çəkməyə başladı; Nexlyudova xüsusila təsir edən o idki, sabah yola düşüb gedirdi və onlara bir daha görüşməyəcəkdi. O sixila-sixila yeznəsi və bacısı ilə vidalaşıb evə getdi.

"Ola bilsin, mənim dediklərim höqiqətdir, – hər halda, o mənə əsla etiraz etmədi. Lakin belə danışmaq lazımdır deyildi. Mən belə pis bir hissə uyub onu təhqir etmiş və zavallı Nataşanı kədərləndirmişəm, demək, heç döyişməmişəm", – deyə o düşündü.

#### XXXIV

Maslovanın daxil olduğu dəstə saat üçdə vağzala yola düşəcəyindən bu dəstonin həbsxanadan çıxdığını görmək və onunla birlikdə dəmiryolu vağzalına qədər getmək üçün Nexlyudov saat on ikidən tez özünü həbsxanaya yetirmək niyyətində idi.

Nexlyudov şeylərini və kağızlarını yiğisdirarkən gündəliyi əlinə keçdi. Gündəliyin bəzi yerlərini və axırıcı yazdıqlarını oxudu. Peterburqa yola düşməzdən əvvəl, axırıcı dəfə bunu yazmışdı: "Katyusa mənim fadakarlıq etməyimi istəmir, özü fədə olmaq istəyir. O da qalib gəlmışdır, mən da qalib gəlmışəm. Katyusa məni deyəsən – buna inanmağa qorxuram – varlığında baş verməkdə olan daxili dəyişikliklə sevindirir. Buna inanmağa qorxuramsa da, mənə elə gəlir ki, Katyusa dirçəlir". Buradaca bu sözlərdən sonra belə yazılmışdı: "Çox ağır və çox sevincli həllar keçirdim. Xəstəxanada onun sözünü yaxşı aparmadığını yöründim. Birdon-bira ürəyim yaman ağrıldı. Bunun məni bəla ağırdاقığını gözləmirdim. Mən onunla ikrəh və nifretlə danışdım, sonra birdon-bira xatırladım ki, ona nifret bəsleməyimə səbəb olan şeydə dəfələrə müqəssir olmuşam və indinin özündə, xəyalən də olsa müqəssirəm, bunu xatırlayan kimi həm öz-özündən ikrəh etdim, həm də ona acidım, bundan sonra özüm çox yaxşı hiss etdim. İnsan öz gözündəki tiri vaxtında gərsə, hamı nə qədər mərhəmətli olar". Bu gün isə belə yazmışdı: "Nataşagılıq getmişdim və məhz özündən razı olduğum üçün hiddətli və qozəbbli idim; bu gedişim məndo ağır təsir buraxdı. Bəs yaxşı, əlacım nedir? Sabahdan mənim üçün yeni bir həyat başlanıç. Kəhnə həyata əlvida, həmişəlik əlvida. Təəssüratım çoxdur, lakin hamisənin başını bir yera yığə bilmirəm".

Ertəsi günü səhər yuxudan oyanarkən Nexlyudovun varlığını bürüyən birinci hiss yeznəsi ilə olan əhvalatdan çəkdiyi peşmançılıq hissi idi.

"Bələ qoyub getmək olmaz, – deyə o düşündü, – onlara gedib könnüllərini almalyiam".

Lakin saatə baxdıqda indi vaxtı olmadığını və dəstənin həbsxanadan çıxmasına özünü yetirmək üçün tələsmək lazımlı gəldiyini gördü. Tələsik yiğisib, şeylərini qapıçı və Fedosyanın onunla bərabər gedən əri Tarasla birbaş vağzala göndərdikdən sonra özü birinci rast gələn faytonu tutub həbsxanaya getdi. Dustaqlara məxsus qatar

Nexlyudov getdiyi poçt qatarından ikicə saat qabaq yola düşürdü; odur ki, Nexlyudov bir daha qayitmamaq niyyeti ilə qaldığı nömrənin haqqını verdi.

İyulin ağır isti günleri idi. Bürkü gecədən sonra küçələrin və evlərin daşları, damların domirləri soyumamışdı və öz hərəketini od kimi isti, hərəketsiz havaya verirdi. Külek əsmirdi, esse de, toz və yağlı rəng iyi ilə dolu üfünəti və isti hava getirirdi. Küçələrdə adam az idi, küçəde olanlar da evlərin kölgəsi ilə getməye çalışırdılar. Küçənin ortasında yalnız gündən yanmış və ayaqlarına həsir çarıq geymiş daş döşəyən kəndlilər oturub çakılçırını qızğın quma qoyduqları qənbər daşlara vururdular. Ağardılmamış kətəndən kitel geyinmiş və tapançalarından narıncı qaytanlar sellanın qaşqaqlı qorodovollar da təbəl-təbəl küçənin ortasında dayanmışdır. Gün düşən tarəfino pərdo asılmış və ağ başlıqlarının deşiklerində qulaqları çıxan atlar qoşulmuş konkiler zinqirovlarını səsləndirərək küçəni o baş-bu başa gedirdilər.

Nexlyudov həbsxanaya yaxınlaşdıqda dəstə hələ küçəyə çıxmamışı və göndərilən dustaqları təhvil verib, təhvil almaq üçün həbsxananın içərisində soher saat dördən başlamış qızğın iş hələ də davam edirdi. Göndərilən dəstədə altı yüz iyirmi üç kişi və altmış dörd qadın var idi: bunların hamısını siyahı ilə yoxlamaq, xəstələri və zəifləri seçmək, keşikçilərə təhvil vermək lazımdı. Yeni rəis, onun iki müavini, həkim, feldşer, keşikçi zabit və karguzar həyətdə, dəvarın kölgəsində qoyulub üzərində kağızlar və dəftərxana lavazimati olan masanın etrafında oturaraq, bir-birinin ardınca galən dustaqları bir-bir çağırır, nəzərdən keçirir, sorğu-sual edir və qeydə alırdılar.

İndi güneş şüaları masanın yarısını işıqlandırırdı, külek əsmədiyindən və yaxında dayanmış dustaqların nəfəsindən hava xüsusi silə isti və bürkü idi.

Qalxıq ciyinləri, gödək qolları olan hündürboy, yoğun, yanaqlarından qan daman keşikçilər rəisi ciyərlərinə çəkdiyi papilos tüstüsünü ağızını örtməs bilgili arasından üßleyərək deyirdi:

— Bu nadir, bunun axın yoxdur? Bizi lap əldən saldırlar. Bunları bu qədər haradan yiğmişiniz? Hələ çıxdır?

Karguzar:

— Qadınlardan əlavə, hələ iyirmi dörd nəfər var, — deyə məlumat verdi.

Keşikçi hələ yoxlanmayıb bir-birinin arxasında dayanmış dusaqlara qışqıldı:

— Niye dayanımız, yaxın gəlin!..

Dustaqlar artıq üç saatdan çox idi ki, cərgələrdə, özü də kölgədə yox, günüñin altında dayanıb növbətə gözləyirdilər.

Bu iş həbsxananın içərisində davam edirdi, bayırda, darvazanın ağızında ise, həmişə olduğu kimi, əli tüfəngli növbətçi, dustaqların şeylərini və bədənəcə zəif olanları aparacaq iyirmiça qədər arabə, bir kündə isə dustaqların qohumları və dostları dayanmışdır. Onlar dustaqlarla görüşmək və mümkün olarsa danışib, göndərilənlərə bəzi şeylər vermək üçün gözləyirdilər. Nexlyudov da bu camata qarşıdı.

Nexlyudov burada bir saatda yaxın dayandı. Bir saat axıra çatanda darvazanın arxasından zəncirlərin cingiltisi, addım səsleri, ucadan verilən əmrlər, öskürmə, böyük izdihamın piçildəşməsi eşidildi. Bu hay-kük bes dəqiqə davam etdi. Bu müddət arzında nazaretilər darvazanın kiçik qapısından girib çıxırlırdılar. Nəhayət, komanda eşidildi.

Darvaza gurultu ilə açıldı, zəncirlərin cingiltisi daha bərkən eşidildi və aq kitel geyinmiş əli tüfəngli keşikçilər küçəyə çıxb, görünür, adət etdikləri tanış bir hərəkətlə darvazanın ağızında gen bir dövər vurdular. Onlar dövər vurub qurtardıqdan sonra yeni bir komanda eşidildi və qırıq başlarına girdə şapkalar qoymuş, kisələrini dallarına atmış dustaqlar iki-iKİ darvazadan çıxmaga başladılar; hamisinin bir əli boş idi, onlar boş əllərini tovlayıb, o biri əlli ilə ciyinlərindeki kisalardan yapmışdır. Əvvəlcə katorqa ya məhkum edilmiş kişilər keçib getdilər. Onların hamısının eyni cür boz rəngli şalvar və xalat var idi, xalatin dalında tuz şəkli çəkilmədi. Bütün cavan, qoca, ariq, kök, solğun, qırımızı, qara, bişli, saqqallı, saqqalsız, rus, tatar və yəhudü dustaqlar buxovlarını cingildədərək darvazadan çıxır və piyada uzaq bir yolla getməyə yığışırlarmış kimi, boş qollarını tez-tez tovlayırdılar, lakin onca addım getdikdən sonra, dayanıb bir-birinin arxasında cərgəyə düzülür, itaatlı dörd-dörd dayanırdılar. Onların arxasında yenə də başları qırılmış dustaqlar ara vermədən darvazadan çıxırdılar, bu dustaqlar da eyni paltar geyinmişdilərə də, ayaqlarına buxov vurulmuşdu, ancaq biləklərinə halqlar keçirilmişdi. Bunlar sürgünə gedənlər idilər... Onlar da darvazadan cold çıxb dayandılar və həmçinin dörd-dörd bir cərgəyo düzüldülər. Sonra icmaçılar, daha

sonra, beləcə nizamlı qadınlar gəlib keçdilər, əvvəlcə eyinlərində boz həbsxana kaftanı olan və başlarına ləçək bağlanmış katorqaya məhkum edilən qadınlar, sonra — şəhər və kənd paltarlarını eyinlərindən çıxarılmış sürgün edilən və könlü gedən qadınlar gəldilər. Qadınlardan bəzilərinin quçağında körpə uşaqlar var idi, onlar uşaqlarını boz kaftanlarının etəyi ilə bürgələmişdi.

Qadınlarla birlikdə piyada qız və oğlan uşaqları da gedirdilər. Bu uşaqlar at ilxisindəki dayçalar kimi, dustaqlar qadınların arasına sıxılmışdır. Kişilər dinməzce dayanıb yalnız hərdənbir öskürür və ya kesik-kesik sözler atıldılar. Qadınların arasından isə susmaq bilməyən danişq səsi eşidildi. Nexlyudova elə geldi ki, Maslova darvazadan çıxarkən onu gördü; lakin sonra Maslova saysız-hesabsız adamların içorisində itdi, Nexlyudov yalnız boz izdihamı görürdü, bu izdiham sanki insanlıq və xüsusi sil, qadınlıq sıfatlarını itmiş aliuşaqlı və kisə yüklenmiş moxluqlardan ibarət idi. Onlar gəlib kişilərin arxasında düzüldürdülər.

Həbsxananın özündə bütün dustaqları saysalar da, keşikçilər onları yena də saymağa və əvvəlki sayla yoxlamağa başladılar. Dustaqları uzun müddət sayıldılar, bu iş xüsusun ona görə çox vaxt apardı ki, onların bəziləri hərəket edib yerlerini dəyişdikləri üçün keşikçilərin hesabını dolaşdırırlılar. Keşikçilər söyüş söyür, itaatkarasına, lakin qazəbəl onlara tabe olan dustaqları itəleyərək yenidən sayırdılar. Yenidən hamını sayıb qurtardıqdan sonra, keşikçi zabit nə isə bir komanda verdi və izdihamda qarşıqliq əmələ gəldi. Bədəncə zəif qadınlar və uşaqlar bir-birini qovaraq arabalara doğru gedib, əvvəlcə kisələrini arabalara qoydular, sonra özləri minməyə başladılar. Arabalara südəmər körpələri çığırişan analar, yer üstündə mübahisa edən şən uşaqlar, kədərlər və qəşqəbaqlı dustaqlar qadınlar dırmaşış mindilər.

Bir neçə dustaqlı şapkasını çıxarıb keşikçi zabitə yaxınlaşaraq ondan nə isə xahiş etdi. Sonradan, Nexlyudovun öyrəndiyi kimi, onlar zabitdən arabaya minməyə icazə istəyirmişlər. Nexlyudov keşikçi zabitin dinmədən və ondan xahiş edən dustaqlara baxmadan papirosunun tüstüsünü ciyərlərinə çəkdiyini və sonra gödək qolunu dustağın üstüne necə qaldırdığını, dustağın isə qırılmış başını ciyənlərinə sıxaraq zərbə gözlöyib, zabitdən necə konara sıçradığını gördü.

— Mən səndən bir zadəgan çıxaramam ki, ömrün boyu unutmazsan! Piyada gedəcəksən! — deyə zabit qışkırdı.

Zabit yalnız ayaqları buxovlu və səndələyon uzun bir qocanın arabaya minməsinə icazə verdi və Nexlyudov bu qocanın öz girdə şapkasını çıxarıraq, xaç çəkə-çəkə necə arabaya doğru getdiyini, sonra buxovlar mane olduğu üçün zəif və taqotdən düşmüş ayaqlarını uzun müddət qaldırıb arabaya minə bilmədiyini və artıq arabaya minmiş bir qadının onun əlindən yapışaraq qocaya kömək etdiyini gördü.

Arabalardan hamısı kisələrlə dolduqdan və icazələri olanlar kisələrin üstündə oturduqdan sonra keşikçi zabit furajkasını çıxardı, yaylığı ilə alını, daz başını, qırmızı və yoğun boynunu silib xaç çevirdi.

— Dəstə, mars! — deyə o, komanda verdi.

Soldatlar tūfonglarını qaldırdılar, dustaqlar şapkalarını çıxardılar, onlardan bəziləri sol əlləri ilə xaç çevirməyə başladılar, yola salanlar nə isə qışkırdılar, cavab olaraq dustaqlar nə isə bağıldırılar, qadınların içorisindən bir ulaşma eşidildi və ağ kitelli soldatlarla əhatə edilmiş dəstə zəncirlənmiş ayaqları ilə toz qaldıra-qaldıra yola düşdü. Qabaqda soldatlar, onların dalınca zəncirlərini səsləndirərək hər cərgədə dörd nəfər şorılıq buxovlu dustaqlar, onların arxasında sürgünə gədenlər, sonra biləklərinə halqa keçirilmiş icmälçilər, daha sonra qadınlar yeriyirdi. Bunlardan sonra kisələrlə yüklenmiş və zəif dustaqların mindiyi arabalar hərəkət edirdi. Arabalardan birinin üstündə bürünüb oturmuş qadın hey çığırı və hicqirırdı.

### XXXV

Dəstə o qədər uzun idi ki, qabaqdakılar gözdən itəndən sonra kisələrlə yüklenmiş və zəif dustaqların mindiyi arabalar yenice hərəkət etməyə başlamışdı. Arabalar hərəkətə gələndə Nexlyudov onu gözlöyən faytona əyləşdi, dəstonun yanı ilə sürüb qabağı getməyi sürücüyə əmr etdi. Nexlyudov dəstədə gedən kisələrin içərisində tanış bir dustaqlı olub-olmadığını görmək, sonra isə Maslovani qadınların arasında taparaq ona göndərdiyi şeyləri alb-al-madığını soruşmaq istəyirdi. Hava çox istiləmişdi. Külkə aşmadı üçün minlərlə ayağın altından qalxan toz küçənin ortası ilə hərəkət edən dustaqların başı üzərindən çökilmirdi. Onlar yeyin-yeyin getdikləri üçün Nexlyudovun əyləşdiyi təkatli faytonu çoxən ağır yerişti at dustaqlar dəstəsini çatınlılkla ölüb keçə bilirdi. Tanış olmayan qəribə və müdhiş görünüşlü insanlar cərgə-cərgə yeriyir, eyni ayaq-

qabı geymiş minlərlə ayaq addımlayıv və bu insanlar özlərini ruhlandırılmış kimi, qollarını addımlarının ahənginə uyğun olaraq tovlayırdılar. Onlar o qədər çox, o qədər yeknəsəq və elə qəribə vəziyyətə salınmışdır ki, Nexlyudov bunların insan yox, nə isə xüsusi, müdhiş məxlular olduğunu zənn edirdi. Ancaq katorqaya məhkum edilmişlərin dəstəsi içərisində Fyodorovun qatili olan bir dustağı, sürgünə gedənlər içərisində məzəhəkçi Oxitini və vaxtile ona müraciət etmiş bir sefili tanıldıqdan sonra onun bu təsəvvürü pozuldu. Demək olar ki, bütün dustaqlar onları ölüb keçən faytona və faytonun içərisində oturub onlara baxan cənaba çap-çap nəzər salırdılar. Fyodorov başını yuxarı qaldırıb Nexlyudovu tanıldıqını işaret ilə bildirdi; Oxitin göz vurdur, nə Fyodorov, nə de Oxitin təzim etmədi, onlar belə hesab edirdilər ki, buna icazə yoxdur. Nexlyudov qadınlarla bərabərləşəndə Maslovani dərhal gördü. Maslova qadınların ikinci cərgesində gedirdi. Kəndə xalatının belinə keçmiş, qıpqrızı qızarmış, ayaqları gödək, qaragöz və çirkin bir qadın yeriyirdi, - bu Xoroşavka idi. Sonra ayaqlarını güclə çəkən bir hamile qadın gedirdi. Üçüncüsü Maslova idi. Onun ciyində kisə var idi, o, düz qabağına baxırdı. Onun siması sakit və qətiyyətli idi. Cərgədəki dördüncü adam gümrah yeriyən gənc və gözəl bir qadın idi, əynində qısa bir xalat var idi, başına kəndli arvadları kimi leçək bağlamışdı, bu qadın Fedosya idi. Nexlyudov faytondan düşüb, addımlayan qadınlara yaxınlaşdı. O, Maslovadan göndərdiyi şeylər haqqında və onun özünü necə hiss etdiyini soruşturmaq istəyirdi, lakin dəstənin bu tərifilə gedən kiçik zabit qadınlara yaxınlaşan adamı dərhal görərək ona sarı qadı. O yaxın gəlib:

— Cənab, dəstəyə yaxınlaşmaq olmaz, icazə verilmir, — deyə qışkırdı.

Yaxınlaşış Nexlyudovu tanıldıqda (həbsxanada Nexlyudovu artıq hamı tanıyordu) iki barmağını aparıb furajkasına qoydu və Nexlyudovun yanında dayanıb dedi:

— İndi olmaz. Vağzalda görə bilərsiniz, burada isə icazə verilmir. Geri qalma, marş! — deyə o, dustaqlara qışkırdı və isti olmasına baxmayaraq təzə və qəşəng uzunboğaz çəkmələrini parıldadaparıldada cəld öz yerinə yüyürdü.

Nexlyudov səkiyə qayıtdı və sürücüyə onun dalınca gəlməsini tapşırıqlıdan sonra dəstənin gözü qabağında yeriməyə başladı. Dəstə haradan keçirdiər keçsin, hər yerde özünə təəssüf qarşıq dəhşət

dinqəti celb edirdi. Yoldan öten minik arabalarındaki yolcular boylanaraq dustaqlara baxır, tamam uzaqlaşana kimi gözlərini onlardan çekmirdilər. Piyadalar dayanıb bu dəhşətlə monzərəyə təccüb və qorxu ilə baxırdılar. Bəziləri yaxınlaşış dustaqlara sədəqə verirdilər. Sədəqəni keşikçilər alırdılar. Bəziləri hipnoz edilmiş kimi dəstənin dalınca gedir, lakin sonra dayanıb başlarını yırğalayaraq dəstəni yalnız nəzərləri ilə müşayiət edirdilər. Adamlar bir-birinə çağıraraq qapı və darvazalardan çıxır, pəncərələrdən boyanaraq qımlıdanmadan və dinmədən bu dəhşətlə nümayişə tamaşa edirdilər. Bir yol ayrıcındada dəsto zəngin bir kolyaskanın keçib getməsinə mane oldu. Qozlada üzü işildən və dalınca cərgə ilə düymələr tikilmiş, sağısı yekə sürücü oturmüşdü, kolyaskanın dal hissəsində ər-arvad əyləşmişdi: arıq və solğun bənzili arvadın başında açıq rəngli şlyapa, elində parlaq günük var idi, kişi iso başına silindr qoyub, açıq rəngli qəşəng palto geymişdi. Onlarla üzbeş uşaqları oturmuşdular: bəzənmiş və çiçək kimi tərəvəti olan qızın sarışın saçları ciyinlərinə tökülmüşdü, o da əlində ala-bəzək günlük tutmuşdu; uzun lentli matros papağı qoymuş səkkiz yaşılı oğlanın uzun və arıq boynu var idi, cinaqları çıxmışdı. Uşaqların atası onların yolunu kəsmiş dəstənin qabağından vaxtında keçib getmədiyi üçün qəzəblənib sürücünün məzəmmət edirdi, anaları isə gözlərini ikrəhala qayıb üz-gözünü turşudaraq, ipək günlüyü ilə sıfətini tamamilə örtüb gündeşən və tozdan qorunurdu. Sağısı yekə sürücü bu küçədən keçib getməyi özü əmr etmiş ağasının haqsız məzəmmətlərini dinleyərək acıqli-acıqli qəşqabığın tökü və yol istəyən atların başını güclə dərbət saxlayırdı. Gündəsə işildən və kəhər atların boyundan və qantartığın altında köpük axırdı.

Qorodovovu bu zəngin kolyaskanın sahibinə bütün varlığı ilə xidmət etmək və dustaqları dayandıraraq kolyaskanı buraxmaq istəyirdi də, hiss edirdi ki, bu yürüsdə qəməgin bir tentəna var və bu tentənəni belə varlı bir ağanın xatirinə da pozmaq mümkün deyildir. Servətə ehtiram olaməti olaraq, o, yalnız əlini şapkasının günlüyünə qoyub, dustaqlara ciddiyyətlə baxdı, sanki bununla kolyaska kada oturmuş adamları dustaqlardan qorumağı vəd edirdi. Beləliklə, bütün dəstənin keçib getməsini gözləməli olan kolyaska yalnız kisələr yüklenmiş və kisələrin də üstündə dustaqların oturmuş axırcı araba gurultu ilə keçdiyikdən sonra yerindən tərpəndi; arabadakı qadınların arasında oturmuş əsəbi qadın deyə-

sən sakitləmişdi, lakin tömtəraqlı kolyaskanı gördükde təkrar hıç-qırmağa və çıçırmaya başladı. Bu araba da keçib getdikdən sonra sürücü yönəlləri azca tərəfdi və kəhər atlar nallarını taqqılıdada-taqqılıdada rezin şinlər üzərində xərif-xərif yırğalanan kolyaskanı yaylağa apardılar. Ər, arvad, qız və nazik boyunlu, cınaqları çıxmış oğlan yaylağa şənlənməyə gedirdilər.

Nə ata, nə də ana gördükleri haqqında qızı və oğlana izahat vermədilər. Beləliklə, uşaqlar bu mənzərənin nə demək olduğu haqqındakı səali özləri hell etməli idilər.

Qız atası ilə anasının üzündəki ifadəyə diqqət yetirib bu məsə-ləni belə yekunlaşdırırdı ki, həmin adamlar onun valideynlərindən və tanışlarından fərqlənən tamamilə başqa cür adamlardır, pis adamlardır, buna görə də onlarla məhz indi rəftar edildiyi kimi rəftar etmək lazımdır. Odur ki, qız yalnız qorxmuşdu və bu adamlar artıq görünmədikdə, o sevinmişdi.

Lakin kirpik vurmadan və gözlerini çəkmədən dustaqların dəstə-sinə baxmaqdə olan uzun və nazik boyunlu oğlan uşağı bu məsələni başqa cür həll etdi. O, lap cələ Allahan özündən qotı və şübhəsiz olaraq bilirdi ki, bu adamlar da onun özü və başqlarını kimi adamlarmış, kim isə bu adamlara pişlik etmişdir, cələ pişlik ki, bunu etmək lazımdı; bunun üçün də dustaqlara yazığı goldı, həm buxovlanmış, başları qırılmış, həm də onları buxovlayıb başlarını qırxdırmış adamların qarşısında bir dəhşət duydu. Buna görə də uşaqın dodaqları getdikcə daha çox sisdi və o, ağlamamaq üçün bərk səy göstərdi. Belə hallarda ağlamağın cyib olduğunu güman edirdi.

### XXXVI

Nexlyudov da dustaqlar kimi yeyin addimlarla gedirdi, lakin yüngül geyinsə də, əynində yüngül palto olsa da, ona çox isti idi, başlıcası isə tozdan və küçələrdəki durğun qızmar havadan boğulurdu. Dördədə bir verst getdikdən sonra faytona əyloşib qabağa keçidişə də, yolun ortasına çatanda faytonun daha isti olduğunu gördü. Dünən yeznəsi ilə olan səhbətinə xatırlamaq istədi, lakin bu fikirlər indi onu artıq səhərki kimi höyeçanlandırmırdı. Dəstənin həbsxanadan çıxmışından və yürüşündən aldığı təəssürat bu fikirlərin üzərində bir pordə çökmişdi. Başlıcası isə isti onu oldən salmışdı. Hasarın yanında, ağacların kölgəsi altında real məktəbdə oxuyan və papaqlarını əllə-

rində tutan iki uşaq onların qabağında diz çöküb oturmuş dondurmasatanın qarşısında dayanmışdı. Uşaqlardan biri sümük qaşığı yalayaraq nəşələnməkdə idi, o birisi isə dondurmanın üzərinə nə isə sarı bir şey qoyulan stekanın verilməsini gözlöyirdi.

Nexlyudov susuzluqdan yandığını hiss edərək:

— Burada harada su içmək olar? — deyo sürücündən soruşdu.

Sürücü:

— İndicə yaxşı bir meyxanaya çatacağıq, — dedi və atları döngəyə dönderərək Nexlyudovu üzərində böyük lövhə vurulmuş bir qapıya apardı.

Piştaxtanın dalında köynək geymiş bufcıçı və müştəri olmadı-ğından masaların arxasında oturmuş, vaxtilo ağ röngədə olan köynək geymiş xidmətçilər bu qeyri-adı qonaqə maraqla baxıb onun qulluğunda durdular. Nexlyudov selter suyu istədi və pəncərədən kənarda qoyulmuş, üstüno çirkli süfrə salmış kiçik masanın başında əyloşdi.

Bir masanın dalında əyloşib çay və ağ şüşədəki araqdan içən iki adam alımlarından tökülen təri silib sakitey nayı isə hesablayırdılar. Onlardan biri qara və daz idi, peysərində İqnati Nikiforoviçin saçları kimi, qara saçlardan bir haşıya əmələ golmişdi. Nexlyudovun aldığı bu təəssürat dünən yeznəsi ilə olan səhbəti və yola düşməzdən əvvəl həm onunla, həm də bacısı ilə vidalaşmaq arzusunu təkrar ona xatırlatdı. "Qatar yola düşüncoyə qədər, çotin ki, onlarla salamatlaşa bilim, — deyo o düşündü. — Yaxşısı budur, məktub yazım". O, kağız, zərf və marka istədikdən sonra fişildəyən təzə sudan içə-icə nə yazacağımı fikirləşməyə başladı. Lakin fikirlərini bir yərə toplaya bilmədiyindən məktubunu heç cür tərtib edə bilmədi.

"Özizim Nataşa, İqnati Nikiforoviçə dünənki səhbətimizin ağır təsiri ilə gedə bilmərəm..." — deyo yazmağa başladı. "Bəs nə olsun? Dünən dediklərim üçün üzü istəyim? Lakin mon düşündüklərimi söyləmişəm. O cələ biler ki, mon peşman olmuşam. Bir də onun mənim işlərimə qarışması... Yox, bacarmıram" — deyo Nexlyudov düşündü və bu yad, özündən bədgüman, onu anlamayan insana qarşı yenə də varlığında qaynayan bir nifrat hiss edərək, yarımqıq məktubu cibinə qoymuşdan sonra suyun pulunu verib küçəyə çıxdı və dəstənin dalınca getdi.

İsti daha da siddətlənmişdi. Divarlardan və daşlardan od töküldürdü. Küçənin qızmar daş döşəməsi az qala adamın ayağını

yandırıldı, Nexlyudov eloksız elini faytonun lək çəkilmiş qanadına toxunduranda ona elə gəldi ki, eli yandı.

At tənbəl-tənbəl yortub nallarını eyni ahəngli tozlu və hamar olmayan yola vurub səsləndirərək küçələrdən ötdü; sürücü hey mürküleyirdi. Nexlyudov isə heç bir şey haqqında fikirləşmeden oturub laqeydlikle qabağına baxırdı. Küçənin enişində, böyük bir evin dərvazası ilə üzbeəz bir dəstə camaat toplaşmışdı, yanlarında eli tüsəngli bir keşikçi vardı. Nexlyudov sürücüye dayanmayı emr etdi.

— Nə olmuşdur? — deyə o, dalandardan soruşdu.

— Bir məhbusa ne işə olmuşdur.

Nexlyudov faytandan enib camata yaxınlaşdı. Küçənin sekisi yanından eniş yerin kələ-kötür daşları üzərində kürəkləri enli və yaşılı bir məhbus başı aşağı uzanmışdı. Onun küren saqqalı, qırmızı üzü və yasti burnu var idi, eynine boz xalat və boz şalvar geyinmişdi. O, dəh üste uzanaraq çıl-çıl əllərinin ovuclarını yera qoymuşdu, hər dəfə xeyli fasılıdən sonra onun hündür və enli sinəsi müntəzəm surətdə qalxıb enirdi, donuq və qanla dolmuş gözlerini göyo zilləyərək hisçirirdi. Qaşqabığını tökmüş bir qorodovoy, çərçi, poçtalyon, dükan xidmətçisi, əlində günlük tutmuş bir qoca qadın və əlinde boş səbət olan saçları qırılmış bir uşaq onun başı üzərində dayanmışdır.

Dükən xidmətçisi yaxınlaşmaqdə olan Nexlyudova müraciətlə:

— Zəifləmişdir, qalada oturmaqdan zoif düşmüşdür, — deyə deyinirdi, — amma onları lap cəhənnəmin özüne aparırlar.

Əlində günlük tutmuş qadın ağlamışın bir səslə deyirdi:

— Qalxmaz, ölürlər.

Poçtalyon:

— Köynəyimi açmaq lazımdır, — dedi.

Qorodovoy titrəyen yoğun barmaqları ile məhbusun damarları çıxmış qırmızı boynundakı qaytanı birtəhər açmağa başladı. Görünür, həycənlənmiş və özünü itirmişdi, buna baxmayaraq izdihama müraciət etməyi lazımlı bildi.

— Nə yiğmişisəm? Onsuz da istidir. Küleyin qabağını kəsməyin.

Dükən xidmətçisi, yəqin ki, qayda-qanunu bilməsi ilə loyğalanaraq deyirdi:

— Həkim baxmalıdır. Zəif olanları saxlamalıdır. Yoxsa canverənləri de aparırlar.

Qorodovoy məhbusun köynəyindəki qaytanı açıldıqdan sonra, dikalib ətrafına boylandı. O, kömək üçün Nexlyudova müraciətlə:

— Deyirəm dağlışın, baxıblar, baxmayıblar, sizo no dəxli var? — dedi o, onun gözlərində rəğbat görməyib keşikçiye baxdı.

Bir terəfde dayanmış keşikçi qopmuş dabanına baxırdı və qorodovyan çətinliyə düşdüyüna tamamile laqeyd idi.

— Dəxli olanlar qeyda qalmırlar. İnsanları öldürmək mögər qanundur?

İzdiham içərisində kimse dedi:

— Məhbus olanda no olar, o da adamdır.

Nexlyudov dedi:

— Başını yuxarı qaldırın, su verin.

— Su dalınca adam gedib, — deyə qorodovoy cavab verdi və məhbusun qoltuqlarından yapışib güc-bəla onun bədənini bir az yuxarı qaldırdı.

— Bu nə yiğincaqdır? — deyə birdən qəti və amirənə bir səs eşildi, olduqca təmiz və gözəl kitel, bundan da gözəl uzunboğaz çəkmə geymiş məhəllə polis rəisi yeyin addimlarla dustağın başına toplaşmış adamlara yaxınlaşdı. O, izdihamın nə üçün yiğildığını bilməyə-bilməyə qısqırdı:

— Dağlışın! Nə dayanmışınız!

O, izdihamla lap yaxın gəlib can verməkdə olan dustağı gördükde isə, bələ bir şey gözlöyirmiş kimi, başını təsdiq əlaməti olaraq yırğaladı və qorodovuya müraciət etdi:

— Nə olmuşdur?

Qorodovoy bildirdi ki, dəstə keçəndə bu dustağ yere yixilib, keşikçi de tapşırıb ki, hələlik burada qalsın.

— Nə olsun ki, polis məntəqəsinə aparmaq lazımdır. Fayton çağırın!

Qorodovoy əlini şapkasının günlüğünə qoyub:

— Dalandar fayton dalınca gedib, — dedi.

Bufetçi isti barasında nə işə demək istədi.

Məhəllə polis rəisi:

— Sənə nə dəxli var? Hə? Öz yolunla get, — dedi və elə ciddiyətə baxdı ki, bufetçi susdu.

Nexlyudov dedi:

— Su verin içsin.

Məhəllə polis rəisi Nexlyudova da ciddiyyətlə baxıda da, bir söz demədi. Dalandar parça su gatirdikdə polis rəisi suyu dustağ

verməyi qorodovoya əmr etdi. Qorodovoy dustağın bir yerdə durmayan başını qaldırdı və suyu onun ağızına tökməyə çalışıda da, dustağ suyu ağızına almadi; su onun saqqalından axaraq gödəkçəsinin yaxasını və tozlu telis köynəyini islatdı.

— Başına tök! — polis rəisi əmr etdi və qorodovoy dustağın girdə şapkasını çıxarıb, suyu onun həm qırırm, kürən saçlarına, həm də qırılmış kəlləsinə tökdü.

Dustağın gözləri, qorxmış kimi daha geniş açıldı da, veziyəti döyişildi. Onun başından üzüaşa çirkli su axırdı, lakin ağızından yenə də müntəzəm hıçırıqlar qopur və bütün bədəni əsirdi.

Məhəllə polis rəisi Nexlyudovun faytonunu göstərib:

— Bəs bu nədir? Onu sür bura, — deyə qorodovoya müraciət etdi.  
— Sürsən! Hey, səninləyəm!

Sürücü:

— Müştərim var, — deyə gözlərini qaldırmadan qaşqabağını təkrək cavab verdi.

Nexlyudov dedi:

— O mənim sürücümüzür, eybi yoxdur, onu götürün. Pulunu mən verəcəyəm, — deyə o, sürücüyə müraciətə əlavə etdi.

— Hə, nə dayanımızınız? — deyə polis rəisi qışkırdı. — Götürün!

Qorodovoy, dalandar və keşikçi can verməkde olan dustağı qaldırib faytona oturdular. Lakin dustağ özü otura bilmirdi: onun başı geri düşmüşdü və bədəni faytondan sürüşüb düşündü.

— Uzandırın! — deyə polis rəisi əmr etdi.

Qorodovoy:

— Eyib etməz, cənab rəis, belə də apararam, — dedi və can verməkde olan dustağın yanında möhkəmət oturaraq qüvvətli sağ əlini onun qoltuğunun altından salıb qucaqladı.

Keşikçi dustağın çökəməli patavasız ayaqlarını qaldırib qozlanın altına uzatdı.

Polis rəisi etrafına boylandı və dustağın girdə şapkasını küçənin döşəməsində gördükde yerdə götürüb onun geri qanrilmiş yaş başına geyindirdi.

— Marş! — deyə komanda verdi.

Sürücü acıqli-acıqli etrafına baxdı, başını yırğaladı və keşikçinin müşayitilə atını addim-addim polis monteqəsində tərəf sürdü. Dustaqla yanaşı oturmuş qorodovoy hey onun sallanan başından və dörd bir tərəfə yırğalanan bədənidən yapışır, yanaşı gedən keşikçi ayaqlarını düzəldirdi. Nexlyudov onların dalınca getdi.

## XXXVII

İçərisində dustağ olan fayton yanğın qüllosının yanındaki məhəllə polis monteqəsində yaxınlaşır onun həyatino girdi və qapılardan birinin ağızında dayandı.

Qollarını çırmalımiş yanğınsöndürenlər həyatda bərkdən danışb güllərək bir arabani yuyurdular.

Fayton dayanan kimi bir neçə qorodovoy onu dövreyə aldı və cansız dustağın qoltuqlarından və ayaqlarından yapışaraq onu ciril-dayan faytondan götürdü.

Dustağı getirmiş qorodovoy faytondan düşüb keyimş əlini oynatdı, furajmasını çıxarıb xaç çekdi. Meyiti isə qapiya sarı aparib pilləkənle yuxarı qaldırdılar. Nexlyudov onların dalınca getdi. Meyitin aparıldığı kiçik, çirkli otağda dörd çarpayı var idi. Çarpayılardan ikisinin üzərində əyinlərdən xalat olan iki xəsto oturmuşdu, onlardan birisinin ağızı sıyı və boynu sarılı idi, ikincisi vərəm xəstoliyinə tutulmuşdu. Qalan iki çarpayı boş idi. Dustağı bu çarpayılardan birinə uzandırlılar. Gözleri alışın yanın və qaşları aramsız olaraq oynayan, əynina yalnız alt paltarı və corab geymiş kiçik bir adam əyin, xəfi addimlara gelib dustağa yaxınlaşdı, əvvəlcə ona, sonra da Nexlyudova baxaraq bərkdən qohqəhə çəkdi. Bu, on ağır xəstələrə məxsus otaqda saxlanan dəli idi.

— Məni qorxutmaq istəyirlər, — deyə o danışmağa başladı.

— Ancaq baş tutmayıacaq.

Meyiti getirmiş qorodovoylardan sonra məhəllə polis rəisi və feldşer içəri girdilər.

Feldşer meyiti yaxınlaşaraq dustağın çil-çil, sarı, hələ yumşaq olsada, qanı qaçmış solğun əlindən yapışdı, sonra buraxdı. Dustağın əli qarına düşüb hərokətsiz qaldı.

Feldşer:

— Ölmüşdür, — deyib başını yırğaladı, lakin görünür, qayda-qanuna riayet etmək üçün meyitin qalın yaşı köynəyinin yaxasını açdı və öz qırırm ayaqlarını qulağının üstündən yüksəkdirən dustağın sarı, hərəkətsiz və hündür sinəsinə dayadı. Həc kos dinnirdi. Feldşer qalxb bir daha başını yırğaladı və barmaqlarını dustağın yumulmayıb bir nöqtəyə zillənmiş mavi gözlərinin əvvəlcə bir qapağına, sonra o birisi qapağına toxundurdu.

Dəli aramsız olaraq feldşerə tərəf tüpürüb:

— Qorxuda bilməziniz, qorxuda bilməziniz, — deyirdi.  
— Fikriniz nədir? — polis rəisi soruşdu.  
— Fikrim nədir? — feldşer onun sualını təkrar etdi. — Meyitxanaya aparmaq lazımdır.

— Baxın, doğrudan olmuşdۇr? — polis rəisi soruşdu.  
Feldşer nə üçünsə meyitin açıq sinesini örtərek:  
— Çoxdan ölü! — dedi. — Qoy Matvey İvanoviçin dalınca adam göndərim, golib baxsin. Petrov, get çağır, — deyə feldşer meyitdən uzaqlaşdı.

Polis rəisi:  
— Meyitxanaya aparın, — dedi, — sənsə sonra dəftərxanaya gelib qol çakərsən, — deyə dustağın yanından el çekməyən keşikçiye müraciətə əlavə etdi.  
— Baş üstə, — keşikçi cavab verdi.

Qorodovoylar meyiti qucaqlarına alıb təkrar piləkənlə aşağı apardılar. Nexlyudov onların dalınca getmək istədisə də, dəli onu tutub saxladı. O dedi:

— Siz ki onlara sözleşməmisiniz, bir papiros verin.  
Nexlyudov portsıqarının çıxarıb ona papiros verdi. Deli qışlağını oynada-oynada çox tez-tez danışıb, onu burada telqinlərlə necə incidiklərini söyleməyə başladı.

— Axı onlar hamısı mənim əleyhimə sözleşiblər, öz vasitəciliyi ilə məni incidir, mənə əzab verirlər...

Nexlyudov:  
— Məni bağışlayın, — dedi və dəlinin sözlərinə axıra qədər qulaq asmayıb, ölməni hara aparacaqlarını öyrənmək arzusunu ilə həyətə çıxdı.  
Qorodovoylar əllərində meyit bütün həyəti dolanıb zırzəminin qapısından içeri girdilər. Nexlyudov onlara yaxınlaşmaq istədisə də, polis rəisi onu saxladı.

— Nə istəyirsiniz?  
— Heç bir sey, — Nexlyudov cavab verdi.  
— Madam ki, heç bir sey, yolunuzla gedin.

Nexlyudov tabe olub öz sürücüsünün yanına getdi. Sürücü mürküyirdi. Nexlyudov onu oyadıb faytona mindi və təkrar vağzala getdi.

Heç yüz addım getməmişdi ki, yenə əlitüfəngli keşikçinin müşəyi tilə gelən bir araba ilə üzləşdi. Bu arabada da, görünür, ölmüş başqa bir dustaq uzanmışdı. Dustaq arabada da üstə uzanmışdı,

girdə şapkası sürüşüb burnuna qədər üzünü örtmüdü. Onun qara saqqalı, qırıq başı silkolonir və araba hər dəfə təkan verdikcə oraburada dayirdi. Arabanı ayaqlarına uzunboğaz çökəmə geymiş və atın yanı ilə piyada gedən arabacı süründü. Arxadan qorodovoy gəldi. Nexlyudov elini öz sürücüsünün çiyinə toxundurdu.

Sürücü atın başını saxlayaraq:  
— Adamların başına nə oyun açırlar! — dedi.

Nexlyudov faytondan düşdü və yanğın qüləsinin yanından ötüb polis mentəqəsinin həyatına girdi. İndi yanğınsöndürənlər həyətə arabanı yuyub qurtarmışdır və onların yerində hündürboy, ariq, şalvarının kənarı göy qaytanlı yanğın dəstəsinin rəisi dayanmışdı. O, əllərini cibinə qoyaraq boynu sürtülmüş səmənd ayğırə ciddi nezərlərle baxıldı. Yanğınsöndürənlərdən biri atı onun qabağında gözdirirdi. Ayğır qabaq ayağı üstündə aksayırdı, yanğınsöndürənlər dəstəsinin rəisi yanındaca dayanmış baytarə na işə deyirdi.

Məhəllə polis rəisi də burada dayanmışdı. Başqa bir meyiti gördükde arabaya yaxınlaşı. O, başını narazılıqla bulayaraq:

— Haradan getirirsınız? — soruşdu.  
— Staraya Qorbatovskayadan, — qorodovoy cavab verdi.  
— Dustaqdır? — deyə yanğınsöndürənlər dəstəsinin rəisi soruşdu.  
— Elədir ki var.

Polis rəisi dedi:  
— Bu gün ikincisidir.  
Yanğınsöndürənlər dəstəsinin rəisi:

— Qəribə işlər olur. Yaman istidir, — dedi və aksaq səmənd atı gəzdirən yanğınsöndürənə müraciət etdi: — Künçdəki çardağa bağlı. Köpəkoğlu, mən sənə göstərərəm, atı şikast eləmək necə olar, ayəcləf, bilmirsən ki, at sendən qat-qat qiymətlidir.

Birinci meyit kimi, ikinci meyiti də qorodovoylar arabadan düşürüb qəbul otağına apardılar. Nexlyudov hipnoz edilmiş kimi onların dalınca getdi.

— Nə istəyirsiniz? — qorodovoylardan biri soruşdu.  
Nexlyudov cavab vermədən qorodovoyların meyiti apardıqları otağı getdi.

Dəli, çarpayıda oturub Nexlyudovun verdiyi papirosu hərisliklə çəkirdi. O:

— Aha, qayıtdınız! — dedi və qəhqəhə çəkdi. Meyiti gördükdə üz-gözünü qırışdırıldı və: — Yenə də mi? — dedi. — Cana gətirdiniz,

axı mən uşaq deyiləm, düz deyirəm? – o, sualedici əda ilə gülüm-sünərək Nexlyudova müraciət etdi.

Bu aralıq Nexlyudov meyitə nəzər saldı. İndi heç kəs meyitin qabağını kəsmədiyindən onun bir az əvvəl şapka ilə örtülmüş üzü aydın görünürdü. Bundan əvvəlki dustaq nə qədər çırkin idisə, bu həm sıfətce, həm də bədəncə olduqca gözəl idi. Bu, gənc və qüvvətli bir adam idi. Başının yarı hissəsinin ülgüçle qırxılıb cybəcər-ləşdirilməsinə baxmayaraq, indi donuq qara gözlərinin üstündəki ensiz və dik alnı, həmçinin nazik qara biğinin üstündəki kiçik don-qar burnu çox gözəl idi. İndi görəmiş dodaqlarında təbəssüm görünürdü: kiçik saqqalı yalnız alt çənosunu dövrəye almışdı və kəlləsinin qırılmış tərefində kiçik, möhkəm, qəşəng qulağı görünürdü. Üzü sakitlik, ciddiyət və mehribənlilik ifadə edirdi. Onun sıfətindən bu insanda nə kimin monovi həyat imkanlarının möhv edildiyi görünürdü, bu hələ bir tərefə dursun, əllərinin və buxovlanmış ayaqlarının zərif sümüklərindən, mütənasib olan bütün bədən üzvlərinin qüvvətli əzələlərindən onun nə qədər gözəl, nə qədər qüvvətli və nə qədər çevik bər məxlüq olduğu görünürdü, halbuki şikəst edildiyi üçün yanğınsöndürənlər destəsi rəisinin bərk qazəblənməsinə səbəb olan bu məxlüq səməndən ayğırdan xeyli kamil idi. Bununla belə onu öldürmüsdürlər və ona heç kəs neinki bir insan kimi, heç əbəs yera məhv edilmiş işlək heyvan kimi də acımadı. Onun ölümünün bütün insanlarda doğurduğu yegane hiss çürümək qorxusu yaranan bu bədəni rədd etmək zərurətindən irəli gələn əzab-əziyyət üçün hiddət hissi idi.

Həkimlə feldşer və məhəllə polisinin həkimi qəbul otağına giridilər. Həkim möhkəm və enlikürəkli bir adam idi, əynində çəsunça pencək və sağlam yanqaclarına yapışmış cyni parçadan dar şalvar var idi. Məhəllə polis balaca və yoğun bir adam idi, girdə qırmızı üzü havanı ordularına doldurub tədricən buraxmağa adət etdiyi üçün daha dəyirmi görünürdü, həkim də eynən feldşer kimi ölünlən qoyulduğu çarpayıda əyələşib onun nəbzini yoxladı, ürəyinə qulaq asdı və ayağa qalxıb şalvarını çəkdi. O:

– Coxdan keçinmişdir, – dedi.

Məhəllə polis hokimi ağzını hava ilə doldurub tədricən buraxdı.

<sup>1</sup> 80-ci illorin əvvəllerində dustaqlar Butrika qalasından Nijni-Novgorod domir-yol vağzalına apararkən gün vurdugu üçün beşi bir gündə ölmüşdü.

– Hansı qaladandır? – deyə o, keşikçiyyə müraciət etdi.

Keşikçi cavab verib meyitin ayaqlarındaki buxovları çıxartmağı xatırlatdı.

Məhəllə polis həkim:

– Əmr edərəm çıxardarlar, Allaha şükür, dəmirçi vardır, – dedi və tekrar ordlarını şışirdib havanı tədricən buraxa-buraxa qapıya tarof getdi.

– Bu niyə belə olur? – Nexlyudov həkimə müraciət etdi.

Həkim gözlüyüünü üstündən ona baxdı.

– Nə niyə belə olur? Gün vurub ölmələrini deyirsiniz? Bütün qış hərəkətsiz və işiq görmədən oturduqdan sonra, birdən-bira günəş işığına, özü də bugünkü kimi bir gündə günəş işığına çıxıb hava çatışmayan izdiham içerisinde gedirlər. Buna görə də gün onları vurur.

– Bəs onda niyə onları göndərirlər?

– Bunu siz onlardan sorusun. Bir də axı siz kimsiniz?

– Mən kənar adamam.

Həkim:

– Aha... Əntiqə işdir, mənim vaxtim yoxdur, – dedi və hiddətlə şalvarını çəkib xəstələrin çarpayısına doğru getdi.

– Sanın işlərin necadır? – o, boynu sarıqlı, ağızı oyri və rəngi qaçmış adama müraciət etdi.

Bu aralıq öz çarpayısında oturmuş və daha papiros çəkməyən dəli, həkimə təref tüpürdü.

Nexlyudov həyətə endi, yanğın atlarının, toyuqların və başına mis dəbilqə qoymuş keşikçinin yanından keçib darvazaya sarı yönəldi, yenə də mürgülüyən sürücünün faytonuna minib vəgzala yollandi.

### XXXVIII

Nexlyudov vəgzala çatanda dustaqların hamısı artıq vaqonlarda, qəfəslər pəncərələr arxasında əyləşmişdi. Platformada dustaqları yola salan bir neçə nəfər dayanmışdı: onları vaqonlara yaxın buraxmıldılar. Keşikçilər bu gün xüsusi silo qayğılı görünürdürlər. Həbsxanadan vəgzala qədər olan yolda Nexlyudovun gördüyü o iki nəfərdən əlavə, daha üç adam istidən yixilib olmuşdu: onlardan birini əvvəlki iki dustaqları yaxındakı məhəllə polis məntəqəsino aparmışdılar, ikisi isə elə burada, vəgzalda yixilib olmuşdu<sup>1</sup>. Keşikçilər

heç də ona görə qayğılı deyildilər ki, onların mühafizəsi altında olan beş nəfər ölmüşdü, halbuki bunlar yaşaya bilərdilər. Bu onları maraqlandırmırıldı, onları maraqlandıran yalnız belə hallarda qanun tələb etdiyi şeyi icra etmək: meytıləri, ölmüş dustaqların kağızlarını və şeylərini təhvil vermək idi, onların adı Nijniyə aparılmalı olanlar hesabından çıxarılmalı idi, bu isə belə bir isti gündə çox eziyyətli idi.

Keşikçilər bu işlərlə məşğul idilər və bunlar tamamilə görülüb qurtarmadığı üçün Nexlyudovu və başqa iltimasçıları vaqonlara yaxın buraxmırıldılar. Bununla belə, Nexlyudov keşikçilərin kiçik zabitinə pul basdığı üçün onu buraxırdı. Kiçik zabit Nexlyudovu buraxıb, "reis görtəsin!" deyə tez danışub geri çəkilməyi ondan xahiş etdi. Cəmisi on sekiz vaqon idi, reislərə məxsus olan vaqondan əlavə bütün vaqonlar dustaqlarla ağızına qədər dolu idi. Nexlyudov vaqonların pəncərəsi yanından keçərək, vaqonlarda baş verənlər qulaq asırdı. Bütün vaqonlardan zəncir səsləri, vurmuxma, mənasız söyüslərlə dolu danışq eşidildirdən, Nexlyudovun gözəldiyi kimi, yolda yixilib ölmüş yoldaşları haqqında dustaqlar heç bir yerə danışmırıldılar. Söhbət ən çoxu kisələrdən, içməli sudan və yer seçməkdən gedirdi. Nexlyudov vaqonlardan birinin pəncərəsindən baxıb vaqonun ortasında dustaqların bileklərindən halqaları çıxaran keşikçiləri gördü. Dustaqlar qollarını irəli uzadır və keşikçilərdən biri halqaların qiflini açaraq onları çıxarıır, digər keşikçi halqaları yiğidiyirdi. Nexlyudov kişilərin olduğu vaqonların hamisının yanından keçdiyindən sonra, qadınlara məxsus vaqonlara yanaşdı. İkinci vaqondan yanıqlı bir qadın səsinin cyni ahngələ tekrar etdiyi "Of-f-f! Atacaq! Of-f-f! Atacaq!" sözləri çıxıldırdı.

Nexlyudov bu vaqonun yanından ötüb keşikçinin göstərişi ilə üçüncü vaqonun pəncərəsine yaxınlaşdı. Nexlyudov başını pəncərəyə yaxınlaşdırıran kimi oradan üzüne kəsif tərəf qoxusu qarışq isti vurdur və cir qadın səsləri aydın eşidildi. Vaqonun bütün skamyalarında xalat, kofta geymiş və qızarmış torlu arvadlar oturub ucadan danışındılar. Nexlyudovun qəfəsəyə yaxınlaşan üzü onların diqqətini cəlb etdi. Yaxındakı arvadlar susub ona tərəf gəldilər. Əynində təkcə kofta olan və saçlarına ləçək bağlamamış Maslova üzbüzdəki pəncərənin yanında oyləşmişdi. Ağ və gülümseyən Fedosya daha yaxın oturmuşdu. O, Nexlyudovu tanıyb Maslovanı dümsükledi və əli ilə ona pəncərəni göstərdi. Maslovanı tələsik ayağa

qalxdı, başına ləçək salıb qara saçlarını örtdü və canlanmış qırmızı, tərli üzündə təbəssüm pəncərəyə yaxınlaşıp qəfəsədən yapışdı.

O, fərəhlə gülümseyərək:

— Yaman istidir, — dedi.

— Şeyləri alındınız mı?

— Aldım, təşəkkür edirəm.

Nexlyudov qızmış vaqonun soba kimi isti buraxdığını hiss edərək:

— Daha bir şey lazım deyil ki? — soruşdu.

— Heç bir şey lazım deyil, təşəkkür edirəm.

Fedosya dedi:

— Su olsayı, pis olmazdı.

— Hə, su olsayı, pis olmazdı, — Maslova təkrar etdi.

— Yoxsa, suyunuz yoxdur?

— Verirlər, ancaq hamisini içmişik.

Nexlyudov dedi:

— Bu saat keşikcidi xahiş edirəm. Daha Nijniyə qədər görüşməcəyik.

Maslova:

— Məgər siz də gedirsiniz? — dedi və bundan xəbəri yox imiş kimi sevincle Nexlyudova baxdı.

— Daldakı qatarla golirəm.

Maslova heç bir söz demədi, yalnız bir neçə saniyədən sonra dərinəndən köks ötdü.

Köhne dustaqlardan acıqli bir qadın kişi səsi ilə dedi:

— Cənab, doğrudurmu ki, on iki nəfər dustağı acıdan öldürmüşlər?

Bunu deyən Korablyova idi.

Nexlyudov dedi:

— Mən on iki nəfər eşimmişəm. Mən ikisini görmüşəm.

— Deyirlər ki, on iki nəfərdir. Doğrudanmı bunun üstündə onlara bir şey eləməyəcəklər? Zalımlar.

— Qadınlardan heç kəs xəstələnməmişdir ki? — deyə Nexlyudov soruşdu.

Alçaq boylu başqa bir dustaq qadın gülörök dedi:

— Arvadların canı bərk olur. Ancaq budur, birisinin ağlına uşaq doğmaq golib. Budur, qışqırır, — deyə o, inliyi səsi eşidilən qonşu vaqonu göstərdi.

Maslova dodaqlarının forəhli təbəssümünü gizlətməyə çalışaraq dedi:

— Soruşursunuz, bir şey lazım deyil ki; bu qadını saxlamaq olmazmı, yoxsa əzab çekir. Rəisə desəniz, pis olmaz.

— Yaxşı, deyərəm.

— Ha, bir də o, əri Tarası görə bilməzmi? — deyə Maslova gülümseyən Fedosyanı gözləri ilə göstərdi. — Axi onun əri sizinle bərabər gedir.

— Cənab, danışmaq olmaz, — deyə keşikçilərin kiçik zabitinin səsi eşidildi. Bu zabit Nexlyudova icazə vermiş zabit deyil, başqası idi.

Nexlyudov vaqondan aralındı, doğmaqda olan qadın və Taras barəsində xahiş etmək üçün rəisi axtarmağa getdi də, onu uzun müddət tapa bilmədi və keşikçilərdən bir cavab ala bilmədi. Keşikçilər ora-bura qaçışırıldılardı: bəziləri bir dustağı hara isə aparırlar, digərləri özlərinə ərzaq almaq üçün qaçışır və şeylərini vaqonlara yerləşdirirlər, bəziləri də keşikçi zabitə bərabər gedən xanımı qulluq edir və Nexlyudovun suallarına könülsüz cavab verirdilər.

Nexlyudov keşikçi zabitə yalnız ikinci zəngdən sonra görə bildi. Zabit ağızına girən biglərini qısa əli ilə yiğaraq və çıxınlarını dartaq feldfbeli na üçünse danlayırdı.

— Sizə nə lazımdır? — o, Nexlyudovdan soruşdu.

— Vəqonda bir qadın doğur, mənəcə, yaxşı olardı ki...

— Qoy doğsun. Sonra baxarıq, — deyə keşikçi zabit qısa qollarını tez-tez yırgalaya-yırgalaya öz vaqonuna keçdi.

Bu zaman konduktor əlində fit galib keçdi; axırıncı zəng və fit səsi eşidildi, platformada dustaqları yola salanlar arasından və qadınlara məxsus vaqondan ağlamaq səsi eşidildi. Nexlyudov Tarasla birlikdə platformada dayanıb pəncərələri qəfəsəli vaqonların onun yanından necə keçib getməsinə baxırdı, pəncərələrdən qırxıq başlı kişilər görünürdü. Sonra qadınlara məxsus birinci vaqon onunla bərabərloşdı, bu vaqonun pəncərəsindən qadınların açıq və laçəkli başları görünürdü; sonra hələ də cini qadın iniltisinin eşidildiyi vaqon, daha sonra Maslovanın olduğu vaqon ölüb keçdi. O, digər qadınlarla bərabər pəncərənin qabağından dayanıb Nexlyudova baxır və qəmgin-qəmgin ona gülümseyirdi.

## XXXIX

Nexlyudovun gedəcəyi səmisiñ qatarının yola düşməsinə iki saat qalmışdı. Nexlyudov bu arada yena da bacısığılı getmək istədi də, indi, bu sohər aldığı təsəssüratdan sonra, özünü yaman həycanlı və əzgin hiss edirdi, odur ki, birinci dərcəli salonda, kiçik bir divanın üstündə oturan kimi, birdən-birə bərk yuxusu goldı, yanı üstə çevrilib yanağını ovcuna qoyaraq dərhal yuxuya getdi.

Onu frak geyinmiş, döşündə nişan və əlində salfet olan lakey yuxudan oydatsu.

— Cənab, cənab, knyaz Nexlyudov siz deyilsiniz ki? Bir xanım sizi axtarır.

Nexlyudov ayaga sıçrayıb gözlərini ovuşturdur, harada olduğunu və şəhərki bütün əhvalatı yadına saldı.

Dustaqlardan ibarət dəstə, meytillər, qapılara qifil vurulmuş qəfəsəli vaqonlar və buraya salılmış qadınlar, doğmaq ayağında köməksiz qalıb əzab çekən qadın, qəfəsədən ona şikayatla gülümseyən o biri qadın onun xatirində silinməmişdi. Həqiqətdə isə onun qarşısında başqa bir mənzərə: üzərinə şərab şüşələri, vazalar, şamdanlar və çəngəl-bıçaq düzülmüş masa, masanın dövrüsində hərlənən diribaş lakeylərdən ibarət bir mənzərə açılmışdı. Salonun o başında, dolabın qarşısında, içərisi meyvələrlə dolu vazaların və şərab şüşələrinin o tərəfində bufetçi və bufetə gələn yolcuların arxa hissələri görünürdü.

Nexlyudov uzandığı yerdən qalxıb oturduqdan və bir az özünə gəldikdən sonra otaqda olanların hamisini qapı ağızında baş vermiş nayə isə maraqla baxdıqlarını sezdi. Nexlyudov da oraya baxıb bir dəsta adam gördü, onlar başı tül çarqatla örtülmüş və kreslədə oturmuş bir qadını gətirirdilər. Qabaqda gələn lakey idi və o, Nexlyudova tanış göründü. Dalda gələn, şapkası qaytanlı adam da tanış qapıcı idi. Kreslonun dalınca qəşəng bir qaravaş galirdi. Onun aynında önlük var idi, saçları qırırmışdı, əlində bir bağlama, meşin üzü girdə bir eşa və günlük gətirirdi. Onun arxasında üst dodağı salıq, boynu daim əson knyaz Körçagın, başında yol furajası döşənli irəli verərək gəlirdi, lap daldı Missi, onun xalası oğlu Mişa və Nexlyudovun tanışı, həmişə şən ahvalı-ruhiyyəli, boğazı uzun və qırtıqlı çıxmış diplomat Oster gəlirdilər. O, gülümseyən Misziya ciddi bir əda ilə, lakin, görünür, məzəli bir şey nağıl edib qurtarmadı idi. Arxadan papirosunu hirsə tüstüldən həkim gəlirdi.

Korçaginlər şəhər ətrafındaki malikanələrindən knyaginyanın bacısının Nijeqorodsk yolu üzərindəki malikanəsinə gedirdilər.

Lakey və qapıcı, qaravaş və həkim tərəfindən müşayiət edilən knyaginyanı qadınlara məxsus otağı apardılar, bu dəstə orada olanların hamisində maraq və hörmət oyatmışdı. Qoca knyaz isə masanın arxasına oturub dərhal lakeyi çağırırdı və ona na isə sıfariş etməyə başladı. Missi ilə Osten də aşxanada dayandılar, onlar ele oturmaq isteyirdilər ki, qapıda tanış bir qadın görüb qabağına gedilər. Bu tanış qadın Natalya İvanovna idi. Aqrafena Petrovnanın müşayiətiyle gələn Natalya İvanovna dörd bir tərəfənə baxa-baxa aşxanaya daxil olurdu. O demək olar ki, eyni zamanda Missi və qardaşını gördü. Natalya İvanovna əvvəlcə Missiyo yaxınlaşdır, Nexlyudova yalnız başı ile salam verdi; lakin Missi ilə öpüşdükdən sonra dərhal Nexlyudova müraciət edərək:

— Axır ki səni tapdım, — dedi.

Nexlyudova ayağa qalxaraq Missi, Mişa və Osten ilə görüşdükdən sonra dayanıb səhbətə başladı. Missi kənddəki evlərinin yanmasından və buna görə də xalasıgilə köçməyə məcbur olmalarından danışındı. Osten bu münasibətlə yanğın haqqında gülməli bir lətife söyləməyə başladı.

Nexlyudov Ostene qulaq vermədən bacısına müraciət edib:

— Sənin gəlməyinə çox şadam, — dedi.

Natalya İvanovna:

— Mən çıxdan gəlmmişəm, — dedi. — Aqrafena Petrovna ilə gəlmışəm. — O, Aqrafena Petrovnanı göstərdi. Başında şlyapa, eynimən yağımlıq olan Aqrafena Petrovna uzaqda ləyaqətlə və utanacılıqla Nexlyudova təzim etdi, ona mane olmaq istəmədi. — Səni hər yerde axtarmışıq.

— Mənse bura yuxulamışdım. Sənin gəlməyinə çox şadam, — Nexlyudov təkrar etdi və dedi: — Sənə məktub yazmağa başlamışdım.

Natalya İvanovna qorxaraq:

— Doğrudanmı? — dedi. — Nə baredə?

Missi və onun kavalərləri, qardaş ilə bacı arasında xüsusi səhbət başlığındığını sezib kənara çekildilər. Nexlyudovla bacısı isə pəncərənin qabağındakı məxmer divanda kiminse şeyləri: büruncayı və kardonu yanında səyləşdilər.

Nexlyudov dedi:

— Dünən sizdən getdikdən sonra geri qayıdış üzr istəmək fikrinə düşdümse də, onun məni necə qəbul edəcəyini bilmirdim. Men sənin ərinlə yaxşı danışmadım, bu mənə əzab verir.

Bacısı dedi:

— Men bilirdim, men əmin idim ki, sən istəmirdin. Axi sen bilirsən ki...

Onun gözləri yaşardı və o, Nexlyudovun allərindən yapıdı. İfadə aydın olmasa da, Nexlyudov cümləni tamamilə başa düşdü və onun mənasından mütəəssir oldu. Natalya İvanovnanın sözləri bu mənəni verirdi ki, onun bütün varlığına hakim kəsilmiş məhəbbətindən — ərinə olan məhəbbətindən elavə, ona, qardaşına olan məhəbbəti də mühüm və qiymətlidir, qardaşı ilə hər cür inciklik onun üçün ağrı bir iztirabdır.

Nexlyudov birdən yolda olmuş ikinci dustağı xatırlayaraq:

— Sağ ol, çox sağ ol... — dedi. — Ah, bilən bu gün mən nələr görmüşəm. İki dustaq öldürülmüşdür.

— Necə yeni öldürülmüşdür?

— Eleca öldürülmüşdür. Onları bu istidə aparırdılar. Günsə vurduğu üçün iki nefər öldü.

— Ola bilməz! Necə? Bu gün? İndi?

— Beli, indi. Mən onların meyitini gördüm.

Natalya İvanovna dedi:

— Axı nə üçün öldürdülər? Kim öldürdü?

Nexlyudov bacısının da bu işə əri kimi baxdığını hiss edərək hiddətə:

— Onları güclə aparanlar öldürdülər, — dedi.

Onlara yaxınlaşmış Aqrafena Petrovna:

— Ah, pərvədigara! — dedi.

— Beli, bu bədbəxtlərin başına nələr goldiyi haqqında bizim zərrə qədər də təsəvvürümüz yoxdur, — Nexlyudov elavə etdi və qoca knyaza baxdı. Knyaz boynunda salfet masa arxasında oturub kryşən işirdi və elə bu zaman dönüb Nexlyudova baxdı.

— Nexlyudov! — deyə o səsləndi. — Sərinlənmək istəyirsinizmi? Yol üstündə qiyamətdir!

Nexlyudov boyun qaçıraq üzünü çevirdi.

— Axı sən nə edəcəksən? — deyə Natalya İvanovna sözünə davam etdi.

— Əlimdən gələni. Mən bilmirəm, lakin hiss edirəm ki, bir şey etməliyəm. Əlimdən goləni edəcəyəm.

— Bəli, bəli, mən bunu anlayıram.

Natalya İvanovna gülümədi və gözləri ilə Korçagını göstərib dedi:

— Baş bunlarla doğrudanlı hər şey bitmişdir?

— Hər şey və mən cələ güman edirəm ki, hər iki tərəfin təessüfü olmadan bitmişdir.

— Təessüf. Mən təessüf edirəm. Mən o qızı sevirəm. Yaxşı, tutaq ki, bu belədir. Lakin sən nə üçün əl-ayığını bağlamaq istəyirsən?

— Natalya İvanovna ehtiyatla əlavə etdi. — Sən nə üçün gedirsən?

Nexlyudov bu səhbətə son qoymaq isteyirmiş kimi ciddi və həvəssiz:

— Ona görə gedirəm ki, belə olmalıdır, — dedi.

Lakin bacısına göstərdiyi bu soyuqluq üçün həmin saat xəcalet çəkdi. "Düşündüklorimin hamisini nə üçün ona söylemeyim?"

— deyə o düşündü və qoca qaravaşa baxaraq öz-özünü dedi: "Qoy Aqrafena Petrovna da cətsin". Aqrafena Petrovnann burada olması öz qərarını bacısına təkrar etmək üçün onu daha da həvəsləndirdi.

O:

— Sən mənim Katyuşa ilə evlənmək niyyətimdənmi danışırsan?

Bilirsən, mən onunla evlənməyi qərara almışam, lakin o, qəti və möhkəm surətdə imtiyət edir, — dedi və Nexlyudovun səsi hemişə bu barədə danişarkən titrədiyi kimi titrədi. — O mənim özümü fəda etməyimi istəməyib, bu vəziyyətdə çox şeyi mənə qurban edir və bu fədakarlıq müvəqqətidirə, mən onu qəbul edə bilmərəm. Budur, mən onun dalınca gedirəm, o harada olsa, mən də orada olacağam, əlimdən gələn qədər ona kömək edib aqibətini yüngülləşdirəcəyəm.

Natalya İvanovna heç bir şey demədi. Aqrafena Petrovna sualedici nəzərlə Natalya İvanovnaya baxıb başını yırğaladı. Bu zaman dəstə təkrar qadınlara məxsus otaqdan çıxdı. Həmin yaraşıqlı lakey, Filip və qapıcı knyaginyaనı gotirirdilər. Knyaginya onları dayandırdı. Nexlyudovu yanına çağırıb şikayətlə inildəyərək üzüklerə dolu ağ əlini ona verdi və əlini berk-berk sixılacağını dəhşətən gözlədi.

— Epouventable<sup>1</sup>, — dedi. — Mən buna dözə bilmirəm. Ce climat me tue<sup>2</sup>. — Knyaginya rus iqliminin dəhşətlərindən danışdı və Nexlyudovu onlara gəlməyə dəvət etdikdən sonra Filiplə qapıcıya

<sup>1</sup> Dəhşətdir.

<sup>2</sup> Bu iqlim məni öldürür.

yollarına davam etmələrini işaret etdi. — Mütləq gelin, — əlavə edib gedə gedə uzun sıfətini Nexlyudova tərəf çevirdi.

Nexlyudov platformaya çıxdı. Knyaginyanı aparan dəstə sağa, birinci dərəcəli salona döndü. Nexlyudov isə onun şeylərini götürən hambal və öz yünüñ daşıyan Tarasla birlikdə sol tərəfə getdi.

Nexlyudov bacısına:

— Bu mənim yoldaşımdır, — dedi və Tarası göstərdi. Tarasın başına gələnləri artıq bacısına söylemişdi.

Nexlyudov üçüncü dərəcəli vaqonun qarşısında dayandıqda və şeyləri götürən hamballa Taras vaqona girdikdə:

— Yoxsa üçüncü dərəcəli vaqonda gedirsən? — Natalya İvanovna soruşdu.

Nexlyudov dedi:

— Mənim üçün belə rahatdır. Tarasla bir yerdə olacağam. Hə, bunu da deyim ki, — o əlavə etdi, — mən Kuzminskoyedəki torpağı indiyadək hələ kəndlilərə verməmişəm, əger ölsəm, varisim qoy sənin uşaqların olsunlar.

Natalya İvanovna:

— Dmitri, bəsdir, — dedi.

— Əgər torpağı kəndlilərə versəm də, bunu yəqin deyə bilərem ki, qalan bütün əmlakım sənin uşaqlarının olacaqdır, çünki mən çotin evlənim, evlənsəm də uşaqlarım olmayıcaq... Odur ki...

Natalya İvanovna:

— Dmitri, xahiş edirəm, belə sözlər danışmayasan, — deyirdi və Nexlyudov onun sözlərinin bacısını sevindirdiyini görürdü.

Qabaqda, birinci dərəcəli vaqonun qarşısında yalnız bir neçə adam dayanıb hələ knyaginya Korçagının mindirildiyi vaqona baxırdı. Qalan camaat artıq öz yerlərini tutmuşdu. Gecikmiş sərnişinlər toləsə-toləsə yeriyb platformanın taxtasını tiqqildədir, konduktorlar qapıları bağlayır, gedənləri vaqonlara minməyə, yola salanları isə vaqonlardan çıxmaga dəvət etdirdilər.

Nexlyudov gəneşin qızdırıldığı isti və üfünətlə vaqona girdikdən sonra dərhal tormoz olan yere çıxdı.

Natalya İvanovna başında son dəbdə şlyapa və ciyində örtük Aqrafena Petrovna ilə birlikdə vaqonla üzbez dayanmışdı və görünür, danişmaq üçün bir söz axtarırdısa da tapa bilmirdi, hətta "ecrivez"<sup>3</sup> demək belə olmurdı, çünki yola çıxanların bu adı cüm-

<sup>1</sup> Məktub yazın.

ləsini həm o, həm də qardaşı çoxdan idı ki, məsxərəyə qoyurdular. Pul və irs haqqındaki qısa səhbət onların arasında yenice yaranmış mehriban bacı-qardaşlıq münasibətini derhal pozmuşdu. İndi onlar yene də bir-birlərinə yad olduqlarını hiss edirdilər. Odur ki, qatar yola düşənə Natalya İvanovna sevindir, indi o yalnız başını yırtılayıb kədərlə, nəvazışlı bir sıfətə: "Əlvida, əlvida, Dmitri" — deyə bilerdi. Lakin vəqon yola düşər-düşməz, Natalya İvanovna qardaşı ilə olan səhəbətini erinə necə söyləyəcəyini düşündü, onun sıfəti ciddi və qayğılı bir ifadə aldı.

Bacısına yalnız məhrİban münasibət bəslədiyinə, ondan heç bir şey gizlətmədiyinə baxmayaraq, Nexlyudov indi bacısının yanında sixıldıgını hiss edir və buna görə də ondan tezliklə yaxa qurtarmaq istəyirdi. Nexlyudov hiss edirdi ki, vaxtilo ona çox yaxın olan Nataşa artıq yox idi, indi yalnız Nexlyudova yad olan və onun bayənmədiyi qara tükülli erinə köləlik edən Nataşa var idi. O bunu aydın görürdü, çünki Nexlyudov bacısının erini möşəğül edən şeydən, — torpağın kəndlilərə verilməsi məsələsindən və mirasdan danışdıqda bacısının üzündə xüsusi bir canlanma görmüşdü. Bu isə Nexlyudovu kədərləndirmişdi.

## XL

Güneşin bütün günü qızdırıldığı və camaatla ağızına qədər dolu olan üçüncü dərəcəli böyük vəqon o qədər bürkü idı ki, Nexlyudov içəri getməyib tormoz olan yerdə qaldı. Lakin burada da nefes almaq üçün hava yox idi və Nexlyudov yalnız vəqonları evlərin arasından çıxanda və hər iki tərəfdən yel əsəndə köksdoluşus nəfəs aldı. Bacısına demis olduğu "bəli, öldürdüler" sözlerini təkrar etdi. Olmuş ikinci dəstəğin qəşəng siması, dodaqlarındaki təbəssüm, alınının ciddi ifadesi, göyermiş qırıq kəlləsi, kiçik, möhkəm qulağı onun xəyalında bu gün aldığı bütün təəssüratlar içorisindən qeyri-adi bir qüvvə ilə canlandı. Ən dehşətlisi budur ki, onu öldürmüslər və kim tərəfindən öldürdüyüünü heç kəs bilmir. Amma öldürmüslər. Maslennikovun emri ile onu da bütün başqa dustaqlar kimi aparırdılar. Yəqin ki, Maslennikov özünün adı emrinə verib basma başlıqlı kağızda axmaq xətti ile imza atmışdır və əlbəttə, özünü heç vəchle müqəssir hesab etmir. Dustaqlara baxan həbsxana həkimi özünü daha az müqəssir hesab edə bilər. O öz vəzifosunu səliqə ilə yerinə yetirib zəif dustaqları ayırmışdı, nə bu dehşətlə istini, nə də dus-

taqları belə gec və belə izdiham halında bir yərə yiğaraq aparacaqlarını qabaqcadan heç bir vəchle görə bilməzdi. Bəs həbsxana rəisi? Lakin reis ancaq katorqaya məhkum edilmiş, sürgüna göndərilən filan qədər kişi və qadını filan gün göndərmək haqqındaki emri yerinə yetirmişdir. Vəzifəsi filan yerdə filan qədər dustağı təhvil alıb, təhvil verməkdən ibarət olan gözətçi də müqəssir ola bilməz. Gözətçi bu dəstəni adəton olduğu kimi lazımi qaydada aparırdı və Nexlyudovun gördüyü o iki qüvvəti adamın dözə bilməyib oləcəyini qabaqcadan bile bilməzdi. Heç kəs müqəssir deyildir, ancaq insanlar öldürülmüşlər, həm də onların ölümündə müqəssir olmayan həmin adamlar tərəfindən öldürülmüşlər.

"Bunlar hamısı ona görə baş vermişdir ki, — Nexlyudov düşündü, — bütün bu adamların — qubernatorların, həbsxana müdirlərinin, məhalle polis rəisişərinin, qorodovoyaların zənnincə, dünyada insana insan kimi münasibət göstərməyi məcburi hesab etməyen qayda-qanunlər vardır. Axi bütün bu insanlar — həm Maslennikov, həm həbsxana müdürü, həm də gözətçi, — bütün bu adamlar qubernator, müdür, zabit olmasalar, o zaman adamları belə bir istidə və bir yərə yiğaraq göndərmək mümkün olub-olmaması üzərində iyirmi dəfə düşünərdilər, insanın zişliyini, boğulduguñu görərək, yolda iyirmi dəfə dayanıb onu izdiham içorisində çıxarar, onu kölgə bir yərə aparar, ona su verər, onu dincəlməyə qoyardılar və bədbəxtlik üz verdikdə mütəəssir olardılar. Onlar bunu etmədilər, hətta başqalarının da etməsinə mane oldular. Ona görə ki, onlar öz qarşılarda insanları və bu insanlar qarşısında öz vəzifələrini yox, qulluqlarını və qulluqlarının tələblərini görürdülər ki, bu tələblər insan münasibətləri tələbindən yüksək tuturdular. Hər şeyin səbəbi budur, — deyə Nexlyudov düşünürdü. — Əgər heç olmasa, bir saatlıq və heç olmazsa, müstəsna hallarda insana möhəbbət hissindən daha mühüm bir şey olduğunu qəbul etmək mümkün olsa, o zaman insanlara qarşı hər cür cinayət işleyib özünü müqəssiri hesab etməyə bilərsən".

Nexlyudov elə bərk fikrə getmişdi ki, havanın necə dəyişdiyini də sezməmişdi: günəş qarşısındaki alçaq və parça-parça olmuş buludların dalında gizlənmişdi və qərb tərəfdə üfüqden açıq-sarı rəngli bütöv bir bulud hərəkət edib golirdi. Artıq orada, harada isə uzaqda, bu buluddan tarlalara, meşələrə çəpəki çiçkin yağış sapolyayırdı. Buluddan nəm yağış qoxusu golirdi. Bəzən şimşək buludu parçalanırdı və şimşəyin gurultusu vəqonların gurultusuna getdiyəcə dəha çox qarışdı. Bulud getdiyəcə dəha da yaxınlaşırırdı, küləyin qovub

götirdiyi yağış damaları tormoz olan yeri ve Nexlyudovun palto-sunu islatmağa başlamıştı. Nexlyudov o biri tərəfə keçib nəm, temiz havanı və çoxdan bəri yağış gözləyən torpağın saçdığı taxıl qoxusunu ciyərlərinə çəkərək, yanından öten bağlara, məşələrə, sari çövdə tarlalarına, hələ yaşıl olan vələmir zolaqlarına və çiçəklənmiş tünd-yaşıl kartof əkininin qara şırımlarına baxırdı. Ele bil hər şeyin üzerine lək çəkilmişdi: yaşıl rənglər daha da yaşılışır, sari rənglər daha da saralır, qara rənglər daha da qaralırdı...

Nexlyudov bərəkətli yağışın altında cana gələn tarlalara, bağlara və bostanlara baxıb sevinərək:

— Yağ, yene də yağ, — deyirdi.

Siddetli yağış uzun müddət davam etmədi. Bulud suyunu qış-mon boşaltdı, qışın keçib getdi, indi nəm torpağı tez-tez axırıncı nərin yağış damaları düşürdü. Günsə yənə göründü, hər şey parl-dadi. Şərq tərəfdə ise bənövşəyi-rəngə çalan parlaq, çox da hündür olmayan yalnız bir ucu kosık qalmış gőr qurşağı üfüq üzərinə əyildi.

Təbiətdəki bütün bu deyiliklər qurtaranan və qatar hər iki tərəfi hündür yamac olan bir çuxura girəndən sonra Nexlyudov özündən: "Mən nə baredə düşünürüm?" — deyə soruşdu. — Hə, mən düşünürüm ki, bütün bu adamları; əksəriyyəti müləyim və mehriban olan höbsxana müdirləri və gözətçilər, bütün bu qulluq-ular yalnız qulluq etdikleri üçün qəddar olmuşlar".

Nexlyudov, höbsxanada nələr baş verdiyindən danışarkən Mas-lennikovun göstərdiyi laqeydiyi, höbsxana rəisinin ciddiliyini, dusaqların arabalarına minnməyə qoymayı və qatarda ağrı çəken qadına əhəmiyyət verməyən keçmiş zabitinin amansızlığını xatırladı. "Aydındır ki, bütün bu adamlar ən adı mütəəssir olmaq hissini yalnız ona görə yad, ona görə laqeydilər ki, onlar xidməti vəzifələrini icra edirdilər. — Nexlyudov yağış suyunun hopmayıb, bulaq kimi axlığı dərenin elvan daşları döşənmiş kənarına baxaraq düşüntürdü: — Daşla döşənmiş bu torpaq yağış suyunu canına çəkmədiyi kimi, onlar da qulluq etdikleri üçün insani sevmək duygusuna bigana idilər. Bəlkə də bu dərəyə daş döşəmək lazımdır, lakin bitkidən mehrum olan bu torpağı tamaşa etmək insani qüssələndirir, halbuki dərenin yuxarındakı torpaq kimi bu torpaq da taxıl, ot, kol-kos, ağac yetişdirə bilərdi. İnsanlar da bunun kimi, — deyə Nexlyudov fikirləşirdi, — bəlkə də bu qubernatorlar, höbsxana müdirləri, qorodovoyalar lazımdır, lakin insani sıfətdən, yəni bir-birinə məhəbbət və mərhəmet göstərməkdən mehrum olan adamları görmək dəhşətlidir".

"Bütün məsələ bundadır ki, — Nexlyudov düşünürdü, — bu adamlar qanuni olmayan şeyi qanuni hesab etdikləri haldə, insanların üreyinə Allahın özü tərəfindən yazılmış əbədi, dəyişilməz, təxiresalınmaz şeyi qanuni sayırlar. Buna görə də bu insanlar mənə ağır təsir bağışlayırlar, — deyə Nexlyudov fikirləşirdi. — Mən sadəcə olaraq onlardan qorxuram. Doğrudan da, bu adamlar qorxundurlar. Quldurdan, daha qorxundurlar. Quldurun, hər halda, insana yazıçı gelə bilər — onlar iso insana aciya bilmirlər: bu daşlar bitkidən mehrum olduğu kimi, onlar da mərhəmet hissindən məhrumurlar. Bax, buna görə də onlar qorxundurlar. Deyirlər ki, puqaçovlar, razinlər qorxundurlar. Bunlar onlardan min dəfə qor-xundurlar, — deyə o fikirləşməkdə davam edirdi. — Necə olsun ki, zəmanəmizin adamları, xristianlar, insanporvər və sadəcə olaraq mərhəmətli adamlar ən dohşətli zülmələr edərək özlərini müqəssir saymasınlar, deyə qarşıya psixoloji bir məsələ qoyularsa, bunu yalnız birçə yolla həll etmək olar: olan şeyin olması lazımdır, bu adamların qubernator, höbsxana rəisi, zabit, polis olmaları, yəni birincisi, insanlara başəri və qardaşlıq münasibəti göstərmədən onlarla eşa kimi rəftar etməyə yol verən dövlət qulluğu adlandırılın işin olduğuna inanmaları lazımdır, ikincisi, dövlət qulluğu vasi-təsile bu adamlar bir-birləri ilə elə bağlı olmalıdır ki, insanlarla etdikləri rəftarın nəticəsindən doğan məsuliyyət ayrı-ayrılıqda heç kəsin üzərinə düşməsin. Bizim zəmanəmizdə bu şərtlər olmadan bu gün gördüğüm dohşətli işlərin baş vermesinə heç cür imkan olmazdı. Bütün məsələ bundadır ki, adamlar, insanla ona məhəbbət bəsləmədən rəftar etməyə yol verən qaydaların olduğunu güman edirlər, halbuki belə qaydalar yoxdur. Əşya ilə ona məhəbbət bəsləmədən rəftar etmək olar: məhəbbət duymadan ağacı kasmak, kərpic qayırmak, dəməri döymek mümkün mərkəzdür, lakin aralarla ehtiyatsız rəftar etmək mümkün olmadığı kimi, insanlarla da onlara məhəbbət bəsləmədən rəftar etmək olmaz. Arıların belə bir xasiyyəti var: arı ilə ehtiyatsız rəftar etsən, özünə zərər vurmış olarsan, insanlar da belədir. Başqa cür ola da bilməz, çünki insanlar arasındakı qarşılıqlı məhəbbət insan həyatının əsas qanunudur: doğrudur, insan özünü işləməyə məcbur edə bildiyi kimi, seyməyə məcbur edə bilməz, lakin bu heç də o demək deyildir ki, insanlarla, xüsusun onlardan bir şey tələb etdikdə, onlara məhəbbət göstərmədən rəftar etmək olar. — Nexlyudov öz-özünə müraciət edərək düşünürdü:

– Bir halda ki, qəlbində insanlara məhəbbət yoxdur, sakit otur, özünlə, əşyalarla, nə ilə istayırsən, meşgul ol, ancaq insanlarla məşğul olma. Yalnız ürəyin yemək istəyəndə və bu sənə zərər getirməyəndə olduğu kimi, insanlarla da yalnız onları sevdikdə zərərsiz rəftar etmək mümkündür. Ancaq dünən son öz yeznenlə rəftar etdiyin kimi, insanlarla onlara məhəbbət bəsləmədən rəftar etməyə yol verdinmi, özgə adamlara göstərilən zülm və vəhşiliyin həddi-hüdudu olmayacaq, özümün bütün həyatından öyrəndiyim kimi, öz ixtirablarımın da nəhayeti olmayıcaq. Belə, belə, belədir, – deyə Nexlyudov düşüñürdü. – Belə yaxşıdır, yaxşıdır! – o hey öz-özünə təkrar edir və ikiqat ləzzət: həm əzəvərıcı istidən sonra başlanan sərinlikdən, həm də onu çıxdan məşgul edən məsələni tamamilə aydınlaşdırıldıqını dərk etməkdən ləzzət alırı.

## XLI

Nexlyudovun mindiyi vaqon yarısına qədər camaatla dolu idi. Bu vaqonda qaravaşlar, ustalar, fabrik fəhlələri, qəssablar, yehudilər, dükan xidmətçiləri, qadınlar, fəhlələrin arvadları, bir soldat, iki xanım var idi. Bu qadılardan biri gənc, o birisi yaşlı idi, yaşlı qadın çilpaq qoluna bilərzik salmışdı. Burada qara furajkasında kokarda olan ciddi görkəmlı bir cənab da var idi. Öz yerlərini tutduqdan sonra sakitleşmiş bu adamlar arxayınca oturmuşdular, kimisi tum çırtlayı, kimisi papiros çəkir, kimisi de qonşuslu ilə qızığın səhbət edirdi.

Taras şən halda vaqonun ortasındaki yoluñ sağında oturub Nexlyudova yer saxlamışdı və onunla üzbezüz əylemiş saqlambədənli birisi ilə səhbət edirdi. Bu adamın əynində yaxası açıq pencək var idi, sonralar Nexlyudov öyrəndi ki, bu adam iş yerində yollanan bağban imiş. Nexlyudov Tarasın yanına gelib çatmamış vaqonun ortasında nəcib görünüşlü bir qocanın yanında dayandı. Bu ağsaqqal qocanın əynində qadək cübba var idi, o kəndli paltarı geymiş gənc bir qadınla səhbət edirdi. Qadının yanında ayaqları döşəməye çatmayan yeddi yaşlı qız usağı əylemişdi. Əyninə sarafan geymiş, demək olar ki, ağsaçlı bu qız aramsız olaraq tum çırtlayırdı. Qoca Nexlyudova nəzər salıb, tek oturmuş olduğu işildən skamyadan cübbəsinin etəklərini yiğisərdi və nəvazışlə dedi:

– Buyurun, əyleşin.

Nexlyudov təşəkkür edib ona göstorilon yerdə oturdu. Nexlyudov oturan kimi qadın yarımcı qalmış səhbətini davam etdiridi. Qadın ərinin yanından qayıdırı və şəhərdə ərinin onu necə qəbul etməsindən danışındı. O deyirdi:

– Pəhriz bayramı idi, Allah elə etdi ki, gedib dəydim. İndi görək Allah milad bayramında nə göstərəcəkdir.

Qoca, Nexlyudova nəzər salaraq dedi:

– Yaxşı işdir, dəymək lazımdır, yoxsa cavan adam şəhərdə yaşıyib xarab ola bilər.

Qadın gülümşəyərək dedi:

– Yox, babacan, mənimki előlərindən deyildir. Pis-pis işlər görməz, qız kimi utancaqdır. Pullarını qəpiyinodək evə göndərir. Qızçığıza gördüyüna isə elə sevindi, elə sevindi ki, daha nə deyim.

Cırtladığı tumu tüpürən və anasına qulaq verən qız anasının sözlerini təsdiq edilmiş kimi sakit və ağıllı gözlərini qoca ilə Nexlyudovun üzünə zilləmisi.

Qoca dedi:

– Demək ağıllıdır, lap yaxşı. – Qoca o biri tərəfdə oturmuş, təhərlərindən fabrik işçilərino oxşayan or-arvada gözü ilə işaret: – Belə şəcərlər eləmər ki? – deyə olavaş etdi.

Fabrikdə işləyən kişi içi araqla dolu şüşəni ağızına dişəyərək başını geri atıb içir, arvadı isə araq şüşəsinin çıxarıldığı kisoni əlinde tutub diqqətlə ərinə baxırdı.

Qocanın həmsəhbəti olan qadın, ərinin bir daha tərifləmək fürsətindən istifadə edib dedi:

– Yox, mənimki nə içir, nə do papiros çəkir. Babacan, belə adamlar çox az olur. – Qadın Nexlyudova müraciət edib: – O, qiyamət adamdır, – dedi.

Fabrikdə işləyən kişidən gözlərini ayırmayan qoca:

– Lap yaxşı, – tekrar etdi.

Fabrikdə işləyən kişi şüşədəki araqdan içdikdən sonra onu arvadına öttürdü. Arvadı şüşəni alıb gülərək və başını yırğalayaraq ağızına dirodi. Fabrikdə işləyən kişi Nexlyudovun və qocanın ona baxdığını görüb onlara müraciət etdi:

– Nə var, cənab? İcməyimizə baxırsınız? İşləyəndə heç kəs görmür, amma içəndə hamı görür. Qazanmışam – içirəm, arvadımı da qonaq eləyirəm. Vəssalam.

Nexlyudov nə cavab verəcəyini bilməyib:

— Beli, bəli, — dedi.

— Elə deyilmi, conab? Mənim arvadım möhkəm qadındır. Arvadımdan razıym, çünki mənim halıma yana bilir. Mavra, düz demirəm?

— Yaxşı, al, — deyo arvad araq şüşəsini erinə verdi və əlavə etdi:  
— Boş-boş nə danışırsan?

— Bax belə, gah yaxşı olur, gah da yağılanmamış araba təkəri kimi cırıldayı. Mavra, düz deyirəm?

Mavra gülümseyib əli ilə sörxəs bir hərəkət etdi.

— Bəli, başladı...

— Bax belə, bir müddət yaxşı olur, amma cilovunu buraxdını, bir oyun çıxarı ki, baş açmazsan... Düzünü deyirəm. Cənab, məni bağışlayın. Mən içmişəm, ha. Nə olsun ki?.. — deyo fabrik işçisi başını gülümşəyən arvadının dizinə qoyub yatmağı hazırlaşdı.

Nexlyudov bir müddət qoca ilə eyləşdi. Qoca özündən danışib sobadüzüldən olduğunu, əlli üç il işlədiyini və ömründə saysız-hesabsız soba düzəltdiyini, indi iso dincəlmək fikrində olduğunu və heç cür vaxt tapmadığını söyledi. Şəhərə gedib uşaqları işe qoymuşdu, indi kəndə evdəkiliəri yoxlamağa gedirdi. Nexlyudov qocanın dediklorinə qulaq asıldıqdan sonra ayağa qalxıb, Tarasin onun üçün saxladıq yera getdi.

Tarasın qabağında oturan bağban aşağıdan yuxarı Nexlyudovun üzüno baxıb dedi:

— Cənab, ayləşin. Kisəni buraya qoysi.

Taras gülümseyərək məlahətli bir soslo:

— Mehriban ayləşək, — dedi və özünün ikipudluq kisəsini qüvvətli əlləri ilə qu tükü kimi qaldırıb pəncərənin yanına qoydu. Onun üzündən mehribanlıq və nəvaziş yağırdı, o deyirdi: — Yer çoxdur, yer olmaz, ayaq üstə durarıq, taxtın altına da girmək olar. Elə ora da rahatdır. Yer üstə dalaşmayacağı k!

Taras özü haqqında danışib deyirdi ki, içməyəndə dilsiz-ağızsız olur, ancaq şərab içdikdə yaxşı sözlər tapır və hər şeydən danışa bilir. Doğrudan da, aylıq olanda Taras danışmaqdən çox susurdu; nadir və yalnız xüsusi hallarda içəndə isə yaxşı hömsəhbət olurdu. İçəndə çox sadə danışar, sözün düzünü deyərdi, başlıcası isə mehriban, mavi gözlərində parlayan bir nəvazişə və dodaqlarından çəkilməyən qoşeng bir təbəssümələ həm uzun, həm de şirin danışardı.

Bu gün Taras belə bir vəziyyətdə idi. Nexlyudov yaxınlaşdıqda sözünü bir dəqiqliyə kosdi. Lakin kisəye yer elədikdən sonra yenə də əvvəlki kimi oturdu və qüvvətli əllərini dizlərinə qoyub düz bağbanın gözlərinin içino baxa-baxa səhbətinə davam etdi. O özünü yeni tanışına arvadının başına golonları, onun nə üçün sürgün edildiğini və indi arvadının dalınca nə üçün Sibiro getdiyini bütün təfərrüatı ilə nağıl edirdi.

Nexlyudov onun arvadının başına golonları təfərrüatı ilə heç bir zaman eşitmədiyi üçün Tarasa maraqla qulaq asırdı. Nexlyudov səhbətin o yerinə çatdı ki, Taras zəherlənmə əhvalatını və bəskarın Fedosya olduğunu aileyə məlum olduğunu danışb qurtarmışdı.

Taras səmimi bir mehribanlıqla Nexlyudova müraciət edorok:

— Dərdimi danışıram, — dedi. — Bu mehriban adam rastuma goldı, səhbətimiz tutdu, mən də hamisini nağıl edirəm.

Nexlyudov:

— Beli, bəli, — dedi.

— Ha, qardaş beləliklə iş aşkar oldu. Anam həmin qoşaltı götürüb dedi ki, "uryadnikin yanına gedirəm". Atam hal-əhval bilən adamdır. Dedi ki, "qarı, qız — uşaqrstır, nə etdiyindən heç xəbəri də yox imiş, ona yazığın gəlsin. Bəlkə ağıla gəldi". Kimə deyirsən, heç bir söze baxmadı. Dedi ki, "biz bu qızı yanımızda saxlasaq, tarakanları qıran kimi hamimizi qırar". Qardaş, anam uryadnikin yanına getdi. Uryadnik o saat yürüüb bizim üstümüze gəldi... Şahidli danışdırmağa başladı.

— Bos sən neylədin? — bağban soruşdu.

— Mənsə, qardaş, qarının ağrısından qalxa bilmirdim, hey qusurdum. Ürəyim ağzına gəlirdi, dilim söz tutmurdu. Atam tez arabanı qoşdu, Fedosyanı arabaya mindirib birbaş qoza polis idarəsinə, oradan da müstəntiqin yanına apardı. Qardaş, Fedosya əvvəlindən hamisini boynuna alıb, hər şeyi necə var, öz qaydası ilə müstəntiq danişir. Mərgmüşü haradan tapdığını, necə qoşal bişirdiyini söyləyir. Müstəntiq ona deyir ki, "niyo belə etmisən? — Deyir, ona görə etmişən ki, o məni cana gətirmişdir. — Deyir, onunla yaşamaqdansa, Sibiro getmək yaxşıdır, yəni mənimlə yaşamaqdən demək istəyir. Taras gülümşədi. — Demək, hər şeyi boynuna aldı. Məlum işdir ki, qalaya salıdar. Atam tok qaydırıb gəldi. Bir torəfdən də iş vaxtı gəlib çatmışdı, bizim evdə iso arvadlardan birçə anam qalmışdı, o da ki, daha qocalmışdı. Fikirəşdik ki, nə edək, görəsən qızı zamına

götürmek olar? Atam bir raisin yanına getdi – bir şey çıxmadi, o başqa bir raisin yanına gönderdi. Düz beş roisə deydi. Elə bu işdən el çəkmək isteyirdik ki, bir qulluq adamı rastımıza gəldi. Tayibərəbəri olmayan bir firıldaqçı idi. Deyir, "bir beşlik ver, işini düzəldim". Üç manata razılışdıq. Qardaş, mən Fedosyanın kətanını girov qoyub verdim. Taras güllə atmaqdən danışırıñ kimi səsini uzadaraq dedi: "Kağızı yazan kimi iş düzəldi. Mən artıq xestelikdən qalxmışdım, Fedosyanın dalınca özüm şəhərə getdim. Qardaş, galib şəhərə çıxdım. Madyanı o saat karvansaranın həyatınə bağladım, kağızı götürüb qalaya goldim. "Nə istəyirsən?" – dedilər. Dediim ki, belə-bələ, arvadımları qalaya salıblar. Dedi: "Kağızın varmı?" O saat kağızı verdim. Kağıza baxdı. Dedi: "Gözle". Skamyanın üstündə oturdum. Gün günortanı keçmişdi. Rəis çıxbı geldi. Dedi: "Varquşon sənsənmii?" "Mənəm", "Təhvıl al", – dedi. O saat dərvazanı açıdlar. Fedosyanı lazımi qaydada, öz paltarında bayraq çıxardılar. "Hə, gedək". – "Sən piyada golmısın?" – "Yox, arabada golmişəm". Karvansaraya gəldik, qalmaq pulunu verdim, atı qoşub çuvalda qalmış otu arabaya qoyдум. Fedosya oturub yaylığna büründü. Yola düşdü. O dinnirdi, mən də dinnirdim. Ancaq evə yaxınlaşanda dedi: "Qayınanam sağdırıñ?" Dediim ki, sağdır. "Qayınanam da sağdır? – Sağdır! – Dedi: "Səfəhliyim üçün məni bağışla, Taras. Nə etdiyimi özüm de bilmirdim". Mənsə dedim: "Bu barədə nə danışmaq, çoxdan bağıtlısam". Daha heç bir şey danışmadım. Eva gələn kimi anamın ayaqlarına düdü. Anam dedi ki, "Allah bağışlasın". Atam isə görüsüb dedi: "Keçmişni niye yada salaq. Sənin üçün necə yaxşıdır, o cür də dolan. Deyir, indi əkin-biçin vaxtıdır. Malalanmış, peyinlənmiş yerde Allahın köməkliyi ilə bir çovdar yetişib ki, gəl görəsen, sünbüllər baş-başa verib yataq kimi yera döşənmişdir. Biçmək lazımdır. Sabah sən Tarasla bərabər gedib biçinə başla". Qardaş, elə o gündən işə girişdi. Elə işleyirdi ki, atam mat qalırdı. O zaman biz üç desyatın yer icarəyə götürmüştük. Allahın köməyi ilə cələ çovdar, vələmir bitmişdi ki, gəl görəsen. Mən biçirdim, o da dərz bağlayırdı. Hərəndən bir ikimiz de biçirdik. Mən işləməyə coldəm, işi həmişə axıra çatdırıram, o isə işdən yapışırısa, mendən də cəld görüb qurtarırdı. Özü də qüvvəti və cavan idi. Canı sulu idi. Qardaş, işdən cələ şövq ilə yapışmışdi ki, mən onu danlamaga başladım. Eve gələndə görürdüm ki, barmaqlarımız şışib, əlimiz gizildəyir, istirahət etmək lazımdır, o isə axşamlarımız şışib, əlimiz gizildəyir,

yeməyini yemədən anbara qaçıb sehərə bəndəm qayıdırdı. Qiymət olmuşdu!

– Sən necə, mehbəban olmuşdu? – deyo bağban soruşdu.

– Bu nə sözdür, mənə elə yalmanırdı ki, elə bil var-yoxu mən idim. Üreyimden keçənlərin hamisini başa düşürdü. Əlindən yanlıqlı olan anam da deyirdi: "Elə bil, bizim Fedosyanı dayışıblar, tamam başqa bir arvad olmuşdur". Bir dəfə ikimiz de arabanın qabağında oturub dərz dalınca gedirdik. Ona dedim: "Fedosya, bu nə iş idi ağlına gəlmüşdi?" Dedi: "Gəlmüşdi də, seninlə yaşamaq istəmirdim. Düşünürdüm ki, seninlə yaşamaqdansa, ölmək yaxşıdır". Dədim: "Bəs indi necə?" Dedi: "İndi sən monim ürəyimdəsan". – Taras dayandı və sevincə gülümseyərək başını təcəcübə yırğaladı. Bir qədər susudqdan sonra davam etdi: – Tarla işlərini təzəcə qurtarıb kətanı islatmaq üçün evə gəlmışdım. Bir də gördüm, məhkəmədən kağız gəlib. Biz isə nə üstündə mühakimə edilə biləcəyimizi yadımızdan belə çıxarırmışdıq.

Bağban dedi:

– Bu, şeytan əmlalıdır, yoxsa insan da öz-özünü möhv edərmi? Bizlərde biri var idi... – deyo bağban səhəbətə başlamaq istədisə də, qatar sürətini yavaştırdı. O:

– Stansiyadır, gedib su içmək lazımdır, – dedi.

Səhəbet kəsildi və Nexlyudov bağbanın arxasında vəqondan platformanın nəm taxtları üzərinə düşdü.

## XLII

Nexlyudov hələ vəqondan çıxmamış stansiyanın həyatında bir neçə bəzəkli fayton gördü. Faytonlara silkelənib zinqirovlarını cingildən dörd və ya üç kök at qoşulmuşdu; yağışdan qaralmış yaş platformaya çıxdıqda isə birinci doracılı vəqonun qabağında bir yiğin adam gördü; başındaki şlyapasına bahalı lələklər taxmış, əynində yay paltosu olan boylu-buxunlu yoğun bir qadın, velosipedçilərə məxsus kostyum geyinmiş, yanınca boynuna qıymətli qayış keçirilmiş böyük və kök bir it gəzdirən nazik ayaqlı uzunboy bir gənc bu adamlardan fərqlənirdi. Onların arxasında pləş geyib əllərində günlük tutmuş lakeyler və onları qarşılımağa golmış sürücü dayanmışdı. Yoğun xanımdan başlamış uzun kaftanının otşinden yapılan sürücüyüdək bütün bu adamların üzündən sakit bir

xudbinlik və toxluq saçılırdı. Maraqlanan və sərvət sahibləri qarşısında yaltaqlananlar: başına qırmızı furajka qoymuş stansiya reisi, jandarm, rus kostyumu geyib minciq taxmış və yayda həmişə qatarları stansiyada qarşılayan arıq qız, telegrafçı və bir neçə kişi ilə qadın-dan ibarət sərmişinlər bu adamları dərhal dövrəyə aldılar.

Nexlyudov yanında it gözdiren cavan oğlunun gimnaziyada oxuyan gənc Korçagın olduğunu tanıdı. Yoğun xanım isə knyaginyanın həmin bacısı idi ki, korçagınlar onun malikanəsinə köçmüdüdülər. Parlaq baftalı və uzunboğaz çəkmələri olan baş konduktor vaqonun qapısını açdı və hörmət olaməti olaraq, o vaxtadək açıq saxladı ki, Filip və ağ önlük taxmış həmbəl uzunsifət knyaginyanın onun açılıb-bükülən kreslosunda vaqondan çıxırdılar; bacılar görüşdülər, knyaginyañın karetdəmi və ya faytondamı gedəcəyi haqqında fransızca cümlələr eşildi və dəstə stansiyanın qapısına doğru hərəkət etdi; hamidan daldə əlində günlük və futlyar tutmuş qıvrım saçlı xidmetçi qız gedirdi.

Nexlyudov onlarla görüşüb bir de vidalaşmaq istemədiyi üçün stansiyasının qapısına çatmamış dayandı və bütün dəstənin keçib getməsini gördü. Knyaginya ilə oğlu, Missi, doktor və xidmətçi qız qabaqda gedirdilər, qoca knyaz isə baldızı ilə dalda dayanmışdılar; Nexlyudov onlara yaxın gəlmədiyi üçün onların səhbətindən yalnız kəsik-kəsik fransız kəlmələrini eşidirdi. Nədənsə, knyazın dediyi fransız cümlələrindən biri, adətən olduğu kimi, bütün ahəngi və odaları ilə Nexlyudovun hafizəsində çox vaxt olduğu kimi dərin iz buraxdı. Knyaz özünə qürrələnən bir adam ədəsi ilə ucadan kimin haqqında:

— Oh! Il est du vrai grand monde, du vrai grand monde<sup>1</sup>, — dedi  
ve ona ehtiramla yanaşan konduktör va hammalların müşayiati  
altında baldızı ile bərabər stansiyannın qapısından içəri girdi.

Ela bu zaman, stansiya binasının tüninden ayaqlarında həsir çarğı, ayınlarında yarımkürk, ciyinlərində kisa olan bir dəstə fəhlə platformada göründü. Fehlələr qeti ve yumşaq addımlarla birinci vaqona yaxınlaşış, içəri girmək istədilərən de, konduktor dərhəl onları vaqondan konara qovdu. Fehlələr dayanmayıb, tələsik və bir-birinin ayağını basdalayaraq qonşu vaqona tərof getdilər, onları kisələrini künc-bucağa və vaqonun qapısına ilisdirə-ilisdirə içəri

girmeye başlamışlardır ki, stansiyanın qapısı ağzında dayanmış konduktor onların niyyətini başa düşüb ciddiyyətlə onlara qısqırdı. İçəri girmiş fəhlələr elə o saat vəqondan düşdülər və yenə eyni yumsaq və qəti addimlarla o birisi, Nexlyudovun mindiyi vəqona tərəf getdilər. Konduktor onları yenə də dayandırdı. Fəhlələr dayanıb başqa vəqonlara tərəf getmək istəyirdilər ki, Nexlyudov onlara vəqonda yer olduğunu və içəri girmələrini söylədi. Onlar Nexlyudovun sözüne baxdilar. Nexlyudov da onların arxasında içəri girdi. Fəhlələr təzəcə yerleşmək istəyirdilər ki, kokardalı cənab və hər iki xanım onların bu vəqonda yerleşmək niyyətini özləri üçün şəxsi təhqir sayaraq, buna qəti surətdə etiraz edib, onları qovmağa başladılar. Qoca kişilərdən və büsbütin gənclərdən ibarət, yorğun, günəşdən yanmış, ariq sıfırlı fəhlələr – onlar iyirmi nəşr idilər – dərhal kisələrinin skamyalarına, vagonun divarlarına və qapılara ilisdirə-ilişdirə və görünür, özlərini tamamilə müqəssir hesab edərək, vagonun o başına tərəf getdilər, chtimal ki, onlar dünyanın lap o başına getməyə və harada əmr olunarsa, orada, hotta mix üzərində oturmağa hazır idilər.

- Hara soxulursunuz, qanmazlar? Burada yerleşin, - deyə onların qabağına çıxan başqa bir konduktör qışkırdı.

Xanımlardan cavan olanı

— Voilà encore des nouvelles! — dedi. O tamamılıkla emin idi ki, fransızca yaxşı danışlığıyla Nelyudovun diqqətini özüne çalıb edəcəkdir. Bilərzikli qadınsa nöy isə iyəlib üz-gözünü qırışdırıldı və üfunut saçan mujiklərlə oturmağıñ ləzzətindən nə isə söyləvidir.

Büyük bir təhlükədən yaxa qurtarmış adamlar kimi sevinən və sakit olan fəhlələr isə dayandılar, çıyılının hərəkəti ilə ağır kisələri bəllərindən yera atıb onları skamyanın altına itələyəndən sonra verləşməyə başladılar.

Yerinde oturmayıp, Tarasla söhbet etti. Qızışmış bağban öz yerine getdi, beləliklə Tarasın həm yanında, həm də üzbozündə üç yer boşaldı. Üç fəhlə bu boş yerlerde oturdularsa da, Nexlyudov onlara yaxınlaşanda onun ağalarına məxsus paltarı fəhlələri elə utandırdı ki, onlar ayağa qalxıb getmək istədilər, lakin Nexlyudov onlardan qalmalarını xahiş etdi, özü isə skamyanın kənarında, yolun ağızında oturdu.

<sup>1</sup> Ah, o esil kübar adamdır, esil kübar adamdır.

İki fəhlədən əlli yaşlarında olanı heyrət və hətta qorxu ilə cavan fəhləyə baxdı, ağalar kimi onları söyüb qovmaq əvəzində Nexlyudovun onlara yer vermesi fəhlələri çox təəccübü getirmiş və düşünürmüdü. Fəhlələr, hətta bundan onlar üçün pis bir iş çıxacağından qorxurdular. Lakin burada heç bir hiylə olmadığını və Nexlyudovun sadəcə olaraq Tarasla söhbət etdiyini gördükde onlar sakitləşdilər, cavan fəhləyə kisinin üstündə oturmağı əmr etdiyden sonra Nexlyudovdan yerində oturmağı tələb etdilər. Nexlyudovun qarşısında oturmuş yaşı fəhlə ağıya toxunmamaq üçün əvvəlcə çariqli ayaqlarını səyələrətən yığıb bürüşmişdə, lakin sonra Nexlyudov və Tarasla elə mehriban-mehriban söhbət etmeye başladı ki, söhbətin bəzi yerlerində Nexlyudovun diqqətini xüsusi cəlb etmək üçün əlinin ters üzü ilə onun dizinə vururdu. Yaşılı fəhlə öz vəziyyətdən və torf bataqlıqlarındaki işində danişirdi, deyirdi ki, onlar torf bataqlıqlarında iki ay yarımla işlədikdən sonra, indi evlərinə qayıdlar, hər biri evə ancaq on manat aparır, cünti qazanclarının bir hissəsi muzdlu işə durduqları zaman qabaqça verilmişdi. Fəhlenin söylediyinə görə, onlar gün çıxandan gün batana kimi dizinərətən qədər suyun içərisində işləyib, nahar vaxtı yalnız iki saat dincəldilər. O deyirdi:

— Məlumdur ki, vərdiş etməyənlər üçün çətindir, öyrəşəndə pis keçmir. Təki yemek yaxşı olsun. Əvvəlcə pis yemək verirdilər. Sonra camaat incidi, yemək yaxşılaşdı, işləmek de asan oldu.

Sonra fəhle iyirmi sekkiek il aramsız olaraq qazanc dalınca getdiyini və özünün bütün qazancını əvvəlcə atasına, sonra böyük qardaşına, indi də təsərrüfatı dolandıran qardaşı oğluna göndərdiyini, özü isə ildə qazandığı əlli-altmış manatın iki-üç manatını şıltaqlıq edib tütün və kibrıtə xərclediyindən danişdi.

— Hərdənbir günah edib, əlimdə qalmış pula araq da içirəm, — deyə o, günahkarçasına gülümseyib əlavə etdi.

Qoca fəhle evdə, onların əvəzinə qadınlarının necə işləmələrindən, evə getməzdən əvvəl podratçının onları yarımla vedrə araya necə qonaq etməsindən, onlardan birinin öldüyündən, digərini isə xəstə halda evə aparmalarından da danişdi. Onun dediyi xəstə elə bu vəqonda bir kündə oturmuşdu. Bu, rəngi bozarıb solmuş, dodaqları göyərmiş bir oğlan idi. Görünür, isitmə onu əldən salmışdı. Nexlyudov oğlana yaxınlaşdısa da, oğlan Nexlyudova elə ciddi və ele yanıqlı nəzərlə baxdı ki, o, sualları ile oğlanı narahat etməyib, qoca fəhləye xinin almağı mesləhət gördü və dərmanın adını

kağıza yazıb ona verdi. Nexlyudov pul vermək istədiyə də, qoca fəhlə dədi ki, lazım deyil, öz pulu ilə alar.

O, Tarasa müraciət edərək:

— Nə qədər gəzmişəm, belə ağa görməmişəm. Səni boynundan vurub qovmaq əvəzinə, hələ bir öz yerini də sənə verir. Demək, atalar cürbəcür olmuş, — deyə sözünü bitirdi.

Nexlyudov fəhlələrin damarlı və azəleli bədən üzvlərinə, qaba və köhne geyimlərinə, gündən yanmış, sevimli və yorğun sıfətlərinə baxıb: “Bəli, tamamilə yeni, başqa, yeni bir aləmdir” — deyə düşündü və özünün her tərəfdən büsbüütün yeni adamlarla, ciddi mənafeyi, öz sevinci, kədəri olan osil zəhmətkeş insanlarla ebatə olduğunu hiss etdi.

Nexlyudov: “Bu da *le vrai grand monde*” — deyə düşünüb, knyaz Korçagın tərəfindən deyilmiş cümləni, korçaginlərin bütün bu bərbəzəklili avaraçılıq aləmi və onların murdar, miskin mənafelərini xatırladı.

Nexlyudov yeni, meçhul və gözəl bir dünyani keşf etmiş və sayyahanın hiss etdiyi sevinc hissi duydular.

## ÜÇÜNCÜ HİSSƏ

### I

Maslovanın daxil olduğu dəstə təxminən beş min verst yol qət etmişdi. Maslova Permə qədər canilərlə birlikdə demiryolla və gəmیدə gəlmışdı. Həmin dəstə ilə galən Boqoduxovskayanın məsləhəti ilə Nexlyudov yalnız bu şəhərdə Maslovanın siyasi dustaqların yanına köçürülməsinə nail olmuşdu.

Permə çatana qədər olan yol Maslova üçün həm cismanı, həm də mənəvi cəhətdən çox ağır keçdi, cismanı cəhətdən – hər yer dərisqal, natəmiz və adamı rahat qoymayan iyrincə həşəratla dolu olduğu üçün, mənəvi isə – hər yatabda deyişilmələrinə baxmayaraq haşərat kimi hər yerde eyni dərcədə zəhətökən, insana yapışib qopmayan və dincilik verməyən murdar kişilərin üzündən ağır keçdi. Dustaqların dustaqlarla dərhal kişilər, nəzarətçilər və gözətçilər arasında cələ çirkin bir əxlaqsızlıq adət olmuşdu ki, hər bir qadın, xüsusi gənc olanı, özünün qadın olmasından istifadə etmək istəməsə idi, daim ehtiyatlı gəzib-dolanımlı idi. Bu daimi qorxu və mübarizə vəziyyətində isə dolanmaq çox ağır idi. Maslovaya gəldikdə, həm zahiri qəşəngliyi, həm də hamiya məlum olan keçmişü üzündən ona qarşı belə hücumlar xüsusiilə çox olurdu. İndi ona sataşan kişilərə göstərdiyi qəti müqavimət onlara təhqiqidən görünüür, ürəklərində bu qadına qarşı daha çox qəzəb doğururdu. Onun vəziyyətini yüngülləşdirən bir şey vardısa, o da Fedosya və Tarasia yaxınlığı idi; Taras öz arvadının məruz qaldığı hücumlardan xəber tutduqda, arvadını müdafiə etmək üçün höbs olunmasını arzu etmiş və Nijnidən başlayaraq höbs olunanlarla birlikdə dustaqları kimi yol getməyə başlamışdı.

Siyasi dustaqların olduğu şöbəyə keçirilməsi Maslovanın vəziyyətini hər cəhətdən yaxşılaşdırılmışdı. Siyasi dustaqların həm yaxşı binada saxlanmaları, həm yaxşı yedirilmələri, həm də onlara nisbətən az kobud rəftar edilməsi bir tərəfə dursun, Maslovanın siyasi dustaqların yanına köçürülməsi onun vəziyyətini bununla da yaxşılaşdırılmışdı ki, kişilərin təqiblərinin arası kəsilməmişdi və indi tama-

milə unutmaq istədiyi keçmiş hər dəqiqə üzüne vurulmadan yaşıya bilirdi. Siyasi dustaqların yanına köçürülməsinin başlıca üstünlüyü isə bundan ibarət idi ki, Maslova ona yaxşı təsir göstərən bəzi adamlarla tanış olmuşdu.

Düşərgələrdə Maslovaya siyasi dustaqların yanında yerləşməyə icazə verilmişdi də, sağlam qadın olduğu üçün yolu canilərlə birlikdə getmeli idi. Beləliklə, o, Tomskun özünədək həmişə belə yol getmişdi. Onunla birlikdə həminin iki siyasi dustaqlı piyada yol gedirdi. Bunlardan biri qoçgözüllü Marya Pavlovna Şetininə idi. Nexlyudov Boqoduxovskaya ilə görüşərkən bu qız onu məftün etmişdi. İkinci Yakutsk vilayətinə sürgün edilən Simonson adlı birisi idi. Bu, Boqoduxovskaya ilə görüşü zamanı Nexlyudovun gözüne dəymış, qara və gözləri çıxura düşmüş həmin vizbaş adam idi. Marya Pavlovna arabadakı yerini canilər dəstəsindəki hamilə qadına güzət etdiyi üçün piyada gedirdi; Simonson isə ona gərə piyada gedirdi ki, sınıfı üstünlükdən istifadə etməyi ədalətsizlik hesab edirdi. Bu üç nəfər sonradan arabalarda yola düşməli olan digər siyasi dustaqlardan ayrılaraq səhər tezədən canilər dəstəsi ilə birlikdə piyada yola çıxırdılar. Son yatabda, böyük bir şəhərə çatmadan övvəl də belə olmuşdu, bu şəhərdə dəstənin gözətçiliyini yeni zabit qəbul etdi.

Tutqun sentyabr səhəri idi. Gah qar yağırı, gah da yağış; soyuq külek esirdi. Dörd yüz kişidən və təqribən elli qadından ibarət olan dustaqlar dəstəsi artıq yatabın həyətində idilər, onların bir qismi dustaqların başçılarına ikigünlük yemek pulu paylayan baş gözətçinin başına toplaşmışdı; bir qismi da yatabın həyatına buraxılmış alverçi qadınlardan yeməli şeylər alırdı. Pullarını sayan, yemek alan dustaqların səsləri və alverçi qadınların çıçıtları eşidilirdi.

Katyusa ilə Marya Pavlovna yatabın binasından həyətə çıxıb alverçi arvadlara tərəf gətdilər, hər ikisinin ayaqlarında uzunboğaz çəkmə, əynində yarımkürk var idi, başlarına yaylıq bağlanmışdılar. Alverçi qadınlar arxaları küləyə şimal divarın dibində üzbuş oturub öz mallarını: təzə bişirilmiş yağlı kətoni, bəhğı, əriştəni, sıyığı, bişmiş qara ciyəri, mal otunu, yumurtu və südü işə verirdilər; onlardan birinin əlində hətta qızardılmış çoşqa da var idi.

Öyninə gödəkə və ayaqlarına rezin qalos geyib yun corablının boğazını iplə sarılmış Simonson da (o, at yeməyen olduğu üçün

öldürülmüş heyvan derisinden ayaqqabı geyməzdii) heyətde idi və dustaqların yola düşməsini gözləyirdi. O, səkinin yanında dayanıb beyninə gelmiş bir fikri qeyd dəftərçesinə yazdı. Beyninə gələn fikir bundan ibarət idi:

"Əger bakteriya insanın dirnağını nəzərdən keçirib tədqiq edə bilsəyi, — yazırı, — o zaman dirnağı qeyri-üzvi bir varlıq hesab edərdi. Beləcə da biz Yer küresinin qabığını müşahidə edib onu qeyri-üzvi varlıq hesab edirik. Bu doğru deyildir".

Maslova yumurta, bir bağlama/publik, balıq və tezə bugda çörəyi aldıdan sonra, bütün bu şəyleri kisəsinə qoydu, Marya Pavlovna isə alverci qadınlarla haqq-hesablaşmışdır ki, elə bu zaman dustaqlar hərəkətə gəldilər. Birdən-bire hamı susdu və adamlar sıraya düzülməye başladılar. Zabit heyətə çıxıb yola düşməzdən avvol, axırıncı sərəncamını verdi.

Həmisiyi qayda ilə dustaqları saydılar, buxovların bütöv olub-olmadığını nəzərdən keçirdilər və əllerində qandal gedəcək dustaqları cüt-cüt düzdüler. Lakin birdən-bire zabitin amiranə qəzəblı çıqtı, bədənə dəyen zarba və uşaq ağlaması eşidildi. Bir anlığa hamı susdu, sonra isə bütün izdihamı boğuq uğultu səsləri büründü. Maslova ilə Marya Pavlovna səs gələn tərəfə yerildilər.

## II

Marya Pavlovna ilə Katyuşa səs gələn tərəfə yaxınlaşdıqda belə bir mənzərə gördülər; uzun sarışın bığları olan kök zabit qaşqabağını tökərək sol əli ilə ovcunu ovuşturdu. O, sağ əli ilə bu dustağın üzündə vurmuşdu və indi ara verməden nəzakətsiz, qaba söyüslər söyürdü. Onun qabağında durmuş arıq və başının yarısı ülgüçle qırılmış dustağın əynində gödək bir önlük və bundan daha gödək şalvar var idi, o bir əli ilə zabitin vurub qanatlığı üzünü ovuşturdu, o biri əlində isə yaylıq bürünmüş və qulaqbırıcı səsə qışqıran qızçığazı tutmuşdu.

Zabit çıçırdı:

— Mən sənə göstərərəm (pis bir söyüş) söz güleştirmək nədir (yenə də söyüş), qızı arvadlara verecəksen. Qandalı tax.

Zabit teleb edirdi ki, sürgüna gedən və Tomskda yatalaqdan ölmüş arvadının qoyub getdiyi qızçığazı bütün yol uzunu qucağında götürmiş icmaçı dustağın qoluna qandal taxılsın. Dustağın qoluna

qandal vurularsa, usağı apara bilməyəcəyini deməsi qanı qaralmış zabit qəzəbləndirmişdi və o dərhal itaət göstərməyən dustağı vurmaşı.

Döyülmüş dustağın qabağında gözətçi soldat və qarasaqqla bir dustaq dayanmışdı. Dustağın bir biləyinə qandal keçirilmişdi, o, gözlerinin altında qışqabaqla gah zabite, gah da qucağında qızçığaz olan şillənmiş dustağ baxırdı. Zabit qızı dustağın qucağından almaq üçün əmrini gözətçiye bərə təkrar etdi. Dustaqlar arasında uğultu getdiğinde dəha hündürdən eşidilməyə başladı.

— Tomskdan buraya qəder gəlmışik, taxmayıblar, — deyə arxadakı cərgelərdən xırıltılı seslər eşidildi.

— Axı küçük deyil, usaqdır.

— Qızçığazı kimə versin?

Daha kim isə dedi:

— Qanunda bələ şey yoxdur.

Zabit ilan vurmüş adam kimi qışqırıb izdihamın içərisinə atıldı.

— Bunu deyen kimdir? Mən sənə göstərərəm qanun nədir! Bunu kim dedi? Sənmi? Sənmi?

Enli sıfət, bəstəboy bir dustaq:

— Hamı deyir, cümkə... — dedi.

Onun sözü ağızında yarımcıq qaldı. Zabit iki əli ilə birdən onun üzünü döyecləməyə başladı.

— Qiymam edirsiniz! Qiymam etməyin nə olduğunu mən sizə göstərərəm. İt kimi güllərlərəm. Bunun üçün reisim mənə yalnız sağ ol deyər. Qızı ondan al!

Izdiham sakitleşdi. Gözətçilərdən biri bar-bar bağırın qızçığazı dartıb aldı, o birisi isə əlini itaətlə irəli uzatmış dustağın bileyinə qandal keçirməyə başladı.

— Apar arvadlara ver, — zabit gözətçinin üstünə qışqırı və qılıncın qayışını düzəltdi.

Qızçığaz kiçik olını büküldüyü yaylıdan çıxarmağa çalışaraq, arası kəsilmedən qışqırırdı, üzü qıpçırımızı qızarmışdı. Marya Pavlovna izdihamın içərisindən irəli çıxıb gözətçiye yaxınlaşdı.

— Cənab zabit, icazə verin qızı mən aparım.

Qızı aparan gözətçi soldat dayandı.

— Sən kimson? — zabit soruşdu.

<sup>1</sup> D.A.Linevin "Yatabda" kitabında təsvir edilmiş hadisə.

— Mən siyasi məhbusam.

Görünür Marya Pavlovnanın gözəl üzü və ireli çıxmış qəşəng gözləri zabita (o, qəbul zamanı Marya Pavlovnanı artıq görmüşdü) təsir elədi. Zabit nəyi isə ölçüb-biçmiş kimi dinməzə ona baxırdı.

— Mənim üçün hamısı birdir, istəyirsiniz, aparin. Doğrudur, sizin bu adamlara yazığınız gelir, bəs birdən o qəçsa, kim cavab-dehdır?

Marya Pavlovna dedi:

— Qızınızı qoyub hara qaçacaq.

— Sizinlə danişmağa vaxtım yoxdur. İndi ki istəyirsiniz, götürün.

— Əmr edirsiniz verim? — deyə gözətçi soruşdu.

— Ver.

Marya Pavlovna qızçığazı qucağına almağa çalışaraq deyirdi:

— Gel mənə.

Lakin gözətinin qucağından atasına doğru uzanan qızçığaz çığırmaqlanın əl çökmir, Marya Pavlovnaya gəlmək istəmirdi.

Maslova kisədən bir bublik çıxarıb dedi:

— Dayanın, Marya Pavlovna, o mənim qucağıma gələr.

Qızçığaz Maslovani tanıydı, onun üzünü və bublikini gördükdə Maslovanın qucağına getdi.

Hər şey sakitləşdi. Darvazanı açıdlar, dustaqlar eşiye çıxıb sıraya düzüldülər; gözətçilər dustaqları bir de sayılar; şeyləri qablaşdırıldılar, kisələri bağladılar, zəifləri arabalara mindirdilər. Maslova qucağında uşaq, arvadların içərisində Fedosya ilə yanaşı dayandı. Əhvalatı lap başdan izləyən Simonson iri, qəti addimlarla bütün əmrləri verib qurtarmış və artıq öz arabasına əyləşməkdə olan zabitə yaxınlaşdı.

O dedi:

— Cənab zabit, siz pis hərəkət etdiniz.

— Rədd olun yerinizi, sizin işiniz deyil.

Simonson qalın qaşları altından zabitin üzüne diqqətlə baxıb dedi:

— Mənim borcum sizə deməkdir və deyirəm ki, siz pis hərəkət etdiniz.

Zabit Simonsona əhəmiyyət vermədən:

— Hazır oldular? Dəstə, irəli! — deyə qışkırdı və arabası soldatın çıymından yapışib arabaya çıxdı.

Dustaqlar dəstəsi hərəkətə geldi və qatarla hər iki tərəfindən xəndək qazılmış və qalın məşədən keçən palçıqlı yola çıxdı.

### III

Axırıncı altı ildə şəhərdə keçirdiyi əxlaqsız, bərbəzəklə və tönbəl hayatdan, höbsxanada canilərlə sürüyü iki aylıq yaşayışdan sonra siyasi dustaqların olduğu şəraitin bütün ağırlığını baxmayaq, indi onlarla keçən hayatı Katyuşaşa çox yaxşı göründürdü. İki gün yol getdikdən sonra yaxşı yemək yeyib gündüz dincəlməkli iyirmidən otuz verstedək məsafəni piyada qot etmək onun bədənini möhkəmləndirmişdi; yeni yoldaşlarla tanış olması isə onda elə şeylərə maraqlı oyatmışdı ki, vaxtilə bunların haqqında heç təsəvvürü belə yox idi. Maslovanın dediyi kimi, indi bərabər yol getdiyi belə gözəl adamları o nəinki tanımadı, həm də təsəvvürünə belə getirə bilməzdə.

O deyirdi:

— Ağlayırdım ki, mənə cəza veriblər. Mən ömrüm boyu Allaha minnətar olmalıyám. Bütün ömrüm boyu öyrənə bilməyacəyim şeyi öyrəndim.

Maslova bu insanların əldə rəhbər tutduğu səbəbləri çox asanlıqla və çətinlik çəkmədən anlamışdı və xalq içərisində çıxmış bir adam olduğu üçün onlara tam rəğbət bəsləyirdi. O anlayırdı ki, bu adamlar xalq üçün ağaların əleyhinə çıxmamışdır; özləri ağa olan bu adamların öz üstünlüklerini, azadlıq və həyatlarını xalq yolunda qurban etmələri bu insanları xüsusiəl qiyəmtəndirməyə və onlara heyran qalmağı məcbur edirdi.

Maslova özünün bütün yeni dustaqlarına heyran qalmışdı; lakin Marya Pavlovnaya hamıdan çox valəh olmuşdu. Maslova ona nəinki valeh olmuşdu, həm də Marya Pavlovnanı xüsusi, hörmətkar və coşqın bir məhabətələ sevirdi. Onu heyrotə salan bu idi ki, varlı general ailəsindən olan, üç dildə danişan bu gözəl qız özünü en sadə xidmətçi kimi apararaq, dövlətli qardaşının göndərdiyi hər şeyi başqalarına paylayır, əyninə və ayaqlarına nəinki sadə, bəlkə də an yoxsus paltar və ayaqqabı geyib öz xarici görkəminə heç bir əhəmiyyət vermirdi. Onun bu xasiyyəti — əsla naz satması — Maslovani xüsusiəl təcəccübləndirir və buna görə də onu heyran edirdi. Maslova göründü ki, Marya Pavlovna gözəl olduğunu bilir və bunu bilmək hətta onun üçün xoşdur, lakin xarici görkəminin kişilərə buraxdığı təsirə nəinki sevinmirdi, əksinə bundan dəhşətə golib, sevilməyə tam bir ikrah və qorxu ilə yanaşındı.

Onun bu xasiyyetinden xəbərdar olan kişi yoldaşları ona vurulduğularını hiss etsələr də, bunu ona sezdirməyib, onunla öz kişi yoldaşları kimi rəftar edirdilər. Lakin Marya Pavlovnanı tanımayan adamlar ona tez-tez sataşır və özünün söylədiyi kimi, onu bunların əlindən xüsusi ilə fəxər etdiyi böyük cismani qüvvəsi xilas edirdi. O gülərək söyləyirdi: "Bir dəfə küçədə bir cəbab mənə sataşdı, ona bir divan tutdum ki, qorxub mendən qaçıdı".

Özünün şübhəliyinə görə, ona görə inqilabçı olmuşdu ki, hələ uşaqlıqdan ağaların sürdüyü həyat nifret duyub sadə adamların heyat turzını severmiş və qonaq otağında deyil, qulluqçu otağında, mətbəxdə, tövledə gəzib-dolanması üstündə onu məzəmmət edərlərmiş.

O nağılı edirdi:

— Qaravaşlar və arabacılarla günüm şən keçirdi, bizim ağalar və xanımların yanında isə ürəyim sixildi. Sonralar, ağa dolanda gördüm ki, keçirdiyimiz həyat tamamilə axmaq bir heyatıdır. Mənim anam yox idi, atımı isə çox istemirdim, buna görə də on doqquz yaşimdə iken bir rəfiqəmə qoşulub evdən getdim və fabrikde işə girdim.

O, fabrikdən sonra kənddə yaşamış, daha sonra şəhərə gəlmış və gizli mətbəə yerləşən mənzildə höbs olunaraq katorqa cəzasına məhkum edilmişdi. Marya Pavlovna özü bunu heç vaxt nağılı etməsə də, Katyuşa özgələrindən biliirdi ki, axtarış zamanı qaranlıqda inqilabçılarından biri tərəfindən atılmış güllənin təqsirini o öz boynuna götürdüyü üçün katorqaya mahkum edilmişdi.

Katyuşa onu taniyandan bəri görürdü ki, Marya Pavlovna harada və hansı şəraitdə olursa olsun, heç bir zaman özü haqqında düşünməyib, kiçik və ya böyük işlərdə həmişə yalnız başqa birisinə xidmət və kömək etmək qeydinə qalır. İndiki yoldaşlarından biri — Novodvorov onun haqqında zarafatla deyirdi ki, o özünü xeyir-xalıq idmanına həsr etmişdir. Bu doğrudan da bələ idi. Ovçunun həyat məqsədi ov tapmaqdən ibarət olduğu kimi, onun da bütün həyatının məqsədi başqalarına xidmət etmək üçün fürsət tapmaqdandır ibarət idi. Bu idman onun üçün bir adət, həyat işi olmuşdu. O bu işlə elə təbii şəkildə möşğul olurdu ki, onu taniyanların hamısı Marya Pavlovnanın bu köməyini nəinki qiymətləndirir, hətta ondan tələb edirdi.

Maslovani onların yanına köçürəndə Marya Pavlovna ona qarşı ikrəh hissini duyub iyrəndi. Katyuşa bunu sezdi, lakin sonra bunu da

sezdi ki, Marya Pavlovna özünü məcbur edərək onunla xüsusi nəvazış və mehribanlıqla rəftar edir. Belə qeyri-adı bir varlığın göstərdiyi nəvazış və mehribanlıq Maslovani elə mütəəssir etdi ki, bütün qələb ilə ona bağlanıb, şüursuz olaraq onun baxışlarını izləyir, bütün hərəkətlərini biixtiyar təqəlli edirdi. Katyuşanın bu sədəqətli məhəbbəti Marya Pavlovnanı mütəəssir etdi və o da Katyuşanı sevdı.

Bu qadınları bir-birinə həmçinin hər ikisinin cinsi məhəbbətə baslıdyı ikrəh hissə də yaxınlaşdırır. Bu qadınlardan birisi bu məhəbbətə ona görə nifrat edirdi ki, onun bütün dəhşətlərini artıq dadmışdı; ikinci ona görə nifrat edirdi ki, bu məhəbbətə duymamış olsa da, ona anlaşılmaz və bununla bərabər, insan ləyagəti üçün iyrənc və alçaldıcı bir şey kimi baxırdı.

#### IV

Marya Pavlovnanın göstərdiyi təsir Maslovani özünə tabe edən bir təsir idi. Bu təsir ondan irəli gəlmişdi ki, Maslova Marya Pavlovnanı sevirdi. İkinci təsir Simononun təsiri idi. Bu təsir də ondan irəli gəlirdi ki, Simonson Maslovani sevirdi.

Bütün insanlar qismən öz fikirləri, qismən başqalarının fikri ilə oturub-dururlar. İnsanlar arasındakı başlıca təfavütlərdən biri onların nə dərəcədə öz fikirləri və nə dərəcədə başqalarının fikirləri əsasında yaşamalarından ibarətdir. Bəzi adamlar öz düşüncələrindən çox vaxt bir ağıl oyunu kimi istifadə edirlər, onlar öz ağıllarını işə salır və onunla hərəkətçi qayışı çıxarılmış çarx tok rəftar edirlər, öz hərəkətlərində işə başqalarının düşüncələrinə — adət-ənənəyə və qanuna tabe olurlar; digərləri işə öz düşüncələrini özlərinin bütün fealiyyətinin başlıca mənbəyi hesab edərək, demək olar ki, həmişə öz ağıllarının tələblərinə qulaq asıb, ona tabe olur, yalnız nadir hallarda, o da təqnid olunanda, başqalarının qorara aldıqları kimi hərəkət edirlər. Simonson belə adamlardan idi. O hər şeyi yoxlayıb ağılı ilə həll edir, həll etdiyinə də eməl edirdi.

O hələ gimnaziyada oxuyarkən keçmiş intendant memuru olan atasının yiğdiyi var-dövlətin namuslu ələdə edilmədiyini qorara alaraq atasına bildirmişdi ki, bu serveti xalqa vermək lazımdır. Atası onun sözünə qulaq asmayıb, onu danladıqda isə Simonson evdən çıxb getdi və daha atasının var-dövlətindən istifadə etmadı. Simonson həyatda mövcud olan bütün pis işlərin xalqın nadanlığından

irəli goldiyini qorara alaraq, universiteti bitirdikdən sonra xalqçılarla qoşuldu, kənddə müəllimlik etməyə başlayaraq ədalətli saydıgı hor şeyi həm şagirdlərinə, həm də kəndlilərə cəsarətlə töbliq və yalan söyleşmələrini inkar etdi.

Onu höbs edib məhkəməyə verdilər.

Məhkəmə zamanı o belə qorara goldı ki, hakimlərin onu müəhkəmə etməyə ixtiyarı yoxdur və bu fikrini bildirdi. Hakimlər onunla razılaşmayıb məhkəməni davam etdiridikdə isə, o belə qorara goldı ki, cavab verməyəcək, buna görə də onların bütün suallarını sükütlə qarşılıdı. Onu Arxangelsk quberniyasına sürgün etdilər. Burada Simonson özü üçün, onun bütün fəaliyyətini müəyyən edən dini bir nəzəriyyə düzəldti. Bu dini nəzəriyyə ondan ibarət idi ki, kainatda hor şey canlıdır, ölü bir şey yoxdur. Bizim ölü və qeyri-üzvi saydığımız hor nə varsa, hamısı bizim qavrama bilmədiyimiz böyük üzvi cısmın yalnız bir hissəsidir, odu ki, böyük organizmin bir hissəsi olan insanın vəzifəsi bu organizmin və onun bütün canlı hissələrinin həyatını qorumaqdan ibarətdir. Buna görə də o, canlıları məhv etməyi cinayət hesab edirdi: mühərabə, edam və nəinki insanların, həm də heyvanların hər cür cürdürülməsi əleyhine idi. Nikah haqqında da onun öz nəzəriyyəsi var idi, bu nəzəriyyə ondan ibarət idi ki, adamların sayını artırmaq insanların yalnız kiçik vəzifəsidir, insanların böyük vəzifəsi isə artıq yaşamaqdə olan canlılara xidmet etməkdən ibarətdir. O özünün bu fikrini qanın tərkibində fəqositlərin olması ilə təsdiq etdirdi. Onun rəyinə, subay adamlar cynən fəqositlər kimi idilər, onların vəzifəsi organizmin zəif və xəstə hissələrinə kömək etməkdən ibarət idi. Gəncliyində pozğunluğa uymuş olsa da bu qorara goldikdən bəri, beləcə yaşayırırdı. İndi o həm özünü, həm də Marya Pavlovnanı böyük fəqositlər hesab etdirdi.

Katyuşa olan məhəbbəti onun bu nəzəriyyəsinə zidd deyildi; çünki onun məhəbbəti platonik bir məhəbbət idi və elə güman edirdi ki, belə bir məhəbbət fəqositlərin zəiflərə xidmot etmək fəaliyyətinə nəinki manc olur, hətta bu fəaliyyətə onu daha çox ruhlandırdı.

Əxlaq məsələlərini özünəməxsus bir şəkildə həll etməsindən oləvə, əməli məsələlərin böyük bir qismini də bildiyi kimi həll etdirdi. Bütün əməli işlər üçün onun öz nəzəriyyələri: neçə saat işləmek, nə qədər dincəlmək, necə yemək, necə geyinmək, sobanı necə qalamaq və çirəği necə yandırmaq qaydaları var idi.

Bununla bərabər, Simonson insanlarla roftarında hoddindən artıq qorxaq və təvəzükər idi. Lakin bir qorara goldimi, daha heç kəs onu dayandırıa bilməzdı.

Bax, həmin bu adam Maslovani sevmoklo ona həlliçici təsir göstərməmişdi. Maslova qadın həssashiğı ilə bunu çox tez sezdı və belə qeyri-adi bir adamda məhəbbət oyada biləcəyini dörk etməsi öz ələmində onu yüksəklərə qaldırdı. Nəxlyudov alicənəblə üzündə və əvvəlkə vəziyyətində baş vermişləri nəzərə alaraq ona evlənmələrini təklif etmişdi; lakin Simonson onu indiki vəziyyətində sevirdi, özü də sadəcə olaraq ona görə sevirdi ki, ona məhəbbət yetirmişdi. Bundan əlavə, Maslova hiss edirdi ki, Simonson onu qeyri-adi, bütün qadınlardan fərqlənən, xüsusi yüksək mənəvi xassələri olan bir qadın hesab edirdi. Simonsonun onda nə kim xassələr gördüyü yaxşı bilməsə də, onu aldatmamaq üçün, hər halda, təsəvvür edə bildiyi bütün on yaxşı xassələri özündə yaratmağa var qüvvəsi ilə soy edirdi və bu soy Maslovani bacara biləcəyi dərəcədə yaxşı olmaq üçün çalışmağa vadar edirdi.

Bu əhvalat hələ həbsxanada, siyasi dustaqların ümumi görüşü zamanı olmuşdu, onda Maslova Simonsonun sallaq alı və çatılmış qaşları altından məsum, məhrəban tünd-göy gözlərinin xüsusi inadkarlılıq özüne zilləndiyini sezmişdi. Maslova hələ onda sezmişdi ki, bu adam xüsusi bir adamdır və ona xüsusi nəzərlərə baxır, həmçinin pirtlaşq saçlarının və çatılmış qaşlarının əmələ gotirdiyi sərtliklə uşaq məhrəbanlığı və məsum baxışlarının bir üzdə insani ixtiyarsız olaraq heyrətə salan vəhdətini də sezmişdi. Sonra Tomskda, Maslovani siyasi dustaqların yanına keçirərək o, Simonsonu yenidən görmüşdü. Aralarında bir kəlmə də olsun danışmadıqları halda, baxışları ilə onlar bir-birini xatırladıqlarını və bir-birinə lazımlı olduğunu etiraf etmişdilər. Onların arasında sonralar da elə əhəmiyyətli danışq olmasa da, Maslova hiss edirdi ki, Simonson onun yanında danışdıqda ona müraciət edir və sözlerini mümkün qədər aydın ifade etməyə çalışaraq onun üçün danışır. Simonson canı dustaqlarla piyada getdiyi zamandan onlar xüsusən yaxınlaşmışdılar.

Nijnidən Permə qədər olan yolda Nexlyudov Katyuşa ilə yalnız iki dəfə görüşə bilmədi: bir dəfə Nijnidə, dustaqlar torla dövroya alınmış barja mindiriləndə, bir dəfə də Permda həbsxana idarəsində. Her iki görüş zamanı Katyuşa ürəyini ondan gizlətmış ve ona məhrəbənləq göstərməmişdi. Nexlyudovun: Yaxşısanmı, sənə bir şey lazımlı deyil ki? - deyə verdiyi suallara Katyuşa tərəddüdlə, sıxlaxılıva Nexlyudova görünüyü kimi, onda qabaqlar da özünü göstərən düşməncilik qarşıq məzəmmət hissi ilə cavab vermişdi. Yalnız kişilərin təqiblərinə məruz qaldığı üçün onda əmələ gəlmış bütütqən əhvali-ruhniyyət Nexlyudova əzab verirdi. O qorxurdu ki, səfər-zamanı olduğu ağır və pozucu şəraitin təsiri altında Katyuşa yenə də qabaqlardakı kimi öz-özündən zəhləsi gedib həyatdan küssün, belə hallarda Katyuşa ona qəzəblənir və dərdlerini unutmaq üçün çox papiros çəkir, şərab içirdi. Lakin Nexlyudov ona heç cür kömək edə bilmirdi, ona görə ki, səfərin başlanğıcında onunla görüşməyə imkan tapmırı. Katyuşa yalnız siyasi dustaqların yanına keçirildikdə Nexlyudov nəinki əbas yere qorxuya düşdüyünyü yəqin etdi, həm də əksinə, hər dəfə görüşərkən Katyuşanın varlığında arzu etdiyi, getdikcə daha çox müəyyənələşən mənəvi dəyişikliyi sezməyə başladı. Tomskda birinci görüş zamanı isə Katyuşa yenə də yola çıxmazdan əvvəl olduğu kimi idi. Nexlyudovu gördükde qəşqabağını tökmədi, özünü itirmədi, əksinə, onu sevincə və semimi qarşılıdı, etdiyi yaxşılıqlar üçün, xüsusiələndi bir arada olduğu adamların yanına keçirilməsinə nail olduğu üçün ona öz razılığını bildirdi.

Yatabala iki ay yol getdikdən sonra Katyuşanın varlığında əmələ gəlmüş dəyişiklik onun zahiri görkəmində də əks olundu. Katyuşa ariqləmiş, gündən yanmış, sənki qocalmuşdu; gicgahlarında və ağızının etrafında qırışlar əmələ gəlmışdı, saçlarını alınlıa tökməyib, başını yaylıqla bağlayırdı; nə geyimində, nə saçını daramasında, nə də reftarında əvvəlki işvəkarlıq əlamətləri yox idi. Onun varlığında əmələ gəlmış və əmələ gəlməkdə olan bu dəyişiklik Nexlyudovda onu getdikcə fərəhliyəndən bir hiss oyadırdı.

İndi Nexlyudov ona qarşı əvvəller heç zaman duymadığı bir hiss duyurdu. Bu hiss ilk zamanlar ürəyində yer tutmuş şairənə maraqla əlaqəsi olmayan bir hiss idi, bu sonralar duyduğu məhəbbət hissində də qətiyyən oxşamırdı, hətta məhkəmədən sonra Katyuşa

ilə evlənməyi qərara almaqla öz borcunu yerinə yetirdiyini düşünəməsindən və buna görə də öz hərəkətini yüksək qiymətləndirəməsindən tamamile fərqli bir hiss idi. Bu hiss həbsxanada onunla ilk dəfə görüşərək və bir qədər sonra Katyuşa xəstəxanadan qovulduğdan sonra öz nifrətinə üstün gəlib feldşerlə olan qondarma əhvalat üçün (bu əhvalatın doğru olmadığı sonradan meydən çıxmışdı) onu bağışlarkən yeni bir qüvvə ilə duyduğu həmin sadə riq-qət və mərhəmet hissi idi; indiki hiss də eynilə o hiss idi, lakin fərqli yalnız burasında idi ki, o zaman bu hiss müvəqqəti idi, indi isə bu hiss daimi olmuşdu. İndi o nə haqqında düşünürsə-düşünsün, nə iş görürse-görsün, onun ümumi əhvali-ruhniyyası nəinki tokcə Katyuşaşa, həm də bütün insanlara baslıdıyi mərhəmet və riqqət hissindən ibaret idi.

Bu hiss sənki Nexlyudovun qəlbində əvvəller özüne yol tapmanın, indi isə tosadüf etdiyi bütün insanlara doğru istiqamət alan məhəbbət selinə yol açmışdı.

Nexlyudov səfər boyu özünün həyəcanlı olduğunu görürdü, belə bir vəziyyətdə o, sürücündən və gözətçi soldatdan başlamış, əlaqədar olduğu həbsxana rəisi ilə qubernatoradək biixtiyar hamının halına qalırdı və hamiya qarşı diqqəti idı.

Maslovanın siyasi dustaqların yanına köçürüldüyü müddət ərzində Nexlyudov bir çox siyasi dustaqla, əvvəlcə, dustaqların birlikdə böyük bir kamerada çox azad saxlanıldıqı Yekaterinburqda, sonra isə yolda, Maslovanın qoşulduğu beş kişi və dörd qadın siyasi dustaqla tanış ola bilmişdi. Nexlyudovun sürgüne göndərilən siyasi dustaqlarla yaxınlığı onlara olan nöqtəyi-nezərini tamamile dəyişmişdi.

Nexlyudov Rusiyada inqilablı hərəkatın lap əvvəlindən və xüsusiylə 1 martdan sonra inqilabçıları ikrəh və nifrat bəsləyirdi. Onu inqilabçılarından, hər şeydan əvvəl, hökumətə qarşı mübarizədə bu inqilabçıların işlətdiyi üsulların amansızlığı və məxfiliyi, başlıcası isə onlar tərefindən edilən cinayətlərin amansızlığı iyərəndirirdi, bundan əlavə o, inqilabçıların hamisəna xas olan xudbinliyə də nifrat edirdi. Lakin onları yaxından tanıdığıdan və çox vaxt hökumətin əlindən təqsirsiz olaraq əzab-əziyyət çökdiklərini bildikdən sonra gördü ki, bu inqilabçılar başqa cür ola bilməzdir, onlar elə belə də olmalıdır idilər.

Cinayətkar adlananların məruz qaldıqları əziyyətlər nə qədər mənəsiz olsa da, hər halda onlara cəza verilənədək və cəza veril-

dikdən sonra qanunçuluğa müyyən qədər riayət edilirdi; lakin siyasi dustaqların işlərində qanunçuluğa heç yaxın da durmurdular. Nexlyudov bunu Şustovanın və sonralar özünün bir çox yeni tanışlarının işlərində görmüşdü. Bu adamlarla torla baliq tutanda hərəkət edildiyi kimi rəftər edildirdi: tora düşmüş ne varsa, dərtib sahile çıxarurlar və sonra lazımları iiri baliqları seçib götürürək sahilde qalıb məhv olan xırda baliqların qeydində qalmırlar. Beləliklə, görünürlür, nəinki təqsiri olmayan, hətta hökumət zərər vurmağı qabil olmayan yüzlərlə bu kimi adamları tutub bəzən illərlə həbsxanalarда saxlayırdılar. Həbsxanada onlar vərem xəstəliyinə tutulur, dəli olur və ya özlərini öldürürdülər; özü de onları həbsxanada yalnız ona görə saxlayırdılar ki, buraxmağa bir səbəb olmurdı, halbuki həbsxanada ollərinin altında olduğunu bu dustaqlar istintaq zamanı hər hansı bir məsələnin izahı üçün lazımlı ola bilirdilər. Çox vaxt hətta hökumət nöqtəyi-nəzərindən təqsiri olmayan bütün bu adamların müqəddərəti, jandarmların, polis zabitinin, casusun, prokurorun, məhkəmə müştəntiqinin, qubernatorun, nazirin özbaşinalığından, onların işi ilə məşğul olmağa vaxt təpib tapmamağından və ohvalı-ruhiyyəsindən asılı olurdu. Bir məmər darixdimi və ya özünü göstərmək istədimi – adamları həbs edir, özünün və ya rəisinin ohvalı-ruhiyyəsində asılı olaraq, onu ya həbsxanada saxlayır, ya da buraxırırdı. Ali rəis de özünün işdə fərqlənməli olub-olmamasından və ya nazirlə ne kimi münasibətdə olmasından asılı suretdə, ya dustaqları dünyasının o başına sürgün edir, ya tekadamlıq zindanda saxlayır, ya sürgünə, katorqaya, ölümə məhkum edir və ya bir xanımın xahişi ilə həbsdən buraxırırdı.

Bu adamlarla müharibədə olduğu kimi rəftər edirdilər və tabiidir ki, bu adamlar da özləriñ qarşı işlədilən cyni vəsiti'lərə əl atıldılar. Hərbi xidmətde olanlar həmişə tutduqları hərəkətlərin cinayətkar hərəkət olduğunu nəinki onlardan gizlədən, hətta bu hərəkətləri qəhrəmanlıq adına qələmə verən ictimai fikir şəraitində yaşadıqları kimi, siyasi dustaqlar üçün de öz mühitləri həmişə onları təqib edən belə bir ictimai fikir şəraitini yaratmışdı ki, azadlığı, həyatı və insana qiymətlili olan her şeyi itirmək qorxusuna baxmayaq, bu şərait üzündən amansız hərəkətlər onlara heç de pis hərəkətlər kimi yox, igidlilik kimi görünürdü. Belə təəccüblü hadisəni Nexlyudov onunla izah edirdi ki, canlı varlıqlara nəinki bir ziyan

vurmağı, hətta onların iztirab çəkmələrini görməyə belə qabil olmayan, xasiyyət etibarilə en mülayim adamlar insanları sakitcə öldürməyə hazırlaşırdılar və məlum hallarda, demək olar, hamısı elə hesab edirdi ki, cinayət özünü müdafiənin və ümumi mənəfeyin ali məqsədində nail olmaq üçün qanuni və adaletli bir vəsitiədir. Onların öz işlərinə, bunun nəticəsində isə özlərinə verdikləri yüksək qiymət təbiidir ki, hökumətin onları qiymətləndirməsindən və onları məhkəm etdiyi cəzənin amansızlığından irəli gəldi. Dözdükleri əziyyətlərə davam getirə bilmək üçün bu adamlar özləri haqqında yüksək rəy sahibi olmalı idilər.

Nexlyudov onları yaxından tanıdıqdan sonra bu fikrə gəldi ki, bəzilərinin təsəvvür etdikləri kimi, bu adamlar başdan-başa zalim adamlar deyillər və bəzilərinin də hesab etdiyi kimi, başdan-başa qəhrəmanlar olmayıb adı adamlardır, hər yerde olduğu kimi, bunnuların da arasında həm yaxşı, həm pis və həm də orta adamlar vardır. Onların arasında elələri də vardır ki, mövced şərlə mübariza etməyi həqiqətən özlərinə vəzife bildikləri üçün inqilabçı olmuşdular; lakin elələri də vardır ki, bu fəaliyyəti xudbinlik və şöhrət üzündən seçmişdilər; əksəriyyəti isə, inqilaba hərbi xidmətde ikən Nexlyudovun bələd olduğu təhlükə ilə hesablaşmamaq, cəsarətli addımlar atmaq, öz həyatı ilə oynamadan zövq almaq arzusu kimi on adı, diribaş gənclərə xas olan hissələr üzündən cəlb edilmişdi. Onların adı adamlardan müsbət mənada fərqi bundan ibarətdir ki, mənəviyyat tələbləri onların arasında adı insanlar mühitində qəbul edildiyindən daha yüksək idi. Onların içərisində nəinki nəfsini saxlamaq, sərt həyat keçirmək, doğruluq, şəxsi mənəfəti güdməmək, həm də ümumi iş üçün hər şeyi, hətta öz həyatlarını belə qurban verməyə hazırlıq olmaq qanun sayılırdı. Buna görə də bu adamlardan orta səviyyədən yüksəkde olanları Nexlyudovdan xeyli yüksək olub, nadir mənəvi yüksəklik nümunəsi idilər; orta səviyyədən aşağıda duranlar isə ondan xeyli aşağı olub, çox vaxt yalançı, riyakar və bununla berabər, özüna qürrəlonan, lovgə adamları təmsil edirdilər. Odur ki, Nexlyudov özünün yeni tanışlarından bəzilərinə yalnız hörmət bəsləməyi, həm də onları bütün qəlbi ilə sevirdi, digərlərinə isə olduqca laqeyd idi.

Nexlyudov Katyuşanın qoşuluğu dəstə ilə gedən və katorqaya sürgün edilmiş verəmli genc Krltsovı xüsusile sevmişdi. Nexlyudov onunla hələ Yekaterinburqdə tanış olmuşdu və sonra yol getdikleri zaman onunla bir neçə dəfə görüşüb səhbət etmişdi. Bir dəfə yaxda, gündüz düşərgədə dustaqlar dincələrkən Nexlyudov demək olar ki, bütün gününü onunla keçirmişdi və səhbətə qızışmış Krltsov öz başına gələnləri və necə inqilabçı olduğunu ona danışmışdı. Onun hebsxanaya qəder olan tarixçəsi çox qısa idi. Cənub quberniyalarından birində varlı mülkədar olan atası o hələ uşaq ikən vəfat etmişdi. Yegana oğul idi və onu anası tərbiyə etmişdi. Həm gimnaziyada, həm da universitetdə asanlıqla oxuyub kursu riyaziyyat fakültəsinin birinci namizədi kimi qurtarmışdı. Ona universitetdə qalmağı və xarici ölkəyə getməyi təklif etmişdilər. Lakin o getməyi yubanırdı. Bir qızı sevdiyi üçün evlenmək və zemstvoda işləmək fikrində idi. Bunların hamisini istəyirdiše da, heç birisinə cəsarət etmirdi. Belə bir vaxtda universitet yoldaşları ümumi iş üçün ondan pul istəmişdilər. O bu ümumi işin inqilabı iş olduğunu biliirdi, o zaman bu işlə maraqlanmasa da, yoldaşlıq hissi və onun qorxudunu düşüncəklərindən doğan izzət-neş hissi üzündən pul verdi. Pulu alanlar elə keçdi; tapılmış bir kağızdan pulun Krltsov tərəfindən verildiyi meydana çıxdı, onu hebs edib evvelcə polis idarəsində saxladılar, sonra isə hebsxanaya saldırlar.

Sinəsi içəri batmış Krltsov hündür taxi üzərində oturub dizlərinə dırseklenərək və qızdırımlı, qaynar, qəşəng, ağılli, mehrivan gözləri ilə Nexlyudova yalnız hərdenbir nezər salaraq belə nağıllı edirdi:

— Mənim salındığım hebsxanada bir elə ciddi qanun-qayda yox idi, biz nəinki divarı tıqqıldadıb bir-birimizlə danışırıq, həm de dəhlizlə gəzinib səhbət edir, yeməyimizi, tütünümüzü bölüşdürür və axşamlar hətta xor oxuyurdıq. Mənim yaxşı səsim var idi. Bəli. Əger anam olmasayı (o çox xiffət edirdi), hebsxanada mənim üçün yaxşı olardı, hətta xoş və çox maraqlı keçordı. Deməliyəm ki, hebsxanada mən məşhur Petrovla (sonraları o, qalada boğazını şüse ilə kəsdi) və başqaları ilə tanış oldum. Ancaq mən inqilabçı deyildim. Mən həmçinin kamerası qonşum olan iki nəfərlə də tanış olmuşdum. Onlar eyni bir iş üstündə, yeni polyak dilində yazılmış müraciətna-

mələr paylaşıqları üçün elə keçmiş və onları dəmiryoluna apararken gözetçilərin elindən qaçmağa təşəbbüs göstərdikləri üçün mühakimə edilmişdilər. Onlardan biri polyak, o birisi isə yəhudidi, polyakin familyası Lozinski, yəhudinin familyası Rozovski idi. Bəli. Rozovski lap uşaq idi. Dediyinə görə, on yeddi yaşı var idi, ancaq üzdən on beş yaş vermək olardı. Qaynar qara gözləri olan bu oğlan ariq, balaca və zirəkdə, bütün yəhudilər kimi musiqiyə çox istedadlı idi. Oxuyarkən səsi qırılsa da, gözəl oxuyurdu. Bəli. Gözlərimin qabağında her ikisini məhkəməyə apardılar. Səhər hebsxanadan çıxardılar. Axşamüstü onlar qaydırıb dedilər ki, edam cəzasına məhkum edilmişlər. Bunu heç kəs gözləmirdi. Axı onların taqsırı böyük deyildi — onlar yalnız gözetçilərin elindən qaçmağa sey etmişdilər və hətta heç kəs yaralamaşmışdır. Bundan əlavə, Rozovski kimi bir uşağı edam etmək çox qeyri-adi bir hal idi. Odur ki, biz hamımız hebsxanada belə qərara geldik ki, edam cəzası yalnız onlara qara-qorxu gəlmək üçün çıxarılmışdır və hökm yerinə yetirilməyecekdir. Əvvəlcə həyəcanlandıq, sonra isə sakitləşdik və həyat köhnə qayda ilə davam etdi. Bəli, ancaq bir gün axşamüstü gözetçi qapıma yaxınlaşıb gizlinə dedi ki, dülgərlər gəlib dar ağacı qururlar. Mən əvvəlcə onun nə dediyini, hansı dar ağacından danışdığını anladamıdım. Lakin qoca gözetçi o qəder həyəcanlı idi ki, mən ona baxdıqda dar ağacının bizim iki yoldaşımız üçün qurulduğunu anladım. Mən divarı döymək, yoldaşlarımıla danışmaq istədimse də, o iki nəferin eşidəcəyindən qorxdum. Yoldaşlarım da susurdular. Yəqin ki, hamısı məsələdən xəbərdar idi. Bütün axşamı dehlizi və kameraları derin bir süküt bürümüşdü. Biz nə divarı tıqqıldadır, nə də oxuyurdıq. Saat onda gözetçi yene de qapıma yaxınlaşıb bildirdi ki, cəllədi Moskvadan götərmişlər. Bunu deyib çəkildim. Mən onu çağırırdım ki, qayıtsın. Bir də eçitdim ki, Rozovski öz kamerasından dəhlizə bağışın mənə deyir: "Nə olub? Onu niyə çağırırsınız?" Dədim ki, gözetçi mənə tütün getirmişdi, lakin o deyəşən məsələni başa düşdürücü üçün niyə oxumadığımızı, niyə divarı tıqqıldatmadığımızı soruşmağa başladı. Ona nə dediyim yadımda deyil, mən onunla danışmamaq üçün tez qapıdan kənara çəkildim. Bəli. O gecə dəhşətli bir gecə idi. Bütün gecəni hər bir səsə diqqətlə qulaq verdim. Birdən səhərə yaxın eçtdim ki, dehlizin qapısı açıldı və çoxlu adam gəldi. Mən qapının kiçik pəncərəsi yanında dayandırm. Dəhlizdə lampa yanındı. Birinci olaraq hebsxana rəisi keçib getdi.

O kökdü, özünə arxayın olan qətiyyətli adam təsiri buraxırdı. İndi onda sır-sifət qalmamışdı: rəngi qaçmışdı, fikirli idi, elə bil onu qorxutmuşdular. Onun dalınca qaşqabaqlı və qətiyyətli görünən köməkçisi, lap dalda isə keşkiçə gedirdi. Onlar mənim qapımın yanından keçib, qonşu kaməranın yanında dayandılar. Reis kəməkçisinin qəribə bir söslə: "Lozinski, qalxin, təmiz alt paltarı geyin!" dediyini eşitdim. Bəli. Sonra qapı cirıldadı və onlar içəri girdilər, daha sonra Lozinskinin addimlarının sesini eşitdim: o, dəhlizin qabaq tərəfinə keçdi. Mən yalnız həbsxana reisini gördüm, o, rəngi qaçmış halda dayanıb düymələrini açıb bağlayıv və ciyinlərini çökirdi. Bəli. Bir-dən reis nədənsə qorxmuş kimi kənarə çəkildi. Lozinski onun yanından keçib mənim qapımı yaxınlaşdı. Bilirsinizmi, o, yaraşıqli oğlandı, yaxşı poljak tipi idi: geniş və düz alnı, zərif, sarışın qıvrımlı saçları, qəşəng mavi gözləri var idi. Ciçək kimi təravətlə, gümrəh və sağlam bir gəncdi. O mənim qapımın kiçik pəncərəsi qabağında elə dayandı ki, bütün üzünü görə bilirdim. Onun üzü qorxunc idi, elə bil uzanmışdı və kül rəngi almışdı. "Krltsov, papirosun varmı?" Mən ona papiros vermək istədiməm də, reisin kəməkçisi gecikməkdən qorxmuş kimi, cəld öz papiros qabını çıxardı ona uzatdı. O bir papiros gördü, kəməkçi kibrət yandırdı. O, papirosunu çəkməyə başladı və elə bil fikre getdi. Sonra nəyi isə xaturlaşmış kimi danışmağa başladı: "Həm amansızlıq, həm də ədalətsizlikdir. Mən heç bir zaman cinayət etməmişəm. Mən..." Gözlərimi çəkə bilmədiyim aq, təravətlə boğazında nə isə titradı və dayandı. Bəli. Bu zaman Rozovskinin öz ince yahudi səsi ilə dəhlizdən nə isə qışqırlığını eşitdim. Lozinski papirosunun kötüyünü yerə atıb qapıdan uzaqlaşdı. Kiçik pəncərənin qabağında Rozovski göründü. Onun qara gözləri nəmli, uşaq üzü qırmızı və tərli idi. Onun da əynində təmiz alt paltarı var idi, tumanı həddindən artıq böyük olduğu üçün hər iki eli ilə hey yuxarı dərtirdi, bütün bədəni əsirdi. O, acınacaqlı sıfətinin mənim kiçik pəncərəmə yaxınlaşdırıldı: "Anatoli Petroviç, axı həkim mənə sine yumşaldan çay yazıbdır, elə deyilmi? Mən xəsteyəm, o çaydan gərək bir də içəm". Kimsə cavab vermedi, o, sualdolu nəzərlərə gah mənə, gah da həbsxana reisine baxdı. Bu sözlerə onun ne demək istədiyini mən anlamadım. Bəli. Reisin kəməkçisi birdən üzünü ciddiləşdirdi və təkrar cir səsə qışkırdı: "Bu nə zarafatdır? Gedək". Görünür, Rozovski onu nə gözlədiyini anlamaq iqtidarında deyildi və toləsirmiş kimi iti addimlarla getdi, demək

olar ki, dəhlizdə hamidən qabağı qaçıdı. Lakin sonra yerində dirəndi, mən onun qulaqbaturıcı səsini və ağladığını eşidirdim. Hay-kük və ayaq tappiltisi eşidildi. O, zil səsə çığırı və ağılayırdı. Sonra dəhlizin qapısı cingildədi və hər şey sakitləşdi... Bəli. Beləliklə asdlar. Kəndirlər hər ikisini boğdular. Başqa bir gözətçi bunu görmüşdü və mənə nağıl edirdi ki, Lozinski müqavimet göstərmədi, lakin Rozovski uzun müddət çırpılmışdı, onu dar ağacına güclə dərtib gətirmiş və ilgəyi başına güclə keçirmişdilər. Bəli. Bu gözətçi səfəh bir adam idi. "Cənab, mənə deyirdilər ki, dəhşətlidir. Amma dəhşətli heç bir şey yoxdur. Asan kimi yalnız iki dəfa ciyinlərini çək-dilər, - deyə o, asilanların ciyinlərini necə çəkdiklərini göstərdi, - sonra cellad ipi dardı ki, ilgək tarım olsun, vəssalam: daha ciyin-lərini çəkmədilər". "Dəhşətli heç bir şey yoxdur" - deyə Krltsov gözətçinin sözlərini təkrar etdi və gülümsemək istədiə də, təbəs-süm əvəzinə hiçqrıldı.

Bundan sonra o, uzun müddət susub ağır-agır nəfəs aldı və onu boğan hıçırıqları boğdu.

O sakitləşdikdən sonra:

- O zamandan də mən inqilabçı oldum. Bəli, - dedi və öz tarix-çəsini qısaca olaraq başa çatdırdı.

O, xalq azadlığı partiyasından idi və hətta müxalifətçi dəstənin başçısı olmuşdu. Bu dəstənin məqsədi hökuməti elə qorxuya salmaq idi ki, o, hakimiyətdən öz xoş ilə el çəkib, xalqa müraciət etsin. Bu məqsədə Krltsov gah Peterburqa, gah xarici ölkəyə, gah Kiyevə, gah da Odessaya getmiş və hər yerdə müvəffəqiyət qazanmışdı. Tamamilə bel bağladıgi adam onu elə vermişdi. Onu həbs etmiş, məhkəməyə vermiş, iki il həbsdə saxladıdan sonra edam cəzasına məhkum etmişdilərə də, bu cəzanı daimi katorqa ilə əvəz etmişdilər.

Həbsxanada o, vərəm xəstəliyinə tutulmuşdu və indi olduğu şəraitdə aydın idi ki, cəmisi bir neçə ay ömrü qalıb, o bunu bilsə də, etdiklərinə peşman deyildi ki, əgər başqa bir həyatı olsa idi, bu həyatını da gözü qabağında baş verənlərə imkan yaradan qayda-qanunun ləğv edilməsinə sarf edordı.

Bu adamin başına gələnlər və onunla yaxınlıq Nexlyudova qabaqlar anlamadığı çox şeyi izah edib aydınlaşdırıldı.

Yatabdan yola düşen zaman gözetçiler zabiti ile dustaqlar arasında usaq üstə toqquşma baş verdiyi gün, karvansarada gecəleyen Nexlyudov gec oyandığı ve quberniya mərkəzine göndərəcəyi məktublarla maşgul olduğu üçün oradan həmişəkindən gec çıxmış, evvəller olduğu kimi dustaqlara yolda çatmayıb, qaranlıq düşəndə gəlib aralıq düşərgə olan kəndə çatmışdı. Kök, qeyri-adı dərəcədə yoğun, ağ boynu olan dul bir qadının saxladığı karvansarada Nexlyudov palternini qurutduqdan sonra çoxlu ikona ve lövhelərə bəzənmış təmiz böyük otaqda çay içib, tələsik yatabın həyətinə, zabitin yanına görüş üçün icaze almağa getdi.

Bundan evvel dustaqların səyləndiyi yerlerin altısında keşikçi zabitlərin hamısının deyişilməsinə baxmayaraq, onlar Nexlyudovu dustaqların dayandığı binaya buraxmadıqları üçün, o bir həftədən çox idi ki, Katyuşanı görməmişdi. Bu ciddi tədbire sobət o idi ki, mühüm bir həbsxana rəisinin gelişи gözənlənirdi. İndi artıq rəis yataba dəyməmiş gəlib keçidiyindən, Nexlyudov güman edirdi ki, evvəlkı zabitlər kimi, sohər dustaqları qəbul etmiş zabit de dustaqlarla görüşməyə ona icaze verər.

Eh sahibəsi dustaqların səyləndiyi kəndin axırına arabada getməyi teklif etdi, Nexlyudov piyada getməyi üstün tutdu. Ayaqlarına yenicə etirili qatran çəkilmiş iri uzunboğaz çəkmə geymiş, kürekleri pəhlevan küreyi kimi enli bir cavan oğlan olan karvansara işçisi ona bələdçilik etməyi öz öhdəsinə götürdü. Göydən duman yağırdı, elə qaranlıq idi ki, pəncərələrdən işıq düşməyən yerlərdə cavan oğlan ondan üçcə addım aralanan kimi Nexlyudov onun yalnız yapışqan kimi palçıq girib çıxan çəkmələrinin fırçiltisini eşidir, özünü isə görmürdü.

Ortasında kılse olan meydandan və ətrafindakı evlərin pəncərələrindən güclü işıq düşən uzun bir küçədən keçidkən sonra Nexlyudov bələdçinin arxasında, qatı zülmətə bürünmüş kəndin kənarına çatdı. Lakin çox çekmədən həttə bu zülmətdə yatabın ətrafinda yanan fənerlərin duman içərisində yan-yörəye yayılan şüaları göründü. İşığın qırmızımtıl ləkələri getdikcə daha böyük və daha parlaq olurdu; çəperlər, hərəkət edən gözətçinin qara fiquru, zolzol direk və köşk görünməyə başladı. Gözətçi adətən olduğu kimi

qışqırıb gələnlərdən: "Kimdir?" – soruşdu və gələnlərin öz adamları olmadığını bildikdə elə ciddiqli ki, çəperin yanında gözläməyə də icazə vermək istəmədi. Lakin gözətçinin ciddiyəti Nexlyudovun bələdçisini çasdırmadı. O dedi:

– Bahō, nə acıqli oğlansan! Sən böyüyünү çağır, biz isə burada gözlərik.

Gözətçi ona cavab vermedən qəfəsəli qapıdan nə isə qışqırı və dayanıb enlikürək oğlanın fəner işığında Nexlyudovun uzunboğaz çəkmələrinə yapmış palçıq çöple necə təmizlədiyinə diqqətlə baxmağa başladı. Çəperin o tərəfində kişi və qadın səslərinin uğultusu eşidildi. Üç dəqiqədən sonra dəmir cingiltisi eşidildi, qapı açıldı və əynində şinel, ciyində büruncək olan gözətçi böyüyü qaranlıqdan fəner işığına çıxb nə lazım olduğunu soruşdu. Nexlyudov qabaqcadan hazırladığı vizit vərəqəsini və məktubunu ona verib zabita çatdırmasını xahiş etdi. Məktubda zabitdən şəxsi üçün onu qəbul etməsini xahiş edirdi. Gözətçi böyüyü gözətçinin özündən az ciddi olsa da, hər şeyə yaman maraq göstərən bir adam idi. O, Nexlyudovun zabiti nə üçün görmək istədiyini və kim olduğunu hökmən bilmək istəyirdi, görünür, qazanc qoxusunu duymuşu və bunu əldən vermek istəmirdi. Nexlyudov xüsusi işi olduğunu, zəhmətinin əvəzində xəcalətli qalmağacığını söyleyib məktubu zabite vermesini xahiş etdi. Gözətçi böyüyü məktubu alıb başını yırğalaşaraq getdi. O gedəndən bir müddət sonra qapının dəməri yenə də cingildi və oradan əllərində sobət, küpe və kisa olan qadınlar eşiye çıxmaga başladılar. Onlar özərinin xüsusi Sibir lahcəsində ucadan laqqırtı vura-vura qapıdan çıxırdılar. Onların hamısı kəndli-sayağı deyil, şəhərlilər kimi palto və kürk geymişdilər; tumanlarının balağını qaldırıb liflərinə taxmış, başlarına isə yaylıq bağlamışdilar. Arvadlar fəner işığında Nexlyudovu və onun bələdçisini maraqla süzdülər. Arvadlardan biri isə, görünür, enlikürək oğlanı gördüyüne sevinərək, dərhal onu sibirililərə məxsus söyüslə məhrı-bancasına söydü. O:

– Ey, keçəl mərdimazar, burada neyleyirsen? – deye oğlana müraciət etdi.

– Bu qonağı ötürürdüm, – oğlan cavab verdi. – Bəs sən nə gətirmişdin?

– Süd gətirmişdim, dedilər sabah üçün yenə getirim.

– Bəs niyə qalıb gecələmədin? – oğlan soruşdu.

— Görüm soni ölüson, heyvərənin biri heyvəro! — qadın qışqırıb  
gülüdü. — Düş qabağıma, kəndə qədər bizi yola sal.

Bələdçi ona daha başqa şeylər də dedi ki, buna nəinki təkər qadınlar,  
hətta gözətçi də güldü, sonra oğlan Nexlyudova müraciət etdi:  
— Hə, tək taparsınız? Azmazsınız ki?

— Taparam, taparam.

— Kilsəni ötdükdən sonra ikimərtəbəli evin sağ tərəfindəki  
ikinci evdir. Bu da siza əlağacı, — deyə oğlan özü ilə gəzdirdiyi  
adam boyundan hündür ağacı Nexlyudova verdikdən sonra iri,  
uzunboğaz çəkmələrini şappıldada-şappıldada qadınlarla bərabər  
qaralıqla gözdən itdi.

Onun qadın səsləri ilə kəsilən danışıq duman içərisində həle  
də eşidilərkən, qapının dəmiri tekrar cingildədi və gözətçi böyüyü  
eşiyə çıxıb Nexlyudovu öz dalınca zabitin yanına dəvət etdi.

### VIII

Aralıq yatab Sibir yolundakı bütün yatablar və aralıq yatablar  
kimi yerləşmişdi: işi uclu direklərlə əhatə olunmuş həyətdə birmər-  
təbəli üç yaşayış evi var idi. Bu evlərdən barmaqlıqlı pəncərələri olan  
ən böyük evdə dustaqlar, o birisində gözətçilərdən ibarət komanda,  
üçüncü evdə zabit və dəftərxana yerləşmişdi. Hər üç evdə indi lampalar  
yanırdı, həmisiə olduğu kimi, onlar burada, işıq düşən divarlar  
arasında nə iso gəzaldacılı yaxşı və rahat bir şey ved edirdi. Səki-  
lərin qabağında fənərlər yanındı və daha beş fənər divarların yanında  
yanır, həyəti işıqlandırırırdı. Kiçik zabit Nexlyudovu yere döşənmiş  
taxtaların üstü ilə balaca evin artırmasına doğru apardı. İki pille  
qalxdıqdan sonra özü geri çəkilib onu lampa ilə işıqlandırılmış və  
kömür buxarı qoxusunu verən dahlizə buraxdı. Qaba köynəklə və qals-  
tuklu, ayaqlarına qara şalvar və sarı boğazlı çəkməsinin bir tayıni  
geymiş, əyilərək çəkməsinin o biri tayı ilə samovarı yelləyen bir  
soldat sobanın yanında dayanmışdı.

Soldat Nexlyudovu gördükde samovardan aralanıb, onun dəri  
bürünçeyini çıxartdı və içəridəki otağa girdi.

— Cənab, sizin yanınızna galiblər.

— Çağır içəri, — acıqlı bir səs eşidildi.

Soldat:

— İçeri buyurun, — dedi və dərhal yene də samovarla məşğul  
oldu. Asma lampa ilə işıqlandırılmış ikinci otaqda üzərinə nahardan

qalmış yemək və iki şüše qoyulmuş masanın arxasında bir zabit  
oturmuşdu. O, geniş köksünə və ciyinlərinə kip yapmış Avstriya  
gödəkçisi geymişdi, iri sarışın blişləri və qəşəng üzü vardı. İstι  
otaqdan, tüüt qoxusundan əlavə, pis qoxu verən tünd ətir iyi də  
neñərlərə onu süzdü.

Zabit:

— Nə buyurursunuz? — dedi və cavab gözləmədən qapiya tərəf  
qışqırıdı. — Bernov! Samovar nə vaxt hazır olacaq?

— Bu dəqiqə.

— Mən sənə göstərərəm bu dəqiqə nədir! — zabit gözlerini ağar-  
daraq qışqırıdı.

— Gətirirəm! — deyə soldat qışqırıdı və samovarla birlikdə içəri  
girdi.

Soldat samovarı getirib yerinə qoyanadək Nexlyudov gözledi  
(zabit xırda, acıqlı gözləri ilə soldatı izleyib elə bil vurmaq üçün onu  
nişan alırdı). Soldat samovarı yerinə qoyduqdan sonra zabit çay  
dəmlədi. Sonra yol sandıqçasından içərisində konyak olan kiçik  
dördkünc bir qrafın və Albert biskvitı çıxartdı. Bütün bunları süf-  
reyə düzdükdən sonra tekrar Nexlyudova müraciət etdi.

— Mənə görə qullığunuz?

Nexlyudov oturmadan:

— Bir dustaqla qadınla görüşməyə icazə vermənizi xahiş edirəm,  
— dedi.

Zabit dedi:

— Siyasi dustaqdır mı? Qanunla qadağandır.

Nexlyudov dedi:

— Bu qadın siyasi dustaq deyil.

Zabit dedi:

— Çok xahiş edirəm, əyləşəsiniz.

Nexlyudov əyləşdi.

— O qadın siyasi dustaq deyil, — Nexlyudov tekrar etdi, — lakin  
mənim xahişimlə ali rəis ona siyasi dustaqlarla bərabər getməyə<sup>icazə</sup> vermişdir...

— Aha, tənəyiram, — zabit onun sözünü kəsdi. — Balaca, qara bir  
qadındır, eləmi? Nə olar, bu mümkündür. Papiros çəkmirsiniz?

Zabit papiros qutusunu Nexlyudova tərəf itəldi və salıq ilə iki  
stəkan çay süzdükdən sonra stəkanlardan birini Nexlyudovun  
qabağına qoyub:

– Buyurun, – dedi.  
– Təşəkkür edirəm, mən görüşmək istərdim...  
– Gecə uzundur. Vaxt var. Əmr edərəm, buraya çağırarlar.  
Nexlyudov dedi.  
– Olmazmı ki, onu çağırmayıb, məni o olan binaya buraxasınız?  
– Siyasi dustaqların yanına? Qanun yol vermir.  
– Məni bir neçə dəfə buraxıblar. Əgər bir şey verəcəyimdən qorxunuzsa, bunu o qadın vasitəsilə də ötürü bilərem.

Zabit:

– Yox, onu axtaralar, – dedi və pis bir gülüslə güldü.  
– Onda məni axtarn.

Zabit:

– Bunsuz da ötüşərik, – dedi və ağızı açıq kiçik qrafını Nexlyudovun stəkanına təref getirdi. – İcazə verirsinizmi? Kef sizindir. Sibirdə yaşayanlar abırlı bir adam görəndə sevinirlər. Özünüz bilirsiniz ki, bizim qulluğumuz ən üreksizci qulluqdur. Başqa bir şəyə alışmış adam üçün, əlbəttə, bu çətindir. Bizim haqqımızda belə fikirdədlər ki, gözətlər zabitisən, demək qaba, nadan bir adam-sən, amma burasını fikirləşmirlər ki, bəlkə də bu adam tamamilə başqa bir şey üçün doğulmuşdur.

Zabitin qırmızı sıfəti, vurdugu ətir, barmağındakı üzük və xüsusi pis gülüşü Nexlyudova çox iyrənc görünse də, yol uzunu, həmişəki kimi, özünü ciddi və diqqətli göstərib, heç kasla yüngül və saymazyanə rəftər etməyərək hamı ilə "ürəkdən" danışmağı zəruri hesab edirdi. Zabitə qulaq asıb, bu adamin mənəvi vəziyyətini ona tabe olan adamların incidilməsində iştirak etməkdən sixiləşmə monasında anlayaraq ciddiyətələ dedi:

– Mənco, insanların iztirabını yüngülləşdirməklə tutduğunuz vəzifədə də bir təskinlik tapmaq olar.

– İztirab nədir, canım? Bu camaat ayrı camaatdır.

Nexlyudov dedi:

– Neco camaatdır ki? Onlar da hamı kimidir. İçərilərində hətta günahsızları da var.

– Aydındır ki, cürbəcürleri var. Aydındır ki, adamin yazığı golir. Başqları aman vermirlər, amma mən əlimdən gələn yerdə vəziyyətlərini yüngülləşdirməyə çalışırıam. Qoy yaxşısı budur mən ziyan çəkim, ancaq onlara bir şey olmasın. Başqları bir şey olan kimi ə saat qanuna əl atırlar, gülələyirlər, ancaq monim yazığım golir.

Bir stəkan da içərsinizmi? İçin. – Zabit, bir stəkan da çay süzdü və sonra: – Sizin görmək istədiyiniz o qadın kimdir? – deyə soruşdu.

Nexlyudov dedi:

– O, fahişəxanaya düşmüş bedbəxt bir qadındır, fahişəxanada onu adam zəherlemək üstündə düzgün olmayaraq təqsirəndirmişlər, amma o özü çox yaxşı bir qadındır.

Zabit başını yırğaladı.

– Olanda olur. Siza deymik ki, Kazanda Emma adlı bir qadın var idi. Özü macar idi, amma gözəlli lap İran arvadlarının gözlerinə oxşayırıdı, – zabit sözüna davam etdi və bunu xatırlayanda özünü gülümsemək dən saxlaya bilmədi. – Elə qəşəng geyinərdi ki, guya qrafını idı...

Nexlyudov zabitin sözünü kəsib əvvəlki səhbətə qayıtdı.

– Mənə, nə qədər ki, bu adamlar sizin hakimiyyətiniz altındaır, siz onların vəziyyətini yüngülləşdirə bilərsiniz. Mən eminəm ki, belə hərəkət etməkə, siz böyük bir sevinc duyarısınız, – Nexlyudov ecmənilərlə və ya uşaqlarla danışan kimi sözlərini mümkin qədər aydın ifadə etməyə çalışırıdı.

Zabit Nexlyudova parlaq gözəlli ilə baxır, iranlıların gözüne oxşayan və görünür, onun təsəvvüründə canlanaraq diqqətini cəlb etmiş macar qadın haqqındaki səhbətini davam etdirmək üçün Nexlyudovun sözünü qurtarmasını sobirsızlıklə gözləyirdi.

O dedi:

– Bəli, bu belədir, tutaq ki, doğrudur. Mənim onlara yazığım da gəlir. Ancaq mon sizə Emma haqqında danışmaq istərdim. Görün bir o no edirdi...

Nexlyudov dedi:

– Mən bununla maraqlanıram və sizə doğrusunu deməliyəm ki, qabaqlar mən özüm başqa bir adam olsam da, lakin indi qadınlara belə bir münasibət bəsləmək dən zəhləm gedir.

Zabit qorxmuş halda Nexlyudova baxdı. O dedi:

– Daha bir stəkan çay içməzsiniz?

– Yox, təşəkkür edirəm.

– Bernov! – deyə zabit qışkırdı, – cənabi Vakulovun yanına apar, de ki, siyasi dustaqlar olan ayrıca kameraya buraxıns; yoxla-maya qədər orada qala bilər.

Nexlyudov gözotçinin müşayiəti ilə tekrar qaranlıq həyətə çıxdı. Qırmızı şöbə salmış fənərlər həyətə tutqun işiq salırdı.

Qarşılara çıxan gözətçi Nexlyudovu müşayiət edən gözətçi-dən soruşdu:

- Haraya?
- Beş nömrəli xüsusi kameraya.
- Buradan yol yoxdur, bağlıdır, o biri sekidən keçmək lazımdır.
- Beş niyə bağlıdır?
- Böyükümüz bağlayıb, özü isə kəndə gedib.
- Yaxşı, onda buradan gedek.

Soldat Nexlyudovu o biri artırmaya aparıb, taxtaların üstü ilə o biri qapıya yaxınlaşdı. İçeridəki uğultu və hərəkət hələ həyətdən eşidilirdi, elə bil arılar təpəyə yığıldı. Lakin Nexlyudov yaxın gəldikdə və qapı açıldıqda bu uğultu qüvvətlenib çıçırtı, səyüs və gülüş səslərinə çevrildi. Zəncirlərin dalgalanan cingiltisi eşidildi, ona tanış olan ağır buxar və qatran qoxusu gəldi.

Hər iki təsir, yeni uguldayan səslərlə zəncirlərin cingiltisi və bu dəhşətli qoxu Nexlyudov üçün həmişə mənəvi bir ürəkbulantısının əzabverici hissi ilə birləşərək fiziki ürkən bulanmasına keçirdi. Hər iki təsir qarışib bir-birini siddətləndirdir.

Nexlyudov indi "təknə" deyilən, üfunət verən böyük bir çəllək qoyulmuş dəhlizə girdikdə birinci olaraq gördüyü adam çəlleyin qırğından oturmuş qadın oldu. Onun qabağında dəyirmi şapkasını ülgüclə qırılmış başına yankı qoymuş bir kişi dayammışdı. Onlar no barədə isə danışındılar. Kişi Nexlyudovu gördükdə göz vurub dedi:

- Belə məqamda heç padşah da özünü saxlaya bilmir.

Qadın isə xalatının etəyini salıb port oldu.

Kameraların yapıları dəhlizə açılırdı. Birinci olaraq ailəli dus-taqlarla məxsus kamera, sonra subaylara məxsus böyük kamera gəlirdi, dəhlizin axırında olan iki kiçik kamera siyasi dus-taqlar üçün ayrılmışdı. Yüz əlli adamlıq yataba dörd yüz əlli adam doldurulduğun üçün elə darisqal idi ki, dus-taqlar kameralarda yerləşmədi-köründən dəhlizə tökülmüşdülər. Bəziləri döşəmə üzərində oturmuş və ya uzanmışdlar, bəziləri əllerində qaynar su ilə dolu və boş çayniklər ora-bura hərəkət edirdilər. Taras da bunların sırasında idi. O gəlib Nexlyudova çataraq ona hörmətlə salam verdi. Tarasın

mehriban üzü dağım-dağım idi, burnunda və gözlerinin altında göy, qırmızı zolaqlar əmələ gəlmışdı:

- Sənə nə olub? – Nexlyudov soruşdu.
- Taras gülümşəyərək dedi:
- Bir işdir başıma gəldi.
- Gözətçi həqarətə dədi:
- Elə hey dalaşırlar.
- Arvad üstündə kor Fedka ilə tutaşıblar, – onların dalınca gələn dustaq əlavə etdi.
- Bəs Fedosya necədir? – Nexlyudov soruşdu.
- Taras:
- Pis deyil, sağ-salamatdır, budur çay dəmləmək üçün ona qay-nar su aparıram, – dedi və ailəlilərə məxsus kameraya girdi.

Nexlyudov boylanıb qapıdan baxdı. Bütün kamera qadın və kişi-lərlə dolu idi, onlar taxtaların üstüne və altına dolmuşdular. Kame-ranı qurumaqda olan yaş palterlardan qalxan buxar bürümüşdü və susmaq bilməyən qadın çıçırtısı eşidildi. O biri qapı subayların olduğu kameranın qapısı idi. Bu kamerada ailəlilərə məxsus kame-radan daha çox dustaq var idi, yaş paltarlı dustaqlardan ibarət səs-küülü bir izdiham həttə lap qapının ağızında və dəhlizdə dayanıb nə isə bölüşür, yaxud da həll edirdi. Gözətçi Nexlyudova izah etdi ki, dus-taqların böyüyü borc almış pulları yihib paylayır və ya qumar kartından hazırlanmış biletlərlə avvalcədən uduzulmuş yemək pul-larını qumarxana saxlayan dus-taşa verir. Kiçik zabiti və onun yanındaki cənabi gördükde yaxındakı dus-taqlar səslərini kəsib dəhlizdən keçənləri düşməncəsinə süzdülər. Pul bölüşənlərin arasında Nexlyudov həmişə yanında miskin, qaşları yuxarı dərtilmiş, ağ, elə bilmiş bir oğlanı saxlayan katorqalı Fyodorovu və çirkin, çopur, burnu düşmüş bir sofil sezdi; bu sofil barasında belə bir şayia yayılmışdı ki, o sürgündən qəcdişi zaman guya tayqada öz yoldaşını öldürüb onun otını yeməkə dolanırmış. O, yaş xalatını çiyninə at-araq dəhlizdə dayanıb istehzali və saymazvana nəzərlərlə Nexlyu-dova baxıb onun yoluñ üstündə durmuşdu. Nexlyudov onun yanından dövrə vurub keçməli oldu.

Bu mənzərə Nexlyudova nə qədər tanış olsa da, bu üç ay müd-dətində eyni dörd yüz nəfər canı dus-tağı hom istidə, ayaqlarındakı zəncirləri yerlə sürüyərək göyə qaldırıqları toz dumanında, hom yolda dincəlmək üçün dayanan zaman, hom isti günlərdə həyətdə

əylənib göz qabağında açıqdan-açıqa dəhşətli əxlaqsız əyləncələr zamanı, ən müxtəlif vəziyyətlərdə nə qədər tez-tez görmüşdəsə de, her dəfə onların arasına girib, nəzərlərin indiki kimi ona çevril-diyyini hiss etdiçcə, əzabverici xəcalet hissi duyar, özünün onların qarşısında müqəssir olduğunu dərk edirdi. Onun üçün ən ağırı bu idi ki, qarşışınlmaz ikrəh ve dəhşət hissi də bu xəcalet ve müqəssirlik hissine qarışdı. Dustaqların düşüyü bu vəziyyətdə onlar kimi hərəkat etməkdan başqa elac olmadığını bilsə də, her haldə, onlara qarşı duydugu ikrəh hissini boğa bilmirdi.

Nexlyudov siyasi dustaqların olduğu kameranın qapısına yaxınlaşarkən:

— Bu müftəxərlər nə var ki, — deyə bir səs eşitdi, kiminsə xırılıtlı səsi: — Onların nə vecinə, təki qarınları ağrısın, — dedi və əlavə pis bir söyüş söyüd.

Kinli, istehzalı qəhəqəhə eşidildi.

## X

Nexlyudovu müşayit edən kiçik zabit subaylara məxsus kaməranın yanından ötdükden sonra yoxlamaqabağı gələcəyini söyləyib geri qayıtdı. Kiçik zabit yenice aralanıb getmişdi ki, dustaqlardan biri qandalından yapışış yalan ayaqları ilə yeyin-yeyin gələrək Nexlyudova yaxınlaşdı, ağır və turşumlu tər qoxusu verə-verə piçiltili bir səsle gizlincə dedi:

— Cənab, kömək edin! Uşağı lap ağıldan çıxarıblar. İçiriblər. Bu gün qəbul zamanı özünü Karmanov adlandırb. Kömək edin, biz deyə bilmerik, yoxsa öldürərlər, — bunu deyib dustaq nigarançılıqla strafına baxındı və dərhal Nexlyudovdan uzaqlaşdı.

Məsələ belə idi: katorqaya məhkum olunmuş Karmanov sıfət-dən özünə oxşayan və öz yurdundan sürgün edilən bir yeniyetməni dilə tutub aldatmışdı ki, özü sürgünə, yeniyetmə isə onun əvəzinə katorqaya getsin.

Nexlyudov bu məsələdən artıq xəbərdar idi; çünkü ele həmin dustaq bir heftə bundan evvel bunu ona xəber vermişdi. Nexlyudov məsələni anladığına və əlinən gələni edəcəyinə işare olaraq başını yrğalayıb geriye baxmadan irəli getdi.

Nexlyudov bu dustağı Yekaterinburqdan tanıyırı, Yekaterinburqda həmin dustaq Nexlyudovdan aradımın onun dalınca getmesinə

icazə verilməsi üçün minnətçi olmayı xahiş etmişdi və bu, Nexlyudovu təccübənləndirmişdi. Otuz yaşlarında, ortaboy, ən adı kəndliyə oxşayan bu dustaq qarətə və adam öldürməyə əl atlığı üçün katorqaya göndərildi. Onun adı Makar Devkin idi. Onun etdiyi cinayət çox qəribə idi. Özünün Nexlyudova nağıl etdiyinə görə, bu cinayət onun, Makarın yox, o mələkun, şeytanın işi imis. Dustaq belə nağıl edirdi ki, bir yolu Makarın atasının yanına gəlib qırx verst uzaqlıqda yerləşən kəndə getmek üçün ondan iki manata araba kirayəleyibmiş. Atası Makar yolunu aparmığı əmr etmiş, Makar atlari qoşmuş, geyimmiş və yolcu ilə birlikdə oturub çay içməyə başlayıbmış. Çay içdikləri zaman yolcu evlənmək üçün getdiyini və Moskvada qazandığı beş yüz manatı apardığını söyləyibmiş. Bunu eşitcək Makar həyətə çıxmış və bir balta götürüb kırşədə küləşin altında gizlədibmiş.

— Heç özüm də bilmirəm ki, baltanı niyə götürdüm, — deyə o nağıl edirdi. — Mənə dedi, baltanı götür, mən də götürdüm. Kırşəyə minib yola düşdük. Düz yolumuzu gedirdik. Mən baltanı yadımdan çıxarımdı. Kəndə çatmağımıza cəmisi altı verst qalmışdı, kendəsini yoldan böyük yola çıxanda yoxuş başlandı. Mən yero düşüb kirşənin dalınca gedirdim, şeytan isə manə piçildədi: "Sən nə fikirdəsen? Yoxuş qalıksan, böyük yolda adam olacaq, sonra kəndə çatacaqsınız. O, pulları özü ilə aparacaq. Gözləməyin yeri deyil, nə edəcəksən, indi elə". Mən kirşəyə tərəf əyildim ki, guya küləş düzəldirdəm, balta isə elə bil özü sıçrayıb əlimə gəldi. O dönbən baxdı. "Neyləyirsən?" — dedi. Mən baltanı qaldırıb endirmək istədim, o isə cald adımmış, kirşədən sıçrayıb əllərimdən yapışdı. "Zalim, ney-lədiyindir..." — dedi. Məni qarın üstüne yixdi, mən müqavimət göstərmədim, özüm təslim oldum. O mənim əl-qolumu kəməri ilə bağlayıb kirşənin içərisinə atdı. Birbaş pristavin idarəsinə getirdi. Məni zindana saldılar. Mühakime etdilər. Camaat dedi ki, o yaxşı adamdır, biz ondan bir pislik görməmişik. Yanında yaşadığım ağalar da dedilər ki, yaxşı adamam. Ancaq vəkil tutmaq üçün pulum olmadı, odur ki, dörd il iş verdilər.

İndi budur, həmin adam öz həyatını təhlükəyə atlığıını bildiyi halda, həmyerlisini xilas etmək üçün dustaqlar arasındaki sırrı Nexlyudova vermişdi, əgər onun belə etdiyindən xəbor tutsaydılar, mütlaq onu boğardılar.

Siyasi dustaqların olduğu bina iki küçük kameradan ibaret idi. Kameraların kapısı dəhlizin hasarlanmış hissəsinə açılırdı. Dəhlizin hasarlanmış hissəsinə girdikdə Nexlyudovun birinci olaraq gördüyü adam Simonson oldu, o, əynində kurtka, olində küknar kösövü yanmaqdə olan sobanın, istinin təsirindən əsən qapağın qabağında bar-daş qurub oturmuşdu.

Nexlyudovu gördükdə, yerindən qalxmadan çatılmış qaşları altın-dan aşağıdan yuxarı baxıb əlini ona uzatdı. O, düz Nexlyudovun gözlerinin içərisinə baxaraq monalı bir ada ilə dedi:

- Geldiyinizə çox şadam, mən sizini görməliyim.
- Nə olmuşdur ki? - Nexlyudov soruşdu.
- Sonra, indi məşgulam.

Bunu deyib, Simonson yenə də özünün az yanacaq sərf etmək nəzəriyyəsi osasında qaladığı soba ilə məşgul oldu.

Nexlyudov birinci qapıdan içəri girmək isteyirdi ki, o biri qapıdan Maslova çıxdı. O əyilərək olindəki süpürge ilə bir yığın zibili və tozu sobaya törf süpüründü. Əynində ağ kofta var idi, yubkasını çırmamışdı, ayaqlarına corab geymişdi. Toz basmasın deyə, başını ağ yaylıla qaşlarına qədər sarılmışdı. Nexlyudovu gördükdə belini düzəltdi, qıpırırmızı qızarış həyəcanlanaraq süpürgəni yerə qoydu, əllərini yubkasına sürtüb düz onun qabağında dayandı.

Nexlyudov əlini ona uzadaraq dedi:

- Binanı təmizləyirsiniz?
- Bəli, köhnə peşəmdir, - deyə Maslova gülüməsdi. - Çirk boğaza çıxıbdır. Təmizləməkdən amanımız yoxdur. Nə oldu, yorğan qurudu? - deyə o, Simonsona müraciət etdi.

Simonson Nexlyudovu heyrətə salan xüsusi bir nəzakətlə ona baxıb.

- Az qalib, - dedi.
- Onda yorğan üçün sonra gələrəm, indi gedim kürkü qurutmağa götərim. Bizimkiler hamısı buradadır, - Maslova yaxındakı qapını göstərib, özü uzaqdakı qapiya doğru getdi.

Nexlyudov qapını açıb kiçik bir kameraya girdi. Kameranı taxtalıların üstündəki balaca metal lampa işıqlandırıldı. Kamera soyuq idi, hələ yere qonmamış toz rütubət və tütün qoxusu verirdi. Tənəkə

lampa yaxınında olan şeylərə gur işıq salırdısa da, taxtlar kölgədə qalmışdı, divarlarında titrək kölgələr oynasırdı.

Yemek işlərinə baxan və qaynar su ilə ərəqə dalınca getmiş iki kişidən əlavə hamı kiçik kamerada idi. Nexlyudovun köhnə tanışi Vera Yefremovna da burada idi, o daha da ariqlamış və rəngi daha çox saralmışdı, iri gözleri türkək-türkək baxırdı, alnındaki damar işmişdi, əyninə kofta geymişdi, saçlarını qısa vurdurmuşdu. Vera Yefremovna tütün sərilmüş qəzət kağızının qabağında oturub cəld hərəkətlərə tütünü papiroş gilizlərinə doldururdu.

Nexlyudovun ən çox xoşuna gələn, siyasi dustaqlardan biri Emiliya Rantseva da burada idi, o, təsarrüfatın zahiri qaydasına nəzarət edir, on ağır şəraitdə belə ona gözəllik verir və onu əsil evdarlıqla idarə edirdi. Qollarını çırmalamış Rantseva lampanın yanında oturub gündən yannmış qəşəng və çevik əlləri ilə parçları və fincanları silərek taxtın üstüne sərilmüş məhrəbaya düzürdü. O, çirkin, genç bir qadındı, üzündə zakalı və mülayim ifadə vardı, gülümşəyərək çohrəsi birdən-birə dəyişib şən, gümrah olmaq və qəşəngləşmək xassəsinə malik idi. İndi o, Nexlyudovu belə bir tabəssümle karşılaşdı. Rantseva dedi:

- Biz elə güman edirdik ki, siz artıq Rusiyaya çıxıb getmisiniz.

Marya Pavlovna da burada, kölgədə, kameranın uzaq bir künccündə oturub sevimli uşaq səsi ilə ara vermedən nə isə danişan sarışın saçlı balaca qızçıqazla məşgul idi.

- Yaxşı oldu ki, gəldiniz. Katyanı gördünüz mü? - o, Nexlyudovdan soruşdu. - O, qızçıqazı göstərib dedi: - Bir bizim qonağımıza baxın.

Anatoli Kriltsov da burada idi. O ariqlamış və rəngi qaçmışdı, keçə çəkməli ayaqlarını altına yığıb ikiqat halda taxtın bir künccündə oturub titrəyir, əllərini yarımkürkünən qollarına salıb qızdırmaçı gözləri ilə Nexlyudova baxırdı. Nexlyudov ona yaxınlaşmaq istədi, lakin yolunun üstündə, qapının sağ tərəfində kisədən nə isə axtaran və gülümşəyən qəşəng Qrabetslə səhbət edən kürən, qırvisıq, gözlərinə çeşmək taxmış gödəkcəli bir adam oturmuşdu. Bu adam məşhur inqilabçı Novodvorov idi və Nexlyudov onuna salamlaşmağa tələsdi. Nexlyudov Novodvorovla salamlaşmaq üçün həm də ona görə tələsdi ki, bu dəstədə olan siyasi dustaqlardan yalnız bu adam onun xoşuna gəlmirdi. Novodvorov mavi gözlerilə

çeşmeyinin üstünden Nexlyudova baxdı və qasqabağını tökerək ensiz əlini ona uzadı. O çox güman ki, kinayə ile:

— Ha, səyahətiniz xoşlu keçir? — dedi.

Nexlyudov özünü elə tutdu ki, guya bu kinayəni sezmir, bunu məhribaniqliq kimi qəbul edir ve:

— Beli, maraqlı şəyler çoxdur, — deyə cavab verdikdən sonra Krltsovə yaxınlaşdı.

Nexlyudov üzdən özünü laqeyd göstərsə də, üreyində, Novvodorova o qədər də laqeyd deyildi. Novvodorovun sözləri, onun Nexlyudovu açıqdan-açıqa sancaq üçün bir şey söyləmək və onu incitmək arzusu Nexlyudovun indiki sakit əhvali-ruhiyyəsini pozdu. O məyus olub kəderləndi.

— Səhhatiniz nəcedir? — deyə Nexlyudov Krltsovun soyuq və titrəyen əlini sıxıdı.

Krltsov əlini tələsik yarımkürkünün qoluna soxub dedi:

— Pis deyiləm, ancaq canım qızımız, işlanmışam. Bura yaman soyuqdur. Baxın, pəncərələrin şüəsi sinmişdir. — O, dəmir barmaqlıqlar arxasında iki yerdən sinmiş pəncəre şüəslərini göstərdi.

— Niya görünmürdünüz?

— Buraxımlar, rəislər yaman ciddidirlər. Ancaq bugünkü zabit bir qədər xoşrəftar imiş.

Krltsov dedi:

— Yaman da xoşrəftar imiş! Onun səher nə oyundan çıxdığını Maşadan sorun.

Marya Pavlovna yerindən qalxmadan səher dustaqlar yola çıxarken balaca qızın başına gelenləri danişdı.

Vera Yefremovna qəti bir sesle:

— Mənə, ümumi etirazımızı bildirmek lazımdır, — dedisə də, eyni zamanda qətiyyətsiz və ürkək baxışlarla gah birinin, gah da o birinin üzüñə baxdı. — Vladimiri bildirmişdir, ancaq bu azdır.

— Etiraz nedir, canım! — Krltsov açıqlı-acıqlı üzünü qırışdırıldı. Görünür, Vera Yefremovnanın səsindəki qeyri-tebiilik, sünilik və əsəbilik onu çoxdan idi ki, hiddətləndirirdi. — Siz Katyanı axtarsınız? — deyə o, Nexlyudova müraciət etdi. — O işleyir, təmizlik edir. Kişilərə məxsus olan bu kameranı təmizləmişdir; indi qadınların kamerasını silib-süpürür. Ancaq birələri təmizləyib qurtara bilməyəcək, canımıza yaman daraşıblar. Bəs Maşa orada neyləyir?

— deyə Krltsov başı ilə Marya Pavlovnanın oturmuş olduğu küncü göstərib soruşdu.

Rantseva dedi:

— Qızlığa götürdüyü uşaqın başını darayı.

Krltsov dedi:

— Bitləri üstümüzə daraşdırmazdı ki?

Marya Pavlovna dedi:

— Yox, yox, mən səliqə ilə darayıram, qızındı tərtəmizdir. — O, Rantsevaya müraciət edib dedi: — Qızı alın, mən də gedib Kataya kömək edim. Bir də Krltsov yorğan gətirim.

Rantseva qızı aldı, uşaqın çılpaq və totuq əllərini bir ana nəvəzi ilə sixraq, qucağında oturdub ona bir parça qənd verdi.

Marya Pavlovna kameradan çıxdı, onun dalınca isə qaynar su və yemək getirən iki adam içəri girdi.

## XII

İçəri girənlərdən biri alçaqboy, arıq bir cavan idi, əynində yaxası açıq yarımkürk, ayaqlarında hündür, uzunboğaz çəkmə var idi. O, əllərində qaynar su ilə dolu, buğ verən iki iri çaydan və qoltığunda yaylığa bükülmüş çörək tutub iti və yüngül addımlarla yeriyirdi.

O, çaydanı fincanların ortasına qoyub, çörəyi Maslovaya verərek dedi:

— Bizim knyaz da gəlib ki! Bu gün qiyamət şəyər almışıq, — deyə o, yarımkürkünü çıxarıb, başının üzərində taxtın bir tərafına tutladı.

— Markel süd və yumurta alıb; bu gün əsil ziyafrət verəcəyik. Kirillovna yənə də öz estetik təmizliyini davam etdirir? — deyib Rantsevaya baxaraq gülümsədi və ona müraciətə: — Ha, indi çay dəmələ, — dedi.

Bu adəmin bütün görünüşündən, hərəkətlərdən, səsindən və baxışlarından gümrahlıq və şənlik yağırdı. İçəri girənlərdən birisi də alçaqboy və arıq idi, arıqlıqdan sifətinin sümükləri diimdik çıxmışdı, bir-birindən aralı olub yaşla çalan qəşəng gözləri və ince dodaqları vardi. O əksinə tutqun və kədərli idi. Əynində köhnə pambyq palto, ayaqlarında qaloşa keçirilmiş uzunboğaz çəkmə vardi. O, iki bardaq və iki qutu getirmişdi. Əlindəki şəyərli Rantsevanın qabığına qoyub, Nexlyudova boynu ilə, gözlərini ondan ayırmadan

təzim etdi. Sonra da torlı əlini könülsüz Nexlyudova uzatdı və səbətdən ağır yemekləri çıxardıb düzəmeye başladı.

Bu siyasi dustaqların ikisi də xalq içərisində çıxmış adamları: birinci – kəndli Nabatov, ikincisi – fəhlə Markel Kondratyev idi. Markel inqilabi hərəkətə otuz beş yaşında ikən, Nabatov isə on sekiz yaşından qoşulmuşdu. Özünün böyük istədiyi sayesində kənd məktəbindən gimnaziyaya oxumağa galən Nabatov bütün bu müdəddədə dərs deyib dolanaraq gimnaziyani qızıl medalla qurtarmışdı da, universitetə getməmişdi; çünkü hələ VII sinifdə ikən özünün avam qardaşlarını maarifləndirmək üçün xalqın içərisinə getməyi qərara almışdı. O belə də etmişdi: əvvəlcə böyük bir kənddə mirzə olmuş, lakin kondililərə kitab oxuduğu, onların içərisində istehlak və istehsal cəmiyyəti düzəldiyi üçün çox çəkmənədən həbs edilmişdi. Birinci dəfə onu həbsxanada səkkiz ay saxlamışdır, həbsxanadan buraxıldıqdan sonra isə gizli nəzarət altında olmuşdu. Azad edildikdən dəhərlənən sonra başqa bir qubernianın başqa bir kəndinə gedərək müəllimliyə düzəlmış və yənə də öz əməlindən el çəkməmişdi. Onu təkrar həbs edib bu dəfə həbsxanada bir il iki ay saxlamışdır; həbsxanada əqidəsi daha da möhkəmlənmişdi.

İkinci dəfə həbsxanada qaldıqdan sonra onu Perm quberniyasına sürgün etmişdilər. O buradan qaçmışdı. Onu təkrar tutub yeddi ay həbsxanada saxladıqdan sonra Arxangelskə sürgünə göndərmişdilər. Yeni çara and içməkdən boyun qaçırdığı üçün burada, onu Yakutsk vilayətinə sürgünə məhkum etmişdilər; beleliklə, yaşa dolduqdan sonra həyatının yarısını həbsxanada və sürgündə keçirmişdi. Bütün bu sərgüzaşları Nabatovu zərrə qədər qazoblaşdırmaşıdı, eyni zamanda onun qətiyyətini də zəiflətməyib, əksinə, gücləndirmişdi. O, əlinə nə keçdi yeyən, həmişə eyni dərəcədə fəal, nikbin və gümrükə olan əcəvik bir adam idi. Nabatov heç vaxt, heç nəyin peşmanlılığını çəkməzdə və qabaqcadan heç bir şey söyləməyib, bütün ağılı, zirekliliyi və işgūzarlığı ilə vaxt ötürmədən fəaliyyətdəydi. Azadlıqda olarkən qarşısına qoyduğu məqsəd yolunda, məhz fəhlələrin, əksoriyyatla kəndlilərin maariflənməsi və birləşməsi yolunda çalışırdı. Həbsxanada isə xarici aləmle əlaqəyə girmək, bu şəraitdə yalnız özü üçün deyil, onu əhatə edənlərin də həyatını yaxşı qurmaq üçün eyni əzmələ və əməli olaraq hərəkət edərdi. Nabatov hər şeydən əvvəl, cəmiyyət adamı idi. Elə bil onun özüne heç bir şey lazımdı və o ən azla kifayətlənə

bildərdi. Lakin yoldaşları üçün o çox şey toləb edib, yatmadan və yemədən həm cismani, həm də zehni – hər cür işi yorulmadan yerinə yetirə bildərdi. Kəndli olduğu üçün zəhmətsevan, zirok, işdə diribaş və təbii olaraq təmkinli bir adam idi, özgələrinin nəinki hissələrinə hörmət göstərməyi, həm də röylerinə çətinlik çəkmədən diqqətlə qulaq asmağı bacarırdı. Onun savadsız bir kəndli qadın olan mövhumatçı, qoca dul anası sağ idi, Nabatov ona kömək edirdi, azadlıqda yaşayarkən isə anasına baş çəkirdi. Evlərində olduğu zaman anasının həyatını bütün təfsilatı ilə öyrənər, işdə ona kömək edər və keçmişdə yoldaşlıq etdiyi kəndli uşaqları ilə əlaqəsini keşməzdi; onlarla birlikdə qəzət kağızında tütin çəkər, yumruqlaşar, necə aldadıldıqlarını və duçaq olduqları bi yalan torundan necə qurtarmaq lazım geldiyini onlara başa salırı. Nabatov inqilabın xalqa nə verəcəyimi düşünən və bu barədə danışan zaman həmişə içərisində çıxmış olduğu xalqı təsəvvüründə canlandırdı, onun fikrincə, demək olar, elə belə bir şəraitdə yaşayacaq bu xalqın torpağı olmalı idi, lakin ağalar və memurlar olmamalı idi. Onun təsəvvürüne görə inqilab xalq yaşayışının əsas formalarını dəyişməməli idi – bu fikrində o, Novodvorovla da, Novodvorovun rəyinə şərık olan Markel Kondratyevlə də düz gelmirdi, – onun fikrincə, inqilab bütün binanı dağlıtmayıb, onun herərətlə sevdiyi bu gözəl, möhkəm və böyük köhnə binanın içərisini yalnız başqa cür bölüşdürüb qurməli idi.

Din məsələlərində də o həmçinin əsil kəndli idi; metafizika haqqında, dünyanın avvalı və axırı haqqında heç zaman düşünməzdi. Araqo üçün olduğu kimi, onun üçün də Allah indiyədək zərurət hiss etmədiyi bir forziyyə idi. Dünyanın necə, Musaya, yoxsa Darvininə görə yaranması ilə onun heç zaman heç bir işi olmazdı və yoldaşlarına çox müümən görünən darvinizm onun fikrincə, dünyanın altı gündə yaranması kimi bir fikir əyləncəsindən başqa bir şey deyildi.

Dünyanın necə yaranması məsələsi Nabatovu məhz ona görə maşğıl etmirdi ki, onun qarşısında həmişə dünyada necə yaxşı yaşamaq məsələsi durdu: o həmçinin göləcək hayat haqqında da heç zaman düşünməyib ata-babalarından miras qalmış bütün əkinçilər üçün ümumi olan bu möhkəm dinc əqidəni qəlbində gozdırıb düşünürdü ki, heyvanat və nəbatat aləmində heç bir şeyin ölməyib, daim bir şəkildən başqa bir şəkildə keçdiyi, yəni peyin dönbə dən,

den dənəb toyuq, qurbağa balası qurbağa, turtıl kəpənək, palid qozası isə palid ağacı olduğu kimi, insan da məhv olmayıb yalnız şəklini dəyişir. O buna inanıldığı üçün də həmişə ölümə gümrah və hətta şən nəzərlərle baxıb ona doğru aparan iztirablara metanetlə dözdürdüsə də, bu barede danışmağı sevmir və bacarmır. O işləməyi sevir və özü həmişə əməli işlə məşğul olduğu kimi, yoldaşlarını da bu yola davət edirdi.

Xalq içərisindən çıxmış digər siyasi dustaq Markel Kondratyev başqa biçimli adam idi. O, on beş yaşlarından işləməyə və dumanhı şəkildə dərk etdiyi təhqiqləri boğmaq üçün papiros çəkib içməyə başlamışdı. O, ilk təhqiri birinci dəfə Milad bayramında, uşaqlar fabrik sahibkarının arvadı tərəfindən düzəldilmiş yolka şənliyinə gətirildiyi zaman hiss etmişdi. Bu yokkada ona və onun yoldaşlarına bir qepiklik tütək, alma, zərli kağız bükülmüş qoz, əncir qurusu, fabrikantın uşaqlarına isə, Kondratyevə sehrbaz hədiyyələri kimi görünən və sonralar öyrendiyinə görə əlli manatdan çox qiyməti olan oyuncalar bağışlaşmışdır. Tanınmış bir inqilabçı qadın fabrik işə girib Kondratyevin çox istedadlı olduğunu sezerək, ona oxumaq üçün kitab verməyə başlayanda və onunla səhbət edib Kondratyevin vəziyyətini, bu vəziyyətin səbəblərini, bu vəziyyəti yaxşılaşdırmaq yollarını izah etməyə başlayanda onun iyirmi yaşı var idi. Ağır vəziyyətdən özünü və başqalarını azad etmək imkanını aydın təsəvvür etdiyi zaman bu vəziyyətin ədalətsizliyi ona əvvəller olduğundan daha amansız və daha müdhiş görünməyə başlamış və Kondratyev yalnız azad olmayı deyil, həm də amansız ədalətsizliyi törədənləri və onu müdafiə edənləri cəzalandırmağı hərərətle arzu etmişdi. Ona izah etmişdilər ki, bu imkani bilik verir, buna görə də Kondratyev özünü ehtirasla bilik almağa həsr etmişdi. Sosializm idealının bilik vasitəsi nece heyata keçiriləcəyi onun üçün aydın olmasa da, Kondratyev inanırdı ki, bilik onun öz vəziyyətinin ədalətsizliyini açıb göstərdiyi kimi, bu ədalətsizliyi də aradan qaldıracaqdır. Bundan əlavə, onun fikrinə, bilik onu digər adamlardan daha yüksəkləre qaldırırdı. Buna görə də içməyi və papiros çəkməyi buraxaraq anbardar vəzifəsinə keçirildikdə daha çox qalan bütün boş vaxtını elmə sərf etdi.

Onu öyrədən inqilabçı qadın Kondratyevin böyük istedadına heyran qalmışdı, bu istedadı sayəsində Kondratyev hər cür elmi ac gözlükə mənimseyirdi. İki il müddətində o, cəbri, həndəsəni və

xüsusiş sevdiyi tarixi öyrəndi, bütün bədii və tənqidçi ədəbiyyatı, ən başlıcası isə sosialist ədəbiyyatını başdan-başa oxudu.

Qadağan olunmuş kitabları saxladığı üçün inqilabçı qadın və onunla birlikdə Kondratyevi də tutub həbsxanaya saldılar, sonra isə Voloqda quberniyasına sürgün etdilər. Burada o, Novodvorovla tanış olub daha çox inqilabi kitablar oxudu, hər şeyi yenidən yadına saldı və özünün sosialist görüşlərində daha da möhkəmləndi. Sürgündən qayıtdıqdan sonra o, fəhlələrin böyük bir tətilinə rəhbərlik etmişdi. Bu tətil fabrikin darmadağın edilməsi və direktorun öldürüləməsi ilə qurtarılmışdı. Onu həbs edib hüquqlardan məhrum etmiş və sürgünə göndərməmişdilər.

O, mövcud iqtisadi quruluşa olduğu kimi, dina də mənfi münasibət bəsləyirdi. Tesiri altında böyüdüyü etiqadın mənasızlığını anlayaraq bu etiqaddan əvvəlcə güclə və qorxu ilə, sonra isə sevincle birtehər azad olduqdan sonra ona və onun babalarına satılmış yalanlardan qisas alırmış kimi keşişlərə, dini ehkama acı-acı və kinle istehza etməkdən yorulmadı.

O, zövq və eyləncə alemindən uzaq olmayı adət etmişdi, ən kiçik şəxslər kifayətlənərdi, uşaqlıqdan isə alışmış, əzələləri inkişaf etmiş hər bir adam kimi hər cür cismani işi asan, cəld görər və çox işləsə də, həbsxanalarda və yatablarda mütaliəni davam etdirmek üçün vaxtını hər şeydən qiymətli tutardı. İndi o, Marksın birinci cildini öyrənirdi və bu kitabı kisəsində olduqca qiymətli bir şey kimi böyük qayğıkeşliklə saxlayırdı. Novodvorov isə müstəsna olmaqla, bütün yoldaşlarına təmkinli və laqeyd bir münasibət bəslərdi. Novodvorova o xüsüsile sədəqəli idi və onun hər şey barəsindəki bütün mühakimələrini reddedilməz bir həqiqət kimi qəbul edərdi.

Qadınlara issa sonsuz bir nifrat bəslərdi. O, qadınlara bütün lazımlı işlərde əngel olan adamlar kimi baxırdı. Lakin Maslovaya yazılmış gəlirdi və onda aşağı sinfin yuxarı sinif tərəfindən istismar edilmesi nümunəsini görərək onunla mehriban dolanırdı. Həmin bu səbəb üzündən Nexlyudovu sevməyib onunla danışmadı, Nexlyudov ona əl uzatdıqda, əlini sıxmadı, yalnız əlini qabağa uzadırdı ki, Nexlyudov tutub sixa bilsin.

Soba alışış qızışmış, çay dəmlənib stekanlara və fincanlara tökülmüş, çaylara süd qatılmış, qoğallar, təzə bişirilmiş buğda çörəyi, şor, yumurta, yağı, dana baş-ayağı ortaya düzülmüşdü. Hamısı masanı əvəz edən taxtın üzərində yeməyə yaxın oturub içir, yeyir, danışırdı. Rantseva yeşiyin üstündə oturub çay süzürdü. Qalan dustaqların hamısı onun başına toplaşmışdı. Təkcə Krlitsov İslamiş yarımkürkünü çıxarıb quru bürünçəye bürünerek yerində uzanıb Neklyudovla səhbət edirdi.

Yoldakı soyuqdan və nemdən sonra, burada gördükleri çirk və səliqəsizlikdən, hər şeyi qaydaya salmaq üçün çəkilən zəhmətdən sonra, yemək yeyib isti çay içdikdən sonra hamının kefi çox kök idi.

Divarın dalında canı dustaqların ayaq tappıtları, çıçırtı səsleri və söyüs eşidilərək sanki onlara harada olduğunu xatırladırdı, bu isə kamerasda oturanların rahatlıq hissini daha da qüvvətləndirirdi. Dənizin ortasında yerləşən adada olduğu kimi, bu adamlar təhqir və iztirablardan müvəqqəti olaraq özlərini uzaq hiss etdikləri üçün ahvalı-ruhiyyələri yüksək və coşqun idi. Hər şeyden danışıldılarsa, ancaq öz vəziyyətlərindən və onları nə gözlədiyindən danışmırlılar. Bundan əlavə, cavan kişilərlə qadınlar güclə bir yere salındıqları zaman, həmişə olduğu kimi, bu adamlar da zorla birləşdirildiklərindən könüllü və ya könülsüz olaraq müxtəlif şəkilde bir-birlərinə vurulmuşdular. Demək olar ki, onların hamisi vurulmuşdu. Novodvorov qəşəng, həmişə gülümşəyən Qrabets vurulmuşdu. Gənc talibə olan Qrabets çox az düşündür və inqilab məsələlərinə tamamilə laqeyd idi. Lakin o, zəmanənin təsirinə qapılıb nə ilə isə özünü ləkələmiş və sürgüne göndərilmişdi. Azadlıqda başlıca hayatı məqsədi kişilərin yanında müvəffəqiyyət qazanmaqdan ibarət olduğu kimi, bu xasiyyəti eynən istintaqlarda, həbsxanada və sürgündə də davam edirdi. İndi, yol getdikləri zaman Novodvorovun ona bənd olması ilə təskinlik tapırdı və özü də ona vurulmuşdu. Çox tez vurulan və özgələrdə məhəbbət oyatmasa da, həmişə qarşılıqlı məhəbbətə bel bağlayan Vera Yefremova gah Nabatova, gah da Novodvorova bənd olurdu. Krlitsov da deyəsən, Marya Pavlovna bənd olmuşdu. O, Marya Pavlovnanı kişilərin qadınları sevdiyi kimi sevirdisə də onun məhəbbətə olan münasibətini

bildiyi üçün öz hissini ona xüsusi qayğışlılıqla qulluq etdiyinə görə, minnətdarlıq pərdəsi altında, dostluq pərdəsi altında gizlədirdi. Nabatova Rantseva bir-birilə sevgi münasibətləri ilə bağlanmışdır. Marya Pavlovna olduqca ismətli, bacı qız olduğu kimi, Rantseva da tamamilə ismətli erli arvad idi.

O, on altı yaşında, hələ gimnaziyada oxuyarkən Peterburq universitetinin tələbəsi Rantsevi sevib, on doqquz yaşında, Rantsev universitetdə təhsil aldığı zaman ona ərə getmişdi. Universitet əhvalatında eli olduğu üçün əri dördüncü kursda olanda Peterburqdan sürgün edilmiş və inqilabçı olmuşdu. O isə oxuduğu tibb məktəbinin dördüncü kursunu buraxıb ərinin dalınca getmiş və o da inqilabçı olmuşdu. Öz ərini dünyanın ən yaxşı, ən ağıllı adamı hesab etməsə idi, onu sevməzdı, sevmədiyi üçün də, ərə getməzdı. Lakin bir halda ki, sevmişdi və eqidəsinə görə, dünyada ən yaxşı, ən ağıllı adama ərə getmişdi, təbiidi ki, həyatı və həyatın mənasını eynən dünyada ən yaxşı və ən ağıllı adamin başa düşdürü kimi anlayırdı. Rantsev əvvəlcə həyatın mənasını oxumaqda göründü, Rantseva da həyatı belə anlayırdı. Rantsev inqilabçı olduqda, o da inqilabçı olmuşdu. Rantseva çox yaxşı sübüt edə bilərdi ki, hazırlı qayda-qanun belə qala bilməz, hər kəsin borcu bu qayda-qanuna qarşı mübariza edib şəxsiyyətin azad inkişaf edə biləcəyi həm siyasi, həm də iqtisadi həyat tərzi qurmağa səy etməkdən və sairədən ibarətdir. Ona ele golirdi ki, doğrudan da belə düşünür və belə hiss edir, lakin əslində o yalnız ərinin düşündüklerini düşünürdü, özü də bunları həqiqət bildiyi üçün yalnız bircə şey axtarırdı: o öz qəlbinin ərinin qəlbi ilə həməhəng vurmasını, onunla birləşməsini istəyir, təkcə bundan mənəni zövq alırdı.

Örindən və anasının alıb saxladığı usağından ayrılmış Rantsevaya ağır gəlirdi. Lakin o bu ayrılığa mətinliklə və sakitcə dözdürdü; çünki bilirdi ki, bunu ərinin, əri xidmet etdiyi işin və buna görə də şəksiz həqiqət saydığı işin xatirinə edir. Onun fikri-zikri həmişə ərinin yanındı idi, qabaqlar heç kəsi sevmədiyi kimi, indi də ərindən savayı heç kəsi sevə bilmirdi. Lakin Nabatovun ona olan hədsiz və saf məhəbbəti onu mütəəssir edib həyəcanlandırdı. Əxlaqlı və möhkəm adam olan, əri ilə dostluq edən Nabatov ona bacı nəzəri böyük hiss duyulurdu. Bu böyük duyğu hər

ikisini qorxuya salmaqla bərabər, indi onların çətin həyatını zinnət-ləndirirdi.

Bələliklə, bu adamlar içərisində yalnız Marya Pavlovna ilə Kondratyev sevməkdən tamamilə azad idilər.

#### XIV

Nexlyudov adətən hamı çay içib axşam yeməyi yedikdən sonra etdiyi kimi, Katya ile təklikdə danışmaq ümidi ilə Kriltsovun yanında oturub onunla səhbət edirdi. Nexlyudov Kriltsova Makarın ona müraciət etməsini və onun cinayətinin tarixçəsi haqqında danışdı. Kriltsov parlaq gözlərini Nexlyudovun üzünə zilləyərək ona diqqətə qulaq asırdı.

O birdən-birə dedi:

— Bəli, bəzən məni belə bir fikir məşğul edir: biz onlarla bərabər, onlarla yanaşı gedirik, — “onlar” deyəndə, yəni kimlərlə? Dallarınca getdiyimiz bu adamlarla. Halbuki biz onları neinki tanımızıq, hətta tanımaq da istəmirik. Onlar isə bizi dənəmədən daha pis hərəkət edib, biza nifrat baslayır və bizi öz düşmənləri hesab edirlər. Bax, bu dəhşətlidir.

Söhbətə qulaq verən Novodvorov dedi:

— Dəhşətli heç bir şey yoxdur. Kütlələr həmişə yalnız həkimiyəti sevirlər, — deyə o, cırılılı səsi ilə əlavə etdi. Hökumət hakim olduğu üçün onlar hökumət hörmət edib biza nifrat baslayırlar; sabah hökumət başına biz keçək, — onlar bize hörmət edəcəklər...

Bu zaman divarın arxasından söyüş səsləri, bir-birini itəleyib divara vuran adamların qopartlığı yüksəltti, zəncirlərin cingiltisi və qışkırtı eşidildi. Kimi isə döyürdülər, kimse “kömək edin”, deyə qışkırdı.

Novodvorov sakit səsə dedi:

— Bu vəhşiləri görürsünüz? Bizlərlə onların arasında nə kimi əlaqə ola bilər?

Kriltsov hırslı:

— Son onları vohşı adlandırsan. Amma Nexlyudov indicə belə bir hərəkət haqqında danışındı, — dedi və həmyerlisinin həyatını xilas etmək üçün Makarın öz həyatını necə təhlükəyə atdığını söylədi. — Bu vəhşilik deyil, igidilikdir.

Novodvorov istehza ilə dedi:

— Bu sentimentalidir! Bu adamların duyğularını və onların hərəkətlərinin səbəblərini anlamaq bizim üçün çətindir. Sən bunu alicənəbiləq hesab edirsən, amma bəlkə də bu, katorqaya məhkum edilmiş adama qıtbə hissidir.

Hami ilə “sən” deyə danışan Marya Pavlovna birdən-birə coşraq dedi:

— Bilmirəm, son niyə başqlarında yaxşı heç bir şey görmürsən.

— Olmayan şeyi görmək mümkün deyil.

— Adamın öz həyatını dəhşətli təhlükəyə atdığını görə-görə, necə yoxdur deyirsin?

Novodvorov dedi:

— Menç, biz öz işimizi görmək istəyirik, bunun üçün birinci şərt (Kondratyev lampanın işığına tutub oxuduğu kitabı bir kənara qoyaraq öz müəlliminə diqqətə qulaq asmağa başladı) fantaziya uydurmaqdən ibarət olmayıb, şeylərə olduğu kimi baxmaqdan ibarətdir. Kütlələr üçün bir iş görüb onlardan evaz gözləmək lazım deyildir, kütlələr fealiyyətimizin hədəfini təşkil etsələr də, onlar indiki kimi süst olduqça, bizimlə əməkdaşlıq edə bilməzərlər, — deyə o, mühəzirə oxuyurmus kimi sözə başladı. Buna görə də inkişaf prosesi, bizim onları hazırladığımız inkişaf prosesi baş verməyinə onlardan kömək gözləmeyimiz xam xəyalıdır.

— Hansı inkişaf prosesi? — Kriltsov dilləndi. — Biz özbaşinalığı və istibdada düşmən olduğumuzu deyirik, məgər bu özü ən dəhşətli bir istibdad deyil?

— Burada heç bir istibdad yoxdur, — Novodvorov sakitcə cavab verdi. — Mən yalnız bunu deyirəm ki, xalqın getməli olduğu yolu tanıyıram və bu yolu göstərə bilərəm.

— Axı sən niyə eminsən ki, sənin göstərdiyin yol həqiqi yoldur? Məgər bu istibdad deyil, məgər böyük inqilabın inkvizisiyası və edamları bu istibdaddan irəli gəlməmişdir? Elmin göstərdiyi yeganə həqiqət yolunu onlar da bilirdilər.

— Onların səhvi mənim səhv etdiyimə dəlalət etmir. Bundan əlavə, ideoloqların sayıqlamaları ilə indiki müsbət iqtisad elminin məlumatları arasında böyük forq vardır.

Novodvorovun səsi bütün kamerası basmışdı. Təkcə o danışır, qalanları isə susurdular...

O bir dəqiqəliyə susduqda Marya Pavlovna dedi:

— Həmişə mübahisə edirlər.

— Bəs bu barədə sizin fikriniz nədir? — Neklyudov Marya Pavlovnanın sorusunu.

— Mənim fikrim budur ki, Anatoli haqlıdır, öz görüşlərimizi zorla xalqa calamaq olmaz.

— Katyuşa, bəs sizin fikriniz? — Neklyudov gülümşəyərək sorusunu.

— O, Katyuşanın başqa bir şey deyəcəyindən ehtiyat elədiyi üçün onun cavabını qorxa-qorxa gözləməyə başladı. Katyuşa coşaraq dedi:

— Mənim fikrim budur ki, sadə adamları incidiblər, sadə adamları çox incidiblər.

— Doğrudur, Mixaylovna, doğrudur, — Nabatov qışkırdı, — camaati çox incidiblər. Ele etmək lazımdır ki, onu incitməsinler. Bizim vezifəmiz bundan ibarətdir.

Neklyudov:

— İnqilabın vezifələri haqqında bu çox qəribə bir təsəvvürdür, — dedi və susub hırslı-hırslı papiros çəkməyə başladı.

Kritsov piçılı ilə:

— Bunlarla dil tapa bilmirəm, — deyib susdu.

Neklyudov dedi:

— Danışmasan daha yaxşıdır.

## XV

Bütün inqilabçıların Novodvorova böyük hörmət etmələrini, onun çox savadlı olmasına və çox ağıllı hesab edilməsinə baxmayaq, Neklyudov onu mənəvi keyfiyyətləri etibarilə orta soviyyədən aşağı olan inqilabçılar sırasına daxil edirdi, halbuki bu inqilabçılar ondan qat-qat aşağıda dururdular. Bu adamın zehni qabiliyyəti — süreti böyük idi; lakin özü barədə fikri — məxrəci ölçüyəgəlməz dərəcədən daha böyük idi və zehni qabiliyyətindən xeyli çox idi.

Bu adam mənəvi həyat meyli etibarilə Simonsona tamamilə zidd bir adam idi. Simonson əsas etibarilə əsil kişi təbiətli adamlardan biri idi, bu adamların hərəkətləri onların düşüncə tərzindən irəli gelib bununla müəyyən edilir. Novodvorov isə əsas etibarilə qadın təbiətli adamlar sırasına mənsub idi, bu adamların düşüncə tərzi qismən hissələrin qarşıya qoyduğu məqsədləri əldə etməyə, qismən də hissələrdən irəli gələn hərəkətlərə bəraət qazandırmağa yönəldilmiş olur.

Cox inandırıcı delillərlə, bəlağətlə izah etmək məharətinə baxmayaq, Novodvorovun inqilabi fəaliyyəti Neklyudova yalnız şöhrətpərəstliyə, adamların qarşısında birincilik qazanmaq arzusuna əsaslandırılmış kimi göründürdü. Özgələrin fikirlərini məmən-səmək və bu fikirlərə olduğunu kimi başqlarına söyləmək bacarığı sayəsində qabaqlar, təhsil aldığı dövrde bu bacarığı yüksək qiymətləndirən mülliəm və tələbələr arasında (gimnaziyada, universitetdə, qulluq etdiyi idarədə) birincilik qazanmış və bundan məmən qalmışdı. Lakin diplomu alıqdən və təhsilini başa çatdırıldıqdan sonra bu birincilik də yox olmuşdu. Novodvorovu sevməyən Kritsovun Neklyudova söylədiyi kimi, yeni mühitdə birincilik qazanmaq üçün öz görüşlərini bərdən-birə tamamilə dəyişmişdi və tədrici liberallıqlıdan dönüb qırmızı, xalqçı olmuşdu. Xasiyyətində şübhə və tərəddüdlər doğuran mənəvi və estetik xüsusiyyətlərin olmaması sayəsində o, inqilabçılar almındə tezliklə izzət-nəfsini təmin edən partiya rəhbəri mövqeyini tuta bilməşdi. Özü nə birdəfəlik istiqamət seçdiğdən sonra daha heç vaxt şübhə və tərəddüd etmirdi. Buna görə də heç vaxt sohv buraxmayıağına əmin idi. Hər şey ona olduqca sadə, aydın, şübhəsiz görünürdü. Dünaygörüşü dar və birtərəfli olduğundan onun nəzarında hər şey, doğrudan da, çox sadə, aydın idi və özünün dediyi kimi, yalnız məntiqli olmaq lazım idi. Novodvorovun özüne olan inamı o qədər böyük idi ki, bu inam insanlarda ya yalnız ikrəh doğurur, ya da onları özünə tabe edirdi. Onun özüne hədsiz inamını dərin ağıl və zəka kimi qəbul edən bir çox cavanlar içorisində fəaliyyət göstərdiyi üçün eksəriyyət ona tabe olurdu və inqilabçı dairələrde böyük müvəffəqiyət qazanmışdı. Onun fəaliyyəti üşyana hazırlıqlıdan ibarət idi, bu üşyan zaman o, hökuməti əla keçirib məclis çağırımalı idi. Məclisdə isə onun tərtib etdiyi program irəli sürülməli idi. Novodvorov tamamilə əmin idi ki, bu program bütün məsələləri shata edirdi və onu həyata keçirməmək olmazdı.

Cəsarətli və qatıyyətli olduğuna görə, yoldaşları hörmət etsələr də, onu sevmirdilər. O isə heç kasi sevmirdi və bütün görkəmli adamlara öz rəqibi kimi münasibət bəsləyirdi və imkanı olsaydı, onlarla qoca erkək meymunların cavan meymunlarla hərəkət etdiyi kimi hərəkət edirdi. Onun öz qabiliyyətlərini bürüze verəməsindən mane olmasınlar deyə Novodvorov başqa adamların zəkasını, qabiliyyətini əllərindən almağa razı idi. Novodvorov yalnız ona boyun əyən adamlara yaxşı münasibət bəsləyirdi. İndi, yolda tosırı altına

aldiğı fehlə Kondratycvə, Vera Yefremovnaya və qəşəng Qrabetsə belə münasibət bəsləyirdi: bu qadınların ikisi də Novodvorova vurulmuşdu. Novodvorov prinsip etibarılı qadın məsələsinin tərəfdarı olsa da, indi Qrabetsə vurulduğu kimi, sentimentallıqla tez-tez vurulduğu, leyqətlərini yalnız özünün görə bildiyi qadınlar müstəsna olmaqla, qəlbinin dərinliyində bütün qadınları axmaq və rəzil hesab edirdi.

Kişi ilə arvad arasındaki münasibət məsəlesi ona bütün məsələlər kimi çox sadə, çox aydın və azad sevginin bərqərar olması ilə büsbütin həll edilmiş kimi görünürdü.

Onun bir kəbinsiz və bir də kəbinli arvadı var idi, aralarında səmimi məhəbbətin yoxluğuna əmin olduqdan sonra kəbinli arvadını boşamışdı və indi azad şəkildə Qrabetsə evlənmək fikrində idi.

Novodvorov Nexlyudova, özünün dediyi kimi, Maslova ilə "əzilib-bütüldüyü" üçün nifret edirdi, xüsusən de ona görə nifret edirdi ki, Nexlyudov mövcud quruluşun qüsurları və onu düzəltmək vasitələri haqqında onun, Novodvorovun düşündüyü kimi yox, hətta öz bildiyi kimi, knyaz kimi, yəni axmaqcasına düşünməyə cəsarət edirdi. Nexlyudov Novodvorovun ona bu münasibətindən xəbərdar idi və bundan mütəəssir olsa da, hiss edirdi ki, səyahət zamanı əhvali-ruhiyyəsinin yerində olmasına baxmayaraq, o da Novodvorova nifret bəsləyir və bu adama qarşı qüvvətli nifret hissini heç cür üstün gəle bilmir.

## XVI

Qonşu kameradan rəislorın səsi eşidildi. Sonra hər şey susdu və bunun arxasında starşına iki keşkiçi ilə içəri girdi. Bu, yoxlama idi. Starşına hor kəsi barmağı ilə göstərərək hamını saidi. Növbə Nexlyudova çatdıqda starşına yaxın bir adamı ilə danışmış kimi mehriban səslə ona dedi:

— Knyaz, indi, yoxlamadan sonra daha burada qalmaq olmaz. Getmək lazımdır.

Bunun nə demək olduğunu bilən Nexlyudov starşinaya yaxınlaşdırıb bayadañdan hazırladığı üç manatı onun ovcuna basdı.

— Daha nə deyim! Bir az da əyləşin.

Starşına getmək istəyəndə başqa bir kiçik zabit və onun dalınca seyrək saqqallı, gözünün altı göyərdilmiş hündürboy, ariq bir dustaq içəri girdi.

Dustaq dedi:

— Mən qızın dalınca gəlmisəm.  
— Budur, atam da gəldi, — deye birdən cingiltili uşaq səsi eşidildi, Marya Pavlovna və Katyusa ilə birlikdə qız üçün yeni paltar tikən Rantsevanın (Rantsevanın bağlılığı yubkadan) arxasından sərisin bir baş boylamış baxdı.

Buzovkin nəvazişə:

— Mənəm, qızım, mənəm.

Marya Pavlovna ürəyi yana-yana Buzovkinin əzişdirilmiş üzünə baxaraq:

— Burada onun üçün yaxşı keçir, — dedi. — Qoyun bizim yanımızda qalsın.

Qız Rantsevanın əlində tikdiyi paltarı göstərərək dedi:

— Xanımlar mənim üçün təzə paltar tikirlər. Yaxşı paltardır, qırımızıdır.

Rantseva qızı oxşayaraq dedi:

— Gecəni bizim yanımızda qalmaq isteyirsənmi?

— İstəyirəm. Ancaq atam da qalsın.

Rantseva gülümseyib:

— Atana qalmaq olmaz, — dedi. Sonra da: — Onu qoyun bizim yanımızda qalsın, — deye qızın atasına müraciət etdi.

Qapıda dayanmış starşına:

— Qoyun qalsın, — dedi və kiçik zabitlə bərabər çıxıb getdi.

Keşkilər çıxıb gedən kimi Nabatov Buzovkina yaxınlaşdırıb əlini onun ciyinə vuraraq dedi:

— Qardaşım, doğrudanı Karmanov istəyir ki, başqa bir dustaq onu əvəz etsin!

Buzovkinin mehriban və nəvazişli üzünə birdən-birə bir qüssə qondu və gözləri elə bil pordoləndi. O:

— Biz eşitməmişik. Ağlim çotin kəsir, — dedi və gözlərini tutmuş pərde çəkilmədən əlavə etdi: — Aksutka, yaxşı, xanımların yanında qal, — bunu deyib tələsik kameradan çıxdı.

Nabatov dedi:

— Əhvalatı bilir, əvəz olunmaq məsəlesi doğrudur. Bəs siz nə edəcəksiniz?

Nexlyudov dedi:

— Şəhərdə rəislərə deyəcəyəm. Mən onların ikisini də üzdən tanıyıram.

Görünür, mübahisonin tezadən başlanacağından qorxduğu üçün heç kəs dinmedi.

Əllərinin başının altına qoyub kaməranın bir küncündəki taxtin üstündə uzanan və bütün bu müddədə dənişəq qarışmayan Simonson qətiyyətlə ayağa qalxdı və bütün oturanların yanından keçib ehtiyatla Nexlyudova yaxınlığından.

— İndi mona qulaq asa bilərsinizmi?

Nexlyudov:

— Əlbetto, — dedi və onun dalınca getmek üçün ayağa qalxdı.

Katyuşa ayağa qalxan Nexlyudova baxdı, gözləri onun gözlərinə sataşdı, o qızardı və bir şey anlamamış kimi başını yırğaladı.

Simonson Nexlyudovla birlikdə dəhlizə çıxdıqda:

— Mənim sizə deyəcəyim bunlardır, — deyə sözə başladı. Dəhlizdə cani dustaqların saldığı uğultu və səs-küy xüsusi ilə aydın eşidildi. Nexlyudov üz-gözünü qırışdırısa da, görünür, Simonson bundan özünü itirmədi. O, mehriban gözlerini Nexlyudovun düz üzüne diqqətlə zilləyərək sözüne davam etdi: — Sizin Katerina Mixaylovna münasibətinizi bildiyim üçün özümə borc bilirəm ki... — bu arada nə haqqında iso mübahisə edən iki adam qapının yanında səs-səsə verib qışqırlığı üçün Simonson sözünü kosməli oldu.

Adamlardan biri:

— Sənə deyirlər ki, mənimki deyil, — deyə qışqırıldı.

O birisi xırıltılı səslə deyirdi:

— Qışqırma, bölgəzin yırtular.

Bu zaman Marya Pavlovna dəhlizə çıxdı. O dedi:

— Məgər orada danişmaq olar, buraya gəlin, burada Veradan başqa heç kəs yoxdur. — Bunu deyib Marya Pavlovna qabağa düşərək indi siyasi dustaqların ixtiyarına verilmiş kiçik və görünür, təkadamlıq kaməranın qapısından içəri girdi. Vera Yefremovna yorgəni başına çökərək taxtin üstündə uzanmışdı.

Marya Pavlovna:

— Onun başağrısı tutub, yatır, heç bir şey eşimir, mənsə gedirəm, — dedi.

Simonson dedi:

— Öksinə, burada qal, mənim heç kosdən, xüsusi ilə sondən gizlin heç bir sırrım yoxdur.

Marya Pavlovna:

— Yaxşı, olsun, — dedi və bədənini uşaq kimi o torəf-bu torəfo yırğalaya-yırğalaya taxtin üstündə rahat oturdu, qəşəng, qonur gözlərini haraya iso uzaqlara zilləyib qulaq asmağa hazırlaşdı.

— Deyəcəyim budur ki, — Simonson təkrar etdi, — sizin Katerinaya olan münasibətinizi bildiyim üçün özümən ona münasibətimdən siz xəbərdar etməyi özümə borc bilirəm.

Nexlyudov Simonsonun onunla dənişindəki sadoliyə və heç bir şeyi gizlətməməsinə biixtiyər məftun olaraq soruşdu:

— Na demək istəyirsiniz?

— Onu demək istəyirəm ki, mən Katerina Mixaylovna ilə evlənmək istəyirəm...

Marya Pavlovna gözlerini Simonsona zilləyərək:

— Qəribədir, — dedi.

— ...bu barədə, yönəndən mənim arvadım olmayı xahiş etməyi qorara almışam, — deyə Simonson sözünə davam etdi.

Nexlyudov dedi:

— Mənim əlimdən nə gölər? Bu ondan asılıdır.

— Elədir, ancaq o bu məsələni sizsiz həll etməz.

— Nə üçün?

— Çünkü sizin ona olan münasibətiniz qəti surətdə həll olunma-ynıncı, o heç bir şey deyə bilməz.

— Məsələ mən torəfdən qəti surətdə həll edilmişdir. Mən öz borcumu yerinə yetirməyi, bundan əlavə onun vəziyyətini yüngüləşdirməyi arzu edirəm, lakin azacıq da olsa, ona mane olmaq fikrində deyiləm.

— Elədir, lakin o sizin fədakarlığını istəmir.

— Burada heç bir fədakarlıq yoxdur.

— Özü də mən bilirəm ki, onun bu qərarı qətidir.

Nexlyudov dedi:

— Belə olduqda mənimlə danişmağa nə ehtiyac var?

— O istəyir ki, bunu siz də təsdiq edəsiniz.

— Mən borclu olduğum bir şeyi yerinə yetirməli olmadığımı necə təsdiq edə bilərəm? Yalnız bunu deyə bilərəm ki, mən azad deyiləm, o iş azaddır.

Simonson susub fikrə getdi.

— Yaxşı, mən ona elə-bələ də deyərəm. Siz elə güman etməyin ki, mən ona vurulmuşam, — deyə o, sözünə davam etdi. — Mən onu gözəl, nadir insan, çox iztirab olmuş bir adam kimi sevirom. Ondan

heç bir şey gözlemirəm, lakin çox istayırem ki, ona kömək edəm, onun vəziyyətini...

Nexlyudov Simonsonun səsinin titrediyini eşitdikdə təəccübləndi.

— ...onun vəziyyətini yüngülləşdirim, — deyə Simonson sözünə davam etdi. — Əgər o sizin köməyinizi qəbul etmək istəmirə, qoy mənim köməyimi qəbul etsin. Əgər razi olsa idi, xahiş edərdim ki, onun əvəzina məni sürgünə göndərsinlər. Dörd il elə bir şey deyil. Mən onun yanında yaşayıb bəlkə də aqibətinə yüngülləşdirərdim...  
— Simonson həyəcanından yenə də sözünü yarımqıq qoyma.

Nexlyudov dedi:

— Mən nə deyə bilerəm? Onun sizin kimi bir qəyyum tapmasına mən şadam...

— Bax, mənə də elə bu lazımlı idı, — Simonson sözüne davam etdi.

— Mən bilmək istəyirdim görüm, siz onu sevdiniz halda, onun yaxşılığını istədiniz halda, mənim onunla evlənməyimi xeyirli bir iş hesab edirsiniz?

Nexlyudov qəti bir səslə:

— Əlbəttə, — dedi.

Simonson kimi qaraqabaq bir adam ondan heç cür gözlənilməyən bir uşaq nəvazışlıq Nexlyudova baxıb dedi:

— Hər şey ondan asılıdır. Mən yalnız bunu istəyirəm ki, onun ixtirab çekmiş qəlbini rahat olsun.

Simonson ayağa qalxdı və Nexlyudovun əlindən tutub üzünü ona yaxınlaşdırıb, xəcaletlə gülümseyib onu öpdü. O:

— Mən ona elə-bələ də deyərəm, — deyib kameradan çıxdı.

## XVII

Marya Pavlovna dedi:

— Görürsünüz mü? Vurulub, bərk vurulub. Heç bir zaman gözləməzdim ki, Vladimir Simonson axmaqcasına və uşaq kimi sevsin. Təəccüblüdür və doğrusunu deməliyəm ki, bu məni məyus edir, — deyə o, köks ötürərək sözünü qurtardı.

Nexlyudov:

— Bəs, o, Katya? Siz necə bilirsınız, o buna necə baxır? — deyə soruşdu.

— Omu? — deyib Marya Pavlovna dayandı, görünür Nexlyudovun sualına mümkün qədər düzgün cavab vermək istəyirdi. — Omu?

Bilisinizmi, özünün keçmişinə baxmayaq, Katya təbiəti etibarilə ən exlaqlı adamlardan biridir... Özü də çox həssasdır... O sizi sevir, ürəkdən sevir və bununla xoşbəxtidir ki, sizi öz məsələsinə qatma-maq üçün size pis də olsa, bir yaxşılıq cəd bılır. Sizə əra getmək onun üçün evvəlkindən daha pis, daha dəhşətli bir düşkünlük olardı, odur ki, o heç bir zaman buna razi olmaz. Ancaq sizin burada olmağınız ona rahatlıq vermir.

Nexlyudov dedi:

— Bəs onda nə edim, buradan çıxb gedim?

Marya Pavlovna mehriban uşaq töbəssümü ilə gülməsədi.

— Bəli, qismən.

— Qismən necə çıxb getmək olar?

— Mən düz demədim; ancaq Katya haqqında sizə demək istəyirdim ki, Katya onun bu coşqun məhəbbətinə yəqin ki, mənasız hesab edir (Simonson Katuya heç bir şey deməmişdi), bu məhəbbət onun izzat-nəfəsini oxşamaqla bərabər, ham də onu qorxudur. Bilirisinizmi, mən belə işlərdən baş çıxarmaram, lakin mənə cə golir ki, Simonsondakı hiss pərdələnmiş olsa da, kişilərdə olan en adı hissdir. O deyir ki, bu məhəbbət ona qüvvət verir, bu məhəbbət mənəvi bir məhəbbətdir. Ancaq bilirəm, bu, müstəsna məhəbbət olsa da, hər halda əsasını iyrənc bir şey təşkil edir... bu məhəbbət Novodvorovla Lyuboçkanın arasında olan məhəbbət kimidir.

Marya Pavlovna öz scivimli mövzusuna uyaraq məsələdən uzaqlaşdı.

— Bəs onda mən nə edim? — deyə Nexlyudov soruşdu.

Marya Pavlovna dedi:

— Mənəcə, size onunla danışmaq lazımdır. Hər şey aydın olanda, həmisi yaxşı olur. Onunla danışın, mən Katyanı çağıraram. İstəyirsiniz?

Nexlyudov:

— Zəhmət olmasa, — dedi və Marya Pavlovna kameradan çıxdı.

Kiçik kamerada tek qalıb Vera Yefremovnanın sakit tənəffüsünü və hərdənbir bu tənəffüsü pozan iniltisini, cani dustaqların iki qapı arxasında ara vermədən eşidilən uğultusunu dinlərkən varlığını qoribə bir hiss bürüdü.

Simonsonun dedikləri, özünü mənəvi zəif hiss etdiyi dəqiqlirdə ona ağır və qoribə görünən təəhhüddən onu azad edirdi, bununla belə nə isə nəinki ona xoş golmir, bəlkə də qolbını ağırdırdı. Bu

hissə qarışan başqa bir şey bu idi ki, Simonsonun təklifi Nexlyudovun hərəkatının müstəsnalığını darmadağın edib, elədiyi fədakarlığın qiymətini həm öz gözündə, həm də başqlarının gözündə azaldırdı: əgər bir insan, Katya ilə heç bir şeylə bağlanmayan yaxşı bir insan öz müqəddərətini bu qadınla birləşdirməyi arzu edirsa, o zaman onun, Nexlyudovun fədakarlığı artıq əhamiyyətini itirirdi. Bəlkə də bu sade bir qısqanlıq hissi idi: Nexlyudov Katyanın onu sevməsinə o qədər alışmışdı ki, onun bir başqasını sevə bilməsini ağılna siğışdırıa bilməzdi. Bu həm də onun qəti olaraq tərtib etdiyi planı – cəzasını çəkib qurtarıncaya qədər Katyanın yanında qalıb yaşamaq planını da pozurdu. Əgər Katya Simonsona əre getsəydi, Nexlyudovun burada olmasına cəhətəqar qalmayacaqdı və o özünə yeni həyat planı tərtib etməli idi. O öz hissələrini götürür-qoy edib qurtarmamışdı ki, canı dustaqların qopardığı şiddetli uğultu açıq qapıdan içeri doldı (canı dustaqların arasında bu gün xüsusi canlanma var idi) və Katyuşa kameralaya girdi.

Katyuşa yeyin addimlarla ona yaxınlaşdı. Nexlyudovun lap yaxınlına gəlib dayanaraq dedi:

– Məni buraya Marya Pavlovna göndərdi.

– Bəli, mən sizinlə danışmalıyam. Əylişin. Vladimir İvanoviç mənimlə səhbət etmişdir.

Katyuşa əylişib əllərini dizləri üstə çarpazladı; o sakit görünürdüsə də, Nexlyudov Simonsonun adını çəkən kimi qıpçırmızı qızardı.

– O size nə deyirdi? – deyə Katya soruşdu.

– O mənə dedi ki, sizinlə evlənmək istəyir.

Katyanın birdən-birə qarışan üzünə iztirab çökdü. Bir şey deməyib yalnız gözlərini aşağı dikdi.

– O mənim razılığımı almaq və ya məsləhətimi bilmək istəyir. Mən dedim ki, hər şey sizdən asıldır, məsələni siz həll etməlisiniz.

Katyuşa:

– Ah, bu nədir? Nəyə lazımdır? – dedi və Nexlyudova həmişə xüsusi təsir edən, xam baxan qəribə nəzərlərile onun gözlerinin içində baxdı. Onlar bir neçə saniyə dinnəzce bir-birinin gözlərinə baxırlar. Bu baxışlar həm Nexlyudova, həm də Katyuşaşa çox şeylər söylədi.

– Məsələni siz həll etməlisiniz, – Nexlyudov tekrar etdi.

Katyuşa dedi:

– Mən nəyi həll etməliyəm? Hər şey çoxdan həll edilmişdir.

Nexlyudov dedi:

– Yox, siz Vladimir İvanoviçin təklifini qəbul edib-etmədiyinizi həll etməlisiniz.

Katyuşa qaşqabağını tökərək dedi:

– Katorqaya məhkum edilmiş qadından nə arvad ola bilər? Mən özümə bərəbor, nə üçün Vladimir İvanoviçi də məhv etməliyəm?

Nexlyudov dedi:

– Bəs bağışlanmaq qərarı gəlsə?

Katyuşa:

– Ah məndən əl çəkin. Daha heç bir şey danışmayıñ, – dedi və ayaga qalxıb kameralan çıxdı.

## XVIII

Nexlyudov Katyuşanın dalınca kişilərə məxsus olan kameralaya qayıtdıqda hamını höyeçanlı gördü. Hər yeri gəzib-dolanan, hamı ilə əlaqə saxlayan, hər şəyə göz yetirən Nabatov bütün dustaqları heyətə salan bir xəbər getirmişdi. Bu xəbər ondan ibarət idi ki, Nabatov divarda katorqaya məhkum edilmiş inqilabçı Petlinin məktubunu tapmışdı. Hamı güman edirdi ki, Petlin çoxdan Kara sahilindədir, indi isə birdən meydana çıxmışdı ki, o bu yaxınlarda təkcə canı dustaqlar destəsilə bu yoldan keçmişdir.

Məktubda deyildirdi: "Avqustun 17-də mən tek, canı dustaqlarla yola salınmışam. Neverov mənimlə idi və Kazanda, dəlilər evində özünü asdı. Mən sağlam və gümrahım; ümidi edirəm ki, hər şey yaxşı olacaq". Hamı Petlinin vəziyyətini və Neverovun özünü aşmasının səbəblərini müzakirə edirdi. Kriltsov isə parlaq gözlerini irəlidə bir nöqtəyə zilləyərək fikirli-fikirli susurdu.

Rantseva dedi:

– Ərim deyirdi ki, Neverov hələ Petropavlovkada ikən onu qara basırdı.

Novodvorov dedi:

– Bəli, o, xayalpərəst bir şair idi, belə adamlar təkədamlıq kameralada döza bilmirlər. Mən təkədamlıq kameralaya düşəndə təxəyyülümün işləməsinə imkan verməyib vaxtımı müntəzəm bölüşdürürdüm. Bunun nəticəsində həmişə düzümlü olurdum.

Nabatov, görünür, dustaqların tutqun əhvali-ruhiyəsini qovmaq üçün gümrah səslə dedi:

— Nə çotin bir şey imiş! Məni təkadamlıq kaməraya salanda çox vaxt sevinirdim. Onda hər şeydən qorxursan: öz barəndə qorxmağın bes deyilmiş kimi, özgələrini də dolaşdırmaqdan və işi korlamaqdan qorxursan, amma elə ki, gətirib təkadamlıq kaməraya salırlar, qorxun çəkilir: indi dincəlmək olar, ayağını ayağının üstüne aşınb papiroş çek.

Marya Pavlovna Krlitsovun birdən-birə dəyişən, bütüşən üzüne nigaranlıqla baxaraq soruşdu:

— Sen onu yaxından tanıydın?

Krlitsov çox qışqırın və ya oxuyan adam kimi təngnəfəs:

— Neverov xeyalpərsəti? — deyə dilləndi. — Neverov elə bir adam idi ki, bizim qapıcı demişən, analar az belə oğul doğublar. Bəli... o bühlür kimi temiz bir adam idı, bu tərəfindən baxanda o tərəfi görünürdü. Yalan danişmaq yoxdur, hiyləgərlik etməyi də bacarmırdı. Onun dorisi nəinki zerif idı, belkə də tamam soyulmuşdu, bütün əsəbləri bayırda idi. Bəli... mürəkkəb, zəngin bir təbiəti vardi... Söz ola bilməzdi... — O susdu və sonra qaşqabağı turşudaraq dedi: — Biz mübahisə edirik ki, hansı yaxşıdır: əvvəlcə xalqı maarifləndirib sonramı hayatın şəklini dəyişmək, yoxsa əvvəlcə həyatın şəklini dəyişmək yaxşıdır? Bir də ki, necə mübarizə etmək: mübahisə edirik; dinc təbliğat yolu ilə, yoxsa terror yolu ilə mübarizə aparmaq üstündə mübahisə edirik. Bəli, mübahisə edirik. Ancaq onlar mübahisə eləmirlər, onlar öz işlərini bilirlər, onlarla, yüzlərlə adamın, özü də necə adamın tələf olub-olmamasının onlar üçün fərqi yoxdur! Əksinə, onlara möhz yaxşı insanların tələf olması lazımdır. Bəli, Gertsen deyirdi ki, dekabristləri tələf etməkle ümumi səviyyəni aşağı saldılar. Gol bir səviyyə düşmesin. Sonra Gertsenin özünü və onun silahdaşlarını uzaqlaşdırıldılar. İndi də neverovları tələf edirlər...

Nabatov gümrah səsile dedi:

— Hamını tələf edə bilməzlər. Hər halda, başqalarını yetişdirməye adam qalacaq.

Krlitsov sosini ucaldıb sözünü keşməyə imkan verməyərək dedi:

— Yox, bizim onlara yazıçıımız gəlsə, qalmayacaq. Mənə bir papiroş ver.

Marya Pavlovna dedi:

— Anatoli, axı sənə olmaz. Çekmə, at getsin.

Krlitsov acıqli-acıqlı:

— Ah, el çəkin, — dedi və papiroşunu yandırdısa da, onu dərhal öskürək tutdu; elə bil ki, indicə qusacaqdı. O tüpürüb sözünə davam etdi: — Biz lazım olan işi görməmişik, yox, görməmişik. Danışıqla məşğul olmaq yox, hamılıqla birləşmək... və onları məhv etmək lazımdır. Bəli.

Nexlyudov dedi:

— Axı onlar da adamdır.

— Yox, onların edə bildiklərini edənlər adam deyillər... Yox, budur, deyirlər ki, bomba və balonlar fikirleşib tapırlar. Balona minib göyo qalxməq, taxtabiti kimi qırılıb kökləri kesilənə qədər bu bombaları onların başına tökmək lazımdır... Bəli. Ona görə ki... — o qızışmaq istədi də, qıpqrımızı qızararaq dərhal zərbələ öskürdü və ağızından qan gelməyə başladı.

Nabatov qar dalınca qaçı. Marya Pavlovna pişikotu damcısı tapıb ona içməyi təklif etdi də, Krlitsov gözlərini yumaraq, ariq ağ eli ilə onu itələyib ağır-ağır və tez-tez nəfəs almağa başladı. Qar və soyqu su ilə bir qədər sakitləşəndən və onu yatmaq üçün uzandıran sonra Nexlyudov hamı ilə vidalaşib onun dalınca gəlmış kiçik zabitlə birlikdə qapıya tərəf getdi.

Cani dustaqlar daha susmuşduşular və çoxusu yatmışdı. Adamların kameralarda taxtaların üstündə, altında, həm də ayaq altında uzanmalarına baxmayaraq, hamı özüne yer elaya bilməmişdi və odur ki, onların bir qismi başlarını kiselerin üstüne qoyub, nəm xalatları üstlərinə çəkerek dəhlizdə döşəmədə uzanıb yatmışdı.

Kameraların qapılardan və dəhlizdən xorultu, inilti eşidilirdi, adamlar yuxuda danışındılar. Hər yerdə üstlərinə xalat salmış insan fiqurları yığını göründürdü. Yalnız subay cani dustaqlara məxsus kamerasında bir neçə adam yatmayıb soldatı görən kimi söndürüklli şam qalığının etrafında oturmuşdu, bir çilpaq qoca isə dəhlizdə lampanın yanında əylib köynəyinin bitini təmizleyirdi. Siyasi dustaqlara məxsus binanın pis havası buradakı üfunutlu bürküdən elə bil təmiz idi. His veren lampa elə bil dumdan içərisindən görünürdü və nəfəs almaq olmurdu. Dəhlizdə gedib yatanlardan birini basdalamaq və ya birinə ilisməmək üçün qabaqda boş yer seçmək və bir ayağını qoymuşdan sonra o birini (addımı) atmaqdan ötrü yeno yer axtarmaq lazımdı. Görünür, özlorino dəhlizdə də yer tapmayan üç nəfər yoluñ ortasında üfunut verən və yanlarından axan

çölləyin dibində yerleşmişdi. Bu adamlardan biri Nexlyudovun dəhlizdə tez-tez rast gəldiyi məzəli qoca idi. O biri oğlanın on yaşı olardı; o, iki dustağın arasında uzanıb elini yanğının altına qoyaraq onlardan birinin ayağı üstündə yatmışdı.

Nexlyudov darvazadan çıxıb dayandı və dərindən nəfəs alaraq şaxtalı havanı bərk-bərk ciyərlərinə çəkdi.

## XIX

Göydə ulduzlar parıldasırdı. Nexlyudov donmuş və yalnız bəzi yerlərdə hələ də qurumamış palçıqla karvansaraya qaydırıb qaranlıq pəncərəni tıqqıldıdatı. Enlikürək nökər ayaqyalın galib qapını açaraq onu dəhlizə buraxdı. Dəhlizə girən yerde, sağ tərəfdəki qara komada uzanıb yatmış arabacıların bərk xorultusu eşidildi; qabaqda, qapının dalında həyətdən vələmir yeyən at gövşəməsinin səsi gelirdi. Soldakı qapı təmiz otaq yovşan qoxusunu verirdi və buradakı arakəsmənin arxasından kiminsə ciyərlərindən gələn xorultu eşidildi, ikonanın qabağında qırmızı qəndil yanındı. Nexlyudov soyunub bürünçeyini və dəri yastiğini meşin divanın üstüne salaraq uzandı, bu gün gördüklorini və eşitdiklorının hamisini xəyallında götür-qoy etməyə başladı. Nexlyudovun bu gün gördüklori içərisində on dəhşətliyi başını dustağın ayağına qoyaraq çəlləkdən axan lehmənin üstündə yatmış usaq idı.

Bu axşam Simonson və Katyuşa ilə danışığının gözlənilməz, həm də mühüm olmasına baxmayaraq, o bu hadisə üzərində dayanmadı: onun bu hadisəyə olan münasibəti çox mürəkkəb olmaqla borabər, qeyri-müəyyən olduğundan bu barədə fikirləri özündən uzaqlaşdırırdı. Lakin bürküllü havada boğulan, çəlləkdən axan üfünətli maye üzərində uzanmış bədbəxtlərin yaratdığı mənzəronu və xüsusişə başından çıxmayan o məsum sıfətlə və katorqaya məhkum edilmiş dustağın ayağı üstündə yatan usaqı daha canlı xatırlayırdı.

Harada isə uzaqlarda adamların bir qismının o biri qismi hər cür pozğunluğa, vohsi təhqir və iztirablara düşər edərək onlara əzab verdiyini eşitmək və ya bir qisim adamların başqlarını pozduğunu və incitdiyini üç ay müddətində ara vermədən görmək tamam başqa məsələdir. Nexlyudov bütün bunlardan keçmişdi. Bu üç ay müddətində Nexlyudov dəfələrlə özündən soruşmuşdu: "Mən dəliyəm ki, başqlarının görmediklerini görürəm, yoxsa mənim gördüklorimi

törədənlər dəlidir?" Lakin adamlar (onlar isə çox idilər) onu bu qədər təcəccübəldirir və dəhşətə götirən işləri gördürlər, onlarda bu işlərin nəinki gərkiliyinə, həm də çox mühüm və sərfeliliyinə sakit bir inam olduğu üçün onları dəli hesab etmək çətin idi; özünü də dəli saya bilmezdi; cüntü fikirlərinin aydın olduğunu dərk edirdi. Buna görə də hemişi heyret içərisində idi.

Nexlyudov bu üç ayda gördüklerini aşağıdakı şəkildə təsvir edirdi: azadlıqda yaşayın bütün insanların içinde məhkəmə və inzibati idarəələr vasitəsilə on əsəbili, on çılgınlı, on çox həyəcanlananları, on istedadlı və qüvvətliləri, cyni zamanda başqalarına nisbatən daha az hiyeler və ehtiyatlı olanları seçiliydi və azadlıqda qalanlardan çox müqəssir olmayan, cəmiyyət üçün çox təhlükəli olmayan bu adamlar birincisi, həbsxanalarla salınırıllar, yataba, sürgüne göndərilirdilər və yerlərdə aylarla, illərlə tamamilə avara, maddi cəhətdən təmin olunmuş, təbiətdən, ailələrindən, əməkden uzaq həyat keçirir, yəni insan həyatının bütüñü təbii və mənəvi şərtlərindən kənardə qalırlar. Bu birincisi. İkincisi bu idi ki, bu yerlərdə adamlar hər cür lazımsız təhqirə məruz qalırlar – onları zəncirleyirdilər, başlarını qırırdılar, onlara rüsvayedici paltar geyindirildilər, yəni onlar zoif adamların abılı həyatının başlıca hərəkətvericisi qüvvəsindən – başqlarının rəyi haqqındaki qayğıdan, abırdan, insan leyaqotını dərk etməkən məhrum edilirdilər. Üçüncüsü, gün vurmaq, özlərini suya atıb bogmaq, yanğın kimi müstəsna hallar bir kenar qalsın, həyatın daimi tohikkələrini, dəstəq saxlanıldıqları yerlərdə daim yuva salan yolu xəstəliklərə tutulan, döyülen və taqotdən düşən bu adamlar hemişi elə şəraitdə olurdular ki, belə bir şəraitdə on mehriban, on əxlaqlı bir insan özünü qorumaq üçün on amansız, on müdhiş hərəkətlər edir, bu kimi hərəkətlərə yol verən başqlarını da haqlı hesab edirdi. Dördüncüsü, bu insanlar həyatın (xüsüsən də elə bu idarəələrin) tamamilə pozmuş olduğu əxlaqsızlarla, indiyo kimi işə salınmış vasitələrdən hələ tamamilə pozulmamış adamlara maya xəmirə təsir edən kimi təsir göstərən qatillər və canılərlə zorla birləşdirilirdilər. Nəhayət, beşinci, bu təsirlərə məruz qalmış bütün adamlara on inandırıcı bir üsulla, məhz onların özlərinə qarşı on vohsi hərəkətlər etmələri yolu ilə, uşaqlara, qadınlara, qocalara oxıyyat vermək, köteklemək, çubuq və şallaqla döymək, qaçmış dustağı sağ və ya ölü halda getirənə mükafat vermək, orları arvadlardan ayırmak,

özge arvadını özge kişi ile yaşamaq üçün birləşdirmek, güllələmək, asmaq yolu ilə telqin edilirdi ki, hər cür zorakılıq, amansızlıq, vəhşilik nəinki qadağan olunmur, həm də eger bunlar hökumətin xeyri-nədir, onun özü buna icaza verir, həm də azadlıqda olmayıb ehtiyac və fəlakət içərisində yaşıyanlara belə hərəkətlər etməyə dəha çox izn verilir.

Heç bir başqa şəraitdə əldə edilməsi mümkün olmayan və son dərəcə qatlılaşdırılmış bu kimi pozğunluq və nöqsanlar elə bir sonradan ən geniş şəkildə bütün xalqın içərisinə yayılmaq üçün qəsdən yaradılırdı. "Elo bil qarşıya mümkün qədər daha çox insanı ən yaxşı, ən mötəbər üsulla pozmaq vəzifəsi qoyulmuşdur" – deya Nexlyudov həbsxana və yatablarda edilənlərin dərininə gedərək fikr-ləşirdi. Yüz minlərlə insan her il pozğunluğun en yüksək dərəcəsinə çatdırılırdı və tamamilə pozğunlaşdırıqdan sonra həbsxanalarda mənimsədiklərini bütün xalqın içərisində yamaqları üçün onları azadlığa buraxırdılar.

Nexlyudov Tümen, Yekaterinburg, Tomsk həbsxanalarda və yatablarda cəmiyyətin sanki öz qarşısına qoymuştu bu məqsədin necə müvəffəqiyyətlə baş tutduğunu görmüşdü. Rus kəndli, xristian əxlaqi ruhunda tərbiyə almış sade və adi adamlar bu məfhumlardan el çəkib, həbsxanalarda yeni əxlaq məfhumlarını mənimsəyir-dilər. Bu yeni məfhumlar başlıca olaraq ondan ibarət idi ki, əgər sərfəlidirsə, insan şəxsiyyətinə qarşı her cür təhqiqərə və zorakılığa, bu şəxsiyyəti har vasitə ilə məhv etməyə icaza verilir. Həbsxanada yaşmış bu adamlar onlarla edilən reftardan bütün varlıqları ilə duymuşdular ki, insana kilsə və əxlaq müəllimlərinin təbliğ etdi-kərə hörəmt və qayğı, həqiqətdə aradan götürülmüşdür, buna görə də onlar bu hörəmt və qayğıya riayət etməməlidirlər. Nexlyudov ona tanış olan bütün dustaqların: Fyodorovun, Makarin, həttə Tarasın da belə etdiyini görürdü. Yatablarda olduğu iki ayda Taras öz mülahizələrinin əxlaqsızlığı ilə Nexlyudovu heyrət salırdı. Nexlyudov yolda öyrənmişdi ki, səfillər tayqaya qaçarkən yoldaşlarını da aldadıb aparır və onları öldürüb etlərini yeyirler. O bunda müqəssir edilən və bunu boynuna alan canlı adamı görmüşdü. Hamisində dəhəşətli bu idi ki, insan əti yemək halları tek-tek olmayıb tez-tez təkrar edilirdi.

Səfil vəziyyətinə getirilib. Nitsşenin ən yeni nəzəriyyəsini mənimsəyərək her şeyi mümkün və heç şeyi qadağan olunmamış

hesab edən bu nəzəriyyəni əvvəlcə dustaqların, sonra isə bütün xalqın içərisində yayan bir rusu bu kökə salmaq yalnız bu cür müəssisələrin etdiyi kimi, bu qüsürü bütünləşdirməklə mümkün olardı.

Baş verən bütün bu hadisələrin yegane izahı bunların qarşısını almaqdən, qorxutmaq, islah etmək tədbirlərindən və kitablarda yazılışı kimi, qanuni olaraq əvəz çıxmından ibarət idi. Lakin həqiqətdə bunların heç birinə – nə birinci, nə ikinci, nə də üçüncü və dördüncü tədbire oxşar bir şey yox idi. Qarşısını almaq əvəzinə cinayətləri daha da yayırdılar. Qorxutmaq əvəzinə şirnikləndiridilər, canilərin bir çoxu əsil səfillər kimi həbsxanalara könlü gedirdi. İslah etmək əvəzinə bütün qüsurları müntəzəm olaraq yolxurdururdular. Əvəz çıxmaga goldikdə isə, hökumətin verdiyi cəzalar bu tələbatı nəinki yumşalmışdır, əksinə, xalqı onun özündən olma-yan bu tələbatı ruhunda tərbiyə edirdi.

"Bəs onda niya belə edirlər?" – deya Nexlyudov özü-özündən soruşur və cavab tapa bilmirdi.

Onu hər şeyden çox təcəcübləndirən o idi ki, bu işlərin hamısı təsadüfən, dolaşılıq üzündən və bir dəfə yox, yüz illər boyu daim davam edirdi, fərqli yalnız bunda idi ki, qabaqlar bu işləri tutanların burunlarını cirib, qulaqlarını kəsirdilər, sonralar çubuqla döyür, damğalayırdılar, indi isə zəncir vurub, arabalarda deyil, qoşa-qoşa piyada aparırdılar.

Məmurlar Nexlyudova deyirdilər ki, onu hiddətləndirən bu mülahizələr həbsxana və sürgün yerlərinin kamil qurulmamasından irəli gəlir və yeni tipli həbsxanalar düzəltməklə bunların hamisini islah etmək olar. Lakin bu fikir Nexlyudovu qənaətləndirmirdi, ona görə ki, Nexlyudov onu hiddətləndirən şeyin həbsxanaların az və ya çox kamil qurulmasından irəli golmadiyini hiss edirdi. O, elek-trik zəngləri olan kamil həbsxanalar, Tardin tövsiyə etdiyi elektrik vasitəsilə edamlar haqqında oxumuşdu və təkmilləşdirilmiş zora-kılıqlar onu daha da hiddətləndirirdi.

Nexlyudovu açıqlandıran başlıca şey bu idi ki, məhkəmə və nazirliklərde oturub xalqdan yığılmış pulun hesabına böyük maaş alan adamlar bu maaşı ona görə alırlardı ki, özləri kimi məmurlar tərəfindən cini dəlillərlə yazılmış kitablara baxaraq onların yazdıqları qanunları pozan adamların hərəkətlərini maddələrə salıb, bu maddələrə görə insanları hara isə elə bir yere göndərildilər ki, burada bu adamlar onları bir daha görmürdülər və amansız, qabalası-

nəzarətçilərin, keşikçilərin tam hakimiyəti altında həm mənəvi, həm də cismən milyon-milyon hələk olurdular.

Nexlyudov höbsxana və yatablara yaxından bələd olduqda gördü ki, dustaqlar arasında yayılan bütün qüsurlar: serxosluq, qumarbazlıq, amansızlıq, höbsxana xidmətcilərinin törətdikləri bütün dehşətli cinayətlər və adam atı yeməyin özü heç də təsadüf və ya küt alımların hökumətə bir dəlih olaraq izah etdikləri kimi fitri, cinayətkar tip olmaq və cybəcərlək hallarından irəli gəlməyib, adamlardan bir qismının o birilərinin cozaqlandırma bilmələri haqqındaki anlaşılmaz sohvin labüb naticəsidir. Nexlyudov görürdü ki, adam atı yemək halları tayqada yox, nazirliliklərdə, komite və idarələrdə başlayıb tayqada qurtardı, məsələn, onun yeznesi, bütün məhkəmə işçiləri və pristavdan başlamış nazirədək bütün məmurlar heç də haqqında danışmağa adət etdikləri ədalətin və xalqın mənafeyinin qeydində qalmırdılar; onların hamisəna bu pozğunluq və iztirabların səbəbi olan bütün işləri görmək üçün verilən manatlar lazımdı. Bu, göz qabağında idi.

"Yaxşı, doğrudanmı bunlar hamısı yalnız anlaşılmazlığın nəticəsidir! Neca olsun ki, bù məmurlara həm maaş, həm də həttə mükafat verilsin, ancaq onlar bütün bu etdiklərini etməsinlər?" deyə Nexlyudov düşünürdü. Tərəpəndikcə ətrafında fəvvərə kimi sıçraşan bireylərə baxmayaraq Nexlyudov xoruzlarının ikinci banında bu fikirlərlə dərin yuxuya getdi.

## XX

Nexlyudov yuxudan oyandıqda faytonçular artıq çoxdan çıxıb getmişdilər, karvansara sahibəsi çayını içmişdi və tərləmiş yoğun boynunu yaylıqla silə-silə gəlib yatab soldatının məktub gatirdiyini xəbər verdi. Məktub Marya Pavlovnanın idi. O yazırdı ki, Krlitsovun ürəkgetməsi onlar düşündüklərindən daha ciddidir. "Biz bir istədik ki, onu burada saxlayıb özümüz də onunla qalaq, ancaq icazə vermadılar, indi biz onu aparırsa da, qorxuruq. Çalışın şəhərdə işi elə qurun ki, onu saxlasalar, bizlərdən də birimizi onun yanında qoysunlar. Əger bunun üçün ona əro getməyim lazımdırsa, əlbəttə, mən hazırlam." Nexlyudov nökeri atların dalınca stansiyaya göndərib teləsik yığışmağa başladı. O, ikinci stəkan çayını içib qurtarmamışdı ki,

üçatlı araba zinqirovlarını cingildədərək və təkərlərini donmuş palçığın üstündə, daş döşəmədə olduğu kimi səsləndirərək səkiyə yaxınlaşdı. Nexlyudov yoğun karvansara sahibəsilə hesablaşdırıldıqdan sonra teləsik həyətə çıxıb arabaya əyləşdi və dustaqlara çatmaq arzusu ilə atları mümkin qədər yeyin sürməyi əmr etdi. Darvaza-nın yaxınlığında o, doğrudan da, kisələr yüksəlnmiş və xəstə dusaqlar minməş arabalara çatdı. Arabalar donmuş palçığın üstü ilə gedə-gedə gurultu qoparırdı. (zabit yox idi, o qabağı getmişdi). İcmiş soldatlar gülüb danışa-danışa daldan, yoluñ iki tərəfi ilə gedirdilər. Araba çox idi. Qabaqdakı arabaların hər birində cinayət üstündə tutulmuş və indi zəif düşməş altı dustaqla yerleşmişdi, daldakı arabaların hər birində isə üç siyasi dustaqla golirdi. Ən arxadakı arabada Novodvorov, Qrabets və Kondratyev, ikinci arabada Rantseva, Nabatov və yel xəstəliyinə tutulduğu üçün Marya Pavlovnanın öz yerini verdiyi zəif bir qadın golirdi. Üçüncü arabada Krlitsov samanın üstündə uzanıb başını yastığa qoymuşdu. Marya Pavlovna arabanın qirağında onun yanında oturmuşdu. Nexlyudov arabasını Krlitsovun yanında saxladıb düşərək ona tərəf getdi. At minmisi sərxaş keşikçi Nexlyudova qayılandısa da, Nexlyudov ona əhəmiyyət vermadan arabayı yaxınlaşdı və arabanın kənarından yapışb onunla yanaşı getməyə başlıdı. Krlitsovun əynində kürk, başında quzu dərisindən papaq vardi, ağızı yaylıqla bağlanmışdı, indi o daha ariq və solğun görünürdü. Onun qəsəng gözləri indi xüsusi iri və parlaq idi. Arabanın silkelənməsindən yüngülce yırğalanır, gözlərini Nexlyudovdan çəkmədən baxırdı, sohhəti haqqında verilən suala cavab olaraq yalnız gözlərini yumub başını hirsə yırğaladı. Görünür, onun bütün qüvvəsi arabanın təkanlarına dözməyə sərf olunurdu. Marya Pavlovna arabanın o biri tərəfində əyləşmişdi. O, Krlitsovun veziyəti barəsindəki bütün nigaranılığını ifadə edən mənalı bir nəzərlə Nexlyudova baxdıqdan sonra dərhal sən bir səslə danışmağa başladı:

— Görünür, zabiti xəcalət böğmuşdur, — deyə o, Nexlyudova üzünü tutub ucadan çıçırdı ki, araba təkərlərinin qopardığı səsküydə sözləri eşidilsin. — Buzovkinin qollarındaki buxovları çıxarıblar. Qızını quçağında aparır. Katya ilə Simonson onunla bərabər gedirlər, mənim yerim isə Veroçka gedir.

Krlitsov Marya Pavlovnanı göstərib eşidilməsi mümkün olmayan bir şey söylədi və görünür, öskürəyini boğmaq üçün üz-

gözünü qırışdırıb başını yırtaladı. Onun dediklerini eşitmək üçün Nexlyudov başını Krltsov yaxınlaşdırıldı. Belə olduqda Krltsov ağızını yaylıqdan çıxarıb piçılı ilə dedi:

— İndi halim xeyli yaxşıdır. Ancaq qorxuram soyuq dəysin.

Nexlyudov təsdiq əlaməti olaraq başını yırtaladı və Marya Pavlovna baxdı.

— Hə, üç cism problemi necə oldu? — deyə Krltsov yeno piçlədadi və güclə, ağır-agır gülümşədi. — Ağlılı bir qərara gəldinizmi?

Nexlyudov anlamadı, lakin Marya Pavlovna izah etdi ki, onun dediyi problem üç cismən: Güneş, Ay və Yerin bir-birinə olan nisbetini təyin etmək üçün məşhur riyaziyyat məsələsidir və Nexlyudov, Katyuşa və Simonsonun bir-birinə olan münasibətini Krltsov zarafatla bu məsələyə oxşatmışdır. Krltsov zarafatının Marya Pavlovna tərəfindən düzgün izah etdiyini başının hərəkətiələ təsdiq elədi.

Nexlyudov dedi:

— Qərər məndən asılı deyil.

— Mənim məktubumu aldınız, dediyimi edəcəksiniz? — Marya Pavlovna soruştı.

Nexlyudov:

— Mütləq, — dedi və Krltsovun üzündə narazılıq ifadəsi sezərek gəlib əyilmiş arabasına çıxdı, yolun kələ-kötür yerlərindən keçərək onu atıb-tutan arabanın qırğından yapışaraq ayaqlarında buxov, qollarında zəncir bir verst uzanıb qoşa gedən boz xalathı və ya yanımkürk geyimiustaqları ötbük keçməyə başladı. Nexlyudov yolun o biri tərəfi ilə gedən Katyuşanın göy rəngli baş yaylığı, Vera Yefremovnanın qara paltosunu, Simonsonun gödəkçəsini, toxunma şapkasını və səndəl kimi, qayısla bağlanmış ağ yun corablarını tanıdı. Simonson qadınlarla yanaşı gedərək nə barədə issə hərəkatla danışındı.

Qadınlar Nexlyudovu gördükde baş əydilər. Simonson isə şapkasını təntənə ilə yuxarı qaldırdı. Nexlyudovun deməyə bir sözü olmadığı üçün sürücünü dayandırmadan onları ötbük keçdi. Hamar yola çıxanda sürücü yene atları bərk sürdüsə də, yolun hər iki tərəfi ilə uzanan arabaların yanından qabağa keçmək üçün hamar yoldan hey çıxmış olurdu.

Araba təkərlərinin derin iz buraxdığı yol qaranlıq iynəyarpaqlı ağaclar meşəsindən keçirdi. Yolun hər iki tərəfində yarpaqları hələ tökülməmiş açıq-sarı, qum rəngində toz ağacları ilə qaraşam ağacları

göründü. Yolun yarısında meşə qurtardı, kənarda tarlalar, monastırın qızıl xaçları və günbəzləri göründü. Hava tamamilə açıldı, buludlar dağıldı, günəş meşədən yuxarı qalxdı və şəh düşməş yarpaqlar da, gölməçələr də, kilsələrin günbəzleri və xaçları da günəşdə bərk vurdu. Qabaqda, sağ tərəfdə, uzaq mavi üfüqdə dağlar ağarırdı. Üçətli araba dağın etəyində salınmış böyük bir kəndə girdi. Kənd küçəsi camaatla: başlarına qəribə papaqlar qoyub xalat geymiş ruslarla və özge milletlərdən olanlarla dolu idi. Sərəx və ayıq kişilərlə qadınlar dükanların, meyxanaların və arabaların yanında qaynaşıb uguldayırlılar. Hiss olunurdu ki, artıq şəhər yaxınlaşırlar.

Sürücü sağ tərəfə qoşulmuş atı qamçılayıb cilovun dardı, cilovlar sağ tərəfə düşsün deyə, yanaklı oturub təşəxxüsle arabanı enli küçənin ortası ilə sürdür və atların başını çəkmədən çaya yaxınlaşdı. Çayı bərə ilə keçmək lazım idi. Bərə yeyin axan çayın ortasında idi, o tərəfdən gəlirdi. Bu tərəfdə iyirmiyədək araba bərəni gözleyirdi. Nexlyudov çox gözləməli olmadı. İti axan su çayın axınına qarşı çox yuxarılara irəliləmiş bərəni sürətlə körpünün taxtalara yaxınlaşdırıldı.

Öyinlərinə yarımkürk, ayaqlarına başmaq keçirmiş hündürboy, enlikürək, əzəməti və qaradınmaz bərəçilər kəndirləri cəld və məhərətlə körpüyü atıldıqdan sonra onu direklərə bağladılar, bərənin qapılarını açıb onun üstündəki arabaları sahile buraxdilar. Sonra bərəni başdan-başa arabalarla və sudan hürkən atlarla doldurmağa başladılar. İti axan enli çay bərənin qayıqlarını döyəcəyərək kəndirləri tarım çekirdi. Bərə doldulduğdan və Nexlyudovun atları açılmış, dörd bir tərəfdən başqa arabalarla sıxışdırılmış arabası onun bir kənarına qoşulduğandan sonra bərəçilər bərəyə yerleşməyənələrin xahişinə əhəmiyyət vermədən kəndirləri açıb yola dösdülər. Bərə sakitlikdi, yalnız bərəçilərin ayaqlarının, bir də ayaqlarını götürüb qoyan atların bərənin taxtasına döyen dırmaqlarının tappiltisi cəsildilirdi.

## XXI

Nexlyudov bərənin kənarında dayanıb iti axan enli çaya tamaşa edirdi. Onun təsəvvüründə bir-birini əvəz edən iki surət: qəzəb içərisində can verən Krltsovun araba silikaləndikcə yırtalanan başı, bir də Simonsonla beraber yolu qırğı ilə gümrah halda gedən Katyuşanın fiquru canlanırdı. Ölən, lakin ölməyə hazırla-

mayan Krltsov olduqca ağır və kədərli təsir buraxırdı. Simonson kimi bir adamın məhəbbətini qazanmış və indi yaxşı, doğru yola qədəm qoymuş Katyuşadakı dəyişiklik Nexlyudovu sevindirməli idi, lakin bunun özü də ağır idi və o buna üstün gələ bilmirdi.

Suyun səthilə şəhərdən böyük mis zəngin titrek cingiltisi axıb geldi. Nexlyudovun yanında dayanmış sürücü və bütün arabacılar bir-birinin dalınca şapkalarını çıxarıb xəç çevirdilər. Sürəhi hamıdan yaxın dayanmış və Nexlyudovun əvvəlcə görmədiyi alçaqboy, pırılaşq saçlı bir qoca isə xəç çevirmədi, başını qaldırıb gözlerini Nexlyudova zillədi. Qocanın əynində yamaqlı arxalıq, mahud şalvar, ayağında köhnə və yamaqlı başmaq var idi. Ciyninə kiçik bir kisə atmış başına tüklük hündür xəz şapka qoymuşdu.

Nexlyudovun sürücüsü şapkasını başına qoyub düzəldərək dedi:

— Ey qoca, niyə dua etmirsen? Dinsiz deyilsən ki?

Pırılaşq saçlı qoca kolməleri bir-birinin dalınca qoşaraq qətiyyətlə dedi:

— Kime dua edim?

Sürücü istehza ilə dedi:

— Məlumdur kimsə, Allaha.

— Sən onu, o Allahı mənə göstər görüm!?

Qocanın üzündə elə bir ciddiyət, elə bir qətiyyət vardi ki, sürücü qüvvətli bir adamlı üzləşdiyini hiss edərək özünü bir qədər itirdi də, bunu bürüze vermedi, susmamağa və onlara qulaq asan camaatın qabağında biabır olmamağa çalışaraq tez cavab verdi:

— Haradadır? Məlumdur ki, göyde.

— Sən orada olmusan?

— Olmuşam—olmamışam, dəxli yoxdur, ancaq hamı bilir ki, Allaha dua etmək lazımdır.

Qoca qaşqabağını ciddiyyətlə töküb dedi:

— Allahı heç kəs heç yerdə görməmişdir. Vahid bir oğul atasının varlığını xəbor verib.

Sürücü:

— Görünür, sən xristian deyilsən, — dedi və qamçısını kəmərinə keçirib atın qayışını düzəltti.

Kim isə güldü.

Arabası ilə birlikdə bərənin kənarında dayanmış, çox da gənc olmayan birisi soruşdu:

— Babacan, sən hansı dinə qulluq edirsən?

Qoca:

— Heç bir dinə qulluq etmirem. Çünkü özümdən başqa heç kəsə, heç kəsə inanıram, — deyə yenə tez və qəti səslə cavab verdi.

Nexlyudov söhbətə qarışaraq dedi:

— İnsan öz-özünə necə inana bilər. Adam səhv edə bilər.

— Heç vaxt, — deyə qoca başını yırğalayıb qətiyyətlə cavab verdi.

— Dünəyada niyə bəs cürbəcür dinlər var? — Nexlyudov soruşdu.

— Ona görə özgələrinə inanıb, özlərinə inanırlar. Mən də insanlara inandığımından, tayqadəki kimi yolumu azdim. Elə dəlaşib qaldım ki, buradan çıxmaga ümidiim kəsildi. Köhnə etiqadlıları da, təzə etiqadlıları da, şənbə günüünü bayram edənlər də, xəstlər də, keşişpərəstlər də, inanmayanlar da, avstriyalılar da, malakanlar da, xədimlər də — hərə yalnız özünü tərifləyir. Odur ki, kor küçükələr kimi hərə bir tərəfə dağlışılıb. Din çoxdur, ancaq ruh bərdir. Sənə də, mənde də, o birisində də. Demək, hər kəs öz ruhuna inansa, hamı birləşər. Hər kəs özü bildiyi kimi olsa, hamı bir olar.

Qoca hündürdən danişır və görünür ki, dediklərini daha çox adam ectsitsin deyə, dörd bir tərəfinə boylanırdı.

— Siz çoxdan bu etiqaddasınız? — Nexlyudov ondan xəbor aldı.

— Mənmi? Çoxdan. Onlar məni iyirmi üçüncü ildir ki, ora-bura qovurlar.

— Necə yəni qovurlar?

— Vaxtilə İslami necə qovurdular, məni də elə qovurlar. Tutub məhkəmələrə, keşlərin — incilpərəstlərin və fariscyelərin yanına dərtlər; məni delixanaya da salıblar. Ancaq mənə heç bir şey edə bilməzələr; çünkü azad bir adamam. Deyirlər “adın nədir?” Elə bili-rələr, mən özüme bir ad qoyacağam. Mən özümə heç bir ad qoymaram. Mən hər şeydən imtina etmişəm: mənim nə adı var, nə məkanım, nə də vətənim — heç bir şeyim yoxdur. Mən — mənəm. Adın nədir? İnsan. “Bəs neçə yaşın var?” Deyirəm ki, saymamışam, saymaq da mümkün deyil; çünkü mən hemişi olmuşam, hemişi də olacağam. Deyirlər: “Atan—anan kimdir?” Deyirəm ki, Allahdan və torpaqdan başqa, nə atam var, nə anam. Allah atam, torpaq anamdır. Deyirlər: “Padşahu tamırsan?” Niyə də tanımayım? O özü üçün padşahdır, mən de özüm üçün. Deyirlər: “Səninlə ne danişsan?” — Deyirəm: Xahiş etmirəm ki, mənimlə danişin. Beləcə eziyyət verirlər.

— Bes indi haraya gedirsiniz? — Nexlyudov sorusdu.  
— Hara geldi. İsləyirəm, iş olmayanda sədəqə istəyirəm, — deyə qoca bərənin o biri sahile yanaşdığını görüb sözünü qurtardı və onu dinleyənlerin hamisəna qürurla baxdı.

Bərə o biri sahile yaxınlaşdırıldı. Nexlyudov pul kisəsini çıxarıb qocaya pul təklif etdi. Qoca boyun qaçırdı.

— Mən onu almırəm, — dedi. — Mən çörək alıram.  
— Onda bağışla.

Qoca:  
— Bağışlamalı bir şey yoxdur. Sən menim ürəyimə toxunmamışsan. Menim ürəyimə toxunmaq da olmaz, — dedi və ciyinindən çıxmış olduğu çantasını yenə ciyinə keçirməyə başladı. Bu aralıq arabanı beradən çıxarıb qoşdular.

Nexlyudov yekəper bərəçilərə cib xərcliyi verib arabaya min-dikdik sürücü ona dedi:

— Cənab, sizin də danışmağa hövslənəniz varmış. Səfəhin biridir.

## XXII

Araba təpəyə çıxanda sürücü Nexlyudova sarı döndü:

— Sizi hansı mehmanxanaya aparım?  
— Hansı yaxşıdır?  
— "Sibir" mehmanxanasından yaxşısı ola bilməz. Dyukun mehmanxanası da pis deyil.  
— Hara isteyirsen, apar.

Sürücü yenə de yanpörtü oturub atları qamçıladı. Şəhər bütün şəhərlərə bənzəyirdi: zirzəmili və yaşıl təneke damlı eyni evlər, eyni kilsə, dükənlər və boş küçədə eyni mağazalar, hətta eyni qorodovoylar. Ancaq evlərin, demək olar ki, hamısı taxtadan olub, küçələr ensiz idi. Sürücü gediş-geliş nisbetən çox olan küçələrdən birində üçotaqlı arabasını mehmanxananın qapısı ağızında saxladı. Lakin mehmanxanada boş otaq olmadıqından, başqasına getmek lazımlı oldu. Bu mehmanxanada boş nömrə tapıldı və Nexlyudov iki aydan sonra özünü birinci dəfə olaraq adət etdiyi nisbetən temiz və rahat bir şəraitdə hiss elədi. Nexlyudov üçün ayrılan otaq az bəzəkli olsa da, arabadan, karvansaradan və yatabdan sonra özündə böyük bir yüngüllük duydular. On başħası, yatabları gəzdikdən sonra heç cür yaxasını qurtara bilmədiyi bitləri təmizləmək idi. Odur ki, yerləş-

dikdən sonra dərhal hamama yollandı və şəhərlilər kimi nişastalanmış köynek, qat keşmiş şalvar, sürtük, palto geyinib oradan birbaş ölkə rəisinin yanına getdi. Mehmanxana qapıçısının tutub gətirdiyi iri və dolu qırız atı qoşulmuş ciriltili faytona minib böyük və gözəl bir evin qabağına gəldi. Evin qabağında keşikçilər və qorodovoylar dayanmışdılar. Evin qabaq və dal tərəfi bağ idi, bağda yarpaqlarını tökmüş çilpaq budaqlı ağaçqəvəq və toz ağaclarının arasında sıx yarpaqlı, yamyəşil küknar, qara, aq şam ağacları görüñürdü.

General xəstə idi və heç kəsi qəbul etmirdi. Buna baxmayaraq, Nexlyudov vizit vorəqesini generala verməyi nökərdən xahiş etdi və nökər cavabla geri qayıtdı.

— Əmr etdilər buyurasınız.

Qabaq otaq, nökər xəbər aparan pilləkən və parketi silinib par-par parıldayan salon Peterburqu xatırladırdısa da, bunlar həm daha çirkli, eyni zamanda daha təmtəraqlı idi. Nexlyudovu kabinetə apardılar.

Şişman generalın kartof kimi böyük burnu, alnında və daz başında iri şişlər var idi, gözlerinin altı torba kimi sallanmışdı. Bu zirek adam eynində ipək tatar xalatı, əlində papiroş əyləşib gümüş altılıqlı stekanda çay içirdi.

General yoğun və qat bağlamış boynunu xalatla örtərək dedi:

— Salam, ezişim! Bağışlayın ki, xalatda qəbul edirəm: heç qəbul etmeməkdənə, bu yaxşıdır. Mən bir az xəstəyəm, odur ki, eşiye çıxmırıam. Neca olub ki, gelib bizim bu uzaq yerdərə çıxmısınız?

Nexlyudov dedi:

— Men bir dəstə dustağı müşayiət edirdim, onların içinde mənə yaxın olan bir adam idi. Şövkətlə general, golmışam qismən o şəxs haqqında, bir də başqa bir məsələ haqqında sizdən xahiş edəm.

General gərənədi, çayını içdi, papiroşunu malaxit külqbəyə basıb söndürdü, şışmiş, qıyalı və parlaq gözlerini Nexlyudovdan çəkmədən qulaq asmağa başladı. O, Nexlyudovun sözünü yalnız bir dəfə, papiroş isteyib-istəmədiyini ondan soruşturmaq üçün kəsdi.

General insan pərvərliyin və liberallığın öz peşəsi ilə uyuşmasını mümkün hesab edən elmlı hərbiyyəcilər tipinə mənsub idi. Lakin təbəti etibarilə ağılli və xeyirxah olduğu üçün belə bir uyuşmanın mümkün olmadığını çox tezliklə hiss etmişdi və varlığında daim çəkişən bu kimi daxili ziddiyyəti görməməkdən ötrü hərbiy-

yəçilər içərisində geniş yayılmış çox şərab içmək vərdişinə uyub, bu vərdişə o qədər aludə olmuşdu ki, otuz beş illik hərbi xidmətdən sonra həkimlərin "alkoqolik" adlandırdığı adama çevrilmişdi. Onun bütün bədəni şərab idi. Mostlik duymaq üçün hər hansı bir maye içmək ona kifayət idi. Şərab içmək isə onun üçün elə bir tələbata çevrilmişdi ki, bunsuz yaşaya bilmirdi və hər gün axşama doğru tamamile sərxoş olardı. Buna baxmayaraq, belə vəziyyətə o qədər uyğunlaşmışdı ki, səndələməz və bir o qədər də səfəhləməzdi. Bu zaman o elə ağır və təmkinli vəziyyət alardı ki, söylədiyi hər səfəh sözünü ağıllı sözlər kimi qəbul ederdilər. Yalnız şəhərlər, məhz Nexlyudovun onu evdə tapıldığı saatlarda general ağıllı adama oxşar, ona deyilənləri anlaya bilib tekrar etməyi xoşladığı "sərxoş, həm də ağıllı olmaq – iki gözəl cəhdət" məsəlinə işdə az və ya çox müvəffəqiyyətə əməl edə bilərdi. Ali hakimiyət idarələri onun çox içib sərxoşluq etdiyini bildirlər, lakin təhsilini sərxoşluğa başlayan kimi keşmesinə baxmayaraq, o, savadlı, cesarətli, zirek, yaraşılı bir adam idi və sərxoş olduğu halda belə, özünü ağır apara bildiyi üçün onu indi işlədiyi yaxşı və mənus vəzifəyə tövən edib saxlayırdılar.

Nexlyudov onu maraqlandıran adamin qadın olduğunu, bu qadının taqırsız olaraq məhkum edildiyini və onun haqqında əlahəz-rətə ərizə verildiyini generala nağıl etdi.

General:

– Bəli. Sonra? – dedi.

– Peterburqdə mənə vəd etmişdilər ki, bu qadının müqəddərəti barədə xəbər bu aydan gec olmayıaraq mənə göndəriləcək və burada...

General gözlerini Nexlyudovdan çəkmədən gödəkbarmaqlı əlini masaya tərəf uzadıb zəngi çaldı, papiros çekib fisildaya-fisildaya və hündürdən öskürərək dinməzcə Nexlyudova qulaq asmaqda davam etdi.

– Mümkünsə, sizdən xahiş edərdim ki, ərizəyə cavab alınanadək o qadını burada saxlayasınız.

Hərbi paltar geymiş denşik içəri girdi.

General denşiko dedi:

– Soruş gör: Anna Vasilievna yuxudan durubmu? Yenə də çay ver. – General Nexlyudova müraciətə: – Daha nə buyurursunuz? – soruştı.

Nexlyudov sözünü davam etdi:

– Mənim ikinci xahişim həmin dəstədə gedən siyasi bir dustağa aiddir.

General başını mənali-mənali yırgalayaraq dedi:  
– Bəla deyin!

– O, ağır xəstədir, ölüm ayağındadır. Çox güman ki, onu burada xəstəxanada saxlasınlar. Siyasi dustaqlarıdan biri onun yanından qalmış arzu edir.

– Bu qadın ona yaddır?

– Bəli, lakin bu qadın ona əre getməyə hazırlıdır, bir şərtlə ki, bu dustağın yanında qalmاق üçün ona imkan verilsin.

General parlaq gözleri ilə Nexlyudova baxır və görünür, nəzərləri ilə həmsəhəbətini utandırmaq istəyirmiş kimi, dinməzcə qulaq asır, hey papiros çəkirdi.

Nexlyudov sözünü qurtarandan sonra o, masanın siyirtməsindən bir kitab çıxarıb, barmaqlarını tez-tez isladaraq kitabı vərəqləyib nikah haqqında maddəni təpib oxudu.

O, gözlərini kitabdan qaldıraraq soruşdu:

– Bu qadın hansı cəzaya məhkum edilmişdir?

– Katorqaya.

– Bu qadınla evlənmək məhkum edilmiş həmin dustağın vəziyyətinə yüngülləşdirə bilməz.

– Axi...

– İcazə verin. Əgər azad bir adam da bu qadınla evlənse, hamısı birdir, həmin qadın öz cəzasını çəkməlidir. Məsələ bundadır: kimin cəzası daha ağırdır – kisinin, ya qadının?

– Onların hər ikisi katorqa cəzasına məhkum edilmişdir.

General gülərək dedi:

– Demək, heç biri bir-birinə borclu olmur. Kişinin payına nə düşürsə, qadının da payına o düşür. Xəsto olduğu üçün kişini burada saxlamaq mümkünündür, – deyə general sözünü davam etdi, – və yəqin ki, onun aqibətini yüngülləşdirmək üçün mümkün olan hər şey ediləcəkdir, lakin dustaqlar qadın ona əre getsə də, burada qala bilməz...

– Xanım qəhvə içir, – deyə nöker gelib bildirdi.

General başı ilə ona cavab verib sözünü davam etdi:

– Yaxşı, bu barodə yeno də fikirləşərom. Onların familiyaları nədir? Buraya yazın.

Nexlyudov onların familiyalarını yazdı.

General Nexlyudovun xəstə ilə görüşmək xahişinə cavab olaraq dedi:

— Bunu da edə bilmərəm. Əlbəttə, mən sizdən şübhələnmirəm, lakin siz həm bu xəstə ilə, həm də başqları ilə maraqlanırsınız və sizin pulunuz vardır. Burada isə hamı satqındır. Mənə deyirlər ki, rüşvətxorluğun kökünü kəs. Hamı rüşvət aldığı halda, bunun kökünü necə kəsmək olar? Özü də rütbəsi aşağı olan adamlar daha çox rüşvət alırlar. Beş min verst uzaqda oturub bunu görmək olar? Mən burada olduğum kimi, o da orada ağadır, — deyə general güldü və gülümseyərək sözünə davam etdi: — Yəqin ki, siz siyasi dustaqlarla görüşmüsünüz, pul vermisiniz, sizi onların yanına buraxıblar, ele deyilmə!

— Bəli, doğrudur.

— Mən anlayıram, siz bele hərəket etməlisiniz. Siz siyasi bir dustaqla görüşmək isteyirsiniz. Sizin ona üreyiniz yanır. Nəzəretçi və ya keşikçi isə sizdən rüşvət alacaqdır; cünki o, bir abbasi maaş alır və ailəsi olduğu üçün rüşvət almaya bilməz. Onun və sizin yerinize mən olsaydım, eynən sizin və onun kimi hərəket edərdim. Lakin məhz insan olduğum və mərhəmət deyilən şeyə uya biləcəyim üçün öz vəzifəmdə qanunun azca da olsun pozulmasına icazə vermərəm. Mən qayda-qanun güdən adamam, müəyyən şərtlərlə mənə etibar ediblər və bu etibarı doğrultmalyam. Bu məsələni qurtardıq. İndi nağıl edin görək, mərkəzdə nə var, nə yox.

General, görünür ki, eyni zamanda həm yenilikləri öyrənmək, həm də özünün mövqeyini və insanpərvərliyini göstərmək məqsədi ilə həm suallar verməyə, həm də özü nağıl etməyə başladı.

### XXIII

General Nexlyudovu yola salarkən:

— Bəli, deyin görüm, siz hara düşmüsünüz? Dyukun mehmanxanasınımı? Yox, canım, ora çox pisdir. Nahara biziə gəlin, — dedi, — saat beşdə. İngiliscə danışırsınız mı?

— Bəli, danışıram.

— Çox gözəl. Bilirsinizmi, buraya bir ingilis seyyahı gəlmışdır. O, Sibirdeki sürgün yerlərini və hebsxanaları öyrənir. O bu gün bizdə nahar edəcəkdir, siz də gəlin. Biz saat beşdə nahar edirik, arvadım da həmişə naharın vaxtında olmasını tələb edir. Nahar zamanı həm

o dustaqla necə hərəket etmək haqqında, həmçinin xəstə haqqında sizə cavab verərem. Bəlkə də xəstə dustağın yanında bir adam saxlamaq mümkün oldu.

Nexlyudov generala təzim etdi və işgüzər bir əhvali-ruhiyyədə pocta getdi.

Poçt günbəzli bir otaqdan ibarət idi; arakəsmenin arkasında məmurlar oturub basabas salmış camaaṭa məktublar verirdiler. Məmurlardan biri başını yana əyərək tez-tez ona verilən zərflərə aravermedən möhür vurub mizi taqqıldadır. Nexlyudovu çox gözləməyə məcbur etmədilər və familyasını bilən kimi ona gelmiş bir dəstə məktub və bağlımlı dərhal verdilər. Burada həm pul, həm bir neçə məktub və kitab, həm də "Oteçestvennie zapiski" jurnalının son nömrəsi var idi. Nexlyudov məktubları aldıqdan sonra, əlinde kitab oturub nəyi isə gözləyən bir soldatın əylişdiyi taxta skamyaya yaxınlaşıb onunla yanaşı oturaraq onları gözden keçirməyə başladı. Məktubların içində sıfarişle göndərilmiş bir məktub var idi, məktub gözəl bir zərfin içərisinə qoyulmuşdu, zərfin üstündə al-qırmızı surquça vurulmuş aydın bir möhür var idi. Nexlyudov zərfi açıb Seleninin məktubunu və bu məktubla birlikdə rəsmi bir kağızi gördükdə qanının üzüne vurdugunu və ürəyinin sixildığını hiss etdi. Bu kağızı Katyuşanın işi haqqında qərar idi. Bu qərar nədən ibarət idi? Yoxsa rədd etmişdilər? Nexlyudov nərin, çətin oxunan, qısqıraq xətlə yazılmış kağızı tələsik oxuyub fərqli nəfəsini dərdi. Qərar ürəkəcan qərar idi.

"Mehriban dostum! — deyə Selenin yazdı. — Axırıncı səhəbatim mənə bərk təsir etdi. Maslova haqqında sən doğru deyirmişsin. Mən işi diqqətələn nézərdən keçirdim və gördüm ki, o qadına qarşı ağır bir ədalətsizliyi yol verilmişdir. Bu ədalətsizliyi yalnız sənin şikayət vermiş olduğunu ərizələrə baxan komisyonda düzəltmək olardı. Mən işin orada həll edilməsinə nail ola bildim və bağışlanmaq haqqındaki qərarın üzünü qrafınına Yekaterina İvanovnanın verdiyi ünvana göndərirəm. Kağızın əsli Maslovanın məhkəmə zamanı saxlanıldığı yerdə göndərilmişdir və güman ki, dərhal Sibir baş idarəsinə göndəriləcəkdir. Bu xoş xəbəri sənə bildirməyə tələsirəm. Əlini dostcasına sixıram. Sənin Seleninin".

Kağızın özünün məzmunu bələ idi: "Müqəssirlərin əlahəzrotin adına göndərdikləri ərizələri qəbul edən əlahəzrot imperatorun dəftərxanası. Filan iş. Filan şöbə, filan gün, il. Müqəssirlərin əla-

beşzərin adına göndərdikləri erizələri qəbul edən əlahezərət imператор dəftərxanasının baş müdürünin emrinə görə, meşən qadın Yekaterina Maslovaya bildirilir ki, əlahezərət imператор iltifat buyurub Maslovanın işi barəsindəki məruzəyə qulaq asaraq, onun xahişinə nəzər salmış və məhkum edildiyi katorqa cozasının Sibirin o qədər de uzaq olmayan yerlərində yaşamaqla əvəz edilməsini emr etmişdir.

Bu, şad və mühüm bir xəbər idi: Nexlyudovun həm Katyuşa, həm özü üçün gözləye biləcəyi şey baş vermişdi. Doğrudur, Katyuşanın vəziyyətindəki dəyişiklik onun üçün yeni çətinliklər yaradırdı. Katyuşa katorqalı kimi qaldığı müddədə Nexlyudovun təklif etdiyi nikah saxta bir nikah olacaqdı və ancaq Katyuşanın vəziyyətini yüngülləşdirdiyi üçün bir əhəmiyyətli malik idi. İndi isə onların birgə yaşamasına heç bir şey mane olmurdu. Nexlyudov isə buna hazırlı deyildi. Bundan əlavə, bas Katyuşanın Simonsonla münasibəti necə olsun? Onun dünən dediyi sözlərin mənası nə idi? Katyuşa Simonsonla birlikdə yaşamağa razılıq versəydi, bu yaxşı, yoxsa pis olardı? Nexlyudov bu fikirlərdən heç cür baş aça bilmədiyi üçün indi bu barədə düşünməkdən el çəkdi. "Bunlar hamısı sonradan məlum olacaq, - deyə o fikirləşdi, - indi isə Katyuşanı mümkün qədər tez görüb, şad xəbəri ona yetirmək və onu azad etmək lazımdır". Nexlyudov belə düşünürdü ki, kağızın onun əlində olan surəti bunun üçün kifayatdır. Buna görə de poçtdan çıxıb faytonçuya həbsxanaya sürməsini emr etdi.

Həbsxanaya getməyə generalın sehər icazə vermediyinə baxmayaraq, Nexlyudov ali reislərin düzəldə bilmədiyi bir işi çox vaxt aşağı rütbəli adamların asanlıqla düzəldiklərini təcrübədən bildiyi üçün, hər halda həbsxanaya girməyi qərara almışdı ki, yeni şad xəbəri Katyuşaça çatdırınsın, belə də onu həbsxanadan azad etməkə bərabər, Krltsovun sehhətindən xəbər tutub generalın dediyini ona və Marya Pavlovnaya bildirsin.

Həbsxana nəzarətçisi ucaboy, yoğun və yekəper bir adam idi. Onun bığları və ayılıb ağzına torəf gələn bakenbardları var idi. O, Nexlyudovu çox ciddi qəbul edib qətiyyətlə bildirdi ki, reisin icazəsi olmadan kənar adamların dustaqlarla görüşüne icazə verə bilməz. Nexlyudov deyəndə ki, onu paytaxt şəhərlərdə həbsxanaya buraxırdılar, həbsxana nəzarətçisi:

- Çox ola bilər, ancaq mən buraxmiram, - cavab verdi. Buna söyleyərkən onun səsinin ahəngindən belə çıxırdı: "Siz, paytaxt adamları ele düşünürsünüz ki, bizi təccübəldəndirib çətin vəziyyətdə qoya bilərsiniz: lakin biz Şərqi Sibirde olsaq da, qayda-qanuna möhkəm bələdik və size da öyrədə bilerik".

Əlahezərin xüsusi dəftərxanasından göndərilən kağızin surəti de həbsxana nəzarətçisine təsir etmədi. O, Nexlyudovu həbsxanaya buraxmaqdən qəti olaraq boyun qaçırdı. Kağızin suretini təqdim etməkla Maslovanın həbsxanadan azad edilə biləcəyi haqqında Nexlyudovun sadəlövhəcəsinə ehtimalına cavab olaraq həbsxana rəisi həqarətə gülümseyib bildirdi ki, birisini həbsxanadan azad etmək üçün birbaş onun öz reisinin serəncamı olmalıdır. Onun verdiyi bütün vədler bundan ibarət oldu ki, əfv edildiyini Maslovaya xəbər verər və öz reisinin emrinə alan kimi onu bir saat da olsa həbsxanada saxlamayıb buraxar.

Həbsxana nəzarətçisi Krltsovun sehhəti haqqında məlumat verməkdən də boyun qaçırib bildirdi ki, o hətta belə bir dustağın olub-olmadığını da deyə bilməz. Beləliklə, Nexlyudov heç bir şey əldə edə bilməyərək, faytona minib mehmanxanaya getdi.

Həbsxana nəzarətçisinin bu qədər ciddi olmasının səbobi ən başlıcası ondan irali galirdi ki, adı qaydadən ikiqat artıq doldurulmuş həbsxanada bu zaman hamı yatalaq xəstəliyinə tutulmuşdu. Nexlyudovu gəzdiren faytonçu yolda ona nağıl elədi ki, "həbsxanada çoxlu adam qırılır. Hansı xəstəliyə isə tutulublar. Gündə iyirmi adam basdırırlar!"

#### XXIV

Həbsxanadakı müvəffəqiyətsizliyi baxmayaraq, Nexlyudov eyni gümrah, həyəcanlı, işgūzər əhvali-ruhiyyədə Maslovanın əfv edilməsi haqqında kağızin alınıb-alınmadığını öyrənmək üçün qubernatorun dəftərxanasına getdi. Dəftərxanada kağızı almamış dilar, buna görə də Nexlyudov mehmanxanaya qayıtdıqdan sonra, yubanmadan bu barədə derhal Seleninə və vəkilə mektub yazmağa telesdi. Məktubu yazıb qurtarandan sonra saatə baxdı; generalın evinə nahara getmək vaxtı idi.

Yolda yene də əfv edilməsini Katyuşanın necə qarşılıyacağını düşündü. Onu hara göndərcəkdilər? Katyuşa ilə necə yaşaya-

caqdı? Bəs Simonson? Katyuşanın ona münasibeti necədir? Katyuşada baş vermiş dəyişikliyi xatırladı. Bununla birləkde onun keçmisi de yadına saldı.

"Unutmaq, yaddan çıxarmaq lazımdır, — fikirlesdi ve təkrar Katyuşa haqqındaki fikirləri başından qovmağa telesdi. — Sonra hamısı məlum olar" — deyə generala nə deməli olduğu haqqında düşünməyə başladı.

Generalın evində varlı adamların, böyük məmurların həyatına xas olan və Nexlyudovun adət etmiş olduğu təmtəraqlı nahar neinkı yalnız təmtəraqdan, hətta on adı rəhatlıqdan belə uzun müddət məhrum olduğuna görə onun üçün xüsusi xoş idi.

Nikolay sarayının keçmiş xanımlarından olan ev sahibəsi Peterburqun köhnə dubli *grande dame*<sup>1</sup>-lərindən olub, fransızca təbii və rusça qeyri-təbii danışındı. O, həddindən artıq şax dayanıb əlleri ile hərəkət edərək dirseklerini belindən ayırmadı. Ərina sakit və bir qədər kədərlər hörmət bəsləyirdi, qonaqları ilə rəftarından isə, şəxsiyyətindən asılı olaraq onlara müxtəlif münasibət bəsləsə də, olduqca nəvazişkar idi. O, Nexlyudovu yaxın bir adamı kimi, çox incə və gözə çarpmayan xüsusi mehribanlıqla qəbul etdi, buna görə də Nexlyudov özünün bütün məziyyətlərini yenidən bilib xoş bir məmənluq duydu. Ev sahibəsi ona hiss etdi ki, orijinal olsa da, onu Sibirə getirib çıxaran namuslu hərəkətindən xəbərdardır və onu müstəsna bir adam hesab edir. Bu mehribanlıq və generalın evindəki gözəl, bəri-bəzəkli həyatı görməsi buna səbəb olmuşdu ki, Nexlyudov bütün varlığı ilə qəşəng ev şəyərindən, lezzətli yeməkdan, adət etdiyi mühitdən olan təriyeli adamlarla yüngül və xoş münasibətdən zövq alırdı, ona elə golirdi ki, son zamanlar içərisində yaşadığını mühit bir yuxu imiş və indi bu yuxudan oyanaraq real həyata qayıtmışdır.

Süfrə başına ev adamlarından, yeni generalın qızı və onun ərin-dən, yavərdən əlavə, bir ingilis, qızıl mədeni işlədən bir tacir və Sibirin uzaq bir şəhərində qubernatorluq edən bir qonaq oturmuş-dular. Bütün bu adamlar Nexlyudovun ürəyinə yatıldı.

Sağlam, yanaqları qıpqırmızı olan, fransızca çox pis danişsa da, ingiliscə çox yaxşı və natiqlər kimi təsirlili danişan ingilis çox şey

görmüşdü və onun Amerika, Hindistan, Yaponiya, Sibir haqqında söhbətləri maraqlı idi.

Kendli oğlu olub eynime Londonda tikilmiş brilyant düyməli frak geymiş, böyük kitabxanası olan, xeyriyyə cəmiyyətinə çox şey bağışlamış və Avropa liberallarının əqidəsində yaşayış qızıl medəni sahibi gənc tacir həm sağlam kəndli təbiiliyi, həm də Avropa mədəniyyəti ilə aşşalmış, təhsil görmüş, tamamilə yeni və yaxşı bir tipi təmsil etdiyi üçün Nexlyudovun xoşuna gelir və onu maraqlandırırdı.

Uzaq şəhərin qubernatoru, Nexlyudov Peterburqda olan zaman haqqında çox şey danişan həmin sabiq departament direktoru idi. Bu, seyrək, qıvrımsaçı, mavigözlü, aşağıdan çox yoğun olan şışman bir adam idi. Yumşaq və ağ barmaqlarına üzük keçirmişdi, xoş təbəssümü vardı. Ev sahibi qubernatoru ona görə qiymətləndiridi ki, rüsvətxorlar içərisində təkcə o rüşvət almırı. Böyük musiqi həvəskarı olan və pianoda özü çox yaxşı çalan ev sahibəsi da qubernatoru ona görə qiymətləndiridi ki, o, yaxşı musiqi çalan idi və ev sahibəsi ilə birlək də dörd əllə piano çalırdılar. Nexlyudovun əhvali-rubiyyəsi o qədər yaxşı idi ki, bu gün bu adam da onun xoşuna gəldi.

Hamiya xidmet göstərmək istəyən şən, yorulmaq bilməyen, çənəsi göy rəngə çalan zabit-yavər öz mehribanlığı ilə xoşa gəldi.

Nexlyudovun xoşuna hamidən çox generalın sevimli gənc qızı və onun eri gəldi. Generalın qızı çirkin, sade bir gənc qadın olub bütün fikrini ilk iki uşağına vermişdi: ata-anası ilə uzun mübarizədən sonra sevib orə getdiyi tavəzükər və ağıllı eri Moskva universitetinin liberal namizədi idi, o, qulluq edir, statistika ilə, xüsusiətə yönəndiyi, sevdiyi və ölüb getməkdən xilas etməyə çalışdığı özgə xalqların statistikası ilə məşğul olurdu.

Hami Nexlyudovla nəinki nəvəzi və mehribanlıqla rəftar edirdi, həm də aydın idi ki, yeni və maraqlı bir şəxsiyyət kimi onun golişinə sevinirdi. Naharə hərbə sürtük geyib boynundan ağ xaç aşmış general Nexlyudovla köhnə bir tanış kimi salamlaşdı və qonaqları dərhal ayaqüstü araq içməyə davot etdi. Onun yanından getdikdən sonra nə iş gördüyü haqqında generalın verdiyi sualın cavabında Nexlyudov poçtda olduğunu, səhər haqqında danışlığı şəxsin ofv edildiyini və indi həbsxanaya getmek üçün yenə icazo istədiyini söylədi.

<sup>1</sup> Kübar qadın

Süfre başında işden danışmaqdan görünür xoş gəlmeyen general qasqabağı töküb heç bir şey demədi.

— Araq istəyirsiniz? — deye o, içeri girən ingilise fransızca müraçət etdi. İngilis araq içdikdən sonra bu gün kilsəyə və zavoda getdiyini, böyük həbsxananı bir daha görmək arzusunda olduğunu söylədi.

General Nexlyudova üzünü tutaraq:

— Lap yaxşı oldu, birlikdə gedə bilərsiniz, — dedikdən sonra yavərə müraciət etdi: — Bunlara buraxılış kağızı verin.

— Siz həbsxanaya nə vaxt getmək istəyirsiniz? — deye Nexlyudov ingilisdən soruşdu.

İngilis dedi:

— Mən həbsxanaya axşam getməyi xoşlayıram, hamı evdə olur, heç bir hazırlıq görülmür. Hər şey necə var, elə də olur.

General:

— Deməli, o, həbsxanani bütün məziyyəti ilə görmək isteyir? Qoy görsün. Mən bu barədə çox yazmışım, mənə qulaq asımlar. Elə issa qoy xarici mətbuatdan işin nə yerdə olduğunu öyrənsinlər, — deyib yemək masasına yaxınlaşdı. Ev sahibəsi masanın yanında dayanıb qonaqlara yer göstərirdi.

Nexlyudov ev sahibəsi ilə ingilisin arasında oturdu. Generalın qızı və departamentin keçmiş direktoru onunla üzbezə oturmuspıldalar.

Nahar zamanı, səhbbət kasık-kasık gah Hindistandan, gah Tonkin ekspedisiyasiından, gah da Sibirde hamının yalan danışılub rüşvət almasından gedirdi. Hindistan haqqında ingilis danışırı. Tonkin ekspedisiyاسını general ciddi surətdə pisleyirdi. Bütün bu səhbbətlər Nexlyudovu az marağlandırdı.

Lakin nahardan sonra qonaq otağında qəhvə içərkən Qladston haqqında ingilislə ev sahibesinin arasında çox maraqlı səhbbət başlandı: bu səhbbət qarışan Nexlyudova elə gəldi ki, bu barədə o xeyli ağılli söz dedi və həmsəhətbləri bunu sezməmiş olmadılar. Yaxşı nahardan sonra yumşaq kresləda nəvazişkar və yaxşı tərbiyə görmüş adamların arasında oturub qəhvə içmək Nexlyudovun ürəyini getdikcə daha çox açıldı. İngilisin xahişi ilə ev sahibəsi departamentin keçmiş direktoru ilə birlikdə piano dalına keçib Beethovenin yaxşı ifa etdikləri beşinci simfoniyasını çalanda Nexlyudov özündən tamamilə memnun qalmış kimi çıxdan bəri hiss etmediyi

mənəvi bir zövq duydu, elə bil özünün necə yaxşı bir adam olduğunu o yalnız indi bildi.

Royal qəşəng idi, simfoniyanı da yaxşı çalırdılar. Bolkə də bu həmin simfoniyanı seven və bilən Nexlyudova belə gəlirdi. O, gözəl andanteyə qulaq asarkən özünə və özünün bütün gözəl sıfatlarına yaranan riqqətdən fısıldadığını hiss etdi.

Nexlyudov çıxdan bəri duymadığı nəşə üçün ev sahibəsinə min-nətdarlıq edib vidalaşaraq getmək isteyirdi ki, ev sahibəsinin qızı qətiyyətlə ona yaxınlaşdı və qızara-qızara dedi:

— Siz mənim uşaqlarımı sorusurdunuz; onları görmək istəyirsiniz?

Anası qızının yersiz hərəkətinə gülümşəyərək dedi:

— Ona elə gelir ki, onun uşaqlarını görmək hamı üçün maraqlıdır.

Nexlyudov həddini aşib-dəşən xoşbəxt ana məhəbbətindən mütəəssir olaraq dedi:

— Əksinə, çox, çox maraqlıdır. Lütfən göstərin.

Kürəkəni, qızıl mədəni sahibi və yavərlə birlikdə qumar mizinin dalında oturmuş general gülərək qışkırdı:

— Knyazı aparır ki, öz uşaqlarını göstərsin. Borcdur, gedib əta edin!

Görünür, indicə onun uşaqları barəsində rəy söyləniləcəyindən həyəcanlanmış gənc qadın artıq Nexlyudovun qabağına düşüb yeyin addimlara içəri otaqlara tərəf gedirdi. Divarlarına ağ kağız çəkilmiş, tünd abajurlu kiçik lampa ilə işıqlandırılmış üçüncü, hündür otaqda yan-yanı iki çarpayı qoyulmuşdu, ciyinina ağ örtük salmış daya çarpayıların arasında oturmuşdu. Sibirliyə kimi almacıq sümükleri çıxmış mehriban sıfətli daye ayağa qalxıb təzim etdi. Ana birinci çarpayıya tərəf əyildi, bu çarpayıda onun iki yaşı qızı balaca ağızını açaraq sakitcə yatırdı. Qızın uzun və qıvrımlı saçları yastığın üstüne dağlımışdı. Uşağın balaca, ağ dabəni göy zolaqlı toxunma yorğanın altından çıxmışdı, anası yorğanı düzəldərək dedi:

— Bax, bu Katyadır. Qəşəngdirmi? Onun cəmisi iki yaşı var.

— Gözəldir!

— Bu isə Vasyukdur, onu babası belə adlandırb. Tamamilə başqa tipdir. Sibirliyidir. Eledir?

Nexlyudov qarın üstə yatmış kök uşağa baxaraq:

— Qəşəng oğlanıdır, — dedi.

Ana mənalı-mənalı gülümşəyərək:

— Doğrudan? — dedi.

Nexlyudov zencirleri, qırılmış başları, adamların döyülmeyini, eksiksizliği, can üstə olan Krltsov və bütün keçmiş ilə birlidə Katyuşanı xatırladı. Onun paxılılığı tutdu, indi gördüyü kimi, beləcə gőzel, təmiz bir səadət içərisində yaşamaq istədi.

Nexlyudov uşaqları bir neçə dəfə tarifleyib, bu tarifləri acgöz-lükə qəbul edən ananı heç olmasa qismən memnun saldıqdan sonra onun arxasında qonaq otağına getdi. Sözleşdikleri kimi, həbsxanaya bərabər getmək üçün ingilis onu burada gözləyirdi. Nexlyudov evin qoca və gənc sahibləri ilə xudahafizləşdikdən sonra ingilisli birlikdə generalın evinin səkisinə çıxdı.

Hava dəyişilmişdi. Quşbaşı yağan qar artıq yolu, damı, bağın ağaclarını, qapının qabığını, faytonun üstünü və atlarnın belini basmışdı. İngilis özünün faytonu olduğu üçün Nexlyudov onun sürücüsünə həbsxanaya getməyi əmr edib, öz faytonuna tək mindi və xoşu gəlməyən bir borcu ödəyəcəyindən doğan ağır bir hissə qar üzündən çətinliklə hərəkət edən yumşaq faytonda ingilisin dalınca getdi.

## XXV

Darvazasının ağızında keşikçi dayanmış və fənər yanın həbsxananın tutqun binası indi hər yeri – qapını da, damı da, divarları da örtən temiz və aq qar pərdəsinə baxmayaraq, bütün bina işiq yanın pəncərələri ilə adama səhərkinə nisbetən daha ağır tasir bağışlayırdı.

Yekəper nəzarətçi darvazaya çıxdı. Nexlyudova və ingilisə verilmiş buraxılış kağızını fənər işığında oxuyub qurtardıqdan sonra iri ciyinlərinə heyrlə çəkdisi de, əmri yerinə yetirərək onları öz dalınca gəlməyə dəvət etdi. Nəzarətçi onları əvvəlcə həyətə, sonra sadakət qapıya və oradan da idarənen pillekənинə təref apardı. Nəzarətçi onlara əyleşməyi təklif etdiqdən sonra ne kimi bir xidmet edə bileyəcəyini soruştur və Nexlyudovun elə indice Maslovani görmək arzusunda olduğunu öyrənib gözətçini Maslovanın dalınca göndərdi və ingilisin Nexlyudov vasitəsilə elə o saat yağıdırmağa başladığı suallara cavab verməyə hazırlaşdı.

– Bu qala neçə adam üçün tikilmişdir? – ingilis soruşturdu. – Həbsxanada neçə dəstəq var? Kişi nə qədər, qadın na qədərdir, uşaq nə qədər? Neçə katorqalı, neçə sürgünə gedən, neçə könüllü gedən vardır? Xəstə neçə nəfərdir?

Nexlyudov ingilisin və nəzarətçinin sözlerini tərcümə edirdiðə, onların mənasına fikir vermirdi, ona görə ki, Maslova ilə qarşidəki görüş onu göznlənilmədən tamam çəşdirmişdi. İngilis üçün tərcümə etdiyi cümlələrin arasında yaxınlaşmaqdə olan addım səslerini eşidəndə, idarənin qapısı cirıldayıb açıldı və dəfələrlə olduğu kimi, qabaqda nəzarətçi, dalınca isə başına yaylıq bağlamış və dəstəq koftası geymiş içəri girən Katyuşanı görəndə Nexlyudov varlığını ağır bir hiss bürüdüyüն duydı.

Maslova gözlərini qaldırmadan yeyin addımlarla otağa girdiyi zaman Nexlyudovun başından belə bir fikir keçdi: "Mon yaşamaq isteyirəm, ailə, uşaq isteyirəm, insan kimi yaşamaq isteyirəm".

O, ayağa qalxıb Maslovaya təref bir neçə addım atdı. Katyuşanın üzü ona sərt və yapıqsız görünürdü. Bu üz yena də Maslova onu məzəmmət etdiyi zaman olduğu kimi idi. Katyuşa rəng verib rəng alındı, o, barmaqları ilə koftasının etəyini tez-tez burur, gah Nexlyudova baxır, gah gözünü yere dikirdi.

Nexlyudov dedi:

- Əfv olunduğunuzu bilirsinizmi?
- Bəli, nəzarətçi demişdir.
- Belə ki, kağız alınan kimi siz həbsxanadan çıxıb istədiyiniz yerde sakin ola bilərsiniz. Biz bu barədə fikirləşərik...

Maslova onun sözünü tələsik kəsdi:

- Men nə fikirləşəcəyəm? Vladimir İvanoviç hara getsə, mən də oru gedəcəyim.

Həyəcan keçirməsinə baxmayaraq, Maslova gözlərini qaldırıb Nexlyudova baxa-baxa bu sözləri tez və aydın şəkildə dedi, elə bil deyəcəklərinin hamısını əvvəlcədən fikirləşib hazırlamışdı.

Nexlyudov:

- Demək belə! – dedi.
- Nə edim, Dmitri İvanoviç, o bizim birgə yaşamağımızı, – Maslova qorxu içərisində dayandı və özünü düzəltdi, – mənim onun yanında qalmağımı istəyir. Mənim üçün bundan yaxşı nə ola bilər? Men bunu özüm üçün xoşbəxtlik hesab etməliyəm. Əlacım nədir?..

"İkisindən biridir: ya o, Simonsona vurulmuşdur və onun yolunda fədakarlıq etməyimi istmir, ya da o moni sevə-sevə, mənim xeyrim üçün məndən imtiyə edir və öz arzularından homişlik əl çəkib müqoddərətini Simonsonun müqəddərəti ilə bağ-

layır”, – deyə Nexlyudov fikirləşdi və xəcalət çəkdi. O qızardığını hiss etdi və:

– Əgər siz onu sevirsinizsə... – dedi.

– Nə sevib-sevməmək? Men artıq belə şeyləri tərk etmişəm, bir də ki, Vladimir İvanoviç tamamile başqa bir adamdır.

– Əlbəttə, elədir, – Nexlyudov sözə başladı, – o, gözel bir insanıdır və mənəcə...

Maslova artıq bir söz deyəcəyindən və ya ürəyindəkilərin hamisini deyə bilməyəcəyindən qorxurmuş kimi Nexlyudovun sözünü təkrar keşdi. O özünün əsrarəngiz çəp nəzəri ilə Nexlyudova baxaraq dedi:

– Dmitri İvanoviç, əgər sizin istəyinizcə etmirəməsə, məni bağışlayın. Görünür, belə olmalı imiş. Axi siz də yaşamasınız.

Maslova Nexlyudova onun indicə düşündüyü şeyi demişdi, lakin artıq o bu barədə düşünməyib, tamamilə başqa şey düşünür, duyurdu. Nexlyudov nəinki xəcalət çəkirdi, həm də Maslova ilə birlikdə itirdiklərinə heyif silənlərdi. O dedi:

– Mən onu gözləmirdim.

– Siz niyə burada yaşayıb əziyyət çəkəsiniz. Əziyyət çəkdiyiniz kifayətdir, – Maslova qəribə bir təbəssümə gülümsədi.

– Mən əziyyət çəkməmişəm, mənim üçün yaxşı keçib və əlimdən gəlseydi, yənə də sizə xidmət etmək istərdim.

– Bize, – Maslova “bize” dedikdə Nexlyudova baxdı, – heç bir şey lazımlı deyildir. Siz onszən da mənim üçün çox şey etmisiniz. Əgər siz olmasaydıniz... – O nə isə demək istədi, lakin səsi titrdi.

Nexlyudov dedi:

– Mənə minnətdarlıq etməyə dəyməz.

– Nə haqq-hesab çekək? Bizim haqq-hesabımızı Allah çekər, – deyə Maslova dilləndi və onun yaşarmış qara gözləri parıldadı.

Nexlyudov dedi:

– Siz nə yaxşı qadınsınız!

Maslova göz yaşları içərisində:

– Mən yaxşıyam? – dedi və onun üzünü miskin bir təbəssüm işqlandırdı.

Bu aralıq ingilis soruşdu:

– Are, you ready?<sup>1</sup>

– Directly<sup>1</sup>, – deyə Nexlyudov cavab verdi və Katyuşadan Krlitsovun sorusunu.

Katyuşa həycandan özüne gəlib sakitcə bildiklərini söylədi:

– Yol Krlitsovun çox zəif saldıqından onu dərhal xəstəxanaya qoymuşlar. Marya Pavlovna çox narahat olmuşdur, xahiş edib ki, onu xəstəxanaxaya xidməti qəbul etsinlər, ancaq onu qoymadılar.

Maslova ingilisiñ gözlədiyini sezib dedi:

– Mən gedim.

Nexlyudov dedi:

– Mən vidalaşmırıram, sizinle yenə də görüşəcəyəm.

Maslova güclə eçidilən bir səsle:

– Bağışlayın, – dedi. Onların gözləri bir-birinə sataşdı və Maslovanın bu qəribə qıygacı baxışından, “salamat qalın” əvəzinə “bağışlayın” deyərkən üzündəki o miskin təbəssümündən Nexlyudov anladı ki, Katyuşanın gəldiyi qərarın səbəbi haqqında onun iki gümənindən ikincisi doğru imiş: Katyuşa onu sevirdi və bu fikirdə idi ki, özünü ona bağlamaqla onun həyatını pozar, Simonsonla getsə, onu azad edərdi və indi istədiyini yerinə yetirdiyi üçün sevinməklə bərabər ondan ayrıldığına görə əzab çəkirdi.

Katyuşa onun elini sixib cəld otaqdan çıxdı.

Nexlyudov dönüb onunla getməyə hazır olan ingilisa baxdı, lakin ingilis qeyd dəftərcisinə ne isə yazırırdı. Nexlyudov onu işindən ayırmadan divarın yanındakı taxta divana oturdu və birdən-birə berk yorulduguñu hiss etdi. Onu yuxusuz keçirdiyi gecələr, səyahət, həyəcan yormamışı, o hiss edirdi ki, onu dəhşətli surətdə yoran bütün həyatdır. O əyləşdiyi divana söykənib gözlərini yumdu və bir anda möhkəm yuxuya getdi.

– İndi kameraları gəzmək istəyirsinizmi? – deyə həbsxana nəzarətçisi sorusunu.

Nexlyudov ayılıb harada olduğuna təəccübəndi. Ingilis qeydlərini qurtarmışdı və kameralara baxmaq arzusunda idi. Yorulmuş və maraq hissini itirmiş Nexlyudov onun dalınca getdi.

<sup>1</sup> Siz hazırlısanız?

<sup>1</sup> Bu saat

Nəzarətçilərin müşayiəti ilə gedən ingilis, Nəxlyudov və hebsxana nəzarətçisi qapıdan və iki dustağın birbaş döşəməsinə su başına çıxdığı, ürəkbulandırıcı üfunet verən dəhlizdən keçidkən sonra katorqlıları məxsus birinci kameraya girdilər. Ortasında taxtlar qurulmuş kamerada dustaqların hamısı artıq uzanmışdı. Onlar yetmiş nəfər idilər. Baş-başa və böyük-böyüra verib yatmışdır. Qonaqlar içəri girdikdə dustaqların hamısı zəncirlerini səsləndirə-səsləndirə ayağa qalxdılar və ülgüclə təzəcə qırılmış başlarını parıldadaraq taxtların yanında dayandılar. İki dustaq yerində qalxmadi. Onlardan biri qırmızı üzlü, görünür, qızdırılmış bir gənc idi, o birisi aravermədən ah-uf cleyən bir qoca idi.

İngilis gənc dustağın nə vaxt xəsteləndiyini soruşturdu. Nəzarətçi onun bu seher xəsteləndiyini, qocanın isə artıq çoxdan qarın ağrısına tutulduğunu, xəstəxana ağızına qədər dolu olduğu üçün onu qoymağın yer olmadığını söylədi. İngilis başını narazı-narazı yırgalayıb, bu adamlara bir neçə söz demək arzusunda olduğunu söylədikdən sonra deyəcəklərini tercümə etməyi Nəxlyudovdan xahiş etdi. Belə malum oldu ki, ingilisin səyahət etmək - Sibirdəki sürən və dustaqlanaların təsvir etmək məqsədindən eləva, dinc etiqad etmək və günahı yumaqla nicat tapmağı təbliğ etmək kimi başqa bir məqsədi də varmış.

O dedi:

- Onlara söyləyin ki, İsa peyğəmberin onlara yazığı gelirdi, onları sevirdi və onların yolunda ölmüşdür. Əger onlar buna inansalar, özlərini xilas etmiş olarlar. - İngilis bunları deyərkən bütün dustaqlar dinməzçə taxtların qabağında dayanıb əllərini yanlarına salmışdır. - Onlara deyin ki, bu kitabda bunların hamısı yazılmışdır. Onların içərisində oxumağı bacaranlar varmı? - deyə o, sözünü qurtardı.

Dəmə, dustaqların içerisinde iyirmi nəfərdən çox savadı olan var imiş. İngilis elindəki kisenin içindən cildlənmiş bir neçə Əhdicədid çıxardı, təlis köynəklərin qolları içərisindən bərk, qara dirnaqlı, əzələli əllər bir-birini itəleyərək ona doğru uzandı. İngilis bu kamerada iki İncil paylaştı, o biri kameraya getdi.

O biri kamerada da eynilə belə idi. Bura da bürkü və üfunəti idi; ceynən bundan əvvəlki kamerada olduğu kimi iki pəncərənin

arasındaki divardan İsanın təsviri asılmışdı, qapının sol tərəfində isə çellək qoyulmuşdu, eləcə hamı bir-birinin böyrünə sıxlıb uzanmışdı, eləcə hamı ayağa qalxbi dündüz dayandı, eləcə də üç adam yerindən qalxmadi. Onlardan ikisi qalxbi oturdu, o biri yerindən tərpənmədi və hətta içəri girənlərə dönüb baxmadı da: bunlar xəstələr idilər. İngilis də eyni nitqiyi söylədi və birinci kamerada olduğu kimi dustaqlara iki İncil verdi.

Üçüncü kamerada səs-küy və vurmuxma səsi eşidildi. Nəzarətçi qapını döyüb qısqırdı: "Farağat!" Qapı açıldıqda iki xəstə və bir-biri ilə dalaşan iki adamdan eləva, yəncə də hamı əllərini yanlarına salıb dündüz dayandı. Dalaşanların üzü qəzəbdən cybəcərləşdi, biri o birinin saçından, biri də bu birinin saqqalından yapışb tutuşmışdır. Yalnız nəzarətçi onların üstünə cumandan sonra bir-birini buraxdırılar. Birinin əzilməş burnundan qan və selik axır, ağızının suyunu qarışdırı, o da bunları kaftanının qolu ilə silirdi; o biri dustaqları saqqalının yolumuş tüklərini təmizləyirdi.

- Dustaqların böyüyü! - deyə nəzarətçi sort səslə qısqırdı.

Yaraşıqlı və qüvvətli bir adam qabağı çıxıb gözlərində şən bir təbəssüm oynaya-oynaya dedi:

- Cənab heç cür sakitləşdirmək olmur.

Nəzarətçi qaşqabağını tökerək dedi:

- Mən onları sakitləşdirərəm.

- What did they fight vor?! - ingilis soruşturdu.

Nexlyudov onları nə üçün dalaşdıqlarını dustaqların böyüyündən soruşturdu.

Dustaqların böyüyü gülümşəyə-gülümşəyə dedi:

- Patava üstündə dalaşırdılar, özgəninkini götürmüştü. Bu onu itələdi, o da cavabını verdi.

Nexlyudov bunları ingilise söylədi.

İngilis hebsxana nəzarətçisine müraciətə dedi:

- Mən onlara bir neçə kelmə söylemək istərdim.

Nexlyudov tərcümə etdi. Nəzarətçi "söyleyə bilərsiniz" dedi.

İngilis özünün meşin cildli İncilini çıxardaraq Nexlyudova dedi:

- Zəhmət çəkin, dediklerimi tərcümə edin. Siz bir-birinizdən küsüb dalaşmışınız, bizim yolumuzda ölmüş İsa peyğəmber isə umu-küsümüzü həll etmək üçün bize başqa bir vasitə vermişdir.

Onlar nə üçün dalaşırdılar?

Onlardan sorusun, görün, İsanın qanununa görə bizi incidən adamla necə rəftər etmək lazımlı gəldiyini bilirlər?

Nexlyudov ingilisin sözlerini və suallarını tərcümə etdi.

Dustaqlardan biri yekəpər nəzarətçiyo baxıb sualedici ahənglə dedi:

— Böyüklerimizə şikayət eləsək, baxarlar?

Başqa birisi dedi:

— Onu kötöklayın, onda heç kəsin ürəyinə deyməz.

Bu söze qahmar çıxan bir neçə səs eşidildi. Nexlyudov onların cavabını ingiliscə tərcümə etdi.

— Onlara deyin ki, İsanın qanununa görə bunun tamamilə eksini etmək lazımdır: bu üzündən vursalar, o üzünü döndər, — deyə ingilis elə bil bununčın üzünü irəli tutdu.

Nexlyudov onun dediklərini tərcümə etdi.

Kim işə:

— Qoy özü sınaqdan keçirsin, — dedi.

Taxtin üstündə uzanan dustaqlardan biri:

— Silləni hər iki üzünə çəksə, — dedi, — onda hansı üzünü irəli verəsən?

— Beləliklə, səni xurd-xəsil cleyər.

Dalda dayanmış bir dustaq:

— Hə, vur görüm, — dedi və ürəkdən güldü. Sirayətdicili ümumi bir qəhqəhə bütün kameraları bürüdü; hətta ağızı-burnu qana və seliyyə bulaşmış dustaq da qəhqəhə çəkdi. Xəstələr də gülürdülər.

İngilis özünü itirmədi və onlara söyleməyi xahiş etdi ki, qeyri-mümkin görünən şey dənə etiqadı olan adamlar üçün mümkün və asan olur.

— Soruşun, görün onlar içirlərmi?

— Elədir ki var, — deyə bir səs, cyni zamanda yenə də piqqılıt və qəhqəhə eşidildi.

Bu kameralada dörd xəstə var idi. Xəstələri nə üçün ayrı bir kameralaya qoymurlar? — deyə ingilisin sualına, hebsxana nəzarətçisi cavab verdi ki, bunu xəstələr özləri istəmirlər. Bu xəstələr yolu-xucu deyilər, feldşer onlara nəzarət və kömək edir.

Bir başqası dedi:

— İki həftədir ki, gözə görünmür.

Nəzarətçi cavab verməyib qonaqları o biri kameralaya apardı.

Yenə də qapını açıdlar, yenə də hamı ayağa qalxıb dinməzco dayandı, yenə də ingilis İncil payladı; cyni işlər beşinci, altıncı kamerada, sağda, solda, hər iki tərəfdə təkrar edildi.

Katorqaya göndərilən dustaqların yanından sürgün olunanların yanına, sürgün olunanların yanından icmaçıların yanına və könlüllü olaraq gələnlərin yanına getdilər. Hər yerde vəziyyət cyni idi: hər yerde soyuqdan donan, ac, avara, xəstəliyə tutulmuş, rüsvay edilmiş, zindana salılmış cyni adamlar vəhşi heyvanlara bənzayırdılar.

İngilis lazımı qədər İncil payladıqdan sonra artıq kitab paylamır və həttə nitq də söylemirdi. Gördüyü ağır mənzərə və başlıcası, boğucu hava, yəqin ki, onun da qüvvəsini tükəndirdiyindən kameraları gəzib hər kamerada no kimi dustaqlar olduğu haqqında nəzarətçinin məlumatına yalnız "all right"<sup>1</sup> — deyə cavab verirdi. Nexlyudov cyni yorğunluq və ümidsizlik içorisində elə bil yuxulu-yuxulu gəzir, kameralara getməkdən boyun qaçırmaga və çıxıb getməyə özündə qüvvə qəpmirdi.

## XXVII

Sürgün edilənlərə məxsus kameralardan birində Nexlyudov bu sohər bərədə rast gəldiyi həmin qoribə qocanı gördükdə tövəccübləndi. Saç-saqqal basmış və bütün üzü qırışlar içorisində olan, cyni cirilmiş kül rəngli çirkli köynök və eynon bu cür şalvar geymiş ayaqyalın qoca taxtin yanında, döşəmənin üstündə oturub ciddi sualedici baxışlarla içəri girənlərə baxırdı. Onun kirli köynöyinin cirilmiş yerindən görünən özgün bədəni miskin və zəif olsa da, sifəti bərədə olduğundan daha dalğın, daha ciddi, daha həyəcanlı idi. Başqa kameralarda olduğu kimi, burada da bütün dustaqlar nəzarətçi içəri girdikdə ayağa qalxıb dümədüz dayandılar; qoca isə yerindən tərəpnəmədi. Onun gözləri parıldayırdı, qışlarını qəzəblə çatmışdı.

— Ayağa qalx! — deyə nəzarətçi onun üstünə qışkırdı.

Qoca yerindən tərəpnəməyib yalnız höqarətlə gülümsədi.

— Qabağında dayananlar sənin nökərlərindir. Mənsə sənin nökərin deyiləm. Sənin alnında möhür var... — deyə qoca nəzarətçinin alnını göstərərək dilləndi.

<sup>1</sup> Çox güzel

Nazarətçi ona tərof yeriyərək hədə ilə dedi:

— Nə-ə-ə?

Nexlyudov tölsik dedi:

— Mən bu adamı tanıyıram. Onu nə üçün həbs ediblər?

Nazarətçi qocaya açıqla baxaraq dedi:

— Həç yere yazılımadığı üçün polis idarəesindən göndəriblər. Biz xahiş edirik göndərməsinlər, onlar isə hey göndərirler.

— Görünür, sən də deccalın qoşunundansan? — deyə qoca Nexlyudova müraciət etdi.

Nexlyudov dedi:

— Yox, mən buranı gəzməye gəlmİŞəm.

— Demək, deccalın insanlara necə eziyyət vermələrinə tamaşa etməyə gəlmisin? Buyur, bax. Adamları tutublar; bütöv bir qoşunu qəfəsə salıb ağzını bağlayıblar. Adamlar tər töküb çörək yeməlidirlər, o isə bunları qəfəsə salmışdır; insanlar vəhşileşsin deyə, onları donuz kimi işsiz saxlayıb yedirdirlər.

— O nə deyir? — deyə ingilis soruşdu.

Nexlyudov dedi ki, insanları əsərətde saxladığı üçün qoca həbsxana nəzarətçisini məzəmmət edir.

İngilis dedi:

— Ondan soruşun görək, qanuna riayət etməyən adamlarla onun fikrincə necə rəftar etmək lazımdır?

Nexlyudov onun sualını tərcümə etdi.

Qoca qaribe tərzdə gülib saf dişlərini ağardı.

— Qanun!.. — deyə o, həqarətən təkrar etdi, — o, əvvəlcə hamını qarət etmiş, bütün torpağı, adamların bütün sərvətinin onların elindən alıb öz altına yimiş, onun eleyhine gedənərin hamısını ezmiş və sonradan qarət etməmək, adam öldürməmək haqqında qanun yazmışdır. Amma görək o bu qanunu əvvəldən yaza idi.

Nexlyudov tərcümə etdi. İngilis gülümsədi.

— Onda soruşun görək, bəs indi oğurlarla və canılərlə necə rəftar olunsun?

Nexlyudov ingilisin sualını təkrar tərcümə etdi. Qoca qaşlarını ciddiyətən qatdı.

— Ona de ki, alındıktı dəccal möhrünü silsin, o zaman nə oğru olar, nə də canı. Ona eləcə də de.

Nexlyudov qocanın sözlerini ingiliscəyə tərcümə etdi. Dəncən sonra o, ciyinlərini ataraq:

— *He is crazy!*, — dedi və kameradan çıxdı.

— Sən öz işində ol, bunları ise sakit burax. Hər kəs özü üçün. Kimi edam etməyi, kimi bağışlamağı Allah bilir, biz yox, — deyə qoca dilləndi. — Hər kəs özünün ağası olsa, o zaman ağa da lazımlı olmaz. Yeri, yeri, — deyə qoca elave edərək yubanıb kameradan çıxmayan Nexlyudova gözlerini ağartdı və qaşlarını açıqla qatdı. — Deccal nökerlərinin bitlərə adamları necə yedirdiyinə baxdığın bəsdir. Yeri, yeri!

Nexlyudov dəhlizlə çıxanda ingilislə həbsxana nəzarətçisi boş bir kamerasının açıq qapısı ağızında dayanmışdır, ingilis "bu kamera nə üçündür?" sorusudu. Nazarətçi bu kamerasının ölünlər üçün ayrıldığını izah etdi.

Nexlyudov nəzarətçinin sözlerini tərcümə etdi. Dəngək ingilis:

— Aha, — deyib içəri girmək istədiyini bildirdi.

Ölülərə məxsus kamara adı, kiçik kamara idi. Divardan açılmış lampa kamerasının bir küncündə bir-birinin üstünə yığılmış kisələrin, odunun və sağ tərəfdəki taxtın üstüne uzandırılmış dörd ölüün üstünə işq salırdı. Əynində təmiz tuman-köynək olan birinci meyit hündürboy, kiçik sıvri saqqalı olan bir adam idi, başının yarısı ülgüclə qırılmışdı. Bədəni artıq qurumuşdu: göyərmiş qolları görünür, sinəsinə qoyulmuşdusa da, sonra yərə düşmüşdü; yalnız ayaqları da bir-birindən aralanmışdı və hər dabarı bir tərəfdə idi. Onunla yanaşı ağ yubka və koftada aqalyalın, başıaçıq qoca bir qadın uzanmışdı. Onun dümdüz, seyrək saçları hörümüşdü, balaca sarı üzü qırış-qırışdı, burnu sıvrı idi. Qarının o tərəfində bənövşəyi geyimli bir kişi meyiti uzadılmışdı. Bu rəng Nexlyudova neyi isə xatırlatdı.

O yaxın gəlib kişinin meyitinə baxmağa başladı.

Yuxarıya doğru qalxmış balaca sıvrisaqqa, möhkəm və qəşəng bir burun, ağappaq hündür alın, seyrək qıvrım saçlar. Nexlyudov bu təpiş cizgilərə baxır, gözlərinə inanmırıldı. Dünən o bu sıfətdə heyəcan, qəzəb və iztirab görmüşdü. İndi bu sıfət sakitdi, tərəpnirdi və son dərəcə gözel idi.

Bəli, bu, Kriltsov idi, heç olmazsa onun maddi varlığından qalanız id.

“O nə üçün əzab çekirdi? Nə üçün yaşayırı? Görəsən indi o bunu anladım?” — deyə Nexlyudov düşündü və ona elə gəldi ki,

<sup>1</sup> O kəməğildir.

bunun cavabı yoxdur, ölümden savayı heç bir şey yoxdur, belə düşünerkən özünü çox pis hiss etdi.

Nexlyudov ingilisə vidalaşmadan nəzarətçidən onu həyətə qədər yola salmağı xahiş etdi və bu axşam gördükələrinin hamısı üzərində düşünmək üçün tek qalmağa ehtiyac duyaraq mehmanxanaya getdi.

## XXVIII

Nexlyudov yatmadan əvvəl mehmanxanadakı nömrəsində uzun müddət o baş-bu başa gedib geldi. Onun Katyuşa ilə işi qurtarmışdı. O, Katyuşa lazım deyildi, bu onu həm kəderləndirir, həm də ona xəcalet verirdi. Lakin indi ona əzab veren bu deyildi. Onun o biri işi nəinki qurtarmamışdı, həm də ona həmişə olduğundan daha şiddetlə əzab verir, ondan fəaliyyət tələb edirdi.

Onun bu müddət ərzində, xüsusilə bu gün dəhşətli həbsxanada gördüyü o müdhiş bəla, sevimli Krltsov da məhv edən həmin bəla qol-qanad açıb hökmərlənmiş edirdi və noinki ona qalib gəlmək, hətta onu necə qalib gəlməyi anlamaq üçün də heç bir imkan görünmürdü.

Ləqeyd generallar, prokurorlar, nəzarətçilər tərəfindən həbs edilib boğucu havası olan həbsxanaya salınaraq qapı üzərinə bağlanan yüz və minlərlə rüsvay olunmuş adam onun təsəvvüründə canlanır, rəisləri ifşa edən və dəli hesab olunan o qəribə, azad qocanı, meyitlərin arasında qəzəb içinde ölmüş Krltsovun gözəl və mum kimi üzünü xatırlayırdı. Əvvəlki sual: o, Nexlyudov dəlidir və ya özlərinin ağılli hesab edən bütün bunların baiskarı olan adamlar dəlidir? – suali qarşısında yeni bir qüvvə ilə dayandı və ondan cavab tələb etdi.

Nexlyudov otağı gəzişməkdən və fikirləşməkdən yorularaq divanda lampanın qabağında əyləşib ingilisin yadigar olaraq verdiyi və ciblərini yoxlayarkən masanın üstünə atdığı İncili biixtiyar açdı. "Deyirlər, burada her şeyin höllini tapmaq olar" – deyə o düşündü və İncili açıb, həmin yerdənə oxumağa başladı. Matvey, XVIII fəsil.

1. O zaman şagirdləri İsanın yanına gəlib dedilər: cənnətdə kimlər daha çoxdur? – deyə Nexlyudov oxuyurdu.

2. İsa bir uşağı çağırıb onu şagirdlərinin arasına qoydu.

3. Və dedi: sizə həqiqəti deyirəm, dəyişməsonız və dönüb körpə uşaq kimi saf qəlbli olmasanız, cənnətə getmeyəcəksiniz.

4. Beləliklə, kim bu uşaq kimi kiçilsə, o cənnətə daha tez gedər.

"Bəli, bəli, bu belədir" – deyə Nexlyudov özünü kiçildikcə heyatda bir o qədər rahatlıq, bir o qədər sevinc duyduğunu xatırladı.

5. Mənə mənim yolumda belə uşaqlardan birini qəbul edərsə, o məni qəbul etmiş olar.

6. Mənə etiqad edən yeniyetmələrdən birini kim şirnikdirib aldatsa, yaxşı olar ki, belə bir adamın boyununa dəyirman daşı salıb onu denizdə batırsınlar.

Görsən, burada "kim qəbul edərsə" sözlərinin mənası nadir, həm də hara qəbul edər? Mənim yolumda na deməkdir? – deyə Nexlyudov bu sözlərin ona heç bir şey izah etmədiyini tuyaraq öz-özündən soruşdu. – "Boynuna dəyirman daşı salmağın və denizin dibinin burası nə dəxli var? Yox, bu nə isə mən deyən deyil: düzgün və aydın deyil" – deyə Nexlyudov düşündü və hayatında İncili bir neçə dəfə oxumaq istədiyini, hər dəfə də belə yerlərin aydın olmasına üzündən onu oxumaqdan el çəkdiyini xatırladı. O, aldanışlar haqqında, onların dünyaya mövcud olmaları, adamların yandırıldığı odlu cəhənnəm vasitəsilə caza verilməsi və Allahın üzünü görən uşaq melakələr haqqında 7-ci, 8-ci 9-cu və 10-cu ayələri də oxudu. "Heyif ki, belə dolasıqdır, – o düşündü, – amma hiss edirsən ki, burada nə isə yaxşı bir şey var".

11. Çünkü adəm övladı məhv olan insani axtarış xilas etmek üçün dünyaya gəlmışdır, – deyə Nexlyudov oxumaqda davam edirdi.

12. Siz necə bilirsınız? Əgər birisinin yüz qoyunu olsayı və bunlardan biri itse idi: o zaman doxsan doqquz qoyunu dağlarda qoyub itən qoyunu axtarmağa gedərdi?

13. Və qoyunu tapa bilseydi, sizi inandırıram, itməmiş doxsan doqquz qoyundan daha çox, bu qoyun onu sevindirirdi.

14. Belə ki, uşaqlardan birinin belə həlak olması barədə Allahın əmri yoxdur.

"Bəli, onların həlak olmasını Allah istəməmişdir, ancaq onlar yüzlərle, minlərlə həlak olurlar. Və onları xilas etmək üçün əlac yoxdur" – deyə o düşündü.

21. O zaman Pyotr ona yanaşdı və dedi: – Nexlyudov ardını oxudu: – Ya Rəbb, mən qarşı günah işləyən qardaşımı mən necə dəfə bağışlamalyam? Yeddi dəfəyə qədərmi?

22. Isa cavab verdi: mən sənə yeddi dəfə demirəm, yeddi kərə yetmiş dəfə deyirəm.

23. Buna göre de Allah özulları ile haqq-hesab çekmek isteyen padşaha oxşayır.

24. O, haqq-hesab çekmeye başlayanda ona min sikkə borclu olan birisi qullığuna getirildi.

25. Borcunu vermeye onun hiç bir şeyi olmadığı üçün padşah emr elədi ki, onun özünü, arvadını, uşaqlarını ve nəyi varsa satıb, borcunu ödəsinler.

26. Belə olduqda o qul üzü üstə yera düşüb ona yalvararaq dedi: padşahım, mənə möhlet ver, bütün borcumu ödəyərəm.

27. Padşah bu quluna mərhemət edərək onu buraxdı və borcundan keçdi.

28. Həmin bu qul eşiye çıxıb ona yüz dinar borclu olan yoldaşlarından birini tapdı və onu tutub boğaraq: borcunu ver! – dedi.

29. Belə olduqda yoldaşı ohun ayaqlarına döşəndi, yalvarıb dedi: mənə möhlet ver, bütün borcunu qaytarım.

30. Lakin o bunu istəmedi, borcunu qaytarıncaya qədər yoldaşını zindana saldı.

31. Bu əhvalatı görən yoldaşları çox məyus oldular və gəlib bütün baş verənləri padşaha söylədilər.

32. Belə olduqda padşah onu çağırıb dedi: – Ey qəddar qul! Men sənin bütün borcundan keçdim; cünki sən mənə yalvardın.

33. Mən səni bağışlayan kimi, sən də öz yoldaşını bağışlamalı deyildinmi?

Bu sözleri oxuyan Nexlyudov birdən-birə:

– Doğrudanmı buradakıların hamısı elə bundan ibarətdir? – deyə bərkədən qışqirdi. Bütün varlığından gələn daxili bir səs ona deyirdi: "Bəli, yalnız bundan ibarətdir".

Öz mənəvi həyatı olan adamların başına tez-tez gələn eyni şey Nexlyudovun da başına gəldi. Başına gələn isə bu idi ki, sağlam mühakiməye zidd və hətta zarafat kimi görünən fikir getdikcə heyatda daha çox təsdiq olunaraq birdən-birə ona ən adı, şübhəsiz bir həqiqət kimi göründü. Beləliklə, indi ona elə bir fikir aydın oldu, insanlara əzab verən dəhşətli beladan yegane və həqiqi qurtuluş yolu yalnız ondan ibarətdir ki, insanlar özlerini Allah qarşısında həmişə günahkar bilsinlər və bu səbəbdən de na başqalarına cəza verməyə, nə də başqalarını islah etməyə ixtiyarları çatmadığını başa düşsünlər. İndi ona aydın olmuşdu ki, dustaqxanalarda gördüyü o dəhşətli bəla və bu bəlanın bəiskarı olan adamlardakı

sakit xudbinlik yalnız insanların mümkün olmayan bir işi görmək istəyindən irəli gəlmişdi: onlar özləri qəddar olduğunu halda bələni islah etmek istəyirdilər. Eyibli adamlar eyibli adamları islah etmək istəyirdilər və buna mexanik yolla nail olmaq fikrində idilər. Lakin bütün bular yalnız ona sebəb olmuşdu ki, ehtiyacı olan xəbis adamlar insanlara yalandan cəza verib onları yalandan islah etməyi özləri üçün bir pəşə seçərək özləri son derəcə pozulmuşdur və əzab verdikləri adamları da durmadan pozurdular. Gördüyü bütün dəhşətlərin sebəbi və bu dəhşəti aradan qaldırmaq üçün nə etmək lazımdı indi ona aydın olmuşdu. Onun tapa bilmədiyi cavab İsanın Pyotra vermiş olduğu həmin cavab idi; bu cavaba görə, həmişə hamının günahından keçmək, özü de dəfələrlər keçmək lazım idi; cünki əle adam yoxdu ki, onun özünün günahı olmasın və günahı olmadığı üçün de cəza verməyə və ya islah etməyə ixtiyarı çatsın.

Nexlyudov öz-özünə: "Ola bilməz ki, bu bəla, bu qədər sade olsun" – deməsinə baxmayaq o bunun əksinə adət etmişdi. Şübəhəsiz olaraq görürdü ki, əvvellər ona nə qədər qəribə görünse də, bu, məsələnin həqiqi, özü də nəinkı nəzəri, həm də lap əməli həllidir. Zalimlər necə rəftər edilsin? Onlar doğrudan da cəzasız buraxılsın? Bu barədə həmisiyi etiraz indi Nexlyudovu təəccüb-ləndirmirdi. Əgər səbut edilsə idi ki, cəza cinayəti azaldıb caniləri islah edir, o zaman bu etirazın mənası olardı: lakin bunun tamamılı eksi səbut edilmiş olduqda və bir qism adamların digər qism adamları islah etməyə gücləri çatmadığı aydın olduğu bir halda, sizin əlinizdən gələn yegane ağıllı şey, nəinkı xeyrəsiz olan, həm də zərərli və bundan əlavə, əxlaqsız və amansız olan işi görməməkdən ibarətdir. "Siz cani hesab etdiyiniz adamları neçə osrdır ki, edam edirsınız. Nə oldu, belə adamlar islah edilib yox oldular? Yox, olmadılar, yalnız həm cəzalandırıldıqları üçün pozulan canilərin, həm də yerlərində oturub insanlara cəza verən cani hakimlərin, prokurorlарın, müştəntiqlərin, həbsxana xidmətçilərinin hesabına onların sayı artdı". Nexlyudov indi anlımışdı ki, cəmiyyət və qanun-qayda, ümumiyyətə ona görə mövcud deyil ki, özgərlərinin mühəkimə edib cəzalandıran qanunlaşdırılmış canilər var, ona görə idi ki, belə pozğunluğa baxmayaq, adamlar hər halda bir-birinə acıyrı və bir-birini sevirler.

Nexlyudov bu fikrin təsdiqini İncilda tapmaq ümidi ilə onu əvvəlindən oxumağa başladı. Onu həmişə mütəəssir edən ali ehkamı

oxuduqda o bu gün həmin xütbədə birinci dəfə olaraq mücerrəd, gözəl fikirlər, özü də əsas etibarilə sışirdilmiş, icrası mümkün olmayan teleblər irəli sürən fikirlər görməyib, sade, aydın və əməli cəhətdən yerinə yetirilə bilən nəsihətlər tapdı ki, onların yerinə yetirilməsi (bu da tamamilə mümkün idi) insan cəmiyyətinin tamamilə yeni quruluşunu bərqrər edirdi. Bele bir cəmiyyətdə Nexlyudovu bu qədər hiddətənləndirən bütün zorakılıqlar nəinki öz-özünə məhv olurdu, həm də insanlara müyəssər olan ən səadət — yer üzərində ilahi bir səltənət səadəti elde edildi.

Burada *beş ehkam* var idi:

*Birinci ehkam* (Mf. V, 21-26) ondan ibarət idi ki, insan nəinki öldürməli deyil, həm də ona qəzəblənməməlidir, heç kəsi özündən aşağı hesab etməməlidir, eğer birisi ilə dalaşarsa, Allaha hədiyyə verməzdən, yəni dua etməzdən əvvəl onunla barışmalıdır.

*İkinci ehkam* (Mf. V, 27-32) ondan ibarət idi ki, insan nəinki zinakarlıq etməməlidir, həm də qadın gözəlliyyindən zövq almaqdan çəkinməlidir, bir qadınla bir dəfə ki evləndi, ona heç vaxt xeyənat etməməlidir.

*Üçüncü ehkam* (Mf. V, 33-37) bundan ibarət idi ki, insan and içmək yolu ilə heç nəyə boyun olmamalıdır.

*Dördüncü ehkam* (Mf. V, 38-42) bundan ibarət idi ki, insan nəinki intiqam almamalıdır, bəlkə bu üzüne vurduqda, o üzünü çevirməlidir, təhqiri bağışlamalıdır və bu təhqiqə sakitcə dözüb insanların ondan istədiklerini heç kəsə müzayiqə etməməlidir.

*Beşinci ehkam* (Mf. V, 43-48) bundan ibarət idi ki, insan öz düşmənlerinə nəinki nifrat bəsləyib onlara mühərabə etməlidir, bəlkə onları sevmeli, onlara kömək elini uzadıb xidmət etməlidir.

Nexlyudov gözlerini lampanın işığına zilləyərək yerində donub qaldı. O, həyatımızın bütün eyiblərinə yadına salıb, insanların bu qaydalar əsasında tərbiyə edildiyi təqdirdə həyatın necə ola biləcəyi təsəvvüründə aydın surətdə canlananda qəlbini çıxdan duymadığı sevinc hissi bütürdü. Elə bil ki, xeyli əzab və iztirab çəkəndən sonra birdən-birə rahatlaşmış, azadlığa çıxmışdı.

O bütün gecəni yatmadı və İncili oxumuş bir çoxlarının başına gəldiyi kimi, onu indi oxuyanda, əvvəller bir neçə dəfə oxuduğu, lakin sevmədiyi sözlərin bütün mənasını birinci dəfə olaraq anladı. Bu kitabda ona əyan olan lazımlı, mühüm və sevindirici şeyi Nexlyudov sünər kimi canına çökirdi. Bütün oxuduqları ona tanış

gəldirdi, sanki onun çıxdan, əvvəldən də bildiyi, lakin tamamilə dərk etmədiyi və inanmadığı şeyi təsdiq edib onun şüuruna çatdırıldı. İndi isə o dərk edir və inanırı.

Bu ehkamlara əməl etməklə, insanların özləri üçün əlverişli olan ən yüksək nemət əldə edəcəklərini anlayıb buna inanmaqla bərabər, indi Nexlyudov dərk edib inanırı ki, hər bir adamın bu ehkamlara əməl etməkdən savayı heç bir işi yoxdur və insan həyatının yeganə ağıllı mənəsi bundadır, bundan bir vasita ilə boyun qaçırmıq səhvdir, bu səhv dərhal onun cəzalanmasına səbəb olur. Bu bütün təlimdən irəli gəldi və üzümçülər haqqında nəsihətdə xüsusi aydın və qüvvətli şəkildə ifadə edilmişdi. Üzümçülər elə təsəvvüri ediblər ki, ağa üçün işləməyə göndərildikləri bağ onların öz bağlardır; bağda olan hər şey onlar üçündür və onların işi bağ sahibini yaddan çıxarıb, üzümçülərə onu və üzümçülərin sahibkar qarşısındaki vəzifələrini xatırladanları öldürərek, yalnız öz həyatlarından zövq almaqdan ibarətdir.

Nexlyudov düşünürdü: "Bütün həyatın ağası biz olduğumuz, həyatın bizim zövq almağımız üçün yaradıldığına axmaqcasına inanaraq biz də bunun cynini edirik. Ancaq aydırıñ ki, bu axmaq işdir. Əgar biz bu dünyaya gəlmmişik, demək, kiminsə iradəsi ilə və nə üçünsə göndərilmişik. Ancaq biz bu qərara gəlmışik ki, öz sevincimiz üçün yaşayırıq və aydırıñ ki, öz sahibkarının iradasına əməl etməyən fəhlə kimi bizi özümüzü pis hiss edəcəyik. Sahibkarın iradəsi isə bu ehkamlarda ifadə edilmişdir. Əgar insanlar bu ehkamlara əməl etsələr, o zaman yer üzündə ilahi səltənət bərqrər olar və adamlar onlara müyəssər olan nemətdən daha böyük nemət alarlar.

İlahi səltənəti və onun həqiqətlərini axtarın, o zaman qalan şeylər siza müyəssər olar. Ancaq biz əvvəlcə qalan şeyləri axtarırıq və aydırıñ ki, onu tapmırıq.

Demək, mənim həyat məqsədim budur, işin biri qurtarmamış o biri başlayır".

Bu gecədən etibarən Nexlyudov üçün tamamilə yeni bir həyat başladı, ona görə yox ki, o, yeni həyat şəraiti qədəm qoyurdu, ona görə ki, bu andan etibarən başına gələnlərin hamısı onun üçün əvvəller olduğundan tamamilə başqa bir mənə kəsb edirdi. Onun həyatundakı bu yeni dövrün nə ilə qurtaracağını gələcək göstərəcək.

## KİTABIN İÇİNDƏKİLƏR

<i>Ön söz</i> .....	4
<b>Birinci hissə</b> .....	<b>13</b>
<b>İkinci hissə</b> .....	<b>213</b>
<b>Üçüncü hissə</b> .....	<b>388</b>

LEV NIKOLAYEVİC TOLSTOY

DİRİLƏMƏ

"ŞƏRQ-QƏRB"  
BAKİ  
2007

Buraxılışa məsul: *Əziz Güləliyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*  
Kompyuter səhifələyicisi: *Allahverdi Kərimov*  
Korrektorlar: *Fəridə Səmədova*  
*Pərinaz Musaqızı*

Yığılmağa verilmişdir 07.05.2007. Çapa imzalanmışdır 28.12.2007.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 30. Ofset çap üsulu.  
Tirajı 25 000. Sifariş 260.

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küç., 17.

Ш6(2)  
П72

